

Nizami Gəncəvi ve teatr

III5
R 99

F.M.Rzayev

253020

NİZAMI GƏNCƏVİ VƏ TEATR



“Elm”
nəşriyyatı
Bakı
2008

M.F.Axundov adına
Azərbaycan Milli
Kitabxanası

AZƏRBAYCAN MİLLİ EMLLƏR AKADEMİYASI
MEMARLIQ VƏ İNCƏSƏNƏT İNSTITUTU

*Azərbaycan Milli Emlər Akademiyası
Rəyasət Heyəti Redaksiya-Nəşriyyat
Şurasının qərarı ilə çap olunur.*

*Elmi məsləhətçi: Azərbaycan MEA-nın müxbir
üzvü, sənətşünaslıq doktoru,
professor İnqilab Saleh oğlu Kərimov*

*Elmi redaktor: sənətşünaslıq doktoru
Rəna Həbib qızı Abdullayeva*

*Rəyçi: Azərbaycan MEA-nın müxbir üzvü,
sənətşünaslıq doktoru, professor
Rəna Azər qızı Məmmədova*

Fərman Murad oğlu Rzayev. Nizami Gəncəvi və teatr.
Bakı: «Elm», 2008. – 372 s.

ISBN 5-8066-1711-4

R $\frac{4907000000}{655(07)-2008}$

«Dahi şairimiz Nizami Gəncəvinin ədəbi irlisinin öyrənilməsinin və təbliğini yaxşılaşdırmaq haqqında Azərbaycan KP MK qərarının yerinə yetirilməsi sahəsində Siz çox xeyirxah bir təşəbbüs göstərmişsiniz. Bu, Nizami yaradıcılığının, xüsusən şairin fəlsəfi fikirlərinin xalq arasında səmərəli təbliği üçün faydalıdır... Nizaminin poetik irlisinin xalqa çatdırmağın yaxşı forması tapılmışdır».

H.Ə.Əliyev

*Güzel ile büyüğe Türk, güzellikle büyülüğə
Türklük, güzel ve büyük sözə Türkçə, gözəllik
və böyüklük diyarına Türküstan diyen bir şairə
hangi ağız TÜRK degildir deyebilir".*

M.Ə.Rəsulzadə
«Azərbaycan şairi Nizami»

ÖN SÖZ

Səkkiz əsrən çoxdur ki, dahi ustadımız, dünya ədəbiyyatının ən parlaq korifeylərindən olan Nizami Gəncəvi sözü, dühası bütün dünyani fəth etməkdədir.

Nizami irsi, şair həyatı tərk etdikdən sonra, illər üst-üstə gəldikcə daha çox maraq doğurmağa və bir çox xalqların dilində yayılmağa başlayır. Bütün dünyanın qabaqcıl elm ocaqlarının – Paris, London, Nyu-York, Oksford, İstanbul, Qahirə, Madrid, Moskva, Berlin, Bağdad, Bakı və bir çox başqa şəhərlərin kitab fondlarında Nizami əlyazmalarından neçə-neçə nüsxələr saxlanılır, oxunur və təhlil olunur.

Dante, Bokaço, Şekspir, Volter, V.Baxer, F.Ryukert, Höte, Şiller, Qotsi, Heyne, Purquştal, Q.Ritter, Erdman, C.Atkinson, Q.Flyukel, Duda, K.Vilson, D.Qolbike, A.Russo, H.Ayli, İ.Pizzzi, H.Etye, P.Xorn, A.Antonio, A.Bassani, A.Arberi, H.Masse, C.Kritzek, Vahid Dəstigirdi, Səid Nəfisi, Rəzzadə Şəfəh, Əli Əkbər Şəkabi, Şibli Neman, M.Ə.Rəsulzadə və bu kimi, hələ adları burada çəkilməyən, Azərbaycan elm-sənət korifeyləri olan, neçə-neçə görkəmli söz və elm adamları Nizami irlsinə böyük maraq göstərmiş, onun irlsinə tədqiq etmiş və ən nəhayət Nizamişunaslıq elminə əvəzsiz tərcümə və elmi-tədqiqat əsərləri bəxş etmişlər.

Bizim günlərdə isə, onun qoyub getdiyi irlsin mahiyyəti daha yeni bir məzmunla zənginləşmişdir. İndi, Nizami Gəncəvi obrazı, onun əsərlərindəki teatr sənəti haqqında deyimlər, dram janrına yaxınlığı, obrazların dramatik dolğunluğu teatr sənəti baxımından zəngin tədqiqat mənbəyi kimi diqqəti cəlb etməyə başlamışdır.

Ölkəmizdə 30-cu illərin sonundan etibarən Nizami obrazı və onun əsərlərinin məzmunu, bir çox yeni dram əsərlərinin mövzusuna çevrilməyə başlayır. Halbuki, hələ XVII əsrən başlayaraq Nizami əsərləri və onların qəhrəmanları dərin psixoloji-dramatik məhiyyət kəsb etdiyindən, Qərb dramaturq-ədiblərini cəlb etmiş və şairin poemalarının mövzuları əsasında yeni dram əsərləri, operetta və operalar yazmışdır.

Deməli, yalnız iki yüz il sonra Nizami Vətəninin səhnə xadimləri, bu dahi söz sahibinin əsərlərini səhnəmizə gətirməyə cürrət etmiş, lakin gec olsada, diqqətləyiq, güclü dramatik keyfiyyətlə səhnə əsərləri yaratmağa nail olmuşlar. Bu mənada M. Hüseynin "Nizami", S. Vurğunun "Fərhad və Şirin", A. Şaiqin "Nüşabə" və "Fitnə", N. Hikmətin "Məhəbbət haqqında dasdan" pyeslərinin, Niyazinin "Xosrov və Şirin" operasını (librettosu M. Rəfiliyindir), Lenski və Seqalın "Simuzər" operettasını (musiqisi Ə. Bədəlbəylinindir), Q. Qarayevin "Yeddi gözəl" və s. səhnə əsərlərini misal göstərə bilərik.

Nizami Gəncəvi əsərlərinin birbaşa səhnə təcəssümü imkanlarından söhbət açarkən, şairin öz yaradıcılığında səhnə, tamaşa ünsürlərinə geniş yer verməsini nəzərdən qaçırılmamalı, məhz ilkin və sadət kimi onlara üz tutmalyıq.

Nizami yaradıcılığında səhnə leksikasının şərh metoduna çevrilməsi və fikir intişarı üçün istifadə edilməsi, sübut edir ki, şair nəinki Şərq, eyni zamanda qədim Yunan və Roma mədəniyyətində səhnənin nə dərəcədə xüsusi mövqə tutduğunu bılır və buna böyük əhəmiyyət verirdi.

Alim həmkarlarımızın yeni elmi-tədqiqat materialları sayəsində; artıq bizə məlumdur ki, Nizami əsərlərini ilk dəfə italyan və fransız səhnə xadimləri səhnələşdirmişdilər" (Sərkəroğlu Ə.).

1970-ci ildə çap edilmiş "Yüz opera" kitabında bu barədə belə yazılıb: "Turandot"un süjeti XII əsr Azərbaycan yazıçısı Nizaminin rəvayətindən götürülmüşdür".(375)

Göründüyü kimi Nizami əsərləri hələ XVI əsrlərdən başlayaraq Avropa ədəbi, teatr aləmini sistematik olaraq maraqlandırmaya başlamışdır.

Bizdə bu hərəkət qeyd etdiyimiz kimi 1930-cu illərdən başlanıb. Ən böyük təşəkkülünü isə 1979-cu ildə, dövlət qərarı ilə

Gəncə şəhərində fəaliyyətə başlayan və qarşısına daha böyük məqsəd qoyan "Zərrəbi" Nizami poeziya teatrının fəaliyyəti ilə bağlıdır. Burada şairin qəhrəmanları yalnız qismən səhnə varianṭına uyğun işlənilməklə, birbaşa tamaşaçılara görüşə gəldilər. Nəticədə "Slavyan gözəlinin nağılı", "Xeyir və Şər", "Gül və Zəhər", "Şairin gənclik illeri", "Şair və hökmədar", "Mahanın hekayəti", "Zəhmət dastanı", "Hikmət dastanı" "Xarəzm gözəlinin hekayəti", "İskəndər və Nüşabə", "Məhəbbət dastanı", "Ədalət sorağında", "Bəhram şah" və başqa, estetik baxımdan sintezli, yüksək dəyərli səhnə əsərləri yarandı. Son iyirmi ildən artıq bir vaxt ərzində bu teatrın təbii səhnəsində Nizami qəhrəmanları ilə yeni görüşlər bizi bu fikrə gotırır ki, ümumdünya və Azərbaycan teatr sənətində əvəzsiz yeri olan Nizaminin teatral irləri artıq zəngin materiala malik, müstəqil tədqiqat predmetinə çevrilmiş və dərindən araşdırılaraq öz elmi qiymətini almaq vaxtı çatmışdır.

Beləliklə qarşımızda – Nizami dünyasında səhnə-tamaşa məfumuna verilmiş qiymət, açıqlama, dahi mütəffəkirin əsərləri və onların qəhrəmanlarının teatr sənətinə gelişini nəzərdən keçirmək, bunun tarixi qanuna uyğunluğunu, elmi dəllişlərlə sübuta yetirmək kimi çətin və məsuliyyətli bir vəzifə durur. Bu kitab, həmin yolda atılan ilk addımdır.

Bu işdə mənə hədsiz mənəvi həmkarlıq etmiş elm və sənət xadimlərimizə öz dərin minnətdarlığını bildirirəm.

Müəllif

GİRİŞ

Ta qədim zamanlardan Yaxın və Orta Şərqiñ ərazisində məskunlaşmış xalqlar insanlıq tarixinə hədsiz dərəcədə bəhrəli folklor, bədii əsərlər, incəsənətin bütün sahələrinə aid çoxsaylı gözəl nümunələr, zəka-anlam – fəlsəfi cərəyanlar toplusu və elmi fundamental nümunələr bəxş etmişlər.

Bura sanki ilahinin əmri və istəyi ilə, həm təbiət möcüzələri və eyni zamanda adəm cəmiyyətinin parlaq zəkalarının qüdrətli yarış meydani seçilmişdi. Demək olar ki, BƏŞƏRİYYƏT üçün taleyüklü bütün inamlar, tarixi-ictimai proseslər, təbiət və insan anlamındaki qarşıdurmalar şifahi və yazılı qanun və dövlətçilik ənənə, bütün bunların nəticəsində Adəmi yüksəldərək İNSAN vahidinə çevirma proseslərinin rəngarəng təzahürü – nəticəsi bu məkanda yaradılıb, icad olunub, tətbiq edilib və bu gün Bəşəriyyətin istifadə etdiyi nemət alınıbdır.

Odur ki, mövzumuzun girişini belə başlamağımız qoy Sizlərdə təccüb hissə oyatmasın. Çünkü bizlər çoxdan bilirik ki, bu məkan elə bir shəhri, möcüzəli, 1001 nağıl-əfsanəli, gözqamaşdırıcı günəş nurundan doğulmuşlar məkanıdır ki, söhbət açacağımız, az qala 1000 ilə yaxın bir tarixi anlamda sönməz, əksinə getdikcə öz zəka nurunu daha çox insanlıq üzərində yayan KƏSİN şəninə yazılmış bu əsər, elə bu möcüzələrdən bəhs edəcəkdir.

Hələ, uzaq VI-XI əsrlər arasında İNAM dünyasına qədəm qoyaraq çox qısa bir müddətdə qeyd etdiyimiz ərazinin əksər hissəsinə yayılmış yeni bir anlam, İSLAM dini üstündə köklənən və yazılı dinə qulluq etməyə başlayan Yaxın və Orta Şərqiñ bir çox xalqları bu TANRI yoluna, naşı tarixi proseslərdən keçərək gəlmələrinə baxmayaraq (məsələn bizləri o vaxtlarda, sonralar da «qılinc müsəlmanı» deyə adlandırdılar), bu ilahi möcüzəsi sayəsində elə bir tarixi zaman sıçrayışı etdilər, elə bir birləş qüvvəsinə nail oldular, yaradıcılıq meydani əldə etdilər ki, hələ bu günə kimi o, öz bəhrəsini verməkdədir. Nəhayət biz burada onu da qeyd etmək istərdik ki, Kəpəz dağının bir hissəsi qoparaq Ağsu çayının yolunu kəsdi, bu dəhşətli zəlzələnin fəlakətli nəticəsi nə qədər ağır oldusa, şəfqətli səbəbi də az olmadı... dünyaya onlarla

gözəl göllər bəxş etdi ki, bunların da tacı GÖY-GÖLDÜR. Bunun ar- dınca Gəncə şəhərinin yenidən ucalması, bu torpaqdan Məhsəti, Əbü-Ülla və ən nəhayət dünya poeziya taxtının əbədi hakimlərin- dən biri olan Nizami Gəncəvi dünyaya göz açdı.

Deyirlər, bahar gələndə, təbiət dəyişəndə göylər guruldar, il- dirimlər çaxar, yer-göy təlatümə gələr və bununla da yeni bir dövrün, zamanın gəldiyini İNSANLIĞA xəbər verir. Bəli, məhz 1138-39-cu illərin uzunmüddətli təbiət-təlatümləri 1141-ci ildə öz gözəl nəticəsini NİZAMI, Tanrıının söz səltənətinin İLYASININ gəlisi ilə tamamlandı, həmin andan söz-qələm dünyasında ziya nuru yaymağa başlayan bu kəs, elə bir yeni era açdı ki, bu gün də ona olan ehtiyac əvvəlkindən də artıq hərarətlə bəşər övladını özünə cəzb edir.

Bəli, biz qətiyyətlə deyə bilərik ki, məhz Yaxın Şərq və Şərq intibahının yaranma, inkişaf nəticəsinin bəşəriyyətə verdiyi töhvələrin ən başlıca və ilkin səbəbkər məhz İSLAM anlamı, tanrı birliliyi və onun ətrafında baş verən ictimai-siyasi, elmi-mədəni proseslərin bu birlük altında təşəkkül və inkişafına geniş meydan açmışdır. Çünkü, bu zəngin coğrafi məkanı əhatə edən – tanrı qüvvəsinə bir inanc ətrafında birləşdirən Xilafət, onun öz daxilində demokratik anıtların feodal vurğulu ilk rüseymləri – dövlətlərin həmrəylik mərkəzinin yaradılması (yəni Xəlifa ətrafında xilafət ərazisində yerləşən dövlət başçılarının ilkin olaraq ondan xeyir-dua alması və üzdə olsa da, tabelik prinsipləri ilə xalqlar «asambleyəsinin» dini mərkəzdən idarə olunması), bütün bu məramların mərkəzləşdirilməsi və bəhrəli nəticəli olmasına səbəb ol-

Təqdim olunan monoqrafiya, «Nizami Gəncəvi və TEATR» XII əsrən başlayaraq bu günə kimi Dünya və Azərbaycan teatr sənətinə onun təsiri, rolu və səhna əsərləri kimi təcəssümü mövzusunu araşdırın ilk tədqiqat işi olaraq elmi ictimaiyyətin ixtiyarına verilir. Həm də, bu iş özünün əhatə etdiyi mövzusunun genişliyi (tarixi baxımdan), əhatə dairəsinə (Qərbi Avropa – ingilis dilli ölkələr və Azərbaycan dramaturji – teatr anlamında) və ardıcıl xronoloji təqdimatına görə, faktoloji-tarixi sənədləri ardıcıl açıqlama və şərhinə görə olduqca məsuliyyətli bir elmi əsərdir.

Beləliklə, teatr tarixi və nəzəriyyəsi, ölkəmizdə əsl elmi əsaslarla 1960-ci illərdən inkişaf yoluna qədəm qoydu. Bunun nəticəsində geniş elmi ictimaiyyətin diqqətini cəlb edən bir çox, Azərbaycan teatrının tarixi, yaranması, sənətkarlıq dəstisi-xətti, janrı, yaradıcılıq xüsusiyyətləri, potensialı, əhatə dairəsi və dramaturji bazası haqqında elmi-tədqiqat əsərləri meydana gəldi. Görünür bu da onunla əlaqədar idi ki, artıq teatr sənətimizlə bağlı bir çox problemlərin elmi-araşdırılmasına ehtiyacını aktuallaşdırır, gec də olsa məhz milli-beynəlmiləl fərdiliyini ön plana çəkir, əldə olunmuş praktiki nailiyyətlərin analiz olunması, göləçək nəsillərə çatdırılmasını ən vacib tələb kimi qabarıq təzahürü, təkanverici amil oldu. Həm də şübhəsiz o dövr sovet ideologiyasının hər sahədə olduğu kimi, xüsusən də geniş xalq kütləsi arasında böyük təsir gücünə malik olan Teatr sənətinin də (o cümlədən də Azərbaycan teatr sənətində), bu tələblər ətrafında kordinasiya edilmə yoluńa bunda görməsi, məhz teatrşunaslıq elminin ölkəmizdə sürətli inkişafına səbəb oldu.

Lakin bu ideologiya «professorları» unudurlar ki, başqa şünaslıqlardan fərqli olaraq məhz TEATRŞÜNASLIQ elmi özünün başlangıcını, fundament olacaq tədqiqat işlərini, məhz insan faktoru, onun yaşadığı dövr, tarixi keçidlər, ictimai-sosial mühit, həyatı yaşıntılar fəvqündə açıqlayır və bu an artıq ideoloji mühit örtülü deyimlər arxasında qalaraq, ən qədim dövrlərdən orta əsra, feodal qurumundan kapital qurumuna qədər keçilən bəşər evladına həsr olunmuş tamaşaşa baş verənlərdən səhbat açmaqla **fərdi** müstəqillik əldə etmişdilər.

Nəticədə SSRİ məkanında tarixi, keçmişləri danılmış, insanlıq aləminin bəxş olunmuş neçə-neçə milli dühlərin, adları, həyatları, yaşıntıları, bu tədqiqat əsərləri vasitəsilə təbliğ olunmaq üçün öz vərəsəsinə qaytarılmışdı.

Bu bəla, «böyük qardaşımızın» ideoloji-hərbi-şovinist zoru nəticəsində bizim də xalqın başına gətirilmişdi. Belə bir qısa ricətdən sonra, öz məqsəd və məramimizə qayidaraq, bildirək ki, keçən əsrin 30-cu illərindən başlanan Nizami Gəncəvi irsinə yol açılması, təbliği və səhnə əsərlərinin motivinə çevrilmesi TANRI əli ilə baş verdiyini ürəyimizdə gəzdirməklə, bu işi həyata keçirməyə imkan qazandıq.

Və burada olan (bu mütləq və qaçılmaz bir faktdır), çatmamazlıqları, faktoloji materiyaların azlığı və xarici mənbələrdə olub, əlimiz çatmadığı və diqqətinizə çatdırıa bilmədiyimiz üçün öncədən üzr istəyirik.

Mövzunun aktuallığı. Şübhəsiz hər bir mövzu öz dövrünün tələbləri, ictimai-sosial, elmi-praktiki dəyərlər və bu elmi-praktiki dəyərlərə verilen qiymət üstündə qurulur. Nizami Gəncəvi irsi, onun sonsuz bir ümman olan yaradıcılığı başqa sahələrdə olduğu kimi, SÖZ-KƏLAM-SƏNƏT-TEATR aləmində tutduğu yer onu da bu gün tədqiqat obyektińa çevirmişdir.

Hətta biz deyərdik ki, bu iş çıxdan görüləsi, lakin müayyən obyektiv və subyektiv sabablər üzündən çox gecikdirilmişdir.

Halbuki, «XX əsrin əvvəllərindən başlanaraq, DÜNYA tarix və mədəniyyətində Azərbaycan Atabəylər Dövlətinin Yaxın Şərq məkanında böyük izlər qoyması, bu dövrdə dünya səviyyəli alim, mütəfəkkir, memar və başqa sənət xadimlərinin yetişdiyi, siyaset aləmində, Xəlifə məkanında böyük nüfuz sahib olan hökmdarların fəaliyyət göstərdikləri məkan geniş şəkildə tədqiqat obyektińa çevrilmişdi». Hətta bütün bu işlərin əhatəli və dərin elmi araşdırılmalarının nəticəsi onunla tamamlandı ki, Orta və Yaxın Şərq intibahının həqiqətən olması, dünya – ən başlıcası Qərb intibahının meydana gəlməsində, inkişafında və dünya elm-ədəbiyyat - sənət aləmində əvəzsiz tövhələrini BƏŞƏRİYYƏTƏ çatdırılmasında əsl səbəbkar olduğu təsdiqləndi. Əgər Qərb dünyası bu günə kimi inkişaf edən xətlə bütün orta əsrlər nailiyyətlərinə tədqiq, təbliğ və tasdiq etmişdirsə, əfsus ki, siyasi durum, ictimai anlam, «qüdrətli» ölkələrin tutduqları mövqe və ən nəhayət AVROPA- SENTRİZM deyilən bir neqativ hərakat Şərq, Orta və Yaxın Şərq xalqlarının, (o cümlədən də, Azərbaycan xalqının tarixi nailiyyətlərini, başəriyyət üçün bu gün də əbədi enerji mənbəyi olan) elmi-mədəni baza və əsərlərini geniş təhlil, tədqiq və təbliğ obyektińe çevrilməsində, əldə olmuş nailiyyətlərin düzgün qiymətləndirilməsində, danılma fonunda açıqlanmasında maraqlı olan bir faktla üzülmüşdür.

Lakin tarix heç vaxt öz hədiyyələrini yalanlarla ört-basdır etməyə məhkum olan bir proses deyildir – O HƏQİQƏTDİR. Həqiqət isə gec-tez öz yerini tutur. Hər şey öz yerinə qayıdır.

Məhz XIX əsrin sonu XX əsrə BƏŞƏRİYYƏTİN öz doğma cinahları olan ŞƏRQ, YAXIN və ORTA ŞƏRQ aləminə dərin maraq – Qərbi özünün əldə olunmuş elmi-fəlsəfi-əbədi-mədəni dəyərlərinin köksüz, göydəndüşmə görünüşünü dərk etdirərək – bu, qırılmış DÜNYA-ŞÜUR ZƏNCİRİNİN bərpa olunması məsələsi problemini aktual etməkla, Şərqə mənsub olan dəyərlərinə həqiqi qiymətini verməyə səbab oldu. Burada bizim tədqiqat işimizə əvəzsiz köməyi dəymmiş «Orta əsr Şərq miniatür sənəti haqqında», əsərin müəllifi sənətşünaslıq doktoru C.Y.Həsənzadənin qeyd etdiyi bir fikri dəstəvəz etmək istəyirik:

«Bizim tədqiqatımız bu sahədə atılan ilk addimlardandır... Lakin bu ilk miniatürşünaslıq elminə aid işsiz, gələcəkdə daha dərin, əhatəli tədqiqat işləri aparmaq, bu sənət hadisəsinin bədii dərinliyi haqqında hansısa fundamental elmi söz demək qeyri-mümkündür». «Heç bir, təsviri sənətin estetikası-fəlsəfi anlamı haqqında, tədqiqat işləri aparan kəs, ilkin, konkret materialın bazası olmadan keçinə bilməz, bu fundament məhz lazımı informasiya bazasıdır ki, onun üstündə estetik-fəlsəfi anamların çoxşaxlı elmi-ədəbi nəticələri qurulur».

Bu fikri ona görə özümüzə dəstəvəz etdik ki, məhz bizim elmi araşdırıcılarımız da ilk addımdır. Azərbaycan Dünyəvi TEATR sənətinin Nizami yaradıcılığında öz əksini tapması, eyni zamanda bu sənətin «Şərq teatrından məhrumdur...» kimi Qərbin alim-filosof və ədiblərinin üzdənirəq fikirlərini ifşa etmək işində Nizami Gəncəvi irsi əvəzsiz fundament, həmçinin elə qeyd etdiyimiz Şərq, Yaxın və Orta Şərq miniatür sənətinin nümunələri ən gözəl elmi dəlldərdir. Eyni zamanda Nizami Gəncəvi irsinin özü və sonradan müxtalif dilli dünya şöhrəti ədiblərin bəhrələnmə yolu, ən nəhayət Azərbaycan ədib - dramaturqlarının Nizami mövzularına müraciəti, səhnə sənətimizə şübhəsiz təsiri...

Məhz mövzumuzun aktuallığı anلامı qısa olaraq bu dediklərimiz üstə köklənib və tarixi-elmi sənəd, araşdırma və əsərlərlə əsaslandırılır.

Tədqiqatın səviyyəsi. Uzun əsrlər boyu Nizami əsərlərinin bir çox məziyyətləri öyrənilib yüzlərlə tədqiqat əsərləri, monoqrafiya və dissertasiyalar yazılsa da, ötəri olaraq onun əsərlərində sözün-

sənətin yüksək səviyyədə qiymətləndirildiyi açıqlansa da, əslində Nizami Gəncəvi yaradıcılığında səhnə sənəti – tamaşa – TEATR sənəti ilə bağlı anlamına verilən açıqlama və qiymət, bu əsrdən səhnə əsəri kimi istifadə olunma problemləri, Qərb dünyasında dramaturq və teatr xadimləri tərəfindən professional TEATR-in repertuarında istifadə olunması və ən nəhayət Azərbaycan ədib-dramaturqlarının bu əsrdən bəhrələnərək yaratdıqları səhnə əsərləri haqqında ümumi açıqlamadan başqa nəzəri açıqlamalar olmamışdır. Doğrudur, 1980-ci illərdən başlayaraq Qərbi Avropa ilə SSRİ arasında əlaqələrdə baş verən bəzi xoşagəlimli münasibətlər imkan vermişdi ki, bəzi alımlarımız bu sahədə müəyyən fəaliyyət imkanı əldə etsin. Nəticədə Ə.Sərkaroğlu, İ.Arzumanova, M.Ağayev və başqaları nadir el və çap sənədlərindən, informasiya və əlaqələr fondundan istifadə etməkla Nizami Gəncəvi və Qərb dünyası haqqında olduqca diqqətəlayiq, böyük zəhmətlər bahasına başa gələn tədqiqat əsərləri yazaraq, Azərbaycan Nizamişünaslıq elminə əvəzsiz tövəhələr vermişdilər.

Bütün bunlarla yanaşı tədqiqat işində şübhəsiz Nizamişünaslıq elminin görkəmli nümayəndələrinin əsərlərindən də yeri gəldikcə istifadə olunacaq. Şübhəsiz bu da, aparılan tədqiqat işinin səviyyəsinə öz müsbət təsirini göstərəcəyinə eminlik yaradır. Çünkü müəllif çox gözəl başa düşür ki, bu işin ən vacib və birinci qayıtı, ilkin məziyyəti ondadır ki, burada utopik, xülya açıqlamlardan maksimum qaçmaq, yalnız real-faktiki dəlil və sənədlərə arxalanaraq, əldə olan bu imkandan istifadə etməklə, Nizami Gəncəvi irsinə layiqli bir işi ortaya çıxartmaq.

Tədqiqatın elmi yeniliyi. İşin yeniliyi bir neçə aspektdə özünü göstərir. Birincisi qeyd etdiyimiz kimi, Nizami yaradıcılığı və Azərbaycan Peşəkar Teatr mövzusu bu sahədə yerinə yetirilmiş ilk elmi əməkdir. İkincisi: burada orta əsr Nizami yaradıcılığı ilə bərabər XII əsr Azərbaycan səhnə sənəti və bu sahədə adları naməlum qalmış bəzi sənətkarlarım haqqında; Üçüncü: XVI əsrdən başlayaraq Qərbi Avropada ədib və dramaturqlarının Nizami əsərlərinə müraciəti və teatrarda oynanılması; Dördüncü: XX əsrdən isə doğma Azərbaycan məkanında Nizami irsinin peşəkar səhnə sənəti ilə bağlı tabliği və yeni səhnə əsərlərinin yaranma prosesini əhatə edir. Halbuki indi bizi məlum olur ki, Nizami

şəxsiyyəti, yaradıcılığı, nəinki XII əsr kontekstində, nəinki Teatr tariximizdə, ümumsənət terminlərinin formallaşması prosesində rolü, imkanları, nə də ki, səhnə üçün yararlı, derin fəlsəfi-insani anamları özündə cəmlənmış əsərləri klassik irlər kimi tədqiq və təbliğ olunmamışdır. Əgər bu konteksdən yaxınlaşsaq görərik ki, bu sahədə heç də uzaq deyil, məhz yaxın qonşumuz olan Gürcü teatr tarixində XX əsrin 50-ci illərində Ş.Rustavelli yaradıcılığına ayrılmış yer, hələ bu gənə kimi dünya poeziyasının ən şahanə müəllifi Nizami Gəncəviyə Azərbaycan və Yaxın Şərqi teatr tarixinində heç bir yer verilməmiş, layiqli təsdiq və tədqiqini tapmaşıdır. Halbuki, Orta Asiya, İran, Türkiye Teatr tarixini yazanlar XX əsrin ortalaranında bu işləri görmüş, Firdovsi, Nəvai, Cambul, Abayla tamamlanan Teatr proseslərində bu dahi şair-mütəfəkkir-filosof şəxsiyyətlərinə istinadən səhnə tarixlərini qurmuş, tədqiq etmişdilər. Nəhayat, son yüz ildən artıq bir tarixi vaxtda, bu sahədə olan hər hansı bir materialı ələ gətirməyə çalışan müəllif, bu işi başa çatdırmaq üçün, qarşısında belə bir açıqlama-tədqiqat işini başa çatdırma imkanı əldə etmişdir:

1. XII əsrlərin əvvəlindən Atabaylar Dövlətinin yüz illik tarixi boyu bütün sahələrdə olduğu kimi, elm və mədəniyyət sahəsində əldə etdiyi nailiyyətləri, Nizami yaradıcılığı ətrafında birləşdirsin və bu dövlətin mədəniyyəti - söz sənəti haqqında toplu bir fikir söyləsin.

2. Bu proseslərin sonrakı əsrlərdə Qərb dünyasının ədəbiyyadi yaradıcılıq meydanına müdaxiləsi, bəhrelli təsiri və əldə olunan yeni orijinal nəticələri bir tophum şəklində tədqiq etsin.

3. Nəhayat spiralvari təkamül prosesi sayəsində Qərbdə yetişmiş, yeni mənəvi qiymətini almış Nizami irlisinin, öz vətənində yeni aprobasıya və yaradıcılıq basasına çevrilme prosesinin əbədi və qanunliyini açıqlayıb dəlilləri üzə çıxarsın.

4. Yeni içtimai - sosial - müstəqil- demokratik bir ölkənin inkişaf prosesində Teatr sənəti və Nizami yaradıcılığının əvəzsiz mənəvi xəzinə anlamında yeni elmi fakt və dəlillərlə açılması. Biz bununla konkret məram ətrafında, Dünya Teatr sənəti-Nizami Gəncəvi yaradıcılığı, bütün bunların həqiqət və elmi aparat və dəlillərlə açılmasını, Dünya İncəsənəti kontekstində Nizami sənətinin ölməz baza, xəzinə rolunu qoruyub saxlaya bilmə-

sini təsdiqləyən bu araşdırmaların əsas göstəriciləridir, yeniliyidir kimi sübut edirik.

Tədqiqatın mənbələri. İlk növbədə şübhəsiz bu monoqrafiya üçün əsas isnad manbəyi Nizami Gəncəvi irlidir. Bundan sonra Nizami Gəncəvi şəxsiyyəti, yaradıcılığı və qoyub getdiyi zəngin irlər barəsində, bu irlərin müxtalif cəhətlərindən söhbət açılmış çoxsaylı əsərlər əsaslı təşkil edir. V.V. Bertold, Y.Bertels, Y. Mar, Çaykin, M.Arif, M.C.Cəfərov, M.Ə. Rəsulzadə, R.Əliyev, M.Ə.Seyidov, Z.Bünyadov, A.Krimskiy, Y.V.Höte, F. Şiller, R.A.Qalunova, N.Martinoviç, M.Kadirov, M.Baxtin, D.Didro, Ə.Sərkəroğlu, Ə.V.Salamzadə, N.Zamanov, K.Kərimov, Z.Səfərova, M.Allahverdiyev və bir çox başqa elm ədəbiyyat və mədəniyyət xadimlərinin yaratmış (bəlli bu tədqiqatların içindən bəşəriyyətə, bəşər övladının nurlu əməlləri işq saçır, məhəbbət simfoniyasını ifa edən qüdrətlə və çoxsaylı ustad ifaçılarının birgə orkestrinə bənzəyir), olduqları əsərlər əsas istinad mənbəyidir.

Praktiki nümunələri açıqlamaqda Qərb dramaturqlarının yarattmış olduqları səhnə əsərləri ilə yanaşı, Azərbaycan dramaturgiya nümunələri və ən nəhayat Nizami Dövlət Poeziya Teatrının repertuarı bizim üçün əvəzsiz istinad mənbəyi olmuşdur.

Tədqiqatın nəzəri və praktik əhəmiyyəti.

1. Nizami Gəncəvi fenomeni yarandığı gündən nəinki Azərbaycan və ya Yaxın Şərqi, o, bütün dünya ədəbi proseslərinə Ənkişaf xəttilə müdaxila etmiş, yeni ədəbi proseslərin, janr və üslubların formallaşmasında böyük təkanverici amılə çevrilmişdir. Hələ tarixdə elə bir döha, şair-filosof olmamışdır ki, əsərlər onun üstüne müəyyən kölgə salmasın. Lakin Nizami Gəncəvi yaradıcılığı bu kölgələrdən azad, hələ də cahanda cavanyaşar fəaliyyətini davam etdirməkdədir. Bu gün elə bir konfrans, simpozium, konqress, dünyəvi poetika məclisi, elm-mədəniyyət tədqiqat və axtarışları əks etdirən yaradıcılıq nailiyyətləri yoxdur ki, bu fenomendən qidalanmasın, bəhrellənmesin, istifadə edilməsin. Məhz bu baxımdan Nizami Gəncəvi yaradıcılığı, onun mayasına qoyulmuş böyük BƏŞƏRİ keyfiyyətləri bütün sahələrdə olduğu kimi, mədəniyyətin teatr qolu üçün də aktual və müasirdir.

2. Şübhəsiz, bu gün, hər bir Teatrın repertuarı klassik-tarixi mövzulu əsərlərə müraciət edərkən, hətta Nizami irlisinə aid ol-

masa belə, yenə də ondakı müxtəlif ictimai-siyasi, mədəni – informasiyalardan bəhrələnir və öz işlərində dəstək alırlar. Tarixi keçmişimiz haqqında informasiya və tutarlı məlumat isə Nizami yaradıcılığında tükənməzdır.

3. Bu əsərin ortaya çıxmazı, Teatr tariximizin bir çox ağ səhi-fələrinin doldurulmasında, fakt və sənədlər əsasında təsdiqlənməsində şübhəsiz böyük rolü olacaqdır.

4. Bu əsərin hansı kateqoriyadan olan tədris müəssisələrində tətbiqi bizca Şərq intibahı deyilən bir fenomenin ən qabil yaradıcılarından biri olan Nizami yaradıcılığının öyrənməsi elə ənəmlı bir haldır ki, bunu konkretləşdirmək qeyri-mümkündür.

5. 1979-cu ildən, o vaxtlar Azərbaycan KP MK-nin birinci katibi H.Əliyevin sərəncamı ilə, Nizami Dövlət Poeziya Teatri fəaliyyət göstərir. Bu teatrin səhnəsinə əsasən Nizami əsərlərinin qəhrəmanları çıxır. Bütün təqdim olunan ssenarıllar ancaq Nizami ərsinin kiçik bir mövzusuna əsaslanır. Odur ki, bu Teatr bütün yaradıcılığının gələcək prespektiv fəaliyyətində belə əsərlərdən istifadə etmə üstündə qurubdur. Bu sənki XII əsrə gələcək əsərlər bir-birinə qovuşdurən bu sənət körpüsünün salnaməsi, gələcək elmi-tadqiqat işi ola bilər.

6. Dünya Teatr sənətində Nizami Gəncəvi ərsinin əvəzsiz xidmət, təsir formatı təsdiq olunacaq məqamda inandırıcı, yalnız faktlara əsaslanan bir elmi faktora çevriləcək.

Bunu biz ölkəmizdə baş verən son dövrlərdəki millilik-vətəndaşlıq-vətənpərvərlik anıtlarına həsr olunmuş praktiki tədbirlərdə görürük. Xüsusilə də bunların KLASSİK ərsimizlə bağlı tədbirlərində. Həm də XXI əsr ilk qədəmlərindən xalqımız və elmimiz qarşısında elə yüksək anamlı öyrəntilər qoyub ki, bunlarsız biz gələcək Milli, ideoloji və fərdli mənsəbliyətmizi dünyaya sübut edə bilmərik. Artıq Şərq, Yaxın və Orta Şərq klassik elmi-ədəbi-mədəni nüfuzlu və sərvətlərin birbaşa öyrənilməsi, tətbiqi-təbliği və yeni sintezi orijinal yaradıcılıq nümunələri ilə dünyanın diqqətini özümüze cəlb etmə vaxtı gəlib çatıbdır.

Tədqiqatın aprobasiyası. Tədqiqatın əsas ideya və mövzuları «Nizami Gəncəvi incəsənat haqqında», «Nizami Gəncəvi və TEATR» kimi kitablarda, konfrans, yubiley tədbirlərinə həsr olunmuş toplantınlarda və elmi-bədii toplu, jurnal və qəzetlərdə

aprobasıya edilib. Monoqrafiya Azərbaycan Milli Elmlər Akademiyası Memarlıq və İncəsənat İnstitutun Teatr-Kino-Televiziya sənəti şöbəsinin keçirdiyi geniş müzakirə və İnstitutun Elmi Şurasında Nizami Gəncəvi ərsinin öyrənilməsi və təbliği işində diqqətəlayiq elmi bir iş olduğu təsdiqlənmiş və çap olunması məqsədöyünlü sayılmışdır.

- «Mədəni-Maarif işi» jurnalı № 1, 1985-ci il sayında «Zərrab» Poeziya Teatrı» ilk məqalə ilə çıxış edən müəllif, sonralar «Zaman» qəzeti ndə «İlk Azərbaycan professional aktyoru – Qutlu Arslan», aprel 2000 – ci il, «İncəsənat» qəzeti ndə, «XII əsr Milli Teatrimiz tarixindən» «Qobustan» İncəsənat toplusunda № 1 2001-ci il, «Nizami Gəncəvi İncəsənat haqqında» (Ön söz və tərtibatı – F.Rzayev) kitabında (2003-cü ildə).

- «Azərbaycan sənətşünaslığının öncül istiqamətləri» elmi-praktiki seminar – 15 mart 1999 – cu il məruzə: «Nizami və Teatr».

25.3.2020
- «Şərqi aktual problemləri: tarix və müasirlik» (Sovet İttifaqı Qəhrəmanı, görkəmli alim və ictimai xadim, akademik Ziya Bünyadovun 80 illiyinə həsr olunmuş elmi-nəzəri konfrans 30 yanvar – 02 fevral 2004-cü il) məruzə : «XII əsr aktyor sənətinin nümayəndəsi Qutlu Arslan» (yeni elmi mülahizə).

- «Milli-mədəni ərsimiz ən qiymətli sərvətimizdir» elmi parktiki konfrans. (Azərbaycan Respublikası Gənclər, İdman və Turizm Nazirliyi 18 iyun 2004-cü il.) Məruzə: «Milli-mədəni ərsimizin və mənəvi dəyərlərimizin təbliğində Zərrabi Poeziya Teatrinin rolu».

- «N.Gəncəvi yaradıcılığına yeni nəzər» məqaləsi: «Elm və Həyat» jurnalı № 1-2, 2005-ci il sayında, «Bir daha Nizami Gəncəvi Ensiklopediyası haqqında» «Elm» qəzeti, «Nizami Gəncəvi və Bizlər bu gün» «Elm və Həyat» jurnalı № 1-2, 2007-ci il yazıları ilə çıxış etmiş və

- 2006-ci ildə Mədəniyyət və Turizm Nazirliyinə təqdim olunan «Nizami Dövlət Poeziya Teatrının yeni dövrdə fəaliyyət programmı»nın işlənmə prosesində fəal iştirak etmişdir.

M.F.Axundov adına
Azərbaycan Milli
Kitabxanası

I FƏSİL

NİZAMI GƏNCƏVİ DÖVRÜ VƏ ƏDƏBİ-MƏDƏNİ HƏYATI

1.1. XII əsr Atabəylər Dövlətinin ictimai və mədəni hayatı

XII əsr Nizami dövrü və Atabəy Eldəgizlər dövləti haqqında bir neçə araşdırmaları nəzərdən keçirməyimiz, təqdim olunacaq mövzunun açıqlanmasında məqsədönlü olduğu üçün o dövrü anı olaraq nəzərdən keçirək.

Bələ ki, nəzərdən keçirdilən o dövrə, bu coğrafi ərazidə IX əsrin sonu X əsrə başlanan tarixi proseslər (42) XII əsrin girəcəyində özünün ən yüksək inkişaf həddinə çatmışdır. Bu da, onunla bağlı idi ki, Səlcuq imperiyasının əhatə etdiyi ərazilərdə irili-xirdalı insanlıq tarixində əhəmiyyətli rol oynayan bir neçə dövlət və tac gəzdirənlər ortaya atılmışdır.

Məhz XII əsr Atabəyləri arasında, Azərbaycan Atabəylərinin rolu olduqca böyük idi. Çünkü artıq XI əsrin ortalarında öz fərdi qabiliyyət və hünərpərvər sərkərdəliyi sayəsində Şəmsəddin Eldəgiz Azərbaycan Atabəylər dövlətini yaratmış, sonra bu atabəylilik inkişaflı yol keçərək, Şimalda Arran ərazisindən tutmuş cənubda Yaxın İraqın ərazisi də daxil olmaqla, böyük bir ərazini öz idarəciliyinə tabe etmiş oldu. Hətta bir müddət İslam dünyasının baş din xadimi, Xəlifə məcbur olaraq Azərbaycan Atabəylərinin adını, xutiba oxuyarkən çəkməli oldu. Artıq tarixin irəliləyən çarxi elə bir mehvərdə hərəkət edirdi ki, Xəlifə hakim və sultanları deyil, Sultan və həkimlər Xəlifəliyin taleyini həll edirdilər. (138)

Ümumiyyətlə, geniş dünyəvi rakursdan o dövrə, baş verən tarixi hadisələrə nəzər yetirəkən, məhz yaxın Şərqi arealında Azərbaycan Atabəylərinin rolunun olduqca böyük olmasına görər və Yaxın və Orta Şərqi İntibahının da son akordlarının məhz bu məkanda vurulması, bir daha bu məkanın tarixi,

önəmli hadisələr məkanına çevrilmə səbəblərində açıqlamış olur. Yəni, bir tərəfdən Atabəylər dövlətinin inkişafı hərəkətdə olması, hələlik xarici qüvvələrin onlara qarşı duruş gatırə bilməmələri və hətta daxili nifaqlar, sui-qəsdlər belə bir neçə on illər dövlətçilik işlərinə nəzərə çarpacaq ziyanlar yetirə bilməməsi... Digər tərəfdən, dövlətçilik mövqeləri möhkəmlənmış ərazilərdə stabilliyyin sürətli bərpası, iqtisadi-ticarət işlərinin artmasına və nəticədə geniş elmi-ədəbi yaradıcılıq işlərində də yüksək nailiyyətlər əldə edilməsinə təkan verdi. Bu baxımdan əgər o dövrə nəzər yetirsək, görərik ki, ön əsrlərdə də elə bir dövr olmamışdır ki, Azərbaycan məmləkətindən elm, ədəbiyyat və incəsənətin bütün sahələrində bu qədər məşhur şəxslər yetişib aləmə səs salmasın. Onların əksəriyyətinin yaratmış olduqları sənət əsərləri, elmi traktatları, ədəbi-işləri bəşəriyyətin nəinki XII-XIII yüzilliyində, hətta artıq yaşamada olduğumuz XXI əsrə belə insaqlıq üçün yüksək səviyyəli mühəmməmlərlə dolu və elmi açıqlamaları ilə əvəzsiz bir xəzina olaraq qalmaqdadırlar. Bu tərifi deyərkən elmi dəlil kimi bir neçə ad çəkmək ehtiyacını hiss edib, tarixi xronikaya müraciət etməliyik.

– Nizaməddin Əbü'l-Üla Gəncəvi (ölüm ili 1159). O, yazdığı bir çox «Fəxriyyələr»indən birində belə bir tarixi kəlam söyləmişdir: «Bütün həmyaşıllarına üstün gələn mənim kimi adamla Gəncə əhli fəxr edirəm, haqları var». (65)

- 1) Xəsir Bağdada Əbü'l Həsən Yaqub Ərdəbili
- 2) Seyid ibn Əmir
- 3) X-XI əsr Hafız Əzziz oğlu (914-cü ildə vəfat etmiş)
- 4) Əhməd ibn Süleyman Təbrizi
- 5) Məkkî Əhməd oğlu Bərdəli (965-ci ildə ölmüş)
- 6) Əbülezziz Həsən oğlu (934)
- 7) İbrahim Cəfər oğlu Dərbəndli (934-cü ildə vəfat edib)
- 8) Əbdüləlma Əbdülməlik oğlu Beyləqanlı (996)
- 9) Əbdülhafız Ömər Osman oğlu Gəncəvi
- 10) Əbülvəfa Məhəmməd Mərəndi
- 11) Əbdülla Məhəmməd oğlu
- 12) Xətib Təbrizi (1030-1108). Onun «Şərhi-həmnasə» əsəri Avropa xalqlarının dillərinə tərcümə olunub.

13) Qətran Təbrizi

14) Bəhmənyar (1055-ci ildə vəfat edib)

XII əsr yaşayış fəaliyyətləri ilə Azərbaycanı təmsil etmiş münacim Əbulhəsən Marağı, təbib və filosoflar, Əfzələddin Əbülməlik, Əmrəddin Məsud Naxçıvani, Əbdülkərim Şirvani, Mirzə Kafı.

- Əfzələddin Bədil ibn Əli Xaqani (təx. 1121-1199);
- Əbü-Nazim Məhəmməd Fələki Şirvani (1107-1147 ?);
- Əbü-Məkarim Mücirəddin əl Beyləqani (təx. 1197);
- Zəhirəddin Tahir ibn Məhəmməd əl-Fərabi (təx. 1160-1202);

- Mxitar Qoş (1130-1213); - "Qanunnamə" əserinin müəllifi kimi tarixçi -alban səlnaməçi.

- Məhsəti Gəncəvi – Gözəl şairə, müsiqiçi və ifaçı kimi Yaxın Şərqi sənət aləmində böyük bir təlatüm yaratmış sənətkar.

- Əcəmi bin Əbbubəkir əl bənnai ən Naxçıvani. - «Yusif Küseyr oğlu» və «Möminə Xatun» və başqa XII əsr memarlıq abidələrinin müəllifi. (152)

- Samuil ibn Yəhya ibn Abbas əl-Məqribi əl-Əndəlusi (1174); - O, tibbə aid kitablar müəllifi və Atabəylər sarayının həkimi olmuşdur.

- Cəlaləddin Təbib. - O dünyanın misilsiz həbiblərindən biri olub. Özbək ibn Məhəmməd ibn Eldənizin yanında xidmət etmişdir.

- Fəxrəddin Əbu Abdulla Əhməd ibn Ərəbşah ibn Cəbrail ən-Naxçıvani. -məşhur həkim olub.

- Əl Fərəc ibn Abdallah ibn Xələf əl-Hüvəyyi – 1127-ci ildə Xoydakı "əl-Fərəc əl-Hüvəyyi" mədrəsəsinin əsasını qoymuş ziyali.

- Qazi Kəmaləddin Əbu Abdallah Məhəmməd əl-Qəzvini əl-Maraqi. - Onun tərəfindən əsası qoymılmış "Atabəkiyə" və 1208-ci ildə tikdirdiyi "Əl Qazi" mədrəsələri, bu ziyalı şəxsin yadigarı idi.

- Fəxrəddin Əbülfəzil İsmayıл ibn əl Müsənnə ət-Təbrizi. (1185); - O "Azərbaycan tarixi" kitabının müəllifidir.

- Əbdülkəliq ibn Əbül-Məali ibn Məhəmməd əl-Arrani (-1236); - tanınmış qanunşunas.

- Əminəddin Müzaffər ibn Əbu Məhəmməd ibn İsmayıл ibn Əli ət-Təbrizi (1163-1225); - tanınmış hüquqşunas alim.

- Ümditəddin Əbu Mənsur Məhəmməd ibn Əsəd ibn Məhəmməd ibn İmadəddin Əbdül Həmid ibn Məhəmməd ət-Təbrizi (1093-1178); -tanınmış müəllim.

- Əbu Həfs Ömər ibn Osman ibn Süəyb əl-Cənzi (-1160); - ədəbiyyatçı alim.

- Həddad ibn Asim ibn Bəhran Əbülfəzil ən-Naxçıvani. - Gəncə kitabxana qoruyucusu.

- Kəmaləddin Əbu Abdulla Əbu Məhəmməd ibn İməddin Əbdülhəmid ibn Əli ibn Məhəmməd əbu Musa ət-Təbrizi (-1231); - tanınmış qazi və alim.

- Müyyəvitəddin Əbu Məhəmməd İsmayıл ibn Məhəmməd ibn İsmayıл ət-Təntərani əl Maraqi (-1216); - görkəmlı ədib və nadir alim.

- Mühüyyəddin Əbu Məhəmməd əl-Həsən ibn Sədrəddin ibn Məhəmməd ibn Abdulla əl-Maraqi. - məşhur xeyriyyəçi və qazi.

Yenə də, burada adları çəkilən şəxsiyyətlərin siyahısının natamam olduğu və çoxlarının adlarını çəkmək imkanından məhrum olduğum üçün özümü günahkar bilirəm. Çünkü onların əvəzsiz xidmətləri sayəsində bəşəriyyət, - astronomiya, riyaziyyat, coğrafiya, incəsənat, boyakarlıq, memarlıq və hərbi elmlər sahəsində əvəzsiz müləhizə və dəlilərlə zəngin bir əsənət nümunələri əldə etmişdir.

Bəli, yuxarıda adları çəkdiyimiz XII əsr önce və daxilində Azərbaycan məkanında Yaxın Şərqi İntibahının nəticələrində öz imzalarını qoymuşların az bir nümayəndələri, məhz Atabəy Eldəgizlər sülaləsinin ictimai-siyasi stabilliyi təmin etmiş olduqları məkanda yaşayış yaratmışdır.

Şübhəsiz bunun sayəsində Azərbaycan Atabəylərinin fəaliyyəti və siyasi məramları bir çox alim və görkəmlı ədib, sənət xadimləri tərəfindən yüksək qiymətləndirilmiş, öz təcəssümünü bəlli sənət əsərlərində tarixi, fəlsəfi-əlmi əsərlərdə tapmışdır.

Bələliklə, tarixin çoxsəhifəli cildləri arasında Azərbaycan məməkətinin tarixi və şanlı səhifələrinin də olduğunu görürük. Özü də illər, on illər, əsrlər keçdikcə bu tarixi vərəqlərdə yazılış açıqlamalara yeni baxış, nəzər yetirmə ehtiyacı daha da artmaqdadır...

Azərbaycan Atabəylərinin hakimlik illərinə aid tarixi səhifələr hələ öz böyük tədqiqatını, analitik elmi açıqlamalarını gözləyir. Çünkü bu dövlətin hakimiyyəti, onun Yaxın Şərqdə tutmuş olduğu mövqə və tarixi hegemonluğunun tarixi faktlarla daqiq olaraq araşdırılması, Yaxın İraq, İran, və Qafqazdakı başqa bölgələr üçün bir o qədər da sərfəli olmayıb.

Artıq XXI əsr başlanşa da, biz şərqlilər özümüzü bəzi primitiv, ibtidai düşüncələr məkanından ayıra bilməmişik. Qərb dünyasının əlbir fəaliyyət meydanını, yeri gələndə şərqə qarşı birləşərək principial məsələlərdə yek qüvvə kimi çıxış etmələrini, özümüz üçün örnək etməmişik. Axı elə tarixi vaxtlar olub ki, İtaliya, Almaniya, Fransa, İngiltərə, İspaniya, Yunanistan az qala bir-birlərini qan-savaş meydanında məhv etsinlər. Ancaq yox, yenə də barışq, yenə də əlbir fəaliyyət...

Nəticə, bu barədə deyilənlər bəşdir, bunu deməkdə məqsədimiz məhz XII əsr Azərbaycan Atabəyləri dövrü, Yaxın Şərq intibahının təşəkkülü – formallaşması və son zirvəsi yolunda bu ərazi, bu region; – əlahiddə hərbi, elmi-ədəbi və dövlətçilik dəstixtdinə özünə məxsus iz qoymuş, hələ öz sərrinin bir çox örtüyünü qaldırmamış olduğuna nəzəri diqqəti artırmaq istəyidir.

Nəhayət, yüz ilə yaxın bir tarixə malik bu dövlətin ərazisində Xəqani, Fələki, Memar Əcəmi, Məhsəti və ən nəhayyət qüdrətli Nizami kimi şəxsiyyətlər öz əməkləri, yaradıcılıq hünərləri ilə elə bir iz açmış və qoymuşdular ki, ona qarşı biganə olmaq ən azı manqurd olmaq deməkdir.

Hər sahədə olduğu kimi, bu illərdə səhnə sənətinində müxtəlif janrlarda inkişafı və təşəkül tapması üçün münbit zəmin yaranmışdı. Bu dediklərimizi sonraki elmi dəlil və araşdırmalarımızda açıqlayacaqıq.

Burada yalnız onu qeyd etmək istərdik ki, Azərbaycan adlanan məməkətin yerləşdiyi coğrafi ərazi, ta qədim zaman-

lardan başlayaraq hətdə XXI əsrin gərcəyində də dünya geopolitik və elm, mədəniyyət aləmində də daimi maraq məkanı kimi olaraq qalmaqdə və yeni-yeni fərdi xüsusiyyətləri ilə öz cazibəsini qoruyub saxlamaqdadır.

Elə qarşımıza qoymuşuz və araşdıraraq elmi açıqlamalarını verəcəyimiz mövzu da bu baxımdan yeni və unikalıdır. Dünya elm və mədəniyyət aləmində XVI əsrən başlanan Qərb dünyasının INTİBAHİNİN nəticələri nə qədər geniş yaradılmış və təbliğ edilmişdir, Yaxın Şərq – Şərq ITİBAHİNİN nəticələri bir o qədər, kimlərinsə marağı ucbatından, naməlum, toxunulmaz qalmış, öz qiymət və təbliğini bütövlükdə almamışdır. Dünya – Volterlərin, Dantelərin, Şekspirlərin, Qali-leylərin və bir çox Qərb dahi şair, mütəfəkkir, filosof və alimlərinin tapıntı, nailiyyət və qüdrətli yaradıcılıq işləri ilə nə qədər geniş aspektə tanışdır – məhz bu alim, mütəfəkkir, filosof və şair-sənət adamlarının istifadə etdikləri, metod-açıqlama və nailiyyətlərin Yaxın Şərq və şərq INTİBAHINA məxsusiyəti barədə bir o qədər “xəbərsizdir“. Bunu biz yox, artıq geniş informasiya kompüter texnologiyasının nailiyyətləri sayəsində, Qədim və Orta əsir dünya elm və mədəniyyətinin sırı səhifələri, Qərb dünyasına məlum olan faktdır.

Və hətdə XVII əsrin sonu XVIII əsrən başlayaraq bir çox görkəmlı ədib və elm xadimləri öz yaradıcılıqlarını məhz Şərq və Yaxın Şərq aləminə, onun min bir sirlə dolu elm və sənət nailiyyətlərini öyrənməyə və öyrəndiklərini öz yaradıcılıqlarında geniş istifadə etməyə başlamışdır.

Bu dediklərimizi görkəmlı elm xadimlərinin aşağıdakı fikirləri ilə təsdiqləmək istərdik.

Görkəmlı sənətşunas, SSRİ Bədaye Akademiasının akademiki M.B.Atlantov özünün üç cildlik “Ümumdünya incəsənət tarixi“ əsərində ölkəmizin ən qədim insan məsənlərindən biri, orta əsir şəhərləri arasında özünə məxsus yer tutan Naxçıvan şəhərindəki Mömünə xatın turbəsinə sənətşunaslıq təhlili verdikdən sonra, memarlıq və ümum sənətin XII əsrə inkişafına örnək olaraq fikirlərini belə tamamlayır: «Belə yüksək memarlıq forması, quruluşuna, kompozisiyanın belə klassik kamilli-

yinə və mükəmməl işlənməsinə, o zamankı Orta Avropada təsadüf etmək mümkün deyildir. Naxçıvan turbəsindən klassik Şərqi ədəbiyyatının ən yaxşı əsərləri Firdovsinin "Şahnamə" (X-XI) və yaxud Nizaminin (XII) "Leyli və Məcnun" poemasında olduğu kimi insanpərvərlik nəfəsi gelir». (205, s. 248-249) Və bu fikri davam etdirərək gökərmeli azərbaycan sənət-sünəsi, akademik Ə.B.Salamzadənin "Əcəmi Naxçıvanı" əsərlərindəki bir fikirida diqqətimize gətirək: «Nəticə etibarı ilə «Möminə Xatin» turbəsinin sərdabə hissəsi, Qərbə qotika memarlığına səciyyəvi olan memarlıq quruluşu xüsusiyyəti daşıyır. Belə görünür ki, bu quruluşlu sistemlər Şərqi ölkələrində daha əvvəl əmələ gəlmış, sonra Qərbə yayılmışdır.

Hər halda Möminə Xatin turbəsi sərdabəsindəki bu məraqlı memarlıq – mühəndis qurğusu, memarlıq tarixində belə quruluşun ilk və dolğun bir nümunəsidir». (152)

Bələliklə, gördüyüümüz kimi, iki müxtəlif xalqların nümayəndəsi özünün elmi araşdırılmalarında haqqın isbatı üçün vətəndaşlıq mövqeyində duraraq, Qərb dünyasının nailiyətlərini danmadan, Şərqi xalqlarınada məxsus olan qətiyyətlə demişdilər. İndi istərdik ki, Tamaşa-Teatr sənəti ilə bağlı olan bəzi sənədlərlə də tanış olaq:

Ərəb xilafətinin ərazisində məskunlaşmış bütün xalqların ədəbi dil və yazı mədəniyyətini, elm və texnikasını, çox sahəli həyat tərzini cəm-qisaldılmış bir ad altında «İSLAM» deyə qeyd edən ingilis (alimi), islamşunas Vilyam Montigomer Uott belə yazırırdı: «O vaxt ki, ərəb tədqiqatı, ərəb fikri, ərəb yazılı mənbələri tam toplu halında qarşında durarkən, aydın olur ki, avropa elmi, fəlsəfəsi, ərəblərsiz belə tempdə inkişaf edə bilməzdi. Ərəblər adı ötürüçü rol oynamamışdılar, onlar həqiqi mənada yunan fikrinin daşıyıcıları idilər. Onlar nəinki mənimsədikləri bu elmi canlı halda qoruyub saxlamış, eyni zamanda onun əhatə (tətbiq) dairəsini yeniləşdirmişdilər.

Təxminən 1100-cü illərdə avropalılar ciddi olaraq özlərinin düşmənləri olan saraçınların elmi və fəlsəfəsi ilə tanış olarkən (ərəbcə-saraçılara – ərəb, türk, iran və şimali Afrika xalqları deməkdir), burada elm özünün çıçəklənmə dövrünü

yaşayırırdı». (306, s. 83, 65)

Öməyidlərin xilafəti sinifli dövlətçilik ənənələri üstündə bərqərar olmuşdu. O özünün iqtidar, hökm edən zümrə və varlılarına istədiklərini etmə hüququ versə də, heç də bunu, aşağı təbəqə, zümrə və o cümlədən də müğənni və musiqiçilərə (xəlifə və onun əhatəsinin əyləncəsini təsdiq etsələr də), verməmiş və yuxarıda qeyd etdiyimiz qadağalar tətbiq olunurdu, özü də amansızcasına. Budur həmin qadağaların acı həqiqətlərindən birini açıqlayan mətn: «Məşhur müğənni olan Sahib, Həsir (bu o SAHİB idi ki, töycü əvəzinə İrandan xilafətə ödəniş kimi göndərilmişdi), Əlinin yaxın qohumlarından biri tərəfindən növbəti sahib kimi pulla himayəciliyə alınıb, yol gedərkən, təsadüfən xəlifə ordusuna əsil düşür. O, özünü təhlükədən qurtarır, xilas olması üçün dillənərək belə deyib: «Mən müğənniym, mən Allaha inanınanların əmiri Yezidə, hətta ondan da əvvəl onun atasına qulluq etmişəm. Əsgərlər bunu eşidib – «Onda bizim üçün də oxu!» – deyə ona əmr etdilər. O oxuyub qurtardıqdan sonra, əsgərlərdən biri ona yaxınlaşaraq: «Allaha and olsun ki, sənin doğurdan da gözəl səsən var və çox gözəl oxudun!» – deyərək, qılıncla onun başını bədənindən ayırmışdır. Xəlifəyə bu hadisəni çatdırarkən, o əllərini açaraq: «Həqiqətən hamımız Allahu himayəsindəyik!» – deyə dillənmişdir».

...«Hələ gənc yaşılarında Əl-Mütənəbbi (915-965) məlum ərəb şerlərində bu mövqeyin tərəfdarı kimi çıxış etmişdi. Əbülla-Fərəc İsfahani özünün «Kitab-əl-agani (Kniqa pesen, - «Nəğmələr kitabı») kitabında belə bir qeyd verib: «Bizlər çatmış məlumatlardan aydın olur ki, «Quranın 2-216-5, 92-93 qanunları əsasında qoyulmuş qadağalardan xəlifəyə yaxın olan və zadəgan ailələrindən olanların bəziləri bu qadağaları pozaraq, şərabla müşayət olunan, azart (güzgüñ), oyunlar, əyləncə və məclislər təşkil edirdilər. Bu məclislərə müğənni, şair, aktyor və ağızəyənlər dəvət edirdilər. Məhz belə feedallاشan varlı və idarəetmə illərində iştirak edən qulluqçular, onlarla yaxın təmasda olanlara, məhşur Livanlı ərəb tarixçisi Fillir Hüri Hitti (1886), bu kəlamları «Məkkə və ondan da daha çox Mədinə, Öməyidlər dövründə daha çox mahni və nəğmə kon-

servatoriyasına çevrilimişdi» söyləmişdir. Onlar xəlifə sarayına (DƏMƏŞQ) çoxsaylı qabiliyyətli və talant sahibləri olan sənətkarlar toplayırdılar. Konservator və üləmələr (islam qanunvericiləri və din xadimləri) nəhaq yerə oxu və musiqi sənətinin əyyaşılıqla bir cərgədə tutaraq, onlara qadağın tətbiq olunmasını tələb edirdilər. Onlar bunları sübut etmək üçün hədismasını tələb edirdilər. Onlar əsassız olaraq nümunələr götürərək, peyğəmberin təbiriçi, bütün bunları iblisin törətdiyi oyunlardır. Və bu «məlahi» deməkdir. Yəni qadağın olunmuş feyziyab-ləzzət duymaq. «Xəlifə Məmmun (813-833) elm və ədəbiyyatda böyük məraq göstərmişdir. Onun dövründə mütalizilətlər təriqəti tügəyan etmişdir... Əbu-la Əla yaradıcılığının mahiyyəti Qərb və Şərq elmləri tərəfindən dəfələrlə qeyd olunub. Belə ki, onun «Al lü-zuniyyət» əsərində toxunduğu azad fikirlər mülahizələrindən çıxış edən, məhsur alman ərəbşünası August Fiser (1865-1949) (vəfat etdikdən sonra çap olunmuş elmi əsərlərində) qeyd etmişdir ki, «orta əsr Avropa azadixalıq hərəkatı və «Üç yalançılar haqqında (Defribus impostrobus)» traktatının meydana gəlməsinə səbəb, məhz Əbu-la Əlanın təsirindən irəli gələ bilmişdir. A.Fiser yazırıdı: «Onun fikirləri Suriyaya çatmalı, oradakı «göz və qulaqların» sayəsində cənubi İtaliyaya keçməli, Əndəlus krallığına yayılmalı idi. Çünkü bu illərdə Qərblə Şərqi arasında əlaqələr olduqca intensiv və canlı idi.» Və eyni zamanda «...II FİDRİX (1194-1250) uşaqlıq illerindən ərəb dilini biliirdi. Onun Palermodakı sarayında şərqişər həllədici rol oynayırdılar. (305, s.88)

Necə ki, K.Marks «Qərb azadixahları üçün Azərbaycan cavidənçisi, böyük sərkərdə və dövlət xadimi Babəki Qərb dünyası üçün bir nümunə kimi irəli çəkilmədir». (329, s. 250)

Daha bir nümunə; «Azadlıq hüququ əldə etmiş Əzzəz-əl Mailə haqqında yazılmış tarixçə belə olub. Bir dəfə xəlifə Əlinin qohumu İbn Cəfər və tanınmış qureyişi İbn Abu Atik mahni sevər olduqları üçün Əzzənin yanına yollanırlar. Onlar Əzzənin qapısına çatarkən görürək ki, əmirin qasidi hədə-qorxu ilə qışqıraraq müğənniyyə: «Öxumağı tərgit! Çünkü, Mədinə sakinləri sənin ucbatından cana doyublar. Onlar deyirlər ki,

sən öz cazibənlə onların kişi və qadınlarını cəzb edirsən, ov-sunlayırsan» deyirdi. Onda İbn Cəfər qasidə yaxınlaşaraq: «Qayıt öz sahibinin yanına. Ona mənim bu sözlerimi çatdır. «Sənə and verirəm. Bütün Mədinəyə car çəkdir və soruş: «hansi kişi və ya qadın haqq yoluunu azmış? Əzzənin səsi buna səbəb olmuşdur? Və mən tələb edirəm, qoy o bunu aşyan etsin. Bunu bilib tədbir görmək işə bizim işimizdir», deyə əmr etdi. Bu əmər icra olunaraq qasidələr hər yana səs salsalar da buna heç bir cavab almadılar. Onda İbn Cəfər müğənninin yanına girib: «Qoy səni bu eşitdiklərin darıxdırməsin. Ricamız budur ki, bizi də o TANRI vergisi ilə şadi-xürrəm et» demişdir. (səh. 93)

“Ey şöhrətli, san bil ki, gəlincik (kukla) tamaşaları barəsində xoşniyyətli dərvişlər çox fikirləşmiş və özləri üçün bir çox həqiqətləri aşyan etmişlər.

Necə ki, bir Dahi demişdi: «Oyunlarla şən sylənca, beynlər üçün ciddi düşüncələr toplusu deməkdir. O qəlblərə bu vacibdir ki, ilahi sirlərindən agah olmaq istəyirlər. Buradan belə bir nəticə hasil olur ki, arif adam gəlincik tamaşalarına baxarkən diqqətini yalnız oyunlara yetirməklə kifayətlənməməli, o çalışmalıdır ki, bu oyunlardan özü üçün nəisə ciddi bir fikir hasil etsin...» Bir xoşniyyətli belə söyləyirdi: «Bir dəfə tamaşa vaxtı mən ora gedərkən gördüm ki, bir nəfər başının üstündə çadır qurub, oturaraq, iki gəlinciyi əlində tutaraq, birini yetgin kişi səsi ilə, digərini isə incə qız səsi ilə dindirərək sual-cavab edirdi. O eyni vəziyyətdə sözləri elə aydın tələffüz edirdi ki, hər ikisinin sual-cavaba verdikləri səs çalarları aydın eşidildi. Söhbət əsnasında onlar deyişir, savaşır və yenidən barışırlar. Və bütün bunlar, çadırda syləşmiş tək o adamın hərəkət və danışıği nəticəsində baş verirdi. Mən buna mat qalmışdım.

Bu məqamda yanımda dayanmış mehriban bir həmkar, mənim qoluma toxunaraq dedi: «Sən bu gördükələrini oyunmu sayırsan? Ancaq diqqət yetirsən, bunun ciddi bir iş olub və onun ciddiliyi heç də gördükələrində deyildir, onun arxasındadır, onun iç mətnində gizlənibdir...» Deməli dunyada olan surətlər də, bir neçə gəlincik kimidir və onlarında içlərində qoyulmuş ipləri ali varlıq – müəllimin iradəsi ilə hərəkətə gətilir

və onlar da onun sərəncamı ilə sonda, nə vaxtsa öz hərəkətlərini sona yetirirlər».

Nəhayət bu nümunə müəllifi öz qeydlərini Mövlənənin bu kəlamları ilə sona çatdırır:

*"Biz gəlinçiyik (kukllarıq) – səma isə sahibi gəlinçik.
Heç də xəyalı deyil, həqiqi mənada
İki, üç günlüyü goldik, oynadıq
Və yenidən bir-birimizin ardınca
Qayıtdıq əbədiyyət sandıqcasına"* (109, s.19).

Görkəmli traktat müəllifi burada Mövlənə deyərkən sanki Nizami Gəncəvini nəzərdə tutub. Lakin onun dediyi kəlamlar Ömər Xəyyama aiddir.

Nizamidə isə bu belə yazılıb:

*"Dövran oyunbaz tək oynar bir müddət,
Çıxardar pərdədə təzə bir surət
Edib füsunkarlıq bu surət ilə
Xalqı əyləndirir bir zaman böylə
Onu da qocaldıb dövran itirər,
Şəhnəyə yeni bir surət gətirər".*

"İsgəndərnamə" (s.170)

Bu iri həcmli mətnin müəllifi, XV əsrə yaşmış və 1504-cü ildə həyatını başa vurmuş, məşhur sufî traktatı olan "Futu-wat nama-i Soltan"ının sahibi Hüseyin Kəşifidir.

Biz bu mətni çalışıb ona görə az, qisa etmadık ki, teatr-tamaşa sənətinin XIV-XV əslrlərdə və hətta ondan öncül əslrlərdə, nə kimi ictimai-sosial mahiyyət kəsb etdiyini və bunu təbliğ etmək üçün, mümkün traktat və fəlsəfi əsərlərdə açıqlamağa səy göstərildiyini, bu günkü elm və ədəbi ictimaiyətə çatdırıq.

Bələ nümunələr hədsiz dərəcədə çoxdur. Sadəcə mənbələrin ərəb-fars dilli olması, müxtalif mövzulu fəlsəfi-etik traktatlarda yeri gəldikcə, müəllisin ziyanlı səviyyəsindən asılı olan mətnlərdə verilməsi, əksər sovet dövrü teatrşunas alımlarımız üçün ciddi maneaya çevrilmişdir.

Son dövrlərin iqtisadi siyasi çevrilmələr nəticəsində dünən yaya səpələnmiş belə əsərləri əldə etmək və orada Teatr-Tamaşa-Səhnə sənəti, sənətkarlığı ilə bağlı açıqlama, fikir və əsərləri bir yerdə toplayaraq geniş ictimai-informatik məkanları çatdırmaq lazımdır.

Konkret olaraq bu günlərə kimi əlimizdə olan qədim tərixli "Bilqamış", "Dədə Qorqud", "Rüstəm", "Manas" kimi epos-dastanlardan tutmuş, Şərgin ən məşhur möcüzə-məcara, mürəkkəb, çoxşaxəli obraz və kolliziylarla zəngin olan "Min bir gecə", "Sindibad" və başqa salon nağıllarında da Teatr-Tamaşa-Səhnə sənəti və tarixi məlumatlarla bol olsa da, hələ də işlənib qəti və təstiqlənmiş elmi qiymətləri verilməmiş qalmaqdadır. Ancaq, qonşumuz Gürcü teatrşunasları, bir Şota Rustaveli və onun "Pələng dərisi geyimmiş pahlavan" poemasını (halbuki, poemanın cüzi dəyişmərlərə gürcü dilinə çevrilmiş bir Şərq poeması olduğu məlumudur), özlərinin Teatr Tarixlərində gen-bol istifadə edərək, Teatr Tarixlərinin qədimliyini sübut edəcək bir dəlil kimi əldə əsas etmişdilər. Hələ buraya son orta əsr şifahı və yazılı xalq-ədəbi nümunələrini daxil etmirik. Burada bütün yuxarıdakı nümunələrə əlavə olaraq iki mənbəyi də nəzərə çatdırmaq və kiçik nümunələrlə dediklərimizi təsdiq etmək istərdik. Bu topluda ömür və yaradıcılıq yolunun bəzi sahələrinə toxunacağımız Məhsəti Gəncəviyə həsr olunmuş "Məhsəti və Əmir Əhməd" dastanına müraciət etməzdən əvvəl, onu qeyd etməliyik ki, bu dastanın yazılı tarixi XII əsrin sonuna təsadüf etsə də, müxtalif dövr və əlavələrlə dastanın XIV əsrin sonunda tamamlanmasını təsdiqləyən elmi əsərlər mövcuddur. Lakin bütün dəyişmə və əlavələrə baxmayaraq, əsər ilkin variantda olan bəzi əsas məziiyyətlərini qoruyub saxlaya bilmişdir. Məhz bu ilkinliyə əsaslanaraq Məhsətinin müsiqi təhsili alması və ifaçılıq sənətinə yiylənməsi üçün neçə mütəxəssis-müəllim dəvət olunması, neçə illər bu yolda əmək sərf olunduğu təqdim olunan əsərdə əyani olaraq görülür. Yenə də, bu qədər təhsil və biliyə baxmayaraq Məhsətinin bir sənətkar kimi ad çıxartması, şan-şöhrət qazanması üçün XƏRABAT məhəlləsi və oranın sənətçiləri arasında aparıcılar

səviyyəsinə qalxacaq bir məkan və məqam lazım idi. Bu, sənətkarlar yetişdirən təlim-təhsil mərkəzləri orta əsrlərdə hər bir şəhərin, əyalətin, vilayətin və ölkə hakiminə xidmət göstərmək məqsədi ilə yaradılmışdı. Və burada seçim, arat, qılıbdən keçirmə işləri elə yüksək səviyyəli idi ki, oradan çıxan mütexəssislər ömürlərini ədəbi incəsənət işlərinə həsr edir və professionallıq anlamına tam cavab verəcək yaradıcılıq işləri ilə məşğul olurdular.

Baxın aşağıda təqdim edəcəyimiz mənbə bu dediklərimizə konkret cavab verdiyi üçün diqqətinizə çatdırırıq:

"Hərgah onların gözəllikləri ilə bərabər səsləri də olursa səadətin ən uca dərəcəsinə çata bilərlər. Musiqi ifaçıları, şairlər və başqaları da bu vəhşi hesab etdiklərinizin cərgələrindən çıxır.

Burada qızların ixtisas qabiliyyəti yoxlanılır, layiq olduqları ixtisaslara təhkim olunurlar». (138, s.427)

«Bunlar bəzəkçilik, lələlik, aşşaplıq, dərzilik və başqa sənətləri öyrənmiş qızlardır. Bağdad xalqının bir çoxu buradakı qızlardan alır, özləri üçün qadınlığa qəbul edirlər. Olduqca təriyəli və namusları düzgün qızlardır».

«...Bu qızlar isə, məzhəkçilik və nədimlik öyrənmiş qızlardır. Bunlar ölüleri belə guldürməyə qadirdilər. Bağdad kubarlarının mütləq məzhəkəli qızlarından olurlar». (138, s. 138-127)

Doğrudan da Ümumşərq – Şərq və birbaşa bizim ölkəmiz də daxil olan Yaxın Şərq məkanının tarixinə aid belə nümunələr hədsiz dərəcədə çoxdur.

Sadəcə 200 illik hakimiyyətsizlik və Rus imperiyası siyasetinin uzaqlaşdırma prinsipləri ilə beyinlərin doldurulması, təhsil sisteminin Rus və Qərb mövqeli durumu, belə mənbələrin ərəb-fars dilində traktatlarda yerləşdirilməsi, bu traktat müəlliflərinin ziyanlı səviyyəsindən asılı olaraq tarixi axarda baş verən sənət və sənətkarlar haqqında səhbət açmaları, belə təbliğat materiallarının üzə çıxmışında ən böyük maneə idi, desək səhv etmərik.

Baxın 1970-ci illərdən başlanan, şərq intibahi və onun dənilməz varlığı, bu intibahi təsdiqləyən ədəbi-bədii, elmi-fəlsəfi əsərlərin çox sayıda sovet şərqsünsənligində tərcümə olunub çap

və tədqiq olunması nəticəsində, uzun yüz illər boyu biz şərqliklər üçün bağlı və naməlum qalmış dünya şöhrətli «Bilqamus», «Dastani Dədə Qorqud», «Rüstəm», «Manas» və başqa bu kimi əsərlər bir çox suallara cavab tapmaqdə bizlərə kömək, əvəzsiz tarixi-əbədi materiallara çevrilidilər.

Bunun ardınca Şərqiñ ən möcüzəli, macəra janrınnın ən parlaq nümunələri olan, mürşəkkəb və çoxşaxəli obraz və kolлизiyalarla zəngin olan «Min bir gec», «Min bir gün», Sindibad» və başqa romanların, neçə-neçə «Tutunamlər», daxilində belə sənət səhbətləri, sənətkarlıq anlamına verilən qiymətli matnlər bol olsa da, hələ də bu tədqiqatçıların nəzərindən yayanmış və yaxud da tədqiqatın məqsədi təmiz tarixi və ya filoloji olduğundan bu mənbələr toxunulmamış qalmadıdər.

Lakin məni təəssüfləndirən cəhət heç də bu hal deyil. Daha çox təəccübləndirən o haldır ki, lap yaxın qonşularımız olan Ermənistan və Gürcüstan teatrşunasları ölkələrinin teatr tarixini ta qədim zamanlardan XX əsra qədər (ən azı) yazmış olduqları halda, bizlər yalnız XIX-XX əsrləri əhatə etmiş, sanki qonşularımızda gedən prosesləri görüb-eşitməmişik. (Ən yaxşı halda müxtəlif dövrlərdən bəhs edən monoqrafiya və dissertasiyalar yazılmış, çox az yayım əhatəsinə malik olmuşdur) Baxın Gürcüstan teatr tarixinə həsr olunmuş, Canalidze-nin «Gürcüstan teatri ta qədim zamanlardan XIX əsra qədər» kitabında XII əsr gürcü teatr sənətinin fundamental inkişafında demə, Şota Rustavelli və onun (?), «Pələng dərisi geyinmiş pəhləvan» poemasının təsiri və mahiyyəti əvəzsiz rol oynamışdır. Maraqlıdır deyilmi!?

Özgə xalqın yaratmış olduğu poemani tərcümə etmiş, başqa əsərləri cüzi bir sayda olmuş müəllifin fəaliyyəti onun xalqının teatr sənətində əlahiddə rol oynamasına şərait yaratdığı halda – Yaxın Şərq – Şərq və dünya poeziya olimpində əvəzsiz yaradıcılıq işləri ilə sənət növləri, sənətkar və ifaçılıq haqqında dahiyanə fikirlər söyləmiş, hətta orijinal poetik dramalar yaratmış Nizami Gəncəvi kimi bir dühanın Azərbaycan və Yaxın Şərq sənətinin təşəkkülü və inkişafında hansı yer tutması barəsində demək olar ki, heç bir tədqiqat işi aparılmamışdır.

Halbuki, XI-XII əsr Yaxın Şərqi ələmində ən stabil, qalibiyətli və uğurlu idarəcilik sistemi olan Azərbaycan ATABƏYLƏR dövlətinin qüdrəti, iqtisadi və ictimai nəiliyyətləri ona imkan verirdi ki, burada elm və mədəniyyət özünün ən yüksək inkişaf nöqtəsinə qədəm qoysun. Bəli, dahi şairimizin yaşadıǵı dövr, xalqımızın tarixində, həyat təleyinin xoş gəlişinin ən parlaq dövlətçilik dövründür.

Və nəhayət, daha bir mətni diqqətimizə çəkməzdən əvvəl bu barədə bəzi fikirlərimizi demək istərdik.

"Məndə sıgar iki cahan. Mən bu cahana sıgmazam" deyən və bu yolda qarqli Hegellərin heç ağlına gəlməz əzablı ölümə gedən yolu seçmiş Nəsimilərdən əl çəkməliyik?

Şərqi poeziyasına, onun Şərqi ələmi üçün hələ bu günlərdə belə əl çatmaz müxtəlif «janrlardakı nəiliyyətlərinə şəkki-şübəh ilə yanaşan» bu filoloqların «xəstə» fikirləri ilə necə barışmaq olar.

Məşhur gülüş ustaları, az qala min illəri adlayan Bəhlul və Nəsiməddinlərdən imtina etməliyik.

"Elmdə uzun müddət avropasentrizm hökm sürmüdü və bir çox alımlar şərqi xalqlarına yuxarıdan aşağı baxır, bəziləri isə hətta özlərinə rəvac bilib onları əqligerlikdə... və hətta yarımimsan sayırdılar. Bu mövqeyin arxasında heç də sadədillik və ya elmi kor-koranalik durmurdu, bu faktiki olaraq bilərkədən onu təsdiq etmək məqsədi güdürlər ki, bununla bir xalqın başqalarından yaxşı və daha qabiliyyətli (istedadlı) olduğunu sübuta yetirsinlər. Lakin bu gün avropasentrizmle bağlı mülahizələrə çox az adam tapılar ki, onu ciddi qəbul etsin. Biz artıq indi, hər gün Şərqi xalqları haqqında daha çox bilməyə başlamışıq. O xalqlar ki, ən qədim zamanlardan başlayaraq və orta əsrlərdə də dünya mədəniyyətinə əvəzsiz və hələ qiymətini indən belə alacaq tövhələr bəxş etmişdir". (382, s. 263)

Yəni yuxarıda teatr-tamaşa sənətinin hansı səviyyədə və ictimai tələbin səviyyəsi ilə bağlı nəinki faktiki dəlillər olduğunu açıqladıq, eyni zamanda bu sənətin rəngarəng və çoxşaxəli inkişaf yolunda olduğunu da gördük. Bəs necə olur ki, bu qədər sənətkar və söz hakimləri yetirmiş məmələkətin teatr-

maşa sənətinin varlığı və inkişafi yolu haqqında informasiya, məlumat Qərb dünyasına yayılmayıb və hətta iş o yerə çatıb ki, qərb dünyasının XIX əsr filosoflarından biri olan Hegel, Şərqi teatr sənəti yarada bilməməsi haqqında ağılagalməz bir fikirlərlə bizləri qiyəmtənləndirmişdi. Hegel yazırıdı: "Biz burada sənət tarixinin tam tələb olunmadığı bir yerdə (?), ŞƏRQDƏ rast goldiyimiz dram sənətinin rüseyimlərini əvvəlcədən kənaraya qoyaq. Poeziya və Lirikanın bəzi (?) növlərində isə Şərqi poeziyası irəliyə doğru kifayət qədər addımlaya bilməşdir. Lakin yenə də, bütün Şərqi dünyagörüşü lap başlangıçdan dram sənətinin lazımı inkişafına imkan vermir". (?) O özünün bu utopik və ya heç bir etik ölçüyə sığmayan fikirlərini israrla sübuta yetirmək üçün onları açıqlamaqdə davam edir və; «fərdi azadlıq və müstəqillik prinsipinin baş qaldırması, yaxud da, heç olmazsa şəxsi müqəddarət duyğusunun oyanması, öz əməli və onun aqıbəti üçün sərbəst şəkildə, şəxsən cavabdeh olmayı, fərdin arzu etməsi zəruridir; komedyianın yaranması üçün isə azad subyektlilik və onun tamamilə dərk olunmuş hökmranlığı hüququnun meydana çıxmazı, daha çox tələb olunur. Bunlardan heç biri SƏRQƏ xas deyil... (249).

Əger bu belədirse və biz bu deyilənlərlə razılışsaq, o zaman sadəcə olaraq şərqi qarba, qarbi isə şərqə köçürməli olarıq.

Ona görə ki, Nuh, Bilqamus, Zərdüst və başqa peyğəmbərləri pərvazlandırib, dünyaya bəxş edən neçə-neçə azadlıq ərləri yetişdirən şərqlidən fərqli olaraq, Qərbə, hələ bəzəcə belə həqiqi mənada ilahi qüvvələrin himayəsilə bəşəriyyətə səs salanlar olmayıbdır. Azadlıq sərkərdələri, böyük məslüliyyət sahibləri Cavanşir, Cavidan, Babək, Bəndər və ən son şəhadətlik-əqidəcilik nümunəsi kimi cahana səs salmış XIV əsr şair və mütəffəkkiri «Məndə sıgar iki cahan, Mən bu cahana sıgma-zam» deyə öz dövrünə, ictimai və sosial ədalətsizliyə, qaraguṛluğa qarşı çıxan Nəsimisi olan bu Şərqi, bütün sahələrdə hünər sahibi olmasına kim şəkki-şübəhə edə bilər... Yox, onlar var, cüntki paxılılılı-gözögötürməməzliyi özü üçün bayraq etmiş Hegellər, Hôtelər özündə görə bilmədiyini başqasında da olmasına necə istəyə bilərdi - prinsipi onlar üçün əzəldi, vacib-

di. Çünkü əzablı həqiqəti dərkətmə yolu, onlar üçün - hamı üçün bir həqiqətdir.

Axı necə ola bilər ki, bir ölkədə demək olar ki, eyni vaxtda yaşamış filosoflardan biri bu deyilənləri görmür və olduğuna şəkki-şübə ilə yanaşır, digəri isə (K.Marks) bütün bunları görüb bir-bir və yüksək mənada qiymətləndirir. Deməli, burada ancaq gərzəli mövqe olmadan belə fikirlərin yayılmasına ehtiyac olmazdı. Bəli məqsədi və qərzəli mövqe!

Lakin avropanı üçün sensasion bir "filosofun" belə sərsəm fikirləri bəlkə də məramlı-məqsədlidi. Ən qorxuluşu odur ki, bu kimi «fikir» və «mülahizələri» bayraq edərək, uzun 70 illər Vətənin bütün elm, incəsənət və mədəniyyəti sahələrində olduğu kimi, teatr sənətimizin də PRİMİTİV-GERİDƏ qalmış bir sənət sayan öz "baltalarımız" olub və hələ də vardılar. Görünür bu və buna bənzər «Qərbli», elə bəzi «Şərqli» alim və mütəxəssislərin belə qənaətə gəlməsi, bunun bizlər üçün əlçatmaz bir məfum olduğunu aşyan etmələrinə səbəb, daha dərin anlamlar üstündə qurulub. Odur ki, aşağıda Şərqi teatr-tamaşa sənəti, onun bu günlərimizdə belə Qərb dünyası üçün qaralıq, açılmaz qaldığını açıqlayan iki faktla da tanış olmağa ehtiyac vardır:

...Şərqi möcüza sahiblərinin yumşaq kəndiri - tir kimi əyilməz KANATA çevirmək və onun vasitəsilə ağılagalməz möcüzəli TAMASALAR çıxardıqlarının danılmaz bir fakt olduğunu Avropa ilk dəfə, XIV əsrin məşhur səyyahlarından biri olan, İBN BATTUTUN qeydləri ilə tanış olduqdan sonra bildilər. Budur həmin qeydlərdən bir parça: "... Sonra ustad əlinə bir taxta kürəcik götürdü. Bu kürəciyin ortası deşik idi və oradan iki barmaq yoğunluğunda üzün kəndir keçirilmişdi. O, kürəciyi var qüvvəsi ilə havaya tulladı. Surətlə göyə qalxan taxta kürəcik tezliklə görünməz oldu. Biz bazar meydanının mərkəzində oturmuşduq, olduqca bərk isti idi. Tezliklə ustادın əlində ipin az bir hissəsi qaldı. Bu vaxt o yanında dayanmış uşağa kəndirlə dırmaşmağa əmr verdi. Uşaq, cəld kəndirlə dırmaşaraq tezliklə nəzərlərimizdən yox oldu. Bir qədər vaxt keçdi. Ustad uşağı səslədi və cavab almadiğindan, özü də

kəndirlə dırmaşib gözlərimizdən o da yox oldu. O görünməz hündürlükdən çığır-bağır eşidildi və tezliklə oradan yerə uşağın parçalanmış bədən hissələri düşdü. Üst-başı qana bulaşmış ustad da yerə qayıtdı. O, Əmirə yaxınlaşaraq qarşısında üzü-qoylu düşüb nə isə dedi, Əmir başını tərpədərək öz razılığını bildirdi. Ustad izin aldıqdan sonra, uşaqın səpələnmiş bədən hissələrini bir yerə toplayıb örtüklə ortdu və nə isə, möcüzəli kəlamlar deyə-deyə meydanın müxtəlif tərəflərinə tazim edirdi. Hamımızın böyük heyrat və təəcübünə səbəb isə meydanın başqa yerindən biza doğru gələn sağ və salamat uşaq oldu...»! (249, s.371)

"Hind Kəndiri" adlanan bu gözübağlayıcı akrobatik oyunun sirləri uzun yüzilliklər Qərb sənətçiləri üçün sərr olaraq qaldı. Yalnız XIX əsrin sonları XX əsrin əvvəllərində onun natamam, bəzi sirləri aşyan olmağa başlanıb. Eyni zamanda, biz bu sırkı oyun haqqında məlumatlar toplayarkən, məlum oldu ki, hələ uzaq XIII-XIV əsrlərdə Marko Polo, daha sonralar XVI əsrde imperator Cahangir öz gündəliklərində, XIX əsr "Buddo teosof" cəmiyyətinin yaradıcısı E.Blavatskaya, məşhur rus yəziçisi Maksim Qorki, XX əsrədə Artur Konan Doyl, özünün iki cildlik "Spiritizmin tarixi" əsəri ilə tanınan Artur Debi Karraçi, professor Samuel və ən nəhayət HİNDİSTANIN ən böyük illiyuzion cəmiyyətinin yaradıcısı və prezidenti A.Sorkar və başqları bu möcüzəli oyun haqqında öz fikir və araşdırılmalarını yazmışdır. «Anadoluda şeyx Əhməd-ər-Rifahının nəvəsi Əhməd Qucaq İbn Battutu hərərtlə salamlayaraq ona oz yanında oturmağa yer göstərdi. Güñorta namazından sonra binanın qarşısındaki kiçik meydançaya bina sakinləri toplaşdırıv və qonağa hörmət əlaməti olaraq ritual şənliyi təşkil etdilər. Musiqicilər müxtəlif musiqi alətləri – nağara, qaval və (zinc) ilə musiqi səsləndirdilər, fakirlər meydana atılıb dairə vuraraq rəqs etməyə başladılar. Asta başlayan musiqinin ahəngi getdikcə artırdı. Yalın ayaqların altından ətrafa toz da qalxırdı. Uzunataklı köynəklər rəqs edənlərin bədənində yelkən kimi qalxmışdı. Tərkidünya olmuş sıfətləri günəşdə yalnız fakirlər, çılgın bir rəqs edərək

son nəfəsə qədər (əldən düşənə qədər), öz aləmlərində cövlən edirdilər...» (382, s.101-263)

Əslində konkret olaraq Azərbaycan teatr-tamaşa sənətinin qədim və çoxəsirli olmasına cavab verən belə bir elmi-tarixi faktları sadalandıqdan sonra, yenidən israrla bu sənət haqqında, onun ölkəmizdə təşəkkülü və özünəməxsus formada inkişafı haqqında fikirlər yübürtmək bəlkə də artıq görünərdi. Ancaq bunu israrla, bu işin əsas məramına ona görə çevirmiş və dəfələrlə qeyd etməyi özümüzə borc bilmmiş ki, bütün Qərb dövlətləri bu işlərə olduqca geniş yer vermiş və saysız-hesabsız elmi-nəzəri əsərlər çap etdirmişdilər. Biz isə demək olar ki, heç nə deməmişik və ya deyilənləri iç məkanımızdan kənara çıxarda bilməmişik.

Bələliklə, XII əsr teatr-tamaşa sənətində onun inkişafı və təbliği yolunda dahi mütəfakkirimiz Nizami Gəncəvi yaradıcılığı bölməsinə keçməzdən əvvəl bizi məlum olan və elmi əsərlərlə təstiqlənmiş bəzi faktlara bir daha müraciət etmək, yeni faktlara açıqlamalar vermək istərdik. Hələ 1637-ci ilin mart ayında alman səyyahı Adam Omera dövlətlərərəsi saziş bağlamaq üçün İRANA (Səfəvilər dövlətinə – qeyd P.F.), səfər edərkən qısa müddətə Şamaxıda dayanmalı olur. Bu vaxt Şamaxı xanı Ərab xan, Novruz bayramı münasibətilə sarayda məclis təşkil edir və əcnəbi qonaqları da çağırır. Sonralar Adam Omera gördüklerini belə təsvir etmişdir: «Burada hər cür əyləncə var idi... Bir oyunbaz örtük ilə oyun çıxardırdı... İpək örtüyün bir ucunu belinə sariyb, o biri üçünü başı üzərinə qaldırıb, rus komediantları kimi meydani dolaşaraq kukla komediyaları göstərirdi». (114)

Bu aralanma, tarixi qabaqlama yolunda müəyyən tələsikliyə yol verməmiz ondan irəli gəlir ki, teatr-tamaşa mədəniyyəti haqqında anlama sahib olan bir ölkə, bir məmələkət-teatrsız, onun əvəzsiz fədailəri, yaradıcıları və ömrünü tamamilə bu sənətə həsr etmişlərsiz ola bilməzdi! Bəs bu adlardan başqa yeni, adları çəkilməmiş sənətçilər haqqında məlumat, fikir və ya faktlar varmı? Bəli var...




1.2. Məhsəti Gəncəvi və teatr ifaçılıq sənəti

Konkret olaraq XII əsrə qayıtmak və ilkin olaraq Məhsəti Gəncəvi yaradıcılığında olan bir cəhəti açıqlamaq istərdik.

İlk növbədə onu qeyd eləməliyik ki, tarixin bizim üçün bu günə qədər açdığı izlərdə, artıq Məhsəti Gəncəvi bir şairə kimi yüksəlmış və söz yaranan qadın şairələr arasında öz ləyaqətlə yerini tutmuşdur.

Məhz Nizami Gəncəvi yaradıcılığının Azərbaycan Teatr-Tamaşa sənətinə göstərdiyi xidmətləri aşdırıb açmaq işini öhdəmizə götürdüyümüz üçün və bu zaman ilkin olaraq Nizami kimi bir duhanın yetişməsi və formallaşmasında Gəncə ədəbi və mədəni həyatının tutmuş olduğu əlahiddə rolü açıqlamaqla yanaşı, buranın aparıcı, yüksək zövqlü yaradıcı şəxsiyyətlərindən olmuş, bütün o vaxtkı Gəncə ilə yanaşı, çox yələrə səs salmış, ilahi vergili bir sənətkarımız haqqında, yəni Məhsəti Gəncəvi – ifaçı, musiqiçi və şairə haqqında da söhbət açılmalıdır.

Ancaq bundan önce tədqiqat üçün götürülmüş mövzuya təməl ola biləcək bir mülahizə üzərində dayanmaq istərdim. Qeyd etdiyimiz kimi hələ dahi şairimizin 800 illik doğum günü (təxminən) qeyd edilən ərəfədə Sovetlər İttifaqında və dönyanın başda bir neçə ölkəsində bu tarixi hadisəyə həsr olunmuş bir çox elmi-bədii, fəlsəfi əsərlər işq üzü görmüş, tarixin bir çox qaranlıq səhifələrinə nəhayət ki, Nizami nuru düşməklə aydın olmuşdur. Həmin 40-ci illərin araşdırımları arasında Azərbaycan ədəbi-mətbü mühitində ilk dəfə olaraq konkret «Nizami dövründə Azərbaycan mədəniyyəti» adlı mühazirə vəsaiti kimi, Z.İbrahimovun kitabçası işq üzü gördü. Müellif bütün senzura və qadağalardan keçərək, maksimum tarixi həqiqətləri bu kitabçada yerləşdirməyə, mədəni irsimizdə bütün Azərbaycan arealından çıxış etməyə nail olmuş, tarixi şəxslərimizin bir çoxu haqqında ilk və xronoloji məlumat vermişdir. Maraqlıdır ki, sonrakı illərdə aparılan tədqiqat işlərində örnək olaraq bu əsər nədənsə diqqət mərkəzində olmamışdır... Biz burada bu əsərdən bir parça nümunə göstərmək və Gəncə şə-



həri XII əsrə necə bir yaşayış məkanı olduğunu bir daha təsdiqləməyə çalışıq – «Gəncənin böyük bir mərkəz olmasını 1138-ci ildə Əmir Qarasunqurun vaxtında şəhərdə baş vermiş müdhiş zəlzələ haqqında tarixçilərin verdikləri məlumatda təsdiq etməkdədir. Tarixi məxəzlərdə göstərilir ki, Gəncədə zəlzələ zamanı 300 min və yaxud 250 min adam tələf olmuşdur». Bu rəqəm nə qədər sisirdilmiş olsa belə, yənə Gəncənin nə qədər böyük bir şəhər olduğunu göstərir.

«...Bütün yuxarıda göstərdiklərimiz, Nizami dövründə Azərbaycan mədəniyyətinin, ədəbiyyatının və incəsənətinin öz dövrünə görə parlaq surətdə inkişaf etdiyini göstərir. Azərbaycan mədəniyyətinin və ədəbiyyatının inkişafı dahi Nizami yaradıcılığında, onun gözəl əsərlərində təcəssüm etdirilmişdir. Nizami dövrü Azərbaycan mədəniyyəti, ədəbiyyati və incəsənətinin qonşu ölkə və xalqlarının mədəni inkişafında da böyük təsiri olmuşdur.

XII əsrə Azərbaycan dünyasının ən qabaqcıl ölkələrindən biri olmuşdur. Doğrudur bu deyilənlərdə faktologiya az, tezisçilik çox diqqəti cəlb edir. Lakin görünür bütün bunları belə əminlik və qətiyyətlə deməyə müəllifin əlində tutarlı dəlillər olub. Məhz sonrakı açıqlamalar bu deyilənlərin həqiqət olduğunu faktiki olaraq sübut etmiş olacaq» (94, s.4)

“Məhsətinin XII yüzil Azərbaycan və Şərqi serinin daşqın inkişafı doğurmuşdu. Bu yüzildə poetik fikir elə surətli və rəngarəng bir tərzdə irəliləyir ki, sonralar təsiri uzun zaman getmir”(87, s.302).

Bəli, XII əsri irəli atan XI əsrənən başlanan bu sıçrayış, Şərqi və Azərbaycanda elm və mədəniyyətinin bütün sahələrində belə iz qoymuşdur. Yaradıcılığının çoxşaxəli sənət-poeziya və ifaçılıq üstqurumunda parlaq nümunələri ilə nəinki öz dövrünün, hətta özündən sonrakı dövrlərin layiqli yaradıcı simaları üçün də bir şəxsiyyətə çevrilmiş, Məhsəti Gəncəvi yaradıcılığının yeni bir sahəsi haqqında bəzi elmi nəticələri açıqlamaq ixtəriddik.

Ümumiyyətlə tarixdə XI-XII əsrlər Azərbaycan mədəniyyəti də, başqa sahələrdə olduğu kimi özünün ən parlaq və qızıl

dövrünü yaşamışdır.

Bu gün alim və ziyanlılar durmadan bu dövrün elm-inceşənət alməmində baş vermiş bütün hadisələri yenidən islaməli, yeni faktları üzə çıxarmalı və yenidən tədqiqat obyektinə çevirməlidirlər:

«Tarixi məxəzlərdən və dahi Nizaminin əsərlərindən aydın olur ki, XII əsrə Azərbaycanda elmin müxtəlif sahələri – tababət, təbiət, naqqaslıq və xüsusiələ münəccimlik xeyli tərəqqi etmişdir. XII əsrə yaşamış və habelə əsərlərin müəllifi olan məşhur münəccim Əbdülkərim Şirvani, Əbülhəsən Marağı, Əmrəddin Məsud Naxçıvani, böyük şöhrət qazanmış tabib və filosof Əfzələddin Əbülməlik, Fələki Şirvani və Mirzə Kafi kimi alimlər nəinki Azərbaycanda, hətta bir çox yaxın Şərqi ölkələrində böyük şöhrət qazanmışdır» (94, s. 10)

Bu baxımdan yanaşılsa Məhsəti Gəncəvi şəxsiyyəti də belə şöhrətli adlar sırasının ön cərgəsində yer tutur.

Bəli ki, bir şairə, rübai və səhraşub janrlı poeziya növlərinin parlaq nümayəndəsi kimi dünya poeziya alməmində tanınmış Məhsəti – bizcə ilk növbədə, - yüksək əyyarlı və vritioz ifaçı kimi öz dövründə cahana səs salmış və tanınmışdır.

Biz bunu deyərkən, bu gına kimi Məhsəti Gəncəvi yaradıcılığına həsr olunmuş çoxsaylı elmi tədqiqat, araşdırma və bədii əsərlərin iç qatından süzüllüb, gələn məlumatlara və faktlara istinadən əldə etdiyimiz qənaətlərə əsaslanırıq.

Yəni, bu nəticələr artıq fərziyə, hipotez deyil — məşhur elm və sənətşünaslar, tarixçi və ədəbiyyatşünaslar tərəfindən yazılmış əsərlərin iç qatından, dəlil və sübutları cəmləyərək, tarixi hadisə, faktları tutusduraraq bu nəticəyə gəlmışık. Konkret olaraq açıqlamalarımızı onunla başlaya bilərik ki, Məhsəti hökmədar saraylarına, böyük və təntənəli mərasim və şənliklərə bir pərgar ifaçı, gözəl səsi və heyranedicili gözəlliyinə görə dəvət olunurdu. Hətta onun Gəncənin Xərabət məhəlləsinin “münəvvəri” olması, bu “gözəllər mülkünün şahı, şad gəlin”in - “Şərqiñ günüşini bəxtəvər etdin”, etməsi kimi ad-sana sahib olması, göstərilən nümunədə iki ali versiya ilə bağlanıb - gözəl camal və gözəl ifaçı!

Biz, Məhsəti Gəncəvi yaradıcılığının bu qatını, tədqiqat obyekti etməzdən öncə, onun yaradıcılığının şah damarını (şairə kimi) tutub açıqlayarkən, görkəmli alim və ədəbiyyatşüunas M.Rəfili, Y.Xəlilov və R.Hüseynov araşdırma və elmi əsərlərinə arxalanmış və bəhrələnmişik. Çünkü bu araşdırmalar daha dolğun, daha tutarlı tarixi, elmi və eləthi faktlar üstündə qurulmuş tədqiqat əsərləridir. Məhsəti şəxsiyyətinin demək olar ki, tamamlanmış, çox maraqlı bir həyat yolu keçmiş ŞAIRƏ obrazının bədii portreti, bu alımların dərin duyum və təfəkkürlü araşdarmaları sayasında tam canlanır. Biz, əgər onun bu yazıldan boylanan portretini cizməli olarıqsa, onda qarşımızda olduqca gözəl və cazibəli, incə, ürkəkləri riqqətə gətirəcək zərif bir qadın, bir tərəfində qələmdən, bir tərəfin də sona çatmamış şahmat oyununu açıqlayan şahmat taxtası və üzəq panaramda, arxa planda pəncərədən görünən Xərabat məhəlləsi! Bəli bu bizim ədəbi mühitdə formalasmış Məhsəti portretinin real əksidir. Lakin bu portret natamamdır. Bəs hanı gözəl musiqiçi (cəng, ud, rübab ifaçısı), Məhsəti? Və ya xudda şairlər məclisində deyişmələrdə ad-san qazanmış Məhsəti? Öz gözəl səsi ilə Qızıl Arslanları, Xəqaniləri, Əmir Toğrul və Sultan Səncərbəri heyran və cəlb etmiş, “ağillarını başlarından çıxarmış” və ən nəhayət xətib oğlu Əmir Əhməd kimi bir oğulu özünə əbədi yar etmiş“ Məhsəti hanı? Bütün bunlar ya yarı qaranlıqda qalmış, ya da ki, parlaq ömrү yolunun bir etapı kimi şairə ömründə uzanıb gedir. Bəs dünyaya səs salmasında, tarixi bir məkana çevirmiş Xərabat mühiti, aləmi hanı?

*«Xərabət küçəsində bir dərvishəm
O şərab küpündən zəkat olaraq mənə mey ver.
Sufi uşağım, ancaq kafir dinli deyiləm
Mən bir (başqa) kəsin mollası deyiləm, özümə qulam»*
(240, №77, 288; səh.234)

Bəli sadalandıqca, açıqlandıqca açılan bu, dastanlarda ömr yolu qurmuş, xatının həyat yolu, bizi düşündürür və yeni araşdırmalara sövq edir. Yəni nə qədər yazılısa da, tədqiqid olunsada Məhsəti “portreti”, Məhsəti əksi yarımcıqdır. Çünkü

o, bir portretə, bir çərçivəyə siğan mən deyildir. Ona qalareya, silsilə triptixlər lazımdır ki, bəlkə də saf eşqinə dastan qoşulmuş, qərib diyarlarda könlünün yaradıcı odunu qorumuş, nəhayət doğma vətənə — Gəncəyə qalib kimi, bütün Şərq aləmində nadir olan bir gərdişlə, qayıtmış bu SƏNƏTKAR — ŞAIRƏnin tamamlanmış obrazı qarşımızda canlanıa...

Məhz belə tablolardan birinin, bizcə Məhsəti ömründə — yaradıcılığında əlahiddə olmuş sənət yolunu araşdırmağa çalışaq. Bunun üçün yenə də Şairəyə, ondan öncəki tarixi faktlara, onun haqqında deyilənlərə və ən nəhayət “Məhsəti və Əmir Əhməd” dastanındaki faktlara müraciət edək.

Təxminən 1100-cu illərdə avropalılar ciddi olaraq özlərinin düşmənleri olan saraçinlərin elm, fəlsəfəsi ilə tanış olarkən (orta əsrlərdə ərəb, türk, iran və şimali afrikalılar — saraçinlər adlanırdılar), burada elm və mədəniyyətin çiçəklənmə və yüksək nailiyyətli dövrü idi.

Məhz bu başlanğıcın önü olan ilkin ərəb intibahi dövründən bir nümunə olaraq sənət və sənətkarlığın necə çatın, lakin sərfali bir yol kecidinin şahidi olmaqla yanaşı, bütün təqib, qadağa və ifrat dini qaraguruuhların təsirlərinə baxmayaraq inkişafda olduğunu və yüksək qiymətləndirildiyini görəcəyik.

Budur daha bir qısa tarixi hekayə, azadlıq qazanmış Mai-lə haqqında yazılmış tarixçə: “Bir dəfə xəlifə Əlinin qohumu ibn Cəfər və tanınmış qureyişli ibn Əbu Atik gözəl musiqi sevərləri olduqları üçün Əzzanın evinə yollanırlar. Onlar Əzzanın qapısına yaxınlaşarkən görürlər ki, əmirin dargasi hədə-qorxu ilə qışqıraraq müğənniye: “Oxumağı tərgit! Çünkü Mədinə sakinləri sənə görə səs-küy salırlar. Onlar deyirlər ki, kişi və qadınları düz yoldan çıxardırsan” deyirdi. Bunu eşidən İbn Cəfər darğaya müraciət edərək: “Qayıt öz sahibinin yanına və ona mənim sözlərimi çatdır: - Sənə and verirəm, bütün Mədinəyə car çəkdir və soruş ki, hansı kişi və ya qadın haqq yolunu azib, Əzzanın sayasından pis yollara düşüb. Əgər belələri varsa, mən tələb edirəm, qoy onları asıyan etsin ki, bizlər tədbir görək” deyə əmr etdi. Bu əmirdən irəli gələrək dargə onu hə-yata keçirdib bütün Mədinə camaatına car çəkərək öz mövqe-

lərini bildirmələrini xahiş etdi. Lakin bir nəfər də olsun heç kəsdən bir şikayət olmadı. Belə olan halda İbn Cəfər müğənninin evinə gəlib ondan "Qoy səni bu eşitdiklərin qorxutmasın. Bize isə, rica edirik, o tanrı vergisindən hədiyyə et ki, şadixurəm olaq" (306, s.91) (tərcümə mənimdir – F.R.).

Bunun ardınca birinci, əsas, maddi dəlil kimi istifadə edəcəyimiz mənbə, şübhəsiz "Məhsəti və Əmir Əhməd" dastanı olacaqdır. Çünkü ən son nöqtə olaraq bu dastanın XV əsrən bəri keçmədiyini, (hətdə XII əsrən yaşamış həkim Abdalla Cövhəri Zərgər Təbrizi tərəfindən bu dastanın ilk variantının yazıldığı bilirik (R.Hüseynov "Məhsəti necə varsa" B., 1989)) buradakı sonrakı tarixi dəyişmələri belə nəzərə alsaq, yənə də bu əsərin Məhsəti ömür yolu üçün əvəzsiz mənbə olduğunu qeyd etməliyik.

"...Atası əmr etdi ki, musiqi alimləri gəlib onun qızına musiqi elmini öyrətsinlər. O, 12 muğam, 24 şöbə öyrəndi və musiqi elmində başçı oldu. Bundan özgə ud və bərbət çalan ustalar gəlib onun qızına dərs vermişdilər..." (burada və buradan sonra nümunə kimi müraciət etdiyimiz "Məhsəti və Əmir Əhməd" dastanından nümunələri, tanınmış alim R.Hüseynovun tərcümə etdiyi parçalardan istifadə edəcəyik. (Bunlar onun "Məhsəti necə varsa" kitabından götürülüb).

Elə bu ilk nümunələrdən məlum olur ki, Məhsəti ilkin olaraq bir incəsənət xadimi, musiqi aləmi və musiqi alətlərində çalan sənətçi kimi təlim və təhsil almış və mükəmməl bir ifaçı kimi şan-söhrət qazanmışdır. Buradan çıxan nəticə, öz-özlüyündə Məhsəti şəxsiyyətinin ilkin və ədəbi olaraq hansı sənət üstündə kökləndiyinə dəlil olmaqla yanaşı, eyni zamanda öz ustadlarından aldığı təlim və tərbiyyənin nəticəsində adi bilici və ifaçı deyil, - qüdrətli bir musiqiçi – valehedici bir ifaçı kimi yetişdiyinə əyani bir sübutdur.

"Deməli dastan (bəlkə də dastan söyləyən — dastançı (qeyd müəllifindir), söyləyir ki, Məhsəti gəldi Gəncəyə... 20 yaşına çatanda o hüsnü-cəməli, kəmal və məlahətilə, fərasəti və istedadıyla geniş söhrət qazanır. Ona tanrı üç üstünlük bəxş etmişdi: Birincisi o qədər gözəl idi, Mavərnəhirdən tutmuş

Gəncəyə tək tayı-bərabəri yox idi. İkincisi gözəl səsi var idi, üçüncüsü də təbi. Bədəhatən gözəl qəzel, rübai'lə deyirdi. Və bütün şairlər etiraf edirdilər ki, rübai demək Məhsətilə bitmişdir (125-2B.) Bunun aradınca davam olaraq "heç kim onun cavabını verə bilməzdi. Lakin bununla belə tale onu Xərabata gətirib çıxardır. Şöhrəti uzaqlara yayıldığa bir çox bəzi əmir-zadələr Məhsətinin səsini eşidib, üç yüz-dörd yüz dinarla Gəncəyə gəlir, alverlərini edir, sonra da, Məhsətinin üzünü görüb, səsini eşitməyə müvəffəq olurdular" (125, 3B).

Bu istinad materiallardan əyani olaraq bir daha təstiq olunur ki, Məhsəti gözəlliyi və məlahətli səsi elə bir ilahi vergisi idi ki, bununla o cahana səs salmış, hətdə şərəfinə neçə-neçə aşiqanə deyimlər söylənilmişdi. Yəqin ki, Məhsəti gözəlliyyinə və məlahətli səsinə öz heyrətini bildirən Xaqani də tanrı vergisi qarşısında susa bilməmiş və:

«Xalqın təbitəni sənin şövqünün zəncirinə əsir etdi.
Sənin müşk atılır saçın şəhərə val-vələ salmış,
saçların çövkəni (xatırladan) ay üzün.»

(Rafael Hüseynov)

Bu deyimi artıq nə açıqlamaq, nə də ki, Məhsətiyə aidiyatlığını açıb təsdiqləməyi lüzum görmürük. Çünkü bundan gözəl Məhsəti kimliyini açıqlamış, asıl-real portretini yaratmış şair, XII əsrən olmamışdır. Biz oxudumuz və tədqiq etdiyimiz əksər əsərlərdə bu gözəl xanım və ifaçı haqqında açıqlamalarda ilkin və ədəbi olaraq bir heyranlıq, bir vurğunluq, bir sənətçi məhəbbəti ilə qarşılaşmışıq. Elə bir alim, elə bir tədqiqatçı mövqei ilə qarşılaşmamışq ki, onun Məhsəti haqqında deyim, araşdırma və fikirləri laqeyidliklə, mexaniki deyimlə açıqlanmış olsun. Əksinə, bu məhəbbət, heyranlıq alıdəlik həddini boğmağa, düşüncələri daha real və sərt çərçivədə açıqlamağa daima səy göstərdiklərinin şahidi olmuşam. Odur ki, mən də bu həmkarlarımı kimi özümü təmkinli aparmağa, açıqlamağa çalışdığım mətnə, yalnız tarixi-elmi faktlar üstündə quraraq, analiz etməyə çalışacağam. Buna görə də qoy bu mətnədə açıq-

lanan və deyilən fikirlərin məhz tarixi faktlar əsasında, bir qədər qabardılaraq ön planda yenidən müasirlərimizə qaytarmaq istəyinin, Məhsəti ömür yolunun bir hissəsidir.

Bələliklə, Məhsətinin saraylara ayaq aćma yolunu, bir ifaçı kimi şan-şörhət qazanma izmini açıqlayacaq bir mətnə də nəzər yetirək:

“... Az sonra o ŞAHİ Gəncənin, yəni Sultan Məhəmmədin sarayında təşkil olunmuş ziyyafətlərə, şer məclislərinə dəvət edilir (124, 3a, b) 4a). Şairə təxminən 25-26 yaşlarında ikən Əmir Əhmədə tanış olur“ (124, 10-13).

Budur, artıq Məhsəti ömür yolunda, sənət dünyasında və TALE Xəttində, qüdrətli bir fərd kimi daxil olan, öz eşqi, məhabəti yolunda böyük mətanət və davamlıq göstərmiş Əmir Əhməd adını da ortaya gətirdik. Tarixdə bir çox dastan qəhrəmanlarının bir-birindən ayrı düşmüş, həsrət odu ilə alışır yanın, bir xət üstündə qurulduğunu gördükümüz halda, hətdə Məhsəti məhabəbatına, Əmir Əhməd eşqinə qoşulmuş dastandakı sujet xətti də öz orjinallığı ilə seçilir. Burada iki aşiq baş-qalarına sevinc, ilham gətirdikləri halda, özləri qəriblik məngənəsində çırpınmalı, böyük VƏTƏN həsrətinə tab gətirməli, ölkə-ölkə gəzib, nə vaxtsa doğma yurda dönəmə yolunda yanma dərsi keçirlər. Bu dərsin ən incə-gözəl məziyəti isə onadır ki, Məhsəti zərifliyinə, sənətkar dözümsüzlüyünə Əmir Əhməd tabı, ər dözümü əlahiddəlik təşkil edir. Yenə dastana üz tutaq:

«Məhsəti və Əmir Əhməd» dastanının bir yerində ifaçılıq sənətinin möhtəşəm səviyyəyə qaldırılması nümunəsini aşağıda gətirdiyimiz epizodda görə bilərik:

“Şahi Səncarin iki nökəri gəlib onları hökmdarın təşkil etdiyi işrat məclisində iştirak etmək üçün çağırıldıqlarını bildirirlər. Məhsəti cəng çalıb rübai'lər oxumağa başlayır (Və burada improvizə ifaçılığına nümunə ola bilcək gözəl bir səhnə yaranır).

Məhsətinin Əmir Əhmədə yanaşı oturub cəng çalması və bu an onun tellərinin Əmir Əhmədin üzünə toxunması, dərin heyrət və aludəliklə şairənin ifasına qulaq asılan bir zamanda, Əmir Əhməd bədahətən bir rübai deyir:

«Əlimdəki bu şərab piyalası nə gözəl
O biri əlimdə sümbül çiçəyinə bənzəyən saçlar nə gözəl
Süpahidən qopan qul-qul və cəngdən qopan səda
(və) Bülbülün səsinə qulaq asa-asə mey içmək nə gözəl.»
(124 a, 41 b.)

Məclis Əmir Əhmədi alqışlayır. Şahi Gəncə Məhsətiyə: “Əmir Əhməd dörd şeyi-supahi, zülf, cəng, piyalə mövzusunda rubai söylədi, indi səni dinləyirik” deyə Məhsətin rəqabət oyununa dəvət edir. Məhsəti cavabında

«Şəftalını bəhanə ilə gendə saxlaysırsan
Ey alma zənxədanlı, niyə püstən duzluđu?
Ey nar üzü, belə alça xıslatlı olma
Mənim badamımdan üzüm giləsítək yaş axır»
(124 a, 42 b. Rafael Hüseynov)

Məclisdəkilər Məhsətinə elə alqışlayırlar ki, bunu demək, təsvir etmək qeyri mümkündür...

Yəni alqışlara səbəb əlbətdə ki, Məhsətinin Əmir Əhməd rübaisi qarşısında söylədiyi rübaidə nəinki 4, hətta 8 predmetin adını bir rübaidə toplayıb, onun ahəngini pozmadan cavab verması oldu. Ancaq ən başlıcası o idi ki, cəng çalanda, rübai-ni söyləyəndə və ona uyğun müsiqi seçərək səsəndirən də məhz Məhsətinin özü idi! Bələliklə, qarşımızda Məhsəti həm şairə, həm ifaçı və eyni zamanda müsiqiçi kimi durur və özü də elə bir səviyyədə bu üç qabiliyyətini nümayiş etdirir ki, alqış sədaları bunun müqabilində onun ən böyük qiyməti olur. Bu nümunə tarixi və yazılı bir dəlil olmaqla yanaşı, bir başa səhnə sənəti-ifaçılıq sənəti ilə bağlı olan, eyni zamanda ifaçılıq sənətinin koncret bir qolunu — Deyişmə, duet, bədahətən rəqibin təqdim etdiyi rifma uyğun və hətdə onu üstələyə biləcək cavab tələb edən, bizim günlərimizin meyxana deyişməsinə bənzər klassik formasını açıqlamış olur.

Biz burada şairənin yaradıcılığının bir qolundan da söhbət aćmaq istərdik. Çünkü bu janrıda onun yaradıcılığı çox az tədqiq olunmuş və məhz Məhsəti xarakterini gözəl təcəssüm etdirir. Tədqiqatçı alim R. Hüseynov tərəfindən Məhsəti yaradıcı-

lığında bu ədəbi janrı necə yer tutmasının açıqlaması bu işdə biza böyük kömək oldu.

Yəni Məhsəti Gəncəvi yaradıcılığında səhraşüb janrlı fəaliyyəti haqqında R.Hüseyinovun təqdimatında ŞƏHRAŞÜB və sonrakı əsərlərdə başqa cürə işlədilən "Şəhrəngiz" terminlərlə qarşılaşan tədqiqatçılar, onu müxtalif şəkildə tərcümə etmişdildər.

1. "Səhraşüb sözü = Hüsnü, cəmali şəhərə fitnə-fəsad salan gözəllərə bir epitet olaraq işlədilib:

Xəqani Şirvani:

«Xalqın təbiətini sənin şögünün zəncirində əsir etdi.
Sənin müşk ətirli saçın şəhərə vəl-vələ salmış,
saçlarının çövkəni (xatırladan) ay üzün» (R.H.).

2. Səhraşüb sözünün ikinci mənası şəhərə dedi-qodu, vəl-vələ salan adam deməkdir. Maraqlıdır ki, sözün bu mənasından istifadə edən rus yazıçısı Leonid Solovyov — Molla Nəs-rəddin haqqındaki povestində öz qəhrəmanını Şəhraşüb adlandırmışdı (Bizcə - səbəbkar kimi göstəriləməsi daha düzgün olardı — F.R.).

3. Səhraşüb sözünə əvvəller yalnız müxtalif orta əsir şairlərinin divanlarında rast gəlinir və insanların fərdi xüsusiyyətlərini açmaq üçün nəzərdə tutulmuşsa, sonralar musiqiyədə yol tapır, mügamların anası adlandırılan "ŞUR" dəsgahının əsas şübhələrində birinin ünvanına çevrilir. (87, s.52-53)

Bu deyilən araşdırımada bizim üçün maraqlı məqam birinci və üçüncü bəndləridir. Çünkü Məhsəti xanımın adı ilə söylənilən dastan, xalq arasında yayılmış söz-söhbət ümumiyyətlə bütün yazılı və şəfahi, —onun gözəlliyi, açıq-saçılıq həyat tərzi, ifaçılıq məharətinin hər yana səs salması, Şəhər adlanan böyük yaşayış məkanlarını aşaraq ölkələri belə vəl-vələ və özünə qarşı böyük maraq oynamaga səbəb olması, şəxsiyyət kimi birinci bənd cavab verirəsə.

Üçüncü bəndə, cəng və ud, rubab və bərbud çalmaqla, və gözəl səsi ilə dinləyənləri heyrətdə qoymuş bununla barəbar, dərin fəlsəfi, kəskin mövzulu rübai'ləri ilə məclis əhli arasında vəl-əvələ salmaq Məhsəti musiqisinə, oxunuşuna və kəlam

dünyasına xas olan bir cəhətdir.

«Şərqdəki meydan teatrları, şəhər tamaşaları «xəyal əh-zillə» (kölgə teatrları), qaragöz, tamaşaxanaları və nəhayət təlxəklər, kəndirbazlar xalq gülüşü mədəniyyətinin özünəməxsus daşıyıcıları idilər. Bundan əlavə xalq gülüş mədəniyyətinin hər gün təzahür etməyə imkan tapa biləcəyi daha bir meydan vardır. Şərq bazarları. O bazarların daimi sakinləri — əsnaf elçi-ləri də gündəlik davranışları, qayğıları, əyləncələri ilə qeyri-adi bir karnavalın iştirakçıları idilər... Şəhraşublar deyən Məhsəti karnavala çevrilmiş həyat içərisində yaşayır. Gəncə bazarındakı sənətkarlar məhəlləsində Məhsəti və onu əhatə edən sənətkarlıarda sanki bu tamaşanın iştirakçılarıdır... Bayram əhvali-ruhiyyəsi karnaval tipli yiğincəqlərə xasdır. Lakin Qərbədə xalq gülüş mədəniyyəti, mərasim-tamaşa formalarının demək olar ki, eksəriyyəti kilsə ilə bağlıdır. Lakin Şərqi bir çox dirlə bağlı bayramlarına belə xalq gülüş mədəniyyəti sıx surətdə daxil olur və nəticədə bu bayramlardakı demokratiklik payı üstünlük təşkil edir. M.M.Baxtin yazır: «Rəsmi bayram insan təbiətinin əsil bayramsayaqlığına bir qədər döñük çıxır, onu təhrif edir. Rəsmi bayramın əksinə olaraq, karnaval sanki mövcud quruluşun hökm sürən həqiqətlərindən müvəq-qəti də olsa azadolmadır, bütün ierarxal münasibətlərin, üstünlüklerin, ölçülərin, qadağaların ləğv olunmasıdır» (211, s.13)

Məhz bu «bazarların» ab-havasında, şux, bəzən kəskin həcveli, bəzən açıq kədərləri gündəlik eşitmələrində yetişən, xarakter etibarılı doğulduğu gündən son nəfəsinə qədər dinamik həyat tərzinin tərəfdarı və nümunəsi olmuş Məhsəti bu əlvən «karnaval anımlı gündəlik yaştılardan necə ayrı qala bilərdi. Onun bütün yaradıcılığında qırmızı bir xətt kimi keçən sənət korluğu qiymət, tanrı vergisi olan bu zümrə nümayəndələrinə qarşı insafsız, laqeyd münasibətlərin kədər ruhlu deyimlərdən başlayaraq şəqraqla gülüşlər səviyyəsinə qalxacaq şəhri klublarında aparıcı nümayəndəsi kimi bu gündə qarşımızda canlanır:

«Müdam sənət adamlarının həyatı acıdır
O səbəbdən heç kəs sənət qapısını döymür.

*Xaksarların cəhalətinin atəşindən sanki
Dünyada sənətin suyunu yel aparmışdır».
(124a, 54a sah. 77)*

Baxın «Məhsəti və Əmir Əhməd» dastanında səslənən bu şəhraşub nümunəsi uzun tarixləri keçsə də, nə köhnəlmış, nə mənəsi öz aktuallığını itirmişdir. Əksinə bu gündü sənət bazarının kasadlığını, kəskin və müasir anlamlar üstündə, uzaqdan görmüş bir dühanın, hələ də el-xalq «karnaval» şənliklərinin qırılmaz davranışında yaşadığının şahidi oluruq. Bu fikri davam etdirməzdən öncə daha bir nümunənin burada misal gətirilməsi olduqca vacibdir:

*- «Srağa gün bülbul yerdə cəng çalırdı,
Dünən faxta (çöl göyərçini), ürəyinin odundan bərbət (d) çalırdı.
Bu gün qarğıa rubabi suya atdı
Sabah qumru küləkdən ney düzəldəcək»*

(240, № 8, 133)

Şairin-in ustası musiqisi və ifaçı Məhsətinin XII əsrin başlangıcından bizim günlərə boylanaraq bu dediklərində nə qədər həqiqətin durduğuna şahidlik edirik. Bəli bu gün sənət meydanı yenə qarğıa-quzğun meydanını xatırladır. Sənətkar adına-sına, söhrətinə layiqlər, kölgədə qalmış, bir misqal səsi olmayan, yöndəmsiz, qaba və tərbiyə anlamına yad top-lumlar bütün ölkəni başına götürübdür.

Bəli, həyat fəlsəfəsini çox gözəl bilən və ötəri olacaq irsi keçidlərdə böyük təhlükə olacaq laqeydliyin nəticəsini, belə bir ahəngdə açmaq, sənət aləminə heç cürə qarğaların yol açmasına imkan yaratmamaq, necə də dəqiq, arıfanə və uzaqgörənliliklə böyük şairə tərəfindən açıqlanmışdır.

Bir daha xatırlatmaq istərdik ki, bütün bu açıqlamalarda məqsəd, orta əsr şairləri arasında ifaçılıq qabiliyyətinin vacibliyini təsdiq etməkdir. Yəni, hər bir şair, mütləq öz əsərinin, gözəl olmasa da, cəzbedici, maraq doğurucu ifasını bacarmalı və yaxud da belə bir ifaçını tapmalı idi.

Burada maraqlı bir fakt olaraq qonşumuz Gürcüstanın teatr tarixindən bir oyun haqqında mətnə müraciət etməyiniz yerinə düşərdi.

«Saxiobaların süjeti: - şairlər və meyxanaçıların (ekspront) bədaətən seçdikləri qafiyə üstündə qurduları şeir parçaları ilə başlanan yarış-atalar sözləri, tapmacalar, atmacalar vəzənləri üstündə oynaq, ritmdə kəlamlardan istifadə qabiliyyətini təcəssüm etdirən bir oyun. Sonra məhəbbət, sevgi dialoqları, mötəbər mahnilərlə əvəz olunma, musiqi alətləri vasitəsilə lirik səhnəciklər və nəhayət qadın-kışı maqasanlarının çıxışı, sonda mim, akrobat, kəndirbaz və başqalarının iştirakı ilə sona yetən bir əyləncə programından ibarətdir» (270, s. 33).

Əlbəttə bu oyun növü biza o saat tanış goldı. Lakin görünür gürcü teatr tarixinin görkəmli tədqiqatçısı burada bir qədər ifrata vararaq bir neçə sərbəst sənət növünün hər hansı bir tədbirdə kompleks şəkildə təqdimat mərasimini ayrıca bir teatr sənəti növü kimi qələmə verir. Halbuki, buradakı mətn-dən aydın olur ki, burada tamam bir-birindən fərqlənən bir neçə sənət növü var. Biz bu nümunəni ona görə burada diqqət mərkəzinə çəkdik ki, hadisə XII əsr Gürcü teatr sənətində şairlərin, söz sahiblərinin, bütün Şərq poeziya janrında olan növünün - DEYİŞMƏ yarış növünü özünüküldəşdirmək istəmişdir. Halbuki, bu etika xətrinə Gürcüstanla bərabər bütün Qafqaz xalqlarına aidiyyatlı qeyd olunsayıdı düzgün olardı. Nə isə... bu başqa mövzu olduğu üçün yalnız öz qeydimizi vərək, əsas mövzuya qayıtməq istərdik.

Elə, yeri gəlmışkən, gəlin Məhsəti xanımın bizim üçün məraqlı olan (yəni mövzumuza müdaxilə edə bilən), bir neçə rubaisini nəzərdən keçirdək:

*- "Şahlar eyş-üşrət gündənə sağər götürəndə,
Bəndənin-mənim musiqim və cəngim xatırına götürərlər.
Mənim sənlik əsəri olan əllərimi
Dəriyə yox, qızılı tutmaq gərəkdir".*

(240, №103, 228)

Bu mətdə şairə, öz şairliyindən, söz qüdrətinin mahir deyicisi olmasından söz açmır. O burada özünün qüdrətli bir sənətkar, ifaçı olması və bunun müqabilində əllərinin və oxuyan səsinin tayi-bərabəri olmamasından, onlara yüksək qiymət verilməsindən və ən nəhayət məhz onların sayesində saray mə-

lislərinə dəvət almasından elə məharətlə danışır ki, bizim bu mətnə artıq deyəcəyimiz sözə yer qalmır.

Aşağıda təqdim etdiyimiz və ətrafında müyyəyen konkret fikir söyləyəcəyimiz dördlük isə, həqiqətən böyük bir sırrı açmaqla bəlkə də əvəzsiz rol oynayacaqdır:

*"Gümüş bəxş edərəm Hatamtək hər an
Hədiyyə verərəm Çinidə canan!
Sərxoşkən iki min Xətib oğlunu
Verərəm bir şirin nəğməyə qurban!"*

Düyü bu bəndlərin arxasında duran və məhz Məhsəti aləmində ifaçılıq-musiqi sənətinin nə kimi yer tutmasını açıqlayacaq elə bir məqam var ki, onlara toxunmasaq, bu gözəl Sənətkarın portreti yenədə yarımcıq olar.

Görün şairə bir daha özünün ifaçılıq sənətinə vurğunluğunu, onsuz heçcürə keçinə bilməyəcəyini, hətta lazım gələrsə bu yolda, dünyalar qədər sevdiyi və sədəqətlilə məhəbbətinin tərəf müqabili olan Xətiboglundan belə, keçəcəyini necə də qətiyyətlə bəyan edir. Bu heç də xoşagəlimli, qafiyə xətrinə deyilmiş bir dördlük deyil. Burada səhbət Məhsəti üçün keçilməz, ömrü yolu üçün vacib olan hava və su kimi ali bir tələbatdan səhbət gedir. Onun üçün musiqi-ifaçılıq ən ali və əvəzolunmaz bir istəkdir.

Tarixin bir çox səhifələrində biz belə məramə, yaradıcılıq dünyasına xas olan hadisəyə çox rast gəlmışik. Yəni sənətkar öz yaradıcılıq aləmi yolunda saf məhəbbətini, sevgisini belə qurban vermiş, ən ülvii, ən böyük məramı olan yaradıcılığının ardırınca getmişdir. Odur ki, Məhsəti qarşısında əgər belə bir seçim durmuş olsaydı, axı necə durmuş olsayıd deyirik; – məgər Gəncədən didərgin düşməsi, doğma Vətəndən ayrılməsi, uzun illər özgə (bir qəbər müasir anlamdan fərqli olsada) diyarlarda yaşayıb yaratmasına və hətta Xətib oğlunun da bu seçim qarşısında qoyub getməsi) buna əyani misal deyilmə? Elə bu addımı, hayatında baş vermiş bu fakt onu subut edir ki, Məhsəti həmin dördlükdə öz həyat məramını, yaradıcılıq prinsipini açıqlamış və təstiqləmişdir.

Nəhayət, bu deyilənləri bir rezume olaraq onu da açıqla-

maq lazımdır ki, Məhsəti yaridiciliği hələ də bir çoxları üçün əfsanə olaraq qalır...

Alfonso Russo'nun yazmış olduğu məqaləsində qətiyyətlə bildirirdi ki, «Məhsəti Gəncəvi Gəncədə, nəcib bir ailədə doğulubdur.» O, sonra yazarəq bildirdi ki, «nədənsə bəzi yazarlar bu sənətkarı Nişapurlu etmək istəyirlər. Lakin bu belə deyildi, Məhsəti xanım öz zəmanəsinin son dərəcə istedadlı söz ustası, yüksək nüfuzlu sənətkar və hörmət sahibi idi. Məhz bu yüksək əyyarlı xanımın qabil sənətindən xəbər tutan Sultan Səncər kimi hakim bir hökmər onu sarayına dəvət edir və ona layiq saray rütbəsi verir.» Burada A.Russo tərəfindən edilmiş bir qeyd isə daha maraqlıdır. Məhsətinin bədahətən şeir söyləmək qabiliyyətindən səhbət açaraq o, belə bir hadisəni qələmə almışdır: «Məhsəti bir axşam Sultan Səncərin yanına gedirmiş. Şiddətli yağan qardan hər yan ağarmışdı. Şairə Sultanın evinə qədəm basanda Səncər havanın necə olduğunu soruşur. Şairə fikirləşmədən buna elə o onda şeirlə cavab verir: - Ey böyük şah! taleh öz əli ilə Sizi bütün hökmədlərdən yüksəklərə qaldıraraq xoşbəxtliyin çapar atın bəxş etmişdir. Lakin onun qızıl nalları torpağa dəydikcə xarab olmuş, yer üzünə gümüş xalçadan pərdə çəkmişdir.»

A.Russonun bu proqressiv, geniş anamlı analizi və açıqlamaları, tarix boyu bu sahədə alım və tədqiqatçılarımızın sübut etməyə çalışdıqları məramə dəstək olaraq, təsdiqə yol açacaq faktə çevrilmişdir. Və bizdə buna istinadən deyə bilərik ki, Məhsəti Gəncəvi Aran elinin şahzadə söz sultani olub və Azərbaycan xalqına məxsus bir sənətkardır.

Halbuki, tarixdə Məhsətinin tek olmadığı, onunla bərabər yaxında və uzaqda, məhz XII əsrə və ya bir qədər sonra, bir çox qadın şairə – ifaçilar məlumudur. Əgər bu tarixi faktlar açıqlanmamış qalıbsa, yalnız bir neçə yazar alımlarımız son dövrlərdə onları tanıtmışlar, nə üçün də bu əfsanə deyil, əsil real tarixi həqiqətdir deməyək?

Bəs onda, Doxtare-Xətib, Rəziyyə Gəncəvi, Doxtare-Salar, Doxtare-Həkim Kav və ən nəhayət, hətta Nizami yaradıcılığında Məhsəti ilə yanaşı adı çəkilən və sənətinə yüksək qiymət verilir.

mət verilən Doxtərə-Sətti kimilərin Gəncə torpağında yazıb-yaratmaları necə, budamı əfsanədir? Hələ bütün Azərbaycan Atabəylər məmləkətində yaşayıb-yarananlar haqqında açılmamış tarixinin neçə-neçə kitab shifalorunu neyəlməli?

Hətta, yuxarıda alim-tədqiqatçı R. Hüseynovun sayəsində biza məlum olan qadın şair ifaçılarının adları bəs edir ki, bu tarixi realliga təslim olaq və biganə, inanmayan, faktlara şübhə ilə yanaşan alim tədqiqatçılarını bu sahəni araşdırmağa sövq edək. Burada məhz Doxtərə-Sətinin bir rubaisini nümunə kimi verməklə, deyilənlərin faktiki təsdiqini bir daha açıqlamış olarıq:

*"Mənə gah düşman olursan, gah dost,
Özünü gündə min hala salursan
Ey dost, mənim qəlbimin qanından qorxmurmusan ki,
Bu gecəyə bənzəyən günlərdən birində girifdar olasan".*

(155, 98 b)

Bizdə şübhə yoxdur ki, bütün bu şairələr məhz Məhsəti poeziyasının sənət yanğışında yetmişmiş və cürətli addimlar atmışdır. Çünkü orta əsir üçün ənənəvi hallardan biri də o idi ki, hər bir görkəmli sənətkar öz məktəbini yaradır və ardıcıllarını yetişdirirdi. Məhsəti üçün buda qaçılmaz bir hal oldu və şübhə yoxdur ki, onun yaradıcılıq yolunu davam etdirənlər çox olsalarda, biz burada ancaq Sədinin adını çəkməklə kifayətlənirik.

Biz burada bir rezümeni də açıqlamaqla, şairə-ifacı kələminin XII əsr üçün necə çoxşaxəli olmasını göstərmək istərdik.

Və nəhayət XII yüzilliyin Əndəluslu müğənni və şairələr Mütə, Ümbül Əla, Suriyada yaşamış Təqiyə Ərmənəzaiyə (1111-1189), Ayşə və Əl Hariyə kimi sənət-şer meydanında ömrü boyu saraylarda ad qazansalar da, Məhsəti Gəncəvi isə saraylardan istifadə etməklə yanaşı, öz məram və məqsədin-dən dönməyib, dar saray mövzuları ilə kifayətnəməyib, yalnız eşq və kədər mövzuları ilə öz yaradıcılığını məhdudlaşdırımayıb. Yaxın Şərqi İntibahında özünə ədəbi sənətçi yeri qazana bilmək üçün çoxşaxəli həm şair, həm də bir ifaçı, ustad sənətkar kimi iz qoya bilmədir. Budur Məhsəti dözümü, Məhsəti anlamı və vətəndaşlıq hünəri:

*"Xərabat-yeridir igid ərlərin
Burada yeri yoxdur biganələrin
Hörəmtələ qədəm qoy bu yola -cünki
Yeri deyil BURA hiyləgərlərin"*

Bəli dünyanın bir çox böyük şəhərlərində Paris, Londan, Roma, Bağdad və başqalarında olduğu kimi Gəncədə Xərabat məhəlləsi azadxanlar, insanlıyi üstün tutan bir məkanı idι.

"Şəxsiyyət və yaradıcılığının mahiyyəti etibarilə Məhsəti Azərbaycan İntibahının ən qabaqcıl elçilərindən olmuşdur. Azərbaycan renesansının bir çox başqa elçilərində şəhərin, şəhər əhalisinin, şəhər sənətkarlarının poetik təsviri fragmentlər xarakteri daşıyırırsa — Məhsətidə bu məslək onun bütöv yaradıcılığının mayasıdır". (87, s.232)

Bələ, nə az, nə çox, hər sahədə olduğu kimi, Məhsəti ömrü, yaradıcılıq yolu bu halda təstiqlənir və tamamlanır.

Beləliklə, Məhsəti Gəncəvi kimdir sualının daha bir yönümüzü, yaradıcılıq meyyarını, qısa olan bu araşdırında açıqlamağa çalışdıq. Bu hələlik ilk addimdır. Yəqin ki, daha geniş şəhərlərə bu gözəl sənətkar-ifacı qadın haqqında araşdırmaları davam etdirəcək və yeni bir tədqiqatla tariximizi zənginləşdirməyə çalışanlar olacaqdır.

Gəncə deyəndə Məhsəti, Nizami yada düşdürüy kimi, Gəncə XI-XII əsr mədəni-üstəd-şer məclislərinin mərkəzi Xərabat da yada düşür, tarixi bir məkana çevirilir.

İndi də Gəncədən Məhsəti rübaiəri, udun cəngin, setarın musiqisi sədaları altında eşidilməkdədir.

Yəqin ki, nə qədər Azərbaycan, Gəncə varsa o səs və tərənlərdə eşidilməkdə qalacaqlar.

Kim ki, Məhsətini görmək, eşitmək, varlığına inanmaq istəyirsə — qoy səhnələrdən gələn ən gözəl qadın müğənnilərimizi, rəsm qalareyalarından asılmış bədii əsərlərin müəlliflərini, teatrlardada dərin yaradıcılıq izləri qoymuş və qoyan sənətkarlarımızmı axtarır tapsınlar, eşidib, görüb onları alqışlaşınlar — elə Məhsətiyədə, onun ruhunada bu lazımdır. Deməli mən yaşıyıram — Mən varam! Sənət vardır!



56



1.3. Qutlu Arslan Türk dünyasının ilk peşkar aktyorlarından biri kimi

Son vaxtlar dünya şöhrətli Nizami Gəncəvi yaradıcılığında yeni xüsusiyyətləri üzərində tədqiqat işləri ilə əlaqədar olaraq, onun həyat yolunun, ümumqafqaz ictimai proseslər panoramında necə formalasdığını görmək üçün tarixi mənbələr araşdırıldım. Onun ədəbiyyat və incəsənət aləmindəkəi fəaliyyətinin dünya standartları səviyyəsinə qalxmasına səbəb olan amilləri öyrənməyə çalışırdım.

Adını çəkəcəyimiz sənətkar haqqında az təsəvvürümüz olduğunu üçün ad məsələsinin maraqlı olduğunu deməklə, hələlik bu açıqlamaya xitam verəcəyik. Beləliklə, tarixin bizə qoymuş olduğu daha bir ad, Toğan Şah İbn Əl-Müəyyəd Ay Abanın Nişapurdakı iqamətgahında müğənlilik və şairlik etmiş Mütərribə Kaşgari... Buna bir açıqlamamız var.

Yəni, o dövrdə, ifaçı sənətkara verilən ad və ləqəblər bir çox hallarda əsas mənəni, əsas faktı təstiq edirdi. Forma, deyim tərzi, müxtəlif olsa da mənə dəyişmirdi. Eynilə, fikir verirsinizmi, şair-müğənni Mütərrib adlandırılıb. Bu da o dövrdəki sənətçi üçün şərəfli bir titul idi.

Şübhəsiz bir tarixi ərazi, sosial-ictimai formasiyada olduğumuz Ərmən və Gürcü söz-sənət tarixlə də tanış oldum. Burada "Gürcü teatr tarixi"ni oxuyarkən xoş bir təsadüflə qarşılaşdım.

Tarixdən bildiyimiz kimi, əger saray və böyük tac qoyma, taxta çıxma mərasimlərində keçirilən ciddi tamaşalarda yaranan əhval-ruhiyyə ilə, onunla paralel, bazar meydanlarında, çox sayılı xalq kütlesi yığılan məhəllələrdə keçirilən və iştirakçı və ifaçısı xalq arasından çıxmış məhzəkəçi, oyunbaz, kəndirbaz tamaşalarında olan azad, şad, ürəkdən gülüşlə müşaiyyət olunan əhval-ruhiyyə var idi. Hətta bu bayram və sənət yarmarkalarındaki əlvən-şəqraq gülüşlərlə müşaiyyət olunan tamaşalar haqqında hələ Əmir Teymurun Səmərqəndə yerleşən iqamətgahına uzun bir səyyah yolu keçmiş, Rumi-Höñzales de Klavixo diqqətə layiq qeydlər etmişdir. Yəni bu

qeydlər o baxımdan diqqətəlayiq idi ki, başqa xalqın nümayəndəsinin qeydləri ilə, 1379-cu ildə yaşayıb-yaratmış Əbru Hafız da (403, s.280) eynən özünün məşhur tarixi qeydlərində bu sənətkar bayramlarını, hər bir sənət növü ilə məşğul olan qrupların əlvan, özünəməxsus məzəsi ilə keçirildiyini yazmışdır.

Burada açıqlayacağımız belə türkdilli, özgələrin sarayında yüksək vəzifəyə qalxmış bir kəs haqqında tarixi dalillərə əsaslanaraq bizim teatr (necə adlanır adlansın, tamaşa aktyorsuz olmur, iştirəcək havada – iştirəcək məkanda. Bu sənəti dildən, dilə gətirən, yaşadan AKTYOR (LOTUDUR, Oyunbazdır, Məzhəkəcidir, Təlxəkdir), sənətinə bağlı olan bir sənətkar haqqında əldə etdiyimiz elmi açıqlamanızı XII əsrə aidiyatti olduğunu diqqətə çatdırırıq.

Ümumtürk dünyasının sinədəftəri, ömür-gün yolcusu «Kitabi-Dədə Qorqud» dastanının baş qəhrəmanı – Dədə Qorqudun yeni bir qabiliyyəti də diqqəti cəlb edir. Belə ki, əger dünya teatr anlamına aid attributları nəzərdən keçirib, bunları Dədə Qorqudun əyninə gəlib-gəlmədiyini yoxlasaq, o zaman görərik ki: rejissor, dramaturq və aktyor obrazları tamamilə onun əyninədir. Yəni epos-dastanda baş verən bütün hadisələri o danışır, bütün hadisə və obrazların rejissor təsvirini verməklə yanaşı, onları görür, ən nəhayət özü bir başa hadisələrin iştirakçısına çevirilir. Qarşımızda müxtəlif obrazlarda canlanır. O, bu obrazların bütün yaştalarını yüksək professionallıqla həyata keçirdir.

Bizim bu dediklərimiz, uzun illər «Kitabi-Dədə Qorqud» dastanının tədqiqatı ilə məşğul olan, bir çox alim-bilici, sənət xadimi və söz əhli tərəfindən bədii təsəvvürdə qəbul olunsa da, (9) hələlik konkret, qəti olaraq öz təstiğini tapmayıb, mübahisələr səngiməyir. Lakin biz ümidvarıq ki, «özgələrinə baxıb özünü yandırmaq» (160) misali burada bizlər üçün müsbət halda nəticələnəcək, o gün gələcək ki, Ümumtürk dünyasının ən nurani səhnə xadimi Dədə Qorqudun yubiley şənliliklərinə yığışacayıq. Onun üçün bir elmi araşdırmanı misal göstərmək istərdik:

«Orta Asiya xalqlarının eposları olan: «Səyavuş», «Rüs-

təm», «Şirox», «Zərinə» – məhz yadelli işgalçılara qarşı mübarizə və siyasi hadisələrə reaksiya kimi meydana gəlmişdir.» Əgor eposların qədim ifa məqamlarına, teatra xas mövqedən yanaşsaq, o zaman burada teatr sənətinə yaxın bir çox oxşar cəhətlərlə üzləşərik. Bu eposların gümrah və nağıl təsirli əhvalda ifasında, epos qəhrəmanlarının bədii təsvirində teatral elementlərə əl atılmasında, qəhrəmanların öz düşmənləri ilə mübarizələrinin təsvirində, hal-əhvallarının bədii boyalarla açıqlanmasında və ən nəhayət - iştirakçıların bu hadisələrdə aktiv yaşıntı və təsvirində özünü aydın biruza verir. (212, s. 194) Nə isə... Bizim dastanın da, bu mahiyyətini gələcək elmi tədqiqatlar açacaqdır... İndi adı son vaxtlara qədər naməlum qalmış da bir sənətçi haqqında açıqlama verək.

İlkin olaraq, söz-sənət aləmində, bu əsrə nəinki Qafqaz, hətta Dəmir Qapı-Dərbənddən tutmuş İraq ərazilərinə, Bakıdan tutmuş Konstantinopola (sonralar İstanbula), qədər olan, böyük bir ərazi siasi-iqtisadi və mədəniyyət aləmində baş verən sürətli proseslər məkanına çevrilmiş və bu ərazidə tarixi baxımdan Orta əsr İntibahı, Azərbaycan Atabəylər dövlətində də öz təşəkkülünü tapmışdı. Xalqların həyatında baş verən sürətli ictimai proseslər, söz-sənət aləmində də öz qabarıq təcəssümünü tapırdı. Nəticədə bir çox xalqların nümayəndəleri bu tarixi İntibahın formallaşmasında əvəzedilməz rol oynamışdır.

Burada qarşılaştığımız ən xoşagəlimli təsadüf isə, birbaşa teatr sənətimizlə bağlıdır. (270, s. 152) Yəni bu kitabın 152-ci sahifəsində "XII əsr gürcü aktyoru haqqında", bölmədə, belə bir faktla qarlaşıq: "O ki, qaldı MAXİOBELƏRƏ pantomim, "saxioba" ifaçılarına, onların adları qalmayıbdır. Yalnız birindən başqa, o da, belə olub ki, kəskin siyasi rəqabətdə rəqibinin mənliyinə toxunmaq üçün onun keçmişini yada salmışdır. O vaxt Qutlu Arslan – mesurçetxuçesi (maliyyə naziri), şahanə (çariça), Tamarının dövlətində belə bir vəzifəni tutan bu şəxs, yeni ali orqan yaradaraq, bununla da çar hökmranlığını məhdudlaşdırmaq məqsədi ilə suiqəsdə başçılıq etmişdir.

Belə olan halda ona "bici", yəni bic olduğunu – qeyri-qə-

nuni doğuluğunu, yalnız var-dövlət əldə edərək, aşağı təbəqələrdən ali təbəqəyə yüksəldiyini yadına saldılar.

Bəla qənaətə gəlmək olar ki, o, xırda tacir və ya şəhər sənətkarı ailəsindən çıxmışdır. "Tac gəzdirənlərin tərifi və tarixi"ndə bir yer diqqəti daha çox calb edir ki, o yeri prof. Kikealidze bəla oxuyub: "Qutlu Arslan – keçmişdə uzunqulaq (eşşək) sıfırtında olubdur". Lakin bu frazani daha dəqiq bəla açıqlamaq, dəqiqləşdirmək olar. Kaxetiyyadakı xalq maska teatrında beri-kaoba maskasını, saxioni (dəqiq olaraq) – üz-lük-niqab adlandırdılar. Buna əsaslanaraq mətni bəla oxumaq lazımdır. "Qutlu Arslan – keçmişdə uzunqulaq üzlüyü, niqabı gəzdirib (taxıbdır)". Bu o deməkdi ki, saray əyanları feodallar, rəqibləri olan sui-qəsdin başçısı Qutlu Arslanı alçaltmaq, tənqid etmək məqsədi ilə ona, onun "alçaq" keçmişini anlatmış, insan simasını dəyişərk heyvan cildinə girdiyini, uzunqulaq üzlüyü və dərisində çıxış etdiyini başına qaxmışdır. Qutlu Arslanın gənclik (keçmiş) illərində, bu rolda bəla hallarda ola bilərdi.

A) Pantomim aktyor olub – uzunqulaq və başqa heyvanların rolunda çıxış edib.

B) Berika – Berikaoba maska xalq teatrının aktyoru olub, burada (dəvə, qoyun, keçi, pələng, tülkü, bəbir və s.), vəhşi heyvanların maska –niqabında çıxış etmişdir.

C) Xırda tacir və sənətkarların emalatxana işçiləri üçün təşkil olunan şənliklərdə – litsedey kimi (məzhəkəçi rolunda), çıxış edib. Şübhəsiz bu zaman ifaçı - dəvə, qoyun, keçi, pələng, tülkü, bəbir və başqa vəhşi heyvanların maska - niqablarından da istifadə edirdi. Bu əsrde insanların heyvan cildində təsəvvürünü vermək, tamaşaşa göstərmək adı bir hal idi və saxioba tamaşaları demək olar ki, bəla atributlarla müşayiət olunurdu. Eyni zamanda saxioba tamaşalarında parik və müxtəlif pallarlardan da istifadə olunurdu. Bu heç də təhqiramız bir hal kimi qiymətləndirilmirdi. Sadəcə olaraq bu özünün siyasi rəqibinə keçmişdə təhqiramız sayılan bir obraz da – litsedey – məzhəkəçi rolunda çıxış etməsini, hətta mim-moxio olduğunu başına qaxması üçün edilən cəhd idi».

Hətta burada da gürcü teatr tarixçiləri, öz teatr tarixlərində teatr sənət növləri olmasına hüquqi don geydirərək, tarixi həqiqəti sübuta yetirmək üçün, Yaxın Şərqi ölkələrinin teatr repertuarı, növ anamlarını öndər olaraq misal çəkirlər. Şübəhəsiz buraya eyni zamanda ən yaxın qonşuları olan Atabaylər dövlətinin səhənə sənət növləri də daxildi. Ümumiyyətlə orta əsr Yaxın Şərqi – Qafqaz teatr almındə baş verən proseslərin daha beynəlxalq, gedişli-gelişli olduğunu nəzərə alsaq, bu heç də təcəccüblü sayılmamalıdır. Təcəccüblü o sayılmalıdır ki, bu cürə tarixi mənbə, məxəz və faktlardan nədənsə bizim sənətşunaslar olduqca qısqanlıqla istifadə edirlər. Halbuki əsil tarixi proses və inkişaf yolunu bugünkü nəsillərə olduğu kimi çatdırmaqdan ötəri bəla mənbələr əvəzsiz sənəddir.

...Əgər bizim yuxarıda adını çəkdiyimiz «tac daşıyanlarının tərifi və tarixin»dən nümunə götürdüyümüz sətirlərin izahında səhvə yol verməmişiksa, o zaman biz «XII əsr gürcü professional aktyorunun» taleyi barəsində orijinal (maraqlı) məlumat, şahadətnaməyə malikik. Bu o Qutlu Arslandır ki, özünün aktyorluq sənətini ataraq, hansı yollarsa varlanaraq, maliyyə naziri vəzifəsinəcən yüksələ bilmişdir. O, bununla barəbər özünün demokratik və proqressiv istəklərləndən imtina etməmiş, müxtalif fikirli adamları öz ətrafına toplayaraq sui-qəsd təşkil etmişdir. O, bununla da çar – üsul idarəsinin hədsiz hüquqlarını möhdudlaşdırmağa çalışmış, buna görə də həbs olunmuşdur».(47, s.153)

Diqqət yetirsək, bir daha o həqiqəti görərik ki, XII əsərə qədərki teatr sənəti ilə bağlı ənənələr bir çox ölkələrdə oxşar cəhətli olub və yaxın qohumluq əlaqələri var idi.*

* Saxiobaların süjeti: - Şairlər və meyxanaçıların (eksprrom) bədahətən seçidləri qasıyyə üstündə qurduqları şeir parçaları ilə yarış başlanıb, atalar sözləri, tapmacalar, atmacalar, vəznlər üstündə oynaq ritmdə kəlamlardan istifadə qabiliyyətinin təcəssümü, sonra möhəbbət, şairik dialoglar, möhtəşər mahnilarla əvəz olunma, musiqi alətləri vasitəsilə lirik sahənciklər və nəhayət qadın-kişi maqasanlarının (aşılıqların) çıxışı, mim, akrobat, kəndirbaz və başqalarının iştirakı ilə möhtəşəm tamaşa ilə sona yetən bir səyləncə programından ibarətdir.

- «Məsxərəbazlar teatrında məşət hadisələrindən (ovdan, müxtəlif əmək işlərini əhatə edən), bəhs edən, komik əsərlər tamaşaşa qoyulurdu. Çox vaxt xalqın orta təbəqəsinin həyatını, mənşeyini açan gülməli işlər (nişan, toy, alver, ov, məhkəmə işləri)" bu teatrin repertuarını təşkil edirdi»... (270, s. 33)

- «...Bu teatr aktyorlarının obrazları təsvirində istifadə etdikləri səhnə attributları bol olub. (Maska, əyin-baş dəyişmə, müxtəlif heyvan cildində girmə və s.) Sadə və orta tamaşaçıların anlama imkanı daxilində». (212)

- «Çoxcəhəti gülüş növlərinə müxtəlif ifadə tərzinə məntiq və fikir düzünmə malik olan Azərbacan komediya tamaşaları zülmə, istismara, mütiliyə, maymaqlığa və hər cür mənəvi eybəcərliliklərə gülümüş, bunları xalqın nifrat hədəfinə çevirmişdir. Azərbaycan xalq teatrı çoxnövlü, çoxjanrlı olmuşdur. "Qaravellilər", "Məzhəkələr", "Hoqqa oyunu", "Klimarası", "Sayçılard", "Şəbihlər". Aşiq yaridiciliği... Burada müxtəlif maskalardan və başqa səhnə attributlarından geniş istifadə edilirdi.» (5, s.5-6)

Biz burada üç mənbəni nəzərdən keçirdərək yalnız bir faktı açıqlamaq istədik.

Bələliklə, qarşımızda ön sahifələrdə açıqlanan sənəd, tarixin bir dəlili, şəhadətnaməsi durur ki, bunu bütün türk dünyasının diqqətinə çatdırmasaq, türk teatr tarixi qarşısında ən azı böyük günah işləmiş olarıq...

Çünki, bütün bu nümunalərə nəzər yetirdikdən sonra yekun olaraq qeyd etməliyik ki, gürçü teatr tədqiqatçıları konkret olaraq Qutlu Arslanın hansı gürçü şəhərində, gürçü dilli teatr və ya truppasında, hansı zümrəli peşə sahiblərini təmsil edən dəstədə çıxış etması haqqında qəti məlumat vermirlər. Yəni uzunqulaq və ya hər hansı bir başqa heyvanın maskasında, Qutlu Arslan bütün Qafqaz ölkələrinin hər birində, çıxış edə bilərdi. Onun bu fəaliyyəti (teatr sənəti ilə məşğul olması), şübhəsiz bu ölkələrdən birində olmuşdu ki, bunu da onu tanıyanlar yaya bilərdilər.

Qutlu Arslan birbaşa Gürcüstan dövləti və Tamara sarayının iqtisadi fəaliyyəti ilə bağlı olub və göründüyü kimi Tamara

dövlətində maliyyə naziri vəzifəsinəcən yüksələ bilmişdi. İqtisadi məsələlərdə bu səviyyəyə yüksəlmək üçün isə ona geniş erudiyyə, təhsil və ticarət işlərində mükəmməl bacarıq üçün Yaxın Şərqi və Atabəylər dövləti əvəzsiz məkan idi.

Bələliklə, XII əsr türk (həmçinin Azərbaycan) teatr sənətinə aidiyyatı haqqında mülahizələr obyektinə Qutlu Arslan ona görə çevrilə bilər ki, onun soy kökü **türkdür**. Bəli, Qutlu Arslan qıpçaq olub böyük türk xalqlarının bir nümayəndəsi idi. Bunun belə olması elə həmin əsərdə təsdiqlənir. Eyni zamanda orta əsrlərdə Qafqaz ərazisində gedən bütün proseslərdə Şimali Qafqaz xalqlarında aktiv iştirak edirdilər. "Kartles Çxobreba"nın tarixini yazan tarixçi geniş izah və bərbəzəklə təsvirdə Şirvanşah Əxistanın öz kürkəni Əmir İmranla görüşmək üçün, onun düşərgəsinə gəlişini yazaraq, onların Əmir İmran tərəfindən böyük mehribanlıqla qarşılanmalarını qeyd edirdi...

Söylənilən epizod bəzi fikirləri oyadır; "mədəni əlaqələr və o cümlədən də, dil barəsində – şübhəsiz sərbəst səhbət etmək üçün və bu səhbəti canlı və səmimi tonda aparılmasından belə görünür ki, onlara dilmanc lazımlı olmayıb. Görünür Şirvandan gələn qonaqlar gürçü dilini bilirmişlər. (Nə üçün mahz gürçü dilini şirvanlılar bilməliyidilər? Halbuki, bu dövrə gürçülər elə vəziyyətdə idilər ki, onlar istər-istəməz üç dildə danışmağı bacarmalıydılar. – Yunan (Bizans), fars (Yaxıq Şərqi) və türk, çünki bir başa Atabəy Eldəgizlər dövləti ilə təmasda idilər, həm də bizim fikrimizə onlar bu epizodda məhz fars dilində danışırıdlar. – R.F.). Çünkü tarixçi özü qeyd edirdi ki, onlar hətta Atabəyləri türk hökmərdə deyil, fars adlandırdırlar..."

"...Türk dili isə, Tamara sarayında heç də yad dil deyildi. Ancaq bu danışq, heç də Orta Asiyadakı müsəlman türklərinin danışq tərzini deyildir. Onlar Qafqaza ilk golmış səlcuqlardan, yəni XI əsrənə gələrək Gürcüstanın sərhədboyu yerləşmişdilər (daha doğrusu IX-X əsrlər – R.F.). Tiflis sarayında isə onların artıq XII əsrənə qıpçaq diasporası və hərbi qvardiyaları var idi." (317, s.172-173)

Bütün bu izahlardan sonra belə bir fikir ortaya çıxır:

Bu faktı gürçü alımlarının belə tarixi bir təssirdə təqdiminə heç bir iddiamız yoxdur, əksinə biz bunun üçün onlara minnətdar olmalıyıq. Yəni türk qanlı, qıpçaq məişəli Qutlu Arslanı gürçü teatr sənətinin ilk professional aktyoru kimi təqdim etmələri yalnız tədqiqətə layiq bir haldır. Lakin onun türk soyu olması da unudulmamalıdır. Deməli, Qutlu Arslan eyni zamanda qədim Türk teatr sənətinin ilk professional aktyorlarından biridir. Bizcə bunun belə olduğunu imtina ediləcək heç bir şübhəyə də yer yoxdur.

1. Bunun sonrakı tarixi faktlarda da görürük. Belə hallar çox olmuşdu ki, onlardan bir-iki misal çəkməyə burada ehtiyac duyulur.

Artıq bu tarixi bir faktdır ki, ta qədim zamanlardan bizim günlərdək bir çox söz-sənət adamları, öz doğma yerlərindən müxtəlif səbəblərə görə başqa ölkələrə üz tutaraq o yerlərdə də ad-san qazanmış, bir fövqəl qabiliyyət nümayiş etdirərək böyük sənətkar adını yüksək tutmuşdular. Elə araşdırduğumuz tarixi dövrün ön sahifələrində böyük yaradıcılıq nümunələrindən söhbət açdığınıza Məhsəti Gəncəvi buna əyani bir sübutdur. Vaxtı ilə Gəncədən çıxan Məhsəti uzaq şah Sultan Səncər sarayında və onun ölkəsində də bu adı qoruyub-saxlamış, böyük şöhrətə çatmışdır. Onunla bərabər getmiş Əmir Əhməddə bu yolda onun ən gözəl müsayətçi-tərəfəmüqabili olmuşdur. Biz bu tarixi faktları çoxalda bilərik. Buraya orta əsr şairi Nəsimini, Həbibini, Nəvaini və başqalarını da əlavə edə bilərik. Qeyd etdiyimiz kimi bu proseslər sonuncu və XXI əsrin əvvələrində də daha geniş şəkildə davam etməkdədir.*

2. Heyvanların müxtəlif maska-niqabları, dəriləri, cildə girmə atributları ilə göstərilən tamaşalar Orta əsrlərdə Ümum-qafqaz – Yaxın Şərqi şəhərlərinə adı hal idi.

3. Bir daha burada bir qədər kəskin görünə biləcək mətləbi də açıqlamalıyıq. Fikir verib gördük ki, Qutlu Arslanı gürçü həmkarları "bici" adlandırib, guya qeyri-qanuni doğulduğunu

* Hatta Qutlu Arslan öldürüləndən sonra bu vəzifəyə Əbü'l Həsən adlı başqa bir türksoylu təyin olunmuşdur!

demişdilər. Bu belə deyildi. Onu, ona görə "bici" adlandırmışdilar ki, o özgə xalqın (TÜRK qanlı, qıpçaq soylu), oğlu idi. Burada "bici" yad, doğma olmamaq mənasında işlədilib. Bunun özü isə o fikri isbat edir ki, Qutlu Arslanın gənclik və cavanlıq illəri məhz Gürcüstəndən kənardə keçmiş, sonralar buraya gəlməsidır.

Bələliklə, yuxarıda qeyd olunanlara son nəticə olaraq, belə bir tarixi faktı qeyd etməliyik: Gürçü professional teatrının aktyoru Qutlu Arslan simasında eyni zamanda *Türk professional səhnə sənətinin ilk aktyorlarından biri* durur.

Bu aşağıda gətirdiğimiz nümunəni yuxarıdakı qeydlərin sonunda ona görə veririk ki, bu nümunə ilə Qutlu Arslan mənni birləşdirən iki tərəfli həm tarixi (XIV əsr), həm də sənətkarlıq mənini sübut edən fakt olduğunu tarixi sənədlə təsdiq-ləyək:


«...Çox sayılı nadir tamaşalar göstərdilər,
Sənətkarlıqla adamı qoyuna çevirərək
Geyindirib onlara eybi olmayan tükülli dəri.
Danışan keçilər qızıl buynuzlu
Müsəyiət edirlər bir-birini
Kənardan (onlar) keçiyə oxşar ancaq niqab altında
Pərisimalılar, insanın aqlınıda – ürəyinində alındın alardılar
Öz xarici görkəmini hərdən sehirlə dayışa bilən pərilər
Burada yeni obrazlar yaradaraq
Gah filə bənzər və yaxud da qoyun oldular...» (212, s. 204, 605)

(Tərcümə: F.M.)


Elə bu şer parçası bəhs edir ki, ulu türk oğlu Qutlu Arslana bizimkidir deyək.*

Təəssüf ki, bizə bu faktları daha da zənginləşdirmək yolunda, dil faktoru (orta əsr gürçü dili) maneə olduğundan, daha ətraflı mövqedən açıqlaya bilmədik. Lakin ümid edək ki, bu işlər gələcəkdə mütləq görüləcək!..

* Ancaq buna XIX əsrдə bənzər nümunə olduğunu möşətə erməni olan Sayat Novanın Azərbaycan və Gürçü xalqlarının da sənətkarı olduğu vaxtilə təsdiqlənmişdi...



لر بیک ندیان
 اکشار ته بت پر و هم
 وح کیک مایل تپی
 بیکنی می خنگان
 ده فست طایفه که میان خد
 پاچک باش عاصی
 یک سخان می ایشان





68



69

II FƏSİL

NİZAMİ GƏNCƏVİ YARADICILIĞINDA SƏHNƏ SƏNƏTİ, İFAÇILIQ HAQQINDA DEYİMLƏR VƏ DRAMATURJİ MOTİVLƏR



Ümumiyyətlə, biz mütəfəkkirimizin ırsında Teatr-Tamaşa-Oyun kimi adları özündə cəmləmiş sənət haqqında, onun komponentləri, sözün canlı ifası və dinləyənlərə çatdırılması kimi bu günlərimiz üçün də aktual, olduqca dəyərlə, tutarlı və qiymətini qorumuş fikirlərə qarşılaşıraq.

Biz bilərkəndən burada N.Gəncəvi ırsına müraciət edərkən növbə ilə, yəni "Sirlər Xəzinəsi"ndən başlayaraq son əsərinə qədər, növbəli keçidlə bu nümunələri nəzərdən keçirmək və bununla da iki məqsədimizi elmi əsaslarla sübuta yetirməyə çalışırıq. Yəni ilk əsərdən son əsərə qədərki yolda mütəfəkkirimizin sözə, sənətə, ifaçılığı nə dərəcədə qiymət verməkdə inkişaflı və mütərəqqi yaradıcılıq yolunu keçdiyini əyani göstərmək. İkincisi, uzun yüz illər Azərbaycan ərazisində Teatr adlanan sənətin «primitiv» və hatta «yox dərəcəsində olduğunu» irəli çəkən qərb dünyası və bəzi sovet teatr bilicilərinin nə dərəcədə yanlış fikir söylədiklərini açıqlamış olarıq.

Eyni zamanda, burada bir vacib cəhəti də qeyd etmək istərdik. O da bundan ibarətdir ki, Nizami, özünün ilk iri həcmli əsəri, "Sirlər xəzinəsi"ni yazarkən artıq formalılmış, həyatın hər cəhəti ilə tanış olmuş bir yaşıda, otuz yaşıını keçmiş bir sənətkar idi. Bunu təsdiqləyəcək mənbə üçün heç də uzağa getmək lazımdır. Bu barədə konkret olaraq Nizami özü cavab verir:

*"Ömürdən otuz il keçdi, ey Nizami,
dur bir güşəyə çəkil.
Mən nəsihət etmişəm, qalanı
Daha sən bilərsən! Bax ha.
Nə qədər Kəbə deyəcəksən ki,*

*İndicə xidmətinə çataram?
Hələ ki, çağırılmamışdilar, uzaqdan
xidmətini çatdır."*
Nizami "Lirika". B., 1983, səh.30.

Burada şairdən qeyd edəcəyimiz fikir, əsərlərindən nümunələr, tamaşa, söz-oyun barasındakı açıqlamaları yalnız bənzətmə, qafiyə xətrinə deyilmiş kəlamlar deyildir. Beləliklə, ilk nümunəyə müraciət edək:

*"Sənin kimi mərhəmətlilər tamaşaya gedərkən
Bir neçə nəfərin azuqəsini təklikdə yeməzlər"* (48, s.331)

İlk nümunə və bu gözlənilməz yüksək səviyyəli, kübaranə bir tamaşaçı tələbi ilə çıxış edən XII əsr şairi. Baxın, şair özünün ilk əsərində ilk səhna, tamaşa ünsürünü açıqlamaq istərkən, öz tamaşaçısına nə tövsiyə edir? Bəli, o zamanlar tamaşa oyun, məzhəkə kimi tədbirlərə gedən tamaşaçı, özü ilə müyyən qədər azuqə, dodaq-tərpədən çərəzlərdən də götürürdü. Bu zaman ola bilsin ki, tamaşaya gelmiş qonşusu öz azuqəsini yadından çıxarmış və ya ayrı bir səbəbdən özü ilə heç nə gətirməmiş olarsa, ona da əliaçıqlıq etmək, acgöz olmamaq və ən nəhayət tamaşanı yalnız, yemək-içmək yerinə çevirməmək kimi ali bir fikri aşılıyır. Bu fikri davam etdirən müəllif yalnız bundan sonra sözün alılıyın, bədii əsərin yaranmasında özünü şam kimi əridənlərin yaradıcılığına aşağıdakı qiyməti verir:

*Söz qoşmaq sirrinin pərdəsi
Peyğəmbərlik pərdəsinin bir kölgəsidir"* (səh.52)

Görün XII əsr söz-kəlam sahibi – ədəbi yaradıcılıqda, sözün-kəlamın yüksək səviyyəli ifaçılığına necə də böyük qiymət verirdi.

*"Vəd olunmuşsa da özləri verməyincə istəmə
/Diqqətlə/ səni dinləməyincə, oxuduğun dua olsa da oxuma"*
(səh.55)

Yuxarıdakı fikri davam edən müəllif tamaşa başlanmazdan əvvəl məclis iştirakçılarının tam diqqətini özünə cəlb etmədən, hər-hansı bir ifanın yersiz, effektli təsira malik olmayan bir iş olduğunu açıqlayır. Yalnız tam diqqəti özünə cəlb etdikdən sonra ifaçıdan sənətkarlıq qabiliyyətini nümayiş etdirmək tövsiyə olunur.

Beləliklə, Nizami Gəncəvi yeni bir tamaşanı öz dinləyicilərin təqdim etdiyini, məhz bədii ifa olunmaq üçün yazıldığını, danılmaz bir fakt kimi, irəli çəkdiyini qətiyyətlə bildirir:

*"Bu kitabında/ yeni bir şəbədə qurub
Təzə galbdə/ yeni bir mücəssimə yaratdım.
/Ona/ səhər sıfəti bir neçə: ədəb öyrətdim
Səhərin sehr pərdəsindən ona don tikdim"* (səh.47)

Deyə o, eyni zamanda bu şəbədənin yeni, başqalarına oxşamaz məziyyətləri haqqında məlumat verir və öyünərək bunun orijinal bir əsər olduğunu qeyd edir.

*"Hər an öz məsxərbəzliğindən
Oyunçu gecə bir gecə oyunu çıxarırdı"* (səh. 58)

Burada dahi mütəfəkkir olduqca vacib bir yaradıcılıq işinin, fəaliyyət vaxtını qeyd etməklə, tamaşa, məzəkə və şəbədənin yalnız axşam çağları və gecələr oynanılmasının mütləqliyinə işarə edir və sonrakı nümunədə daha bir oyunçu, oyuncı-xarma sırrini açıqlayıır.

*"Eşq hoqqəni və inciləri görən kimi
Sehrbazlıq edib, bir büsət açdı
Surət kisəsini belindən açdı"* (səh.70)

Bəli keçmiş zamanlarda oyuncıxdan, ən çoxu da, kukla-gəlincik oyunu çıxardan səhnə xadimləri, tamaşaçılara qarşısına çıxarkən, oz öyüncəqlərini kisə və xurcunda gətirir, məqam çatdırıqca müxtəlisif obrazların fiqurlarını meydana atırı. Hətta onu müşayiət edən və sandıqça daşıyan köməkçisi də olurdu. Aşağıdakı nümunə isə milli teatr sənətimiz üçün əlahiddə bir fakt kimi qiymətli və əhəmiyyətlidir:

*"Mahmud və Əyazın hekayəsi
Davud nağməsi səslənirdi"*

(səh.75)

Bu hekayətin dillər əzbəri olduğu və məşhur ifaçılar tərəfindən böyük məharət və zövqlə ifa olunması, məhz ifaçılıq sənətinin yüksək inkişafından və tamaşaçılara ali hissələri aşılıyacaq bədii səviyyəli olmasından xəbər verir. Hətta ifa olunan əsərin adının çəkilməsi tarixi fakt kimi qiymətlidir.

Yeni təqdim etdiyimiz nümunə isə birbaşa teatr sənətinin bir qolu olub, orta əsrlərdə özünün ən yüksək təcəssüm səviyyəsinə qalxmış kukla-gəlincik teatrına aid olub, sənətkarın çox obrazlı hekayəti açıqlama qabiliyyətindən xəbər verir:

*"Bu pərdənin arxasında ləbət oynadan var,
Yoxsa həmin/pərdənin/ üzərinə bu qədər ləbəti kim düzərdi"*
(səh.107)

Eyni zamanda şair öz tamaşaçısını diqqətli olmağa, baş verən hadisələri diqqətlə izləməyə çağırır. Tamaşaçısından belə bir diqqəti tələb edən müəllif, yəqin buna arxayın olduğundan bu mövzunu sərbəst, etik normada öz tamaşaçısına tövsiyə edir.

*"Ürəyinin gözlərini bu pərdənin mərhəmi et ki,
Görəsən bu sırlı pərdənin arxasından nə çıxacaq"* (səh.107)

Bələ tərbiyəvi dialoqu davam etdirən şair, əminliklə bu şəbədə tamaşanın elə-bələ sadəcə əylənmək üçün deyil, məhz özündə böyük məna, tərbiyəvi və iibrətamız bir məna daşıdığını və ona qarşı diqqətli olmağa çağırır.

*"Pərdə arxasında şəbədə oynadan
Bu pərdəni sənin başına aylanca üçün bağlamayıb"* (səh.115)

Eyni zamanda o, səhnə xadiminə (oyunbaza, mütrubə, lotuya), müraciət edərək, öz oyununu numayış etdirərkən diqqətli olmağa, tamaşaçısının diqqətini yayındıracaq hərəkətlərdən uzaq olmağa, konkret olaraq özünün görünməməzliliyini təmin etməyə çağırır:

*"Bu pərdənin yolundan kənara çıxdığın üçün
İstər-istəməz pərdənin dalından xaric oldun."* (səh.115)

Tamaşanın başlanma vədəsinin müəyyən olunduğunu və bunun müəyyən limit, vaxt ərzində edildiyi də dahi mütəfəkkir tərəfindən qeyd edilir:

*"Vədə olunmuş tarix hələ yerinə yetməmişdi
Pərdənin dalından heç bir ləbət çıxmamışdı."* (səh.119)

Yuxarıda nümunə kimi tədqiq etdiyimiz və ədəbi priom kimi Nizami Gəncəvinin "Sirlər Xəzinəsi" poemasından parçalar tamamlanır, növbə şairin ikinci böyük əsəri olan "Xosrov və Şirinə" çatır. Lakin yuxarıdakı nümunələr və onların məhiyyətini özündə cəmləmiş "Sirlər Xəzinəsi" əsəri haqqında belə bir fikri açıqlamaq istərdik ki, şair özünün bu ilk böyük əsərini yazarkən bir çox fəlsəfi, ədəbi və sənət mövzularına toxunarkən onları özünün galəcək əsərlərində açıqlayacaq və dediklərini sübuta yetirəcək bir program, məram kimi irəli çəkmiş və bù məsələləri böyük sənətkarlıqla həyata keçirmişdir. Odur ki, Nizami Gəncəvi «Sirlər Xəzinəsi» poemasının məhz bir bəyanat, bir program kimi yazaraq bütün söz-sənət əhlində təqdim etmişdir...

*"Pərdəli fələyin pərdəsini açandır
Pərdəli işləri bilənlərin pərdəsini saxalayandır."* (səh.16)

İnsan taleyi Tanrı pərdəsi ilə başqa nəzərlərdən bağlıdır. Lakin İnsan düşünən, müəyyən hadisə və olacaqlar barəsində fikir, çıxış yolu arayacaq bir fədddir.

Odur ki, İNSAN ən qədim zamanlardan orta əsrlər daxil olmaqla Tamaşa, Teatr, Səhnə sənəti adlanan bir sənət növü yaradığı andan olanlar, olacaqlar haqqında arzu-istəyini əks etdirmək məqsədini güdmüşdür.

*"Nə qədər ki, onun kəraməti nur pərdəsinin arxasında idi
Tikan guldən, qamış şəkərdən uzaq idi."* (səh. 17)

Burada mövlanə məhz ali qüvvənin edəcəyi işlərdən birinin də səhnə sənətinə aidiyathlılığını məharətlə açıqlayır. Yəni tamaşaşa gələnin şadi-xürrəm olmasını təmin etmək və bunun ən çox gecələr üçün daha çox nəzərdə tutulduğuna da işarə etmişdir.

«Qəmi dağıtmaq üçün dodağa təbəssüm qoydu
Zöhrəni gecə üçün çalğıçı qoydu (etdi) (səh. 19)

Səhnə sənətində bənzərsiz rəngarəng, bir-birindən tam fərqliyili ilə seçilir.

«Sənin varlığının nə surəti var, nə peyvəndi
Sən heç kimə bənzəmirsən və kimsə bənzəyə bilməz.» (səh. 20)

«Onun yolunu izləyən pərdə dalındakı (mələklər)
Onu kəcavədə təkcə qoydular.» (səh. 29)

«Yasəmən və gül birlikdə (əql) karvanını qarət edirdilər
Qumru və bülbül bir-birinə qafiyə qosurdular» (səh. 65)

Deyişmə meyxanə, səhərşüb, aşıqlar-ozanların bir-biri ilə yarışda göstərdikləri məharət haqqında bənzətməli sənətkar açımı.

«Bağın hakimləri hökm çıxarıb fitva verdilər
Bülbül (öz gözəl nəğmələriylə) qarğanın qanını «tökəməlidir»
(səh. 67)

Burada sənətə yad, biqabillərin layiq olmadıqları sənət meydanından uzaqlaşdırılması.

«Məxsus pərdənin arxasında gizlənişi o (vücudun) üzü
(Mənim üçün) sədaqət surətinin güzgüsüdü» (səh. 70)

Bu sənətə vurğunluq, heyranlıq, yalnız bu sənətlə bağlılıq əsas bir meyar kimi irəli çəkilir.

«Sən özünün aşiqisən və surətpərəstsən
Odur ki, göy kimi əlində güzgү gəzdirirsən» (səh. 83)

Özünə aludəcilik, hikkəlik, müştəbehlik səhnə sənəti ilə

məşgul olan üçün heç cürə əl vermediyi, səhv anlam olduğu məram kimi irəli çəkilir.

Eyni zamanda aludə olub öz oyununa müəyyən həddə təqdim etməmək, əndazədən çıxməqla bu sənətə xələl yetirməsi açıqlanır.

«Sən ömrü əyləncə ilə başa vurursan
Sən əyləncə ilə əndazədən çox əylənirsən.» (səh. 94)

«Bu əcəvik oyunbaz pərdə hər bir an
Pərdə dalından qəribə bir oyun çıxardır» (səh. 154)

Burada da səhnə sənətinin əlvan rəngarəng, heyrətdoğura-çaq qədər dəyişgənliyinə heyranlıq öz əksini tapmışdır.

Bizim bu fikrimizin təsadüfü olmadığını, müəllifin yaradıcılığını izləyərək bu qənaətə gəldiyimizi onunla əsaslandırıraq ki, birinci əsərində dəhə çox öyündə-nəsihət, tələblər və nəyin-necə olması barəsində əhatəli səhbət açan müəllif, artıq özünün sonrakı əsərlərində izah və nəsihətlərdən vaz keçərək bir-başa parlaq yaradıcılıq nümunələri yaratdır. Budur "Xosrov və Şirin" poemasını bu dediklərimizə əyani bir nümunə kimi diq-qatımızı çəkirik.

Bu əsərdə əla dramaturji struktur olmaqla yanaşı, dramatizmi möhkəm inkişaf, fundamenti olan, obrazların zəngin xarakterli açımlar üstündə qurumu, doğurdan da orta əsr Yaxın Şərqi ələmində ədəbi bir inci olan "Xosrov və Şirin" poemasının bu məziyyətləri barəsində səhbət açmazdan əvvəl, bu əsərdəki səhnə sənətinə aid bəzi orijinal fikirləri açıqlayacaq.

Sanki şair gözəl səsli Davudu bir nümunə kimi irəli çəkərək, onun da könlünü oxşamaq üçün, ifaçıdan yaratdığı əsərin şöhrətini qabil edəcək bir ifa təqdimatını arzulayıb. Və bu fikirləri davam etdirərək yaratdığı əsərin qiraət üçün deyil, məhz səhnə sənətinin yardımı ilə ifa edilməsi üçün və bu yolla məramını dinləyici – tamaşaçıya çatdırılmasını arzulayıb. Bir daha, bütün bunların görümlü olmasını arzulayıb və bu görümün doğurduğu təəssürata böyük qiymət verirdi.

«Davudu (nəğmə) ilə könlümü təzələ
Zəburumun şöhrətini yüksəlt» (səh. 24)

«Avazla oxunması beynə nəşə versin
Könülləri sevindirən kitab adlandırsınlar» (səh. 24)

«Göz öz naxışını (ortalıqdan) götürən zaman onu gördü
Lakin o vaxt (gördü) ki, qarşısındaki pardəni götürdü» (səh. 25)

«Allah yoxluq pardəsini qaldırarkən
İlk təzahür kimi sözü yaratdı» (səh. 26)

Məhz sözün alılıyini Tanrı üçün əvəzolunmaz bir mənə kəsb etdiyini və odur ki, İNSAN (Adəm – adam yox) deyilən «bir canının ünsiyyəti üçün sözün əvəzolunmaz ali bir məcburiyyət olduğuna işarədir.

«Əhsən bu qüdrətə ki, iibrət artırmaq üçün
Bu cür tərtibləri göstərməyi bacarır» (səh. 27)

O, insanın qüdrətinə dəstək olaraq bu tərtibin iibrət üçün əsas komponent olduğunu qətiyyətlə qiymətləndirdi.

«Məni heyranlıq yüz dəfə vadar etdi ki
Bələ bir bütxanədə zünnar bağlayım» (səh. 27)

Bu heyranlıq – aludə olma, onu da bu sənətin geniş təsir gücünə malik inamı doğurduğunu təsdiqləyirdi.

«Biri on dənə arpanı mehrab edibdir
Biri iki daşı (göstərib) üsturlab edibdir.
Bu iti yürüyən fələyin hərəkətlərindən,
Arpa ilə daşdan nə olarsa o amala galar» (səh. 28)

Sanki sehrbazın qabiliyyəti ilə ulu yaradanın imkanlarının hədsiz dərəcədə geniş və möcüzəli olduğunu qeyd edirdi.

«Bir göz (vurmaqla) bu qəmlinin gözünü
Bir qaş (oynatmaqla) qaşqabağıni açaq.» (səh. 36)

Bir olana bu sənətin mimika və müxtəlif hərəkətlərlə güllüş doğurma xüsusiyyətlərinə işarə edildirdi.

«Bu mənzildə hümmətlə sazi götür
Bu pərdədə öz vaxtında avazını yüksəlt.» (səh. 47)

Verilmiş imkan və ifaçılıq məqamından vaxtında istifadə etməyin vacibliyi qeyd olunur.

«Xosrovun yurdunu və ovlağı
On altı telli (sazla) Barbədin hədisi.» (səh. 49)

Hətta burada da mövlana Xosrov yurdunu 16 telli sazla bağlayarkən məramı o olmuşdur ki, sənət aləmində o dövrə görə birincilik bu diyarın yaratdığı sənətə görə qəbul olundığına işarə idi.

«Dünya eşqdır, qalan (hər şey) kələkbaşlıq oyunuudur
Eşqibaşlıqdan başqa hər şey oyundur.» (səh. 50)

Əslində şair eşqin ülviliyinə ona görə birincilik verir ki, məhz hər bir oyun, tamaşa, teatr sənəti yalnız göstərmək, təribiyə etmək qüdrətinə malik olduğu halda EŞQ yaradan, yaşıdan Dünyanın varlığını təmin edən ən doğrusu, həqiqət anlamıdır. Eşq başlanan həyat-Ölüm həyatın sonudur anlamını bu anlamda açmışdır.

«O işıqlılar sübh kimi ağlamaqdan qurtardılar
Ki, gülüş ildiriminin dodaqlarda sindirdilər.
Ağlamaqsız gülmək mümkün olmadığı üçün
Bu gülməkdən də dişİ bağlaması olmaz.» (səh. 54)

Burada Nizami səhnə sənətinin yalnız gülmək, nəşə almaq deyil, kədərlənmək, göstərilən hədisələrə reaksiya olaraq həyəcan-təlaş keçirəcək mehvərli olduğunu bədii formada açıqlayıır.

«Dördüncüsü, sənin mütrübünün əlindən
Sazını alanda dözdüyüne görə

*Barbəd adlı bir müğənnini sənə verəcəkdir ki
Onu yad etdikdə camda zəhər olsa, şərbət dadi verəcək.»*
(səh. 61)

Hökmdarların məramı ilə hər hansı bir sənətçini azad və ya hədiyyə etməsinə və əvəzində də heç də az qabil olana nail olmaq məramı açıqlanır.

*«Gah onlardan biri güllərə salam söyləyir
Gah da başqası bülbüllə səs-səsə verərdi»*
(səh. 70)

*«O gözəllər yenə də oynamayağa başlayanda
Zamanda oyunbazlığı başladı»*
(səh. 71-72)

*«Löbət kimi olan üzü könül oxşamaqda
Öz gəlincik oynadəni ilə oynayırdu»*
(səh. 75)

Bu bənzətmələr sənətçi aləminin istəmli, hər hansı bir işin anlamını məhz oyunla açıqlanmasına işarə edilir.

*«Məclisi işıqlandıran o qədər nar-narinc vardi ki,
Novruz küləyi hoqqabaz olub «oynayırdu»*
(səh. 99)

Rəngarəng programla çıxış edənlərin əvan sənətkarlığına bir işarə.

*«Yenə də o oyunbaz fələk
Onunla oyunbazlığı başladı»*
(səh. 111)

Sanki dəfələrlə qarşılaşdığı hər hansı problemə cavab tapmaq üçün hər hansı bir oyunu yada salmaq düzgün olardı.

«Oyunbaza oyun öyrətmək lazımdır»
(səh. 144)

«Bu pərdədə bu kimi oyunlar çox olmuşdu»
(səh. 145)

Fikir davamında bu cürə oyunlarının, heç də təsədűfi, keçici olmadığını, onların da hansısa bir səbəbdən törəndiyini açıqlayırdı.

*«Aman bu çərxin əlindən ki, oyunbazlıqla
Gah şüşə qayırır, gah da şüşə sindirir»*
(səh. 152)

*«Bu fikirdə idi ki, oyunbaz fələk
Pərdədən nə kimini oyun çıxarıcaq
Dünya birdən gecə hücumu nəğməsi çalmağa başladı
O pərdənin ardında bir oyunbazlıq elədi»*
(səh. 177)

Nəticə olaraq bu oyunlar ya hər hansı bir hadisəyə düzgün qiymət verir, ya da yeni bir sualla yeni bir problem irəli çəkir-di. Nəhayət, bu an daha yeni oyunlara səbəb olacaq istəyi irəli çəkirdi.

*«Şirinin sevgisindən elə zar-zar ağladı ki,
Onun səsini iyirmi ağacdə eşitmək olurdu»*
(səh. 182)

Bunun nəyi Orfeydən zəif olar. Əsl sevgi aləmindən xəber verən məharətin real altıağac məsafəsi ilə kifayətlənmə nə qə-dər realist və sənətçi qüdrətlidir.

*«Aydan möhra düzəldən ovsunçular
Hümmətin gözübağlılığı ilə hoqqabazlıq edirlər»*
(səh. 207)

Baxın, hoqqabazlıq mənasının şair tərəfindən necə də də-qiq açıqlanması üçün edilmiş məharətli bənzətmə və Hümmə kimi bir ovsuna qarşı əsl real bir oyunbazlığın təsviri.

*«Biyabana yaramayan bir nəğmə
Şahın məclisinə heç yaraşmaz»*
(səh. 224)

Baxın bir daha sənət nümunələrinin fərqli olduğunu Ni-zami necə də dəqiq qiymətləndirmiş: - xalq sənətçiliyi ilə - pe-şəkar sənətin fərqi necə də düzgün mövqedən yanaşmışdır.

XII əsr şairləri arasında heç bir şairdə bu qədər səhnə ter-minin işlətməsi ilə üzləşməmiş və hətta onlarda bu terminlər demək olar ki, yoxdur. Bu zəngin nümunələrlə yanaşı, Nizamidə bu nümunələr yeni, heç yanda işlənilməmiş və faktiki ol-duğu üçün, məhz mülliisin bütün bu sənətlər, onların mahiyəti haqqında dolğun təssürat və məlumatə malik olduğunu

təsdiqləyir. Yəni heç də, bəzi filoloq-tədqiqatçı alimlərin qeyd etdiyi kimi, o, nəinki ensiklopedik bir şəxs olmuş, eyni zamanda o toxunduğu hər hansı bir incəsənət növünü mütləq görməli və hətta bəzilərində yaxından iştirakçı olmalı idi. Çünkü başqa elmi-fəlsəfi məsələ və problemlərlə o, mütaliə yolu ilə məlumatlana bilərdi, mütərübün, müğənninin, oyunbazın və müxtəlif tamaşaların mahiyəti, tələbi, quruluşçu və ifaçılıq metodu haqqında fikir söyləməsi üçün mütləq bu sənətin bütün növləri ilə tanışlıq vacib idi. Bunları elə-bələ eйтməklə təsvir etmək və ya fikir söyləmək çox çətindir. Özü də zəmanəsinə adlayacaq, əsrləri qabaqlayacaq fikir və nümunələr toplusunda.

Budur, fikir verin, Nizami öz əsərlərində ən çox istədiyi bir səhnə ünsürünü, məhz bilərkəndən və çoxmənalı qurumuna əsaslanaraq istifadə etdiyi bir kəlamin üç nümunəsini təqdim edək.

"Pərdənin arxasından bir sehrikar çıxdı
Güzgü oynadanın /yəni günəşin/ yerinə bədirlənmiş ay çıxdı"
(səh.60)

"Sözünə pərdə altında boyaq yururdu
Ciyyərini yeyib daşdan ləl çıxarırdı."
(səh.77)

"Fələk işləri düzəltmək istəsə
Əvvəlcə pərdədə oyunlar çıxardar"
(səh.93)

Bəli, məhz pərdə kəlamı, bu kəlamin rəngarəng fikir palitrasından istifadə etmiş şair, qətiyyətlə, sirlər aləmi olan tamaşa və pərdə məshumu üzərində dayanır. Məhz pərdənin arxasından, sehrkarın çıxmasının mütləq olduğunu, bunsuz möcüzə baş verəməyəcəyini, sözün ifasında, kökaltı mənalara pərdə - pərdə avazlandırıcı, ifa yolu ilə nail olacağını, hər-hansı bir taleyin həlli dinci məqamlarında məhz baş verən adı hadisələri pərdədə oynanılan tamaşa səviyyəsində açıqlanması bu dediklərimizə faktiki və əyani misaldır. Çünkü orta əsrlərdə, Şərq Teatr tamaşalarının göstərilən yeri tamaşaçılarla ifaçılar arasında pərdənin varlığını mütləqləşdirir və təsdiqləyir. Bö-

yük şairin bu sahədə başqa açıqlamalarını da nəzərdən keçirdək:

"Şahın çadrında saray nəğməsi /ucalırdı/
Təbi rəvan, ürəyə yatan bir neçə nədim
Hikmətli səhbətlər danışır
Güləməli sözlər söyləyirdilər"

(səh.98)

Burada diqqətimizi cəlb edən bir kəlama da fikir yetirməyinizi xahiş edərdik. Fikir verin, burada şair ayrı kəlam deyil, məhz "saray nəğməsi" kəlməsini işlədərək, bu məclisdə ancaq saray, şahanə nəğmalər, sənət növləri səsləndirir. Deməli orta əsrlərdə bir neçə səhnə sənət formasının mövcudluğunu labüb sayır. Bu da yəqin meydan teatr tamaşaları, orta təbəqə tacir-sənətkar məhəlli tamaşa – oyunları və ən nəhayət Saray-Hökmdar-Kübar təbəqə üçün nəzərdə tutulmuş oyun – məzəhəkə – tamaşalar. Teatr sənətimizin qədimliliyinə və çoxaslı inkişaf yolu keçmiş bir sənət növü olduğunu sübuta yetirəcək belə bir faktə nə demək olar. Nəhayət, daha bir qədim oyunumuz barəsində Nizami Gəncəvi irsi yenə dadımıza çataraq məlumat verir:

"O məclis bəzəyən gözəllərin ali ilə
Fələk sahəracan üzük-üzük oynayırdı."
(səh.128)

Biz kiçik yaşlarımızda evlərdə qadınlarımızın üzük-üzük oyunu oynadıqlarının şahidi olmuşduq, lakin o vaxt bunun necə də qədim bir tarixə malik olduğunu və çoxaslık bir yol keçdiyini bilmirdik. Nizami irlisidə bu oyuna istinadən, məhz "Xosrov və Şirin" poemasında bu oyunun adının çəkilməsi, bizcə təsadüfi deyildi. Çünkü bununla Nizami özünün Gəncə toprağının oğlu olduğunu, Vətənin Azərbaycan olduğunu, təsdiqləyən bir çox faktordan biri kimi istifadə etmək məramında olubdur.

"Zənci ilə rus (yəni gecə ilə gündüz) nə qədər ki, mütrib olar,
Bundan yaxşı bir toy eləmək olmaz."
(səh.327)

Bizim diqqətimizi cəlb edən və heyrətləndirən daha bir kəlam, axı nə üçün dahi mütəfəkkir öz fikrini açıqlamaq üçün, məhz zənci və rus (məlum bənzətmə gecə və gündüzün bənzərsiz, rəngarəng çalarlığını açıqlamaq üçün istifadə etdiyi aydınlaşdır)? Lakin adların belə konkretliliyi bizi təəccübləndirir. Nə üçün də sadəcə qara və ağ, ərəb və qərbli (yəni ağ dərili) və ya da elə o dövrə uyğun olaraq rumlu deyil, məhz zənci və rus işlədir? Bizcə bu hec də təsadüfi deyil. Məlum həqiqətdir ki, hətta orta əsrlərdə Afrikadan gətirilmiş zəncilər öz atəşin-surətli hərəkətlərlə müsayiət olunan rəqs-pantomim ifaçılığı ilə tanınmışlar və bunun şahidi olmaq Nizami üçün çatın deyildi. Nəhayət rusların mərəkə çaxırmaqdə tayı-bərabəri olmamağı haqqında müəllifin qeydləri bizcə real faktlara əsaslanılib (Bu barədə ona ən yaxın məsləhətçi, şübhəsiz şairin sevimli zövçəsi, uşaqlıq və ilk gənclik illərini Dərbənd çöllərində keçirmiş Afaqdır). Belə ki, rusların yaşadığı məkanın çox soyuq olduğu və sərt iqlimli olduğu Nizami üçün məlum fakt idi. Və o çox gözəl təsəvvür edirdi ki, soyuq bir məkanda asta-aram əyləncə və hərəkətli oyunlardan az istifadə olunur. Belə olan halda, sürətli Zənci rəqsi və oyunları ilə, soyuq diyarlı rus məkanının sürətli, yeri-göyü titrədən oyunları bir vəhdət təşkil etdiyindən, müəllif bu iki müxtəlif qütbü, lakin mahiyətçə eynilik kəsb edən xalq sənətlərinin əvəzsiz, təssüratlı oyun olduğunu inandırır. Beləliklə, hələ o dövrlərdə incəsənət anlamında demokratik baxışa da məhz Nizami ırsında rast gəlirik.

XOSROVUN FƏRHADLA DEYİŞMƏSİ

Aparıcı: (F.M.) –

*Şah buyurdu onu əzizləsinlər,
Hər bir qədəminə şabası səpsinlər.
O fil qaməlini əyləndirdilər,
Ayağına fil boyda qızıl tökdülər,
Pak qəlbində bircə gövhər bəslədiyindən,
Zər-gövhərlə torpaq gözündə bir idi.
Qonağın gözünü qızıl tutmadığına görə,
Xosrov dodağından gövhər yağdırmağa başladı.*

*Xosrov sözü hansı incə mətləbə yönəldirdi
O da hazır cavablıqla cavablarını verirdi.
İlk əvvəl soruşdu: "Sən haradansan?"
Dedi: "Dostluq məməkətli olan diyardanam"
Dedi: "Orada hansı peşə ilə məşğuldurlar?"
Dedi: "Qəm alib, can satırlar",
Dedi: "Can satmaq ədəbli iş deyil".
Dedi: "Aşıqlar üçün bu qəribə deyil".
Dedi: "Beləliklə, könüldən vurulmusan?"
Dedi: "Sən könüldən dedin, mən isə candan".
Dedi: "Şirinin eşqi səndə necədir?"
Dedi: "Şirin canımdan da artıqdır".
Dedi: "Hər gecə ay işığı kimi onu görürsən?"
Dedi: "Bəli, yuxum gəlsə, amma yuxu han?"
Dedi: "Könüldən onun eşqini nə vaxt çıxarırsan?"
Dedi: "O vaxt ki, ölüb torpaqda yataram".
Dedi: "Get bu dərda döz".
Dedi: "Canın ayrılığına dözmək olarmı?"
Dedi: "Dözməkdən könül usanmur?"
Dedi: "Bunu könül edə bilər, o da ki, yoxdur".
Dedi: "Onun qəmimdə bir adamdan qorxun var?"
Dedi: "Yalnız onun ayrıraq əzabından (qorxuram)".
Dedi: "İstərsən bir hamdənin olsun?"
Dedi: "Heç özüm də olmasam yaxşıdır".
Xosrov onun cavabında aciz qaldıqda,
Bundan artıq sual verməyi məsləhət görmədi.
Yanındakılara dedi: "Mən heç bir yerdə,
Bəla hazırlıqadam adam görməmişəm.
Bildim, ona qızılla kar etmək olmaz,
İndi qızılım (məhək) daşı ilə sinayaram".
Sonra polad qulucu kimi dil açdı,
Almazı daşın bünövrəsinə saldı:
"Bir dağ bizim keçidimizin üstündə dayanıbdır,
Onun üzərindən yol salmaq çətindir.
Dağın arasından bir yol qazmaq lazımdır,
Bəla ki, bizim get-gəlimizə yarasın.
Bu işə heç kəsin gücü çatmır,
Yalnız sonin işindir, heç kəsin işi deyil.
O sevgili Şirinin hörməti xatırına,*

Bundan gözəl heç bir and bilmirəm.
 Mənim bu ehtiyacımı sən başa vurmalısan,
 Möhtac olduğuma görə ehtiyacımı ödəməlisən".
 Dəmir pəncəli igid cavab verdi:
 "Xosrovun yolu üstündən bu qayarı götürürəm,
 Bu şərtlə ki, onu bacarsam,
 Belə bir şərti yerinə yetirə bilsəm,
 Xosrovun üzəyi gərək mənim razılığımı elə gətirsin,
 Şirinin şəkərindən el götürməyə söz versin".
 Xosrovun Fərhada elə acığlı tutdu ki,
 İstədi boğazım polad (qılınclla) üzsür.
 Sonra düşündü ki, bu şərdən nə qorxum var?
 Buyurdugum daşdır, torpaq deyil ki?!
 Əgər torpaq olsa da, necə yarmaq olar?
 Yarsa da, onun (torpağını) haraya daşıyacaq?
 Ürakla dedi: "Mən bu şərtə razıyam,
 Bu şərdən dönsəm, kişi deyiləm".

(səh. 186-189)

Və ya: -

ŞİRİNİN DİLİNDƏN NƏKİSANIN QƏZƏL OXUMASI:

«Bəlkə xoşluqdan sən bir nişan tapasan.
 Ey ümid səhəri, sən sabır dağından doğ
 Könlümün gözünü günəş kimi işğalandır.
 Ey bəxt, bir neçə günlüyü mən ilə düz gəl,
 Bir açar tap, məni bu bənddən azad elə.
 Ey taley yatma, başımı qaldır,
 Bacarsan bir acizi (bənddən) qurtar.
 Ey dost, ayyarlıqla əlini uzat,
 Qəm ləşgərini bir məglub elə.
 Ciyər kabab olur, ürək qan dalgasındadır,
 Əgər rəhmin varsa, indi (kömək) vaxtidir.
 Nə mən düşgündən zəif bir (adam) görə bilərsən,
 Nə məndən fədakar hərif tapa bilərsən.
 ...Ay kimi evində Pərvinin olsun,
 Zöhrə kimi sənin dərdini çəkən olsun,

Sarayında hər hansı qulluq olur-olsun,
 Şahlıq yox, kənizlik iddiasındayam.
 Məndən sorusursan, arzumla necəyəm,
 Bilib sorusursan, sənə nə deyim.
 Kədərə dütçər olmuş qəribin hali necə olar?
 Ayaqdan düşüb, işində aciz qalmış nə halda olar?
 Nə elə bir bəxtim var ki, qəribiliyimdən utansın».

(səh.278-279)

XOSROVUN DİLİNDƏN BARBƏDİN QƏZƏL OXUMASI

"Səhər tezdən meydən məst olanda
 Sərxoş bir bağın qapısından keçirdim.
 O bağda müşk sırlı bir bahar gördüm.
 Qarğanın çəngində idi və qarğanın caynağı qanlı idi.
 Hər yarpağında bir tikan (olan) yüz yarpaqlı bir gül,
 Hasarda bir xəzinəni zindana salmışdı.
 O gözəl zindanda idı və qapısı mənim üzümə bağlı idi,
 (Elə) bir qalada idi ki, qiflimi sindira bilmədim.
 Bir Behist görkəmli, can xılqatlı,
 Behistindən hər meyvədən bir ağac (vardır).
 O qədər tər-təzə meyvələrdən
 Başında quru bir xurmadan başqa bir şey görmədim.
 O evdə bir pəri üzlü yaşayırı.
 Könlümü pəri kimi divanə etmişdi.
 Ayıqlıqda beynim xəstədir,
 Çünkü o pəri xayalimdən uzaglaşmur.
 Əgər yatsam beynimdə parlayır,
 Pəri kimi məni yuxuda divanə edir.
 Pərinin də könlü divanə olan axtarar,
 Abadlıqda deyil, viranədə axtarar.
 Elə o pəri üzlü füsunkar da
 Xəzinə kimi bu viranaya onun üçün bənd olumuşdu.
 Əgər o xəzinəni virandən çıxarsam,
 Onu dürr kimi tacima sancaram."

(səh.230-281)

ŞİRİNİN DİLİNDƏN NƏKİSANIN QƏZƏL OXUMASI

«Ey çevik sərv, könlüm sənin torpağın oldu,
Sərv kimi öz kölgəni torpağa sal.
Bu müşkin kəndirli dən boynunu niyə qaçırsan,
Mənim kimi bir boynu kəndirli tapa bilməzsən.
Əgər böyükərlər kimi boynumu şax tutdumsa,
Əsirlər kimi boynuma kəndir salıb (yanına) gələrəm.
Mənim daxmama göylər siğışmaz.
İki aləm mənim bircə viranama (yerleşməz).
Qarışqanın evi filin ayağına tab gətirə bilməz,
Ağcaqanad simurqla döyüşə bilərmi?
Behişt bir yarpağa sığa bilərmi?
Bir baş ki, qapıçının xörəyi olmağa layiq deyildir,
(O) şahin taxtına (da) heç vaxt yaraşmaz.
Dünənki cana gətirməyə baxma,
Cana bax ki, gözümüzün üstündə gətirmişəm.
O həzrinin yanına ki, xahiş yol tapa bilmir.
Məni yalnız kərəm bağışlaya bilər.
Bu qədər günahının üzrünü istəmək üçün
Əgər bir üzr ələ gətirə bilsəm, istərdim.
O qədər torpağı təkrar öpərdim ki,
Bağışlanmaq təb illeri səsə gələrdi.
Üzümlə torpağı o qədər didərəm ki,
Bu torpaqdan üzümə (abır) suyu çıxardardım.
Üzümlə büsətinə elə yumşaldaram ki,
Qəbul etməklə mənə həyə fərmanı verilər.
Şahun tale daftarındən belə oxudum ki.
Turunc kimi ayağını tikana basar.
Xurma ağacından xurma dərmək istəyən.
Tikandan başqa məndən bir şey görə bilməz.
Almama tamah salan ağızı
Qırımızı mumla uşaq kimi aldadaram.
Əgər Günəş gəlsə, ya da Ay,
Bu meyvəni dərməyə səndən başqa heç kəs yol tapa bilməz».

(səh. 281, 282, 283)

XOSROVUN DİLİNDƏN BARBƏDİN QƏZƏL OXUMASI

«Dimağuma dostun nəsimi gəlir,
Çıraqım xəzinə (tapmaq) xəyalını görür
Hansi arxin belə gözəl suyu var,
Hansi yelin belə gözəl iyi var,
Məgər çəpərdən bir sərv baş qaldırdı ki,
Bizim başımıza ucalıq gətirdi?
Məgər tovuzu Günsə batan vaxt,
Cəmşid güllərinə qanadımu tökdü?
Məgər bacadan Aymı düşdü ki,
Gecənin üzü işqənləndi?
Məgər behişt yeli buradanmı keçdi ki,
Qapımıza bu qədər şənlik gətirdi?
Məgər ağ tərlənmə əlimizə qondu ki,
Gecənin gülzərinə qara qarğanın (əlindən) qurtardı?
Məgər həyat suyunu bizimlədir ki,
Gizlিকə könlümüzü diri saxlayır?
Məgər iqbal yeni bir şənmi yandırdı ki,
Pərvanə kimi qəmin qol-qanadını yandırdı?
Ürəyim qan ağlar, necə ağlamasın,
Hansi zəlim qüssədən qan ağlamaz?
Canım hicrandan qorxur, necə qorxmasın,
Hansi kafir hicrandan qorxma?
Ruhum qəmina onun üçün tapdalındı ki,
Pis bəxtim açılan qapıma təpik vurdur».

(səh. 283, 284, 285)

ŞİRİNİN DİLİNDƏN NƏKİSANIN QƏZƏL OXUMASI

«Bəh-bəh, gözüm aydın səni görməklə,
Evinin yanı mənə gülşəndən xoşdur.
Xəyalın varlığında hakim biçilmiş,
Gözümüzün ağrısına tozun tutiyadır.
Müsək saçan beynim sənələ atırlanır.
Şəhər doğan çıraqım sənələ işəqlənir,
Sən mənim gözümsən, gözümüzün çıraqısan.

Qapısı bağlı qalmıştı ortaya gətir
 Yurdsuzluqdan yurdumu qapına çəkdim,
 Pis gün adamın üzünü bərkidir.
 Yoxsa mən kiməm ki, polad qaladan,
 Bu küləkdə çırığı bayıra çıxarıram.
 Sənə hündürlükdən sevgimi bildirdimə də,
 Kiçiyin olduğuma görə əlinin altındayam.
 Mən kimi zəifin qanına susama,
 Tək bir bütparəstdən Kəbəyə nöqsanmı gələr?
 Öz camalından məni niya məhrum edirsən?
 Qoy barı uzaqdan onu seyr edim.
 Bundan artıq fəraigəna dözümüm yoxdur.
 Sənə tapşırdım hər ixtiyar,
 Öldürsən də, əzizləsən də özün bilərsən.
 Qarşında ölüb, yerə yixilmaq, mənə
 Sənsiz yaşamaqdan yaxşıdır».

(səh. 285, 286, 287)

XOSROVUN DİLİNDEN BARBƏDİN QƏZƏL OXUMASI

«Sənin guyunda, ey gözəllik şəmi, mənim üçün
 Sanki falak keçi ayağı basdırıbdır.
 Belə ki, qoyun kimi başımı kəsirən,
 Öz ayağımı it kimi qapına qaçıram.
 Könlümü aparsan, bir qorxum yoxdur,
 Apar, könülsüzlükdən xoş peşə yoxdur.
 Bir bədən ki, bu qəm yükünü daşıya bilmir,
 Heç olmasa ürək qəmini başa yükləməsin,
 Xəstə adam xidmətə yaramadığı kimi,
 Xidmətdən uzaq olan könül də lazım deyil.
 Cox çalışıram ki, sandən könül götürəm.
 Çünkü sənla işimin heç rövnəqi yoxdur.
 Nə işimdən könül götürmək olur,
 Nə də könlümdən yükünü ata bilirəm.
 Bu candan yüz dəfə artıq olan canına and olsun ki,
 Sənsiz canım qana qərq olur.

Ahunu ovlayan o qara gözünə and olsun ki,
 Sənin ahundan gözümə toz dolmuşdur.
 Günsə doğru gedən bir zərrə kimi
 Səndən ümidiyi və əlimi üzdiim.
 Sənin üzünü görmək manə səadətdir,
 Səsini eşitmək çox xoşdur
 Dərd odur ki, dirilik suyu pis gözdən (gizli olan kimi)
 Sən də mənim gözümüzən gizlisen.
 (Eşq olsun) o allaha ki, varlığı yaradıb
 Bədəndən ruha kimi hər şey onun zühra gətirməsidir.
 Bir ümidi var ki, sənin ürək yandırmağınla,
 Bir gün gecəni gündüzümə çatdıracaq».

(səh. 287-288)

SİRİNİN DİLİNDEN NƏKİSANIN QƏZƏL OXUMASI

«Ey yar, ürək yandıran dostlarla düz gol,
 Çünkü dünən getdi, bu gün də qalmayacaq.
 Açı düyüünü, haçanadək bizlə bağlılıq?
 Bax ömrün sürətinə, na vaxtadək ləngimək?
 Yara da, şəhriyara da hökm birdir,
 Heç bir əsas (varlıq) əbədi deyil.
 Bu neçə günlük binası süst (dünya) üçün
 Niyə gərək özüna belə çətinlik verəsan?
 Güləb çəkan gülü dərməsa, solub tökürlər.
 Sənin hüzurunda ki, qızılın adı saxsıdır,
 Mahaldır ki, mənim kimi (bir) mis hesaba alına.
 Dənizin qirağında bircə damcı su!
 Günsən yanında bir gecə böcəyi!
 Sənin ki, gözəllik bazارın rəvəacdır,
 Mənim kimi bir bazarı kasadin yağını artır.
 Kasad matahu bacardıqca al,
 Nə bilsən, bəlkə bir gün karuna gəldi.
 Saf şeyə hərçand ki, hanı müşəri olur.
 Eşqindən qulağına halqa taxmasan,
 Bu eybla məni (qul kimi) aldın, bari yenidən satma.
 Mənim ömründən və cavanlıqdan təmənnəm
 Əvvəlcə sənin vüsalındır, sonra yaşamaq.

Bir xoş xəbərlə səndən qulağım razı qalar,
Bundan çox üz vursam, o da əlimdən çıxar.
Çıraq o vaxtadak özünü gözdən yayındırı bilər ki,
Onun yağ qazanı odlanıb qaynamasın.
Tozunu tutiyayerinə (cözümlə) çəkərəm,
Gah öpərəm, gah da dərdini alaram.
Səni yatırdaram, mən xalis şərab içərəm,
Qoy mən xoş sərməst olum, sən isə şirin yuxuya yat!
Madam ki, ləbətbəz (yəni Xosrov) gizlənib sərrini deyir.
Mən pərdə arxasandı ləbət kimi qalaram.
Mənim əlimdən belə bir iş gəlsə,
Hər bir tikanumdan bir gülgəz çıxar.
İlahi, yolumu uğurlu elə,
Belə bir xoş günü mənə ruzi et».

(səh. 288, 289, 290)

XOSROVUN DİLİNDEN BARBƏDİN QƏZƏL OXUMASI

«Ey sənəm, bir üzr istəyən ki,
Hər günahına yüz üzr gətirə, onu bağıyla.
Sənin hökmündən bir gün baş qaçırdımsa da,
Çoxlu peşmanlıq zəhəri daddim.
Hər bədə ki, (sənsiz) içdim, peşmanam.
Hər cəfa ki, etdim mən günahkaram.
Tutalıım etdiklärimin hamısı günahdır.
Axi göz yaşları (indi) üzr istəyir?
Mənim günahlarımın üzründən qələm çək,
Yuxusuzluğumu sənə vasitəçi göstərirəm.
Bütün varlıqla səndən mənim nəsibim
Bircə salam idi, onu da kəsdin.
Qulağım salamından məhrum oldusa,
Dilimi adınlı təzələyirəm.
Bu hərərat içinde hərçənd ki, fəşən etmərəm.
Əgər xatirindən keçəm, bu kifayətdir.
Yanına gəlməyə könlük yoxdur,
Əgor olsa da, mənim belə taleyim yoxdur.
Deyirlər mənim səndən ruzum yoxdur, deyirəm,
Bu mənə bəsdir ki, onun xoş günüyəm.

Əgər razisan ki, bu könlüm xarab qalsın,
Dosluların razılığını əldə etmək savabdır.
Deyirsən ki, qəmindən qəmliyəm, ey can!
Amma heç demirsən mən hansı torpağam, ey can!
Mən aşıqəm, mənə qəm fəydalıdır,
Sən məşuqəsan, qəm nayına garakdır.
Sən bacardıqca mənə naz et ki,
Canım çıxana qədər nazımı çəkim.
Əgər mən o gözəllikdən bir bəhər görmədimə (heç olmasa)
Sən öz gözəlliyyindən faydalın!
Sən daimi qal, şöhrət əbədi deyil,
Mən qalıb qalmadım, qorxusu yoxdur.
Mənim günüm, ruzum bəda getdiçə,
Sənin günlərin bir-birindən yaxşı olsun!
Aparıcı: (F.M.) - «O azad sərən elə fəryad qopardı ki,
O fəryaddan şah da fəryada gəldi.
Elə ki, Şahənşahı Şirinin avazı yetişdi,
Həmavəzliq edib, Şirinlə dəmsəz oldu.
Şirinin çaldığı sazin pərdəsində
Şah avazla onunla həməhəng oldu.
Sırrini dağa deyən bir adam kimi ki,
Dağ da o sözünü qaytarıb ona deyər.
O tərəfdən ay tərənə qaldırırı,
Bu tərəfdən şah köynəyini cirirdi.
İki aşiqin yanğışından ah yüksəldikdə,
Mütriblərin başağrısı ortaçıdan qalxdı».

(səh. 280, 281, 282)

Praktiki və əyani nümunə kimi təqdim etdiyimiz "Xosrov və Şirin" poemasından bu parçalarda biz nəyi görürük?

Birinci nümunədə, yəni Xosrovlə Fərhadın deyişməsi səhnəsi dram janrına xas iki müxtəlif xarakterli qəhrəmanın məqsəd və amallarını bəyan edəcək səhnə nümunəsi olmaqla yanaşı bu iki obrazın müxtəlif qütblü olduğunu: heç bir təmənə güdmədən saf məhəbbətinin aşiqi və digərinin isə şanşöhrət vurgunu, bu şanşöhrətin törətmış olduğu tipajın yalançı varlıq üstündə bütün ideya və məramının durduğunu açan möhtəşəm bir nümunəsidir.

Baxın, Fərhad – Aləmi, gecəli-gündüzlü fikir yozumu yalnız saf məramdan və eşqdən ibarətdirsə, Xosrov məkri və prinsipi ən başlıçası ona taxti-taci qorumaq və bu yolda min məkrələ yoğrulmuş varlığını yaşatmaq məqsədində qulluq edir. Bunun sonu isə əlbəttə ki faciədir.

Bu kiçik ikinci dialoqda isə iki sevən qəlbin hansı hissələrlə yaşıdlılarını, necə bir-birlərinin həsrətini çəkdiklərini və vüsalə yetişmək üçün hər şeyə hazır olmalarını dram janrına məxsus açıqlamada görürük.

İkincisi, obrazların nə halətdə olmaları, fərdi xüsusiyyətləri, obrazların, düşüncə mexanizmi əyani olaraq qarşımızda canlanırlar.

Üçüncüsü, iki aşiqin duyum və düşüncələrini məhz başqaları, yəni kənar ifaçılar tərəfindən aşıyan edilməsi, bədii formada müsiqinin müşayəti ilə təqdim olunan dialoğun bədii təsirini ifaçılıq sənəti ilə gücləndirmə istəyindən irəli gəldiyi tam aydın olur. Bildiyimiz kimi, bu epizoda qədər Xosrov da, Şirin də həyatın bir neçə sınağından çıxmali olublar. Məhz bütün si-naqlardan sonra öz məramlarını açıqlamaq üçün görüşməli idilər. Belə bir səhnədən ancaq bu qısa hissəni nəzərdən keçirməklə o nəticəyə gəlmək olar ki, bir çox Qərb alım və tədqiqatçıları bu poemanı roman adlandırdıqları kimi, eynilə də süjet və qrumb etibarı ilə bu poemanı dram, nəzmə çəkilmiş dram əsəri adlandırmışdır. Gəlin görək yenə də, Qərb dünyasının biza təqdim etdiyi ressəpte əsasən dram əsəri nə deməkdir? Onun ədəbi janrı kimi əlahiddə xüsusiyyəti nədən ibarətdir?

- Qərbin yunan modelinə görə dramaturgiya – kompoziya, ekspozisiya, dügün, inkişaflı zirvə, açılış və finaldan ibarət olan ədəbi janrıdır“.

XIX əsrin burjua estetikasında belə bir nəzəriyyə yaranmışdı ki, guya "Şərq öz təbiəti etibarı ilə dramatik sənətə ziddidir. Şərqlilər dramatik ehtirasın, çarışmanın nə olduğunu bilmirlər. Fərdi mübarizə qabiliyyətindən məhrum dildər".

Həmin "nəzəriyyə"yə ilk dəfə Hegelin "Estetika" əsərinin "dramatik janrı" adlı bölümündə rast gəlirik.

Belə "fikirlər" yalnız ondan irəli gəlirdi ki, Qərb dünyası-

nın belə alımları Şərqiñ əsl mahiyyətini, bir aləm olduğunu nəinki bilmir, məhz qərzli olaraq bilmək istəmirdilər! Bu bərədə sonralar da bəzi açıqlamalar verəcəyik.

2. V.M.Volgesteyn özünün yazdığı «Dramaturgiya» (1923) əsərində, dramanın mahiyyətini analiz edərək belə yazar: "Dram o anda baş verir ki, dügüñə düşmüş fəvqəladə vəziyyətin oyanışı, qəhrəmanın qarşısına qoyduğu məqsədi həyata keçirməyə başlaması".

3. "Mən hesab edirəm ki, məhz poeziya teatri ən dolğun mehvərli olaraq – Teatr məshhumunun unudulmaz təsirini özündə əks etdirir. Onun ümum anlamını, mənasını qoruyaraq teatrı ədəbi canlı incəsənət edib.

Nə üçün?

Elə ona görə ki, şair aləmində birləşən bu teatr, sanki yeni bir tərəvət, bir kövrək ürək, hissiyat əldə edir. Və eyni zamanda təsirli bir publisistik, bir enerji daşıyıcısına çevrilir. (256, s. 140) (tərcümə F.R.)

Bu yaradıcılıq yolunu davam etdirən şair, özünün qəmli poeması olan, sevən aşıqların nakam məhəbbətinə ölməz bir bəxşeyiş kimi, öz bədii qurumuna görə dramaturji, obrazların konkret və dialoqlarının səlistliliyi, proloqdan başlamış epiloqa qədər, baş verən hadisələrin tam dram janrına cavab verəcək "Leyli və Məcnun" poemasını yaradır. Bu poemada qəhrəmanın obrazlı dili, daxili çırpıntıları, nalaklı səsindən dağların titrəməsi - dünya ədəbiyyatında öz gözəl səsi və ifaçılıq qabiliyyəti ilə səs salmış, Antik ədəbiyyatın parlaq nümunəsi olan Orfey həddində çatacaq bir obrazdır desək, səhv etmərik. Qeyş-Məcnun səsi gələn yerdə şahidlər göz yaşlarını, heyrətlərini, dərdində şərik çıxmaları nümayiş etdirirlər. Nizami öz antik öndərindən də uzağa gedərək, Məcnunun bu heyratamız səsi və ifaçılıq qabiliyyətini, nəinki insanları valeh edən, hətta vəhşi çöl heyvanları - şırlar, pələnglər, qurdalar, ahu, maral və ceyranların belə onun səsinə valeh olub, onun ətrafına toplaşaraq onu tərk etmək istəməmələrini də, real boyalarda təsvir etmişdi. Bəli, Nizami öz yaradıcılığında dəfələrlə qeyd etdiyi iki yaradıcılıq prosesinə öz vurğunluğunu və sadıq qaldığını təsdiq-

ləyir: – Bu, əsl söz-kəlam yaratmaq və bu kəlamlar cəminini ifa etmə məharəti!

Məhz bu baxımdan, bir daha Nizami "Leyli və Məcnun" poemasında elə sahnələr yaratmışdır ki, bunu ifa etmək üçün böyük sənətkarlıq tələb olunurdu və görünür ki, bu Nizamini narahat etmirdi. Çünkü onun yazış-yaratdığı dövrdə belə ifaçılar olmuş və böyük qüdrətə malik imişlər. Biz fikrimizi davam etdirməzdən əvvəl, burada yenə də şairin "Leyli və Məcnun" əsərindən, sahnə sənətini açıqlayan, onun inkişafı və təşəkkülü üçün vacib olan bəzi fikirlərini araşdırmaq istərdik!

*"Güzgü kimi harda olsa
Seyt tərsinə göstərir"
Tərslik axtaran hər bir təbiət (insan)
Kəc (tərsinə bağlanmış) pərdə (saz) kimi tərsinə danışan olar».*

(səh.34)

Bəli, Teatr-Tamaşa, oyun çıxardanın məqsədi və məramı elə-obaya, hakim dairə və saray əhlinə yalnız əyləncə deyil, ey-ni zamanda həyatda, dövranda, el-obada baş vermiş və verən hadisələri çatdırmaq məqsədi daşıyırıldı. Beləliklə, əgər həyatın müəyyən cəhat və hadisələrini özündə əks etdirən teatr-tamaşa güzgü idisə, deməli, o müəyyən hadisələri düzünə (zerkalnoe izobrajenie) göstərir. Bütün bu fikir və müləhizələri XII əsr şairi deyir. Nizami sənət və sənətkarın ifası üçün vacib olan komponentlərdən, orta əsr bədii sənət xadimləri arasında, ilkin olaraq söz açmış və hətta müasir memarlıq, elektron vəsiyətlərdə istifadə olunmasına geniş yol verən "Akustika"nın vəcibliyindən, əks-sədənin düzgün qurulmasından diqqəti nəzərindən keçirməmişdir.

*"Nəğmədə olan hər bir yaxşının, pisin
Aləmin günbəzində sədasi (inkası) vardır.
Bir kəs sırrını dağa deyərsə
Dağ eşitdiyini təkrar edər (Əks-səda verər)*

(səh.151)

O bunu elə bir məharət, yüksək elmi tutumu özündə cəmləşmiş bənzətmədə deyir ki, ancaq heyrət və yenə də heyrət hissə bizi çuğayırlı ki, daha bunun başqa cürə izah olunmasına heç bir hacət qalmır.

Daha bir açıqlama:

Orta əsrlərdə hər-hansı bir şəxsiyyət vəfat edərdiə, onun cənəzəsi məzara gedən yolboyu müxtəlif oyunlarla müşayiət olunurdu (Bu hal bizim günlərdə də, bəzi Şərq ölkələrində qorunub saxlanılıb).

Burada ölenin qəhrəmanlığından, şücəyətindən və nakam məhəbbətindən bəhs edən sahnəciklər oynanılırdı. Məhz, Məcnun da, öz sevgilisinə olan məhəbbətini, özü ifa etmək, bununla da bənzəri olmayan məhəbbətinin son nidasını, eşidənlərinə çatdırmaq istəyindən irəli gəldiyini nümayiş etdirmək istəyir:

*"Sonra dedi: səndən icazə istəyirəm ki,
Yolumun tamaşaçuları üçün
Ey könlükün işığı, sənin matəminda
Yana-yana üç-dörd beyt oxuyum".*

(səh.243)

Nəhayət bu poemada, şair him-cim, teatr sənətinə işarə olaraq gözəl bir nümunə verir. Budur, aşağıda onu diqqətizmizə çəkirkik:

*"O dili tutulmuş qoca dərhal
Lal dili ilə ona dedi ki,
Bu vahid qoşa sevgili
Əbədi yoldaşdır".*

(səh.254)

*"Bu pərdə ilə (kökləmə ilə) təranə düzəltmək olmaz
Bu pərdənin özünü belə tanumaq olmaz
Əgər sən bu səviyyədə pərdəşünassansa
Öz pərdəni da tanımazsan
Əgər nəfəsi və səsinlə Barbəd olsan da
Bu sazda pərdəsiz çalma, oxuma
Xudbin pərdə yırtanlarla (eyb açanlarla)
Heç bir pərdənin dalında oturma"*

(səh. 31-32)

Teatr sənəti, tamaşa ta qədim zamanlardan əks etdirmə xassəsinə malikdir. Yəni həyatda olanları bir güzgü kimi əks etdirmək. Bildiyimiz kimi, güzgü özündə hər şeyi əks etdirir. Lakin bir fərqlə görünəni tərsinə, yəni sağ-sol, solu-sağ kimi, çünki görünəni üzdən alır və s.

«Ayaq gedib-gəlməyi başın üstündən atdı
Can işə gözünü onun tamaşasına dikdi» (səh. 30)

«Sirlər pərdəsinin ardında otur
Biz hamumuz yatmışq, sən işə ayıq ol» (səh. 38)

«Davudun ürəyi təngənəfəs oldu
Odur ki, o zila keçdi və səsi çatmadı» (səh. 40)

Hər hansı bir ifaçı öz qüvvəsinə düzgün mövqədən yanaşmasa, qarışındakı ifa edəcəyi əsərin çətinliklərini düzgün qiymətləndirmədikdə qəçilməz bir məğlubiyyətlə qarşılaşma problemi şair önə çəkir.

«Eşq səhrasında sənin bir ovuc qovutun
Qırx günlük eşq tamaşası üçün azuqədir» (səh. 41)

Burada bənzətmə yolu ilə eşq aşiqinin maddi nemətlərə olan marağının nə qədər az, cüzi olma prinsipinə – eynilə məraqlı bir tamaşanın neçə günər getdiyi müddətdə azuqəyə olan ehtiyacın miqdarı eyniləşdirir.

«Təzə və köhnə canlı nə varsa
Mənə – sözcadığırınə məftün olarlar
Mənim məharətim cadunun səbrini əlindən alıbdır» (səh. 56)

Hər bir ilahiyyat kəlaminin söz yolu ilə ifa edildiyini nəzərdə tutduğu kimi, səhnə sənətinin də əsasını, tamaşaçını tam ram edəcək şübhəsiz onun mətnidir. Bu işə müəllifin söz cadugu, məharəti sayəsində əldə olunur.

«Coşduğundan bir nəğmə oxuyurdu ki,
Onu dinləyən adam hüşunu itirirdi» (səh. 102)

Burada da, yenə Orfeyə bənzər ifaçılıq qüdrətinə müraciət etməklə biz sanki Nizami yaradıcılığında bu məşhumin necə vacib bir mahiyət daşıdığını təsdiqləmiş olarıq.

«Məcnun tamaşaya dalaraq
Fələklə hoqqabazlıq edirdi» (səh. 164)

Nəhayət baxın, Məcnun əhval-ruhiyyəsini açıqlamaq üçün səhnə terminindən qüvvəli başqa bir oxşatma tapmayan Nizami, bunu elə qüdrətli bir açıqlama, müraciətində təsadüfi olmadığını sübuta yetirdi.

«Göz bəbəyimiz yoxdur (gözbağılılıq)
hoqqabazlıq edirik» (səh. 196)

«Öz işində aciz qalan Zeyd
Məcnunla da öz rolunu oynayır» (səh. 219)

Bu bənddə də yenə səhnə termini və gözəl bənzətmə diqqəti cəlb edir.

«Yeddi dəfə ətrafında vurduğu çarxdan (dövrədən)
Oyunu yeddi fələkdən keçdi» (səh. 224)

Beləliklə, Orta əsr, Azərbaycan Teatr mühitinin rəngarəng və çoxşaxəli olduğunu şahidi oluruq. Biz hətta deyərdik ki, qonşumuz Gürcüstanda belə müxtəlif adlı tamaşaların adları ilə qarşılaşısaq da, onun rəngarəng, müxtəlif janr və növlü səhnə nümunələri olmadığını görürük. Buna əlimizdə olan faktiki dəlillər sübut edir. Çünki heç də saxioba, çıxobeli və şair tamaşa adları çəkiləs də bunların əksəriyyəti eyni tipli, ən çoxu yunan köklü maska teatrına aid olduğu üzə çıxır. Bu tamaşalarda mimika, him-cim və şair ifaçılıq növlü janrlardan istifadəni məhdud həddə açıqlayan bir səhnə növüdür. Bütün bu faktlar haqqında (at çapma, cıdır, çovqan oyunları belə oraya

daxil edilmiş) elmi araştırma və dəlillər barəsində ayrı araşdırma larda səhbət açacaq. Aşağıda isə dahi mütəfəkkirimizin fikirlərini açıqlamaqda davam edərək, onun bir daha sənətə – sənət adamına verdiyi qiyməti diqqətimizə çəkək:

"Sənət öyrən, çünki sənətkarlıqla
Qapılar açmaq olar, bağlamaq yox." (səh.48)

"Muğlar pirinin əlindən qoyulan meyi
Muğlar oğlundan başqa heç kəsə vermək olmaz." (səh.83)

Bu deyimin arxasında davamçılıq, vərəsəlik məsələsi açıqlanır. Belə ki, ta qədim zamanlardan bizim günlərə kimi, əksər sənətkarlar öz varisləri simasında övladlarını görmək istəmiş və bunun daima arzusunda olmuşdular. (Xüsusilə sirk və illüzion, gözbağlayıcı) Ancaq bu heç də həmişə mümkün olmurdı. Onun mahiyyəti ondan ibarətdir ki, mahz irsi qəbul etmiş öz öndəri, qanbir sələfinin davamçısı olanlar, onlara xas olan, kəş etdikləri sənət sirlərinə yiylənə bilirdilər və bu sirləri nəsildən-nəsilə ötürürək yaşatmaq, inkişaf etdirmək və ən vacibi, onun sırli mahiyyətini gizlin saxlamaq, qorumaq, vəzifəsini də öz üzərlərinə götürürdülər. Nizami deyimində yadlara onu tövsiyə etmək istəyirdi ki, hətta hər hansı bir sənət sırrı yad bir kəsin əlinə düşsə də, onun-bunu istifadə edəcəyinin qeyri-mümkin olduğunu, hətta bunun sağlamlıq üçün belə təhlükəli olduğunu, ondan çəkinməyi, uzaqbaşı dərindən anlamamış, istifadə etməməyə çağırırdı. Bu məsələ üzərində ona görə belə geniş izah verməyi özümüzə borc bildik ki, sənət sirləri ogrularının ta qədim zamanlardan olduğunu və hətta bu sənət ixtiralarını oğurlayaraq özərlinki kimi, həyasızcasına istifadə edənlər var idi. Nizami özü bu kimilərin əlindən dəfələrlə şikayət etmişdi. İndi də belələri vardır.

Budur birbaşa öz milli, sənət aləmimizin ümumi mənzərəsini açıqlayan, XII əsrə professional – yəni birbaşa öz sənətin özəri üçün daimi məşgülüyyət etmiş, onun vasitəsilə şəna və şöhrətə çatanların necə kütləvi olduğunu açıqlayan dəlil-

fakt:

"Altı min, nəğməkar, sənətkar
Çalğıçı, oyunbaz, ləbətbaz (hoqqabaz)
Müxtəlif şəhərlərdən bir yera yiğilib,
Hər qasəbaya onlardan bir dəstə verdi ki,
Öz getdiyi yerlərdə
Həm xalqı xoşlandırınsınlar, həm də özləri xoş olsunlar".
(səh.95)

Bəli, Orta əsrlərdə bütün başqa uzaq və yaxın feodal dövlətlərdə olduğu kimi, Atabay Eldagizlər dövlətində də sənət-sənətkarlıq yüksək əyyarlı olub və kütləvi halda inkişafda olmuşdur. Biz bu nümunəyə təkan verəcək, təsdiqləyəcək bir elmi əsərdəki açıqlamanı aşağıda vermək istardik.

"1188-ci ildə (texminən) Ərzurum əmiri-Solduxun nəvəsi, Müzəffər Mütafradinin şərfinə saxioba təşkil edilmişdi. Burada ən çox diqqəti cəlb edən o idi ki, bu məclisdə coxsayı saxiobalar göstərilirdi ki, orada çoxlu mütrüb, rəqqas və akt-yorlar çıxış edirdilər."

"...1192-ci ildə Şirvanşah Ağsartanın şərfinə də böyük saxioba təşkil olunmuşdu. Tarixçinin dediyinə görə coxsayı əyləncələri, çoxlu makasan (aşiq), akrobatlar iştirak edən tamaşalar bir-birini əvəz edirdi". (270) Bütün bu məclis və şadyanaqlıqlarda şairlərin də yarışları təsvir olunur və bu deyişmələrdə məhəbbət və satirik mövzular əsasını təşkil edirdi.

"Sənət bilən şer tanıyan şah
Onları həddindən artıq mükafatlandırdı". (səh.111)

Bu bəndi burada bir nümunə kimi diqqət mərkəzinə ona görə çəkirik ki, hətta bizim bədxah düşmənlərimiz deyil, məhz öz tanınmış alimlərimiz yanlışlığı və hansısa başqa fikirlərin nəticəsində yazdıqları, güya «orta əsr türk hakim, hökmər, şah və sultanları savadsız, yazib oxuma qabiliyyətindən məhrum» olması fikrinin nə dərəcədə yanlış, əsassız olduğunu təsdiq edək: "Səlcuq hökmərliyi fars dilinin Xorasandan tut-

muş, kiçik Asiyaya qədər yayılmasına ona görə zəmin yaradırdı ki, bütün sultanlar savadsız idilər və öz sələflərini yalnız farslardan ibarət məmurlarına arxalanırdılar."(42)

Yalnız bir sual cavabsız qalır. Əgər bu həqiqətən belə idisə, yüzlərlə küber, zadəqən və şahzadələrin tərbiyəsi ilə məşğul olan təlim-tərbiyə ocaqları kimləri yetişdirir və şeirə, sənətə, elmə, texnikaya, inkişafə nə üçün belə böyük maraq var idi?!

Görünür Z.Bünyadov kimi şərqsünas alımlar «bisavad» deyərkən bəlkə də sultanların öz doğma dilinə, ana dilinə laqeyd münasibəti qeyd etmək, fars dilinə üstünlük vermələrini göstərmək istəyirdilər...

Ancaq yenə də... Onları belə adlandırmışq nə qədər etik normalara sığmasını əsl tarixçi – şərqsünas alımlar deməlidilər.

Və hətta poemanın başqa bəndlərində şair, hökmardarlarla dövrün tələblərindən irəli gələn başqa problemlərlə daha çox məşğul olmağa, şədyanalıq, sənət bayramlarında çox vaxt keçirməməyə çağırılmışdı.

"Dünyanın sazında calmaq istərkən
Ancaq nəvazişli nəğmələr çaldı" (səh. 194)

"Rəqs meydan açdı, dairə qurdı
Ayaqlar qanad bağladı, əllər də süzdü
Şamları başlarına qoyub
Şam kimi ayaq üstə durdu". (səh. 140)

Bu deyimində isə Nizami, daha yeni bir növ, hətta bizim günlərdə belə böyük bayram və təntənəli məclis, toy mərasimlərində yaşadılan ustalıqdan səhbət açır. Belə ki, hər-hansı bir məclisdə yüksək ustalıqla janqlınluk edib, bir əşyadan çox sayıda üst-üstə yığaraq, böyük müavizinət nümayiş etdirən, müxtəlif hərəkətlərlə öz tamaşaçılarının heyrat və alqışlarını qazanan, çevik hərəkətli sənətkarlardan səhbət açır.

Şairin "Yeddi gözəl" poemasında teatr sənəti ilə bağlı

mövzuları araşdırarkən daha heyrətamız bir nümunə ilə karşılaşışdıq. Belə ki, nümunə kimi bu hekayəti təhlil etməyə cürət edərkən mətn iki həcmli olduğu üçün, yalnız bir neçə sətri diqqətə çəkməklə, dediklərimizi təsdiqləmək istəyəcəyik. Bu hekayət, orta əsr, yəni daha dəqiq desək 1700-cü illərdən Qərbi Avropa ədib-dramaturq zümrəsinin ən çox maraqlandığı "Slavyan gözlinin hekayəti"dir.

«O öz qılinci ilə ayını oyundan salır
Şiri isə ayı kimi oynamaga məcbur edir»

(səh. 31)

«Bərbət, rübəb, cəng çalanlar
İki forsanglıq cərgaya düzülmüşdülər.
Hər arxin qıraqında şor hovuzu
Hər məhəllədə bir məclis
Hamu şorab alıb, qılinc satırı»

(səh. 94)

«Ləbətlər (gəlinciklər, kuklalar), işrəti sazlamaga gəldilər
Göy yenə də gəlin-gəlin oynamaga başladı»

(səh. 143)

«Mütrüblər havayla pərdələri köklədilər
Pərdəsaxlayanlar işə əyləşdilər»

(səh. 147)

«Qorxuram bu pərdəni atan zaman
Qələt oxuyanların başına qələt oynu açsınlar»

Bir daha ifaçılıq sənətində baş verən qeyri-obyektiv müdaxilələrdən öz narahatçılığını açıqlayan şair, onların belə məsuliyyətsizliyi son halda özləri üçün cəzaya çevriləcəyinə xəbərdarlıq edirdi.

«O zülmkar oyunbaz div
Hər an təzə bir oyun çıxardırı»

(səh. 204)

«Pərdənin arxasından ləbət (kukla oynamaga) başladı»

(səh. 192)

«O səxavət ki, bilikdən kənar qaynayır
Yırtılmış təbildən çıxan səsi andırır»

(səh. 440)

«Müğənni gəl səhərin ilkin çığı
Xam ruda bir puxtə mizrab vur»

(səh. 454)

«Müğənni qədim bir hava çal
Muğlar kimi bir muğam havası çal»

(səh. 463)

«Bəli» dedim, önmə bir rуд gətirdi
Aşıqlar çalan rudu ondan aldım
Yerində olmayan pərdələri köklədim
Mizrabla rudu dila gətirib
Möcüzəli bir hava çaldım».

(səh. 474, 475)

«Oyunbazlıq etməyə başladı
Fələk kimi üzük oyunu (qumar) oynadı»

(səh. 488)

«Möcüzəni və sazi belə yaratmaq gərək
Ki, biz bu pərdənin sərrindən baş çıxara bilməyək».»

(səh. 489)

«Ağla gələn hər bir sürətə
Şübəsiz, əməldə ypratmaq olar»

(səh. 514)

«Bu sehirli torpaq hoqqabazdır
O, həm möhra oğurlayandı, həm də möhrəbazdır
Möhərəni gizlincə ovçunda saxlar
Sonra da onu ağzından çıxarar»

(səh. 515)

«Hər gecə bu sahilə çıxardılar
Ki, bu sahildə istirahət etsinlər
Mahnilar oxusunlar, rəqs eylasınlar
Hər kimse onların sazinə qulaq asayıdı
Onların səsindəki məlahətdən bihuş olardı»

(səh. 567)

«Əgər iki rud bir bəhrdən kənara çıxmasa
Ona oxumaq çətin olmur»

(səh. 572)

«O sahildə fikirləşmədən
Hindlilər kimi, kəndirbazlığı peşə etdi»

(səh. 572)

«Təbur çala-çala təbil oyunu oynasınlar
Balaban səsi ilə zərbə vursunlar»

(səh. 575)

«Qoca da, cavan da, sanki oyunbazın
təbilinə (doğru qaçırdılar)»

(səh. 577)

Gəlin burada müəllifin təqdim etdiyi hekayətdən bir neçə
nümunəni nəzərdən keçirdək:

"Tərəz ləbətlərinə (gəlinlərinə) oyun öyrədən
Pərdənin arxasında ləbət (kukla), oynamışğa başladı"
Öz qulağından o, iki kiçik lölə (mirvari)
Çıxarıb xəzinadara verdi:
"Bunları tez qonağa çatdır,
Çatdırıñ kimi də cavabını gətir".
Göndərilən (qulluqcu) tezə qonağın yanına gedib
Gətirdiyi şeyləri ona göstərdi.
Kişi xırda lölələri (əlində) ölçüb,
Onun çəkisini (vəznini) götür-qoy elədi.
Oradan ona tay olan bir dürr seçdi
Ki, o da haman qəbildən olub, gecə çrağı idi.
(Onların) hər ikiçini birlikdə bir sapə düzdü,
Bu hansı, o hansıdır? Biri o birindən nə artıq, nə əskik idi
Ona yaraşan cəvahirlərdən o,
Üç dənə başqasını onların üstünə qoydu.
(Bunları) haman namə gətirən qasidə verib
Onu namə göndərənə yolladı.

(səh. 192)

«Huriñjad kəniz yenə qayıdır,
O tək dürrü tək lalə (gözələ) verdi.
Xanum o dürrü əlinin içini qoyub
Öz boyunbağısının (sapını) qırdı.
Oradan ona tay olan bir dürr seçdi
Ki, o da haman qəbilədən olub, gecə çrağı idi.
(Onların) hər ikiçini birlikdə bir sapə düzdü,
Bu hansı, o hansıdır? Biri o birindən nə artıq, nə əskik idi.
Qulluqcu gedib dürrü dəryaya verdi,
Bəlkə də, Günəşə Sürəyyani verdi.

O müdrik onlara nəzər salarkən
 O iki həmtay dürrü bir-birindən seçə bilmədi.
 O iki saf (dürün arasında) ikilikdən başqa
 Nə rövnəqdə, nə də sularında heç bir fərq yox idi.
 (Şahzadə) qulamlardan bir göy muncuq istədi.
 Bu üçüncü o iki (dürrə) düz gəlmədi.
 O kiçik muncuğu dürlərin üstünə qoyub
 Qasida verdi, o da apardı. (səh. 193)

Mehriban (gözəl) dürün üstündəki muncuğunu görüb
 (Öz) ağızını möhürlayıb sevinclə güldü.
 O muncuq və dürləri təmkinlə (fərasatla) götürüb
 Muncuğun barmağına, dürləri isə qulağına taxdı.
 O, atasına dedi: «Dur, işə əncam qıl,
 Bəsdir, öz bəxtimə naz elədim.
 Mənim bəxtim gər manimla necə yardımır –
 Ki, mənə belə bir yar qismət oldu.
 Özümə elə bir tay tapdım ki, ona tay
 Onun ölkəsində və diyarında heç kəs yoxdur.
 Biz bilici və bilici sevən olsaq da
 Biziñ biliyimiz onun biliyindən aşağıdır.
 Bu lətfəstli əhvalatdan xoşlanan atası
 Pəriyə dedi: «Ey mələksimə,
 O sual-cavabdan gördüyüün hamısı
 Pərdə altında üstü örtülü qaldı.
 O gizli gedən söhbətlərin hamısını
 Gərək bir-bir mənə söyləyəsən
 (Min niyazla) bəslənmiş (oqız) nazla)
 Rəməz pərdəsinin sırrın üstündən götürüb
 Dedi: «Əvvəlcə huşunu ittiləyərək
 Qulağından o lələ surğanı çıxardım.
 Bu saf lələlərin timsalında
 Onu başa saldım ki, ömür, iki günlüğüdür, başa düş
 O işə ikisindən üçüncü artırb
 Dedi: «Əgər beş də olsa tez keçib-gedər».
 (Onda ki) mən şəkəri dürə əlavə edib
 Dür ilə şəkəri qarışdırıb azdım,
 (Bununla) dedim ki, şəhvətlə qarışq olan bu ömür
 Dür ilə şəkər kimi bir-birilə qarışdırıb.

Əfsun və kimyagərliklə
 Bunları bir-birindən kim ayıra bilər
 O, südü onların üstüna tökəndə
 Biri qaldı (çökdü), biri isə əridi.
 O dedi ki, durr ilə qarışan şəkar
 Bir qətrə süd ilə (aranadan) qalxar.
 Mən onun camundakı şəkəri içəndə
 (Ona işarə etdim) ki, onun qarışında südəmər bir usağam. (səh. 194)

Sonra ona üzük göndərib
 Öz nigahına razılıq verdim.
 O isə o qıymatlı gövhəri yollayıb dedi
 Ki, bu gövhər tək mənim kimi sənə tay tapılmaz
 Mən onun gövhərini boyunbağına taxıb
 İşarə eylədim ki, onun arvadıyam.
 O, arayıb-axtarıb o iki gövhərə
 Cahanda başqa tay tapa bilmədi.
 Göy muncuğunə əlinə alıb
 Bəd nəzərdən (qorunmaq) üçün onlara bağladı.
 Mən işə muncuğunə üstümə taxıb
 Onun məhəbbətinə öz razılığımı bildirdim.» (səh. 195)

Müəllif, bu hekayəti qətiyyətlə deyə bimək, tamaşaçı (əlbəttə ki, bu tamaşaçı ilk olaraq Hökmər və onun Əyanları id), qarşısında oxumaq, söyləmək deyil – məhz göstərilməsi və yaxud da bir ifaçının profesional ifası sayəsində açıqlanmasını nəzərdə tutan dram (Pontomim – Him-Cim) əsəridir. Hansı əsaslar bunun belə olduğunu biza deməyə hüquq verir. Birincisi, hekayə iki formada oxucuya təqdim olunur. Birinci təqdimdə hadisələr şair tərəfindən bədii formada açıqlanır. Slavyan Şahzadə gözəlinin nə səbəbdən qala tikdirməsi, əvvəller yalnız qisas və qabiliyyət nümayiş etdirmək, sonradan tilsimləri qıracaq yarışlıarda kəsilmiş başlardan ləzzət alan, məğlubedilməzlik xəstəliyinə tutulmuş bu şahzadəni həris və amansız bir monstra çevriləsi açıqlanır. Yalnız bundan sonra müəllif yeni bir əsas iştirakçını, digər ölkənin şahzadəsini səhnəyə gətirməklə və onun köməkliyi ilə bütün bu hala son qoyur. Müəllif, bundan sonra qızın atasını öne çəkərək, nələr baş-

verdiyini açıqlamaq üçün qızına müraciətindən sonra artıq bir izahçı kimi, şahzadə qızın dilindən, olmuş hadisə, oyunun mahiyyəti açıklanır. Biz bu əlahiddə həlç çıxməq şərti ilə, Nizamının heç bir başqa hekayət və əsərlərində belə izahlı təkrara rast gəlmirik. Deməli müəllif bu hekayəti ilk əvvəl olduğu kimi təqdim edir və özü də yüksək səviyyəli Himm-Cim oyununa məqbul olan priyomlardan istifadə edir. Bundan sonra isə olanları qısa bir izah verməklə toy mərasimi və şadyanalıqlarla hadisəni tamamlayır. Bu izah isə bizi rejissor təqdimatını, onun qısa annotasiyasını xatırladır. Bu isə o deməkdir ki, müəllif bu hekayəti bilerəkdən, göstərilməsi üçün bu bədii formadan istifadə etmişdir.

Gətirdiyimiz bu hekayədən parçalar eyni bir hadisənin baş vermə və izahedici formalardır. Bize professional teatr biliciləri üçün bu qədər aydın izah ola bilməz. Beləliklə, "Yeddi Göləz" poemasının bütün hekayələrinin gözəl səhnə əsərləri və ya səhnə sənəti üçün əvəzsiz bir mənbə-mövzu toplusu olduğunu desək, yəna, bir daha fikrimizin təsadüfi olmadığını təsdiq etmiş olarıq. Baxın 1700-cü ildən Qərbi Avropanın müxtəlif ölkə adıbları məhz səhnə əsərlərinin mövzularını seçərkən Nizamının "Yeddi göləz"indən gen-bol istifadə etmişdilər. Qotsi, Höte, Siller, Le Saj və bir çox başqaları bu dediklərimizi təsdiq edən müəlliflərdilər. Özü də Avropa ədəbi-miyyətli qaymaqlar.

Zamanın, həyatın, ictimai yaşantılar sferası hər an ustad sənətkarlar qarşısında müxtəlif və gözlənilməz problemlərin təcəssümü məsələsini qoymuş üçün, onlar buna daima hazır olmalıdır. Məhz bu baxımdan, Nizamidə dövrə, zəmanəyə və ictimai duruma cavab olacaq bir çox bənzətməli, ibarəli kəlamlar vardır ki, sonralar, Qərbi Avropada, bu kəlamlara bənzər, fikirlər müəllifi kimi tanınmış Şekspirdən daha çox is nad edərək, hər yana yaymışdır. Lakin Nizami ilkinliyi, Nizami öncülliyü əbədi olaraq qalib və qalmaqdadır:

*"Gecə-gündüz bu nilgün pərdənin arxasından (cahan)
Hey çevik oyunlar çıxarır."*

*Əgər məndən ürəyəyatan oyun çıxsa
Onu da dolanan çərxdan çıxmış bil!"*

(səh.58)

Həyatın özünün də bir səhnə olduğunu və onun tələbləri ilə, gündə neçə-neçə talelərin hayatında baş verən vacib ekstrim hadisələrin məhz həyatın çıxardığı növbəti «tamaşa» olduğunu yüksək ustalıqla açıqlayır. Növbəti nümunədə isə, kəndirbazlıq sənətinin qədimliyi, onu ifa edən sənətkarın ustalığı, bu işi tutana bütün hakimlərin oxşadığını bədii formada açıqlayır.

*"Gah o, gah bu ipi dartıb çəkərdi
Qüdrətə bax, gör necə kəndirbazlıq edirmiş".*
(səh. 58)

Dünyanın, sənət-səhnə meydanının nəhayatsız, heç bir sərhəd siğmaz qardaşlıq ruhunu özündə cəmlədiyini, dahi sənətkarlar daima öz əsərlərində qeyd etmişdilər. Budur, eyni ilə Nizamidə, bu prossesin heç bir sərhəddə sızmadığını və hünərpərvər sənətçi üçün məkan məhdudiyyətinin olmadığını aşağıdakı misralarda təsdiqləyir:

*"Hindistandan cədüğər galib
Arpa tullayaraq xırman yandırır
Bir muğ isə arpa əvəzinə arcəvan əkmışdı,
Biçin vaxtı çatanda bənöfşə dərdi".*
(səh.218)

Eyni zamanda, hər-hansı səhnə sənətinin əvəzolunmaz ustadlarının məkanı haqqında təsəvvür də yaradır.

Bir daha dünyanın bir səhnə-tamaşa meydanı olduğunu, insanların isə bu səhnənin oyunbazları-aktyorları olduğunu, isbat edən və bütün bunların dahi bir rejissor-sənətçi tərəfindən idarə olunduğunu təsdiqləyən bənd:

*"Oyunbaz kimi oynamığa başlar
Pərdənin arxasından bir gəlincik çıxarar."* (səh.338)

"O gəlinciklə füsunkarlıqla
Bir müddət xalqı əyləndirər
Qocalıq o gəlinciyi əldən saldıqda
Başqa bir cavan gəlincik əla gətirər."

(səh.431)

XIX əsr Qərbi Avropanın ədəbi-mühiti, məşhur yazıçı və şairlərin qələmindən çıxmış əsərlər və onların müxtəlif janrları – rəngarəng yaradıcılıqları ilə qarşılaşıırıq. Burada macəra-fantastika, fəlsəfi və başqa janrlar toplanmışdır. Diqqəti ona yönəltmək istərdik ki, dahi Nizami yaradıcılığında bu janrların bir çoxu öz əksini artıq XII əsrdə, Yaxın və Orta Şərq ələmində tapmışdır və o cümlədən də, elmi-fantastik janr. Budur aşağıdakı nümunələrə həmin misal və Gözübağlayıcı oyununun izahı:

"Niya arabir gözüməndən itirsən,
Yenə qəflətən peyda olursan?
De görüm, sən nə əfsun öyrənmisən?
Ki, özünə belə bir pərdə tikmisən..
...Elə ki, çoban bu oyundan agah oldu
"Bunu gedib dağda və çöllərdə sinədi
Oyunbazlıq etməyə başladı,
Fələk kimi üzük oyunu (qumar) oynadı,
Harda ki, pünhan olmaq fikrinə düşürdü
Qaşı ovçundan uzağa buraxmurdi."

(səh.487-488)

Yenə də orijinal bir fikir. Bu fikrin səhnə sənəti və onun təqdimi üçün əlahiddə bir rol oynayan texniki anlam. Akustika deyilən bir məşhumin səhnə sənəti üçün nə dərəcədə vacib olması fikri:

"Günbəzin düzgün musiqi çalınan yeri olsa
Orada süst simlər də xoş səda verər
Əgər günbəzin bir rüknü xarab olarsa
Xoşavazlinin da səsi xoşa gəlməz".

(səh.493)

"Sən dürr əvəzinə deşilmiş muncuq ol
Çoxlarının səsi hamamda şaqquldayır"

110

Sən o ucsuz səhralardan qorx
Çığırmaqdən boğaz orada şax-şax olur. (səh.47)

Yuxarıda "Yeddi Gözəl" poemasında qeyd etdiyimiz Akustika probleminə şair özünün "İsgəndərnəmə" əsərində də davam etdirmiş, ona daha dəqiq və tutarlı fikirlər açıqlaması vermişdir!

Bir güpün içində gizləndi və xalqdan izini itirdi,
Bu yeddi güpün səsindən nişan axtardı.
Bir kəsin səsi ürəyoşşayan olmasa belə
Güpün sədasi onun səsini gözəlləşdirər.
Bəlkə rudavazlı o nəğməkar da
Bu səbəbdən güpün içində o mahmını oxuyurdu. (səh.481)

"Üçüncü – onun xoş avazı və rud çalmağıdır ki,
Zöhrənin özündən daha gözəl nəğmə çalır, oxuyar
Səsini qaldırıb yanğılı oxuyanda
Onun nəğməsilə həm ilan, həm quş uyuyar". (səh.299)

Bu açıqlamalardan məlum olur ki, hər bir aktyor-ifacı çıxış edərkən, elə bir məkan seçməli, elə bir səs tutumuna malik olmalıdır ki, onu dinleyənlər daima onun səsinin ecazkar-məlahətlili təsirində olub, duysunlar. Əks halda o sənət meydandan qələbə çalmaqdən vaz keçməlidir. Bəli böyük mütəsəkkir sənətin, məhz ifaçılıq sənətinin belə inca mətləblərindən dərin-dən hali olduğunu və onlara böyük diqqətlə yanaşmayı vacib sayırdı.

Əgər bu günkü, XXI əsrin inkişaf etmiş bir dövründə yaşayan insanları klassik musiqi (muğam), yenə də valeh etmədə, öz cazibədar sədaları arınca aparma qüdrətini qoruyub saxlamışdırsa, onda ən böyük heyratlı odur ki, Nizami Gəncəvi dövründən 800 ilə yaxın böyük tarixi bir inkişafçı, proqressiv proseslərlə dolu dövr keçməsinə baxmayaraq bu, Şərqiñ ecazkar musiqisi doğurdan da bəşər tarixində fenomen bir sənət hadisəsidir.

Bu musiqi janrının melodiya tutumu və eyni zamanda söz

mətni elə ülvi, elə yüksək insani keyfiyyətlərə qurulmuşdur ki, ona sadəcə olaraq, laqeyd qulaq asmaq, dinləmək, biganəlik göstərmək qeyri mümkündür. Özü də, həm musiqi qollarının bolluğu, çoxşaxəli olması və həmçinin qəzəl-rübai mətnlərinin ifadəli və zənginliyi bu şərq musiqili ifa tərzini özündə cəmləşdirən sənət növü, bir çox dahi söz-kəlam sahibləri üçün əvəzolunmaz ilham-yaradıcılıq mənbəyidir.

Odur ki, heç təccübülü olmamalıdır ki, dünya söz-kəlam olimpinin ən parlaq nümayəndəsi olan Nizami Gəncəvi üçün, bu sənət növü incəsənət növləri içində ən əlverişli, mənəvi və ifa vasitəsi idi ki, onun sayəsində şairin yaratmış olduğu dahiyanə əsərləri geniş «oxucu» kütłəsinə çatdırılırdı.

Biz bu qənaətə, yalnız və yalnız şairin öz açıqlamaları sayəsində golmişik. Bunu o öz əsərlərində dəfələrlə qeyd etmiş, yüksək qiymətləndirmişdi. Bu musiqidə olan dramaturji aparat elə çevik, elə geniş imporvizə imkanlarına, dinamik quruma malikdir ki, insan aləminin bütün hissələrini açıqlamaq, təsvir etmək, teatr termini ilə desək, «yaşatma» xislətinə malikdir. Belə bir dəstəvuz əlində olan Nizami Gəncəvi yaradıcılığı, başdan ayağa özünün bütün çoxşaxəli – çoxqatlı etik-estetik təcəssümünü bu sənət fenomeninin iştirakı (tam bərabər hüquqlu) sayəsində, bəlkə də özünün ən yüksək zirvəsinə qalxa bilmiş, bir dünya poeziyasının fenomeninə çevrilmişdir.

Bu yoluñ praktiki-professional tətbiqinə biz, XX əsrin dahi bəstəcisi olan, Qərb-Şərq musiqi tarixində əbədi bir iz buraxan Üzeyir bəy Hacıbəyov yaradıcılığında qarşılaşdıq. Dahi bəstəkar bütün dünyaya sübut etdi ki, məhz muğam musiqisi elə bir fenomen, incəsənət növüdür ki, ondan hər iki qütbün ustadları insanlıq tarixində əvəzolunmaz sənət nümunələri yarada bilər. Məhz bu baxımdan XX əsrin ilk rübündə yaranan «Leyli və Məcnun» muğam operası bunun ən bariz nümunəsidir. Dünya musiqi sənəti Ü.Hacıbəyovun sayəsində yeni bir opera janrı – muğam operası əldə etmiş oldu.

Nəticə, bu izahdan o hasil olur ki, qətiyyatla deyək ki, Nizami Gəncəvi (ondan əvvəl və sonra gələn bütün qələm sahiblərində rastlaşdırığımız), poemaları məhz bu üslublu ifa oluna-

caq məram üstündə yaradılmışdır. Yəni, fikir versək görərik ki, Nizami Gəncəvi poemaları, muğam dəsgahları kimi söbə şöbəli olub, ardıcıl inkişaflı süjetə malikdir. Burada hadisələrin dinamik inkişafına mane olacaq heç bir başqa mətn yoxdur, hər şey qəhrəmanların daxili – mənəvi, fiziki yaşantularını üzə çıxarma, təsvir etmə üstündə qurulubdur. Belə olan halda (faktiki təsdiq olunmuş bu fikirlər toplusu anlamında) bizləri təccübəldirən odur ki, Hegel kimi alman filosofu (onunla bahəm başqaları), Şərq hayatı tərzinə, sənət uğurlarına, yaradıcılıq bazasına elə bir qütbüdən yanaşib və «burada drama və komediya anlamı ola bilməz» və ya «ümumamaxara qarşı qəhrəmanlar yetişə bilməz» kimi fikirləri açıqlamasıdır. Bu da yəqin ki, ancaq bir prinsip üstündə qurulmuş «avropasentrist» mövqedən çıxış edərək, Şərq fenomenini danmaq, qətiyyatla «ağā qara demək» məqsədi güdürdü.

Ancaq tarix öz hərəkətində bütün bu absurd fikirləri alt-üst etdi, tarix sübut etdi ki, Şərq intibahı, fenomen yaradıcılıq dünyası olmadan Qərb intibahı, yaradıcılıq nailiyətləri ola bilməzdi.

Nəhayət biz "Xosrov və Şirin", "Leyli və Məcnun" poemalarında sevgililərin ürək nəğmələrini necə bir yanğı, həsrət və alovlu məqamda ifa etdiklərini və onları dinləyənlərə necə təsir etdikləri haqqında böyük həyacanlı, təsirli izahlarla Nizami tərəfindən açıqlamalar etdiyinin şahidi olduq. Burada ancaq dünya klassiklərindən Nizamidən öncə, yunan ədəbi mühitinə yaranmış və dünyaya sehrlili ifaçılıq, daha doğrusu mahni oxumaq qabiliyyəti və sehrlili səsi ilə dillər əzbəri olmuş, Orfein prototiplərinə rast galırıq. Nizami yaradıcılığında biz yuxarıda adlarını çəkdiyimiz poemalarında qarşılaşsaq da, məhz konkret olaraq bu obrazın Nizami üçündə yad olmadığını və belə ifaçılığın həqiqətən ilahi vergisi olduğunu, onun qarşısında insanın mənəvi dünyasının açıq bir varlığa çevrildiyinin, şahidi oluruq. Məhz bunun belə olduğunu bəyan etmək üçün o, «İsgəndərmanə» adlı möhtəşəm poemasında bir çox sənət fikirləri ilə yanaşı, gözəl səsin nə demək olduğunu, onun hansı səviyyədə olmasını təsdiqləyəcək bir obraz kimi məhz yunan

oğu və alimi Əflatun obrazına həvalə etmişdir. Beləliklə o özünün yüksək mənəviyyata sahibi və dünya ədəbi aləmində əvəzsiz mövqə tutmuşlara ali məhəbbətini nümayiş etdirmiş oldu:

Əflatunun nəğmələr yaratması:

"...Musiqi yaratmaq üçün boş kudunun üstünə
Dəri çəkdi və bağırsaqla bağladı.

Ahu dərisinə müşk çəkdikdən sonra

Quru ruddan təravətlə musiqi səsi çıxardı.

Ondan sonra istətdiyi qanun-qayda ilə,

Ərğənündən da bir alət düzəltdi.

Və o zümrünlərin səsinə uyğun şəkildə

Müvafiq garilmiş simlər çəkdi.

Ruddan zil və bəm səs çıxarmaq üçün

Mizrabı gah yavaş vurdur, gah da bərk.

Yavaş və bərk vurmaqla ucadan və ahəstə

Öküz və şir səsinə andiran səslər çıxardı.

O səsləri elə məharətlə düzəltmişdi ki,

(Öküz və şir) harada olsa idi, hər ikiçi yerində donub qalırdı.

(səh.482)

Bunu münasib olaraq insandan heyvana qədər (səslər)

O rudlarda birləbir çalındı.

Bələ ki, insan övladının o havadan

Könlüna rəqs etmək və sevinmək həvəsi düşürdü

Əqli və vəşhi heyvanları rudda çalınan iki havanın

Biri oyadır və o birisi yattrır.

Hər kəsin səsinə uyğun olaraq rudu

Səsləndirməyə nail olduqdan sonra

Musiqidən elə bir hava düzəltdi

Ki, ondan başqa heç kəs onu çala bilməzdi...

(səh.482)

Bu fikri davam etdirən şair dahi möhtəşəm bir fikri açıqlamağa girişir və Əflatun obrazını öz fikirlərinə arxa edərək, musiqi və ifaçılıq aləmində əvəzsiz bir insani qabiliyyətin arzusunda olmasını bədii formada bildirir:

Nəhayət, dahi mütəfəkkirimizin birbaşa, səhnə-teatr sənəti

ilə bağlı qədim və öz qiymətini qoruyub saxlamış müasir fikirlər toplusunu, araşdırıb tamamlanarkən, bu fikir və araşdırımların son nəticə olduğunu təsdiq etmək deyil, hələ bu araşdırımların ən böyük nəticələrinin qabaqda olduğunu qeyd edərkən, onları Nizaminin öz deyimləri ilə tamamlamaq istərik:

"Mən bir daha nə dedim, sözdən, nə doğuldular
Qoca dünya yənə də oyun oynadı?" (s.606)

Bəli, ulu babanız, dünya söz mülkinin dahi hakimlərindən biri olan, Nizami həm zəmanəsinin, həm də bəşəriyyətin bütün dövrləri üçün qurduğu oyundan şərəflə çıxıb, özü üçün bu meydanda ədəbi mövqə qazandı. Və onun özünün yaradıb qo'yub getdiyi əsərlər Dünya Tamaşa-Teatr meydanının əvəzləlməz mövzusu, əbədi, cavan bir varidatı oldu. Oldu və olalaqdır!

**NİZAMİ GÖNCƏVİ YARADICILIĞININ
DÜNYA ƏDƏBİ - MƏDƏNİ HƏYATINDA YERİ
VƏ ROLU**



VIII əsrda İspaniyanın ərəblər tərəfindən zəbt edilmişsi, Şərq mədəniyyətinin Qərb dünyasına yeni və sürətli yayımına böyük təkan verdi.

Bələ bir başlanğıcın naticəsi olaraq, artıq IX əsrden XI əsinin sonuna qədərki Siciliya əslinde şərqlilərin əlində olmuş, Norman sülaləsindən olan və ona rəhbərlik edən II Roje (1101-1154) müsəlmənləri qəbul etmişdir. O, Şərq üslubunda geyinib, davranış və ünsiyət qaydalarını düzgün tətbiq etmək üçün, məşhur, ağlı sahibli Şərq ziyahlarını öz sarayına dəvət etmişdir. Bir müddət sonra burada Norman sülaləsi süqut etsə də, Şərqi Qərbə təsiri nəinki zaifləməmiş, əksinə II Fidrix dövründə bu təsir yeni bir vüsətə qalxmış və onun sayəsində 1224-cü ildə Şərq tipli Universitet taşkil olunmuşdu.

Şübhəsiz IX-XI əsrlərdə məhz Şərq ədəbi nailiyyətlərinin yüksək meyarlı olması, Qərb və dünya xalqları üçün böyük marağa səbəb oldu.

Fərabi, İbn Sina, Əbülləsən Bəhmənyar, Əbü Üla Gəncəvi, Xəqani Şirvani, Fələki Şirvani və başqa bir çox ədib, alim, filosof və mədəniyyət nümayəndləri, «Bilqamış» (e.e. II minillik), «Dədə Qorqud» (IV-VI əsrlər) kimi bəşəriyyət tarixinə əvəzsiz və ulu dastanlarını bəxş etmiş Şərq yazarlarının əlyazmları axın şəklində İspaniyaya aparılır, oradan da Fransa, xüsusən də ərəb işgalində olan cənub hissəsinə sürətlə yayılırdı.

Nəhayət iki yüz ildən artıq bir tarixi dövrdə davam edən bu fəaliyyət nəticəsində, yəni Kral Filip lö Belli (1268-1285-ci illər) tərəfindən dövlət səviyyəsində Şərqi öyrənilməsi haqqında qərar verildi.

1530-cu ildə isə «Kollec dö Frans» kollecinin təməli qoyul-

du. Yenə də təxminən iki yüz il sonra, yəni XVI Lui (1754-1793) dövründə Fransa şərqşünaslıq məktəbi tam təşəkkül tapdı.

Bələliklə, böyük bir tarixi dövr ərzində, yəni 1150-ci illərdən başlanan, əslində Atabəylər dövrü Şərq intibahı öz son akordlarını başa vurduğu bir anda, məhsur mürtəcim və şərqşünas Jerar dö Kremonun (1114-1187), sürətli tərcümən işi sonrakı yüz illiklərdə Alber dö Qran, Röje Bakon, Kösən dö Perseval, Juriden, Alber de Remuza, Bartelemo d'Erblo, Silvester dö Sasi, Jü'l Mol, Jan Darmstemer, Lüsen Buva, Alfonso Russo, Teofil Qotiye, Röne Patri, Anri Masse və bir çox başqaları Qərb aləminə əvəzsiz tövhələrini bəxş etmişdilər. Şübhəsiz bu işin nəticəsi o oldu ki, ispan, fransız, alman və ingilis dilli ədəbi-mədəni aləmdə orijinal əsərlər, yeni ədəbi janrlar meydana gətirdi. Yeni Qərb intibahının bəhrəli formallaşmasına səbəb oldu.

3.1. İtaliya

İtalyan şairi Ariostonun «Divanə Orlando» əsəri də Nizami Gəncəvinin «Leyli və Məcnun»u əsasında yazılmışdır. Hammer N.Gəncəvinin «Leyli və Məcnun» əsərini Ariostonun «Divanə Orlando» əsəri ilə tutuşduraraq oxşar cəhətləri təhlil etmişdir.

XIX əsr ensiklopediyasında belə bir qeyd edir: «Nizaminiň «Leyli və Məcnun» əsəri 1836-ci ildə Londonda Antikson tərafından ingiliscəyə tərcümə olunmuşdur.» Lakin burada verilən faktı inkar etməmək şərti ilə, onu da qeyd etmək istərdik ki, bu heç də Nizami əsərlərinin ingilis oxucularına təqdim olunan ilk tərcüməsi deyildir. Bunu aşağıdakı faktlarla təsdiq etmək olar: [Mirzə İbrahimov yanzırı ki, «Leyli və Məcnun»un təsirini ancaq Şərqlə kifayətləndirmək yanlış olardı. Heç şübhəsiz Qərb ədəbiyyatına da, bu böyük sənət əsərinin tasiri olmuşdu. Ölməz Şekspirin «Romeo və Cülyetta»sını xatırlatmaq istərdik. (N.Gəncəvi «Leyli və Məcnun» Bakı 1983-

cü il, səh. 18)]

Qelpike, şairin «Leyli və Məcnun» poemasını Portuqaliyada saxlanan əlyazmasından istifadə edərək, ingilis dilinə çevirmişi.

Bələliklə, «Avesta» kimi Azərbaycanın ən qiymətli sənət abidəsi olan bir mötbəər, fundamental ədəbi abidədən dünyanın ən məhsur filosof və alimlərin qidalandığı və istifadə etdiyi bir halda, şübhəsiz ki, dahi şairimiz Nizami Gəncəvi də bu mənbədən qidalanmış və özünün «Yeddi gözəl» poemasında «Xeyir və Şər» həkayətinin quruluşunda İslığın Zülmət üzərində, yəni Xeyirin Şər üzərində qələbəsini böyük bir təbəb qaləmə almışdır və s.

Ticarətin inkişafı ilə əlaqədar olaraq təxminən XII əsrin birinci yarısından başlayaraq Avropadan Azərbaycan ərazilərinə və o cümlədən də Azərbaycan ərazilərindən Avropaya səyyahlar da ayaq açıdlar. Bu halın kütləvi hal aldığı əsr isə şübhəsiz XVI əsrin sonu XVII əsr idi. Avropanın ilk şərqşünasları da məhz bu səyyahlar olmuşdular.

Qeyd etmək lazımdır ki, elə həmin dövrlərdə ingilis, holland səyyah-şərqşünasları da bu yolla Hindistan və Çinə qədər gedib gəldirdilər.

Dü Ryö XVII «Quran»ın Avropada ilk tərcüməcisi sayılır. Əlbəttə ki, Azərbaycan ərazilərindən Avropaya səyahət edənlər haqqında məlumat toplamaq çox çətindir. Lakin ən uzağı Şah İsmayııl dövründə başlanan səfərətxanaların açılması və hətta Şah İsmayııl tərəfindən Roma Papasına məktub aparacaq və bazilərinin yolboyu müxtəlif şəhərlərdə, ölkələrdə qalan nümayəndə və onların dilməncələrini nəzərə alsaq, bu məsələnin öz tədqiqatçısını gözlədiyini qeyd etməliyik.

Yuxarıda qeyd etdiyimiz kimi, Avropada Şərq dillərinin öyrənilməsi şərqşünasların yetişməsinə səbəb oldu. Bu alımlar, Şərq mədəniyyətini dərinlənən öyrənmək məqsədilə, Şərq kitablarını öz ana dillerinə tərcümə edirdilər. Bizə məlum olduğu kimi, şərq kitablarının kütləvi tərcüməsi də XVII əsrənən başlayır. Bartalemi D'Erblo «Şərq kitabxanası» əsərində Fələki Şirvanidən danışarkən şairin bir rübaşını fransız dilinə çevirmiş-

dir. «Min bir gecə» nağılıını Antuan Qollan 1704-cü ildə, Peti de La Krua isə 1710-1712-cü illərdə, L.Kleranbol Nizami Gəncəvinin «Yeddi gözəl» əsərini 1741-ci ildə tərcümə etmiş, Silverster dö Sasi 1798-1799-cu illərdə «Şairlər haqqında xatirələr» kitabını, bu Dövlətşahın «Təzkirətü-süarə» əsərinin qısa xülasəsi idi. Burada N.Gəncəviyə üç səhifə yer ayrılmışdı. Anketil dü Perron isə «Avesta»nı 1771-ci ildə ilk dəfə fransız dilində avropalılara çatdırmışdı.

Nizami yaradıcılığının fransız ədəbiyyatına təsiri Kretiyen dö Trua, Volter, Molyer, Pöti dö La Krua, Balzak, Lyu Aragön və başqalarının yaradıcılığında qabarık şəkildə nəzərə çarpir. Şairin «Leyli və Məcnun» poeması ilə səsləşən «Tristan və İzolda» əsəri bu fikri sübut edir. Bu deyilənləri sübuta yetirmək üçün o dövrün bir neçə şərqşünasının fikrini nəzərinizə çatdırmaq düzgün olardı:

Bartemin D'Erblo (XVII əsr) «Öz əksini bizim əsərlərdə tapan bir neçə macəra Nizaminin «Yeddi gözəl», «Xosrov və Şirin» əsərlərindən götürülmüşdü.» (60)

Barbiye dö Meynar: «XII əsr lirika poeziya əsridir. Nizami, Xəqani və öz mədhiyyələri ilə məşhur olan Ənvəri bu əsərin ən görkəmli nümayəndələridir.» (128)

Marsel Eqreto «Şair Azərbaycan türkü idи və öz əsərlərində özünü ölkəsinin tarixçisi, xalqının hiss və həyacanının tərənnümçüsü kimi göstərir.» (57)

Lui Araqon: «Nizami Gəncəvinin «Leyli və Məcnun» əsəri latin və yunan müəlliflərinin əsərlərindən daha çox təqlid olunmuşdur»... «Nizami Gəncəvi nəinki Azərbaycan, eyni zamanda İran da daxil olmaqla bütün qonşu xalqların şairlərinin müəllimi olmuş, onun beş böyük poeması «Xəmsə»si latin və yunan şairlərinə nisbatən daha çox təqlid edilmişdir.» (8)

Alticildlik XX əsr **Larus** ensiklopediyasının 5-ci cildində Nizami Gəncəvinin «Leyli və Məcnun» əsəri haqqında oxuyurraq: «Leyli və Məcnun» romanının süjeti bütün Şərqi şairlərini yoldan çıxardıbdır. (65) Bu o demək idi ki, bütün Şərqi şairləri Nizami poeması təsirindən qurtara bilməmiş, onun «Leyli və Məcnun»unu təqlid etmişlər. Nəinki Şərqi, hətta Qərb aləmin-

də Nizaminin poemasının təsiri açıq-aydın duyulur.»

Yuxarıdakı fikirləri tamamlamak üçün bir neçə kəlmə N.Gəncəvinin «Leyli və Məcnun» əsəri və bu əsərə oxşar cəhətləri ilə diqqəti daha çox cəlb edən «Tristan və İzolda» haqqında qeyd vermək yerinə düşərdi. Nizami Gəncəvinin «Leyli və Məcnun» əsərinə qədər fransız ədəbiyyatında «Tristan və İzolda» mövzusu mövcud olsa da asl tamamlanmış bir bədii əsər kimi o yalnız N.Gəncəvinin «Leyli və Məcnun»undan sonra meydana çıxmışdır. Fransız şərqşünasları qeyd edirlər ki, «Tristan və İzolda»da Şərqi ab-havası duyulur. Bunu bəziləri «Yusif və Züleyxa»ya, bəziləri isə «Veys və Ramin», bəziləri isə «Leyli və Məcnun»la bağlayırlar. Lakin əlavə olunmalıdır ki, «Tristan və İzolda» əsərində Nizaminin «Leyli və Məcnun» əsərinin təsiri o birilərindən daha aydın duyulur və güclüdür. Çünkü «Tristan və İzolda» yaranarkən, Nizaminin «Leyli və Məcnun»u artıq olduqca məşhur idi.

Alman şərqşünası Xristofor Frugel fransızca çap etdirdiyi «Şahənsəh» qəsidiəsində və «Nizaminin avtoportreti» məqaləsində Nizami Gəncəvi lirikasını yüksək qiymətləndirirdi. Onun fikrincə şair «kosmik şüurlu» bir adam olmuşdur. Şair həm öz dövrünün, həm də özündən əvvəlki dönya elmlərini dərinən bilmiş. «O həmçinin şairlər və poeziya haqqında, onların rolları, səviyyələri, mənbələri, problemləri və məqsədləri haqqında söz deyənlərin arasında ən məşhurlarından biridir.» O, eyni zamanda fikrini daha da geniş formada açıqlayaraq o nəticəyə gəlir ki, N.Gəncəvi qədim yunan felsefəsindən hali olub və bu barədə öz məsnəvilərində dəfələrlə işaretlər edib, onun ərəb-fars şərinə təsirini tutatrlı fikirlərlə təsdiqə yetirib.

Dünya ədəbi-mədəni həyatında əlahiddə rol oynamış, klassik irsə səvəbli münasibətdə və bu irsi yaradan sələflərinə qarşı mehərlilikdə nümunə olan İTALİYA ədəbi-mədəni aləmi NİZAMİ GƏNCƏVİ ırsını dünyaya çatdırmaq yolunda münbət - doğma bir məkan oldu. Daha doğrusu bu söz hakiminə İTALİYA öz qoynunu açmış, bir yüksək əyyarlı sənət məbədi kimi, xiridarı kimi Nizami ırsını ağuşuna almışdır. Dante,

Bokkaço, Qoçi və daha kimlər bu «qızıl» axını, coşğun Şərq şairinin çayına baş vurmaq xoşbəxtliyinə nəsib oldular. Bu barədə xüsusi olaraq Turin universitetinin professoru, İTAŁO PİTSİ uzun müddət tədqiqatlar və axtarışlar nəticəsində Şərq və Qərb ədəbi əlaqələri haqqında, dəyərli bir tədqiqat nümunəsi – kitab bağlamışdır. İ. Pitsi, bu kitabda ona qədər Avropana bu sahədə görülmüş işləri nəzərdən keçirdək, onlara tənqidini mövqedən yanaşaraq əldə olunmuş nailiyyətləri nəzərdən keçirdək buraxılmış səhv fikirlərə qarşı dəlillərlə çıxış etmişdir.

1894-cü ildə «Fars poeziyasının tarixi» (Storgiya della poesia persiana), adlı bu kitabda İ. Pitsi İran ədəbiyyatını mövzu və dövrlər əsasında qruplaşdıraraq, demək olar ki, əksər İran şairləri haqqında əldə olan məlumatları verməklə yanaşı, onların yaradıcılıqlarından da nümunələri tərcümə edərək kitaba salmışdır.

İ. Pitsi eyni zamanda, İran və İTALİYA ədəbi əlaqələrinə toxunaraq, onların arasında ciddi və olduqca bəhrəli, tarixi əlaqələri olduğunu və qiymətli qarşılıqlı ünsiyatlar üstündə inkişaf etdiyini sübut etmişdir.

Burada bizi daha çox özünə calb edən əlbəttə ki, Nizami ilə sonrakı əsrlərdəki ədəbi dövr, İtaliyan klassiklərinin ünsiyətinə həsr olunmuş bölmə oldu. Zənnimizdə yanılmamışdıq, doğrudan da, İ. Pitsi bu bölmədə elə dərin və faktoloji tutusdurmalar və paralellərlə bu ünsiyət və bəhrələnmələrdən söhbət açır ki, bunun üçün bizlər yalnız ona minnətdar olmalı və bu əsərdən seçmələri mütləq ayrıca kitab şəklində çap etdirərək geniş elmi-ədəbi ictimaiyyətə çatdırmaçıq...

İndi isə burada Nizami və onun yaradıcılığının İtaliyan ədəbi mühitinə təsirini açıqlayan bölməsini nəzərdən keçirək. Bunu edərkən dediklərimizə danılmaz bir faktla qarşılaşarıq. Bir daha bu fikirlərin tutarlı olması üçün, dahi ədəbiyyatşunas, dövlət xadimi, Nizamini bütün dünyada Azərbaycan şairi deyə təqdim və tədqiq edilməsində əvəzsiz rol olmuş Məmməd Əmin Rəsulzadənin «Azərbaycan şairi Nizami» əsərindəki açıqlamanı olduğu kimi verməyi özümüzə borc bildik:

«...Pitsi Nizaminin «Bəhram Gur»u ilə Bokkaçonun «Ameto»su arasında dərin bir oxşarlıq görülür, «Həfti peykər» qəhrəmanı kimi, «Dekameron»un qəhrəmanı da yaxşı bir ovçudur. Bəhramın Ərəbistan səhralarındakı ovçuluğuna müqabil Ametonun da ormanlarda – meşələrdə vəhi heyvanlar arasında gəzib-qəçməği vardır. Nizamidə olduğu kimi Bokkaçoda yeddi sarayda yaşayan yeddi gözəl Ametoya hər gecə eşq-məhəbbət haqqında bir nağıl danışır. Gəncsli şair kimi, İtaliyan şairi də, həkaya söyləyən dilbərlərin də yaşadıqları qəşrləri yeddi rəngə boyamış və gözəllər həmin qəşrlərin rənginə uyğun paltar geyinmişdilər.

Pitsi bu rənglərlə geyimlərin Bokkaçoda təcrübü dərəcədə Nizamidəki rənglərlə geyimlərin eyni olduğunu inandırıcı şəkildə göstərmışdır. Lakin İtaliya həkayəsində bu yeddi rəngin gizli və rəmzi heç bir mənası yoxdur. Bokkaço həmin həkayələri – onların haradan gəldiklərini və nə əhəmiyyətə malik olduqlarının fərqiనə varmadan, gəlişi gözəl nəql etmişdir. Hal-buki Nizami həkayəsində bunun bəlli bir mənası vardır.

Yeddi səyyarəni (planeti) təmsil etmək üçün, yeddi qübbəli bir saray tikməyi memar Simnarın Nemana təklif etdiyini, Nizami öz «Yeddi gözəl»ində həkayət edir.

Pitsi, Bokkaçonun özünə məxsus ədəbi bir məktəb sahibi olduğunu əlavə etməklə bərabər, hər iki əsərin bir-birinə bu qədər bənzəməsinə təcəküblənərək çəşib qalır. Nizamının həkayəsində hər şeyin öz yerində olması nəzərə alınarsa, İtaliyan həkayəsinin bir təqliiddən ibarət olduğuna hökm vermək olar. Amma, Bokkoçonun doğrudan da, Nizamının varisi olduğunu heç söyləmir. Yalnız qeyd edir ki, «bununla belə Nizami 1209-cu ildə, yəni Bokkaçodan bir əsr yarımla avval olmuşdur». Müəllifə görə, Nizamının əski Pəhləvi (408) qaynağından əzəx etdiyi eyni həkayənin hər hansı bir yolla qərbə keçmiş olan başqa bir variantından Bokkaço da istifadə etmiş ola bilər. Xüsusilə Bəhram Gur həkayəsi tez yayılı bilərdi. Çünkü XII əsrədə Siciliyada olan İbn Zəfər öz kitabının dördüncü hissəsində bu həkayəni göttirmişdir. Nizami ilə Bokkaço arasındaki oxşarlıqları, başqa Avropa tədqiqatçıları da qeyd

etmişdiler. Alman şərqşünası İozef Jan Hammer bu məsələyə hələ 1818-ci ildə işarə etmişdir. Hammerə görə «Həft peykər» ilə «Dekameron» hekayələri arasındaki oxşarlıq deyil, qadınları ideallaşdırma baxımından da, Bokkaço Nizamini andırır.(147, s. 89-90)

Doğrusu belə tutarlı, dərin təhlili qısa bir açıqlamada təqdim etmiş M.Ə.Rəsulzadə kimi alımdən sonra nəsə demək olduqca çətindir. Həm də tam və qəti nəticədən sonra...

Yenə də, belə bir həmrəyiyyə gəlmış yeni nəslin nümayəndəsi kimi, bu fikra nəinki şərık çıxıram, hətta onu qeyd etmək istəyirəm ki, bu proseslər nəinki o vaxtlar olmuşdu, bu gün də belə hallar davam etməkdədir. Ancaq bu məsələ ilə bağlı olaraq ulu öndərimizin qeyd etdiyi məsələnin əsas səbəbini onda görürük ki, Qərb öz həyatı, fəlsəfi anlamında bir çox hallarda praktik, real münasibətlərin çılpaq təcəssümü üstündə qurmağa vərdiş edibdir. Odur ki, Nizaminin «Yeddi gözəl»ində nəzərdə tutulan keçid və çalarlar, rənglərin fəlsəfi açıqlamaları qərbli ədib və alimlər üçün mücərrəd anlam olaraq qalmış, onun açıqlamasına bir o qədər əhəmiyyət verməmişdilər. Eyni zamanda yeddi anlamlı qərbli üçün heç bir mahiyyət yəqin ki, kəsb etmirdi. Belə olmasayı, Bokkaço kimi bir müəllif bunun üstündən belə sükutla keçməzdı. Bir də onu qeyd etməliyik ki, əgər Nizami «Yeddi gözəl» əsərini iibrotamız, yüksək mənəviyyatlar və gözəlliyyi tərənnüm üstündə quraraq zamana hakimlərinə, fərasət, səbr, hörmət, ehtiram və cürət kimi fəlsəfi anamları tətbiq etmələri üçün, təqdim olunmuşdursa – Bokkaço-nun «Dekameron»u taun və safalıtin dünyani başına alıb getdiyi bir anda, bütün insanı keyfiyyətlərin itirilmiş olduğu bir məkanda, ehtiram və hörmətin yad olan, yalnız şəhvət və «nə qədər ki, sağam kef çəkəcəm» anamları ayaq açıb yeriyən bir məqam acıqlanır və əslində ümidsizlik, insan zəkasına inam-sızlıq bir anlamında yazılmış əsərdir desək səhv etmərik. Yəni bir şəkilin iki üzünün təsiri burada özünü amansız bir reallıqda göstərir.

Bundan sonra biza məlumdur ki, bu fikir və açıqlamaların davamını Ariostonun (1474-1533) yazmış olduğu və öz ölkə-

sində doğrudan da böyük hay-küyə səbəb olmuş, məhəbbət sərgüzəsti formasında müəyyən yüksək amalları da özündə əks etdirmiş «Divanə Orlando» əsəri də Nizami Gəncəvinin «Leyli və Məcnun» poeması əsasında yazılmışdı. Hammer, N.Gəncəvinin «Leyli və Məcnun» əsəri ilə Ariostonun «Divanə Orlando» əsərini tutuşduraraq çox sayılı oxşar cəhətləri təqdim və təhlil etmişdir. Burada da, bir çox anamlardan qərbli müəllifi qədəğinə, poetik vüsətə qalxmış məhəbbət dastanının şərq variantından yayınaraq bir çox hallarda inandırıcı olmayan, lakin Qərb üçün reallığı (guya) qoruya və təbliğəci amilləri bir yamaq kimi ümumi süjetin mayasına yeritmişdir. Belə halaların bir çoxuna Dantenin (1313-1375) «İllahi komediyası»nda da təsadüf edirik.

Dante yaradıcılığının bu dahiyənə əsərində bizi ən çox calb edən məhz əsərin 4-cü nəğməsində təqdim etdiyi süjetdir. Nizami yaradıcılığı Şərqə epik poema və sözün qiymətini özünə qaytarma missiyasını yerinə yetirmişdirdə, Dante İtaliya ədəbi mühitində yeni bir ədəbi prosesin əsasını qoymuşdur. Biz bu paralelli açıqlamani verdikdən sonra, ən çox maraqlanıran mətn odur ki, əsərin 4-cü nəğməsində şair antik dövrdən tutmuş yeni əsrin 1100-cü illərinə qədər qərbli-şərqli bir çox dahi şəxsiyyətləri məclislər başında təsvir etməsi metodudur. Belə Ki, Nizami Gəncəvinin «İsgəndərnəmə» poemasının ikinci hissəsi olan «İqbəlnamə»dəki İsgəndər və dünya hikmət sahiblərinin ünsiyyət üçün toplandıqları məclislə, Dantenin «İllahi komediyası»nın 4-cü nəğməsindəki təsvir etdiyi epizodu aşağıda nəzərdən keçirdək:

*«Toplaşdırılar Aristotel – vəzir,
Və məşhur Sokrat və hikmət sahibi*

Bulnas,

*Və dahi Platon, Valis, həm də Farfori,
O şəxslər ki, hətta pərilər onları*

mehriban nəzərlə qarşılardılar!

*Bəs o yeddinci kimdi – öz dərin aqlı ilə
ad çıxarmış Hörmüz –*

Göyün yeddinci qatında olmuş o nurlu ər!

N.Gəncəvi – «İsgəndərnamə» s. 548

*Sonra alçaq yamaca baxıb
Mən, mahnuların müəllimini
Şöhratlilərin ailəsi əhatəsində*

gördüm.

*Ona hamidan yaxın Sokrat əyləşmişdi
Onunla bərabər hamunun hörmət etdiyi
Platon buradaydı
Bəli, o adam ki, dünyani təsadif*

sayırdı.

*Məşhur filosof Demokrit
Həm də Diogen, Fales, Anaksagola
Zenon, Empodokl və Qeraklit də*

burdaydı.

*Hər şeyi, yerli-yerində müalicə
dayarından başı çıxan Diskorit,
Seneka, Orfey, Lin və Tulliy də*

burdaydı.

*Elə deometr Evklit və Ptolemy
Həm də Hippokrat, Qalen və Avisena
Gələcək günlərin sırrını açan Averrois də*

burdaydı.

(Dante «İlahi komedyası», 4-cü nəğmə, s.37. M-1986)
(Tərcümə R.F.)

Göründüyü kimi, burada bizim təqdim etdiyimiz Nizami və Dantedən nümunələr bir metod, yaradıcılıq priyomlarından doğulubdur.

Bunu deməyə bizi o səbəb imkan verir ki, hər iki halın təqdimat kursunda mütfəkkirələr toplusu açıqlanır.

İkincisi, Dante təqdimatında Şərqi və Dünyanın 2 böyük şəxsiyyətlərinin İbn Sina və İbn Rəşdin də adları çəkilir. Beləliklə, bu toplumlar dünyəvi xalqların, sivilizasiyaların birgə məclisi olduğu və bununla da, dünya elm-mədəniyyət toplumunun mütləq şərqli-qərbli olması mütləqləşdirilmə prinsipidir. Bu gələcəkdə eybəcər formada özünü göstərən «avropa-

sentrizmə» qarşı bir nümunə idi.

Ümumiyyətlə, Nizami və Dante əsərləri fərqli mövzulu olalar da ümumbaşəri keyfiyyətlərin dəyərində yek olduqlarını, hər bir tarixi şəxsiyyətin bəşər tarixində qoymuş izlər, dərəcəsinə bölünmə və qismət oxşarlıqları ancaq və ancaq fərəhli haldır.

Lakin bu səviyyəyə çatmaq və demək olar ki, XIV-XV əsr dramaturji səviyyəyə yüksəlmək üçün İTALİYA ədəbi prosesi olduqca ağır yol keçmişdir. Odur ki, bunu praktiki olaraq göstərmək üçün, burada XIII əsr nümunəsi olan və öz yaradıcılıq səviyyəsində proqressiv, italiyan şair və dramaturqu Mıralı (1230-1285), o vaxtlar olduqca dəbdə olan məişət məzmunu ilə bəşəri, dini mövzuları özündə cəmləyən «Teofil haqqında» farsından kiçik bir nümunəni təqdim etmək istərdik. Bu həqiqi mənada qədim Roma ədəbi proseslərinin nə qədər yüksək və bəşəri səviyyəsindən keçmiş, uzun əsrlərdən sonra krizis, dini anımların törətdiyi məhdudiyyətlərin nəticəsini burada əyani təsəvvür yaranan bir nümunə kimi təqdim edirik:

MİRAKL Pyutbef (təx. 1230-1285)

«Teofil haqqında»

(Parçalar)

Burada Teofilin tarixçəsi başlayır.

*Teofil: Mənim sahibim! Mənim dualarımda
O qədər səni yad edirdim ki,*

*Hər şeyi verdim, hədiyyə etdim, nə variydisə
Və mənim kisəm tamam boşaldı.*

Mənim kardinalim mənə dedi «Mat!»

*Mənim şahim çıxılmaz vəziyyətə düşərək, əsir götürülib
Mən özüm isə, budur – diləncilik edirəm.*

*Borcəvəzi kimi sələmcilərə aparmalı,
Yaxud da həyatla vidalaşmalı?..*

*Nə yolla nökərlərlə haqq-hesab çürütəcməli?
İndi kimlər onları yedirdəcək?*

Bəs kardinal? Onun, onların nə vecinə.

Qoy yeni sahiblərinə qulluq göstərsinlər.
 O, hətta mənim yalvarışlarmı vecinə almayacaq...
 Görüm onu gorba-gor olsun!
 Düşmənə inanan görüm lənətə gəlsin.
 Mən özüm onu aldada bilərəm.
 Öz halımı (kecmiş ictimai durum) özümə qaytarmaq üçün,
 Uzun söhbətin qisası, hər şəyə getməyə razıyam.
 Onun hədə-qorxularından çəkinmərəm.
 Özümü asarammı? Suda böğürlərəm?
 Bu gündən belə, mən onuna haqq-hesabı tam çürütmişəm.
 Ona gedən yollar mənim üçün bağıldı.
 Ax, əcəb bir saat ləzzətlə yaşayardım ki, bir kəs onu güdüb
 Yolun kəsəydi, möhkəmca əzisdirəydi.
 Ancaq məsələ ondadır ki, onu necə əla keçirmək?
 O elə bir yüksəkliyə qalxıb ki,
 Bizim oralara qalxmagımız olduqca müşgül,
 Onu oradan heç ağacla da vurub salmaq olmaz.
 Tez aradan çıxa bilər...
 Ax, ancaq bu baş versəydi
 Əcəb qurlu aş yedirdərdim.
 Mənim dərdimi əla salmaq?..
 Sanki skripkani hissə-hissə yarıya bölmək?..
 Mən az qala dəli olacaydım!
 Bax, gör necə dedi-qodu yayılacaq – lap mərəkə!
 Məni bütün insanlarla əlaqədən məhrum etmək?
 Qapıları üzümə bağlatmaq, onların yanına buraxmamaq,
 Vay-vay (ax... ax, aman-aman)
 Hər qabağıma çıxanın tənəli sözlərini eşitmək
 Barmağı ilə göstərib: - «Bu o adamdır ki,
 Sahibi onunla gör necə rəftar etdi?...»
 (Burada Teofil, İblisə istədiyi vaxt danışa bilən,
 Səlahəddinin yanına gedir.)
Səlahəddin: - Ehey! Sizə nə olub Teofil?
 Allah xətrinə! Sizin sıfətiniz
 Qəmlili, qəzəblimi? Mən isə adət etmişdim
 Sizi həmişə gülərüz görəm.
Teofil: - Sən özün bilirsən ki, ölkəmizdə
 Mən sahibkar olmuşam.
 O var-dövlətdən heç nə qalmayıb

İndi isə, nə var qalıb, nə də şöhrət.
İndi ancaq qəm-kədər basır məni! Səlahəddin!
 Bir bax, asl polad kimi mən
 Heç zaman Latin kəlamlarını unutmazdım.
 Hətta durmadan fransızca da dil tökərək
 Yorulmadan indiki o hakimi dövrəni təriflərdim
 Məcbur etdi, lüt-üryan qaldım...
 Bax buna görə də, qərara gəlmışəm ki,
 Vərdiş etmədiyim bir yola,
 Görünməmiş bir işlərə girişəm.
Sonra isə bir təhət
 Öz mənliyimi qaytarım özümə...
 Onu itirmək biyabırçılığ və ardır mənə!
Səlahəddin: - Sizin cənablar müdrük kələm deyir:
 Kimsə ki, şan-şöhrət görəmək nəsib olub
 Onun üçün, dəhşətli elə bir şey yoxdur ki,
 Özü adırların əlində qul olmağa getsin.
 Bununla da yalnız sizin yeyib içənlərinizin
 Daima təhqirəmiz sözlərini eşitməli olasınız!
Teofil: - Tamam, başım gicəllənir...
 Ax mənim dostum və qardaşım Səlahəddin
 Bir qədər də belə getsə çatın ki,
 Ürəyim partlamasıın mənim!
Səlahəddin: - Sizin əzablarını görərkən mən
 Sizin qədər fədakarlar dözməyib
 Belə işlərdən başlarını, belə, itirə bilərlər.
Teofil: - Əfsus ki, bu belədir! Mənim inamlı dostum!
 Elə buna görə də sandən rica edirəm
 Sevərək mənə deyəsan: -
 Dündəyada hansı əlac, çarə vardır ki,
 Halimi və dövlətimi özümə qaytarım?
 Bir də hörməti? Mən hər şəyə hazırlam!
Səlahəddin: - Siza əl verəmi ki, artıq söz-söhbət olsun.
 Elə bir başa sahiblə mübarizəyə girişəsiz?
 O zaman, o kəsə qulluq edəcəksiniz ki,
 Onun vəkili olacaqsınız və hansının hökmü ilə,
 Nəinki sizin var-dövlətinizi özünüza qaytaracaq
 Hətta siz istədiyinizdən qat-qat çox
 Var-dövlət və hörmətə çatacaqsınız.

*İhanın mənə, durub gözləməyə dəyməz
 Artıq işgütər bir fəallıqla işə girişmək...
 Mən sizin qərarınızı gözləyirəm.*

Teofil: - Bu işə mən böyük sevincə gedirəm
 Bütün, sənin dediklərini etməyə hazırlam.
Səlahəddin: - Durmayın, gedin siz evinizə,
 Nə qədər ağır olsa da onlar
 Sizin keçmiş şan-söhratınızı qaytarmalı olacaqlar.
Sabah səhər sizi burda gözləyəcəm.
Teofil: - Gələcəm, qardaşım Səlahəddin, mütləq gələcəm!
*Qoy səni, sənin Tanrıñ hifz eləsin
 O zaman ki, bütün isteklərini həyata keçirdə bilsən!*
(Burada Səlahəddin üzünü İblisə tutaraq onunla söhbət edir.)

Səlahəddin: - Xaçparəst gəlib məndən
 Səninlə söhbət etməyi xahiş etdi.
*Sən mənim üzümə qapını aça bilərsən
 Çünkü biz səninlə düşmən deyilik
 Mən söz verdim – sən kömək elə
 Səhər tezdən onun ayaq səslərini eşidib
 Onu mehriban qarşıla, o gözləyəcək bunu.
 Odur ki, mən indi sənə deyim
 Yaziqlara o kömək etməkdən xoşlanurdı.
 Bu da sənə göydən düşmə oldu.
 Ey, iblis, eşidirsənmi məni?
 Bəs niyə səsin çıxmır? Bu qədər özündən qürrələnmə!
 Tez bir göz qırpumunda
 Qarşında peyda ol, avaranın biri avara!
 Mən sırlı işarələri anlayan oldum...
 (Burada Səlahəddin iblisini ovsunlamağa başlayır.)*

*Baqaqi laka Başaqe
 Lamak kaqi asabage
 Karellos
 Lamak-lamek bosalios
 Bariolas
 Laqozatxa kabiolas
 Samadak et framiolas
 Qarragia!*
(Bu zaman İblis peyda olur və deyir)

İblis: - Siz bu kəlamları doğru buyurduz

*Onlar sanki iti qılıncları kimi
 Mənim beynimi deşdilər...*

Səlahəddin: - Elə sənə belə də lazımdır, iyrənc şeytan
 Çünkü san qulaqdan ağrı eşidənsən
 Bax indi burada mən
 Sənin bütün əndazəbazlılığını vurub tökcəm
 Ey, eşt yeni bir xəbər:
Axi bizim yeni, sözümüzə müti olan, qulluqçumuz vardır.
Sən, ey əcina, dəridən çıxib
Elə etmişəm ki,
*O sənin kimi əcina yə qulluq göstərməyə həvəslə razı olsun.
 De görüm indi na edəcəksən? (Necə hərəkət etmək fikrindəsən?)*

İblis: - Adı nədi?

Səlahəddin: - Adı Teofildi. Əcinalərə düşmən idi o,
 Özü da axmaq deyildi.

İblis: - Mən onuna uzun illər mübrizə aparmışam
Lakin hər dəfə qurdüğüm torlardan yayına bilib.
Qoy tak, dostlarsız gəlsin.

*Hə, bir də atsız.
 Məni görmək üçün
 Sabah səhər tezdən
 Çox da çətin iş deyil.*

Elə İblis də, şeytan da hər ikisi mənəm.
*Onu mammuniyyatla alıb araya
 Öz əllərinə keçirdəcəklər.*

*Ancaq, özünün pak məbədini
 Mənim viranə məkanımı gələn yolda
 Birdən yadına salmasın
 O zaman heç bir köməklik edə bilməram.*

*Mənimlə ehtiramla rəştar et, dost
 Bir daha beynimi deşmə acı kəlamlı
 İndi işə bağısla...
 Heç olmazsa yaxın bir yerə burax məni.*

*(Burada Teofil İblisin məkanına gəlir
 və ondan bərk qorxur. İblis ona deyir)*

İblis: - Yaxına gəl, iki addım da irəli.
*Oxşama o gədəya ki,
 Qurbanını məbədə gətirib
 İndi mənim sualıma cavab ver:*

Sənin sahibin səninlə amansız rəftar edir?

Teofil: - Bəli cənab. Olduqca sərtdir.

Ad-sən qazanıbdır.

Məni iş, dilənciliyə yuvarlandıribdir.

Yalvarıram mənə arxa olun.

İblis: - Məndən sən xahiş edirsən?

Teofil: - Bol!

İblis: - Yaxşı, onda mən

Səni özümə bir nökər kimi götürürəm

O zaman işlərinə də kömək olacam.

Teofil: - Bax budur, cənab, and içirəm

Ancaq, bir şərtlə ki, həmin ad, rütbə

Mənən verilsin, mən sahibi olum onun.

İblis: - Heç yuxuna girməyən şan-şöhrəti and içirəm ki, mən

Sənin üçün əldə edəcəm!

Əgər, bu belədirsa, onda qulaq as, mən

Səndən bir qəbz alacam.

Ağlla düzülmüş kəlmələrlə,

Cünki dəfələrlə aldاناq axmaq vəziyyətə düşmüşəm.

Qəbz olmadan görəndə işlər və

Sizin kimilərə xeyr vermişəm

İndi, bax buna görə də o lazımdır

Teofil: - O artıq yazılmışdı.

(Teofil qəbzi İblisə təqdim edir.

İblis onu alıb, sonra sözünü davam edir.)

İblis: - Mənim dostum və qardaşım Teofil

İndi ki, sən qulluğa girib

Mənə islaməyə razılıq verdin, belə et,

O zaman ki, qapına kasib göləcək

Kürəyini ona çevir və bil –

Öz yolunla get,

Ona yardım etməkdən çəkin.

Qarşında qurruq bulayana qarşı

Sən amansız ol.

Əgər qapına dilənci gələrsə

Çəkin, ona üzüyolalıq, mərhəmət

Xoşməram göstərməkdən,

Oruc, müqəssir, mərhəmət – mənim üçün

Xaçdan betərdir.

O ki, qaldı dua və nəmərə.

Burada sən, bir anlığa ağlınlı fikirləş

Ki, neçə adamın qanı qaralar.

Namuslu və sevənləri görərkən isə

Mən içimi çəkirəm

Və içimdən paxıllıq iləm canımı alır.

O vaxt ki, xəstəxanaya kiməsə taləsir

Ona kömək etmək – aman ürəyim qalxır.

Lap qarnumin altı, qaşınır.

Bütün mərhəmətlərin düşməniyəm mən

Get, sən olacaqsın!

Ancaq dediklərimi etginən sən!

Bütün mərhəməti (xoşniyyətli), işləri at bir kənara

Ancaq pisliyi qulluq göstər sən

Ela hayatı da bir başa qiymətləndirmə,

Bir də baxıb görərsən ki, onlara qoşulmusan.

Amansızsan! Sən, mənim düşmənlərimə!

Teofil: - Sizə xoş gələnləri bir borc kimi yerinə yetirərəm.

Ela, onda da ədalət görürəm.

Ela bu günə düşməyimə onlar səbəb oldular.

(Burada işa Kardinal Teofili axtarmağa adam göndərir)

Kordinal: - Sən ey Zadira, avarənin biri, qalx!

Teofilin ardınca tələs!

Onun sanını özünə qaytarmaq qərarına gəldim.

Kim məni belə yanlış addım atmağa sövg etdi?

Axi o bir çıxlardan daha düz adam idi.

Mənim köməkçilərimin içində

Yalnız o yüksək şənənə layiq idi.

Zadira: - Vallah tamam haqlısz.

(Burada Zadira Teofillə danışır.)

Zadira: - Kim var burada?

Teofil: - Sən özün kimsən, bədxax.

Zadira: - Mən qulluqçuyam.

Teofil: - Nə olsun, mən ondan da yüksəkdəyəm.

Zadira: - Mənim şənli sahibim, mən

Xahiş edirəm məni təxşirkar bilməyin

Məni sahibim yanınızda göndərdi.

O istəyir ki, sizin şənimizi özünüzə qaytarsın.

Var-dövlət və şöhrətinizi

Şədalanmaq növbəsi indi sizə çatdı.
 Gözəl dövrən sürmək qismətimiz olsun!
Teofil: - Görüm sizi lənatə gələsiz! Mən özüm
 Ağlılı hərəkət etsəydim
 Çoxdan sahibkar ola bilərdim.
 Mən isə sizlərə onu verdim.
 O, isə bütün var-dövlətdən məni məhrum,
 Lüt-üryan küçəyə atdı.
 Qovdu məni, qoy indi cəhənnəm olsun
 Mübahisə, nifrat, düşmançılık!
 Yaxşı, qoy belə olsun, gedim.
 Görüm nə deyəcəkdir, o.
Zadira: - Gülər üzlə baş əyəcək qarşımızda
 O yalnız sizi sinamaq istəyirdi.
 İndi isə sizi mükaftalandırmağa
 Yenidən sizində dost olmağa başlayacaq.
Teofil: - Bir qədər avval manım barəmdə
 Dostlarım bəzi söz gəzdirirdilər!
 Qoy onları əcinalər parçalasın.
 (Tərcümə R.F.M.)

Bu parçanı verməkdə iki məsələni açıqlamaq istərdik. Birinci məsələ barəsində öncəki mətndə qeyd etdik.

İkinci məsələ isə daha prinsipial bir mövzuya toxunulduğundan, onu ayrıca açıqlamaq istədik. Yəni, bu heç də təcübülu hal deyil, Şərq aləmi bununla çox qarşılaşış, sadəcə bizim mentalitet, milli düşüncə və əxlaq prinsiplərimiz bununla heç cürə barışmir, öz fərdi anlamını qoruyub saxlayır. XIII əsrə yazılmış bu əsərdə də, iki anlam, iki dini əxlaq prinsiplər əoqqusur və bu an qərblinin əxlaqsızlığı, həyasız manerası – şərqlinin, yəni bir başa Nizami Gəncəvi mənəviyyatında dünya xalq və dinlərinə hörmət anلامı durur. Yəni Merakl öz xəbis qəhrəmanını itirdiyi var-dövlət, şan-şöhrət sahibi etməsi üçün, sarayda öz vəzifəsinə bərpa olunması üçün, İBLİSƏ ağız əcməgə məcbur etdirir və bu yolda İblislə – Teofıl dialoquunun baş tutması üçün pisliklər mücəssəməsi (qərbliyər üçün) olan müsəlman Səlahəddin ortaya gətirilir. Guya İblislə dostluq lən yalnız müsəlmandır və o hər hansı pis əməlin baş tutma-

sında İblisdən yardım istəyən bir mütləqdir. Görün müəllif nə qədər dayaz və egipti bir məramlıdır ki, qədim eposumuz «Dədə Qorqud» dastanındaki Dəli Domrul qolundan və qəhrəmanın İblislə görüş məqamından istifadə etməsi kifayət etməmiş, hətta bir daha qeyd edirik, müsəlman obrazını İblisin həmkarı, hətta idarəedici səviyyəsində təqdim etmişdir.

Halbuki, Nizami Gəncəvi öz əsərlərində onlarla xalq və müxtəlif dinlər nümayəndəsini təcəssüm etdişə də, heç vaxt, süni yolla onların təhqir və şər obyektina çevrilməsinə yol verməmişdir. Budur yenə istər-istəməz Şərqlə-Qərb anımlarının üz-üzə durma səbəbələri mövzu açımına qalxır.

Bu açıqlamaları davam etdirərkən nəhayət Nizami Gəncəvi ərsindən tam və birbaşa istifadə etmiş italyan dramaturqu Qoççi yaradıcılığını nəzərdən keçirmək məqamı çatdı.

Biz indi həqiqətən nə üçün Qoççi yaradıcılığını bu məqamə saxladığımızı açıqlaya bilərik.

Ümumavropa və Almaniya dramaturgiyası və teatr sənətində Nizami Gəncəvi yaradıcılığının rolü mövzularını açıqlayarkən «Turandot» mövzusunun Qərb dramaturgiya və teatr sənətinə gəlininə səbəbin məhz Nizami Gəncəvinin «Yeddi gözəl» poemasından alınmış süjet olduğunu qeyd etmişdir. Və onu da qeyd etmişdir ki, məhz alman şair və dramaturqu F.Şillerin də «Turandot» əsərini yazmasına səbəbi, italyan dramaturqu Qoççinin «İran nağılları» adlıqı altında teatr üçün işlədiyi mövzulardan birinin, məhz «Turandot»un olmasını göstərmişdir.

Bəli, F.Şillerdən düz 50 il öncə, yəni 1761-ci ildə İtalyan dramaturqu Karlo Qoççi, XII əsr Azərbaycan yazarı Nizami Gəncəvinin «Yeddi gözəl» poemasından bir neçə hekayətləri götürərək, sərbəst işləmiş və onları bir ad altında, yəni «İran nağılları» adlı kitabını 1761-ci ildə çap etdirmişdir.

K.Qoççi yazısında «Turandot» süjetinə toxunmazdan öncə onu qeyd etmək istərdik ki, belə sərbəst müdaxilələr o dövrdə sanki bir dəb halını almışdı. Yerindən duran Şərq ekzotikası, məcarabaz mövzuları qarşısında sanki başlarını itirərək, nəsə, yeni bir əsər yazmaq üçün əldə olan qədim və orta

əsr Şərq ədəbi irlsinə daraşmışdı.

Ancaq bunların içində əlbəttə ki, dünyəvi mövzuya çevrilən əsərlər də yarandı ki, sonrakı əsrlərdə, xüsusən də XVIII əsrin ortaları, XIX əsr Qərb ədəbi-bədii aləminin formallaşmasında əlahiddə rol oynamışdır.

Yəni, Dante, Bokkaço, Rable, Qoççi və başqa İtaliyan ədəbəri məhz bu deyilənlərdəndilər.

İndi konkret olaraq XVIII əsrin ikinci yarısından Qərb dramaturq və teatr sənətində dəfələrlə işlənərək səhnəyə gətirilmiş «Turandot»un ilk yaradıcısı olmuş, həqiqətən onu səhnə əsəri mövzusu kimi ortaya çıxarmış Karlo Qoççi təqdimatında bunun necə baş verdiyini nəzərdən keçirdək.

Karlo Qoççi dövründə teatrlar üçün (xüsusən də bu sahədə ən fəal rol oynamış Fransız teatrinə qeyd etmək lazımdır), ədəbi aləmdə «Türk nağılları», «Ərəb nağılları» adı altında bir neçə toplu və bu toplularda şərq ekzotikası, möcüzə və fantastik keçidlərlə dolu süjetlər, ağlagəlməz hekayətlər halında tap olunurdu. Belə haldan bəhərlənən və yaradıcılıq ilhamı əlia edən, K.Qoççi də «İran nağılları» adlılığında Nizami Gəncəinin «Yeddi gözəl» poemasından «Slavyan gözəlinin hekayəti», «Fars (Iran) gözəlinin hekayəti» və «Çin gözəlinin hekayəti» cəmindən çıxış edərək, Şərq mövzulu saysız-hesabsız məsələ və dəyişmələri özündə əks etdirən və eyni zamanda, müəarrif dramaturji anlamda olduqca kəskin və vaxtında aktual iəna kəsb edən bir əsər ortaya çıxarmışdır.

Bunun ardınca onuda qeyd etməliyik ki, məhz bu əsərdə əsirlə, ilahi qatlar özünü aydın biruzə verir ki, biz sadəcə olaiq heyərat içində bunu görür, anlayır və təəcübəlnirik.

Təəccübəlnirik ki, axı bu şərq anlam və fəlsəfi düşüncə rzi nə deməkdir ki, bunun əsil mahiyətini qərbli duya, açıq qiymətləndirə bilmir. Hətta əsərin baş qəhrəmanına nə ün məhz XƏLƏF adı qoyduğunu, bu adın arxasında, məsələn kimi anlam durduğunu anlamır. Halbuki, onun tün sinaqlardan sağ-salamat çıxmazı, min bir sərgüzəştlərin keçib gəlməsi və Turandota qovuşması, məhz ona ilahi bir siya tapşırıldı, bütün bu məmləkətə bir XƏLƏF kimi göl-

məsi qanuna uyğundur.

Sonra bizi təəcübəldirən TATAR sözü işlənməsidir.

K.Qoççi «Şahzadə Turandot» əsərini də, məhz Nizami Gəncəvi əsərlərindən və şərq mövzularından bəhərlənərək yazdığı sübut olunduğu kimi, bizdə şübhəyə yer qalmır ki, deyək ki, onun türk əvəzinə TATAR kəlməsi işlətməsi də, kənar müdaxilənin nəticəsində baş vermişdir. Çünkü, o, tatardan çox türk adları və xalqını tanıya bilərdi. Bu tarixi həqiqətlərdir. Bu yalnız, sornakı tərcümələrdə yəqin tatar sözünə çevrilmiş xətdir.

Baxın, axı əsərdə adları çəkilən bu Teymur, Keyqubad, Səlimə, İsmayıł, Həsən və ən nəhayət Xələf adlarının köküməyası, ən düzü Ərəb-Türk məişəli olduğu halda necə tatarlaşmışdır? Ancaq həqiqət naminə bu qeydləri etməyi özümüzə borc bildik.

Nəhayət biz burada, bu əsərlə bağlı bir vacib açıqlamani da vermək istərdik. Qoççi dövründə İtalyan teatrında baş verən, artıq neqativ bir səviyyəyə çatmış proseslər fonunda, yeni bir yaradıcılıq məhsulu ilə, səhnə sənətinə yeni bir məcraya yönəltmə missiyası da, məhz bu əsərin üzərinə düşmüştür. K.Qoççi özü bu barədə daha konkret və aydın xəbər veribdir: «Onlar (teatr truppaları), müəllif hüququnu (yaradıcı), yəni yazılışdakı texniki maneraya, hadisələrin ustalıqla davamına nail olma səbəblərinə, nə də ki, ciddi allegorik təqdimata, mənəvi dəyərlərin qiymətləndirilməsi, ritorik gözəlliklərə, şeiriyatın ovsunlayıcı şirinliyinin sahibi kimi tanır və qəbul edildilər. Bu hal məni məcbur etdi ki, daha iki «Şahzadə Turandot» və «Xoşbəxt dilənçilər» nağıllarını yazım. Bu əsərlərdə tamamilə əfsanəlikdən əsər-əlamət yoxdur. Burada ancaq güclü görümlü tərtibat, əxlaqi keyfiyyətlərin toqquşması, allegorik və emosiyadolu məhəbbət təzahürləri olsa da, bu məhz belə nəzərdə tutulsa da, tamaşaçılar tərəfindən əvvəlki əsərlərimdə olduğu kimi, müvəffəqiyyət qazandılar. Bununla da, mən praktiki olaraq yaradıcılıq prinsiplərinin düzgün olduğunu, həm də rəqiblərimin dizlərini yerə vurmadan, sübut etdim.» (253, s.598)

Bəli, K.Qoççi bu yaradıcılıq programını həyata keçirdərək, bütün sünü əllaməlik., fantastik və ağılagalmaz ekzotik üslublardan əl çəkərək, romantik və həqiqətlər üstündə bərqərar olunan, insani keyfiyyətləri dahada qabarlıq şəkildə biruze verən, dərin fəlsəfi anamlı poetikaya, yəni Nizami Gəncəvi irsinə müraciət etdi. Bu, biz deyərdik ki, doğrudan da, italyan teatr sənətini uzun əsirlik sükünləndən sürükleyib çıxardı və məşhur romantik, realist, yüksək fəlsəfi anamlarla bütövləşən yeni italyan dramaturgiyasının yaranmasına səbəb oldu. Bu tarixi missiya idi. Bunu mahz italyan səhnəsinə K.Qoççidən 165 il sonra qayıtmış bir daha sübut etdi.(253, s.598)

Biz yuxarıda qeyd etmişdik ki, bu mövzu dəfələrlə Qərb teatrında işlənib.

Bunlardan bizca ən dəyərlisi, dahi İtaliyan bəstəkarı Puççini tərəfindən yaradılmış və 1926-ci ildə böyük müvəffəqiyyətlə dünya opera sənətində öz yerini tutmuş «Turandot» operasıdır ki, onun da mayasına K.Qoççi – F.Şiller yaradıcılığı qatılaraq, libretto müəllifləri dramaturq C.Adami (1878-1946) və şair R.Simoni (1875-1952) tərəfindən orijinal formada işlənmişdir. Bu opera XX əsr operaları arasında birincilər cərgəsində yer tutaraq, dünyanın ən məşhur opera turuppalarının repertuarında daim səslənir.

Puççini operanın librettosunun yazılışında özü aktiv iştirak etmiş, Almaniyada baxdığı tamaşadan, sonra əsərin dramatizmini artırmaq üçün hətta «şən» maskalar olan Pantalon, Tartal və Briqilliya çin adları qoyaraq hoqqabazlardan amansız – əzazil obrazlar səviyyəsində istifadə etmiş və bu an hətta onların əynində təlxək geyimlərini çıxarmamışdır. İlkın variantdan fərqli olaraq, burada Luyi obrazının əsərin sonunda həyatını ölümlə bitirme üstündə qurulması, nəticədə əsərin fəlsəfi dəyərini, Turandot obrazı, zülm-fırıldaq-kələkbazlıq daşıyıcısi üzərində qələbəsini daha da qiymətli etmişdir. Beləliklə sərt, təriyəvi açıqlamalar daşıyıcısi olan bir sənət əsəri yaranmışdır. Bir vacib cəhati də qeyd edək ki, əsəri sona çatdırmayan bəstəkarın bu işini onun tələbəsi F.Alefeno tamamlamışdır.

3.2. Fransa

Yuxarıda nümunə kimi təqdim etdiyimiz Nizamidən olan bu iki bənddə elə bir deyim durur ki, bu gün onun mahiyyəti üzərində dərindən düşünməyə dəyər. Ulu şairimiz necə də uzaqgörənliliklə, bir zamanların gələcəyini və bu gəlışla Qərbsevərlərin qürurla ŞƏRQİ danaraq, hər şeyin qərbə məxsus olacağını söyləyəcəklərini, peyğəmbəرانa bir duyumla demişdir. Biz bu barədə sonraki açıqlamalarımızda daha ətraflı izahlar verməyə çalışacaq və səbəblərini, dəlillərlə sübut edəcəyik. Odur ki, yalnız onu qeyd etmək istərdik ki, sevindirici hal o oldu ki, bütün bu «AVROPASENRİST» məqamlara baxmayaq lap əzəl gündən bu günə kimi QƏRB dünyasının əsil sənət xadimləri, kəlam sahibləri, tarixi anlam və dünya görüşləri məhdud olmayan alim və filosofları Şərqiñ dünya mədəniyyətinə, söz səltənətinə necə yüksək əyyarlı tövhələr verdiyini qətiyyətlə bildirir və həqiqəti durmadan təsdiq edirlər.

Biz də bu axından çıxış edərək dahi Nizami incilərindən qərb söz və sənət adamlarının bəhrələndiyini, o cümlədən neçə-neçə yeni sənət əsərlərinin yarandığını, elmi-faktiki əsaslarla açıqlamağa çalışacaqıq. Ancaq onu da qeyd etmək istərdik ki, bu araşdırımlar tamamlanmış, bir mövzu deyil, hələ bunun ətrafında aparılacaq araşdırımlar üçün genişdir.

Doğrudan da, tarixi xronologiyaya riayyət edərək orta əsr Qərb dünyasına Şərqiñ söz-sənət qapısının yeni bəşəri keyfiyyətlər anlamında açılma tarixinə diqqət yetirsək, görərik ki, bu heç də bir çoxlarının fikirləşdiyi kimi XVIII-XIX əsr deyil, daha uzaq IX-XI əsrlərdən başlanmış bir bəhrələnmədir.

Dediklərimizə bir qədər tarixi-faktiki dəlillər əlavə etmək mütləqdir.

Elə tarixi faktorlardan məlum olur ki, N.Gəncəvi irsi, şair həyatı tərk etdikdən az sonra, çox qısa bir zamanda, ədib və şairlərin maraqlı dairəsinə daxil olaraq, nəzirə və yeni «xəmsələr» yaratmaqlarına səbəb oldu. Burada maraqlı hal heç də o deyildir ki, Şərqiñ və Yaxın Şərqiñ ədib-şair, kəlam sahibləri bu

böyük mütəfəkkirin yaradıcılığı ile maraqlanmış, nəzirə və «xəmsələr» yazmışdır, məhz Qərb dünyasına artıq 1200-ci illərin sonundan Nizami əsrlərinin asanlıqla qapı açmasıdır ki, buna həm sevinir və eyni zamanda təccübənlənirik. Bunun ki, dərgisində onsuz da ədəbi-bədii yaradıcılıqdə var idi.

İspaniyada yaradılmış ərəb sarayının Şərq ədəbiyyat nümunələrinin Avropaya daşınmasında böyük rol oynamışdır. İspaniya ərəb sarayının başçısı, xəlifə HƏKƏM elm və ədəbiyyata böyük hörmət bəslədiyi üçün bütün ölkələrdən onun səryazma alım, şair və bilikli adamlar axışırdılar. İraq, İran, Suriya və Ərəbistan və Yeni yaranmış Osman Türkiyəsində yazılmış kitablar çox vaxt, ŞƏRQİN özündən əvvəl İSPANİYADA və oradan da başqa Avropa ölkələrinə yayılırdı. Qeyd: Bunu biz, yox, Fransanın qədim dövlət tarixini yazmış De LÖ BART özünün «Ümumdünya ədəbiyyati haqqında söhbatlər» kitabından I hissəsində qeyd etmişdi.(222, s.138)

Oponentlərimizin inamsız, bayağı, kortəbii avropasentrist mövqeləri bundan tutarlı, daha hansı sənədi dəstəvuz edərək, ŞƏRQİN Qərba nələri bu cürə tövhə etdiyini, əyani göstərə bilərik? Bu barədə hələ qeydləri və mülahizələri sonraya saxlamaqla, əsas fikrimizi davam etdirək.

Qeyd etdiyimiz kimi, bu proseslər sürətli və inkişaflı aspektde davam edir və şərqlinin yazdığı hər hansı bir tutarlı əsər tezliklə qərb dünyasının kitab-sənət-mədəniyyət aləminin sərvətinə çevrilirdi.

Fikir verin, X-XII əsrlər Siciliya, İspaniya, Fransa-İtaliya hökmədər və DİNİ kitabxanaları Şərqi, uccarlarından tutmuş mərkəzinə qədər, böyük bir ərazidə yaranan, əlyazmalarının qorunub, gələcək nəsillərə catdırılması üçün ən çox arzu olunan bir məkana çevrilmişdi. Bu da girişin önündə NİZAMİ Gəncəvi əsirindən gətirdiyimiz epitafiyaya tam cavab verirdi.

Açıqlamamızı davam etdirərək 1150-ci illərdən başlanan məşhur müttərcim və şərqşunas Jerrar dö Kremon (1114-

1187) tərəfindən sürətli bünövrədə qurulan tərcüməçilik fəaliyyəti sonraları öz davamını, Alber dö Qran, Röje Bekan, Kosen dö Perseval, Remuza Kartomer, Jurden Abel, Bartolemi d'Erblo, Silvester do Sasi və başqalarının yaradılğında tapmışdır.

Sonrakı yüzilliklərdə bir-birinin ardınca bu işi dünya şöhrəti alım və ədib olan Jül Mol, Russo, Teofil Qotye, Röne Patri, Jorj Fıriley, A.M.Dübuna, Fridrix Şarmua, Anri Masse, Lui Araqon davam etdirib, fransız oxucularına və oradan da başqa qərb xalqlarına bu əlyazmaları tərcüma edərək nəinki çatdırmış, eyni zamanda şərq ədəbiyyatı və mədəniyyəti, fəlsəfi və tarixi haqqında yüzlərcə traktatlar və bədii əsərlər yaratmışdır.

Doğrudan da fikir verəkən qabarık şəkildə bir şey diqqətimizi cəlb edir. O da, ondan ibaətdir ki, bu işlərdə orta əsr Siciliya, İspaniya və İtaliya birlikdən qədər böyük işlər görəsələr də, Fransa bu sahədə liderliyi əldə saxlayaraq, sənki Şərq, Orta və Yaxın Şərq üçün ikinci ana vətəna çevrilmişdi. Şübhəsiz bu təqdimat və tərcümə sənədlərində bəzi kobud, yondəmsiz, həqiqətə uyğun olmayan mətnlər, natamam işlər, yanılmalar da az deyildir.

Odur ki, bu ümumşərq ədəbi nümunələrinin Qərb aləminə yol açma və yayılma proseslərinə, anı nəzər (özü də natamam), saldıqlan sonra, konkret olaraq bir başa Nizami Gəncəvi ərsinin yayıcıları haqqında məlumat verməyimiz yerinə düşər.

Baxın ŞƏRQ ədəbi-mədəni, tarixi-falsəfi nailiyyatları qərb dünyası üçün necə real mehvərli rol oynadığını Röne Qrusen 1951-ci ildə çap etdirdiyi «İRANIN qəlbü» kitabında, olduqca tutarlı fikir söyləmişdi: «Yəni konkret olaraq Azərbaycan mədəniyyətinin fransızlar tərəfindən böyük maraq, say və inadkarlıqla öyrənilməsi təsadüfi deyil. Onları bu işə cəlb edən bir neçə səbəb var. Bunlardan bizcə ən başlıcası - mədəniyyət tarixinizin qədimliyi ilə yanaşı, olduqca koloritli, əlvan, çoxşaxəli

* Qeyd: Lakin yuxarıda dediklərimizə və adlarını çəkdiklərimizə bir əlavəni də etmək ehtiyacını duyaraq bu əlavəni veririk.

və daima yeni-yeni sensasion nailiyyətləri ilə regiondakı bütün başqa qonşuların əldə etdikləri nailiyyatlardan fərqli olması ilə bağlıdır». (403) Burada onu da qeyd etməliyik ki, Fransa akademiyasının akademiki Röne Qurişenə minnənlərləq hissiz ona görədir ki, o uzun illər Azərbaycan ərazisində arxeoloji qazıntı işləri aparmış və bu elmi fədakarlığının son nticəsi olan «Yunan, Roma mədəniyyəti kimi, İran və Azərbaycan mədəniyyətinin də ta qədim zamanlardan başlanması... əsl İRAN (qədim) mədəniyyəti və incəsənəti Əhmənilər dövründən əvvəl mövcud olmuşdur. Belə ki, imperator Arxeoloji institutunun apardığı tədqiqatlarda, **mədəniyyətin Azərbaycanda eramızdan əvvəl VIII əsrədə belə mövcud olduğunu təsdiq edir**» kimi dünya elminə tutarlı fakt, ölkəmizin, xalqımızın mədəniyyət və incəsənətinin insanlıq tarixində tutduğu yeri prinsipial olaraq təsdiq etməsidir.

Bu, XX əsr fransız aliminin fikirlərinə tutarlı dəstəvuz olaraq 1800-cü illərin görkəmli şərqşünası və alimi Ojen Leva k' in 1880-ci ildə Parisdə «Hind-İran mif və əfsanələri» adlı 608 səhifəlik kitabında «Avesta»nın hələ eramızdan əvvəl qədim Yunan, Roma və ümuñitalyan ədəbiyyatına təsir etmiş və oradan da bütün dünya mədəniyyətinə yol tapmışdır...» «Şərq ədəbiyyatı və mədəniyyəti Aristofan (e.ə. 445-385), Platon (e.ə. 427-342), Aristotel (e.ə. 384-322), Vergili (e.ə. 70-19), Ovidi (e.ə. 43-18), Titus (e.ə. 59- e.ə. 19), Dante (1269-1321), Bokkaço (1313-1375), Ariosta (1474-1533), Rable (1494-1553), Rofo (1728-1783), Lafonten (1621-1703) və bu kimi bir çox ədib, filosof və alimlərin yaradıcılığında dörin iz salmışdır» (404) kimi dünyəvi bir fikri aşıyan etmişdir.

Bu deyilənləri bir daha təsdiqləyəcək mənbələrdən biri də, 1972-ci ildə Viyanada Avstriya antik dövr tarixçisi Firite Şaxermayerin alman dilində yazaraq - çap etdirdiyi (1984-cü ildə rus dilində Moskvada nəşr olunub) «Makedoniyalı İsgəndər» əsərinin 52-ci səhifəsində qeyd edirdi: «Qədim Yunan filosofu Diogenin yazdığını göra Anoxarsis qədim yunan mədəniyyətini öyrənib qədim Azərbaycan ərazisində yayır və ədəbi-mədəni əla-qələr burada qarşılıqlı proses kimi gedirdi. Yunan mədəniyyə-

tini Azərbaycan ərazisində yaydıguna görə qardaşı onu ov zamanı oxla vurub öldürür. Bu məlumatə Diogendən başqa antik dövr filosoflarından Herodot, Strabon, Efor da öz əsərlərində geniş yer veriblər» (393).

Bu məqamları əlavə qeyddə verməklə fikrimizi sona çatdırmaq üçün aşağıdakı faktları da vermək lazımdır. Əsl mənada Azərbaycan məkanı deyilən Yaxın Şərqi regionunda yaranmış sənət inciləri ilə avropahları tanış etmək səadəti həqiqətən Adam Oliariyə (1599-1671) nəşr olmuşdur. (doğrudu bu fikir bir qədər faktolojidir) Bu da onunla bağlı idi ki, A.Oliari 1636-39-cu illər ərzində Rusiyaya və Səfəvilər dövlətinə səfər etdiyi zaman gördüklerini və topladığı əlyazmaların tərcümə və məzmununu 1647-ci ildə çap etdirdiyi «səfəratının Moskva və İrana səyahətinin müfəssəl təsviri» (136) əsərində açıqlamışdır. Bu da ondan ibarət idi ki, burada Sədi Şirazi, Firdovsi, Hafizlə barəbər Xaqani, Füzuli, Nizaminin də adını çəkmişdir.

Alman şərqşünası Xristofor Frugel fransız dilində çap etdirdiyi «ŞAHƏN-ŞAH» əsərində və Nizamiyə həsr etdiyi avtoportretli məqaləsində, Nizami Gəncəvi lirikası və şairlik qabiliyyəti yüksək qiymətləndirmiş, öz fikrini sübuta yetirmək üçün «kosmik şüurlu bir adam» adlandırmışdı.

Nizami həm öz dövrünün, həm də özündən əvvəlki dünya elmlərini dərindən biliirdi... «O, həmçinin şairlər və poezi şairlər və pou yaradıcılıq sahiblərinin mənbələri, problemləri haqqında söz deyənlərin arasında ən məşhurlarından biridir!» Bu deyimləri davam etdirən müəllif, çox düzgün tədqiqat yolunu davam etdirərək: «N.Gəncəvi qədim Yunan fəlsəfəsində hali olub və bu barəda öz məsnəvilərində dəfələrlə bədii formada açıqlamalar verdiyini» (402) qeyd etmişdir. Bu da görünür ondan irəli gəlirdi ki, Nizami kimi kəlam sahibləri üzərindəkəi tanrılarının himyədarlığı dururdu. Belə qiymət verənlər, bu böyük mütsəkkir qarşısında daima ziyalı məsuliyyətini unutmamış və elə fikirlər söyləmişdilər ki, bu açıqlamalar Azərbaycan ədəbi-mədəni mühitində daima anılmasını, unutqanlığa yol verilməməsini təmin etsin.

Yuxarıda qeyd etdiyimiz kimi, Avropa ölkələri içərisində Fransa Nizami Gəncəvi irsinə xüsusi məhəbbətlə yanaşmış, ənun bir çox əsərlərini sətri və ya bədii tərcüməsini Avropa xalqlarına çatdırmaqla yanaşı onlardan gözəl səhnə əsərləri də yaratmışdır.

Doğrudan da diqqət yetirsək görərik ki, XV əsrə ilkin məlumatlanmalar dövrü kimi qədəm qoymuşsa, artıq XVII əsrənən başlanan ŞƏRQ ədəbiyyatı və mədəniyyətinə vurğunluq dəbi elə bir yüksək zirvəyə qalxır ki, hətta sonrakı əsrlərdə bu tədqiqat işləri davam etdirilsə də, bu kimi tarixi an, seviyyə bir daha təsdiq olunmayıb.

Əksər məxəzlərdən məlum olur ki, bu sahədə öncüllük Fridrix Şarmuaya, Lui Spidznagelə («İsgəndərnamə»)ni tərcümə edərək sona çatdırmadan vəfat etmişdir). Teofil Qotiyə, Q.Serj, Jan Deni, A. Zeynçukovski, Jorj Freley, İ.L.Kleranbol, Alfons Russo, Röne Patri, Anri Massi, Jan Kipkam və başqalarına məxsusdur. Lakin bizi maraqlandıran problemlə bağlı burada adı çəkilmiş İ.L.Kleranbola təkrarən ona görə müraciət edirik ki, o tanınmış fransız bəstəkarı və müsiqicisi kimi şairin «Yeddi gözəl» poemasını oxuduqdan sonra, onun əsasında ssenari yazmaq və opera bəstələmək istemişdir.

Bu, əlbəttə ilkin hal deyildi. Lesaj tərəfindən «Xeyir və Şər» hekayəsi əsasında «Komedî Fransa»da opera yazılmış və 1700-cü illərdə böyük müvəffəqiyyətlə oynanılmışdı.

Əfsus ki, bütün XX əsr Nizami - təhlili və tədqiqatında ən yüksək yaradılıqlı əsri olsa da, xarici ölkələrdə Nizami həyatına, yaradılığına, aid tədqiqat əsərləri, tərcümələri haqqında, olduqca vacib olan bir Antologiya, lügət, avtobioqrafik məlumat toplusu çap olunmayıb. Yalnız bəzi, hünərəvrər M.Ə.Rəsulzadə, Ə.Sərkəroğlu, İ.Arzumanova, E.Teyer, Ü.Babayev, A.Bayramov, A.Ağayev, Ş.Səfərov, R.Məlikova, Ə.Gözəlov, R.İsmayılov, F.Köçərli, A.Kazımova və başqa bu kimi alımların sayəsində əldə etdiyimiz bu cüzi məlumatlar çərçivəsində çıxış edərək, dünya poeziya olimpiyin sahiblərinən birinin yaradılığının müxtəlif xalqların dilinə tərcümə edənlər haqqında məlumatları cəmləyə bilmışik.

Yəni, Alen Röne Lesay hələ 1700-cü ildən «Teatr Yevropol» üçün kiçik pyesləri fransız dilinə tərcümə edir. Odur ki, bu faktorlara əsaslanaraq fransızların ilkin olaraq praktiki fəaliyyətdə Nizami əsərlərinin motivləri əsasında yazılmış operalar, «Yeddi gözəl» poemasından «Xeyir və Şər», «Çin şahzadəsinin nağılı» kimi tamaşalar 1729-cu ildən 1762-ci illər arasında «Komedî Fransez»inən ən populyar və sevimli səhnə əsərinə çevrilmişdi. Qeyd etdiyimiz kimi bu işdə Alen Rene Lesejin qüdrətli fəaliyyəti xüsusən qiymətləndirilməlidir.

Ümumiyyət isə, yuxarıda qeyd etdiyimiz kimi Fransanın mədəni və ədəbi həyatında Şərq şairləri arasında Nizami Gəncəvi qədər qiymətlənən və sevilən, eyni zamanda, onun yaradılığından bəhrələnmiş ikinci bir şair yoxdur. Bu gənə kimi bu məhəbbət, bu mənəvi qüdrət sahibinə ehtiram və ehitiyac qalmaqdadır. Biz bunu 1970-ci illərə qədər gedən prosesləri nəzərdən keçirərək əmin oluruq.

Ümumiyyətlə Avropada ilkin olaraq Nizami motivlərinən səhnə üçün işlənmiş variansi məhz Fransız dramaturqlarının adı ilə bağlıdı. Məhz onların qüdrətli sənətkarlıq duyumu, sənət aləmi üçün Nizami süjetlərinin əvəzsiz bir material olduğunu görmə qabiliyyəti, məhz dramaturji material kimi, yeni bir açıqlamada tamaşaçılara çatdırılmalarına səbəb olub. Bu barədə bir şəhadətnama, tarixi fakt kimi, Fransanın məşhur ensiklopedik lügətlərindən biri olan «La Rus» və «Qran la Rus universal» bu barədə dəyərli bir açıqlama verilmişdir. (Ə.Sərkər oğlu sayəsində bu məlumatı əldə etmişik)

Bu dediklərimizə Fransua dö la Kruanin (1633-1713) məhz Nizaminin «Yeddi gözəl» poemasını oxuması və Bəhramın başına topladığı gözəllərin söylədikləri nağıllara böyük maraqlı duyarlaq, buradan iki nağıl «Slavyan gözəlinin» və «Çin gözəlinin» nağılları əsasında bir süjet qurub «Iran nağılları» başlığı altında çap etdiydi. Sonralar bununla tanış olan Alen Röne Lesaj, «Komedî Fransız» üçün birinci operasını, bir qədər sonra isə «Xeyir və Şər» əsasında «Çin şahzadəsi» operasının mətnini (libretsonunu) yazmışdır.

Qeyd etməliyik ki, həmin dövrdə doğrudan da Fransada

Dram və Opera teatrı sürətlə inkişaf etməkdə idi. Moliyer bu dövrda Dram teatrina başlıq edirdi. Hətta «Komedи İtali» teatrı da fəaliyyət göstərirdi.

Nəhayət bütün bu fəaliyyətlər nəticəsində və ona daim yardım etmiş Früzel və Dernovalın səyləri sayəsində bu opera, təxminən 1721-1735-ci illər arasında göstərilmiş və daima böyük tamaşaçı auditoriyasının cəlb olunmasına səbəb olmuşdur.

Nizami sənətinin vüssətini dərk edib üzə çıxarmaq üçün dahi sənətkarın yaradıcılığını ümumdünya ədəbiyyatı və estetik kontekstində öyrənib araşdırmaq lazımdır.

Bu baxımdan Fransada Nizaminin əsərlərinə bu günə kimi fransız şərqşünaslığında iki istiqamətdə yanaşmışdır.

Antuan Qallan - (1646-1715)

«1001geçə» (1707-1717) (?), «Şərqlilərin gözəl sözləri və yaxud xeyirxah sözlər və zərb məsəllər» (1694), «Bidpay və Loğmanın söylədiyi Hind nağılları» tərcümə (1672). D.Erblo-nun vəfatından sonra yarımcı qalmış «Şərq ensiklopediyası» onun tərəfindən tamamlanaraq 1697 ildə nəşr olunub.

Peti do la Krua - (1653-1713)

Onun tərəfindən «İran sultanlarının və vəzirlərinin tarixi», (Paris – 1707) «Min bir gecə» nağılları (1710-12). «İran nağılları» (1712) kitabları yazılmışdır. Nizami Gəncəvinin «Yeddi gözəl» poemasından gözəllərin Bəhram şaha söylədikləri həkayətlərdən ikisini bu kitaba daxil etmişdir.

Ümumiyyətlə Do La Krua nəslə şərqşünaslıqla məşğul olan və o cümlədən də türk Azərbaycan ədəbiyyatı ilə dərin-dən maraqlanan bir ziyanlı nəslidi.

La Krua özü Misiri, Türkiyəni, İranı qarış-qarış gəzmiş bir çox əlyazmalar toplayaraq vətənə qayıtmışdır. Səyahət zamanı buradakı xalqların adət-ənənələrini, ədəbiyyat və incəsənatını dərindən öyrənmiş və sonrakı yaradıcılıq işlərində həqiqi mənada heyran olduğu, sevərək, ürəyində qıpta etdiyi bu xalqların sənət aləmində əldə etdiklərini qərb dünyasına çatdırmağa çalışmışdır. (403)

Alen Röne Lesaj - (1668-1747)

O, elə ilk yaradıcılıq illərindən, özünü teatr sənətinə bağlayaraq «Teatr Evropol» üçün kiçik həcmli pyeslər yazmağa başlamış və bu məqsəd üçün yunan əsərlərindən tərcümələr etmişdir. Onun bizim tədqiqatla sıx bağlı olan bir müəllifliyini və əlahiddə açıqlamalar üstündə təqdim edəcəyimizi nəzərə alaraq, burada ancaq onun məhz Nizami Gəncəvi ırsını Fransada teatr səhnəsinə gətirmiş bir müəllif olduğunu qeyd etməklə kifayətlənirik.

Lui Nikolo Kleranbo - (1676-1749)

Bu müəllif, musiqişunas və bəstəkar olaraq, fransa musiqi aləmində diqqətlayıq yer tutmuş, bir neçə məşhur saray əsərləri yaradaraq gələcək nəsillərə qoyub getmişdir. Onun da yaradıcılıq yolunda Nizami Gəncəvi motivləri səsləndiyi üçün ayrıca açıqlamalar veriləcəyimizdən yuxarıda deyilənlərlə kifayətlənirik.

O, buludları fəth edən «Günəş» operası, «İki süüitalı orqan kitabı» və başqa əsərlərinin müəllifidir.

Angetil Düperron - (1731-1805)

Məşhur Fransa şərqşünasıdır. Onun bu sahədə olduqca zəngin yaradıcılıq ırsı olub. Bu baxımdan o, «Zənd-Avesta» kitabının tam işlənmiş variantı üzərində Hindistanda apardığı tədqiqatlar zamanı «Nizami Gəncəvi «Xəmsə»sinin orada olduğu barədə verdiyi qiymətli məlumatlar müəllifidir. O, əsil elm fədaisi olmaqla yanaşı, tədqiqat obyektinə dərin məhəbbəti və sevgisi ilə seçilən müəlliflərdən idi. Onun bu fədakarlığı nəticəsində Fransada və ümum Avropada avestaşunaslığın təməli qoyuldu zənd dilinin və qədim İran dilinin öyrənilməsinə zəmin yaratdı. Bu məktəbin dəyərli ənənələrini sonralar Klöcker Bürnuf, Olzozen və başqaları davam etdirdilər.

Sivvestr dō Sasi – (1758-1838)

O da öz öndər və onunla eyni vaxta yaşamış məşhur Fransız ədib və şərqşünasları kimi, öz fəaliyyətində olduqca məhsul-

dar və fədakar olmuş, «Məhəmməddən əvvəl ərəblərin tarixinə dair xatirələr» (Paris – 1785) «Hərarinin təlimi» (1822), «Ərəb dilinin qrammatikası» (1818), Valterin 1775-ci ildə yazmış olduğu «Kandid» əsərində təsvir etdiyi bərabərhüquqlu, azadixablar cəmiyyəti ölkəsi haqqında deyimlərdən çıxış edərək öz utopik anlamını açıqlayır. Məhz Nizaminin «İsgəndərnaması»ndən alma olan bu mövzu ümumiyyətlə Qərb intibahı dövründə ən populyar mövzularından biri idi. «Ümumi qrammatikanın prinsipləri» (1815), «Sasani sülaləsinin medalları və İranın qədim tarixi haqqında bəzi qeydlər» (1793), «Şairlər haqqında xatirə» (1798-1799) əsərlərinin müəllifi olmaqla yanaşı demək olar ki, Fransada şərq dillərini təsis edən ən məhsuldar dilçilərdən biri idi.

O, eyni zamanda «Kəlilə və Dimnə» əsərini tərcümə edərək 1816-ci ildə çap etdirmişdir.

S. dö Sasi, 1769-cu ildə buraxılan, «Müasir klassiklərin kitabxanası» əsərində Nizami Gəncəvi adını, sənətini, yaradıcılığını geniş şəkildə açıqlamağa çalışmışdır. O hətta Şəzi tərəfindən Nizaminin «Leyli və Məcnun» əsərinin tərcümə olunmasını dəqiqliklə sübuta yetirmişdir.

Antuan-Leonor do Şəzi - (1773-1832)

Şəzi səmərəli tərcüməçilik fəaliyyəti ilə Şərq-Qərb ədəbi dialoqoarında əvəzsiz rol oynamış, bir neçə məşhur əsərlərin müəllifidir.

Onun 1814-1827-ci illər arasında tərcümə etdiyi «Ramanaya» epopeyasından «Yadyanadçanın ölümü» epizodu (sanskrit dilindən), 1730-cu ildə isə «Sakuntalanın sankrit və irakrit dilindən tərcümələri), 1831-ci ildə «Əmrənun erotik antologiyasını» tərcümə etməsi və ən nəhayət uzun illər səh-vən qəbul olunan «Leyli və Məcnun» poemasının Nizami adı ilə bağlı olan, əslində isə Caminin əsərinin tərcüməsi bu müəllifə əbədi şöhrət qazandırmışdı.

Jan Batist – Lui Jak Russo - (1780-1831)

Şərq tarixi və ədəbiyyatı toplusu» (Paris – 1817), «Qədim

və müasir İranın tarixi haqqında qeydlər», 1818, Şərq ensiklopediyasını başlamış, lakin qurtara bilmədiyi əsərlərlə tanınan bu diplomat-müəllif Nizami Gəncəvinin tanınması və təbliğ yolunda əvəzsiz xidmətləri ondan ibarətdir ki, XVIII əsrə şairin əsərləri və onun haqqında deyilən ilkin məlumatlı əlyazmaları toplayıb saxlaya bilmüşdür.

Mark Etiyen Katrömer - (1782-1857)

O 1761-ci ildə «Jurnal Aziatik»ın fevral-mart nömrələrində «Müxtəlif Şərq mövzularına dair qeydlər»lə çıxış edərək Nizamidən bəhs edən D.Erblonun «Şərq kitabxanası» ensiklopediyasının adını çəkir və başqa şərq mövzularına da toxunur.

Fridrix Bernard Şaruma - (1793-1869)

Onun əsas fəaliyyət mövzusu şübhəsiz Rusiya ilə bağlı olub və o «Tənqid-təhlil» (1837), «Makedoniyalı İsgəndərin ruslara qarşı həcumu» (1829) «Rus tarixinin öyrənilməsində Şərq dillərinin vacibliyi haqqında» (1834), «Qədim slavyanların tarixi haqqında Məsudinin digər müsəlman müəlliflərinin məlumatı» (1833) kimi əsərlər müəllifidir.

Həqiqətən Nizaminin, uzun, tarixi yolları dövlət sərhədlərini aşaraq XVIII əsrə kimi gəlib çatmış əlyazmaları, Qərb dünyasında bəxtəvərlikdən Şərimaya nəsib olub. O özü qeyd edir ki, Nizami əlyazmalarının 5350 variantına rast gəlib və onun Nizami ırsı ilə bir başa ünsiyyət qurmasına, onun tələbəsi L.F.Spidzagelin «İsgəndərnaması» üzərində işini başavura bilməməsi və vaxtsız ölümü səbəb oldu. Belə ki, yarımqıq qalmış işi ona başa çatdırmaq həvalə olundu və o, Nizaminin yaradıcılığı ilə yaxından tanış oldu və dəyərli tərcümə əsərinin meydana gəlməsində böyük qüvvə sərf etdi.

Teofil Qotye (1811-1872)

Onun incəsənətə əvvəldən olan marağı, poetik ilhamına doğru daha çox meyli nəticədə onu rəssam deyil – ədib, şair-dramaturq etdi. Gözəl əsərlər yazdı ki, bunlardan 1874-cü ildə «Konstantiopol» şəqr həyatından bəhs edən səyahətnaməni,

«Qədim və müasir Rusyanın incəsənət xəzinəsi; 1852-ci ildə isə «Emo və Kamo» («Mirvarılər və incilər») əsərini «İspaniya səyahət» kitablarını göstərə bilərik.

Şarl Defemer (1822-1883)

1858-ci ildə Sədi Şirazinin «Gülüstan» əsəri Şarl Defemerin səyləri nəticəsində yeni bir dildə – fransız dilində səsləndi. Şarlin bir şərqşünas alim kimi fəaliyyəti dairəsində Sədi yaradıcılığı əsaslı təşkil etmiş və «Bustan» əsərinin alman dilində çıxmış tərcüməsi barədə də geniş izahlı məqalə yazmışdır. Onun açıqlamaları sayəsində Azərbaycanın Beyləqan və Gəncə şəhərləri haqqında ətraflı məlumat vermiş və hətta dünnyaya Nizami kimi bir şaxsiyyətin doğum yerinin məhz Gəncə olduğunu qətiyyətlə bildirmişdi. Tədqiqatlarında qətiyyətlə Sədi Şirazi, Qətrən Təbrizi, Əmir Xosrov, Cami kimi şairlərin mənəvi atalarının Nizami olduğunu bildirmiş «Aziatik» jurnalında dəfələrlə məqalələrlə çıxış etmişdir.

Alfons Russo

Etiraf etməliyik ki, az da olsa, Fransada məhz Azərbaycan ədəbiyyatı, onun birbaşa nümayəndələri olan Əbü'l Üla Gəncəvi, Xaqani Şirvani, Nizami Gəncəvi, Məhsəti Gəncəvi, Fələki Şirvani və başqaları haqqında Əlcəzairdə 1741-ci ildə çap etdirdiyi «Şərq parnası» kitabı ilə A.Russo əvəzsiz bir missiyani yerinə yetirmişdir.

Onun bir başa Nizami və Məhsəti yaradıcılığı ilə bağlı fikirlərini sonrakı bölmədə verəcəyimizdən, burada Russo həyat və yaradıcılığı haqqında fikirləri sona çatdırırıq.

Jül Mol – (1800-1878)

O, 1829 «Zərdüst təlimindən parçalar», 1838-1855-ci illər arasında dörd cild həcmində olan Firdovsinin «Şahnamə», 1834-cü ildə Kindinin latin dilində əsərlərini, Taruslu Əbu Tahirin «Darabnamə» 1870 və başqa əsərlərin müəllifi, şərq dillərini tədris edən bir pedaqoq idi. Nizami haqqında mülahizələrini ayrıca verəcəyik.

Bəzi oponentlərimizin Nizami Gəncəvi yaradıcılığından «Xosrov və Şirin» poeması haqqında qeydlərinə cavab olaraq; «Xosrov və Şirin» əsərinin psixoloji-dramatik – xronika ilə zəngin roman olmadığına, onun səhnə üçün yaramadığı fikirlərinə, məşhur fransız şərqşünası, Jül Molun dedikləri ilə cavab vermək istardik. Hələ uzaq 1800-cü illərdə bu fransız alimi Nizami Gəncəvi yaradıcılığını yüksək qiymətləndirməklə yanaşı, şairin yaradıcılıq manerasına dəqiq qiymət vermişdir. Belə ki, o göstərirdi ki, XII əsrдə Fransız yazarları da romanları şeirlə yazardılar. Məhz bu baxımdan çıxarılan nəticə, düzgün sayıla və «Xosrov və Şirin»ın mövzu tutumunu, hadisələrin və surətlərin, tarixi ponaramların rəngarəngliyini nəzərə alaraq, roman kimi qiymətləndirmişdir. Beləliklə şərqşünas fransız alimi tamamilə haqlı olaraq düzgün nəticəyə gəlmüşdür. Bunu sonralar başqa alımlar də təsdiq etmiş, tədqiqat yolu ilə janr məhiyyətini təsdiqləmişdilər.

L.F.Spinagel - (1807)

O bəlkə də Nizami ərsinə daha çox töhvələr verəcəydi, çünki gənc olub şairin «İsgəndərnəma» əsərinin tərcüməçisi kimi mürəkkəb bir prosesə girişmək böyük hünər tələb edən bir amil idi. Əfsus ki bu gözəl şərqşünas gənc ikən qəflətən həyatdan getdi. Lakin Nizami nurunda parlayan bu dühanın da adı tarix boyu yaddaşlarda qalacaqdır.

Qustav Düğa - (1824-1894)

Onun tərəfindən Ərəb və Fransız dillərinin qramatikası (1854), «XII əsrən XIX əsrə qədər Avropa şərqşünasalar (1868-1870), «Müsəlman ölkələrinin tarixi coğrafiya və şərq dərsliyinə əlavə» (1873). Onun ən böyük işi «Müsəlman teologiyası fəlsəfəsinin tarixi» əsəridir ki, onun qeydində görə hələ 1070-ci illərdə Şərqdə «Nizamiyyə» akademiyası fəaliyyətdə olub bu təhsil ocağının əhəmiyyətini onda görür ki, buradan çıxan alim və sənət adamları sonralar qərbin ən çox sevdiyi və qiymətləndirdiyi şəxslərə çevriliblər.

Pyer Larus

1852-ci ildə məşhur «Larus» nəşriyyatının təməlini qoyan Pyerin adı əbədi olaraq dünya ədəbi istiqaməti arasında iz qoyur.

15 cildlik bu lügət ilk dəfə 1865-76-ci illərdə ikinci dəfə isə 1878-1880-ci illər arasında nəşr olunaraq öz yayımına görə dünyada ən birincilər sırasındadır, desək səhv etmərik.

Bizim üçün önemli odur ki, məhz bu lügətdə verilən bir çox şərqi mövzuları, bir tarixi fakt kimi əsas amila çevrilmişdir.

Bizim yuxarıda qeyd etdiyimiz kimi, qərb dünyasında Nizami irsi və məlumatların yayılmasında belə mətbü orqanlarının fəaliyyəti əvəzsiz və dəyərlidir. Odur ki, «La rus» Azərbaycan Nizamişünaslığının inkişaflı tədqiqat primatrında əvəzsiz rol oynayıb və oynamaqdadır.

İ.L.Klerambol

Deyilənə görə fransız dilinə Nizaminin «Xəmsə»si məhz bu müəllif tərəfindən tam tərcümə olunub. Lakin bu deyilən faktların təsdiqi əfsus ki, bu günə kimi Azərbaycan oxucusuna məlum deyil. Fərziyyə isə qoy sevindirici bir fakt kimi nəzərimizdə olsun.

Lö Baron do Bay - (1853-1931)

Bu ad çox əfsuslar olsun ki, Azərbaycan ədəbi və tarixi dərslik və elmi əsərlərində demək olar ki, az məlum olan və diqqətlərdən yaxınmış bir Fransız elm xadimidir. Halbuki, fikrimizi təsdiqləyəcək səbəb odur ki, bu adda elm xadimi ilk dəfə Nizami vətənинə ayaq basmış, doğma Gəncəyə gələrək Nizami yurdunu ziyarət etmiş bir şəxs idi. O, başqa əsərləri ilə yanaşı əlahiddə olaraq yazmış olduğu «Dərbənddən Gəncəyə qədər tatarlar (yəni Azərbaycan türkləri F.M.Rz.)» əsərini 1901-ci ildə çap etdirib. O bu əsərində Azərbaycan ədəbiyyatına və tarixinə geniş yer vermiş, abidələri və qədim kurqanları haqqında fikir yürütmiş, çoxlu tarixi sənədlərdən istifadə etmişdir.

Bu gün müstəqillik dövrünü yaşayan vətənimizdə olduqca

dəyərli olan belə bir əsərin Nizami həyatını tədqiq edən bir fakt kimi çap olunub yeni nəslə təqdim edilməsi necə də vacibdir...

Jan Darmsteter (1849-1894)

Onun yaradıcılığında başqa sahələrlə yanaşı diqqətimizi daha çox cəlb edən «Şərqşünaslıq axtarışlarında» adlı əsəridir ki, o burada Nizami Gəncəvi yaradıcılığına üz tutmuş, başqa müəlliflərlə yanaşı, İsgəndər haqqında olan əsərə ümumi nəzər yetirməklə bərabər şairin «İsgəndərnəmə»sini də təhlil edib, yüksək qiymətləndirmişdir.

Lüsyen Buva

Bu müəllifdə mütləq bu siyahıda öz yerini tutmalı və əlahiddə qeyd olunmalıdır. Ona görə ki, bəlkə də, bütün Avropa ədəbi aləmində yazılmış əsərlər arasında, onun yazmış olduğu «İki dilin mübahisəsi» məqalə olsa da, olduqca dəyərli bir məsələyə toxunmuş və qərb dünyasını imperiya, hegemon, orta əsr hakim dili və onun başqa xalq və dillər qarşısında qoymuş olduğu problemləri açıqlamağa çalışmışdır. Yalnız aşağıda bu məqalədən verilən parçanı (Ə.Sərkəroğlu tərcüməsində), verməklə onun qayəsinin nə qədər beynəlmiləl, dünyəvi olduğunu açıqlamış olarıq: «...Türklər fars dilini özləri üçün ali dil kimi qəbul etmişdilər. O dövrə türk məişəli şairlərin əksəriyyəti farsca yazırı. Onlar fars ədəbiyyatını nümunə hesab edirdilər. Əmir Xosrov Dəhləvi, Sədi, Hafız, Xaqani, Cami, Əlişir Nəvai farsca yazan ən böyük şairlərdir. Əlişir Nəvai də onlardan geri qalmır, onlara valeh olduğunu gizlətmir. Nəvai bu şairlərə müəllimləri kimi baxır. Lakin onlar farsca yazdıqlarını türkçə də yaza bilərdilər» (159).

Burada müəllif sanki dahi şairimiz Nizaminin «Leyli və Məcnun»dakı dil haqqında fikirlərinə həyan çıxır və eyni zamanda milli mintalitetimizə xas olan qüdrətli yaradıcılıq məhvərinə malik olmağımızı inamlı qeyd ediridi.

Röne Patri

Bu fransız şərqşünasının çap etdirdiyi «İran çələngi» adlı bir kitabdır ki, bu gündü sənətşünaslığda Nizami motivlərinin miniətür sənətində özünə necə yer tutduğunu əyani görməyə və qiymətləndirməyə əla dəstəvuzdur. O bunu olduqca orijinal bir formada həll edərək, ilk önce Nizaminin «Sirlər xəzinəsi»ndən «Peygəmbərin meracı» hissəsini, «Xosrov və Şirin» poemasından «Şirin çeşma başında» hissəsini, «Görüş» başlığı altında, «Yeddi gözəl» poemasından isə «Ağ şahzadənin nəqli» hissəsini fransız dilinə tərcümədə verdikdən sonra, Nizami motivlərinə çəkilmış miniəturləridə verilmişdi. Bu təsviri sənət əsərləri haqqında əlavə qeydimiz olacaq.

Röne Patri özünün müəllifi olduğu «İran çələngi» kitabında Nizami Gəncəvi əsərlərinin mövzuları əsasında çəkilmiş çoxsaylı miniatürəldən nümunələri yerləşdirmiş və bununla da ŞƏRQ rəngkarlıq sənətində də Nizami Gəncəvi əsərlərdən alınmış süjetlərinin hegamonluq təşkil etdiyini, şərq rəngkarlıq sənətinin XII əsrən sonra inkişaf etməsində oynadığı rolun bəhrəli zəmin olduğunu göstərib, Qərb dünyasına nümayiş etdirmiştir. Bu tədqiqatın davamına biz M.Lü Dübönün 1841-ci ildə Parisdə çap olunmuş İran kitabının tərtibində rast gəlirik. Yəni əslində bu, Röne Patri'dən önce, işq üzü görmüş bir əsərdir. Belə ki, müəllif burada hərəsi ayrıca vərəqdə 86 şəkil və 2 ədəd xəritə yerləşdirmiştir.

Fransua-Alfons Bolən - (1817-1877)

O da bir şərqşunas kimi, formallaşma dövrünü bir başa Türkiyədə tərcüməçi və şəfir olduğu müddətdə nail olmuşdur. Bəhrəli bir yaradıcı şəxs kimi şərq ədəbi mühütündə nümunələr işlənmişdir. Əlişir Nəvai haqqında əsas fikirlərini ədəbi və bibliografik məqaləsində ((1861), «Jurnal Aziatik») toxummuşdur.

«Müxtəlif mövzularda yazan Əlişir Nəvai - Əmir Xosrov Dəhləvi, Nizami Gəncəvi, Əbdürrəhman Cami kimi sənətkarlardan ruhlanmış və dərs almışdır. O, Əmir Xosrov, Nizami və Caminin üslub və yaradıcılıq tərzini təqlid etmişdir...»

O, Nizami Gəncəvinin təqlid olunan əsərləri arasında «Xosrov və Şirin», «Leyli və Məcnun», «Yeddi gözəl», «İsgəndərnəmə»nin adını çırır.

O, eyni zamanda, Şərqə aid və xüsusən də Türkiye və müsəlman hüququna dair bir neçə əsərin müəllifidir.

Barbiye do Meynar (Kazimir Adryen) - (1827-1908)

Onun tərəfindən görülen işləri nəzərdən keçirdərkən, burada konkret olaraq Məsudi «Türkçə fransızca lügət (Barbiye dö Meynarla birgə (1881-86) «Iranda poeziya» (1878) kimi dəyərli əsərlər müəllifi olduğunu görürük. Məsələn o «İran poeziyası» kitabında Ənvəri, Əbdül Ətayı, Əbü Üla (Əla) Mürzi, Mütənəbbi, Hafız, Əbu Nəvəs, Sədi, Xaqani, Cami və başqa larından söhbət açır və bu an Xaqani və Nizami yaradıcılığı barəsində müyyəyen qədər geniş məlumatlar verməyə çalışır. Əlbəttə ki, XII əsr ədəbi mühiti və bu mühitə Nizami Gəncəvi yaradıcılığının gətirmiş olduğu yeni ab-hava, yaradıcılıq üslubu və bu üslubun sonralar Qərb ədəbi mühitina təsirində tutarlı dəlillərlə söhbət açır. Bizim üçün ən önəmlı cəhət bu şərqşünasın yaradıcılığında o haldır ki, başqa sahələrdə olduğu kimi, o burada da qətiyyətlə göstərərək, qeyd edir ki, Nizami əsərlərindən gəlmə motiv və süjetlər Kreyten do Trua, Volter, Molyer, Peti do La Krua, Balzak yaradıcılığında özünü aydın biruza verir. Heç bir şəkk-sübħə olmadan bu hadisələrdə dahi Nizami dəsti-xətti, ab-havası, şərq mehi duyulur. Və bu uzaq hələ XIII əsrə yaranmış, sonrakı əsrlərdə cilalanaraq əsl fransız dastanına çevrilmiş «Okesen və Nikolet» əsərində, bu ab-hava daha açıq duyulur. Məhz Nizami ərsinə, yaradıcılığına yüksək qiymət vermiş Barbiye dö Meynar yaradıcılığı, bu gün də Azərbaycan elmi üçün unudulmayacaq bir fransız tədqiqatçısı olaraq qalacaqdır.

Öjen Levak

Onun tərəfindən «İran mifləri və əfsanələri» kitabını 1880-ci ildə çap etdirərkən sonra bu əsərin bütün süjet, tədqiqat və düşüncələr mənbəyini açıqlayarkən «Avesta», onun ya-

ranma-yayılma, Qədim Yunan-Roma və sonralar Qərb dünəyi üçün necə bir əvəzolunmaz yaradıcılıq mənbəyinə çevril-diyini əyani görürük. O, Aristofan, Platon, Aristotel, Vergili, Onidi də tutmuş Bokkaçço, Titus, Livus, Dante, Arioste, Per-ro, Lefanten kimi sənətkarların da, Şərq mənbələri üstündə öz yaradıcılıqlarını qurmuş olduqlarını, Şərqiñ ən titanik, ədəbi irsi olan «Avesta»dan bəhrələndiklərini sübut etmişdi.

M.Lui Dübö (1708-1863)

Bu müəllif 1841-ci ildə «İran» adlı bir kitab yazmış və başqa sahələrlə bərabər Xaqani, Fəlki, Əttari, Ənvəri, Rüdəki, Cami və başqa şairlərin yaradıcılığına yüksək qiymət vermişdi.

M.Urbən Buryan

Nizami Gəncəvinin «İsgəndərnəmə» poeması, Buryanın verdiyi məlumatə görə Avropada ən çox istifadə olunub, Aleksandr tarixini öyrənənlər üçün əvəzsiz mənbədir.

Öjen Obən

O, «Müasir İran» adlı kitabında yazdı: «Azərbaycanı gəzərkən Hacı Əhməd adlı bir nəfərlər görəsdüm. O, paltalarının arasından dəricildli bir kitab çıxardı. Kitabın içində bir neçə dəftər var idi. Hacı Əhməd, Nizami Gəncəvinin adını çəkərək «İsgəndərnəmə»dən köçürülmüş parçaları mənə oxudu» – kimi heyranedici, dahi söz ustadının yaradıcılığına olan mərağrı sübuta yetirəcək bir faktiki məlumat vermişdir.

Kitabda diqqəti cəlb edən ən önəmlı məqamlardan biri də, Azərbaycan musiqisi haqqında ətraflı qeydlərdir. Doğrudur, bu açıqlamalarda bir çox gözə çarpacaq səhv fikirlər vardır. Ancaq burada ən başlıca və müsbət cəhət ondan ibarətdir ki, musiqimizdə sözsüz ifa olunan melodiyalara – rəqs, sözlə oxunanlara – təsnif deyildiyini qeyd edib. «Avaz isə – çalgı ilə müşaiyət olunan ciddi musiqidir», kimi fikirlər söyləmişdir.

Yəni bu fikirlər fərdi olmaqla yanaşı, o qeydlərə görə bizdə 12 mügam olub və bu mügamlar bütün tərkib hissələrlə

birlikdə «dəsgah» adlanırı. Burada «Şur», «Mahur», «Hummayun», «Dügah», «Segah» və başqa mügamların adlarını çəkmiş, onlara xas olan melodiya ahəngi haqqında məlumat vermişdir.

«Müasir İran» adlı kitabı 1908-ci ildə Parisdə çap etdirən bu müəllif də, ilk növbədə səyyah kimi İran və Azərbaycanda 1906-1907-ci illərdə olmuş çoxlu materiallar toplayaraq, bu əsərdə yerləşdirmişdi. Məhz bu səyahəti nəticəsində o öz kitabında Azərbaycan xalqının adət-ənənələri, dini görüşləri, bayramları, musiqi və xalçaçılıq sənətlərini qabartmaqla başqa sənət növləri haqqında da ətraflı məlumatlar vermiş, ədəbi yaradıcılıq haqqında öz təəssüratını açıqlamışdır. Əlbətə ki, bu kitabda səhv fikirlər, açıqlamalar, müləhizələr az deyildir. Bu da həqiqi mənənə tarixi və milli irlərdən az məlumatlı olmaqdən, eşitdiklərinin dərin düşüncə meyarlarından keçirməməkdən irləli gəlirdi. Bütün bunlara baxmayaraq, bu kitabda bizim üçün yaxın və öyrənilməli bir şərqşünəsa məlumat mənbəyinə çevirmiştir.

Artur Sristansen

«İran demonologiyası haqqında esse» əsəri 1941-ci ildə çapdan çıxan orijinal bir mövzulara toxunmaqla, o, bu kitabında «Div, pəri və ajdaha qədim İran epopeyasında» bölməsində, milli irlərimizdə inanc tiplərinə real və qeyri-real mövqeləri təsir imkanları nəzərdən keçirilir və hətta Nizami Gəncəvi yaradıcılığında bu kimi açıqlama – obrazlı təsvirlərin da öz əksini tapmasını, güclü elmi anlam üstündə açıqlayırdı. Baxın «Xosrov və Şirin» poemasında Fərhad öz halını açıqlamaq üçün necə gözəl bir ibarə söyləyir: «Mən div deyiləm ki, insanlardan qaçam». (66, s.193)

*«Gəl bir insan kimi canımı sənə insar edim
Axi mən div deyiləm ki, insandan qaçım»* səh.193

Beləliklə yeni, orijinal araşdırılmalara qədəm qoyan fransız şərqşünaslığında, artan maraqlanın belə orijinal tədqiqat işləri-

nin - mövzularının doğduğuna və tükənməzliyinə bir işaretdir kimi fikirləri təsdiqəci prosesdir.

Jorj Friley

1909-cu ildə yazdığı «Ədəbi İran» əsəri ilə diqqəti cəlb edir, çünki o da başqa adlarını çəkdiyimiz müəlliflər kimi, öz əsərlərində məhz Nizami həyatına və ırsınə geniş yer vermiş əsərləri haqqında əhatəli anlam və açıqlamalar verməklə ya-naşı, bəzi poemalardan parçaları da fransız dilinə sərbəst olaraq tərcümə etmişdir.

M.Utsma

Bu müəllif, «Səlcuqların tarixi» əsərini yazarkən, əslində İbn Bibinin «Tarix» əsərini sanki tərcümə etmiş, ona geniş giriş yazıqla, tarixdə iz qoymuşdur. Bu əsərdə Nizami həyatı ilə bağlı, olduqca maraqlı bir faktı verməklə, bu müəllifin səyəsində məlumatlanaraq əvvəlki hissələrdə fikrimizi isbat etmək üçün ona isnad etmişik.

Jan Dönî

Bizim üçün olduqca qiymətli məlumatlar çatdırın fransız müəlliflərindən biri olmaqla, Dönî «Türk dilinin qrammatikası» əsərində Nizami Gəncəvi haqqında olduqca maraqlı faktlara toxunubdur.

Yəni onun verdiyi məlumatə əsaslanaraq, Nizami Gəncəvinin «Xosrov və Şirin» poeması ilk dəfə türkcəyə, qıpçaq şairi Bərgə Fəqih tərəfindən 1383-cü ildə tərcümə edildiyini qətiyyətlə bildirmiş və bu nəticə ilə razılışaraq, orta əsrlərdə ilk Nizami orijinal əsərinə, tərcümə variantı ilə qarşılaşmış olarıq!

Baron Karro do Bo

O «İslam mütəfəkkirləri» kitabının müəllifidir. Onun bu kitabında bizim üçün maraqlı olan, Nizami, Füzuli və Mirzə Şəfi Vazehə həsr olunmuş açıqlamalarıdır. Ümumi açıqlamlarda o, ümum Şərq və Qərb poetik ədəbi əlaqələri, romantik janrin yayılma prosesini, onların görkəmlə nümayəndələri haqqında fikirlər yürüdərkən Nizami ırsınə geniş yer vermişdi...

E.Beoše - (1870-1937)

Bu zəhmətkeş şərqsünasın sayəsində, dünya onun tərəfin-dən tərtib olunmuş «Ərəb, fars və türk əlyazmaları katoloqu» (1932) I cild, (1933) – II cild kimi, qiymətli bir mirasa sahibdir. Burada toplanmış bütün şərqi ədib və yazarları arasında Nizaminin necə ucada durduğunu, qüdrətli söz əhli olduğunu, bir daha görür və inamlı bir faktoloji əsas əldə etmiş oluruq.

Lui Masinon

«Orta əsr İran mütəfəkkirlərinin dünyəvi mənəvi sərvətləri - ərəb svilizasiyasının əsasıdır» adı altında çap olunan kollektiv müəllifli bu kitabın sahifələrində Masinonun da tədqiqatı yer tutub. Bir qeydi etməklə bu müəllifə əlahiddə yanaşma sabəbini fikrimizi də açıqlamaqla tamamlamaq istəyirik. «Türk-azəri ölkələri adlanan bütün ölkələr unutmamalıdırular ki, Gəncə, Nizaminin vətəni olduğu kimi, onlar da Nizaminin vətənidirlər» (səh.80. Ə.Sərkəroğlu).

M.Mole

Ona görə, epopeya janrı Nizami Gəncəvinin əsərlərində ən uca zirvəyə qalxmışdır. Nizamidən sonra gələn bütün epopeya yazarları böyük Azərbaycan şairini təqlid etmişdilər!..

«Müqayisəli ədəbiyyat» kitabının müəllifləri olaraq Şərq ədəbiyyatının fransız ədəbi mühitində təsiri barəsində ətraflı söhbət açmışdır.

Heydər Bamatə

1988-ci ildə «İslam dünyası» adlı kitabın müəllifidir. Burada bədii hissə deyilən bölməsi 3 fəsilə bölünüb. 1 fəsil «Ərəb poeziyası», 2 fəsil «İran poeziyası», 3 fəsil «Türk poeziyası» adlanıb və elə bu fəsildə müəllif Nizami Gəncəvi yaradıcılığın-dan, həyat və ömr yoluundan söhbət açır!

Reto R.Bezola

1963-cü ildə çıxan «Qərbədə saray həyatının mənşəyi və emələ gəlməsi» (500-1200-ci illər), kitabının müəllifi kimi o,

orijinal fikirlər söyləmiş və Nizami əsərlərini də saray ədəbiyatı nümunələri saymışdır. Bunun yanlış olduğunu, daha geniş mənə kəsb etdiyini qeyd etməklə, bu müəllif haqqında fikrimizi tamamlayırıq.

Anri Masse - (1886-1969)

Bütün fəaliyyətini nazərə almadan, yalnız onu qeyd etmək istərdik ki, Massenin «İran antologiyası» kitabı, daha dolğun və qiymətli fikirlərlə zəngindir. Eyni zamanda o, «Xosrov və Şirin» poemasını tam tərcümə edərək, fransız dilində çap etdirib. (daha dəqiq desək, çap işi onun ölümündən sonra baş veribdir)

Marsel Egret

1959-cu ildə çap etdirdiyi «Sovet Şərqi» kitabında, o da Nizami Gəncəvinidən söz açmışdır. Əlbəttə onun bizim dahi şairimiz haqqında fikir söyləməsi çox xoşdur, lakin qeyd etməliyik ki, bu fikirlər qarşısında başqa fransız alim və şairlərinin fikirləri daha çox diqqətəlayiq, məzmunludur.

Lui Araqon (1897-1982)

Bu fransız şair-ədib və siyasi xadiminin yaradıcılıq bazası XX əsr fransız ədibləri arasında bizim üçün ən önəmlisi «Sovet ədəbiyyat» və onun bölmələrindən biri olan «Azərbaycan ədəbiyyatı» və Nizami Gəncəviyə» həsr olunan bölməsidir.

Bu bölmədə Azərbaycan ədəbiyyatının zəngin və qədimliyindən səhbət açan müəllif, Nizami Gəncəvi yaradıcılığına xüsusi qiymət vermiş, onun poemaları ilə səsleşən motivlərin xüsusi qiymətini təsdiq etmişdir. Nizami ilə eyni vaxtda yaradıcılıqla məşğul olan ədib və şairlərin də adlarını çəkmışdır. Əsərlərindən nümunələr göstərmişdir. Belə ki, dünyəvi, cahansüməl poeziya olimpində yer tutmuş Aristotel, Sokrat və Nizami yaradıcılığıla Qotye, O'Aros, Aleksandr də Bernoy, Lamber Lo Tor, Bernua do Santimor, Bake do Norman, Mori do Frans, Jan Bodel, D'Aras və başqalarının ideya, bərabər hüquqlu, yaradıcı ya-

xınlığı olduğunu iddia etmək, yaradıcılıq maneralarının bərabər səviyyəli və bu kimi başqa deyilənlərə nə deyək? Axi, Şərq intibahının poeziya zirvəsinin şahının yaradıcılığı, çox kiçik bir dairədə tanınan, müəyyən şübhəsiz ədəbi naxışı olan və Fransa oxucusuna məlum olan bu XII əsr yazarları, necə Nizami ilə eyniləşdirilə bilər? Onda, gəlin biz də, Hüqo kimi qüdrətli fransız yazarını Çapekla eyniləşdirək. Axi Çapek də birinci dünya müharibəsinin «Səfirlərindən» yazmış müəllifdi. Hüqonun «Səfirləri» ilə, Çapketin «Səfilleri» arasında olan fərqi yaqın ki, duyduz. Halbuki, Fransa və Çexiya heç də bir-birindən çox da uzaq ölkələr deyillər. Lakin Hüqo dünyalıq, fəlakəti, bəşəri hissələri qarşısında, Çapek necə də üryan, primitiv və lətifəlidir. Hələ biz burada hər iki yazarın poetik hünərini ölçüya almırıq. Ancaq hazır məməlatın dünya ədəbi kontekstində tutduğu mövqeyində danışırıq.

Bəli L.Araqon Nizami yaradıcılığını yüksək qiymətləndirmiş, lakin Şərq intibahının yetişdirdiyi dühanın ırsinə nədənsə müqayisəli yanaşmağa səy göstərir, fransa ədəbi mühitinin zəngin mövzulu olduğunu qabartmağa çalışır. Halbuki, heç də ondan zəif, fəlsəfi aparatı – dünyagörüşü az olmayan neçənəcə öncül fransız alim və yazarları Nizami qüdrətini dünya şöhrətli, şeir hakimini öz ədəbi vergiləri ilə tənləşdirməyə səy göstərməmiş, mövzu yaxınlığını, Şərq şairinin qüdrəti sayəsində baş verdiyini təkidlə öz açıqlamalarında qeyd etməyə çalışmışdır.

Deməli XX əsrin ortalarında dünya ədəbi-mədəni mühitində baş verən bütün istiləşmələrə baxmayaqaraq, avropasentrist mövqə hələ də var idi və qalmaqdadır.

Biz bu məsələlərdə nə üçün yeni açıqlamalara ehtiyac olduğunu yenidən öндəmə gətiririk? Ona görə ki, buraxılmış səhvlərə artıq cavab verməyin vaxtıdır. Hərə öz qiymətini la-yiqincə və tarixi həqiqətlərə uyğun olmalıdır. Əgər bu gün bunları etməsək, sonra gec olar. Nə isə, L.Araqon bütün bu yuxarıda dediklərimizlə yanaşı, Nizami ırsinə XX əsr prizmasından yanaşmağa çalışmış və bununla da Qərbin Şərqə olan marağının heç zaman sönməyəcəyini bir daha sübut etmişdi.

Bu, yuxarıda adlarını çəkdiyimiz fransa şərqşunas, ədib və yazarlarının siyahısı tam deyildir və əlbəttə ki, bunların sayı daha çoxdur. Lakin mövzumuzla bağlı olan və bizim cüretə deyə biləcəyimiz fikir ondan ibarətdir ki, məhz dünyada ilk professional Nizami mövzularının səhnəyə gəlmişdə fransa incəsənət aləmi ilə bağlıdır.

Bəli məhz fransız dramaturqları və bəstəkarları ilk dəfə olaraq belə duyum nümayiş etdirmiş və olduqca gözəl səhnə əsərləri yaratmışdır.

Onu da qeyd etmək istərdik ki, əfsuslar olsun ki, M.Ə.Rəsulzadə, Ə.Sərkər-oğlu kimi tədqiqatçılar demak olar ki, o qədər az saydadılar ki, hər hansı klassiklərimizin və ya klassik əsərlərin başqa xalqların dilinə tərcümələri haqqında məlumatlar verirkən, bu işlərin incəsənət ələmində də təsiri nəzərdən keçirməyə çalışın. Odur ki, yalnız bu qeydimizlə kifayətlənib, Nizami yaradıcılığına yeni, bir cəhətdən işq salan fransız dramaturqlarının əldə etdikləri nailiyyətlər haqqında, əlimizdə olan cüzi məlumatlar əsasında açıqlamaları verək.

Şübəsiz Nizami irlisinin səhnə sənətinə qovuşmasının məhz Fransada baş verəsi də təsadüfi hal deyildi. Yəqin buna səbəblərdən ən başlıcası fransız ruhunun çılgın təbiəti - romantik mehvərli əsaslar üstündə köklənməsidir. Yəni Azərbaycan vətəndaşı ilə (ümmü qafqaz götürülsə daha doğru olar), fransız vətəndaşının poetikaya vurğunluğu, faciəvi anamlara qarşı yönümlü olmaları, şəqraq gülüşlü komik lətifəbaz olmaları buna səbəbdidir. Çünkü nə alman, nə ingilis düşüncə tərzi bu anamlar üstündə köklənməyiblər. Özü də, bir çox yuxarıdakı xassələr ilə fransızlara yaxın, bəlkə də daha poetik olmalarına baxmayaraq, İtaliya dramaturgiyası bu sahədə onlardan geri qaldılar. Həlbuki demək olar ki, ilk addımı onlar atmışdilar. Ancaq... necə deyərlər bu «bir atılmış barıtə bənzədi».

Fransa isə başladığı bu işi durmadan irəli apararaq, Nizami əsərlərinin səhnəyə gəlişi işində, əsl ana qoynu kimi əziz və istəkli oldu.

Avropa xalqları arasında, Şərqə belə meyilli mövqedə duran, öz ədəbi və mədəni inkişafını bu mehvərdən qidalanma üstündə quran, Fransa, öz qonşularından eyni zamanda öz demokratikliyi, ekzotikaya həvəslə, şərqi anlamına qarşı açıq, konsevatoruluqdan uzaq olduğuna görə və ən nəhayət bir çox qərb səyyah və dipkorpus işçilərindən fərqli olaraq, fransız şərqşunası - ədib, dipkopus xadimi, Şərqi, onun fəlsəfi, mədəni-mənəvi sərvətini dərindən öyrənməyə, bir çox halları anlayıb özləri üçün anamlı etməyə nail olduqlarına görə, məhz bu proses Fransa ədəbi dramaturji mühitində gözəl bəhrələr verə bildi.

Qeyd etdiyimiz kimi, bütün tarix boyu xalqlar arasında «toplар sussun, muzalar danışın» prinsipi üstündə qurulan münasibətlər, ən gözəl, bəşəri əsərlərin meydana gəlması, yeni ixtiraların insanlığın istifadəsinə verilməsi, get-gəlin, ticarətin inkişafına səbəb olan ən yüksək bir ünsiyyət formasıdır. Bu baxımdan mədəniyyətlər arasında körpülərdən biri də tərcümə işidir. Onun sayasında təcrübə, ünsiyyət, görüşüb-götürmə prinsipi realizə olunur.

Odur ki, orta əsrlərdən başlanan Qərb dünyası, həm də Avropa, yalnız Azərbaycanla deyil, eyni zamanda ümum Şərqi ədəbi irlisi ilə ilk növbədə tərcümələr vasitəsilə tanış olmuşdur.

Tədqiqatçı alımların qətiyyətlə yoxlanılmış faktlar üstündə qeyd etdiklərinə görə, Nizami Gəncəvi əsərlərinin süjetləri artıq XIII əsrənən başlayaraq inkişaflı xətdə, son dövrlərə qədər ardıcıl olaraq istifadə etmişdir.

Bizim mövzumuzla əlaqədar olaraq Fransa teatr sənətinə Nizami süjet və qəhrəmanlarını götəren müəllif şübhəsiz **Alen Röne Lesajd**dir. Onun yaşadığı XVII əsrə Fransada Nizami əsərlərini çoxsaylı variantları var idi və şübhəsiz Lesaj qabil bir dramaturq kimi, bunları diqqətdən yayındırı bilməzdə və nəticədə məhz onun sayasında, «Komediy Fransız» teatri üçün Nizaminin «Yeddi gözəl» poemasını seçmiş oldu. Bu seçim sanki tarixin əmri ilə Lesaja çatdırılmışdı. Çünkü Nizami kimi bir dühanın əsərinin qoca dünya adlanan, Avropanın ədəbi mühitində necə səs-küylə, sensasion bir hadisə kimi daxil

olub, onun uzun əşrlik sükünetini pozmuşdursa, məhz teatr sənətinə də gəlişi, ancaq belə olmalı idi.

Yəni Nizami Gəncəvinin «Yeddi gözəl» poeması əsasında «Xeyir və şər», «Çin şahzadəsi» əsərlərini opera kimi işləyərək, oynaq, hadisələri romantik aura ilə əhatə edərək, şərq ekzotikası kimi səhnədə gözəl əsərlər yaradaraq 1721-ci ildə «Komedi Fransız» da səhnəyə qoydurur. Nəticə doğrudan da gözlənilməz və hədsiz söz-söhbətlərə səbəb olan bir hala çevrilir. Belə ki, 1721-ci ildə səhnəyə qoyulmuş bu əsər nə az, nə çox düz 14 il, yəni 1735-ci ilə ilə kimi bu teatrin səhnəsini bəzəyən ən gözəl tamaşaçaya çevirilir. Bu günkü prizmadan sənət anlamı çərçivəsindən baxarkən, o qənaətə gəlmək olar ki, Avropa opera teatrı aləmində belə bir sensasion tamaşanın olduğuna şahid bilmirik. Əgər bu olsaydı, mütləq o barədə, yəni Nizami süjetləri əsasında yazılmış bu əsər haqqında belə geniş məlumat verilməz və uzun müddətliliyi göstərilməzdi.

Lesajin belə uğurlu bir ənənəyə başlaması, bunun elə bir ajiotaja, səs-küya, sensasion bir hadisəyə çevrilməsi, çox qısa bir tarixi dövrdə, əcnəbi bir müəllif olan Nizami əsərlərinin süjetləri Fransa və ümum Avropa ərazisində yeni-yeni səhnə əsərlərinin yaranmasına əsas mənbə olmuşdur. Beləki artıq yuxarıda yenə də qeyd etdiyimiz kimi Lui Nikola Kleranbol da bundan ruhlanaraq 1721-1735-ci illər arasında uğurlu səhnə yaşantılara səbəb olan, gözlənilməz sənət uğuru kimi o dövrün mətbuat və ictimaiyyətində böyük maraqla qeyd olunan, bəli düz 14 il səhnədən düşməyən, Nizami Gəncəvinin «Yeddi gözəl» poeması əsasında Lesajin yazdığı əsər kimi, bir əsər yazmış, lakin onun tərcümə etdiyi və üzərində işlədiyi opera deyilənlərə görə indiyə kimi Paris Milli Kitabxanasında saxlanılır.

L.N.Kleranbolun bizcə həyata keçirmiş olduğu və «Yeddi gözəl» süjetlərində bəhrələnərək yeni opera yazmazdan öncə, yazmış olduğu «Buludları fəth edən günəş» operası onu deməyə əsas verir ki, poetik ruhuna, şəraq musiqisini, dinamik süjet xəttinə malik olan və o dövr üçün avangard olan belə bir opera müəllifinin özü tərəfindən, sevilə-sevilə tərcümə olunan

və üzərində uzun müddət yaradıcılıq işi aparan bir şəxsin yaratdığı əsər daha qüdrətli bir səhnə əsəri ola bilərdi. Sadəcə, görünür yenə də Lesajin ondan önce bu əsəri yazması və 14 il ərzində «Komedi Fransez»i səhnəsində düşməməsi, onu bu addımı atmağa qoymamış və o əsər bu günə kimi işq üzü görmüşdür.

1778-ci ildə Fransa teatr mühitində yenə də sensasion bir hadisə baş verir. Məşhur fransız ədəbiyyatçunası J.N.Katromer, Puasinin nəvəsi, La Arp öz marağına uyğun olaraq, şərq mövzularının fantastik, qeyri adı fabula və süjetini nəzərə alaraq, qəhrəmanların düşdüyü vəziyyətləri çox vaxt az qala faciə ilə sonlaşma gedisiindən ruhlanaraq, «Min bir gecə» nəğilləri əsasında «BARMESİB» faciəsini yazmış və həmən əsər 1778-ci ildə «Komedi Frans Teatr»ın səhnəsində tamaşaçaya qoyulmuşdur. Deyilənə görə musiqi tərtibatı xüsusiylə xoşagəlimli və təsirlidi.

Teofil Qotiye yaradıcılığında Nizami Gəncəvi şəxsiyyətinə və yaradıcılığına etdiyi hörmət-məhəbbət və heyranlığına sübut ola biləcək bir nümunəni burada bütövlükdə vermək istədim.

*«Cahan mübtəlaikən torpaq fəthinə,
Top-tüfəng səsini garərəm snə
Höte «Şərq divanı» bəxş etdi ona
Rövnəq olsun, dedi – sənat insana.»*

*Çevrildi Nizami, Şekspir yenə,
İllham mənbəyinə Sandəl atrıtsək,
Qələmindən çıxan hər nəğmasına
İllham pərisi də köks ötürəcək.*

*Höte Şərq ruhundan qidalanaraq
Bəzzən Hafız sayaq, Nizamisayaq,
Tərk-i-dünya oldu, bir bax ey fələk.*

*Hayatım keçmədi boş yerə, inan!
Tuşana, çovguna məhəl qoymadan
Mən də seir düzdüm «Mirvarilər» tək!*
(tərcümə Əsgər Sərkəroğluñundur)

3.3. Almanya

Əlbətə ön hissədə Fransada, Nizami irsinə olan marağın geniş ponaramını göstərdikdən sonra, Almaniyada ona və onun irsinə olan marağın fərqli cəhətlərindən danışmaya bilmərik. Çünkü sahibləri, başda Höte və Şiller olmaqla bir çoxları, Nizami şəxsiyyəti və irsi ilə dərindən maraqlanmış, parlaq elmi, tarixi və bədii əsərlər yaratmışdır. Biz hətta qeyd edə bilərik ki, bu işlər daha tutarlı, faktoloji və bədii vüsətli, səviyyəli olmaqla bərabər, praktik kəmiyyəti də yüksək olmuşdu. Çünkü indiki dünyəvi ölçü anlamından yanaşılsa, onda aydın olur ki, Qərbin poetik, romantik vurğunluq məkanı olan Fransadan fərqli olaraq, Almaniya daha çox soyuqsanlı, praqmatik anlam üstündə Şərqi fəlsəfəsi, poetik anlamına dünyəvi deyil, regional bir nailiyyət kimi yanaşmağa üstünlük verilmişdi. Lakin bunun səhv olduğu sonralar qətiyyətlə təsdiqləndi. Bundan çıxış edərək ilk öncə nümunələrə keçib, yuxarıda qeyd etdiklərimizə bəzi açıqlanmaları verək.

1. Əslində alman elm aləminə və ədəbi mühitinə Nizami haqqında ilk məlumat verən şəxs Engelbart Kampfer (1683), Adam Oleari və Saumil Qottbi (1784) olmuşdur.

2. Bütün bunların nəticəsi olaraq 1818-ci ildə çap olunmuş və İosif Hammer (1774-1856) tərəfindən hazırlanmış «Geschichtliche der achopen Redekünste Persiana (Fars ballastika tarixi) adı altında gözəl bir əsər işiq üzü görmüşdü. Burada qeyd olunurdu ki, X-XIX əsrlər arasında yaşayıb-yaratmış 200 qədər şair-ədəbin yaradıcılığına müraciət olunmuş və Nizami yaradıcılığına xüsusi yer ayrılmışdı. Bu da ondan irəli gəldi ki, artıq Nizami şəxsiyyəti və onun dünyəvi irsi Fransada olduğu kimi, Almaniyada da geniş şöhrət qazanmışdı. Onu da qeyd etməliyik ki, İosif Hammer yalnız yuxarıdakı adı çəkilən kitabı yazımaqla kifayətlənməmiş, eyni zamanda «Sirlər xəzinəsi»ndən giriş və bir neçə hekayəti, «Xosrov və Şirin» poemasından bir neçə hissə, «Leyli və Məcnun»dan bəzi parçaları tərcümə etmiş, ümum süjetlərini sərbəst izahda yazmış, «Yeddi gözəl» və «İsgəndərnəmə» haqqında açıqlamalar vermişdir.

Şübhəsiz bu o dövr üçün heç də az deyildi. Demək olar ki, gələcək tədqiqatçı və ədiblər üçün yararlı örnək olmuşdur.

Alman şərqsünaslığının inkişafında əlahiddə rolü olan başqa bir alim-tədqiqatçı, əslən macar mənşəli, alman dili və ədəbi irsi ilə dərindən tanış olan Baxterin fəaliyyətini də qeyd etməliyik.

Doğurdan da Şərqə yuxarıdan aşağı baxanlar içində xüsusiə seçilən Hegel yazırıdı: «Yenə də bütün şərqi dünyagörüsü lap başlanğıcdan dram sənətinin lazımi inkişafına imkan vermir?».

O özünün bu utopikmi və ya heç bir etik ölçüyə siğmayan «fikirlərinin» israrla sübuta yetirmək üçün onları açıqlamaqda davam edir və «...komedyianın yaranması üçün isə azad subyektivlilik və onun tamamilə dərk olunmuş hökmranlıq hüququnun meydana çıxmazı daha çox tələb olunur. Bunların heç biri şərqə xas deyil...»

Lakin avropalı üçün sensasion bir «filosofun» belə sərsəm fikirləri bəlkə də məramlı-məqsədlidi. Ancaq bu məqsəd və məramlar elə həmin əsir və sonrakı illərdə uğuruma yuvarlanmış və mehvərsiz olduğunu tarixi faktlarla sübut edilmişdi.

Bələ ki, Hötenin Nizami Gəncəvi həyat və yaradıcılığı haqqında yazmış əsər bütün Avropa üçün əsl mənada stolüstü bir əsər olaraq qəbul edildi. Çünkü yaradıcılığının başlangıcında Hegelpərəst mövqedən çıxış etmişdə, sonrakı həqiqi anlama prosesində həqiqət yoluna qayidaraq Şərqi ədəbi və sənət aləmini yüksək qiymətləndirmişdi:

1. «Ən çox burada diqqətəlayiq cəhət ondadır ki, fars poeziyası drama nə olduğunu bilmir (?)»

«Əgər bir vaxtlar onların arasından belə bir dramatik şair peyda olsa o zaman onların ədəbiyyatı başqa bir əyyarda olardı (?)...»

«Bu xalq sırvanlığa meyillidi, onlar, kiminsə ağılagalməz (gop), bənzətmələrlə hər hansı bir hadisəni danışanı xoşlayırlar. Höte. M., 1988, səh.231

2. «İndi isə gəlin müasir improvisatorun (aşiq və meyxana sənəti), kütləvi tədbirlərdə çıxışını nəzərdən keçirdək. Qoy bu

tarixi mövzu ilə bağlı olsun – bunun üçün o, öz qabiliyyəti və danışacaq mövzuya maraq oyatmaq üçün ilk növbədə əhvalatı danışmağa başlayır ki, sanki o özü bu hadisələrin içində olub. Yalnız bu yolla kütłənin diqqətini tam özüna cəlb etdiyindən sonra musiqi alətini dila gətirirək, tamaşaçıları hadisələrin qoynuna atır». Höte. M., 1988, səh.230

Birbaşa Azərbaycan tamaşa, teatr sənəti ilə bağlı hissədə müqayisəli açıqlamalar verəcəyimizi nəzərə alaraq, burada bu iki nümunəni göstərməklə bu inkişaf yolunu faktlarla göstərək.

Beləliklə, alman ədəbi aləminin tacları olan «Höte və Şiller yaradıcılığında Nizami yaradıcılığının rolunu açıqlamazdan öncə, ancaq adlarını çəkmək və XVII-XVIII əsr alman şərqşüsnaslıq mühitinin necə zəngin olduğunu göstərmmiş olarıq:

İlkin olaraq alman dilində ilk dəfə «Yeddi gözəl»in tərcüməsi Fidrix Rükert, 1824-cü ildə «Die Rätsel der Turandat in anembolicher Faasuna, aus «Haft Peykar» (Turandotun simvolu kəlamlarından ibarət tapmacaları) «Yeddi gözəl» ulduzdan adlı kitabını çap etdirmiş Rudolf Qolpikə, Fransua fon Erdman, Q.Duda, X.Brugel, X.Evers, A.Platon, İ.Ston və başqaları şərqi ədəbi qüdrət və mənbəyindən bəhrələnmiş, gözəl traktat və əsərlər yaratmışdır.

Nəhayət mövzumuza daha yaxın və birbaşa bağlı olan, öz yaradıcılığında Nizami irləndən birbaşa bəhrələnərək yeni, orijinal bir sənət əsəri yaratmış F.Şiller yaradıcılığına müraciət etmə məqamı yetişdi.

Ümumiyyətlə ilk yaradıcılıq dövrlərini qətiyyətli, avropa-sentrist ruhlu anamlar üzündə quran alman ədib və sənət xadimlərinin bir çoxları, nəhayət orta və son yaradıcılıq dövrlərində, dönyanın alman və avropa fəlsəfəsi, sənətkarlıq anamları üzündə bərqərar olmadığını, ən böyük və bəhrəli fəlsəfi və sənət anamlarının Şərqi üstqurum fundamentində yerlərinin olduğunu əzx etmiş, bəhrələnərək daha yeni, orijinal əsərlər yaratmağa, ədəbi və sənət aləminin sintezi növlərini insanlığa bəxş etməyə nail olmuşdurlar.

Əlbəttə biz burada ilkin olaraq F.Şiller yaradıcılığından

söhbət açsaydıq xronoloji cəhətdən düzgün olardı. Lakin məhz Şiller bir başa Nizami Gəncəvi irləndən dram əsəri yaradığına və onun şərhinə geniş yer ayıracagımızı nəzərə alaraq ilkin olaraq H.Höte yaradıcılığına müraciət etmək istərik.

Alman və Avropa ədəbi mühitində, mədəni həyatında olduqca yüksək yer tutan Henri Höte şəxsiyyəti və yaradıcılığı özünün mürəkkəb inkişaf yolunda dəyişkən fərdiyyiyi ilə seçilir.

Ömrünün və yaradıcılığının gənclik çağlarında almançı olduğunu iddia edən, orta yaş və yaradıcılıq dövrlərində psevdoklassicism cərəyanına uyuyaraq italyan intibahına, ədəbi-mədəni irləsinə hədsiz pərəstiş edən və ən nəhayət yaradıcılığının son 20 ilini həqiqi mənada dünya mədəniyyəti və ədəbi irləndə ŞƏRQİN tutduğu mühüm anlam üstündə bərqərar olan H.Höte, ən məhsur, cahansümül əsərlərini yaradı.

Bütün bu etaplarda o nə qədər yüksək zirvələr fəth etdiyə də, sonuncu zirvəsi əbədi bir qələbə zirvəsi idi.

Məhz yaradıcılığının son 20 illiyinə qədəm qoyma ərafinəsində, Hötenin mənəvi-siziki dünyagörüşündə alman restavratoruluğunun eybəcər formalarına, əslübuna qarşı bir yalqızlıq, öz vətənində yadlılıq hissini güclənmiş, ləzzət aldıgi, aludəliklə avropasentrist, konkret olaraq italyan-pərəst psevdoklassicismə vurgunluq hissələri altında, bu yadlaşmadan uzaqlaşmağa çalışsa da, buna nail olmayan ədib, öz yaradıcılığında çırpına-çırpına qalmışdı. Daha dəqiq desək yaradıcılıq krisisində çıxılmaz vəziyyətə düşmüdü.

Bələ bir anda, yaradıcılıq sixıntıları qoynunda çıxış yolu axtarılan bir anda H.Höte yardımına, bir vaxtlar bəyənmədiyi, avropa sentrist mövqedən primitiv qütb saylığı, Şərqi ədəbi-mədəni irlə çatdı və dönyanın bir çox yaradıcı simalarına əvəz olunmaz yaradıcılıq potensiali bəxş etmiş poetik-romantik aləmə məxsus şərq, onun üçün də olduqca bəhrəli olub və «Qərb-Şərq Divanı» ona əsl mənada dünya şöhrəti qazandırdı.

*Nə ilə nəğmə mayalanmalıdır.
Nədə şeyriyatın gücü olmalıdır.
Ki, onlara şairləri yad edərlər.
Və, kütə bunu təsdiq edər?*

*İlk-əvvəl, məhəbbəti səsləyərək
Eşqi nəğmə ilə canlandıraq
Ki, qulaglarda şirin səslənsin
Eşidən qulaqları heyran etsin.*

H.Höte. M., 1988, səh. 10

1814-cü ildə yazılıb 1819-cu ildə çap olunan bu əsərlə alman və avropa ədəbi-mədəni həyatını nəinki yeni fəlsəfi, lirik janr nümunəsi ilə zənginləşdirən, həm də, şairanə, qüdrətli məhabbatın yetgindlik nümunəsi olan gözəl DİVANINI əldə etmiş oldu.

Əgər H.Höte bu yaradıcılıq üslubuna gənc və ya orta yaşlarında müraciət etsəydi, çoxları bu nailiyəti onun gənclik ehtirasları və ya orta yaşa məxsus həsrətli məhəbbət atəşinin yanğısı kimi, qiymətləndirilərdi. Məhz sininin ahl çağlarında, necə deyərlər odu sönmüş ocağın külü ilə oynadığı bir ömür yolunda, belə bir məhabbat divanı yazmaq, ancaq böyük həyat yolu keçmiş, poetik dühəsinə görə avropa aləmində yüksək qiymətləndirilən, dərin qərbli fəlsəfi düşüncəyə malik olan H.Höte qələmindən belə bir əsərin dünyaya bəxş olunması, Nizami fəlsəfi, ədəbi, mədəni irsinin və bir başa Nizami Gəncəvinin yaradıcılığı ilə yaxından ünsiyətdə olması, əlahiddə, həllədici rol oynadı.

Biz bunu onun Nizami Gəncəvi haqqında dediyi aşağıdakı fikirdən görürük:

«Poemanın («Xosrov və Şirin») gözəllikləri, sonsuz rəngarənglik, eyni zamanda başqa əxlaqi keyfiyyətlərə həsr olunmuş şeirlərində da bu xoşagəlimli aydınlıq və sərbəstlik duyulur. İnsan həyatda daha hansı ikimənəli hallarla rastlaşarmış. O ikimənəli görünənlərə elə bir aydınlıq gətirir, elə müsbət halları ilk plana çəkir ki, nəticədə ən xoşagəlimli, müsbət cəhətlər son nəticədə bütün məsələləri həll edə bilir». (səh.205)

Bu deyilənlərdən aydın olur ki, məhz Nizami Gəncəvi, Hafız poetikası əgər Höte poetik «məninin» artıq formallaşmış, qatı avropasentrist mövqeyinə belə təsir etmişdisə, onda bunun fenomen xassəli «sirlər xəzinəli» bir məshhüm olan Şərq ədəbi-fəlsəfi məktəbinin qüdrəti, nailiyəti kimi qeyd olunmalıdır.

Bu heyranlıq, məftuni açıqlama, qüdrətli bir ədibin gəldiyi qənaəti görərkən, yuxarıda dediklərimizin həqiqət olduğuna tam əmin oluruq. Çünkü bu heyranlıqda, məftunluqdə Höte tek deyildi. Burada maraqlı bir tarixi faktı da qeyd etmək istərdik.

Höte, 1824-cü illərdə, daha doğrusu ömrünün sonlarında başa çatdırıldığı «Faust»la bir daha dünyani heyran etdi. Lakin bu heyranlıq ola bilərdi ki, olmasın! Çünkü hələ uzaq 1773-cü illərdə başlığı bu əsəri müəllif şərqi ədəbi, fəlsəfi, poetik nümunələri ilə tanış olmayana qədər, çıxılmaz vəziyyətə düşərək, yaradıcılıq papkasının alt qatlarına qoymuşdu. Məhz şərqi və onun mədəniyyəti-fəlsəfəsi ilə, Nizami yaradıcılığı ilə tanış olundan və «Qərb-Şərqi divanı» üzərində işlədikdən sonra, başqa, yarımcıq qalmış əsərləri ilə yanaşı, «Faust»u da tamamlama yollarını tapa bildi və demək olar ki, ömrünün ən dahiyanə əsərini bəşəriyyətə bəxş etdi. Bir çox qərb ədibləri Hötenin «Faust» əsərində əldə olunan nailiyətləri yalnız qərbə bağlama və hətta Bayronun ölümünün bu əsəri başa vurmaşında əsas səbəb kimi irəli çəkmə mövqeyində çıxış etməyə çalışıblar. Şərqi fəlsəfi, ədəbi əsərin ona necə başlıca, təsireddi amil olduğunu unutmağa səy göstərmışdır. Buna cavab olaraq bu fikri yekunlaşdıracaq dəlil kimi yalnız bu romanın II hissəsinə aid bir açıqlamanı təqdim etməklə kifayətlənək. Belə ki, «Faust»un II hissəsində Höte əsas konsepsiya kimi insan potensialının yaradıcılıq imkanlarının ölçülməz olduğunu və bu əmək və inkişaf yolu ilə cəmiyyəti irəli aparmaq imkanı, əsas amil kimi irəli çəkməsində, birbaşa məhz Nizami Gəncəvinin «İsgəndərnəmə» poemasının təsiri daha qabarıq görünür. Məhz İsgəndərin yürüşlərində qarşılaşıdıği harmonik cəmiyyət, hamının əməklə, yaradıcılıqla məşğul olma ideyası,

Höte üçün ən çox arzulanan, cəmiyyətdaxili partlayışlardan yayınma metoduna yeganə çıxış yolu kimi baxma istəyinə, Nizaminin irəli çəkdiyi konsepsiya daha dolğun cavab verirdi.

Bələliklə, fikir verdikdə görürük ki, kor-koranə, çılgın məhəbbət deyil, sinanmış, illerin çətin keçidlərindən üzüağ çıxmış məhəbbət simvolunu, yəni «Qərb-Şərq Divanı»nı yaradarkən, Höte, Nizaminin «Xosrov və Şirin» poemasından bəhralənib, «Faust»u yazarkən, onun daha möhtəşəm tarixi-fəlsəfi, rəşadət poeması olan «İsgəndərnəmə»sindən istifadə etmiş, öz fikir-qayə və fəlsəfi anamlarının son nəticəsi kimi bu mənbənin möhtəşəm doğruluğunu təsdiq etmişdi.

Bələliklə, tarixi baxımdan Hötenin yaradıcılığında Şərq ədəbi-fəlsəfi-mədəni irlsinin oynadığı roldan və əldə edilmiş nəticələrdən bu qısa araşdırılmalarımızı açıqladıqdan sonra, nəhayət F.Şiller yaradıcılığına nəzər salmaq məqamı yetişdi.

Yuxarıda qeyd etdiyimiz kimi, F.Şiller öz yaradıcılığında Hötədən fərqli olaraq Şərq və Nizami irlsinə müraciətdə ilkin olmuş və bundan bəhralənərək dram əsəri yaratmışdır. Burada «Turandot» haqqında fikirlərimizi təqdim etməzdən öncə, F.Şiller yaradıcılığına ani bir nəzər salmaq lazımdır.

«Onun bəxtinə, həyat yoluna yaşamaq qisməti, Almaniyanın ən ağır tarixi dövrünə təsadüf edir. Bu da bir dövr idi ki, ölkə bir necə yüz «dövlət» parcalanaraq xırda knyazlıq hökmranlığında inlayırdı. Hər tərəfdə amansız özbaşinalıq hökm sürdü.... Hami narazı idi – lakin dinən yox idi, yalnız bir necə hünərpərvər öz ehtiras səsini ucaldırdı, bunlardan biri Şiller idi, çünki o tamam başqa bir adam idi, onun haqqı, ədalətə olan hissələri daxilində idi- o əsil şair idi və odur ki, yalan danışa bilmirdi.... O ömürü boyu öz azadlığını qorumağa çalışırdı. Çünki o çox gözəl bilirdi ki, əsil yaradılıq üçün bu azadlığının mənəvi dəyəri ölçülməzdir.

Nizami Gəncəvi irlsi ilə tanış olmazdan əvvəl Şillerin ən çox həsratında olduğu və əsərlərinə dəfələrlə müraciət etdiyi və pərəstiş məkanı Afina və Sparta müstəqilliyi əsas olub. Ancaq onun bu yolla həmvətənlilərini ayağa qaldırmaq, əsərlərin dərin yuxusundan oyatmaq istəyi boşça çıxarkən, yanlıqlı və təess-

süf dolu bir səslə bu kəlamları: «Mən atəşin məhəbbətlə dünyanın yarısını qucaqlasam da nəhayətdə görmüşəm ki, öz qucağında bağrıma basaraq tutduğum bir qalib işqdır... Sizlərə baxarkən isə, hər şeyin çüründüyünü, öz mehvərindən çıxdığını, uculub dağılmış üçün bir himi gözlödiyini görür və anı olaraq kimse görmürəm ki, bù cürumuş cəmiyyəti dağtsın, iylanmış cəmdəklərdən buranı azad etsin». Bəli, Şillerin «Mariya Stüart», «Vilhelm Till» və başqa əsərləri bu qəbildən, maariflənmə yolunun yolçuları olsalar da, məhz o bir qucaq «işıq» olaraq qalırdılar. Əsl azadlığı, günəşqudratlı obrazı onun yaratdığı Turandotla əlaqələndirmək istərdik. Çunki çoxları bunu öyrənmək və qeyd etmək istəmirler. Axi nə olar ki, bu əsəri o tərcümə etmiş və yenidən İsləmİŞdir. Əgər burada yeni əlavələr, süjet xəttinə müdaxilələrdən səhbət gedirse, nə üçün də F. Şiller bu əsərin müəllifi sayılmasın.

Həm də, məsələnin başqa bir cəhəti də onunla bağlı idi ki, əger «Yeddi gözəl» poemasında Nizami Gəncəvi bütün bu hadisələri öz dövrünün (əlbəttə ki, gələcək əsərləri qabaqlamaq anlamını unutmamaq şərti ilə), tələblərinə uyğun olaraq, onun fəlsəfi-estetik şərtləri əsasında yazılmışdır, F.Şiller artıq bu əsərə XVII əsrin sonu-XVIII əsrin abi-havası ilə baxmaqla ya-naşı, o həmdə başqa xalqın dini anlamlı övladı idi. Və bu baxışlar çarpzlaşmasında böyük bir professional dramaturq durrdu. Bütün bu deyilənləri nəzərə alsaq, o zaman F. Şiller, Turandotunun bizim üçün necə maraqlı bir proses sayəsində əldə etdiyi nəticə olduğu, aydın olar. Yəni, iki böyük dünyəvi din, anlam, fəlsəfə üstündə köklənmiş və öz bəhralı nəticəsini müqayisədə nümayiş etdirmiş bu əsər, öz orijinallığına görə dünyada olan az saylı nümunələrdən biridir!

Baxın XII əsrə, Nizami, sözün-kəlamin qüdrətli ifası nəticəsində necə bir qüdrətli silah, təsirli mahiyyət kəsb etdiyini qeyd edirdi, XVIII əsr F. Şillerin dediyinə nə qədər oxşar və yaxındır: «Teatr ümum bir kanala bənzər, ki orada xalqın işıqlı beyinlərindən həqq işığı axaraq, yumşaq şüalarla dövlətin hər yerinə baş vurur. Daha doğru anlamda, ən ali davranış qaydaları, daha təmiz hissələr bütün damarlarla xalqın qəlbini

axacaq, nadanlıq dumanı dağılacaq və bədxah alatoran gecə öz yerini, işqli, qalib sahərə verəcəkdir».

Budur Nizamidən 600 il sonra Qərb intibahının son akordlarını vuranların gəldiyi qənaət. Bəli bu proseslər bu gündə davai edir. Çünkü hələ bugünə kimi sözdən təsirli, kəlamdan kəsərli, hadisələri beyinlərdə yenidən həkk edəcək, görmə aparatını hərəkətə gətirəcək, teatr sənətinə əvəz edəcək başqa bir möcüzəli sənət yoxdur.

F.Şillerin keçdiyi yaradıcılıq yolu, professional ədəbi yaradıcılığa gəlişi, halə hərbi xidmətdə olarkən başlanır.

Onun taleyinə düşən bütün bu çətinliklərə baxmayaraq F.Şiller ədəbi yaradıcılığı bütün varlığı ilə bağlanır və Veymarda böyük müvəffəqiyyətlər qazanmış «Məkr və Məhbəbət» dramından sonra bir-birinin ardınca «Orlean qızı», «Mariya Stüart», «Vilhelm Tell» və sona çatdırı bilmədiyi «Yalançı Dimitri» kimi tarixi mövzulu əsərlər yaratmışdır. Eyni zamanda o, bir necə diqqətəlayiq tarixi tədqiqat əsərlərin müəllifidir. F.Şillerin fərdi xüsusiyyəti, tarixi hadisələri təsvir etmə kimi fenomen qabiliyyəti elə bir həddi idи ki, heç vaxt olmadığı bir ölkənin tarixi hadisələrini öz dram əsərlərində elə ustalıq, həqiqətə uyğun mühitdə canlandırdı ki, müəllisin bu ölkə və məkanlarda olmadığı heç kəsin ağına gəlməzdi. Daha qəribə o hal idi ki, əsərlərini səhnəyə qoyan yaradıcı heyətlərin əksəriyyəti, onun təqdim etdiyi mövzunun baş verdiyi məkan haqqında heç bir narahatlıq göstərməmiş və təqdim olunan mühiti tamamilə qəbul etmişdilər. Yüksək erudisiya, bilik və mütləciliyə hesabına yazılmış bu əsərlərdə heç bir naşılıq hiss olunmurdur. Odur ki, yaradıcı heyətlərin də təqdim etdiyi tamaşalar böyük müvəffəqiyyətlərlə, bir çox xalqların səhnələrini bəzəmiş və tamaşaçılarının sevimli əsərlərinə çevrilmişdilər.

Həm də, biz burada tarixi bir faktı F.Şiller kimi yazarların Avropada çox az, demək olar ki, barmaq hesabında olundularını qeyd etməliyik. Yəni bu müəllisin toxunduğu mövzular ümumavropa, ümumqərb dünyasında baş verən tarixi prosesləri əhatə edəcək, İngiltərə, İrlandiya, Fransa, Almaniya kimi ölkələrdə baş verən hadisələr ətrafında qurulmuşdur.

Nə isə... F.Şiller öz yaradıcılığını bu anamlar üstündə quarkan, bir dramaturq-ziyalı və filosof kimi iki əsas anlamı həll etməyə çalışmışdı.

1. Toxunduğu mövzularda tarixi yaxınlıqları, dini qohumluğa bütün avropa xalqlarına əzx etmək və bir-birinə qarşı barışdırıcı mövqedə durmağı təbliğ etmək.

2. Sosial-ictimai sıçrayışlara arxalanaraq, tarixi şəxslərin tutduqları əməllərdə ancaq müsbət cəhət axtarmaq və bu yolla yetişən burjuva və kapital idarəetmə quruluşunu dəyişməz, tarixi proses olduğuna geniş ictimaiyyətə çatdırmaq və buna barışdırıcı mövqedən yanaşmaq.

- Əlbəttə ki, fərdin tarixi səhnədə önə çəkilmiş obrazları fonunda ətrafdakıları da bu proseslərə qatmaq və «fərd hesabına tarix baş verir» prinsipini öz məramı etmək, F.Şiller dramaturgiyasının onurğa sütunudur, desək səhv etmərik. Məhz bu sütun ətrafında başqa məsələləri də həll edən dramaturq, o vaxtkı Avropa üçün bunun çox vacib olduğunu dəfələrlə qeyd etməsi məsələnin necə aktual olduğunu təsdiqləyir. Yəni «Orlean qızı», «Mariya Süart», «Vilhelm Tel»də də və hətta, «Yalançı Dimitri»də də, biz bu deyilənlərə əyani nümunə olaraq, məhz tarixi əməkdaşlığın fərd tərəfindən tərəfdildiyinə rast gəlirik. Buradakı hər bir fərd, əsas obraz öz məram, məqsədinə çatma yolunda bütün maniələri dəf etmə anlamı üstündə köklənib və sonda fəlakətə, məğlubiyyətə düşər olsalar da, öz istəkləri, ali anamları yolunda buna getdiklərini, doğruldaq görünüm üstündə qurulub.

Bəs «Məkr və Məhbəbət» necə, nə üçün biz bu əsəri ümum avropa mövzusuna həsr olunmuş, yuxarıda adları çəkilənlər dən ayırmışq. Axi burada da, iki fərdin mübarizəsi sonda birinin qələbəsi digərinin məğlubiyyəti ilə tamamlanır. Yox, bu ona görə yuxarıdakılara qatılmayan mövzu kimi, ayrıca sayılma səbəbi onunla bağlıdır ki, məhz özünün ilk və yeganə Almaniya mövzusu olan, bu əsəri, heç də fərdin hər-hansı bir fəaliyyətini açıqlamaq üçün yazılmış əsəri deyildi. Burada parçalanmış, müxtəlif feodalların tabeliyində çabalayan Almaniyadan faciəvi yaşantıları üstündə qurulmuş bir əsərdir və bu-

rada baş qəhrəman Almaniyانın özüdür. Onun daxilində gədən proseslərin, onu yüksəldəcək və ya alçaldacaq anamlar üstündə olan tarixi yaşantılarıdır.

Bu barədə fikirlərimiz çox olsa da, konkretləşdirərək məhz F.Şillerin böyük məhərətlə, Nizami Gəncəvi ırsindən götürülmüş və italyan dramaturqu Qoççı tərəfindən ilk dəfə dram əsəri kimi işlənmiş «TURANDOT» üzərində apardığı bəhrələnməli yaradıcılıq işi üzərində qurmaq istərdik.

Bələ ki bu əsəri yazarkən onun qarşısında yüksək amallara yol açı biləcək bir prinsipial məsələnin həlli dururdu. Bu nə idi?

Biz bu dilemə qarşısında XVIII-XIX əsr və hətta son dövr XVII əsr qərb şair-dramaturq və filosoflarının yaradıcılığında rast gəlmişik. Yəni müəyyən bir «öz qazanında» qaynamadan sonra avropanın bir çox görkəmli adib-şair və filosofları yeni yaradıcılıq mövzularını, çıxış meyarını məhz Şərq ədəbi-mədəni ırsindən ala bilmış, yeni konsepsiyaları irəli çəkərkən bu ırsdən məhərətlə istifadə edə bilmisdilər. Məhz F.Şiller yaradıcılığında da «Turandot» bələ bir katalizator rolunu oynamışdır.

Bəli, F.Şiller, öz yaxın qələmdəş həmkarı olan H. Höte kimi, bu yaradıcılıq prosesində avropanın tarixi, mədəni və ədəbi anlayışlarından fərqli olan – Şərq mədəni-ədəbi tarixi ırsindən bəhrələnmə yolunda, orta əsr Yaxın Şərq aləmi və o cümlədən də Nizami Gəncəvi ırsı ilə tanış olmaya bilməzdi. Məhz bu bəhrələnmə, tanışlıq və ələxsusda Nizami Gəncəvi yaradıcılığının şahanə, insanpərvər üslubu təsirsiz ola bilməzdi. Coxları F.Şillerin bu əsəri haqqında heç nə demədən, susaraq və ya qısa qeydlər verməklə keçirlər. Halbuki dünyanın bir çox ölkələri və teatr aləmi F.Şilleri məhz bu əsərlə tanıyıb. Söhrət və qüdrət sahibi olduğunu təsdiq ediblər...

F.Şiller bu əsəri yazarkən əsas müəllif N. Gəncəvi və ona səhnə donu biçmiş Qotsidən fərqli olaraq, «Turandot»a yeni mövzular əlavə etmiş və müsbət nəticələr qazanmışdır. Əsərin dramatizmi gücləndirilmiş, qəhrəmanların xarakterik portretləri daha qabarlıq çizgilərlə yazılmış və Turandotun təqdim et-

diyi tapmacalar səhnəsi yenidən işlənmişdir.

Burada tədqiqat açıqlaması kimi yeni bir tapıntıni da qeyd etmək istərdik. Sənki tanrımlın gözəgörünməz qüdrəti müdaxiləsi nəticəsində həm italyan dramaturqu, eyni zamanda F.Şiller öz əsərlərinin adını dəyişməz saxlayaraq qüdrəti türk xalqına məxsusluğunu göstərmək üçün TURANDOT təxəllüsünü İsləmisi dilar. Görün xalqın taleyülü ad qoyma izi necə də gözlənilməz bir məkanda, şovinist «Avropasentrist» bir məkanda təzahür edir və bu an filoloji savadlarına heç bir şübhəmiz olmayan qüdrətli, iki qərb yazarı bir ağızdan bu əsəri TURANDOT adlandırıblar. «Turandot» əsərində bizi heyran edəcək ikinci məqam isə, bu əsərdə adları çəkilən coğrafi məkan adlarıdır. Baxın müəllif burada Astarxan-Yaik və Berbaş məkanlarının iki qütbündə, yəni İsfahan və Pekin xətdində birləşdirməsi nə qədər sevindirici haldır. Və biz burada, daha bir faktı qeyd etməliyik. Bizcə, artıq bu sahənin mütəxəssisleri olan filoloq alimlərimizin şərh vermə vaxtı yetişmişdir və biz yalnız tanımızın köməyi sayəsində bu fikri açıqladığımıza görə özümüzü xoşbəxt sayıraq. Yəni Nizami Gəncəvi əsərlərin dən bəhrələnmə halını qərb yazarı tərəfindən təsdiqləyici bir sənədi də diqqətimizə çatdırmaq istərdik: «Alman yazarı Nizaminin yazmış olduğu povestdə açıqlanıb. Bu XVIII əsrə avropada müxtəlisif toplularda «İran nağılları» adlığı altında çap olunmuşdur. Bu toplulardan italyan dramaturqu «K.Qotsi özünün teatr üçün nağıllar» əsərində istifadə etmiş (1761), F.Şiller (1801) bu əsərin üzərində yenidən işləyərək, Şərq ədəbiyyatına yönəlmış meylinə cavab olaraq, bəhrələnmə nəticəsi kimi özünün dahiyanə «Qərb-Şərq Divanı»nı yanan Höte bələ qeyd etmişdi». «Nizami yüksək düha sahibi, inca bir zəkadır. Firdovsi qəhrəmanlıq dastanlarına aid bütün mövzuların hamisini İsləmisi olduğundan, o (yəni Nizami), sevişən inca ruhların qarşılıqlı duyğularını öz şeirinin mövzu və məzmunu etmiş, bir-birini sevən Xosrov ilə Şirini, Leyli ilə Macnunu oxuculara tanış etmişdir. Bunlar əvvəlcədən sevmə, qəza-qədər, təbiət... istək və ehtiras, təhrik və cazibə nəticəsinde gerəkəndən yaxınlaşmaq (birləşmək), istəyirlər. Lakin onlar

bir böhran keçirdərək, inad, təsadüf, qeyri-adi və qəribə hadisələr və məcburiyyət üzündən bir-birlərindən uzaqlaşırlar. Daha sonra talein qəribə hökmü nəticəsində onlar birləşsələr də, yenə də, bu və ya başqa səbəb üzündə yenidən bir-birindən ayrı (bu dəfə əbədi), düşürlər». «Şairin doğrudan-doğruya əxlaqi mövzulara toxunan başqa parçalarda da eyni, sırin, aydın bir deyim tərzi ilə yanaşığının şahidi olurraq. Hər hansı bir adama aid, ikitərəfli, nə qədər qarışq vəziyyətdə olursa-olsun, bütün məsələləri şair çıxış yoluna apararaq, həmin əxlaqa uyğun bir şəkildə həll edir. Sakit təbiətinə uyğun olaraq Nizami Səlcuqlar dövründə, ana yurdı Gəncədə sakit bir həyat keçirmiş və orada vəfat etmişdir».

Bütün bu deyimlərin ardınca, birdən-birə nədənsə o Nizaminiñ yeni bir portretini qarşımızda canlandırır:

«Öz ətrafında topladığı bütün eşq əfsanələri (dastanları) əsasında, yarımmöcüzəli dastanları Nizami coşgun bir şövqə toplamışdır (?)».

Hötenin «yüksek bir dühaya malik, incə bir zəka sahibi» deməsinə baxmayaraq, Nizaminiñ nə Almaniyada, nə də ki bütün Avropada tanınmadığına təssüfləndiyinə cavab olaraq, başqa bir alman alimi, doktor Vilhelm Baxterin 1871-ci ildə yazmış olduğu «Nizami lebeneund Werke» əsərində: «...Onu da qeyd etməliyik ki, həqiqətən Almaniya məkanında və qonşu şimali-qərb ölkələrində Nizaminiñ yayımı doğrudan da tanınma və təbliği gec olunmağa (XVII-?), başlansa da, bu planet hüdudlu qıqantın yaratdığı varidata maraq bu günə kimi artmaqdə davam edir»..., açıqlaması daha doğrudur.

...Yəni bir qədər sonra 1887-ci ildə bir daha bu fikrin qüdrətini təsdiq edən doktor Herman yazırdı ki: «Nizami şeirinin əxlaqi məzmunluğu mətinlik və ciddiliyində, ifadə - dil orijinallığından gələn maraq, təbiət təsvirlərini əzəmətlə yaratmış bir müəllifə qarşı maraqla bağlıdır» deməsi, doğrusu avropa-sentrist mövqelərə bir daha tutarlı cavab kimi qiymətləndirilməlidir. Nizami Avropanın hər yanında tanınırdı. Bunu Hötelər, Hegellər, Heynelər və daha bir çoxları istəməsə də, hətta özləri də ondan bəhrələnir və dünyəvi əsərlər yaradırdılar...

Nəhayət o, bəlkə də, öz yazarları içərisində qətiyyətlə Nizami mövzularından bəhrələnmənin olduğunu və hətta buna nümunə kimi öz həmvətənlisi F.Şillerin «Turandot» əsərinin mövzusunun məhz Nizamiyə aid olduğunu (Nizaminiñ «Həfti peykər»indəki (Slavyan) rus şahzadəsinin hekayəti əsasında yazılmış olduğunu dünyaya bayan etmişdir.

Bu barədə, biz açıqlama davamı kimi, sonralar işıq üzü görmüş, doktor P.Horn yaradıcılığında qarşılaşırıq. Belə ki, o Nizami həyat və yaradıcılığına həsr etdiyi əsərində Nizami lirikasını yüksək qiymətləndirərək Qraf Şaks (!), «Leyli və Məcnun» müəllifinin misilsiz həssashığını almanın dilinə etdiyi nəfis nümunələrində eks etdirə bilmişdir. Bu beytlərdə tərənnüm olunan sevginin Qərbi Avropanın orta əsrlər məhəbbət hekayətlərinə bənzədiyi bilavasita gözə çarpır. Bu, yəni Qərbi Avropaya orta əsrlərdə məhəbbət hekayətləri şübhəsiz Şərqdən gəlmış və çox güman ki, həmin janrı Qərbi Avropaya ərəb İSPANİYASI yolu ilə keçmişdir» kimi bəşəri nəticəyə gəlmışdır.

Onun ardınca H.Rükert də, bu fikirlərin davamı kimi özünün yazmış olduğu «Bildensprache das Nizamis» əsərində, sonralar Praqada çap olunmuş «Həfti peykər»in müqəddəməsinə yazmış olduğu matndə: «Nizami yalnız öz dövründəki şeir dilinə məxsus ifadə tərzinə hakim olmaqdə qalmamış, eyni zamanda bu dahi, daha qiyəmtli işi - yəni bu sənəti öz əsərlərinin mahiyyətini təşkil edən fikirlərinə də, xidmət etməyə nail olmuşdu».

Bu baxımdan H.Höte XVIII əsr maarifçiliyinin doğma və uzaqqorən övladı kimi, bu yolu sintezli inkişafında olan çətinlikləri çox gözəl başa düşürdü. Məhz bu baxımdan onun uzun müddətli yaradıcılığında yazmış «Faust» əsərində, Qərb və Şərqiñ bir-birinə doğru irəliləməyinin qanuna uyğunluqlarını aydın görürdü. Bu həm Almaniya və eyni zamanda bütün Avropa ədəbi-mədəni yaradıcılıq məktəbləri üçün əvəzolunmaz bir nümunə idi. Elə buna görə məhz Rükert, A.Platen üçün də bu mütləq keçiləsi yol idi.

Lakin bu keçid yolunda elə sapıntılar olub ki, onları da

qeyd etməliyik. Məsələn A.B. və F.B.Şlegel qardaşları stilizə yolu ilə (yəni bunun adını belə qoymaqla), Şərq ekzotikasına eybəcər don geydirərk, guya bunun sayəsində əsl şərqi nə olduğunu Qərb dünyasına tanıdırlar. Hətta iş o yerə çatmışdı ki, görkəmli alman şairi H.Heyne onların bu həyasız, utanmadan yalanlarını üzlərinə çırparaq və belə «sərbəstliyin» yol verilməz olduğunu, başa düşərək üzürxahlıqla bəşəriyyətin yaratdığı bir sənət qoluna qarşı belə münasibətin qeyri-mümkün olduğunu, belərinə eйтidirmişdir. H.Heyne mətbuatda onların bu bifər hərəkətlərinin kəskin təqnid edərək, satira atəşinə tutmuşdur. Bu deyilənlərə arxa olaraq B.Qanf da Şərqi romantik mahiyyətliliyini dərindən anlamağa və ona məhəbbətlə yanaşmağa çalışaraq, yol açmışdır. Yəni hər-hansı bir xalqın nümayəndəsi olursan ol, sənə kim imtiyaz və ya ixtiyar verib ki, Şərqi məhz nağlabənzər hayat tərzinə istehza ilə yanaşsan?! Buna ya ədəbi material yol vermalı, ya da ki, hər hansı bir ədəbin (yalnız ona aid hadisə ətrafında) hadisənin şahidi olmuş müəllifin yazısında rast gəlmək olar. Klassik irsə xor baxmaq, ələ salmaq əlaməlik edərək, orijinal adı altında eybəcər bir əsəri geniş oxucu və ya tamaşaçı kütłəsinə təqdim etməklə, onlarda səhf-yanlış fikirlər oyatmaq – ən azı şovinizmin ən alçaq təzahürüdür.

Sonrakı illərdə müxtalif rakursda deyilənlərin doğru olduğunu sübuta yetirəcək proseslər, həm ədəbi janrıda F.Volf, L.Feytvanger, mədəniyyət aləmində F.Verfilin, rejissor M.Reynxart yaradıcılıqlarında Şərqi ecəzkar, romantik və dərin mənəvi anamları üstündə qurulmuş poetik varlığını Qərbə sevdirmiş, düzgün təssürat oyada bilmədilər. Alman rejissoru M.Reynxart 1910-cu ildə «1001 gecə» nağılları əsərsində «Simrun» adlı tamaşa hazırlamışdır. Tamaşa böyük müvəffəqiyətlə getmiş və geniş tamaşaçı kütłəsi tərəfindən maraqla qarşılanmışdı. Onunla bərabər, dramaturq kimi fəaliyyət göstərən F.Volf da «Məhəmməd» dramını yazımışdır. Onun təqdim etdiyi süjet xətti, fransız Volterdən fərqli olaraq Məhəmmədi bir siyasi xadim kimi göstərmış və din pərdəsi altında ərəb dünyasının sosial problemlərini həll edəcək bir h-

rəkətin lideri kimi ön plana çəkmüşdir. Yəni o, bununla Məhəmmədin yeni dini inancın lideri kimi deyil, məhz geniş xalq kütłəsinin yeni ictimai qurumda yaşamasına yol açmış bir dövlət xadimi kimi qələmə almışdır.

Bütün bu paralellərə əlavə olaraq başqa alman alim və ədiblərinin Nizami irsina dərin maraq və yaradıcılıq imkanlarına həsr etmiş olduqları onlarla əsərlər yazmışdır. Y.Xammer, P.Xorn, V.Baxer, F.Erdman, F.Rükert, Q.Duqa, R.Qolbikə, M.Reman adlarını dəfələrlə qeyd etməklə, qərb ədəbiyəni proseslərində Nizami yaradıcılığının əvəzolunmaz təsiri və müdaxiləsi şübhəsiz bir fakt olduğunu təsdiqləmək isə tərədk.

3.4. İngiltərə və ingilisdilli ölkələr

Əslində, XIX əsr də öz çoxşaxəli maraq dairəsini Nizami əsərləri ingilis dilli oxucu və tamaşaçılardır arasında tapmağa və getdikcə bu dairə genişlənərək o vaxtkı və sonrakı ingilisdilli məkanlarda yayılmağa başlanmışdır. Hal-hazırda elə bir böyük, dünyəvi problemlərə həsr olunmuş məclis, simpozium, konfrans və konqres yoxdur ki, orada bütün dünya söz-kəlam sahibləri içində xüsusi yeri olan Nizami Gəncəvi adı çəkilməsin, ona istinadən fikirlər qurulmasının, nümunələr söylənilməsin. Bu böyük fəxrdır. Bəli böyük fəx və məsuliyyət, bu cütlük necə də tarixin seçimi ilə xoşbəxt xalqımı nəsib olub. Min keçməkəşlərdən adlayıb gələn xalqın Nizami adını daima qoruyub, sevib, onunla fəxr etməklə bərabər, yeni-yeni, bu şeir-söz-sənət məbədgahına qüdrətli naxışlar vurmaqdə davam ediblər. Bununla da dünyanın bütün xalqlarının Nizami Gəncəvi irsina olan marağını gücləndirmiş və ləyaqətli bir irsin maraq dairəsinin də əbədi olduğunu təsdiq etməkdə əvəzsiz xidmətlər göstərmişdir.

XIX əsr ensiklopediyasında (La Russ) göstərilir ki, Nizaminin «Leyli və Məcnun» əsəri 1836-cı ildə Londonda, Aktikson tərəfindən ingiliscəyə tərcümə edilmişdi». Lakin bu tarixi

baxımdan dəyərli faktı inkar etməzdən, onu da qeyd etmək istərdik ki, bu heç də ingilis dilinə tərcümə olunmuş ilk Nizami əsri deyildi. Şübhəsiz biz başqa faktlara müraciət edəcəyik. Lakin öncədən böyük Azərbaycan yazılıçısı Mirzə İbrahimovun bu barədə söylədiyi fikri diqqətimizə çəkmək istərdik. «... Leyli və Məcnun»un təsirini ancaq Şərqlə kifayətləndirmək yanlış olardı. Heç şübhəsiz Qərb ədəbiyyatında bu böyük sənət əsərinin Şekspirin «Romeo və Cülyetta»sını xatırlamaq istərdik.

Burada bu fikirlərin davamını vermək və həqiqətən M.İbrahimovun daxili duyğularının düzgün olduğunu təsdiqləmək üçün bir yazıda, yəni 1976-cı il Azərb. E.A. Xəbərləri (ədəbiyyat, dil və incəsənat seriyası), 3Nö-li sayında M.Axundovun «Nizami Gəncəvinin «Məxzən-ul-əsrar» poemasının ingilis dilinə tərcüməsi» (rus dilində) məqaləsindən göstərilən faktları olduğu kimi diqqətinizə çatdırmaq istərdik.

«Bu nəşrlə əlaqədar biz burada iki suali nəzərdən keçirmək istərdik, yəni ön söz müəllifi və tərcüməçinin dahi Nizamini geniş ingilis ictimaiyyətinə necə təqdim etməsini və onun «Məxzən-ul-əsrar» əsərinin ingilis dilinə tərcümə səviyyəsi.

Q.H.Darab göstərdiyi kimi, onun tədqiqatının əsasını təşkil edən, hal-hazırda bibliografik nadir nüsxəyə çevrilmiş, Tehran litoqraf nümunəsi, Nizami «Xəmsə»sinin 1898-ci il nümunəsidir. Bütün məqalədə istifadə olunmuş faktlar «Xəmsə»nin (1400-cü il), Britan muzeyindəki və Nizami əlyazmaları olan (1488-ci il) «İndian Ofisde» saxlanılan nümunələrlə tutuşdurulmuşdur...»

Bundan sonra müəllifin bu əsərində, Nizami həyatı ilə bağlı olduqca maraqlı fikirlər söyləsə də, biz bunları buraxıb, bizi daha çox maraqlandıran hissəni aşağıda təqdim edirik:

Bu təqdim edilən materiallardan məlum olan tarixi fakt odur ki, 1400-cü illərdə Nizami əlyazmaları artıq İngiltərənin «Britaniya muzeyi» və «İndian Ofis»də var idi. Bununla da M.İbrahimovdan ön səhifədə çəkdiyimiz nümunənin (yəni Şekspirin Nizamidən bəhrələnməsinə), tarixi baxımdan mümkinlüğünü təsdiqləmiş olur. Nə üçün də, buna bizlər şübhə ilə

yanaşmalıyıq. Məgər Nizami Aristotel, Sokrat və başqa qədim Ellin və Roma dünyasının dahi, bəşəri irlər sahiblərindən bəhrələndiyi kimi, Qərb dünyasının da görkəmli ziyanlı xadimləri ibn Sina, Firdovsi və Nizami kimi dühələrdən bəhrələnə bilməzlərmi? Yəni biz Q.H.Darab yaradıcılığında Nizami əsərlərinin tərcümə məsələsinə öncədən ona görə müraciət etdik ki, məhz yuxarıda qeyd etdiyimiz M.İbrahimov fikrinin həqiqiliyini təsdiqləyə bilək. İndi isə bir daha XVII əsrin sonu XVIII əsrə qayıdaq, bu dövrə Nizami irlərini ingilisdilli oxuculara çatdırmış, məhz bu əsərlərdə şərqi motivləri aktiv olaraq özünü prozada (nəsrədə) ağ şeir formasına daha çox göstərirdi. Belə ki, A.Ben tərəfindən «Orunoxo – hökmərin qulu», «S.Consonun «Rasseləs Abissienanın şahzadəsi» və S.Monteskyenin «İran məktubları»ni buna misal göstərə bilərik. Burada bu müəlliflər üçün Şərqi – məhz hikmət, hədd məkanı və ədalət mütəssəməsi kimi XVIII əsr maarifçiliyin inadgahı olduğu təsdiqlənir. Nəhayət, elə XVIII əsrda İngiltərədə tanınmış şərqşünas U.Çonsun hind dramaturgiyasının qədim nümayəndəsi Xalidəsin irləndən etdiyi «Şakunta», «İgidlikdə əldə edilmiş urvas», «Malyavika və Aginmitra» tərcümələrlə öz oxucularını sarsılmış oldu. Maarifçilikdən sonra gələn romantizm dövründə S.T.Kolridc, D.Q.Bayron, P.B.Selli, E.T.Cerald, U.Bekford, Q.Flober, S.Malarme, P.Klodel və R.L.Stivenson kimi müxtəlif üslub məktəblərin nümayəndələri bu işi davam etdirərək, yüksək, orijinal, dərin estetik və fəlsəfi yüksək əsərləri ingilis oxucularına təqdim etdilər.

Bunlardan D.Murun «Lalla Rux», E.Fitidceraldın Ömer Xəyyamdan etdiyi tərcümələri, C.Moryerin «İsfahanlı Hacı Babanın başına gələnlər», «C.Q.Bayronun «Don Juan», «Sardanapal», «Kain»ini, U.Bekfordun «Vatek», «Ərəb nağılları», S.T.Kolridcin «Qibla-xana», Q.Floberin «Salambo», «İrodia-dada»sını göstərmək (əlbəttə bu siyahını davam etdirə bilərdik), dediklərimizə əyani sübutdur.

Biz burada adları çəkilənlərin əməklərini yüksək qiymətləndirməkla, imkan və tarixi axarda əlahiddə mövqədə duran, birbaşa Şərqi aləmi ilə tanış olmuş və ümum ingilisdilli ədəbi-

mədəni aləmin DAN ULDUZU olan D.Q.Bayron haqqında və yaradıcılığının bəzi cəhətlərini göstərmək istərdik.

Bayronun yaradıcılıq dövrü, Avropada dini irslərin qiyamətləndirilməsi, arxeoloji və tarixi abidələrin (Şərqdə) nailiyətli tapıntıları və onları yaratmış sivilizasiyanın yaranma tarixi üstündə gedən mübahisələr dövrünə təsadüf edirdi. Yəni bu elə bir canlanma – yeni sosial burulğanın Avropa üzərində əsdiyi bir an idi. Və bu axın Avropanın bütün şəhərlərinə sırayat edirdi. Yəni anlamlar, baxışlar, siyasi gedisələr sınaqdan keçirdilir, mədəni-ədəbi carəyanlar meydana gəlir və hərəsi öz nailiyətini təsdiqləməyə çalışırı.

Doğrudan da, bu an Avropa üçün ən önəmli bir sınaq dövrü idi. Elə buna görə də, Şərqə qarşı əsl maraq, hörmət və öyrənmə məkanı kimi baxanlarla yanaşı, inkar, özünüöymə yolu ilə gedənlər də az deyildi.

D.Q.Bayron öz uzaqgörən və bəlkə də ən başlıcası şahidi və tanışlığı olan bir məkan haqqında yüksək intellekt nümunəsi kimi öndər olmuş, tarixin sonraki sınaq dövrlərində əsl şərqsünaslara örnək olacaq bir şəxsiyyətdir.

Yəni D.Q.Bayron ingilis romantizminin öndəri kimi şərq mövzusunun tərənnümçüsü olaraq məhz bununla müasir Şərqi də anlamaq istayırdı. O, Hegeldən fərqli olaraq, tərənnüm etdiyi Şərqdə köhnə, patriarchal quruluşu deyil, güclü şəxsiyyətlərin məkanını görürdü. Məhz belə fəaliyyət, yaradıcılıq və təqdimatların nəticəsi olaraq, getdikcə şərq dünyasına, onun mədəniyyatına, ədəbi ərsinə daha realist münasibətlər formalaşırı. Bu realizmi nəinki o uzaq əsrlərdə, hətta bizim günlərdə də Qərb dünyasına təqdim etmək əfsanə kimi qalmaqdadır. Qərbliyələrdən fərqli olaraq Şərqiñ elə bir ölkəsi, xalqı, məkanı yoxdur ki, oradakı romantika, poetik həyat yaşantıları ekzotikası olmasın və bu gündəlik yaşayış tərzində özünü göstərməsin. Qərbin bunu görməsi, duyması və dərk etməsi üçün Bayron görünmə, duyumuna, hissətmə qabiliyyətinə tam təslim olmalıdır. Əfsus ki, bu mümkün olan şey deyil. Ancaq fərdlər var idı ki, bu sadalanınanlar onlara da tanrı tərəfindən bəxş olunduğu üçün, öz yaradıcılıqlarında bunu davam etdirmişdilər.

Yuxarıdakı fikri, yəni Avropanın Bayron və onun həmkarları dövrü F.Engels deyimi ilə belə xarakterizə etmək olar: «Bu elə bir əsr idi ki, o titanlar axtarırdı və titanlar törətdi». Bəli əsl həqiqət budur. XVII əsrдə başlanan Şərqiñ qüdrətli tarixinə baş vuran Avropa öz içindən o dövr dünya tarixində yeni səhifələr açan (hər sahədə), titanlar yetişdirirdi». (55, s.122) Bunu necə danmaq, inkar etmək olar. Məyər bizim özümüzün yaşadığımız dövrde Qərbin istehsal etdiyi, lakin Şərq ekzotikası, cəsarəti, mərdliyi və titanlığı ilə bəhrələniş qəhrəmanları olan Robin Qud, Tarzan, Sindibal, Əli Baba, Salladin və başqları, sonralar İsgəndər, Napoleon, Tamerlan və başqa tarixi simaları gözümüz önündə Titanlara çevrilənilərmi? (55, s. 120)

Deməli Avropa dramaturgiyasının çıxırlənmə səbəblərini İngiltərə, Almaniya və İspaniyada baş verən proseslər daxilində nəzərdən keçirsək, bunun başlanma səbəblərini məhz o illərdə Şərqiñ müstəsna təsirini (ədəbi, bədii, maddi bazasını) və antik dövrə artan böyük maraqla görmək olar.

Bu aspektdən dahi Nizami ərsi əvəzolunmaz bir örnək idi desək, səhv etmərik. Yəni, tək Hindistan deyil, Çin, Yapon, İran ərazilərində olan teatrların tarixindən əldə olunan materiallər bu inkişafə böyük xidmətlər göstərdi. Hətta iş o yera çatmışdı ki, bir çox səhnə xadimləri öz yaradıcılıq maneralarını şərqləşdirmək yoluna qədəm qoymuşdular. Səhnə sənətinin belə intensiv və sürətli inkişafı nəticədə rejissor sənətinin və rejissor teatrının yaranma və hegemonluq təşkil etməsinə səbəb oldu. Bu işdə ingilis rejissor Q.Kreçin irəli çəkdiyi konsepsiya populyar oldu. Onun İrland dramaturqu U.B.Yitsonla əlbir fəaliyyəti olduqca bəhrəli olmuş, sonralar XX əsrin məşhurlarından biri olan D.Mesfild də bu ənənəni davam etdirmişdi.

Bələliklə, artıq XIX əsrдə avropa incəsənət xadimləri, o cümlədən də teatr fəal olaraq Şərqiñ real drama, texnika və dəbərini özündə eks etdirən sintezli, yeni yaradıcılıq nailiyətləri əldə etməyə başladılar. Əlbəttə, yeni, orijinal bəhrələnmə və öyrənmə prosesi də davam etməkdə idi.

O dövrün proqressiv italyan bəstəkarı C.Puççini, alman F.Sillerdən götürürək öz opera mövzusuna çevirdiyi «Turandot»da olduğu kimi, məhsur amerikan aktyoru, rejissor və dramaturqu D.Belaskonun (D.Lonqun şərqi motivləri əsasında yazmış olduğu «Madam Batterflyay» həkayəsi əsasında), «Madam Batterflyay» adlı pyesindən eyni adlı operasını 1900-cü illərdə yazdı. Fikir verirsinizmi, burada qeyd etdiyimiz mövzulardan Qərbin neçə görkəmlili, müxtəlif xalqlarının nümayəndələri, geniş oxucu-tamaşaçı kütləsi üçün maraqlı əşərlər yaradmışdır. Bu çox sevindirici və fəxr edici bir haldidir. Lakin gedib, elə həmin qərbliyələrdən soruşaq ki, bu mövzuların müəllifləri, **əsl müəllifləri kimdir?**; – onlar bir ağızdan Puççini, Lonq, Siller və ya Belaskonun adını çəkəcəklər. Çünkü əvəldən, hələ uzaq, nə bilək, hansı dövrdən başlanan bu, mövzu deyil, bütöv əşər oğurluğu, mənimsemə dəbi adı bir hala çevriləbil. Bokacço, Dante, Bodenştet, Qoççi, Le Saj, Siller və daha kimlər-kimlər bunu edərkən heç olmazsa bəhrələndikləri, mənimsemədikləri mövzu sahiblərinin öz minnətdarlıqlarını, şərkliliyini tarixi həqiqət naminə qeyd edəyilər. Baxın Volter «Sadiq və ya talex» mövzusunu yazır və çap etdirir. Tamamilə bir şərqi fəlsəfi poemasını ağ şeir formasına salaraq, bu işi görür və ilk nəşrdə bu əsərin müəllifi olmadığını qətiyyətlə bildirir. Lakin əsərin ilk nəşrinin müvəffəqiyyətlə yayılması və şöhrət qazanması ona gətirib çıxardır ki, o artıq ikinci və sonrakı nəşrlərdə əsərin tam müəllifi olduğunu qətiyyətlə bildirir. XVIII əsrin sonu Bodenştet «Mirzə Şəfinin nəgmələri»ni alman dilində çap etdirir və şeirlərin onunku olmadığını qeyd edir, lakin o da ilk müvəffəqiyyətli yayıldan şirnikərək «Mirzə Şəfi təxəllüsünü götürdüyüünü və şeirlərin müəllifliyini utançla mənimşəyir. Belə nümunələr o qədərdir ki, bu gün bunu araşdırıb üzə çıxarmaq, sübut etmək və hüquqi vərəsələyi təsdiq etmək üçün YUNESKO kimi bir yeni təşkilat la-yını bildirməyi özümüza borc bildik. «Gözə görünməyən bildirməyi özümüzə borc bildik. «Gözə görünməyən adam» əsərinin müəllifi olan, XX əsrin əvvəllerində bütün

Qərbi Avropanı yerindən oynadan, Herbert Uels məhz Nizami Gəncəvi irsindən («İsgəndərnəmə» – «İqbəlnəmə») dəki – «Çoban və üzüyün həkayətin»dən bəhrələndiyini dünya qarşısında boynuna almalı idi. Çünkü süjet (texniki fərqi nəzəra almasaq) eynilik təşkil edirdi və buraya müasir don geydirmək, fantastik janrı tələblərinə uyğun olaraq əlavələr etmək, yeni cəmiyyətin hərisliyinin feodalizm hərisliyindən fərqli eybəcərləklərini qabartmaq şübhəsiz Uelsin qabil şagirdliyindən xəber verirdi. Məqsəd-məram baxımından Uels qətiyyətlə Nizami mövqeyində durur və ümuminsanlığın ən zəif cəhətini «mə-nəm-mə-nəm» varlığını cahana qarşı qoymaqla, həris tələbləri ilə flakat törətmə zirvəsinə yüksəlmə...

Şübhəsiz bütün bu açıqlamaları, biz hansı dildə, hansı xalqın ədibləri olsun Nizami irsinə münasibətdə, mənfi və müsbət cəhətləri olur-olsun, mümkün qədər əhatə etməyə və obyektiv olmağa çalışırıq. Burada əsas məramımızla yanaşı, müəyyən qeyri məqamlı açıqlamaları da etməyə bir vətəndaş, bir şərqli övladı kimi məsuliyyət hiss edirik.

Yenə də ön fikirlərə qayıdaraq Nizami irsinin Qərb dünyasında yayımının inkişaflı xətdə olduğunu qabardan faktları nəzərdən keçirdək.

Bələliklə, XVII əsrənən başlanan və XVIII əsrənə dərin məraqlı və istəklə Qərb dünyasına yayılan Nizamidən edilən tərcümələr artıq XIX əsrənə iki həcmli təmmətnli «Xəmsə» nümunələrinə, ondan bəhrələnərək yaradılan bədii əşərlər dövrü kimi diqqəti cəlb edir.

Burada ilk olaraq 1896-ci ildə Kembrib universitetində çap olunan E.G.A. Vroune tərəfindən yazılmış «Catalogue of the Farsian Manuscripts in the library» əsərini qeyd etməliyik.

Bir qədər sonra, yəni 1903-cü ildə H.Ethe tərəfindən «Catalogue of persian Manuscripts in the library of the Indian office» Oksforda çap olunur.

İngiliscə, tərcümə edərək London universitetinin fars dili və İran ədəbiyyatı professoru S.Y. Wilson 1924-cü ildə çap etdiyi «Yeddi gözəl» əsərinə yaxşılaşdırıb. On sözdə dünyasının dahi yazarına «böyük ehtiram» göstərərək, onu «həyəcan, ehtiras,

hüzn və kədəri ifa etməkdə» Şekspir və Petrarkla bərabər tutmuşdur.

Burada, bir qədər xronologiyani pozaraq yuxarıdakı nümunələri ona görə önə çəkdik ki, Nizami ırsinin təhsil sistemlərinə daha böyük istəklə daxil olduğunu göstərək.

R.Qolbike 1866 şairin «Leyli və Məcnun» poemasını (1560) Portugaliyada saxlanılan əlyazmasından istifadə edərək ingilis dilinə çevirmişdir.

«XIX əsr Ensiklopediyasında» belə bir qeyd var: «Nizaminiñ «Leyli və Məcnun» əsəri 1836-ci ildə Londonda Antikson tərəfindən ingiliscəyə tərcümə olunmuşdur». Lakin bunun Nizamidən edilmiş ilk tərcümə olmadığını biz yuxarıda qeyd etmişdik. Sadəcə görünür dahi şairin maraq dairəsi o qədər geniş olub ki, ingilisdilli bir çox, daha qabil müəlliflər bu işi görməyi özlərinə böyük məktəb və şəraf biliblər.

Bələliklə müəyyən ardıcılıqla yuxarıda dediklərimizi nəzərə alaraq Ulyams Cons - «Xəmsə»nın bir hissəsindən 1786-ci ildə tərcümə edilib, 1804-cü il «The werks of sir William Jons XVIII volumes» yazısını Nizamiyə həsr edərək «Şərq almanaxı (1785-86-ci illər yazılarını) da çap etdirmişdir.

Bunun ardınca Lyudviq Xayn 1802-ci ildə «Yeddi gözəl» poemasından latindilli oxucular üçün bir neçə başlıqlar tərcümə edib. Nataml Blend 1844-cü ildə «Makhran ul-Asrar - The treasury of searets (blen the first of fire poema of «Kamsa» of shlikh Nizami - London.

1845-ci ildə isə, əslən iranlı olan, gözəl ingilisdilli mütəxəssis Q.X.Darabli - «Nizami Gəncəvinin Makazan ul-Asrar translatet bu» tərcümə əsəri Londonda çap olunub.

Bundan otuz il sonra, geniş ingilisdilli oxucularına Rudolf Qolbike tərəfindən tərcümə olunaraq «Nizami Gəncəvi the story of Layla and Majnun trans, lated by Dr.R.Qolpke, nel-lis versian bu M.Matin», London - 1866 əsəri təqdim olunmuşdur.

Mükəmməl və yüksək anamlarla tərcümə olunmuş bu iş ingilis oxucusu üçün əvəzsiz nümunəyə çevrilmişdir. Burada bizlər üçün olduqca dəyərli bir faktı diqqətinizə çəkmək istə-

dik. Yəni bunu iran alimi Əli Əsgəri Hikmət, görkəmli yazıçıımız M.İbrahimova istinadən, öndə çəkdiyimiz nümunəyə təsdiq olaraq göstərir ki, «Leyli və Məcnun»u «Romeo və Cülyetta» ilə tutuşdurarkən 50-dən çox, sonralar isə türk alimi A.S.Levend bunun 86-ya qədər, Q.Y.Əliyev isə 140-dan artıq oxşar poemaların olduğunu qətiyyətlə bildirmişdilər.

Eyni zamanda, Qərb dünyasında Nizami əsərlərinin janrı xüsusiyyətlərinə ilk dəfə toxunan R.Qolbke bildirib ki, «Leyli və Məcnun» qurumuna, təsir və təsvir mahiyyətinə nəzər salırdıqda tragik janrlı bir əsərdir.

Yuxarıda qeyd etdiyimiz ardıcılıqlı XX əsrə də davam edərək, H.W.Dudanın «Farhad and Şirin» «Die Literatische Calsshte cyhes persichen caqonstoffes» - 1933-cü ildə Praqada, A.I.Arberrunun «Classical Persian Literature» 1967-ci ildə Londonda, «Literatu Historu of Persia. Modera Times Vol-IV (1500-1924) illəri əhatə edən topluda - Cenevrə 1969, R.Lavy: «And İntroduction to Persian Literature - 1969-cu ildə Nev-York və Londonda çap olunmuş işini, P.P.Soneek: «Farhad and Tagie-Busten» The Growih ot a Lend» - New-York - 1974 (27-52 s.), İ.K.A.F.Vurrl The Farhad and Şirin» star and ist Furher Developm ent tron Persian into Turkish Literatare suf ine Near-sast-New-York-da (Nyu Yorkdakı universitet toplusunda) - 1974-cü ildə, maraqlı mövzularda Nizami ırsinin öyrənilmə coğrafiyasının Böyük Britaniyadan çıxaraq, Amerika Birləşmiş Ştatlarına və oradan da dünyanın bir çox ölkələrinə yayıldığını görürük. Belə bir inkişaf başqa sahələrdə olduğu kimi, Amerikan Teatr sənətində T.Uaylder, Y.O'Nil, T.Ulyams və başqa rejissor və dramaturqları səviyyəsində sintez olunurdu.

Ancaq, burada Nizami ırsı ilə bağlı olan, üç müəllifin də yaradıcılığından qeydləri verməyi özümüzə borc bildik. Yəni XIX əsr Amerikanın qüdrətli transcendentalist nümayəndəsi olan H.Consun yaradıcılığı bir başa amerikan cəmiyyətinin şərqi olan marağını təbliğ etmə üstündə qurulmuşdu. Onun yaradıcılıq məhsulu olan «Ərəb nağılları» əslinde Tanrı sirlarını Məhəmməd peyğəmbər vasitəsilə şərq dünyasına yayı-

mini, orijinal bir üslubda yeni bir DƏRVIŞİN deyimləri üstə qurması çox təbii təsir bağışlamışdı. Məhz bu üslubla harinlamış cəmiyyəti, var-dövlət əsarətindən xilas etmək, tutduğu mənsəb nümayəndəsindən asılı olmayaraq hər bir insana bir FƏRD kimi yanaşma anlamı, Conson kimilərin məramı idi. Sonrakı illərdə bu ənənəni amerikan cəmiyyətində yayan və təbliğ edən transcendentalistlərdən biri də şübhəsiz R.U.Emerson idi. Əslində Emersonu ilk amerikan şərqşünası saymaq olar. Çünkü məhz onun yaradıcılığının çoxşaxəli olması, müxtəlif elmi-fəlsəfi-bədii əsərlər yanaşı fəlsəfi anlamlar açıqlaması və tərcümə etdiyi şərq ədəbi irsindən nümunələr, bunu deməyə bizi ixtiyar verir və eyni zamanda onun bu səyləri sonralar Toro, Alkoto və Uitman yaradıcılığında öz əksini tapması sübut edir. Onun bir çox sahələri əhatə edən şərq mədəniyyəti və poeziyası haqqında fəaliyyətini biz burada açıqlasaq, heç bir sonluğa yetmərik. Məqsədimizlə bağlı onu yalnız qeyd etmək istərdik ki, Emerson öz yaradıcılığında (bizim əldə etdiyimiz elmi araşdırımıya əsasən) Nizami həyatı ilə, onun əsərləri ilə tanış olduqdan sonra, gündəliyində bizim üçün qəribə olsa da aşağıdakı geydləri edib: «Bu, Xızırla, həyat çeşməsi», Tuba, həyat ağacı ilə bağlı əfsanələr, «Leyli və Məcnun», «Xosrov və Şirin» və eyni zamanda bülbül və qızılğıl, mirvari və başqa qiymətli daşların əldə edilməsi, kosmetik maddələr sayasında yuyulmayan qara rəngə tutulması... - bütün bunlar farsçılık poeziyanın əsasını təşkil edən bir sistemdir» deyə Nizami irsi ilə tanışlığını göstərmişdi.

Nəhayət Nizami yaradıcılığı ilə bağlı olaraq, 1851-ci ildə «Azadlıq zəngi» toplusunda Emberson tərəfindən tərcümə olunmuş «Söz və əməl» haqqında deyimi çap olunmuşdur. Bununla da Amerika cəmiyyəti öz nümayəndəsinin dilindən Nizami irsini oxumağa başlamış və daha yeni nümunələri əldə etməyə çalışmışdı. Lakin yenə də təqdim olunan tədqiqat işindəki qeydləri və tərcüməni nəzərdən keçirdikdən amerikansayağı saymamazlığı, orijinala qaba, yolverilməz münasibəti görür və təəssüf hissi keçirdirik. Qısa bir fikir açıqlaması bu deklarimizə dayaq ola bilər. Baxın dahi Nizamidən sonra ya-

zılmış «Leyli və Məcnun» mövzusunu məhəbbət dastanının ən gözəl nümunəsinə yalnız Füzuli nail olubdur. Belə bir poetik qüdrət sahiblərinin uzun, əzablı yol keçərək yaradıcılıqlarının şah əsərinə başqa xalqın nümayəndəsi, fəlsəfi-dini görüşlərinin mürəkkəb və müxtəlif olması sayəsində anlaşılması çətin olan qavrama metodunu nəzərə almadan, qaba formada tərcümələr kima lazımdır. Əgər maraqlıdırsa, cəmiyyət bunu tələb edirsə bu klassik, özgə xalqın bədii məhsulunu elə olduğu kimi tərcümə et - ver, yoxsa orijinalın başına min oyun açıb, primitiv bir dil, düşüncə, fəlsəfi səviyyə nümunəsi kimi bu irsi təqdim etmək, ən azı öz səviyyəsizliyini müməyiş etdirməkdir. Axi Şekspir də öz «Romeo və Cülyetta»sını, məhz «Leyli və Məcnun»un mövzusu ruhuna və qüdrəti məhəbbət aurasının təzahürü anlamından bəhrələnərək yazıbdır. İndi biz həmən əsəre primitiv don geydirərək, diliñə sünü şərq deyimləri əlavə edərək tamaşaçılara göstərsək, buna həmin qərbilər nə deyərlər? (Həqiqət naminə, bu olubdur). Nə isə, bu barədə geniş diskusiyaya uyusaq, doğrudan da əsas mövzudan uzaq düşmüs olarıq, yenə də Emerson fəaliyyəti albəttə ki, amerikan yeni inkişaf dövrüne qədəm qoyma prosesləri üçün əvəzsiz bir töhvə olub.

Amerikanın görkəmlı alımlarından biri olan və təxminən Emersondan yüz il sonra, Şərq dünyasına, onun mədəni və ədəbi irsinə yeni bir nəzər salması ilə diqqətimizi cəlb edən Peters Çelkovskinin qeyd edə bilərik. Bu amerikan alimi tərəfindən «Xəmsə»nin poemalarından seçmələr tədqiqat obyekti olmuşdur. Bunlardan ən çox diqqəti cəlb edən «Xosrov və Şirin» poeması və onun barəsində müxtəlif məqalə və tədqiqatlarıdır.

Nəhayət 1975-ci ildə Nyu-Yorkda çap olunan və «Görünməyən dünyانın güzgüsü» adı altında iri həcmli kitabı, şübhəsiz olduqca böyük bir hadisə kimi qiymətləndirilmədi. Müəllif burada Nizami irsindən «Leyli və Məcnun», «Xosrov və Şirin» və «Yeddi gözəl» poemalarının məzmununu salmışdır. Hər bir poemaya həsr olunmuş komentarılarda P.Çelkovski onların mətni, fəlsəfi anlam və mövzu seçimini, rəngarəng psi-

xoloji qurumuna öz münasibətini bildirir. Onu da qeyd etməliyik ki, o bunun üçün «Xəmsə»nin 1524-1525-ci illər tarixi altında olan əlyazmalardan olduqca çox sayıda «Xosrov və Şirin» motivlərinə həsr olunmuş miniatürlərdən nümunələri də əlavə etmişdi.

Göründüyü kimi əldə etdiyimiz mənbələr onu göstərir ki, Nizami Gəncəvi ırsına ingilisdilli dünya ölkələrində maraqlı nəinki sönməmiş hətta inkişaflı xətdə davam etməkdədir. Odur ki, bu gün müstəqil bir ölkəyə çevrilmiş Nizami vətəni Azərbaycanın elmi-mədəni nümayəndələri bütün dünyaya yayılmış Nizami ırsının verdiyi o bəhrələri vətənə gətirmə, təbliğ etmə və öyrənmə yolunda daha çox səylər göstərməlidirlər. Doğrudan da bu kimi ingilisdilli Qərb dünyasının məşhur ədib və alim, incasənat və mədəniyyət xadimlərini öz sehrinə alaraq Şərqi anlamına, o anamlı bədii yaradıcılığı sövq etmiş, Nizami Gəncəvi fenomeni qarşısında təslim olmuş, dühaların əsərləri vətənə gətirilməlidir. Bununla biz Nizami ruhuna, ırsına, vərəsəlik hüququna hörmətimizi bildirmiş olarıq. İngilisdilli aləmdə Nizami hədud və müdaxilə həddini göstərmək üçün ulu nizamişünas və Azərbaycan cümhuriyyətinin ilk bayraqdarı və fədakar Səyavuşu olan Məmməd Əmin Rəsulzadənin «Azərbaycan şairi Nizami» kitabından bir nümunəni göstərməklə tamamlamaq istərdik. «Nizami haqqında orijinal rəyini bildiyimiz Hötenin İran şairləri haqqında Şansolye fon Millərə söylediyi məşhur bir sözü var: iranlılar beş yüz il içində yetişən şairlərdən yalnız yeddisiyi yeddi ulduza bənzədib-bəyənilərlər. Halbuki onların bəyənmədikləri arasında bir çoxları məndən parlaqdılar».

Biz bu kəlamlarla rəqibini doğru qiymətləndirmiş bir usad dilindən çıxan, bu sözləri yalnız alqışlaya bilər və təki bütün rəqibləri belə mərdi-mərdanə fikirli görməyi arzulardıq. Lakin bunlara misalı davam etdirərkən, Qərb və Şimalı Amerika mədəniyyət və incasənətinə Nizami ırsının nə qədər təsir etdiyini, neçə-neçə yeni janrlı bədii əsərlərin meydana gelməsində, səhnə və kino sənətində realist-romantik xisəltli incəsənət nümunələrinin yaranmasında Nizami ırsının qüdrətli təsi-

rini də qeyd etməliyik. Bu sahədə çox örtülü pərdələr altında gizlədilmiş və əslində Nizami və onun kimilərin bədii yaradıcılığı duran işlərin üzünü açmaq, yeni aydınlarımızın borcudur desək səhv etmərik. Bu fikir və arzu ilə ingilisdilli məxəzələr barəsində əlimizdə olan açıqlamani tamamlamaq istəyirik.

1. Vilyams Cons- «Xəmsə» I hissə 1786-ci ildə tərcümə olunub və «The works of sir William Jones XVIII – th volumes. London advertisement 1804» Con Sor 1785-ci illər: Şərqi almanaxı

2. Lyudviq Xayn 1802-ci ildə bu poemadan bir neçə başlıqları latin dilinə tərcümə etmişdir.

3. Nataniel Blend 1844-cü ildə «Markzan-ul-asrar» (The treasury of secrets) beeng the first of five poems or Khamsa of Sheikh Nizami, London – 1844.

4. Bu poemanı eyni zamanda C.Hidon Hindlidə tərcümə etmişdi. Bu barədə prof. Qerman Ete özünün «Neopersihe literature» əsərində qeyd etmişdir.

5. 1845-ci ildə isə əslən İranlı olan gözəl ingilisdilli mütəxəssis Q.X.Darablı tərəfindən «Nizami Ganjevi Makhzanol-asrar tranlated by Qholam Hossein Darab, London - 1845» çap olunmuşdur.

6. «Leyli və Məcnun» poemasının tam tərcümə variantı Londonda 1836-ci ildə şərqsünas Ceyms Etkinson (J.Atkinson, Layli and Majnun A poem from the original of Nizami, London, 1836) tərəfindən çap olunmuşdur.

Bundan otuz il sonra bir daha bu poemanı geniş ingilisdilli oxucu kütləsinə təqdim etmiş Rudolf Qolbuke (Nizami Ganjevi, A story of Layla and Majnun translated by Dr. R. Gelpke Nellis version by M. Matin, London - 1966) olmuşdur. Mükəmməl tərcümə və yüksək analizli açıqlama bu tərcüməni ingilis oxucusu üçün əvəzsiz nümunə etmişdir. Hətta ən maraqlı bir qeydi biz burada göstərmək istərdik. O önlükdə yazır ki, İran alimi Əli Əsgəri Hikmat «Leyli və Məcnun»u «Romeo və Cülyetta» ilə tutuşturarkən burada 50-a yaxın fars və türk dilində oxşar poemaların olduğunu qeyd etmişdir.» (Hətt.. sonralar türk alimi A.S.Levend bunun sayını 86, S.Əsədulla-

yev 116-ya, Q.U. Əliyev isə 140-dan artıq olduğunu təsdiqləmişdilər.)

«R.Gelbke öz araşdırmalarında «Leyli və Məcnun» poemasının janrı etibarı ilə tragediya olduğunu təsdiqləməyə çalışır.»

Nizaminin «Yeddi gözəl» poeması ingilis dilində tam şəhərde 1924-cü ildə iranşunas alım K.Vilson tərəfindən (K.Vilson, The Haft Paikar, the seven beauties by Nizami of Ganja, ol. I Translation London, 1924) ağ şeir formasında çapılmışdır.

IV FƏSİL

NİZAMİ GƏNCƏVİ YARADICILIĞININ AZƏRBAYCAN ƏDƏBİ VƏ MƏDƏNİ ALƏMINDƏ YERİ VƏ ROLU

4.1. Azərbaycan peşəkar dramaturgiyası, teatr sənəti və Nizami

*Xosrov və Şirin» hekayəsi gizli deyil
Doğrudan odandan şirin dastan yoxdur.
Hərçənd ki, könülə yatan dastandır
Gəlin evində dustaq qalibdir.
Bəyazı dillərdə məruf deyildir
Bərdədə bir kənara atılmış yazısı vardi
O yerin köhnə yaşlılarının tarixindən
Məna bu xəzinənamə məlum oldu.*

N.Gəncəvi «Xosrov və Şirin» səh.49

Mövzuya keçməzdən öncə, yenə də bu tədqiqatın giriş hissəsində və Şərq intibahi və Nizami Gəncəvi dövrü elm və mədəniyyət fəslində toxunduğumuz bəzi məsələlərə əlavə açıqlamalar verməyi məqsədönlü hesab edirik. Çünkü bütün toxunduğumuz məsələlərdə məhz NİZAMİ ırsından sonrakı əsrlərdə bəhrələnmələr öncül olaraq diqqət mərkəzində olub. Bu baxımdan ümum Azərbaycan – ŞƏRQ ədəbi-mədəni həyatında baş verən bütün proseslərdə dahi mütəsəkkirin rolu, tarixi əvəzolunmaz bir mehvərdir.

Yəni dediklərimizə təsdiq olaraq onu qeyd etməliyik ki, dahi şairimizin vəfatından cəmi 50-60 il sonra onun irsi bir çox ədib, şair və incəsənət xadimləri üçün tükənməz xəzinəyə çevrilmiş, dəyərli fərdi üslublu əsərlər yaratmışdır. Bir dahlı bu fərdlərin adlarını çəkmək, onlara olan hörmətin təzahür kimi qiymətləndirilməlidir.

Əmir Xosrov Dəhləvi, Cami, Əlişir Nəvai, M.Füzuli və başqa bir çox adlar və ən nəhayət XIX əsr nümayəndəsi İsmayıllı bay Nakam. Bir tədqiqatçı kimi bu adlara ardıcıl olaraq nəzər salsaq görərik ki, dediklərimizə təsdiq olaraq XII əsrin sonundan XIX əsrin sonuna kimi inkişaflı xətlə bu proseslər davam etmişdir.

Müasir İran alimi, mərhum Səid Nəfisi «Xəmsə» yazan şairlərin ən görkəmlilərinin adlarını qeyd etmişdi. Görkəmli nizamişunas-alim Q.H.Beqdeli özünün «Şərq ədəbiyyatında Xosrov və Şirin» mövzusunu adlı əsərində bu baradə ətraflı məumət verdiyindən (səh. 136), bizancaq bu faktı qeyd edirik.

Bu onunla bağlıdır ki, baxmayaraq X-XII əsrlər arasında çoxsaylı söz-kəlam sahibləri diqqətəlayiq əsərlər yaratsalar da, həqiqətən dünya tərəfindən söz-kəlam səltənətinin tanrı vərəsəsi kimi tanınan İlyasının bəşəriyyətə bəxş etdiyi irs o qədər tükənməz, qüdrətli və ədəbi qatlıdı ki, nə qədər bənzər süjetli əsərlər yaransa da, sonsuz bir həyat çeşməsi kimi əbədi və rəngarəngdir.

Bələliklə, XIX-XX əsr tarixində Nizami Gəncəvi irlisinin ədəbi-mədəni aləmdə öz davamlı-istəkli yaştınlarını açıqlama məqamına gəlib çatdıq.

Burada bizim əlimizdə bu məsələ ilə bağlı olan iki tarixi faktı nəzərdən keçirək:

«Şairin elliləri – gəncəlilər.... onun xatirəsini həmişə əziz tutmuş, əsərlərini dildən-dilə salmış, şöhrətləndirmiş, ona rəğbət bəsləmişlər. Bu gün də gəncəlilər onun 8 əsrən bəri solmaq bilməyən əvəzsiz incilərini, bù günə qədər ətrini, təravətinə saxlamış əsərlərini sevə-sevə oxuyurlar, ondan öyrənilər...» (117, s.253)

«...65 yaşlı kolxoçu Ağlı Rza oğlu deyir ki: «Mən çox gənc idim, farsca oxuyub-yazirdim. Bir gun atam evdə olmaya, atamın həvəslə ucadan oxuduğu şəkilli bir kitabı varaqlamağa başladım. Şəkilləri məni dayandırdı. Mən oxumağa başladım. Misraların gözəlliyyi məni məftun etdi. Başım kitaba qarışmışdı. Hər şeyi unutmuşdım. Xeyli vaxtdan sonra atam məni birdən qulaqladı və mənə bu kitabı oxumağı qada-

gan etdi. O dedi ki: «bu kitabı oxuma, hələ kiçiksən». Xeyli zaman keçdi. Bir gün yənə də evdə tək olduğum vaxt həmin kitabı oxumağa başladım və anladım ki, bu kitab «Leyli və Məcnun»nun daş basması imiş...» (117, s.254)

«...90 yaşlı Rza kişi öz xatiratında deyir ki: «Mənim bu gına kimi yadimdadır. 75-80 (!) il bundan qabaq bir gün bazarда bir nəşər car çəkirdi. O deyirdi ki, bu gün günorta vaxtı İsgəndərin hekayətidir. Bağman çayxanasında olacaqdır. Mən də, günorta vaxtı həmin çayxanaya girdim. Burada adamın əlindən tərpənmək mümkün deyildi. Hər yanda adamlar əyləşib, çay içir və bir nəfəri dinləyirdi. O əlini ölçü-ölçə danişirdi. Mən xeyli qulaq asıldıqdan sonra İsgəndər... İsgəndər... Dara... Müharibə və vuruşma sözlərini anlaya bildim. Hami səssiz-səmirsiz bu natiqi dinləyirdi. Mən çayxanadan çıxanda şor qarışırı. Lakin həmin adam yənə də gur soşla söyleyirdi. Mən o adamın qarnında bu qədər sözün yerləşdiyinə məttal qalmışdım. O İsgəndərin hekayəsini söyleyirdi. Sonra xəbər tutdum ki, bu çayxanada hər gün 100-dən artıq adam, Nizaminin bu nağlına qulaq asır...» (117, s.254)

«...Xalq içerisinde Nizami o qədər sevimli olmuşdur ki, hətta cüma axşamları Gəncənin ayrı-ayrı küçələri böyük evlərdə NİZAMİ gecələri keçirəmiş. Mənim yadimdadır. 70 il bundan əvvəl Balabağmandı bir evdə Nizamiə həsr edilmiş bir gecə düzəldilmişdi. Buraya küçənin bütün camaatı – arvad və kişiləri yığılmışdı. Ev sahibi elə qonaqlıqlarda evə gələn qonaqların kim və hardan olduğunu sormadan onları çərəzlə qoz, qax, quru meyvə və çayla təmin etməli idi. Bu gecəyə 100-dən çox adam toplaşmışdı. Hamisi yerdə əyləşib kitabdan farsca oxuyub, sonra Azərbaycan dilində danişan bir nəfəri dinləyirdi. Söhbət o qədər maraqlı olurdu ki, xüsusən payız və qış gecələri, bir də görürdün ki, gecə sona çatmışdır. Lakin natiq hələ sözünü qurtara bilməmişdir. Bələliklə söhbətin yarısı gələn cüma gününə qalardı». (34, s. 331-339)

Daha bir tarixi faktı nəzərdən keçirmək istərdik.

Bu XIX əsr ziyalı və şairi İsmayıllı bay Nakam və onun yazmış olduğu «Fərhad və Şirin» əsəridir. İ.B.Nakam Nizami-

nin «Xosrov və Şirin» əsərindən Fərhad və onun Şirinlə bağlı xəttini götürürək işləmiş, orijinal cəhətləri ilə seçilən ədəbiyyat aləminə yeni bir əsər bəxş etmişdir.

İ.Nakam da əsərinin girişində allahı, peyğəmbəri güman, ümidgah, yaradan-yaşadan qüdrət sahibi kimi vəsf etmiş, bu yaradıcı qüdrətin, ən ülvı baxşeyisi olan eşq-məhəbbət gövhərindən səhbət açarkən, dahi söz səltənətinin hakimi Nizami qüdrətinə də müraciət etmişdi:

*«Şeyx Nizami ki, sükən sazdur,
Bülbülü-qüds ilə həmavazdur...
Nə xoş irad qılmuş bu kəlami,
Əleyhü rəhmətü rəhman Nizami».*
(34, s.331-339)

Bununla da, onun unudulmaz olduğunu, ulu şəhərin cəhəc vuran bülbülü, cahan bülbülü adlandıraraq, özünü bu DÜHANIN davamçısı olmasına səy edəcəyini, tanrıdan izn istəmişdi. İ.Nakamin bu poemasının baş qəhrəmanı Fərhad olmaqla, əsərdə ancaq Şirin, Xosrov obrazları qabarlıq, bütün başqa obrazlar isə olduqca nəzərəçarpmaز bir şəkildə işlənmişdir.

Bununla da XIX əsrin sonunda İsmayıllı bəy Nakamin (1829-1906) bu əsəri Nizami poetik qüdrətinin daim yaşar olmasına bir himm idi.

Həm də bu ona görə qiymətli idi ki, pərakəndə, dini, mədəniyyət, elmi tarixi ümumrus tabeliyində, laqeydlik uşbatından yiyəsiz bir dövrə Nakam kimilərin səyi nəticəsində əsl və tənəvvərlər, ziyalılar, ədib və şairlərin yaradıcılıq hünərləri bir təkanverici, ruhverici amil olmuşdur. Bunu sonrakı tarixi keçidlərdə bir daha görəcəyik.

Yeni XX əsr girintisində Nizami Gəncəvi hayatı və yaradıcılığı haqqında ilk bioqrafik əsəri, 1909-cu ildə Gəncəli, Mirzə Məhəmməd Axundzadə «Şeyx NİZAMİ» adlı monoqrafik kitabçasını Hacı Əhməd Həsənzadə mətbəəsində nəşr etdirmişdir.

Mirzə Məhəmməd Axundzadə bu əsərində Nizami Gəncəvinin həyatı, «Xəmsə»yə daxil olan poemalarının yazılıma tarixi, onların qısa məzmunu və bizim üçün ən önemli olan hali, yəni Nizami Gəncəvi irlərinə Şərq və Qərbədə tədqiq və təbliği haqqında ilk məlumatı verir. Eyni zamanda M.M.Axundzadənin Nizami yaradıcılığında epik janrı xüsusiyyətlərinə münasibəti, o dövr Azərbaycan Nizamişünaslığında yeni bir açıqlama idi. Bunun belə olduğunu təsdiq edən Azərbaycan MEA Nizami adına Ədəbiyyat İnstitutunun əməkdaşı, fil.elm. nəmizədi Allahverdiyeva Zəhra xanım (şairin yaradıcılığındakı bu cəhəti açıqlayarkən) : «Belə ki, Nizamişünaslığın tarixində ilk dəfə olaraq M.M.Axundov (zadə - R.F.) Nizami əsərinin janrı məsələsinə toxunaraq, «Xəmsə»yə daxil olan məsnəviləri «romان» adlandıır» deyə təsdiqləyirdi. (7)

Biz bu fikri həm dəstəkləmiş və eyni zamanda artıq XXI əsrin əvvəllerində daha yeni bir qənaətə, yəni bu poemaların əslinde XII əsr incəsənət əlməmində ifaçı sənətkarlar üçün daha yaxın olmasına dərk edib, əldə etdiyimiz faktları tutuşduraraq əslinde bu əsərlərdə dram janrına, onun epik-monumental, dramaturgiya qoluna daha yaxın olduğunu təsdiq etmək istədik.

Bələliklə, öz sələfləri tərəfindən belə xoş mündəli-bioqrafik monoqrafiya ilə XX əsrə anılan Nizami Gəncəvi irləri sanki təbiətin möcüzələrindən sayılacaq bir yeni yaşantılar meydani əldə etdi. Bu isə Azərbaycanda yeni, Qərb üslublu professional teatr sənətinin gəlişi, inkişafı, qüdrətli səhnə xadimlərinin yetişməsi ilə bağlı idi.

XIX əsrin sonu XX əsrə Azərbaycan, milli professional incəsənət növlərinin, o cümlədən də teatr sənəti üçün yeni ifa tərzi, təqdimat və forma yenilikləri əldə etməsi ilə yanaşı, öz yaratdığı əsərləri məhz Qərb üslublu teatr sənətinin tələblərinə cavab verə biləcək aktyor və yaradıcı heyətlərə nail oldu ki, sonralar onların ətrafında, sənət əlməmində səs sala biləcək qüdrətli sənətkarlar yetişdi. Şübhəsiz burada əbədi birincilik qazanmış, C. Zeynalov və H. Ərəblinski dəstə-xətti, fədakar dözmü, səhnəyə əbədi vurğunluq nümunəsi olacaq bir məşələ

çevrildi ki, bu ocağın başına Mehdi bəy Hacinski, Əbülfət Vəli, Əvləndi, M.M.Kazimovski, Darablı, A.Anaplı, A.Qəmərlinski, H.Sarabski, A.Ağdamski, D.Bağdadbəyov, S.Səlimbəyov, M.Muradov, R.Kazimov, A.Süheyli, H.Abbasov, S.Mənsur, Ə.B.Haqverdiyev, N.B.Vəzirov, Y. və E. Olenskaya, Lizina, Mislavskaya, Kuznetsova, Kostorskaya, Mixaylova və burada adları çəkilməyən onlarla sənət aşığılarını topladı. Belə bir yaradıcı heyatə sahib olan Azərbaycan teatr sənəti üç istiqamətdə öz yaradıcılığını quran ədib-dramaturq, bəstəkarların səyləri ilə sürətlə inkişaf edərək Ümum Qafqaz və Yaxın Şərqi regionunda «ilk dəfə» deyilən sənət əsərləri yaratdır. Bu drama, komediya janrında yazılmış səhnə əsərlərinə, az müddətdən sonra musiqili komediya və opera sənətinin də gözəl nümunələrinin yaranmasına gətirib çıxardı.

Elə burada söhbət açacağımız və ilk səhnə əsəri kimi Nizami Gəncəvi mövzusunun XX əsrin ilk on illiyində teatra gəlişi, məhz sonuncu – opera janrında yazılmış əsər oldu.

Yəni araşdırduğumuz məlumatlar bunu deməyə ixtiyar verir.

Əslində bu tarixi baxımdan nə yeni, nə də ki, təsadüfi hal deyildi. Cünki dahi şairimiz öz əli ilə yazüb-qoyub getdiyi əsərində, onun şeir və qəzəllərinin musiqi aləmində, hər yanda, oxunduguunu qeyd etmişdi. N.Gəncəvinin vəfatından 50-60 il sonrakı bir yazida da musiqiçilərin böyük həvəslə onun əsərlərindən parçalar ifa etdikləri qeyd olunurdu. Bir qədər onca, bu fəslin girişində qeyd etdik ki, XIX əsrə Gəncə məhəllələrində Nizami ʃəsi avaz və gözəl ahənglə fərdi ifaçılar tərəfindən xalq arasında çıxışları gündəlik işə çevrilmişdi. Bütün bunların müqabilində biz hətta təəccüb edirik ki, Üzeyir bəy Hacıbəyov cənabları öz ilk operasına mövzu olaraq nə əcəb «Xosrov və Şirini» deyil, məhz «Leyli və Məcnun»u seçib.

1910-cu il 23 oktyabr nömrəsində «Zakavkaskoe obozreniye» yazardı: «Kaspı»dən aldığımız məlumatata görə, Mirza Cəlal Yusifzadə, tarzən Mirzə Zeynal ilə birlikdə «Fərhad və Şirin» adında, opera şəklində bir əsər yazmışdır. Bu əsər İran şahı Keykavusun həyatından alınmışdır. Yəqin ki, bu pyes ta-

maşaçılara xoş gələcəkdir. Əsərin tamaşa qoyulması üçün müllişlər «Nicat» cəmiyyətinə müraciət ediblər». (120, s.227)

Əldə etdiyimiz cüzi məlumatlardan aydın olur ki, milli-mədəni həyatımızda Nizami Gəncəvi ərsinin məlum olan ilk musiqili-professional səhnə əsəri, Cəlal Yusifzadə tərəfindən yazılmış «Fərhad və Şirin» operasıdır. C.Yusifzadə əsərinin süjeti demək olar ki, yiğcam halında Nizami Gəncəvidə olduğu kimi verilib. Yalnız geniş açıqlamada Şirinlə – Fərhadın tanışlığı və Fərrhadın aşiq olaraq bu yolda canından keçməsi məhz sonuncunun ölümü ilə sona yetirilir. Bu əsərdə sanki Xosrov və başqa obrazlar ətrafında baş verənlər bir giriş, müşayiətçi kimi təqdim olunaraq həll edilmiş və bir daha Fərhad əzmi, məhəbbət yolunda şəhidliyi qabarıq surətdə verilmişdi.

Cəlal Yusifzadənin bu əsəri haqqında ətraflı məlumatı alım, Nizamişunas Q.M.Beqdeli 1970-ci ildə çap etdiriyi «Şərqi ədəbiyyatında «Xosrov və Şirin» mövzusu»nda kitabında verir. «Cəlal Yusifzadə tərəfindən «Mərhum Şeyx Nizami-nin asarı-nazimiyyəsindən intixab və təlxis olunmuş bir hekayə-i-aşıqanə əsəri» adı ilə yazılmış bu libretto 31 səhifədən ibarətdir. Burada miladi 550-ci ildə Sasani hökməarı Hürmüzün Xosrov adlı bir oğlu olmasından, böyüməsindən, məktəbdən necə tərbiyə və təhsil almasından danışılır.

Burada Xosrovin böyüyüb ərsəyə çatdıqdan sonra ...Şapur, Məhinbanu... Şirindən danışır... Şapurun köməkliyilə Şirinlə Xosrov görüşürler, Xosrov... Bəhram... Məryəm... Şirinin Ərmənəzəmindən qəsrə-Sirinə gəlməsi və s. yiğcam şəkildə təsvir edilmişdir. «Şirin-Fərhad görüşü... Xosrovlə Fərhad görüşü... Fərhadın ölümü, Şirinin yas tutması bununla da əsər bitir. (34, s.339-340)

Bir qədər sonra daha bir tarixi gün! 1911-ci il 06 mart nömrəsində «Bakı» yazardı: «Nikitin qardaşları» sirkə, müsləman opera artistləri ilk dəfə olaraq Mirzə Cəlal Yusifzadənin opera şəklində saldığı «Fərhad və Şirin» (musiqisi Oqanezəvilli, dirijor A.Oqanezəvilli, rejissoru R.Araksyan) Cəmil Nəcəfov – Şirin; Cabbar Qaryağdioğlu - Fərhad rollarında.» (120, s. 122)

Bu opera barəsində sonrakı illərdə də məlumatları aşağıda verdikdən sonra bəzi fikirlərimizi açıqlamağı məqsədyönlü saydıq. Beləliklə, yuxarıdakı nümunəni bilərkəndən önə çəkib tamaşanın baş tutduğunu qeyd etdik. Halbuki hələ hazırlıq prosesində, mətbu orqanlar bu hadisəni işıqlandırmaqdə fəal olmuşdular:

«1911-ci il, 24 fevral tiarixində «Yeni Həyat» yazırı: «Cəlal Yusifzadə «Fərhad və Şirin» adlı opera yazmışdır. Martin altısında oynanılacaqdır. Musiqişunaslar (?), həmin opera üçün Asiya nəğmələrindən ibarət musiqi yazımsıdalar.

Əlimizdə olan faktlardan (1913, 26 oktyabr Tiflis-Qafqaz mətbuat komitəsi, 1913, 06 dekabr «Səfa cəmiyyəti/2, 1914-cü il, yanvarın 17, Bakı, 1914-cü il, 21 yanvar «İqbəl» və sair mətbu orqanlar) məlum olur ki, bu opera üzərində yaradıcı işlər davam etmiş dəfələrlə oynanılmış tamaşaaya M.Əhməd oğlu rejissorluq etmiş, tamaşanın rejissoru və müdürü kimi Cahangir Zeynalovun işləməsi, Şirin rolunda (1914-cü il tamaşa-sında) Türkiyədən gəlmış aktrisa Mərziyyə xanımın (bizcə Mi-saylova-F.R.) çıxışından ətraflı məlumatlar verilmişdir.

1910-cu ilin sentyabr ayının sonunda «Günaş» qəzetində belə bir xəbər dərc olunmuşdu: «Tezliklə bir hörmətli şəxs tərəfindən yazılış yeni opera «Fərhad və Şirin» tamaşası oynanılacaqdır». (74) Artıq bir ay keçməmiş bu barədə «Kaspı» qəzetində daha geniş məlumat rast gəlirik. «Necə ki, biz xəbər vermişdik Mirzə Cəlal Yusifzadə (allah kəlam və qanunlar təlimi üzrə Bakı rus-tatar məktəblərindən birində dərs deyən müəllim - A.S.) müsəlman tarzəni Mirzə Zeynalova birlikdə şərqi motivləri əsasında operaya bənzər (?), «Fərhad və Şirin» əsərini yaradıblar. Orijinal pyes yəqin ki, şərqi musiqi sevərlərinin xoşuna gələcəkdir». (102)

Beləliklə Ü. Hacıbəyovun yazımiş olduğu və böyük müvəffəqiyatlə tamaşaçılar tərəfindən qarşılanan «Leyli və Məcnun» operasından 3 il sonra Cabbar Qaryagdiogluğun bir-başa iştirakı ilə «Fərhad və Şirin» operası səhnəməzə qədəm qoydu. Musiqi tarixini yazanlardan biri olan Firudin Şuşunsuksi operanın süjeti haqqında bunları yazmışdır: «İran şahı Xosrov Pərviz, Bərdə hakiminini qızı Şirini sevir. Şirin isə gözəllikdə bütün yaxın Şərqdə ad qazanmışdır. Xosrov evli olmasına baxmayaraq, Azərbaycan ilə İran sərhədində «Qosiri-Şirin» mülküni tikdirib, Şirini ora dəvət edir. Şirini məşhur bənna Fərhad da sevir. Xosrov Fərhadın Şirini çox sevdiyini eşidib, Fərhadı öz yanına çağıraraq deyir: «Mən Şirini sənə verəm, ancaq bir şərtlə, gərək Büsütün dağını yarasan» Şirinin eşqi ilə yaşıyan Fərhad Şahin bu təklifini qəbul edir, gecəgündüz dağın köksünü külünglə yarır. Bu hadisəni eşidən Şirin öz yaxın adamları ilə Fərhadın yanına gəlir və onu tərifləyir. Fərhad öz sevgilisi üçün ölümə belə hazırlır. Nəhayət, Xosrova xəbər çatır ki, Fərhad dağı yarılıb qurtarmaq üzərdir. Xosrov çox narahat olur. O, bilmir nə etsin. Nəhayət, Xosrov bir «küpəgirən» qarını tapıb, Fərhadın yanına göndərir və ona Şirinin ölüm xəberini söyləməyi əmr edir. Qarı Fərhadın yanına gəlib deyir: «Yazlıq Fərhad bu qədər əzəb və əziyyətin nə üçündür? Artıq sənin sevgilin Şirin torpağın altındadır.» Bu dəhşətli xəbəri qəsildən eşidən Fərhad külüngünü başına vurur. Fərhad ölüür. Bu hadisədən sonra Şirin ikinci dəfə Fərhadın yanına gəlir. Lakin Fərhadı görmür. Hadisədən xəbərdar olub çox qüssələnərək ağlayır.» (169, s.50-51)

Başqa bir qəzet isə xəbər verirdi ki, tamaşa xərclərinin çox və operanın quruluşunda ortaya çıxan çətinliklər üzündən müəlliflər «Nicat»ın dram bölməsinə müraciət ediblər ki, cəmiyyət tamaşanın hazırlanma problemlərini öz üzərinə götürsün». (73)

Tamaşanın hazırlanması 1911-ci ilin mart ayına qədər uzandı. Biz də bunun hansı səbəblər üzündən uzanması haqqında məlumat yoxdur. Ancaq anons və resenziyalardan o nəticəyə gəlmək olar ki, «Nicat» tərəfindən operanın qəbulu baş tutmamış və onun sonrakı səhnə qurumunda cəmiyyət heç bir fəaliyyətdə olmayışdır.

İlkin rəylər və anons qeydlərdə belə fikirlər səslənirdi ki, guya, opera Firdovsi poeması əsasında yazılb və 1911-ci ilin mart ayında Nikitin qardaşlarının sirk-teatrında Azərbaycan opera artistlərinin ifasında göstəriləcəkdir. Yığılan məbləğin

bir hissəsi müsəlman xeyriyyə cəmiyyətinə çatmalı idi. (71)

Bu fakt onu göstərirdi ki, tamaşanın quruluşunun baş tutmasında ikinci dərəcəli rolü «Cəmiyyəti xeyriyyə» oynamışdır. «Kaspi» qəzətinin 4 mart tarixli nömrəsində bildirilirdi ki, bazar günü Nikitin qardaşlarının sirk-teatrında müsəlman opera artistləri tərəfindən yeni müsəlman operası «Fərhad və Şirin» (Şeyx Nizami poeması əsasında (daha Firdovsinin deyil), M.C. Yusifzadə tərəfindən tatar (türk - R.F.), diliñə tərcümə edilmiş, müziqisi A.Oqanezaşvillinindir. (72)

Görünür, tarzən Mirzə Zeynal (ov)un müsiqi tərtibatı tamaşanı təşkil edənləri təmin etmədiyi üçün ona köməkçi olaraq daha çox müsiqi biliyi və təhsili olan bir adam kimi A.Oqanezaşvillini dəvət etmişdir və buna görə də onun adı yaradıcı heyətin siyahısında peydə olmuşdur. «Kaspi» qəzətinin elə bu nömrəsində o da qeyd olunurdu ki, tamaşada gözəl müğənnilər, o cümlədən də, Cabbar Qaryagdiov, tanınmış tarzən Mirzə Zeynalın rəhbərliyi ilə xorda iştirak edəcəkdir. (72)

«Fərhad və Şirin» operasının səhnəyə gəlişi tamaşaçılar və mətbuat tərəfindən böyük maraqla və diqqətlə qarşılanmışdı. Bunun belə olduğunu ən müxtəlif mətbuat nümayəndələri tərəfindən hadisəyə verilən qiymətlərdə görürük.

Buna misal olaraq «Kaspi» qəzətində belə bir qeyd var idi: «Opera tamamilə şərq motivlərindən ibarət olub və tarzənlərin müşayiəti ilə ifa olunacaq, yalnız bir neçə nömrələr xor və Avropa orkestrinin ifası üçün notla yazılibdir. «Operada tamamilə yeni müsiqi yoxdur, yalnız bəzi komplittiv nömrələr üçün notların partiturası yazılmışdır. (101) Libretto müvəffəqiyyətlə tərtib olunmuş Şərq motivləri tamaşaçılarının xoşuna gəlir, ancaq bütün bu cəhətlərə baxmayaraq, opera məglubiyətə uğradı. (33) «Bakı» qəzətində bu barədə məlumat verən başqa bir resenziyaçı isə, daha kəskin və konkret olaraq yazırı: «Sadəcə olaraq deməliyik ki, «opera» deyilən heç bir şey alınmayıb. Bunu sadəcə olaraq rus teatrında «obrazlar sıfətdə mahnilər» adlandırmış olar. Ümumi istifadə olunan Şərq «dəsgahlarından» və türk motivlərindən yiğmədan, özü də ol-

duqca biqabil istifadə də tərtib olunmuş musiqidən ibarətdir». (33)

Resenziyada, libretto tənqidə məruz qalmışdır, yəni orada da bir çox dəsəktəli halların olduğu, uzun-uzadı dialoqların, konfliktin zəif olduğunu, artıq səhnələr və başqa çatışmamazlıqları irad tutulmuşdu.

Tənqidçilər eyni zamanda M.M.Məmmədov və Xumar xanımı (?) çıxməq şərti ilə, qalan artistlərin oyunlarını tənqid etmişdilər. Resenziya müəllifləri bu xanımın gündəlik adını açıqlamırlar. Ancaq sənətşünaslıq namizədi A.H.Sarabskinin apardığı tədqiqatə görə, o qənaəət gəlmək olar ki; «...ötəri qeydlərdən biz bu nəticəyə gələ bilərik ki, bu elə həmin malorus opera truppasının aktrisası Tamara Boqatqodur, hansı ki, Azərbaycan opera səhnəsində çıxış etmə təcrübəsinə malik idi. (154)

Cabbar Qaryagdiovun ifası haqqında tənqidçilərdən biri belə yazırı: «Necə ki, gözəl bir müğənni kimi o öz partiyasını ustalık və böyük həvəslə ifa etmişdi, ancaq səhnə sənətinin tələbləri ilə tanış olmaması, bunu bilməyən başqa iştirakçılar da hərkətsiz olaraq bir yerdə dururdular».

«...M.Behbudovun ifasını xarakteriza edərkən onun Xosrov rolunda çıxışını yalnız onunla qeyd etməyi özünə rəva bilmədi ki, onun güclü və sinə səsi vardır.»

Başqa bir resenzent isə yazırı ki, tamaşada iştirak edən aktyorların ifası haqqında geniş səhəbat açmağa, özü də Xumar və M.M.Məmmədovu çıxməq şərti ilə dəyməz. Musiqi mədəniyyət xadimlərinə üz tutaraq, O, Cabbar Qaryagdiov oğlu və M.Behbudov kimi müğənnilərin səhnə savadı üzərində işləməyi məsləhət bilirdi. (33)

Mətbuat Xumarın (?) yaratmış olduğu Qoca qarı – falabaxan rolunu yüksək qiymətləndirmiş, ancaq eyni zamanda, onu da diqqət yetirmişdilər ki, aktrisa səhnəyə on səkkiz yaşı cəbibədar bir qız kimi «malorus geyimində, hasiyəli corablarda və son dəbdə olan tuşlılarda səhnəyə çıxmışdı». (33) «Kaspi»da çap olunan məqalədə isə onun danışq tərzi tənqid olunurdu: «Yasəmən falçı, xanım Xumarın ifasında diqqətlayıq çıxsa

da, ancaq kəlmələri o elə tələffüz edirdi ki, tamaşaçılar bundan heç nə başa düşmürdülər. (33)

Halbuki Şapur partiyasını təcrübəli artist Mirzə Muxtar Məmmədov ifa edirdi, ancaq səhnədə olan vəziyyət görünür ona da mane olurdu. Verilən replikani səhv salmağa və «Rast» əvazına tamam başqa melodiyanı oxumuş və nəticədə səsi belə keçidə tab gətirməyərək tutuldu. Bu işdə ona başqa artistlər «yardım» etmişdilər. (101)

Başqa resenzentdə onu da görüb ki, M.M.Məmmədov adı hallarda çox qabiliyyətli oxuyan idi, sadəcə olaraq kəskin keçidli tonal adlama nəticəsində onun görünümü sanki «hər şeyə laqeyd bir adam» təsiri bağışladı.

Əgər «Kaspı»də yazılım qeydlərdə xor haqqında nisbətən dözmək səviyyəli olduğu, orkestrin bəzi yerlərdə xorla uyuşmurdu, «Bakı»da çap olunan resenziyada isə qətiyyətlə bildirilirdi ki, «Qarakerşəevin rəhbərliyi ilə qarışq xor gözəl oxuyurdu. Ancaq qəzet tamaşanın geyimlərini tamamilə təqid edirdi. (33)

Teatr tənqidçiləri qətiyyətlə müəlliflərə opera üzərində yenidən işləməyi, «repertuarda özünə layiq yer tutması üçün onun poetik və məşhur süjetini nəzərə alaraq layiqli səviyyədə bir əsərə çevrilisin deyə tövsiyə edirdilər. (33)

Biz burada H.Sarabski tərəfindən öz əsərində «Kaspı»dən gətirdiyi nümunəni diqqətinizə çəkmək istərdik: «8 mart 1911-ci il 53Nö-li nəşrində belə bir mətn vermişdir: «Bir maraqlı məlumat haqqında, 10 dekabr 1910-cu il nömrəsində xəbər verirdi ki, yeni operaya maraq oyatmaq və eyni zamanda «Kaspı» qəzetiňin yayım məkanını cəmiyyət qarşısında Azərbaycan hüdudlarından da kənara çıxdığını və həm də qanları həqiqətən sahzadə qanı olanların da bu qəzeti oxuduğunu Bakı əhli arasında yaymaq üçün belə bir xəbər yarmışdı: «Mirzə Yusif Cəlalzadə (redaksiya müəllisin ad və familiyasını səhvən yazmış - A.S.) canabları «Kaspı» qəzetiňin redaksiyasının köməkliyi ilə Böyük Knyaz Nikolay Konstantinoviçin Türküstan general-qubernatorunun işlər üzrə müvəkkili, polkovnik E.İ.Belov tərəfindən göndərilmiş məktubunu alıb.

Məktubda «Böyük Knyaz Nikolay Konstantinoviçin göstərişi ilə, hörmətli cənab, Sızdən xahiş edirəm ki, müsəlman dastanı və «Fərhad və Şirin» operasının partiturasının neçəyə başa gələcəyi barəsində mənə cavab verməkdən imtiina etməyəsiniz». (101) Çünkü, onlar, İmperator Əlahəzərləri bu əsəri almaq istəyirlər. Knyaz tərəfindən operanın əldə edilməsi, onun nə üçün lazımlı olması və Zakaspidə onun səhnəyə qoyulması haqqında malumatımız yoxdur. (101)

Bələliklə, diqqətinizə çəkdiyimiz bu mətbu məlumatlarla tanış olarkən o qənaətə gəlinir ki, guya «Fərhad və Şirin» tamam mağlubiyyətə uğramış bir səhnə əsəri oldu. Və hətta 1913-cü ildə yenidən işlənmiş və 1914-cü ildə ikinci dəfə yeni quruluşda səhnədə oynanılmış tamaşa da, müvəffəqiyət qazanmadı. Hətta əlimizdə olan faktlardan məlum olur ki, opera üçüncü dəfə 1917-ci ildə müəlliflər tərəfindən səhnəyə qoyulma cəhdində olmuşdular. Ancaq bunun baş tutub və ya tutulması haqqında heç bir məlumatımız yoxdur. Bütün bu fikir, tarixi sənəd, mətbu qeydlərə bizim günlərdən yanaşaraq elmi fikirlərlə yekunlaşdırmaq üçün geldiyimiz nəticələri açıqlamalıyıq.

David Samoiloviç Slavinski Bakıda yaşayan, musiqi həyatında daha çox dirijor kimi tanınan musiqiçi idi. Onun haqqında qeyd etmək olar ki, o Bakıda fəaliyyət göstərən iki qərb üslublu orkestrlərdən birinə dirijorluq edib, 1909-cu ildən simfonik orkestdə dirijor kimi 1920-ci illərə qədər fəaliyyətdə olmuş, 1920-ci ildən sonra XI Qırmızı Ordunun siyasi şöbəsinin simfonik orkestrində öz fəaliyyətini davam etdirmişdi. Azərbaycan və o cümlədən Şərq Opera janrınnın yaranması, formallaşması və inkişafı yolunda onun bir musiqiçi kimi Azərbaycan bəstəkarlarına, başda Üzeyir Hacıbəyov olmaqla köməyi əvəzsizdir. Biz mövzumuzla bağlı olaraq «Fərhad və Şirin» operası (1911) ilə yanaşı, o vaxtlar müxtəlif musiqiçilər tərəfindən (libretto üzərində özləri işləmiş) yazılmış başqa müğəm operalarına hücumların nə qədər doğru olduğuna qiyamət vermədən, ancaq bu günümzdən baxaraq öz münasibətində dəqiq və geniş diapozonlu olmalıdır. Baxın, bu günün

tədqiqçi-musiqişünası, o dövrə bir istək, arzu kimi N.Nərimanov və başqa ziyalıların fikirlərini bayraq edərək, Azərbaycan səhnəsində Milli opera janının yeri, rolü, tarixi inkişaf perspektivləri haqda gələcək qərəzlə diskusiyalara sanki yol açır. «Hacıbəyov operalarının kor-koranə təqlidi yolu ilə yazılmış, musiqi savadı (hansı musiqi savadı - R.F.) olmayan şəxslər və Azərbaycan musiqisi haqda anlayışı çox səthi olan rus musiqiçiləri tərəfindən yaradılan, musiqili-bədii cəhətdən bəsit, süjetləri bir-birinə əkizlər kimi oxşar operalar böhran vəziyyəti yaradırdılar». (154)

Bunu yazan müəllif unutmalı deyildi ki, bəli Ü.Hacıbəyov ilkin olaraq muğam operasının banisi idi və o da birdən-birə «Leyli və Məcnun», «Əсли və Kərəm» operalarındaki bu günkü səlistlik və gözəlliyyə nail olmamışdır.

Bizcə o vaxtın «Nicat» və «Şəfa» cəmiyyətlərinin bu sahədə əlbir işləməmələri başqa qabil süjetli («Fərhad və Şirin») heç də «Leyli və Məcnun»dan eksik saymaq olmaz), muğam operalarının sanballı halda işlənib tamaşaçılara çatdırılmamasına səbəb olmuşdu. Unutmaq lazımlı deyil ki, «Nicat» cəmiyyəti öz xeyirxah əməlləri ilə yanaşı, bəzi kobud fəaliyyət metodundan da istifadə edirdi. Odur ki, 1911-ci ildə yazılmış «Fərhad və Şirin» operası öz fəaliyyətini 1914-cü ilin sonuna kimi qoruyub inkişaf etdirmək istəsə də, yardım olmadığından səhnəni tərk eetməyə məcbur olmuşdur. O ki qaldı musiqi tərtibatının eyni olmasına, burada təcəccüb edəcək nə var ki, bəyəm o dövrə yazılmış operalarda «xüsusi muğam» növləri yazılmış kəfə olunmuşdu. Sadəcə hər bir muğam növünün optimal və düzgün, süjetə uyğun istifadədəsindən söhbət gedə bilərdi ki, doğrudan da Ü.Hacıbəyov və sonralar M.Maqomayev bu sahədə xüsusi məharət göstəriblər. Ancaq o dövrə yaranmış başqa muğam operalarının gələcəkdə Azərbaycan milli opera janının inkişafına əvəzsiz yardım etdiyini unutmamalıyıq.

Burada əlimizdə olan bir faktı da qeyd etməklə XX əsrin ilk 20 illiyində Nizami Gəncəvi əsərlərinin Azərbaycan səhnəsində təcəssümü ilə bağlı tarixi məlumatlara yekun vurmaq (bir daha qeyd edirik məlum faktlara, çünki ola bilsin ki, har-

dasa yenə əlavə məlumatlar olsun F.R.) istərdik.

«1917-ci il 20 fevral, Tiflis «Təhmasib Qulubayov öz «Fərhad və Şirin» adlı 5 pərdəli operasını, artist Ruhulla Sıddiqiyə (yəni Sidqi Ruhullayev – R.F.) hədiyyə vermişdir». (120, s.46) Bu fakt olduqca maraqlı olsa da, əfsus ki, bu əsərin sonralar görkəmli səhnə xadimi tərəfindən hara və kimə verdiyi, ümumsəhnə tariximizdə taleyinin necə olması haqqında məlumat yoxdur.

Nizami Gəncəvi ırsinin öyrənilməsi, təbliği və müxtəlif səhnə əsərləri yaradılması işlərinin sürətli inkişafı paradox olسا da 1937-ci illərdən başlanıb və öz apogeyinə 1948-ci ildə çatıb. Bu ideoloji programla bağlı idi. Nizami yubileyinə, yəni 800 illik bəşəriyyət tarixində silinməz, yaddaşlarda yaşama hüququna malik nadir bir şəxsiyyətin ad gününə, həsr olunmuş, dünyanın bir çox xalqlarının incəsənət xadimləri ilə yanaşı, Azərbaycan ədib, şair, rəngkar, musiqi xadimləri də öz yaradıcılıqlarını bu təntənələrə yönəltmişdilər. Ancaq 1937-ci ilin sonunda başlanan proseslərə ani olsa da diqqətimizi yönəltmək istərdik. Nizami Gəncəvinin yubiley təntənəsi doğrudan da sovetlərin ideoloji aparatı tərəfindən böyük təmtəraq və yüksək səviyyədə təşkil olunmuş o vaxtkı sovetlər ölkəsi adlanan böyük bir ərazidə yaşayan ən qabil ədib, bəstəkar, müğənni, teatr kollektivləri bu tədbirin əsas iştirakçılarına çevrilmişdilər. Hətta müharibə alovlarının dağidıcı anlarında belə, blokadada olan Leningrad (Sankt Peterburq) şəhərində (1943-cü ildə) Nizami yubileyi qeyd olunmuş və bu tədbirdə bir çox yaradıcı şəxsiyyətlər iştirak etmiş, dahi şairimizə hasr etdikləri əsərləri ifa etmişdilər. Təsəvvür edin ki, bu ideoloji, vətənpərvərlik tədbiri necə bir emosiyaya səbəb olmuşdur. Bəli, danmaq lazımlı deyil ki, sovet ideologiyası, onun psevdopatriot mövqeli məramlarını həyata keçirmək üçün heç nədən çəkinməmiş, xalqlar dostluğu məramı fənunda klassiklərin dəyərləi ırsından bacarıqla istifadə etmişdilər. Nədənsə bizim bu günlərimizdə, xalqımızı səfərbar edici, birləşdirici, qüdrətli vətənpərvərlik hissələri aşılıya biləcək ıslərdən belə istifadə edə bilmərik.

Bələliklə, tarixi xronika ilə yanaşı, əslində ən çox səhnə mövzusu kimi işlənmiş, öncəki açıqlamalarda verdiyimiz Nizami Gəncəvinin «Xosrov və Şirin» poeması əsasında yaranmış əsərlər bu baxımdan davam etdiriləcək.

Niyazinin 1941-ci ildə yazmış olduğu «Xosrov və Şirin» operası Azərbaycan musiqi sənətində ilk təqdimat deyildi. Bunu bilən, görkəmli musiqiçi, bir neçə illər sonra professional musiqi aləmində hörmətlə «Maestro» adı ilə tanınan Niyazi bu əsərin librettosunu, Nizami və orta əsr ədəbiyyat və mədəniyyət aləminin gözəl bilicisi, Mikayıllı Rəfiliyin yazmasını istəmiş və buna nail olmuşdur. Nəticədə bu yaradıcılıq bəhrəli olmuş, çoxşaxalı, dramatik, psixoloji gərginliyi, solo nömrələrinin əlvənliliyi, xorun hadisələrlə bağlı əhval-ruhiyyə yaradacaq təqdimatlı bir səhnə əsəri yaratmışdır.

Tamaşanın quruluşu rejissor - İsmayıllı Hidayətzadə

Bədii tərtibat - A.Y.Filippov idi.

Baş rollarda:

Xosrov	- H.A.Hacıbababəyov
Şirin	- Sona Mustafayeva, T.B.Bədirova
Fərhad	- Bülbül Məmmədov, Yaqub Rzayev
Şapur	- A.B.Bünyadzadə
Şirvan şahı	- B.A.Mustafayev

və başqaları gözəl bir tamaşanın olmasına çalışmış və 1948-ci ilin sonuna kimi bu tamaşa teatrın repertuarında olmuşdu.

Bütün musiqi biliciləri və zövqlü tamaşçılar burada Şirin partiyası və xüsusən də onun II hissədəki ariya, VI hissədəki ariozosu və mahnilarının olduqca gözəl, təsirli və qüvvətli alındığını qeyd etmişdilər.

Ümumiyyətlə, bu opera Niyazi və M. Rəfili əlbirliyinin nailiyyətli olması, həqiqi mənada Nizami xatirəsinə layiq bir səhnə əsəri olması haqqında dövrün musiqiçi və mətbuat nümayəndələrinin diqqətəlayiq rəyləri olmuşdu. Məşhur rus bəstəkarı G.Prokofyev «Niyazinin musiqisi olduqca gözəldir, bəstəkar müxtəlif psixoloji durumları açmaq üçün düzgün musiqi rənglərindən bacarıqla istifadə etmiş, zəngin məzmunlu bir opera yaratmışdır» (106) deyərək operanı yüksək qiymətlən-

dirmiş, professional musiqi aləmində öz dəsti-xətti, xüsusiyyətləri olan bir səhnə əsəri olduğunu səmimiyyətlə qeyd etmişdir.

Niyazinin «Xosrov və Şirin» operasının librettosunu yazılmış Mikayıllı Rəfili süjeti bundan əvvəl yazılmış əsərlərdən fərqli olaraq Xosrovu ilkin olaraq Şirvan hakimi, sonra isə aparılan müharibədə qalib çıxmış İran hökməndə kimi verərək, bu yolda ona bir sərkərdə kimi Fərhadın xidmət göstərdiyini, onun gücünə arxalanaraq bu qələbəni əldə etməsini qeyd etmişdi. Eyni zamanda bu xidmətlərin müqabilində o mükafat olaraq Şirinin ona verilməsini Xosrov qarşısında bir şərt kimi irali çəkməsidir. Nəticədə isə Xosrov heç cürə verdiyi sözü yerinə yetirə bilməyəcəyini, Şirin kimi bir gözəldən keçməyəcəyini anlayaraq Fərhadə yeni, qeyri mümkün olan bir işi, elçatmaz uca dağı çapıb, oradan suya yolaçma tələbini irəli çəkir. Fərhad buna da razıdır, o bu işə girişir və qalib xəbəri Xosrova çatır. Məğlubiyyətdən yaxa qurtarmaq üçün Xosrov yeni yalana, amansız bir xəbəri, yəni «Şirin ölüb!» xəbərini ortaya atır. Fərhad bunu eşidib özünü hələk edir.

Bu əsərdə Məryəm xətti demək olar ki, yox dərəcəsinə endirilmiş, bəzi obrazlar ixtisar edilmiş, xalq – üstəgəl Fərhad, burlara qarşı duran Xosrov motivi və bu konflikti gücləndirəcək Şirin məşhumu onun əsas qayəsini təşkil etmişdir.

Bülbülün ifasında Fərhad öz pak, aliconab və təmiz qayəli təsvirinə görə tamaşçıları özüna cəlb etmişdir. Fərhad obrazını, müğənni-aktyor I-ci pərdədəki qəhrəmanlıq ariyozasında, xüsusi bir ehtirasla ifa etmiş, beləliklə də tamaşçıları qarşısında öz vətəninə sadıq, qəhrəman döyüşçü, mərd və qorxmaz bir fərdin dardlığına inandırmışdır. Sonraki səhnələrdə və xüsusən də II pərdədə Şirinlə görüş səhnəsində lirik ariyani böyük füsunkarlıqla oxuyan Bülbül yaradıldığı obrazın əzəmətinin və sənməz məhəbbət daşıyıcılığını olduğunu xüsusi vəchlə açıb göstərmişdir. Belə həvəs və dəyərli yaradıcılıq başqa rol ifaçılarının da fəaliyyətində davam etdirilmiş, nəticədə opera sənətimizə həqiqi mənada yeni bir izni ilə müdaxilə etmişdir.

Elə bu ərafədə, yəni 1940-ci ildə M.Seyidzadə «Sevgi» adlı bir dram əsəri yazar. Demə, bu da Nizami Gəncəvinin «Xos-

rov və Şirin»indən bəhrələnərək yazılmış bir səhnə əsəri imiş. Burada haşıyo olaraq onu qeyd etmək istərdik ki, qüdrətli qələm sahibi S.Vurğundan və onun «Fərhad və Şirin» dramından fərqli olaraq, M.Seyidzadənin «Sevgi» dramı haqqında ədəbi tənqidde, ənənəvilliyələşdirilmədən sonra demək olar ki, heç nə deyilməyib (bir-iki filoloq fikrini çıxmak şərtildi).

M.Seyidzadənin yazmış olduğu «Sevgi» adlı beş pərdəli əsəri vətənpərvərlik ruhunu təbliğ edəcək meyardan doğulmuş bir əsərdir. Burada hadisələri qabaqlayan müəllif, Fərhadla Şirin tanışlığını Nizamidən fərqli olaraq Xosrovun yanına gedərkən baş verir və bu tanışlıq həmin andan iki gənc arasında məhəbbət atəşinin yanmasına və bu yolda Fərhad təlenin pərvanəfs inkişafına səbəb olan bir xətt üzərində qurulmuşdu. Ancaq bununla bərabər orijinalda olduğu kimi, Xosrovun öz əhdinə bivəfa çıxmاسını M.Seyidzadə qoruyub saxlamışdır.

Onu da qeyd etməliyik ki, M.Seyidzadə orijinallıq hissərinə aludə olaraq süjet xəttinə həddən artıq sərbəstliklə yanaşaraq nəticədə azad obrazların tarixi rolunu ötəri, qüdrətli konflikt yaratma keyfiyyətindən məhrum halda təsvir etmiş və əsərin dramatizmının son dərəcə ağır təsir göstərmişdir.

Ancaq qeyd etməliyik ki, bu əsərin yaranması özü-özlüyündə fərqli hal idi. Yəqin ki, M.Seyidzadə bu əsərini yazar-kən, S.Vurğunun da belə bir mövzü üzərində işlədiyini biliirdi. Elə xoşa gəlimli cəhət onda idi ki, kimin hansı yolla getməsin-dən asılı olmayaraq, XX əsrə ilk dəfə olaraq iki görkəmlili ədib – yazar, eyni adlı Nizami mövzusuna müraciət edərək Dram Teatri üçün əsər yazmışdılar. Və şübhəsiz biz görkəmlili filoloq-alim Q.H.Beqdəli qeydləri ilə də razılışırıq ki, nədənsə filoloq alımlar S.Vurğun əsərindən ağızdolu söz açsalar da, M.Seyidzadənin əsəri barəsində demək olar ki, heç nə deməmişdilər. Gərək onlar hər iki əsər haqqında nə demək istəyirdilər, deməliyidilər, çünki professional teatr (dram teatrı) üçün yazılmış bu əsərlərin hər ikisinin qüsürü, çatışmaz cəhətləri olsa da, onların hər biri ayrı-ayrılıqlıda yeni və maraqlı bir səhnə əsəri idi.

Sadəcə M.Seyidzadənin əsəri nədənsə səhnəyə qoyulmayıb, rampa və tamashaçı üzünə həsrat qalmış bir əsərdir...

Nəhayət 1940-ci ildə yazılb 1941-ci ildə Azərbaycan Dövlət Akademik Dram Teatrında və sonrakı illərdə davamlı olaraq dönyanın bir çox teatrlarında səhnəyə qoyulmuş Səməd Vurğunun draması, tarixi qəhrəmanlıq dramları silsiləsindən olan bir səhnə əsəridir. Uzaq keçmişə, VI-VII əsrlərə gedib çi-xan Nizaminin «Xosrov və Şirin» poeması əsasında S.Vurğun tərəfindən yazılmış bu əsər öz qurumu, süjet xətti, qəhrəmanların episod və konfliktləri əlbəttə ki, fərqli idi və Nizaminin çoxşaxəli poema-romanından fərqli olaraq, yalnız bir konflikti açıqlayacaq xətt üzərində qurulmuşdu.

S.Vurğun əsərində ön plana çəkilmiş, konflikt törədici baş obrazlardan birinə çevrilmiş Fərhad həm böyük sənətkar, həm sərkərdə və enyi zamanda Vətən – xalqını hədsiz vurğunluqla sevən bir qəhrəmandır.

S.Vurğun bu məramını həyata keçirmək üçün əsərə Azərbaba adlı bir nurani varlığı göturməklə, adı dağ çapan, gözəl memarlıq abidələri yarada bilən bir sənətkardan çıxardaraq hadisələrə dövrün ruhunu da əlavə etməklə, tarixi hadisələrə sosial-ictimai məzmun verərək, Fərhadi bu el ağsaqqalının istək, arzu və məramını realiza edə biləcək bir fərd səviyyəsinə qaldırmışdı. Əslində burada Şirin yalnız vəfa, sevgi, məhəbbət mütəcəssəməsi kimi bir yüksək dərəcədən qurşanaraq, şahzadə Şirindən məhrum edilmiş döndə həll edilməsi, obrazın yeni bir mövqədə görünməsinə səbəb olmuşdur. Eyni zamanda S.Vurğun bu əsərinə vətənpərvərlik xəttini daha da gücləndirmək və dövrün tələblərinə cavab verə biləcək bir episodu da əlavə etmiş, sanki bununla da Fərhad və Şirin məhəbbətinin bu məhvər üzərindən xaricdə qeyri-mümkün olmasına təsdiqləməkdə olmuşdur:

«...Şirin: - Büyük hökmədar
Gözü yolda galan doğma anam var.
Mən öz doğma yurdumuza qayıdam gərək,
Xosrov: - Göydən od töksə də başıma fələk

*Buraxa bilmərəm mən səni əldən
Qismətim bir sənsən hökmü-əzəldən.
Şirin: - Bəs mənə döşündən süd verən ana?
Mən bir vəliəhdəm - oğulam ona.
Xosrov: - Bu iş çox asandır... Sən qal İranda
Qarışın İrana Azərbaycan da.
Şirin: - Na deyim... Bu sadəcə belədir bəlkə
Lakin, düşünün ki, böyük bir ölkə
Yamaq ola bilməz, heç bir torpağa
Dağlar da, daşlar da qalxar ayağa
Xosrov: - Eşqin xətrinə mümkündür bu da
Şirin: - Eşq üçün canımı salsaş da oda
Yalnız öz nəfsimə qatar ixtiyar
Mənim yurdumunsa öz aləmi var». (22, s.271)*

1941-1949-cu illər arasında daima Azdramanın səhnəsində oynanılan bu tamaşaında aşağıdakı yaradıcı heyət iştirak etmiş, buraya cüzi dəyişikliklər artırmaqla, milyonlarla tamaşacıları bu əbədi məhəbbət himni qarşısında müxtəlif çalarlı yaştılarda yaşatmışdır.

<i>Tamaşanın quruluşu və rejissoru</i>	- Adil İsgəndərov
<i>Bəddi tərtibat</i>	- Nüsrət Fətullayev
<i>Musiqisi</i>	- Əfrasiyab Bədəlbəyli
<i>Baş rollarda:</i>	
Xosrov	- Ağasadiq Gəraybəyli, Əjdər Sultanov
Fərhad	- Ələsgər Ələkbərov, Rza Əfqanlı
Şirin	- Mərziyə Davudova, Fatma Qədri
Fitnə	- Əminə Sultanova, Mirvari Novruzova, Böyükxanım Axundova
Azər baba	- Əli Qurbanov
Şapur	- Sidqi Ruhulla
Məryəm	- Hökümə Qurbanova

və başqaları çıkış ediblər.
(Bu dəstədə Bizans sərkərdələri epizodik rollardan birin-

də, gələcəkdə yeni Fərhad obrazını yaradacaq Həsənağa Salayev oynayırırdı).

Yuxarıda nümunə kimi götirdiyimiz əsərdən parça Şirinin necə də natamam, öz seçimində zəifləşmə mövqeyində təzahürü, sonrakı bəzi səhnələrdə də davam etsə də, yalnız tamaşanın sonunda Fərhad ölümünə öz ölümünü əlavə etməklə fərdi bir qəhrəman yüksəkliyinə qalxması ümumi mövzuya uyğun olsa da, yuxarıda qeyd etdiyimiz kimi, tamaşçılar arasında bu hallar müxtəlif təzadlı fikirlər yaradırdı.

Onu da qeyd etməliyik ki, belə təzadlı keçidlərə baxmayaq S.Vurğunun bu əsəri demək olar ki, o vaxtı sovetlər ölkəsinin bir çox respublikalarında və sosialist düşərgəsində olan ölkələrdə qalılıyyətlə tamaşaşa qoyulub, Azərbaycan xalqının mənəvi aləmini, soy-kökünü tanıtmaqdə böyük rol oynamışdı.

*Başda Azərbaycan Rus Dövlət Dram Teatrı olmaqla,
Tamaşanın quruluşu rejissoru - Boris Velikanov*

Məsləhətçi-rejissor - Mehdi Məmmədov

Rəssam - Y.P.Şvesə

Musiqisi - R.M.Qlier

Baş rollarda: - P.P.Jarikov

Azərbabə - K.M.Myakişev

Fərhad - A.M.Flipova

Məhinbanu - R.S.Qinzbürq

Şirin - Q.B.Koltunova

Fitnə - P.B.Yudin

Xosrov - Y.O.Çarski

və başqaları oynadığı bu əsəri rus dilinə tərcümə etmişdi. 1946-ci ildən başlayaraq SSRİ məkanında ilk dəfə olaraq Moskva Stanislavski adına teatrda qoyulmuş bu əsərin rejissoru Y.N.Malkovski idi. Bu tamaşa öz orijinallığı, hadisələrin dinamik və kəskin çalarlar üstündə açıqlamalarla, həlli ilə seçilirdi. Hətta rejissor bir qədər S.Vurğun tekstindən kənara çıxaraq, əsas qayənin həllini tutarlı etmək üçün Xosrova-Fərhad arasında nüfəq qiyabi deyil, məhz üz-üzə qoymaqla həll etmişdir. Fərhad rolunu o vaxtı mətbuatda Q.Kolçitski tərə-

findən böyük müvəffəqiyyətlə oynanıldığı qeyd olunurdu. Elə təxminən bu vaxtlar tamaşa Leningrada da (Sank Peterburqda) tamaşaşa qoyulmuşdur. Əlimizdə olan başqa məlumatlardan aydın olur ki, 1948-ci ildə S. Vurğunun «Fərhad və Şirin» əsəri müvəffəqiyyətlə, lirik-qəhrəmanlıq stilində, Bolqaristan səhne xadimləri tərəfindən də səhnəyə qoyulmuşdur.

SSRİ məkanında, Moskva və Leningradda tamaşaşa qoyulmuş «Fərhad və Şirin» tamaşasını faktoloji qeyd etdikdən sonra, burada son vaxtlarda məlum olmuş və elmi konfranslarda açıqlanmış bir faktı ayrıca açıqlamaq və bunun Azərbaycan ədəbiyyatşünaslığı və əsləküsü da Nizamişünaslıq ənənələrinin davamlı təzahür kimi böyük mənəsi olduğunu qeyd etmək istərdik. Bütün bunları nəzərə alaraq özümə borc bildim ki, tərcümə edərək, A.F.ŞAXZODON-un «A.Dexoti və M.Tursun-zodenin «Xosrov və Şirin» dramı» adlı tezisini, bütövlükda nəzərinizə çatdırıraq: «15 sentyabr 1936-ci ildə Səmərqənd şəhərində Abdusəlim Dexoti (1911-1962) və M.Tursun-zoda (1911-1977) o vaxtlar gənc olan tacik yazıları, şeirlə yazılmış musiqili «Xosrov və Şirin» dramını yazıb qurtardılar. Dram 7 hissədən ibarət olub, Nizami Gəncəvi əsərinə əsaslanaraq yazılmışdır. Bu tacik ədəbi janrında ilk Nizami əsərinə yazılmış təbdil idi. Və eyni zamanda bu tacik ədəbi prosesində klassik irtsə ilk müraciət idi.

Gənc tacik yazarlarının diqqətlərini Nizaminin «Xosrov və Şirin» poeması ona görə cəlb etmişdi ki, burada hadisələr kəskin dramatik süjetli, qüdrətli xarakterlər qalereyasına, insanpərvərlik ideyası və müxtəlif xalqları dostluğa çağırma bazasına malikdir. Odur ki, bu dram əsərini yazarkən, müəlliflər əsərin fabulasında Nizami məramlarına uyğun olaraq həll et-sələr də, (hadisələrin traktovkası, ana konflikti, kompozisiya və dramanın fabulmasını), bu vaxt onlar heç də, Nizami poemasına ssenari yazmamış, yaradıcı mövqedən yanaşaraq ilkin mətnə hörmətlə yanaşaraq, yenidən bu səhnələri işləmişdilər. Bir yerdə kəskin şəkildə ilkin materialdan az istifadə olunmuş, şifahi, ədəbi, məxəzələrdən əllərində olan faktları başqa yerlərdə genişləndirərək yenidən işləmişdilər. Beləliklə, yeni epizod

və yeni obrazlar da peydə olmuş, nəticədə yeni, orijinal bir səhna əsəri yaratmışdilar. Bu günə kimi bu əsər elmi tədqiqat mövzusu kimi işlənməmiş, diqqətlərdən kənarda qalmışdır.

Məruzədə aşağıda göstərilən suallara cavablar axtarılır.

1. A.Dexoti və M.Tursun-zodenin özlerinin «Xosrov və Şirin» dramında Nizaminin eyni adlı poemasına və onun süjetinə hansı münasibətdə olmuşdular.

2. Dramda Nizaminin əsərindəki obrazlarının yeni traktovkası. Burada xüsusi qeyd olunur ki, dahi şairin əsəri əsasında doğulmuş bu dramda obrazların demək olar ki, əsas təqdimat, xarakter və təcəssüm tutumu qorunub saxlanılmışdı. İnsanı və humanist ideyaların daşıyıcı kimi Şirin önlənə çəkilmiş. Azad, məqsədönlü bir gözəl olan bu obraz, xüsusiətə azadlıqçı çıxmış qadınlar tərəfindən o illərdə olduqca sevimli olmuşdur. Xosrovun mənsub olduğu başlıca xarakterlərindən, əhali, qısqanc və dağidici cəhətləri önlənə çəkilmışdır. Ancaq dramın sonunda, o, poemada olduğu kimi, bu mənfi istək-xarakter açıqlamasından azad olub, formalışmış müsbət bir hökmədən qurulmuşdur. Başqa obrazların həllində də bir qədər yeniliklər diqqəti cəlb edir. Burada eyni zamanda müəlliflər bir neçə yeni obrazlar əlavə etmişdilər.

3. Görünür müəlliflər istəmişdilər ki, bu əsəri opera üçün libretto kimi istifadə etsinlər. Pyesdə bir neçə ariya, monoloq var ki, bunların bir çoxunu müəlliflər özləri yazmışdır. Eyni zamanda onlar xalq mahnları və Hafizin (1389 vəfat etmiş), Kamal Xocandin (1918-1962), Katibin (1435 vəfat etmiş), Cəminin (1414-1492), Firuginin (XIX) qəzəllərindən də istifadə etmişdilər.

Remarkalarda «Şəşmişqoma»dan melodiyalar istifadə olunur. Belə yanaşma nə qədər düzgündür.» (172, s. 21)

Beləliklə, müəllif bu məruzəsində bizlər üçün olduqca yeni, fəxrlə qeyd oluna biləcək bir faktı diqqətimizə çəkmiş, yeni tədqiqatlar üçün meydan açmışdı.

Bizim qeyd edəcəyimiz ilk növbədə əsərin yubiley tədbirlərindən çox əvvəl, məhz 1936-ci ildə yazılması faktıdır. İkinci sevindirici hal odur ki, müəlliflər doğrudan da Nizami irtsin-

dən bəhrələnərək yeni, orijinal bir əsər yazmışdır.

Təssəf doğuran o haldir ki, bu əsər bu günə kimi, Azərbaycan ədabi, elmi mühitinə gəlib çatmamış, mötni, sütjetinin nə qədər dəyərli olmasını oxumaq və qiymət verməkdən məhrumdur. Ümid etmək istərdik ki, bundan sonra, tezliklə Nizami ırsinə arxalanaraq dünyaya qədəm qoymuş hər bir bədii əsər ölkəmizə gətiriləcək və onun ədəbi-elm aləmi üçün bəlli olacaq.

Nazim Hikmətin, o böyük Türk şairinin yaradıcılığında bu mövzunun yer tutması heç də təccübüldür deyil.

Əlbəttə, əsərlə tanışlıqdan sonra bizdə belə bir fikir oynadı ki, N.Hikmat əsərinin «Məhn Banunama» adlandırsayıda daha doğru olardı. Yəni bu əsərdə ən çox əzab çəkən, fədakarlıq göstərən, çox itirib, heç na qazanmayan bir hökmədar qadının əməlləri əsaslı təşkil etdiyindən və Fərhad da, Şirin də öz məhbəbatları yolunda sona qədər yetmədiklərindən, bu fikir üstünlük kəsb edir.

Bizim üçün Nizami Gəncəvi ırsindən istifadə olunaraq yaradılmış hər bir bədii əsərin adını tapmaq, qeyd etmək ən ali məqsəd olduğu, imkan daxilində onların səhnə sənətinə gəlişi barədə də əlavə məlumatlar vermək istəyinidə əlavə ədərək araşdırılmaları tamamlamaq ilkinlik təşkil edir.

Bu baxımdan N.Hikmat əsəri, onun ampula forması, janrı fərdiliyi orijinaldır və sevgi, saf məhbəbat dastanlarına yeni bir tövhədir desək, səhifə etmərik.

1960-ci ildə səhnəyə qoyulmuş və sovetlər ölkəsinin ən qüdrətli balet ustaları tərəfindən uzun müddətli yaşama hüququnu qazandırmış bir səhnə əsəri olan «Məhbəbat əfsanasi» baletini yazımağı, dahi bəstəkarımız Qara Qarayev, S.M.Kirov adına Leningrad (Sankt-Peterburq), Opera və Balet teatrının rəhbərliyindən sıfariş alaraq yüksək yaradıcılıq potensialına inandığı tələbəsi Arif Məlikova bu yaradıcılıq işini həvalə etmiş və yanılmamışdır. Artıq bu hadisədən 50 ilə yaxın bir vaxt keçəsə də, bu əsər hələ də, dünya balet truppalarının repertuarında yer tutan ən sevimiли əsəri kimi yaşamaqdadır.

Bələliklə, dahi Türk şairi, o vaxtlar sovetlərdə yaşayan,

Nazim Hikmətin öncədən yazılmış olduğu, orijinal süjet xətti «Fərhad-Şirin-Məhin Banu və Dəmir dağın suları» əsəri əsərsində libretto yazan müəllif gənc Arif Məlikovla məhsuldar yaradıcılıq işi aparmışdır.

Buraya dünya baletmeysterləri arasında böyük qiymət qazanmış, söhrətli sənətkar Yuri Qriqoroviç, bədii tərtibatı S.Verseladze və Niyazi dirijorluğu tandemı kimi yaradıcı hey-yətin qüvvəsini öz məramları ətrafında birləşdirmiş rəhbərliyi nəzərə alsaq, əlbəttə ki, baletin elə ilkin bəstəçi səviyyəsinin necə bir əyyarlı olmasından xəbər verirdi.

Yeni bir məhbəbat əfsanəsi olan bu sənətkar nümunəsi, balet əsəri o vaxtkı sovetlər və bir sıra xarici ölkələrin balet truppaları üçündə cəzbedici və maraq doğuracaq bir əsər kimi qəbul edilərək, rəngarəng quruluşda öz səhnə variantları ilə tamaşaçıların görüşünə gəldi.

Qədim əfsanənin mayasını fəlsəfi anamlar ətrafında, maraqlı bir konflikt üstündə köklənmiş libretto müəllifi, burada bir çox hadisələrə yeni nəzər salmış, yeni açıqlamalar vermiş və ona sərt konflikt üstündə inkişaf meydani açaraq yeni bir don geydirmişdir. Biz bu barədə ön səhifələrdə Nazim Hikmat dramının yaranma tarixi və süjet xəttinin orijinal formasından səhəbat açmışdıq. Odur ki, bunu burada təkrar etmək istəməzdik. Ancaq bir neçə aspektə toxunmaq mütələq lazımdır.

Bu əsərdə insan qüdrəti və məhbəbatının ölçüsüz təcəssümü, musiqi palitrasından doğan monumental, möhtəşəm və eyni zamanda romantik poetikası gücləndirmiş formada süzülərək öz təcəssümünü balet ustadlarının yaradıcılığında təmamlanmışdır. Elə ona görə də, ən çətin sənət növü olan, öz konservativ yaştıları ilə məşhur olan balet sənətinin bu amansız tələb və şamplarına baxmayaraq, dünyanın bir çox xüsusi dəsti-xətti olan baletmeysterlər «Məhbəbat əfsanəsi»nin çoxşaxəli təcəssümünə qulluq edəcək yeni tamaşa əsərləri (formaca) yaratmışdır.

Bu da yəqin ondan irəli gəldi ki, məhz Leningrad səhnəsində öz təcəssümünü tapmış bu əsər elə yüksək əyyarlı olmuşdur ki, yeni-yeni səhnə variantlarının yaranmasında da bu

kollektivlər içində örnək olmuşdur. Bakı, Moskva, Novosibirsk, Daşkənd, Praqa, Berlin, Varsava və başqa balet truppaları məhz öz dəsti-xətti, təcəssüm manerasına əsaslanaraq «Məhəbbət əfsanəsi»ni yaratmışdır.

Bu yeni «Fərhadnamələr» silsiləsinə daxil olan «Məhəbbət əfsanəsi» nəhayət 70-ci illərdə doğma Türk dünyasına yol açmış və Ankara balet ustaları A.Şekerin quruluşunda, milyonlar üçün həsrəti bir xəyalə çevrilmiş, «Məhəbbət əfsanəsi» ilə görüş baş tutur və böyük məhəbbətlə qarşılanır.

Nəhayət XX əsrin sonlarında öz kino həllini tapmış N.Hikmətin bu əsərinin açıqlamasını verməyi, bəzi fikirlərlə bölüşməyi özümüzə borc bildik.

«...Mən Fərhad haqqında qədim əfsanəni bədii şəkildə işləyərək, əfsanənin bir insanın xarakterik cəhətini açmaq istədim – yəni onun sevmə qabiliyyəti və mübarizə apararaq öz məhəbbətini qorumağa çalışır. Mən istədim ki, insan məfumunun ən ali hissələri olan məhəbbətini Vətənə və öz xalqına qarşı neçə olduğunu göstərim. (386, s. 330)

Doğrudan da tamaşalara baxarkən (muxtəlif növləri nəzərdə tuturuq, yəni dram, balet, kino sənətində), ona şahid oluruq ki, N.Hikmət qəhrəmanlarının hər biri öz məhəbbəti yolunda müxtəlif açıqlamalarda mübarizə aparırlar. Və bu sınaq mübarizələri olduqca gərgin yoxlamalara məruz qalırlar.

Bəli, Nizami Gəncəvi Fərhadi da öz məhəbbəti yolunda çətin sınaqlardan keçir və öz saf məhəbbəti yolunda canını qurban verir, bəli yalnız öz məhəbbəti Şirinin yolunda həlak olur. Lakin Nazim Hikmət qəhrəmanı yuxarıdakı Fərhaddan onunla fərqi və daha çətin sınaqlar qarşısında duran bir qəhrəmandır ki, onun seçimi qalmır, Şirinlə bağlı deyil, həm də Vətənə, xalqa olan məhəbbəti sınağa çəkilir. Şirin, ya Vətən? Bu üslubu seçən müəllif vəziyyəti daha da gərginləşdirmək üçün bu xətdə Məhin Banu, Vəzir obrazlarındakı rəngarəng məhəbbət əzablarını da əlavə etmiş və bu işdə Məhin-Banu fərdini daha çətin, ağır sınaqlara salmaqla orijinal, nailiyyət yüksələ bilməşdi.

Nazim Hikmətin «Fərhad və Şirin» və «Məhəbbət haqqın-

da əfsanə» əsərlərinin ilk dəfə türk səhnəsində təcəssüm tapması haqqında 1977-ci ildə Moskvada rus dilində Radiy Qənadiyeviç Fiş tərəfindən yazılmış «Turetskiye dnevnik» («Türk gündəlikləri») olduğu kitabında məlumat vermişdi. «Biz Yaşar Kamalla Gülrüz Sururinin «Engin Sezzər» teatrında oyləşmişdik. Gülrüz Sururi məhşur dram aktrisası, görkəmli aktyor ailəsindən çıxmış və onun əri Engin Sezzər rejissor və aktyordur. O, 1962-ci ildə öz truppasını Azadlıq (İstiqlal) prospektindəki kiçik bir binada yerləşdirərək, burada dünya klassiklərinin və müasir türk ədiblərimin əsərlərini səhnədə qo-yurdur»...

Gülrüz Sururinin və Engin Sezzər teatrında ən çox böyük nailiyyət qazanmış tamaşalar Şekspirin «Otello», Qoqolun «Dəlinin qeydləri», Nazim Hikmatın «Fərhad və Şirin» və «Məhəbbət haqqında əfsanə» əsərləri olub və yeri gölmüşkən onu da qeyd edək ki, bunlar türk səhnəsində ilk dəfə bu teatrdə oynanılıb». (384, s.68)

Əfsus ki, bu səhnə əsərləri və ifaçılar haqqında o heç bir məlumat əlavə olaraq verməmişdir.

«Məhəbbətim mənim, kədərim mənim» («Fərhad və Şirin») «Məhəbbət əfsanəsi» əsərinin motivləri əsasında Nazim Hikmətin özü yazmış olduğu ssenari əsasında «Mosfilm» və Tügrə-film» studiyalarının müstərək halda 1978-ci ildə Əjdər İbrahimovun rejissorluğu ilə film çəkilmişdir.

Əfsus ki, bu film balet tamaşası kimi öz müəllifinə bir o qədər də şöhrət qazandırmadı. Filmdən süzülüb, galən əsərə qarşı yüngül istehzali kino-rejissor açıqlaması, ona ciddi, əsl mənada, bacısı yolunda öz gözəlliyyini qurban etmiş, Məhin Banu faciəsini və başqa obrazların düzgün traktovkasını əks etdirməyə imkan verməmişdir. Dünyavi məhəbbət simfoniyası, gülüş daxilində etdiyi və peşman obrazlar toplusunun təassüs və bivec varlıqlar toplusu kimi ugursuz bir yaradıcılığı işi olduğundan, yaddaşlarda dərin iz buraxmamışdır.

Lakin təskinləşdirici o hal idи ki, heç olmasa əsərin ekran variantı həyata keçirilmiş və bəzi gözəğəlimli səhnələr öz turlı həllini tapmışdır.

Səhnə əsərləri üçün süjet kimi ən çox istifadə olunmuş N.Gəncəvinin «Yeddi gözəl» poeması ikincilik təşkil edir. Çünkü dahi şairin fəlsəfi, hikmətəmiz süjetlər üstündə köklənmiş bu əsəri, məhz bu cəhətləri ilə başqa yazar və səhnə xadimlərinin diqqətini özünə cəlb etdirmiş, B.Asafyev, Q.Qarayev kimi XX əsrin dünya bəstəkarlıq sənətinin ən parlaq nümayəndələri, bu sahədə dünya şöhrəti sənət əsərləri yaratmışdır.

Bizim əldə etdiyimiz mənbələrdən məlum olur ki, 1940-ci ildə məşhur rus bəstəkarı B.V. Asafyev gözəl bir yaradıcılıq fəaliyyətində bulunaraq, Nizami Gəncəvinin «Yeddi gözəl» poemasından, «Slavyan gözəli» operasını yazmaq qərarına gəlir. Bunu həyata keçirmək üçün o, görkəmli tərcüməçi və libretdisi Heydər İsmayılovdan bu librettunu yazmasını xahiş etmişdir. Beləliklə rus-sovet musiqi almamında ilk böyük, iri həcmli Nizami motivləri əsasında yazılmış əsər yarandı.

Doğrudur bizim əldə etdiyimiz faktlarda bir qədər dolاشlıq var, ancaq nəticə, yəni dünya şöhrəti Nizami ırsından həqiqətən onun bəhrələnərək, gözəl müsiqi əsəri yazması, doğru bir həqiqətdir. Odur ki bu fakları nəzərdən keçirmək məqədənən yığındır.

«...Boris Vladimiroviçə Gürcüstan, Ermənistan və Azərbaycan bəstəkar və musiqişünasları «Pələng dərisi geymiş pəhləvan» poeması, «David Sasunski» eposunu və Nizami poemalarını hədiyyə verərkən, məlum oldu ki, bu kitablar onun axıra-kitabxanasında çoxdan var. O, nəinki onları əvvəldən axıracan oxumuş və bilirdi (o da məlumdur ki, o, Nizami poemalarından birinə balet bəstələmişdir) (381, s.48)

Və «...o qeyd edirdi ki, bəzi hallarda «Şərq renessansı xronoloji olaraq Qərbi qabaqlayır Dante və Nizami, Bokacço və Ruçakla, Petrark və Rustaveli arasında tutuşdurma və fəlsəfi problemlər ətrafında araşdırımlar apararkən məhz Şərqi özünəməxsus geniş sosial və mənəviyyat motivlərinin açıqlamasında az təsiri olmayan musiqi yaradıcılığında da tapmağa çalışır və tapirdi. Hətta bu fikirlərin orijinallığı haqqında heç bir açıqlamaya yol vermədən, üçüncü nümunəyə müda-

racı etmək istərdik: «...Azərbaycandan bir yaziçi gəlib və özü ilə libretto gətirib məxsusən manım üçün (Nizami yubileyinə opera yazmaq üçün 29 sentyabr 1940)» və «Azərbaycandan aramsız təvəqqilər daxil olmaqdə davam edir». (119)

1941-ci ilə tarixlənmiş məktubundan, bu nümunələrdən qəti bir qənaəətə ona görə gəlirik ki, məhz Asafyev özü qeyd edir ki, ona opera yazdırmaq üçün Azərbaycandan nümayəndə gəlmişdir. Beləliklə Nizami ırsını və Şərq mədəni-ədəbi irsinə yüksək qiymət verən bu rus bəstəkarının «Xəmsə» motivlərindən birinə opera yazması doğrudan da qeyd olunmalı və tədqiqə ehtiyacı olan məsələdir.

Bəli, bu təklif heç də hər iki tərəf üçün təsədüfi deyildi. Biri, Sovetlər birliliyinin o dövr üçün ən məşhur musiqi xadimlərindən birinə Nizami kimi şöhrətli bir kəsin əsərinə musiqi yazmayış sifariş edir, digəri isə öz yaradıcılığı üçün çoxdan arzusunda olduğu sönməz bir yaradıcılıq mənbəsindən bəhrələnmə imkanı qazanaraq yeni bir əsər yazmaq istəyinə çatdırıldı. Beləliklə, libretto müəllifi H.İsmayılov. «Yeddi gözəl» poemasının Slavyan gözəlinə arxalanaraq yazdığı əsəri B.V. Asafyev «Şehirli qəsr» adı altında opera əsəri yazmışdır» (203)

1939-cu ildə Nizami komitəsinə sədr seçilmiş Teymur Yaqubov komitətin təklifi ilə 1940-ci ilin fevralında Leningrada gedərək, görkəmli sovet bəstəkarı B.A. Asafyevə «Slavyan gözəlinin» tərcümə olunmuş librettosunu təqdim edərək, ona musiqi bəstələməsini təklif etmişdi... bu barədə daha ətraflı Mürzə İbrahimov, İsmayılov Hidayətzadə və Əşref Həsənovun məktublarından məlumat toplamaq olar.

Əlimizdə əfsus olsun ki, bu barədə ətraflı məlumatlar olmasada, onuda qeyd etməliyik ki, yubiley ərafəsində, dahi bəstəkarımız Üzeyir Hacıbəyov «İsgəndərnamə» operası üzərində işləmiş və operanın librettosunu bəstəkar özü yazmışdır. Əsərin sonrakı talehi barəsində məlumat yoxdur.

«...Slavyan gözəli» operası yaradılan ərafədə, əsərin libretto və şeirlərin müəllifi Heydər İsmayılov, teatrın rejissoru Viktor Ropport, teatrın direktoru Şövkət Məmmədova və Mədə-

niyyət işləri üzrə idarənin rəhbəri Mirzə İbrahimov Leninqarda ezam olunmuşdular. «Operanın klaviri 1940-ci ilin dekabrında başa çatmışdır. Bu sevindirici məlumatı bəstəkar H.İsmayılova teleqramla çatdırılmışdır» «9 dekabrda operanı tamamladım. Bu barədə yoldaş M. İbrahimova məlumat verdim. Rapportla xəbər verin, «Hörmətlə Asafyev».

Mühərribənin başlanması, operanın premyerasını saxladı.

«...«Pravda» qəzetiinin, vacib mədəni hadisə kimi bəstəkarla səhəbət aparmış müxbirlər səhəbatim - qeyd edərək belə açıqlama vermişdi: «Opera, yubiley komitəsi və Azərbaycanın Mədəniyyət işləri idarəsinin təklifi ilə yaradılmışdı. Bir müəllif kimi H.İsmayılov librettonu Nizaminin «Yeddi gözəl» poemasından «Slavyan gözəlinin» dastanın motivləri əsasında yazılmışdır.» (119)

N.Gəncəvinin «Yeddi gözəl» poemasından bir süjet kimi dram əsəri 1946-ci ildə görkəmli Azərbaycan ədəbi Abdulla Şaiq tərəfindən yazılmış «Fitnə» əsərində istifadə olunub. Daha dəqiq desək «Yeddi gözəl» poemasının baş qəhrəmanı Bəhramla onun kənizi, ağıllı və tədbirli, məslək və amalında, Bəhramla onun kənizi, ağıllı və tədbirli, məslək və amalında, haqq yolunda mərd-mərdanə bir mövqedən çıxış edən Fitnə arasında baş verən epizod, bəli, məhz epizod gözəl bir səhnə əsərinin yaranmasına səbəb olmuşdu.

A.Şaiqin yazmış olduğu səhnə əsərinin 1947-ci il 23 sentyabrında o vaxtkı M.Qorki adına Gənc tamaşaçılar teatrında premyerası oldu.

Tamaşanın quruluşçu rejissoru	- Kərim Həsənov
Bədii tərtibatı	- Sadiq Şərifzadə
Bəstəkar	- Əşrəf Abbasov
Baş rollarda:	
Bəhram	- A.D. Qurbanov
Fitnə	- S. Məcidova, sonralar F. Şərifova
Vəzir	- Ə. Ələsgərov
Baxtiyar	- R. Racəbov
Gövhər	- Məxfurə xanım
və başqaları	tarixi mənzərlər və teatr bilicilərinin fikrinə əsasla-

naraq bu tamaşada yüksək yaradıcılıq nümunələri ilə tamaşaçıların xatirəsində dərin iz saldılar.

Məhz özünün ulu, mənəvi varlığından bəhralənmiş A.Şaiq də, bu əsərində Nizaminin «Yeddi gözəl» poemasından Fitnə ilə bağlı epizod və keçidləri, kiçik deyimləri bütövləşdirərək, yetişməkdə olan gənc nəsil üçün, gözəl tərbiyə və örnək ola biləcək, məhz həyatda bu yolla bir çox arzuların həyata keçirilməsinin mümkünlüyünü irəli çəkdiyi qabiliyyət sınağında vərdişin tutduğu vacib hali sübuta yetirmək üçün işləmişdir.

Ösərdə hər sənətdə vərdiş anlamının necə bir vacib hal olduğunu, təlim keçməyən əsgərlə - gündəlik, vacib olan hərəkətləri dəfələrlə təkrar edən əsgərin, yeri düşəndə ova çıxan ovçu ilə - daima dağlıarda-daşlıarda ov edən pərgar ovçunun fərqi nə qədər qeyri-bərabərdirsa, buna Bəhram şahin rişənd və «mənəm-mənəmlikdə» yanaşması məcbur edir ki, Fitnə bunu praktiki təcrübədə sübut etsin.

Yəni əslində «Fitnə» pyesində təsvir edilən Bəhram heç də tarixi açıqlamalarda olan üzüyola, xeyirxah hökmədar kimi ad çıxarmayıbdır. Belə ki, dahi mütəffəkirimiz əgər öz əsərində adıl hökmədar problemini həll etməyi öz qarşısında böyük məqsəd qoyub və bu yolda onun formalşarma prosesini pərgarlıqlı açıqlayırsa, A.Şaiq öz «Fitnə»sində harin təbiəti, cəzaverici hüququndan ölçüsüz-filansız, yeri göldi-gəlmədi istifadə edən hökmədar obrazını yaratmışdı. Odur ki, onun təlimi dəyişmə prosesi daha çatın və inandırıcı deyil. Ancaq A.Şaiq yenə də risqə getmək və bu harınlamış hökmədarı ipə-sapa yatarımaq üçün, Fitnə və Vəzir xətdini gücləndirmiş, sınaq tələblərinə cavab ola biləcək yeni bir süjetli əsər yaratmışdır ki, sonunda məhz Fitnə tədbirliyi, fərasətliliyi və vərdiş prinsiplərinə sadıqlıyi bu qələbəni təmin etmişdir.

Bir daha qeyd etmək istəyirik ki, o dövrda səhnə həllini tapmış bu əsər Kərim Həsənovun rejisorluğu. S.Şərifovun bədii tərtibatı və bəstəkar Əşrəf Abbasovun gözəl musiqisi sayəsində tamaşanı uzun ömürlü etmiş, 1950-ci illərdə də bu teatrın səhnəsində oynanıldığı göstərmişdi.

Hətta tamaşanın belə istəkli və keyfiyyətli alınması, yara-

dici heyətdən tam razı qalması, A.Şaiqə aşağıdakı kəlamları deməyə sabəb olmuşdu: «...Gözəl səhnələr, ağıllı fikirlər, məlahətli musiqi gənc tamaşaçıların tərbiyisində mühüm rol oynamaqla yanaşı, onların estetik zövqunun inkişafına da kömək edir.» (164)

O, burada təvazökarlıq edərək, məhz bütün yuxarıda uşaq tərbiyəsinə müsbət təsir edəcək amillərin ona məxsus olduğunu demir. Çünkü o, çox gözəl bilirdi ki, dahi Nizami irsindən qoparılmış bu bir parça mövzu elə tükənməz, elə qüdrətli tərbiyəvi mahiyyyətlidir ki, bu ədalət, ağıl və insani keyfiyyətlərə bəstələnmiş bu poemə səhnə əsərləri üçün sonu görünməyən bir yaradıcılıq mənbəyidir. Məhz bu baxımdan öz yaradıcılıq kredosuna, ali istəyinə tam cavab verəcək bir mövzu kimi A. Şaiq də, məhz dahi mütəfəkkirimizin yaradıcılığına dəfələrlə müraciət etmiş və böyük müvəffəqiyyətlər qazanmışdır.

Bu əsər dəfələrlə Respublikamızın müxtəlif teatrlarında da tamaşaşa qoyulmuş və müəllif qayəsinə cavab verə biləcək tamaşalarla gənc nəslin görüşünə gəlmişdir. Əsər nəhayət, 1979-cu ildə görkəmli səhna xadimi Məmmədkamal Kazimovun quruluşunda Azərbaycan D.A.D. Teatrında səhnəyə qoyulmuşdur. Tamaşanın təribatını XIV əsr miniatür əsərlər kompozisiyasından avanqardlıqla istifadə edərək diqqətəlayiq iş görmüş Solmaz Haqverdiyeva, tamaşanın musiqi təribatını isə ümumi ideyaya əsərin ruhuna uyğun, lirik, müxtəlif çalarlarla səslənən inca yaradıcılıq nümunələri ilə yadda qalan melodiyalar yazmış Oqtay Kazimova vermişdilər.

Tamaşada rejissor müdaxiləsi ilə əlavələr, Nizami də gözəllərindən yerli-yerində istifadə tamaşanın ümumi keyfiyyətinə müsbət təsirli idi. Məcbur olub burada o tarixi faktı da qeyd etmaliyik ki, əfsus bu tamaşa heç də yaradıcı heyətin öz seçimi, Nizami irsində mustəqil müraciəti nəticəsində ərsəyə gələ bilməməsi, məhz o vaxtkı MK-nin qərarı ilə Nizami irsindən təbliği, naşrı və öyrənilməsi ilə bağlı göstərişi həyata keçirdilən kompaniya ilə bağlı bir yaradıcılıq işi olmuşdur. Nə isə...

Baş rollarda:

- Fitna – Sevil Xəlilova
- Bahram – Əliabbas Qədirov, Rafael Dadaşov
- Gövhər – S.Bəsirzadə, Ə.Əliyeva
- Bəxtiyar – S.İbrahimov, M.Mirzəyev
- Vəzir – Fətullayev, M.Süleymanov

və başqları yaratdıqları obrazlar vasitəsilə hər şeyin insan hūnəri qarşısında və üstə gəl vərdişi sayəsində gözəl nəticələr və rəcəyinə bir himn olacaq tamaşa yaratmağa çox səy etmişdilər...

Qara Qarayevin «Yeddi gözəl» baleti haqqında, yaranma tarixini qeyd etməzdən öncə, ümumiyyətlə o dövrlərdə Nizami irsində müraciət edən yaradıcı fərdlər haqqında bir neçə söz demək istərdik. Çünkü, indiki zamanda çoxlarına elə gəlir ki, Nizami əsərlərindən yerində duran bəhralənərək yeni bir əsər yaratmışdır. Bu belə deyildir. Çünkü Nizami irsi elə zəngin, elə sırlı, elə çoxqatlı və fəlsəfi möhtəşəmliyə malikdir ki, onun yalnız bir mövzusu, bir motiv, bir fabulası eyni adlı bir neçə əsərin meydana gəlməsinə yol açır. Odur ki, bu yolda sapınmamaq, yalnız yaradıcılıq axarına düşmək üçün heç olmasa onun irsindən istifadə edəcəyin əsəri tamam-kamal bilmək, dərk etmək, məhz mürəkkəb qurumlu səviyyəsini anlamaq mütləqdir.

Şuhəsiz M.S. Ordubadi, S.Vurgun, A.Şaiq, Ü.Hacıbəyov, Ş. Bədəlbəyli, Niyazi, F. Əmirov sonralar A. Məlikov, A. Əlizadə, C. Cahangirov və bir çox başqları bu sönməz, qurtarmaq bilməz öyrənc dəryasından nə bacarmışdılarsa onu götürmüş və müxtəlif səviyyəli əsərlər yaratmışdılarsı.

Bu baxımdan yanaşsaq, görərik ki, Q.Qarayev Nizami Gəncəvi irsindən bəhralənərək dünyasöhrətli baletini yazmadan öncə, bu tükənməz xəzinə ilə tanış olmuş, öz yaradıcılığında bir neçə romans, xor üçün «Payız», «Leyli və Məcnun» (1947) simfonik poemasını yazımışdır. Belə bir yaradıcılıq ünsiyyətindən şübhəsiz qudratlı, dünya şöhrətli bir musiqi əsərinin yaranması Q.Qarayev yaradıcılığında mütləq idi və bu baş verdi.

1952-ci ildə İ.Hidayətzadə, Y.Slonski və S.Rəhman tərəfindən hazırlanmış libretto əsasında Q.Qarayev özünün «Yeddi gözəl» baletini yazaraq Azərbaycan Dövlət Opera və Balet teatrında səhnəyə qoyulması üçün təqdim etdi.

Tamaşanın quruluşu rejissoru – R.Qusyev, bədii tərtibat - Ə.Almaszadə və F.Qusiyev, dirijor K. Abdullayev idi.

Əsas partiyalarda Y.Bataşov, L.Vəkilova, A.Urbanov və başqları çıxış etmişlər. Bu baletin qurumu haqqında qısa olaraq onu qeyd etmək istərdik ki, libretto müəllifləri bu iş üçün N.Gəncəvinin «Xəmsə»sinə ümumi nəzər yetirmiş, monumental bir mövzu kimi «Zorakılıq və ədalət» təzadalarının kəskin çalarları, dinamik və drammatik motivli qurumuna üstünlük verərək, qəhrəmanların bu ideya ətrafında təcəssümünü ön plana çəkməmişdilər. Əlbəttə ki, məhəbbət mövzusu bir «sona» nəğməsi kimi əsaslıq təşkil etmə şərti ilə. Odur ki, burada sırf «Yeddi gözəl» poeması üzərində dayanıb, açıqlama vermək düzgün olmazdı.

Tənqid, bu baletin səhnə ustaları tərəfindən dünya şöhrəti yaradıcılıq yaşantıları barəsində, geniş tədqiqat işləri və yازılarda açıqlamalar verib: «Xəmsə»nin dramaturji cəhəti həm fəaliyyət üçün geniş meydən açır, həm də dramaturgiyanın imkanlarını məhdudlaşdırır. Ona görə də elə ifadə forması, elə bir janr forması tapılmalıdır ki, bütün bu, çox mövzuluğu əhatə etsin və eyni zamanda başlıca ideyanın ifadəsinə xidmət etsin. (300, s.91-93) «Qara Qarayevin «Yeddi gözəl» baletinin səhnə həyatı uğurlu olmuşdu. Bu onunla əlaqədar idi ki, orada xoreoqrafik, ssenari və musiqi dramaturgiyanın yeni xüsusiyyətləri öz əksini tapmışdır. Dahiyanə süjet və musiqi bu əsərə əlməzlik bəxş etmişdir.» Yuxarıda çəkilən bu və buna bənzər və ya fərqli bir çox professional deyimlər həqiqətən bu əsərin dunya şöhrəti, əbədi, məhəbbət təcəssümü silsiləsinə daxil olan, bir əsər olacağını qətiyyətlə bildirdilər. Həm də bunu görmək üçün baletin sonrakı yaşantılarını əks etdirən coğrafi məkanlara nəzər salmaq kifayət edər. Berlin, Varşava, Leningrad, Lvov, Daşkənd və onlarla başqa ölkə və şəhərlərin balet ustaları bu əsəri öz tamaşaçılarına çatdırıldılar (Teatr jur-

nal, №5, 1995-ci il)

Məsələn, Leningrad Mali teatrında bu baleta P.Qusev rejissorluq etmiş, bədii tərtibatını S.Versaladze vermiş, tamaşa yaradıcılığı E.Qrikurov etmişdir.

Və görkəmli balet ustalarından Nizami poemasının qudratlı və poetik vüsətinin möcüzəli qüvvəyə malik olduğunu, sırf qərb sənət nümunəsi, balet janrında belə bu ərsin təcəssümü, elə ADİ, UYGUN və ESTETİK açıqlamalara yol açdı ki, buna ancaq heyran olmaq qalırdı.

Azərbaycan teatr tarixində ilk dəfə olaraq Nizami əsərlərindən birinin süjetində istifadə olunaraq musiqili əsər yazılaraq Azərbaycan Dövlət Musiqili Komediya Teatrında tamaşa yaradılır. Bu Lenski və Seqalın yazılmış olduğu «Yeddi gözəl» poemasından seçilmiş «Simuzər» adlı libretto idi. Bu əsərin musiqisini görkəmli bəstəkar və teatr xadimi Ə.Bədəlbəyli yazmışdı.

Məmmədhüseyn Təhmasib 1968-ci ildə Məhsəti Gəncəvinin həyat və yaradıcılığına həsr etdiyi «Rübailər aləmində» pyesini yazmış və həmin ildə də Gənc Tamaşaçılar Teatrında, rejissor Ulduz xanım Rəfili tərəfindən tamaşa yaradılmışdır.

Bədii tərtibat

Musiqisi

Rollarda:

Məhsəti

Xətibogl

- Həsən Haqverdiyev

- Şəfiqə Axundova

- Firəngiz Şərifova

- Firdovsi Nayirov

digər rollarda isə Osman Hacıbəyov, Hüseynəğa Sadıqov, Məmmədağa Dadaşov, Məmməd Əlizadə, Lətifə Əliyeva çıxış etmişdilər.

Bu tamaşa, uzun müddət teatrin repertuarında qalaraq, gənc tamaşaçılara Məhsəti şəxsiyyətini tanımaqdə və yaddaşlarda yaşamásında olduqca böyük rol oynamışdır.

Ümumiyyətlə, son vaxtlar, yəni 1980-ci illərdən sonra doğrusu Nizami Gəncəvi əsərlərinə yazılmış səhnə əsərləri Dövlət Teatrlarımızın səhnəsində çox az öz təcəssümünü tapmış və bunun nədən irəli gəldiyini biz sonrakı hissədə nəzər salmağa

çalışıb, cavabları araşdıracayıq. İndi məhz belə nadir tamaşa-lardan biri, yəni «Yeddi gözəl» poemasından «Xeyir və Şər» ləşnəsindən yazılmış eyni adlı tamaşanın Gənc məşhur hekayəti əsasında yazılmış eyni adlı tamaşanın Gənc Tamaşaçılar Teatrındakı səhnə təcəssümü barəsində qısa açıq-tamaşalar vermek istərdik. 2004-cü ildə yaradıcı heyət öz gənc tamaşalarını N.Gəncəvi əsərlərindən gözəl bir nümunəni yeni, orijinal bir formada təqdim etmişdir.

<i>Quruluşçu rejissor</i>	- Nicat Kazimov
<i>Quruluşçu rəssam</i>	- Mustafa Mustafayev
<i>Musiqi tərtibatı</i>	- Fəxrəddin Dünayamalıyev

*Tamaşanın plastik həlli
və rəqslərin quruluşu*

- Nicat Kazimov

Baş rollarda:

Elnur Kazimov, Vüsal Mehrəliyev, Elşən Şixəliyev, Təhminə Məmmədova, Manaf Dadaşov, Şəbnəm Babayeva
və başqları çıxış ediblər.

Burada söhbət açacağımız növbəti əsərlər, Nizami Gəncəvinin ən möhtəşəm, tarixin uzaq doğarında bir qüdrət sahibi kimi iz qoymuş, dunyanın ən qüdrətli tarixçi-ədibləri tərəfin-dən həyat və hökmədarlıq tarixçəsi dəfələrlə qələmə alınmış «İsgəndərnamə» poemasının süjetlərindən alınmış səhnə əsərləridir.

Doğrusu, əlimizdə olan məlumat və faktlar bir o qədər də çox deyildir. Əslində bu bizi təəssüfləndirdi çünki, bu əsərin iki hissədən ibarət olması və hər bir hissənin fəlsəfi, dünyəvi, tarixi-hərbi mövzularla zənginliyi demək olar ki, gözəl səhnə əsərləri üçün yüksək əyyarlı süjetə malik bir xəzinədir. Əfsus ki, belə bir əsərin məhz səhnə-ekran variantlarının olmaması təəssüf hissi oyadır. Halbuki hələ 1940-ci illərdə dramaturq və insəənət xadimlərimizin bu mövzulu əsərlərə meyli olduqca güclü olub.

Belə ədiblərdən biri yenə də Abdulla Şaiqdir. Onu da qeyd etməliyik ki, A.Şaiq qədər Nizami irisindən bəhrələnən, yenim-oriжinal əsərlər yaratmış, ikinci bir müəlliflə biz qarşılaşmamışıq.

A.Şaiqin «Nüşabə» adlı mənzum drami, M.Əzizbəyov

adına ADAD teatrında 1945-46-ci il mövsümündə tamaşaya qoyuldu.

<i>Tamaşanın quruluşçu rejissoru</i>	- Ələsgər Şərifov
<i>Bəddi tərtibat</i>	- Nüsrət Fətullayev,
<i>Musiqi</i>	- Səid Rüstəmov
<i>Baş rollarda:</i>	
<i>Nüşabə</i>	- Mərziyə Davudova, Fatma Qədri
<i>İsgəndər</i>	- Ə.Ələkbərov, R.Əfqanlı,
<i>Pəhləvan Ulus</i>	- S.Ruhulla
<i>Ərəstun</i>	- Əli Qurbanov

və başqları çıxış ediblər.

Bu əsərdə də, A.Şaiq öz konkret məramını açıqlamaq üçün «İsgəndərnamə»dən aldığı mövzuya bədii yaradıcılıq mövqedən yanaşaraq, tarixi-faktoloji prinsiplərə bir o qədər riayyət etməyərək, vətənpərvərlik hissələrini daha qabarlıq aşılıya biləcək bir çox epizodları buraya əlavə etmiş, nöticədə Bərdə hökmədarı Nüşabəni işgalçı sərkərdə İsgəndər qarşısında rəqib ola biləcək bir hökmədar kimi çıxarmağa nail olmuşdur.

Bu da şübhəsiz onunla bağlı idi ki, müharibə ab-havası hələ ölkə üzərindən çəkilməmiş, ümumi sovetlər ideoloji apparatı üzər psevdopatriotizm mövzulu əsərləri geniş təbliğ etmədə idi. Doğrusu bu gün bizi hətta təəccüb ediriki ki, ölkəmizi işgal etmiş yağılara qarşı vətənpərvərlik ideyaları ətrafında gənc nəslin səfərbər olunmasında nə üçün belə əsərlərdən istifadə edə bilmirik? Nə isə bu barədə görünür ayrıca tədqiqat aparılmalıdır.

Yuxarıda qeyd etdiyimiz səbəblər ucbatından, tamaşa qoyulan tələblərə cavab vermiş və İsgəndər kimi «mənəm-mə-nəmlik» edən, dünyani öz qılıncı, saysız-hesabsız qoşunu ilə ayaq tapdağına çevirən, bir sərkərdənin qarşısına, ağılı və tədbiri, fərasəti və vətənpərvər hissələri ilə üstün olan Nüşabə çıxır və o İsgəndərə bütün bu zəbti, dağdıcı döyüşlərinin mənasını olduğunu, həyatın yalnız qurucu-yaradıcı mahiyyətində qalib gələnlərin əbədiyyət qazandığını anlatmaqla, bu dağdıcı

əməllərdən əl çəkməyə çağırın bir şəxsiyyətə çevirilir. Özü də bu hökmdar QADIN - ANA, dünyanın ən zərif məxluqu kimi təqdim olunmuşdur.

Bütün yuxarında adları çəkilən Nizami Gəncəvi əsərlərin-dən yaranmış yeni teatr əsərləri ilə yanaşı, bir başa dahi şairin dövrü, həyat və yaradıcılığında ədib, dramaturq və incəsənət xadimlərimiz üçün də maraqlı olmuş və bu sahədə diqqətə la-yiq səhnə əsərlərinin, kino filmlərin yaranması ilə nəticələnmişdir.

Bunu nəzərə alaraq məhz Nizami Gəncəvi həyat və yara-dıcılığına, dövrünün tarixi açıqlamalarına, o dövrün görkəmli şəxsiyyətlərinin həyatına dair yazılmış dram, musiqi və kino əsərləri haqqında açıqlamalar ayrıca təqdim etməyi məqsəd-yönlü saydıq.

II cahan müharibəsi illərində arxa cəbhə ilə ön cəbhə arasında six əlaqə yaratmaq, ideoloji məramılarda geniş xalq küt-ləsinin dəstəyini qazanmaq o dövrün ən aktual problemi kimi teatr və yaradıcı qüvvələr qarşısında həll ediləcək bir ali məq-səd kimi irəli çıksamışdır. Bəli, sovetlər ideoloji aparatı heç nədən çəkinmədən, hətta öz ideoloji – formasiya qurumuna yad tarixi uzaqlıqlara baxmayaraq klassik tarixi keçmişin ən populyar və xalq arasında əsrlər boyu qorunub saxlanmış ülvı məhəbbət, qürur və hünər nümunələrin-dən istifadə etməyi özünə ar bilməmişdi.

Məhz bu vaxtlar tarixi şəxsiyyətlər və klassiklərimizə həsr olunmuş əsərlər arasında Nizami Gəncəvi və onun müasirlərinə həsr olunmuş əsərlər meydana gəldi. Bu baxımdan 1942-ci ildə Mehdi Hüseyn tərəfindən yazılmış «Nizami» drAMI, elə həmin ildə Azərbaycan Dövlət Akademik Dram Teatrının ya-radıcı heyəti tərəfindən səhnəyə qoyularaq, tamaşaçıların ixtiya-yarına verildi.

Tamaşanın quruluşu rejissor - Adil İsgəndərov
Bədii tərtibatı - Nüsrət Fətullayev
Musiqisi - Səid Rüstəmov
Rəqslərin quruluşu - Leyla Bədirbəyli idi.

Baş rollarda:

Nizami	- Rza Əfşanlı
Qvami	- Əli Qurbanov
Xədicə	- Yeva Olenskaya və Əminə Sultanova
Məhsəti	- Mərziyə Davudova və Məhluqə Sadıqova
Afaq	- Sona Hacıyeva və Höküma Qurbanova
Toğrul	- Cabbar Əliyev
Dəstəgül	- Mirvari Novruzova və Sofya Bəsirzadə
Şah	- İ.Dağıstanlı və S.Tağızadə
Vali	- Abbas Rzayev

və başqa səhnə xadimləri ilə bərabər teatr studiyasının tələbə-ləri də iştirak etmişdilər.

Biz bu, yuxarıda «Nizami» tamaşasında iştirak edən bù-tün yaradıcı heyəti ona görə belə dəqiqliklə yazmağı özümüzə borc bildik ki, onların çoxlarının adı bu günü yetişməkdə olan teatarsevərlərimiz və bu sənətə öz geleceklerini bağlayan-lara yaddaş ornayı olsun.

Tamaşa barəsində qısa qeydlərimizi onunla başlamaq istəyirik M.Hüseyin öz dramını tarixi - qəhrəmanlıq janrı kimi dü-şünmüs və işləmişdir. Bu barədə o dövrə müəllifin özü demis olduğu bir fikri önməli sayaraq burada diqqətə çəkmək istərik: - Biz xalqımızın qəhrəmanlıq ənənələrini, ayrı-ayrı böyük sərkərdələrimizin xarici işğalçılara qarşı mübarizələrini bir daha yenidən canlandırmalı və indi olduğundan daha artıq bir məhəbbətlə əks etdirməliyik». (81)

Yəni mövzu olaraq, nisbətən gənc Nizami həyatını əks et-dirməyi ən planda verən müəllif, əsərin əsas mayasına məhz yadelli işğalçılara qarşı mübarizə və vətənpərvərlik hissələrinin təzahürü kimi anımları yeritmişdi.

Bu işdə ona Azərbaycan ədəbi aləmində və sovetlər dövrü tarixi mövzulara yazılmış ədəbi nailiyyətlər örnek olmuşdur.

Dram mürəkkəb tarixi və siyasi hadisələr əhatəsində qu-rulmuşdur. Bir neçə yönə inkişaf etdirilən bütün bu hadisələr

əslində Nizami ətrafında baş vermələri bir nöqtədə, Nizami və xalq mövzusu üzərində cəmləşərək hakim qüvvələrlə qarşılaşmalarında konflikti təşkil edirdi. Yəni, ömrü boyu azad cəmiyyət arzusunda olan, böyük və xösbəxt bir insanı cəmiyyət qurma xülyasına bütün varlığı ilə inanan, ayniq – inamlı gözlə bunu görmə qüdrətinə malik olan Nizami, sanki əsrləri adlayaraq bù gündü həmkarı M. Hüseyin düşüncələrində bütəşən bir ideyanın törədicisiniçən çevrilir. Bu baxımdan onu da, qeyd etməliyik ki, həqiqətən, Nizami heç də, uydurma dona bürələnmiş, bir tarixi şəxsiyyət deyil, öz məram və məqsədində, bütün yaratdığı əsərlərdə adil hökmər problemini yorulmadan təqdim etmiş bir şəxs kimi fəaliyyətdə olmuşdu. Özünün «tarixi» deyimləri arxasından təqdim etdiyi lövhələrdə, əslində öz dövrünün, yaşadığı cəmiyyətin və bu cəmiyyətdəki saysız-hesabsız ədalətsizlikləri fas etmə mövqeyindən çıxış etmişdir. Odur ki, bu avtobioqrafik (yəni tarixi düha adına layiq görülmüşlərdən birinin həyatına həsr olunmuş bədii əsər), səhnə əsəri, özünün mövzusuna görə həmin illərdə SSRİ məkanınınında olduqca populyar və coxsayılı prototipləri olsa da, məram-məqsəd və təqdimat anlamında bir o qədər də uydurma obraz deyildi, M. Hüseyin fədakarlığı ondadır ki, o bu əsəri həmin tarixi ab-hava, proses və açıqlamalarını bir vətəndaş, Nizami vətəninən yaradıcı övladı kimi doğru-düzgün verməyə çalışmış, yaradıcılıq hissələrini cilovlaya bilmışdır. Yəni bütün əsər, şəxsi bəşəri-anə və vətən, bütün bunları ən ali zirvədə, ülvı məhəbbətinin bir sənonimi ətrafında, birləşdirən müəllif, Nizami, Afaq, Əbdək, Qəvami, Xədicə, Yusif, Məhsəti kimi obrazların inkişaflı, müəllif ideyasını realizə edən fərdlərin timsalında həll etməyə nail olmuşdur. Sanki bunları açıqlarkən, qarşımızda məhəbbət fəlsəfəsi ilə, ümumbəşəri anımları özündə cəmləmiş, öz yaradıcılığında bunu yenidən insanlığa bəxş etmiş şair durdurdu. Bütün bu ağrı, düşüncə, hadisə məkanları Nizaminin xəlqili, insanı keyfiyyətləri ilə saf, lakin nakam məhəbbət xələrinin intişarı üçün M. Hüseyin gözəl bir üsul tapmış və bir daha saf məhəbbət simvolu kimi Şirin obrazını yardımına gətirmişdi. Bu barədə müəllif özü: «Nizaminin ecəzkar qüdrəti və

əsrarəngiz sənəti, Şirin simasında dünya ədəbiyyatından tanımız qadın surətlərini gölkədə buraxan bir surət yaratmışdır. Şirinin zənkin hissiyatı və kamalı doğrudan da hüdudsuzdur. Şairin bütün ömrü boyu ürkə ağrısı ilə xatırladığı Afaq, şübhəsiz ki, Şirin surətinin belə bir vüsətdə yaranmasına az kömək etməmiş və ehtimal ki, Nizaminin öz məhəbbəti, Şirin surətinə az şey artırmamışdır» (82) Bu fikri özü üçün də ən çox məqbul olunan variant kimi işləyərək təsdiq etmişdi. Hətta alim-ədib və tənqidçilər də M. Hüseyinin bu təqdimatını ona görə təqqidir və tarif etmiş, nailiyətli bir tapıntı kimi qeyd etmişdilər. Bütün bu, tamaşaaya əlavə olunan təsuratın müsbət nəticəsi idi.

Nizami yubileyi ərəfəsində şairin doğma şəhərində böyük tədbirlər həyata keçirildi, burada da ona və onun yaradıcılığına həsr olunmuş teatr bayramları təşkil olundu:

«... Rejissor Həsən Ağayevin teatrın görkəmli aktyorları İ.Talibli (Azər baba), S.Tağızadə (Fərhad), S. Orlinskaya və R. Veysalova (Şirin), H. Yusifzada (Xosrov), Məxfura xanım (Məhinbanu), Ə.H.Qafqazlı (Şapur), F.Qafarlı (Fitnə), R.Veysalova (Məryəm) ili gərgin yaradıcılıq işinin məhsulu olan «Fərhad və Şirin» tamaşası da diqqəti cəlb etdi. Nizami Gəncəvinin yubileyi münasibətlə hazırlanmış bu tamaşada xalq şairi Səməd Vurğun dostu Tağıyevlə birlikdə iştirak etmişdi. (107, s.40)

Tarixi bir hadisə kimi yaddaşlarda həkk olunan bu görüşdən ruhlanan yaradıcı kollektiv daha da böyük bir məhəbbət və həvəsəl «Nizami» dramını Gəncə tamaşaçalarına hədiyyə etdilər: «Həmin dövrün ən yaxşı tamaşalarından olan «Nizami» də (rejissor M.Məmmədov, rəssam S.Hacıyev) məhəbbət, vətənə, xalq səadətinə bağlılıq üzvü vəhdətdə canlandırılmışdı. Bütün tamaşa boyu bu iki xətt bir-birini tamamlayıv, əsərlərin ideya-emosional məzmununu qüvvətləndirirdi. Möhkəm ansamblda çıxış edən aktyorların, xüsusişə Əşrəf Yusifzadə (Nizami), Barat Şakinskaya (Afaq) və Səməd Tağızadə (Şirvanşah) ifası çox təsirli idi.» (107, s.41)

Biz burada, teatr və dramaturgiya sənətimizdə əlahiddə

olan, çox nadir hallarda karşılaşduğumuz bir, təsadüfi sənət hadisəsini də diqqətə çəkərək, öz açıqlamamızı qurmaq, göstərmək istərdik. Yəni M.Hüseyin «Nizami» dramı ilə tanışlığı sona çatdıraraq daha yeni bir «Nizami» adı ilə səhnəmizə qədəm qoymuş sahə əsəri haqqında fikirlərimizi bölüşdürək.

Bu, bəstəkar və gözəl sahə xadimi Əfrasiyab Bədəlbəylinin yazmış olduğu «Nizami» operasıdır.

Bəli, Əfrasiyab Bədəlbəyli adı nəinki Azərbaycan, qətiyyətlə Yaxın və Orta Şərq aləmində ilk professional balet sənətinin banisi olduğunu ona görə qeyd edirik ki, məhz Sank-Peterburqda öz musiqi təhsilini almış 20-30-cu illərdə Azərbaycan Teatrlarında tamaşaya qoyulan bir çox tamaşaların musiqi tərtibatını həll etmiş və bəstəkarı olmuş, topladığı təcrübələrin nəticəsi olaraq Qərb müsiqi ənənələri ilə Azərbaycan (yəni Yaxın və Orta Şərqə xas olan), musiqi ırsini elə bir sintezli, bir-birini tamamlama üstündə quraraq məhz professional balet əsəri kimi tarixi mövzuya müraciət edərək «Qız qalası» adlı möhtəşəm bir musiqili əsəri yaratmışdır.

Bu tarixi hadisə barəsində Azərbaycan (yenə də Yaxın və Orta Şərq aləmində ilk dəfə kələmini işlətməklə), opera sənətimizin banisi Üzeyir Hacıbəyov çox gözəl demişdi: «Milli incəsətimizin (tavazökarlıqla F.R.), inkişafı tarixində yeni sohifə açan ilk Azərbaycan (!) baleti yaranmışdır...

«....Bədəlbəylinin musiqisi bədii yüksəkliyinə görə fərqlənməklə yanaşı, həm də son dərəcə aydın və anlaşıqlıdır.» (75)

Bununla biz onu qeyd etmək istərdik ki, bu bəstəkarımızın da yaradıcılığı elə çoxşaxəli, elə bəhrəli və qiymətli idi ki, heç cürə Nizami mövzularından nəinki uzağa düşə bilməzdə, o mütələq nəsə, əlahiddə bir yaradıcılıq töhfəsi ilə Nizami sənətinə müdaxilə etməli idi və etdi də.

«Nizami» operası (Libretto müəllifi M.S. Ordubadi idi), o dövr tamaşacıları, sənət biliciləri, incəsənət xadimləri tərəfindən böyük məhəbbətlə qarşılandı.

Dərin musiqi və poeziya anlamına sahib olması, folklor - müğəm qərb simfonik musiqisi bağlılıarda yenə də hünər və sənətkarlıqla işləyən bəstəkar, eyni zamanda klassik şərq poe-

ziya nümunələri və onların təqdim ənənələrini sintez halında operasına gətirməsi möhtəşəm bir opera əsərinin yaranmasına səbəb oldu. Hətta 60 ildən çox bir vaxt keçməsinə baxmayaq, bu operadakı bəzi aria və ariozalar bu günü nəslin də sevimli musiqi nömrələri olaraq qalmaqdır, yaşamaqdadır. Tamaşa 1948-ci il yubiley təntənələrində xüsusi bir təravətlə tamaşaçılar təqdim olundu.

O dövr sənətçiləri opera haqqında yüksək rəy söyləməklə yanaşı, ifaçıların əməyini də xüsusi bir vurğu ilə qeyd etmişdilər:

«Respublikamızın musiqi həyatında böyük bədii hadisələrdən biri də, «Nizami» operasının tamaşaya qoyulmasıdır. Ə.Bədəlbəylinin bu əsəri dinləyicilərdə həyacan doğuran bir mövzuya, mütəfəkkirimi şairin mərdliyinə, ədalət və həqiqət ideyaları uğrunda yorulmaq bilmədən apardığı mübarizəyə, şairin insani duyğularının ifadəsinə həsr edilmişdir»

Və ya: «Operanı yazarkən müəllif bəstəkar teatrla six yaradıcılıq əlaqəsində olmuşdur... Bülbül bu partiyinin ifasında böyük məsuliyyət hissi ilə yanaşır. Nizami surətinin bütün ziyyətlərini duyaraq, onu xüsusi diqqətlə öyrənirdi»

Və ya «Öz qəhrəmanlarının daxili aləminə sırayət etməyi bacaran, onların ən yaxşı, gözəl, pak, səmimi hissələrini duydularını canlandırmağı çalışan Bülbül Nizami partiyasının ifasında böyük şairin obrazını, zəngin mənəvi aləmini daha qabarıl verməyə, onun əzəmət və vüqarını, xarakterinin xüsusiyyətlərini dinləyicilərə çatdırmağa çalışırdı»

«Obrazın bütün vokal və sahə sənətkarlığı cəhətindən tam incəliklə cilalandıran müğənni traktovkasında səmimiliyi, funksionallığı ilə dinləyiciləri cəlb edirdi. Bülbülün ifasında Nizami ariyası dinləyicilərə çox gözəl təsir bağışlayırdı.»

Biz, nəticə kimi bu fikirlərin sonunda, yalnız onu qeyd edə biləri ki, bu hadisədən sonra çox illər keçməli oldu ki, bir gün Azərbaycan Opera Teatrına «Vaqif» kimi yeni bir opera yazılib, təqdim olundu və müvəffəqiyətlə tamaşaya qoyuldu.

«Nizami» operasında B.Məmmədova yanaşı, onun sənət tərəf müqabilləri - Şövkət Məmmədova, T.Bədirova, S. Mus-

tafayeva, H.Hacıbababəyov, B. Mustafayev, Eloğlu, A. Bünyadzadə və başqları öz gözəl, emosional oyunlarını nümayiş etdirdilər. Hal-hazırda respublikanın tanınmış memar və bərpacısı M. Haqverdiyev (mərhum gözəl səhnə-opera aktyoru, Azərbaycan və Türkmənistan respublikala-rının əməkdar artisti X. Haqverdiyevin oğlu) operanın ona, o gənc yaşlarında neçə emosional təsir etdiyini belə xatrlayır.

«Mən hələ uşaqlıqdan ədəbiyyat, incəsənat, teatr mühütündə böyükmişəm. Atam - Haqverdiyev Xanlar Azərbaycan və Türkmənistan Respublikalarının əməkdar artisti olub. Ömrünün 30 ilini opera və balet teatrında solist kimi çalışıb. Onun yaratdığı «Əslı və Kərəm» də Kərəm, «Aşıq Qərib»də Qərib, «Şah İsmayılbəy»da Şah İsmayılbəy, «Leyli və Məcnun»da Məcnun və İbn Salam obrazları pərəstişkarlarının yadındadır.

Anam Cahan-Əfəruz şairə-dramaturqdur. Şeirlər və poemalardan ibarət bir neçə kitabıñ müəllifidir. Hələ 1970-ci illərdə dram əsərləri Moskva səhnələrində tamaşa qoyulan ilk Azərbaycanlı qadın dramaturquqdur. Onun «Qanqın böyük dalğası» «Tahirin aqibəti» pyesləri Moskvada və SSR-nin bir sıra şəhərlərində uğurla tamaşa qoyulmuş və Moskvanın mərkəzi televiziyyası ilə dəfələrlə nümayiş olunmuşdur. Hələ gənc yaşılarından teatra olan bütün tamaşalarına dəfələrlə qulaq asır, bir çoxlarının mətn və musiqisini demək olar ki, az bərdən biliñəm. Məşhur opera müğənnilərindən olan Bülbülün ifasında Ə.Bədəlbaylinin «Nizami» operası olub. Burada Bülbülün Nizami rolunda ifa etdiyi ariyalalar indiyə qədər gözümüzün önündə canlanır, qulağında cingildəyir. (Atam Haqverdiyev Xanlar «Nizami» operasında saray şairi Kəmaləddin rolunda çıxış edib.) O vaxtdan uzun illər keçməsinə baxmayaraq, Bülbülün böyük ustalıqla oxuduğu Nizaminin ariyasının son cümlələri hələ də yadimdadır: - «Rəna de görüm kimlər ayırdı səni məndən? Ey gül, səni kimlər qoparıb atdı çəmən-

dən?» Nizaminin ariyası, gözəl lirik-dramatik tenor səsə malik olan Bülbülün ifası kimi, bir də nə vaxtsa kiminsə Nizaminin rolunu, onun ariyalarını Bülbül kimi oxuya bilsin. Ancaq ümidi edirəm...

Bircə ona heyfslənirəm ki, nə üçün dahi Nizaminin həyatından bəhs edən o cür gözəl opera indiki zamanda opera və balet teatrında tamaşa qoyulmur.»

Bu kimi fikirlərlə o vaxtkı matbuatda yazılar çox idi, şübhəsiz buna səbəb həm operanın musiqisi və eyni zamanda aparıcı Azərbaycan opera sənəti ustalarının bu tamaşalarda çıxış etməsi idi.

Balet yanında ilk dəfə olaraq Azərbaycan tarixi şəxsiyyətlərinə həsr olunmuş ilk mövzu 1980-ci illərdə yazılmış «Nəsimi» baleti idi. Doğrudur bu baletin süjeti aşağıda açıqlayacağımız «Nizami» baletindən öz bədii açıqlamasında fərqli mövzulu idi. Ancaq bu əsərdə tarixi şəxsiyyət – şairə həsr olunmuş bir sənət əsəri idi. Əslində bu əsərin ilk cizgiləri uzaq 1948-ci ildə Fikrət Əmirovun yazmış olduğu simfonik əsərində çəkilmişdi. Məhz sonrakı yaradıcılıq prosesləri və xüsusən də simfonik müğamlar üzərində aparılan məhsuldar yaradıcılıq, bəstəkara bu baleti yazımcıda böyük təkan oldu. Və nəhayət bəstəkar bu baletin üzərində böyük həvəs, fədakarlıq və sənətkarlıq sövqü ilə işləməyə başladı və böyük kədərlə qeyd etməliyik ki, əsərin son hissəsi başa vurulmadan qaldı. Çünkü amansız əcəl buna imkan vermedi. Ancaq, yənə yüksək sənətkar əsəri olan bu əsərin sona çatdırma işində böyük bəstəkarın yaxın sənətçi dostu və davamçısı Musa Mirzayev öz sənətkar borcunu yerinə yetirdi. Tamaşa böyük müvəffəqiyətlə 1991-ci ildə tamaşaçılara təqdim olundu. Baletin səhnə təcəssümünə baletmeyster - Nailə Məlikova, badii tərtibatı - Toğrul Nərimanbəyov, dirijor - Kazım Əliyevdibəyov tandemi böyük əmək sərf edərək, əlvən, fəlsəfi-estetik zövqə malik bir tamaşa hazırlamışdır.

Tamaşada baş rollarda Qulam və Lüdmila Poladxanova-lar çıxış etmişlər.

Biz burada məhz səhnə sənətinin texniki nailiyyəti olan

kino sənətində dahi mütəffəkkirimizin bədii obrazının yaranma işinə bir neçə açıqlama verməyi özümüzə borç bildik.

«Nizami» - Azərbaycanfilm - Mosfilm - 1982

<i>Rejissor</i>	- Eldar Quliyev
<i>Ssenari</i>	- İsa Hüseynov, E.Quliyev
<i>Operator</i>	- Arif Nərimanbəyov
<i>Rəssam</i>	- Mais Ağabəyov
<i>Bəstəkar</i>	- Qara Qarayev

Bu işin müvəffəqiyyətli alınacağına ön illərdə çəkilmiş «Nəsimi» filmi kimi gözəl bir nümunə var idi. Ancaq, böyük təəsüf hissi ilə, qeyd etməyə məcburuz ki, daha dolğun, atraflı və tarixi faktlarla zəngin bir dövr haqqında, dünya səhərətlə, bədii yaradıcılığı və fərdi möhtəşəmliyi ilə bütün Şərq intibahında silinməz iz qoymuş, Qərb intibahının doğumunda əvəzsiz nümunə kimi öyrənilmiş bir şəxsiyyət olan Nizami haqqında dahiyanə bir film gözlənildiyi halda, arzu istək, və ümidi ləri doğrultmayan bir əsər yarandı.

Bu barədə görkəmli teatrşunas alim, AMEA-nını müxbir üzvü İnqəlab Kərimovun o vaxtlar söylədiyi bir fikri diqqətə çəkmək istərdik. «Yazıcı İsa Hüseynovun və Eldar Quliyevin ssenarisi əsasında Azərbaycanfilm kinostudiyasında Eldar Quliyevin rejissorluğu ilə çəkilən geniş ekranlı, iki seriyalı «Nizami» filmi (operator - Arif Nərimanbəyov, rəssam - Mayıs Ağabəyov) dahi şairin həyatına və mübarizəsinə həsr edilmişdir. Filmdə Üzeyir Hacıbəyovun və Q.Qarayevin müsiqisindən geniş istifadə olunmuşdur. Təəsüf ki, filmdə Nizami obrazı (M.Maqomayev) öz layiqli həllini tapa bilməmişdi. Bununla belə film mətbuatda müsbət qiymətləndirilmiş, qeyri- obyektiv olaraq təriflənmişdir.» (131, s. 73)

Yeri gəlmışkən dahi mütəffəkkirimizin əsərləri əsasında başqa filmlər də çəkilmişdir:

«Yeddi gözəl» - Azərfilm - 1982

<i>Rejissor</i>	- Felik Slidovker
<i>Ssenari</i>	- Rüstəm və Maqsud İbrahimbəyovlar
<i>Operator</i>	- Aleksandr Tafel
<i>Rəssam</i>	- Elbəy Rzaquliyev

Geyim rəssamu
Musiqi
Libretto və xeroqrafiya

Rollarda:

Aişə	- Natalya Bolşakova
Bəhram	- Vadim Quliyev
Vəzir	- Qali Abaydulov
Başqa rollarda və kütləvi səhnələrdə Azərbaycan Dövlət Opera və Balet Teatrının solistləri çıxış ediblər.	
Bu kinolent milli kino takriximizdə ilk film - baletdir.	

«Fitnə» (cizgi filmi) - Azərbaycanfilm - 1970

<i>Rejissor</i>	- Ağanağı Axundov
<i>Ssenari</i>	- Ədhəm Qulubəyov
<i>Operator</i>	- Aleksandr Milov
<i>Rəssam</i>	- Elbəy Rzaquliyev
<i>Bəstəkar</i>	- Aqşın Əlizadə

«Şah və xidmətçi» - Azərbaycanfilm - 1976

<i>Rejissor</i>	- Nazim Məmmədov,
<i>Ssenari</i>	- Bəhman Əliyev
<i>Quruluşçu rejissor</i>	- Ədhəm Qulubəyov
<i>Bəstəkar</i>	- Məsud Pənahı, Elçin Axundov - Oqtay Rəcəbov

«Xeyir və Şər» - Azərbaycanfilm - 1980

<i>Rejissor</i>	- Nazim Məmmədov
<i>Ssenari</i>	- Ədhəm Qulubəyov
<i>Quruluşçu rejissor</i>	- Rafiz İsmayılov
<i>Bəstəkar</i>	- Cavanşir Quliyev

Nizami Cəncəvinin 800 illik yubileyinə, bildiyimiz kimi, «Nizami» adlı dramla (1941) M.Hüseyn golmişdi və bu dramda teatr sənətimizdə ilk dəfə dahi mütəffəkkir və şair Nizami həyatına həsr olunmuş epizodlar daxil edilmişdir.

Bundan bir müddət sonra isə, ilk iri həcmli, tarixi-məcara yanında işlənmiş və yalnız Nizami həyat və yaradıcılığı deyil,

eyni zamanda Atabəylər (Eldəgizlər) dövləti, onun siyasi-tarixi yaşantılara səbəb olan şəxsiyyətlərin portretlərində əks etdirən, romantik macəra janrlı, möhtəşəm bir nəşr əsəri, «Qılinc və Qələm» romanı M.S.Ordubadi tərəfindən yazılmışdır.

Yəni, Azərbaycan ədəbiyyatının sovet dövrü, qüdrətli qələm sahiblərindən biri, bir çox roman və libretto müəllifi M.S.Ordubadiyə bu əsəri yazmaq qismət oldu. O vaxtki mətbuatda bu əsərə qarşı müxtəlif fikirlər söylənilmiş, istor-istəməz tarixi-məcəra janrlı romanlar müəllifi kimi tanınan bir nasırın yaradıcılığına düzgün mövqedən yanaşmamışdır. Burada yalnız M.Hüseynin bu roman haqqında o dövrdə yazdığı fikri diqqətə çatdırmaq «...son zaman dövrünün konkret tarixi şəraitindən ayrı təsvir etməklə və öz görüşlərinin ifadəsinə əvvirməklə müyyən dərəcədə saxtalaşdırılmış və bələliklə də zamanın tarixi dürüstlüyünə xələl gətirmişdi» (83), kimi principiiallıqdan uzaq açıqlamaları obyektivlik xətrinə olduğu kimi göstərmək istədik. Axi unutmaq lazıim deyil ki, bu avtobioqrafik və tarixi xronoloji əsər deyil, bədii yaradıcılıq məhsuludu. Nə isə, o dövrdə belə hallara çox rast gəlinirdi. Odur ki, məram kimi nəzərdə tutaraq qeyd etmək istəyirik ki, bu günə kimi bu əsər öz mənəvi aktuallığını itirməyibdir.

Eyni zamanda unutmaq lazıim deyil ki, istor-istəməz «Böyük qardaşa» xoş gəlməyən bir tarixi həqiqətləri özündə əks etdirən bu romandan sizaraq milyonlarla azərbaycanlı beyinlərin həkk olunan, yəni, doğrudan da böyük Azərbaycan-Atabəylər dövləti və onun qüdrətli hakim-hökmdarları olmuşdu ki, hətta onların şərfinə Bağdad Xəlifəsi xütbə namazı qılma anlarında adlarını çəkməli olmuşdular. Bu tarixi həqiqət deyildimi?

Romanın motivləri əsasında sahnə əsərini yazan və tamaşaçıya qoyan, Azərbaycan teatr sənətində öz dəsti-xətti ilə iz qoymuş Tofiq Kazimov idi. Tamaşanın quruluşçu rəssami - Fuad Qafarov, bəstəkarı isə - Oqtay Kazimov idi. Əsər 1976-ci il mart ayının 19-da tamaşaçıların müzakirəsinə çıxarıldı.

Burada da, əsərin müəllifi və tamaşanın quruluşçu rejissoru T. Kazimov əsas məram kimi, Azərbaycan xalqının qəh-

rəmanlıq və vətənpərvərlik, sönməz azadxahlıq istəyindən bəhs edən, dünya şöhrətli sənətkarlar vətəni olmasından ətraflı və maraqlı süjetə malik bir tarixi tamaşanı yaratmaq istəmişdir.

Bəli, onu da qeyd etməliyik ki, bəzi atribut tərtibat - traktovka məsələlərinə səhlənkar yanaşmalarını bir yana qoysaq, bu sahnə əsəridə öz soləfi kimi, o dövrün biliciləri, tənqidçi, nasir-dramaturq və jurnalistlər tərəfindən bir mənalı qarşılanmamışdı.

Tamaşada tarixi konkretlik, bioqrafiyaçılıq pozulsa da, XII əsr dövrünün səciyyəvi cəhətləri maraqlı tapıntılarla lazımnıca işıqlandırılmışdı. Zəngin tarixi materialların məhz məcəra janrında işlənməsi, Nizami və başqa obrazların həyatı kəsərlərlə iri boyalarda, kəskin konfliktlər içində boylanan o uzaq dövr haqqında geniş təəsürat oyadan bu tamaşa, çox müasir və aktual idi.

Nəzərə alsaq ki, bu tamaşada o dövr A.D.A.D. Teatrının ən seçmə və perspektivli yaradıcı heyəti iştirak edirdisə, o zaman əmin olaraq ki, İlyas - Fuad Poladov, Fəxrəddin - Kamal Xudaverdiyev, Rəna - Şüküfə Yusupova, Atabəy Məhəmməd - Bürcəli Əskərov, Qızıl Arslan - Ramiz Məlikov, Toğrul - Məcnun Hacıbəyov, Əmir İhanc - Səməndər Rzayev, Qətibə - Əminə Babayeva, Hüsaməddin - Hamlet Xanizadə, Gözəl - Sevil Xəlilova, Səfiyyə - Nəcibə Məlikova, Dilşad - Məhbubə Məlikova, Toxtamış - Kamil Qubuşov və bir çox başqaları öz yaradıcılıq potensialından səmimi və həvəslə istifadə edərək, yadda qalan bir sahnə əsəri yaratmaq istəmişlər.

Onu da qeyd etməliyik ki, bu tamaşada obrazlar qalereyasında teatrımızda qoyulmuş tamaşalar içində ən çox sayılı milli, tarixi obrazlarını əks etdirən portretli bir sahnə əsəri kimi fərqli idi.

«Məhz bu tamaşanın daxili nüvəsində vətənpərvər hissələrin əsaslı təşkil eleməsi, bəzi epizodlarda kəskin mücadilələrlə münasibətlərin açıqlanması, doğrudan da sovet şovinist üstünlüğünə xələl gətirə biləcək bir ədəbi-bədii əsərə qarşı möv-

qeyi necə olmuşdursa, bu əsərə qarşı da elə olmuşdu. Lakin bütün bunlarla yanaşı, ziyanlı-ədiblər, tənqidçi-alimlər T.Kazimovun Azərbaycan tamaşaçılarına təqdim etdiyi «Qılinc və Qələm» tamaşasına öz prinsipial mövqelərini bildirə bilmüşdilər: «Rejissor Tofiq Kazimov cəsarətlə bu vəzifəni boynuna götürmüs və Azərbaycan Dram Teatrının səhnəsində mənalı, mündəricəli, uğurlu bir tamaşa yarada bilmışdır.» «...Tofiq Kazimov əsərin səhnə təcəssümündə mizanların quruluşunda aktyor ifasında dialoqların inkişafında, klassik faciələrə məxsus genişliyə, aydınlığa və bütövlüyə meyllidir.» «...Tamaşanı bu gündü səhnə sənətimizdə ümumən müsbət hadisə kimi qiymətləndirməklə biz heç də onu demək istəmirik ki, səhnədə göstərilən bütün hadisələr və şəxsiyyətlər tarixi həqiqətlərdir, tarixdə elə belə də olmuşdur.

Tamaşa romanın vətənpərvər ruhunu və dərin humanizmini doğru canlandırır ki, səhnə sənəti üçün tamaşaçı üçün vacib olan da budur.» (93)

Qəribə təzad o təşkil edir ki, hələ roman yazıklärən onun əskiklərini qabarıq şəkildə təhlil etmiş M.Hüseyn fikirləri ilə tanış olan, mətnin müəllifi və rejissoru Tofiq Kazimov bu qədər yanlışlıqlara yol verməkdən çəkinməmiş və «tarixi hadisə və şəxsiyyətlərin tərif edildiyini, romanda Nizami obrazını çox zaman dövrünün konkret tarixi şəraitindən ayrı təsvir etməklə və öz görüşlərinin ifadəsinə çevirməklə müqyyən dərəcədə saxtalasdırılmış və beləliklə də romanın tarixi dürüstlüyünə xələl gətirmişdir» kimi analizlərə təmkinlə yanaşmışdır.

Bu nümunənin ardınca, başqa bir akademik-şərqsünas alımın də fikrini burada diqqətə çəkməklə, mövqə-münasibət fərdiliyini deyil, məhz rejimin total tələblərini, hətta belə şəxsiyyətlərin kor-korana boyunəymə həqiqətlərini də göstərək: «Nizami heç vaxt Gəncədən kənarə çıxmayıb (?). Ancaq ömründə bir dəfə şəhər kənarına gedib, Sultanla və Atabay Qızıl Arslanı qarşılıamağa. Onda da Qızıl Arslan onu məzəmmət eləyib ki, nahaq yera böyük sənətkar narahat olub, o, yəni Atabay özü onun ayağına gəlməli idi. (Pyesdə isə Nizami təbliğ xarakterli şeirlər deyən baməzə adama bənzəyir. Özü də ki-

min, kim(in) qarşısında? Rey hakimi İnancın. Axı tarixdə belə bir şey olmayıb. (93)

«Atabay Cahan Pəhləvan heç vaxt Gəncədə olmayıb. (?) Özü də pyesdəki obraz Cahan pəhləvana qətiyyən bənzəmir. (?) Pyesdə o, Dümanın müşketiyorlarını xatırladır». (43)

Ürək ağrısı ilə M.S.Ordubadini, ondan sonra T.Kazimovun yaniltma, tarixi mövzularda sapınma hallarına heç də haqq qazandırmadan, onu qeyd etmək istərdik ki, ola bilsin hardasa N.Ibrahimov əsərə və tamaşaya qarşı mövqeyini bir qədər pərdəli şəkildə bildirməklə düzgün yol seçmişə də, Z.Bünyadov kimi bir şərqşünas-alimin mətbü orqanda bu qədər kəskin mövqeli və hətta bu mövqeyin özündən doğan bir çox səhf fikir və açıqlamalara varmadan, hücum çəkərək tamaşanı belə tənqid etməsi, təəssüf hissi oyadır. Halbuki hər bir yaranmış, uzaq keçmişimizi özümüza qaytaracaq, o dövrə qoyulan tamaşa yazılın bədii, elmi, tarixi əsər ən azı ilk ciğir kimi bu günlərə də dayaq olan mənə kəsb edirdi. Onlar olmasayıdı, sonrakı illərdə daha tutarlı, faktoloji və dolğun tarixi dram, bədii roman və povestlər yaranardı - deyə bir sual qarşısında dururuq. Axı bu tarixiliklə bədiliik arasında olan fərqli cəhətləri yuxarıda adları çəkilmiş alim və yazıçılar çoxdan və çox gözəl bilirdilər. Burada hansısa tarixçi bir alimin söylədiyi bir fikiri: «dərin toz, daş, kəsək, kül altından tapılmış bir tikə keramik qırıntı, çini qab qalığı, oxunan yüzlərlə qədim əlyazmalar arasından tapılmış bir söz, kəlma ümumi açıqlamalar içindən hasil olan pərdəaltı aforist tapıntı», qeyd edərək bütün bunların gələcəkdə böyük əsərlərə, itmiş sivilizasiya və xalqların varlığına yol açacaq bir tapıntı, olduğunu qeyd etməklə təsginlik tapmalıyıq.

Milli teatrımızın baş səhnəsində Nizami dövrü, Atabaylər dövləti haqqında yeni tamaşa görkəmlə rejissorumuz Tofiq Kazimovun hazırlamış olduğu «Qılinc və Qələm» tamaşasından 7 il vaxt keçəndən sonraya təsadüf edir.

Bu şair-dramaturq Nəriman Həsənzadənin yazmış olduğu «Atabaylər» dramıdır.

İlk növbədə onu qeyd etməliyik ki, əsər «Atabaylər» ad-

landırılsa da, M.S.Ordubadinin yazmış olduğu romanın və T.Kazimovun bu roman əsasında yazmış olduğu səhnələşdirmədən fərqli olaraq, heç də sülalənin bütün üzvləri haqqında deyildi. Burada başlıca olaraq Cahan Pəhləvəndan sonrakı hakimiyyət uğrunda Qızıl Arslan və onun tərəfdarları ilə Qətibə və Toğrul arasında gedən, doğrudan da Eldəgizlər sülaləsinin gelecək «ölüm-olum» sualını həll edəcək ən gərgin tarixi dövrü açıqlanır.

Bu tarixi tabloya N.Həsənzadə tarixilik anımları ilə ya-naşı temperamentli və yüksək poetik ehtirasa malik üslubunu da əlavə edərək yadda qalan, dərin təsirə malik tablo yarada bilmışdı.

Biz burada «Qılinc və Qələm» əsərinin səhnəmizə gelişinin nə üçün tarixi bir ehtiyac olduğunu, bəzi neqativ və çatışma-mazlıqlara baxmayaraq böyük bir şərəflə tarixi dövlətçilik ənənələrimizin varlığına sübut ola biləcək tamaşanın yaranışından sonra, məhz «Atabəylərin» səhnəmizə geliş və daha dolğun, tarixi və dinamik bir əsər kimi teatrın repertuarında uzun müddət qalması, dediklərimizə əyani sübutdur. Həm də, bu 100 ilə yaxın bir dövrədə fəaliyyətdə olmuş sülələnin qısa bir dövrü haqqında yaranmış əsəri görərkən əmin oluruq ki, hələ bu mövzuda sonralar da daha yeni-yeni səhnə əsərləri yaranacaqdır.

Doğrudur, bir tədqiqatçı kimi qeyd etməliyik ki, 20 ildən artıq bir vaxt keçsə də, hələlik bu mövzu ilə bağlı Azərbaycan D.M.Teatrimizə belə mövzulu əsər gəlməmişdir, ancaq elə burada onu da qeyd etməliyik ki, bu 20 il ərzində baş səhnəmizə ümumtarixi yaştılarımıza bağlı bir neçə diqqətəlayiq, yüksək əyyarlı əsərlər qədəm qoymuşdur.

Məhz bu tamaşadan sonra silsilə olaraq Azərbaycan Dövlət Milli Dram Teatrının səhnəsində dövlətçilik və tariximizlə bağlı B.Vahabzadənin «Dar ağacı», C.Cabbarlinin «Od gəlini», N.Xəzrinin «Torpağa sancılan qılinc», «Mirzə Şəfi», İ.Əsfəndiyevin «Şeyx Xiyabani», «Xurşud Banu Natəvan», «Hökmdar və qızı», B.Vahabzadənin «Fəryad», N.Həsənzadənin «Pompeyin Qafqaza yürüyü» və s. əsərlər bərəq vuraraq

tamaşaçılarımıza elə zəngin bir məlumat və qürur mənbəyi ol-dular ki, məhz sonrakı tarixi hadisələrin yetişməsi, çətin sınaqlar qoynunda özündə güc taparaq üzü ağ çıxmalarında əvəzsiz rol oynadılar desək, səhf etmərik.

Əsəri tamaşaşa əməkdar incəsənət xadimi Mərahim Fər-zəlibəyov hazırlamış, bədii tərtibatını Fuad Qafarov vermiş, müsicisini görkəmli bəstəkar Arif Məlikov yazımışdır.

Baş rollarda:

Qızıl Arslan	- Kamal Xudaverdiyev
Məleykə	- Səfurə İbrahimova və Vəfa Fətullayeva
Toğrul	- Ramiz Məlikov
Nizami	- Hamlet Xanızadə
Memar Əcəmi	- Aqşin Vəlihanov, Sadix İbrahimov
Əbübəkr	- İlham Ələsgərov
Ruz	- Nurəddin Quliyev
Ayəba	- Ramiz Novruzov

və başqaları çıxış ediblər. Tamaşa ilə yaradıcı heyat 1980-ci ilərin çətin və sınaqlı yaradıcılıq yolunda yetişmiş və öz yaradıcılıq dəsti-xətti ilə seçilmiş bir qüvvə olduqlarını sübut etdilər. Yuxarıda adlarını çəkdiyimiz tarixi tamaşalarda onların əksəriyyəti bu dediklərimizi təsdiqləyəcək müxtəlif xarakterli, coxşaxalı obrazlar qalereyası yaratıldılar.

Ela «Atabəylər» tamaşasında da adlarını çəkdiyimiz səhnə xadimləri yaddaşlarda çoxdan öz xəyalı prototipləri yaranmış tarixi obrazların real təsvirini təqdim etməklə, tamaşaçıların ümidişlərini doğrultdular. Tamaşaada ansambilliq, hər bir akt-yorun öz yaradıcılıq potensialının düzgün təqdimimi, hadisələrin dinamik inkişafında davamlı olması, ümumahəngdə həvəslı, axtarışların yerli-yerində olması, bu tamaşanı sevdirdi, dəfə-lərlə tamaşaçıların marağına səbəb olacaq tamaşaşa çevrildi.

Biz, burada yenə də, Azərbaycan ədəbi aləmində XX əsrin parlaq nümayəndələrindən biri olan Mirzə İbrahimovun bu tamaşa barəsində söylədiyi fikri: «... Tarixi keçmişin müasir ədəbiyyatda, xüsusən dramaturgiyada sanballı ömürlü əsərlərdə əks olunmasına gəldikdə isə spesifik bir cəhati xüsusi olaraq nəzərə almaq lazımdır. Məhz bu xüsusiyyət bədii əsəri el-

mi əsərdən fərqləndirir. Elmi faktları, hadisələri tədqiq edirsə, bədii ədəbiyyat nəinki şəxsiyyətin, zamanın da psixoloji həyatını, psixoloji aləmini tədqiq edir. Buna görə də onun yaratdıqlarını zamanın firtinaları təbəddutları dağıtmağa qadir deyildir. Axi psixoloji aləm özü faktlar, hadisələr qədər tez və sürətlə dəyişən deyildir. Nizaminin xosrovları, işgəndərləri, şirinləri yaşayan dövri çoxdan olub getmişə də, bu obrazlar öz ölməzliliyini saxlayır. Ona görə ki, psixoloji dərinliyi, bədii kamilliyi var... «Atabəylər» dramının və tamaşasının əsas məziyyətini mən onda görürəm ki, tarixi-siyasi mübarizələr insan xarakterlərinin mübarizəsi, insan ehtiraslarının çarpışması səviyyəsinə qaldırılmışdır» (93), belə açıqlamışdır.

Söhrab Tahir də öz fikirlərini bu axarda quraraq «N.Həsənzadənin poeziyasında və poetik dilindəki səmimilik, dərinlik, lirizm, nikbinlik, xalqa və onun köklərinə bağlılıq, güclü fəlsəfi təməyyül «Atabəylər» tarixi mənzum dramının, sənət əsəri kimi uğurlu alınmasında əsas amildir» kimi düzgün nəticə çıxdı.

Biz isə burada ilkin olaraq onu qeyd etmək istərdik ki, N.Həsənzadə yaradıcılığında Azərbaycan tarixi ilə bağlı «Atabəylər» qədər də əsərləri olmuş (170) və sonralar da bu sahədə öz yaradıcılığını davam etdirmişdir. (Pompeyin Qafqaza yürüşü» 139).


Odur ki, nəticə etibarı ilə olduqca məsuliyyətli və məhsuldar yaradıcı şəxs kimi N.Həsənzadə özünün poetik dilindəki səmimiliyi, poetik imkanlarını yerli-yerində işlətməklə böyük bir mövzunun açıqlanmasına və səhnə təcəssümünə nail olması ancaq və ancaq fəxarət hissi oyadır.

Cünki həm məşqlərdə, eyni zamanda əsərin ilk səhnə yasantlarında durmadan axtarışların davam etdiyini, şəxsən izləyərkən maraqlı mizan, dialoq və fərdi yaradıcılıq tapıntıları, hər dəfə tamaşada yeniliyi görməyə və bu yenilikliyi ilə cəlbədici tamaşa statusunu uzun müddət qoruyub saxladığını, heyran olmuşduq. Elə be heyranlıq daxilimizdə Milli Teatr səhnəsində ardıcıl, sonsuz bir prosesə çevirmə istəyinə yol açırdı.

Bir də onu qeyd etmək istərdik ki, Nizami Gəncəvi obrazı

(İfaçı Hamlet Xanızadə) bu əsərdə ötəri, epizodik yüklə qarşımda canlandırılmışdı.

Lakin bu kiçik anda belə müəllif, rejissor və aktyor təqdimatında Cahan Pəhləvanın sui-qəsd qurbanı kimi sağalmaz ölüm yatağına uzanmasının, gələcəkdə Atabəylər dövləti üçün ən çətin, sinaqlı dövrün başlanğıcına öz açıqlamasını verən, məhz Nizami olur. Məhz öz uzaqqörənliyi ilə o duyur ki, bu saray oyunlarının arxasında, türk mənşəli Atabəylər sülaləsinin zəfər yürüşünə qara əllərlə manə olmaq istəyənlər var. Biz bu traktovkanın düzgünlünü hətta onda görürük ki, Əcəmi Naxçıvanı obrazı da (İfaçı-Aqşin Vəlixanlı və Sadiq İbrahimov), Nizami obrazı kimi ötəri, epizodik olsa da, məhz dahi şair kimi hadisələrin baş verme səbəblərinə dərindən nəzər yetirə bilmir. Bu kiçik açıqlamada tamaşada olan istəkli yaradıcılıq prosesinin bol olduğunu təsdiqləyirik.




250



251



252



253



254



255



256



257




258



259



260



261



262



Istanbul Belediyesi Şehir Tiyatroları
ÇAĞDAŞ BALE TOPLULUĞU
MUZIK
A. MELIKOF
FERHAT İLE ŞİRİN
Masal - Bale 3 Perde
Koreografi: CEM ERTEKIN
16 / XII / 1979 Saat
Yeri

263



264



265





266



267

4.2. Gəncə Dövlət «Zərrabi» Nizami Poeziya Teatrı (yaranması, təşəkkülü, yaradıcılıq yolu)

«Dahi şairimiz Nizami Gəncəvinin ədəbi irlisinin öyrənilməsinin və təbliğini yaxşılaşdırmaq haqqında Azərbaycan KP MK qararının yerinə yetirilməsi sahəsində Siz çox xeyirxah bir təşəbbüs göstərmişsiniz. Bu, Nizami yaradıcılığının, xüsusən şairin fəlsəfi fikirlərinin xalq arasında səmərəli təbliği üçün faydalıdır... Nizaminin poetik irlisinin xalqa çatdırmağın yaxşı forması tapılmışdır.»

H.Ə.Əliyev

Bu il, 1979-cu ildən Nizami Poeziya Teatrının yarandığı tarixdən 28 il, dövlət statuslu (yəni C.Cabbarlı adına Gəncə Dövlət Dram Teatrının filialı kimi) fəaliyyətdən 27 il, nəhayət Müstəqil Dövlət Poeziya Teatrı kimi fəaliyyətini davam etdirilməsindən 17 il keçir.

Bununla da, ölkəmizin tarixində ilk dəfə, dahi Nizami Gəncəvi irlini bir başa tamaşaçılarla görüşə gətirən, professional – sintezi sənət ocağı «Zərrabi» Nizami Dövlət Poeziya Teatri adlı bir sənət məbədinin fəaliyyəti başlandı.

Eyni zamanda, bu sənət ocağının fəaliyyətə başlaması, uzun əsrlər boyu filoloq-ədib və yazarlar tərəfindən deyilməmiş, bir həqiqəti müasir sənət aləminə bəyan etmiş oldu. Yəni, Nizami Gəncəvi irlisinin yalnız fərdi şəxsiyyətlərin oxunması üçün yazılılığı, fikirləri alt-üst edərək, elə yarandığı gündən, məhz Titanik tutumlu tərbiyəvi yük daşılığına, rəngarəng, poetik süjetlərinə, dilinin oynaq, səlist və ifadəli olmasına, daha bir çox məziyyətlərinə görə, saraylarda, böyük şadyanağı və el şənliklərində ifaçılıq (bir aktyor və bir neçə yaradıcı qrupların ifasında), sənəti üçün yazılmış əsərlər olduğunu praktiki nümunələrlə sübuta yetirdi.

Bizlər hər hansı bir sahədə əldə etdiyimiz nailiyyətlərimizə şübhə və təvazökərliliklə yanaşdığımıza daima peşmançılıq çəkmişik. Hətta bir dəfə, Qazaxda olarkən yerli bir ziyalının məcmiyyətli təsdiqini təsdiq etmək, mənimlə olan bir neçə qonaq lisdə özünü tərifləyən görərkən, mənimlə olan bir neçə qonaq

buna təəccübə yanaşır, dinməmişdilər. Sonra təklikdə söhbət zamanı, həmin ziyanlı etdiyi hərəkətə bərəət qazandıraraq belə demişdi: «Axi, biz nə qədər qonşularımızdan geri qalacaqıq? Oturub gözləyəcəyik ki, kimsə, nə vaxtsa bizim gördüyüümüz işlərə heyran olub, tərif, «malades» deyəcəklər. Axi, qəti bili-rəm ki, bu aparatı, oyuncağı, aləti, sənət nümunəsini ilk dəfə mən yaratmışam. Belə olduğu halda, niyə gözləməliyəm ki, «böyük qardaşım» və ya başqa qardaş xalqın bir nümayəndəsi mənə bu tərifi desin? Baxın, gürcülərin bir dənə Şota Rustaveliləri var (necə tərif dediyini burada qeyd etməyi layiq bilmirik), ancaq onu o qədər tərifləyir, özlərini də bu tərifə qatırlar ki, az qalırıq deyək ki, elə bütün Zaqafqaziya onlar və onlarındır». Doğrusu o vaxtlar bu ziyalımızın fikirlərindəki bəzi məqamlar məni də çəsdirmişdi.

Lakin sonrakı ictimai-siyasi proseslərdə o ziyalımızın deklərində necə böyük həqiqətlər olduğuna haqq qazandırdım.

Bunun əyani nümunəsini 1979-cu ildə yaranmış sənətimizin taleyində baş verənlərdə görə bilərik. O illərdə, hətta iş o yerə çatır ki, bu nailiyyətlərimizi ölkəmizə gəlmış tanınmış və məşhur şəxsiyyətlərin ürəkdən gələn tərif və valehliyə bir hörmət əlaməti kimi baxmış və qiymətləndirmişik. Halbuki, onlar bizim əldə etdiyimiz nailiyyələrin həqiqi qiymətini vermişdilər. Konkret olaraq, bu bölmədə qarşımıza qoyduğumuz araşdırma larda, Nizami Poeziya Teatrı, onun yaranma və yaradıcılıq işləri üzərində quraraq danışılacaqdır. O dövrlərdə, müxtəlif xalqların qardaşlıq ölkəsi adlandırdığı ərazidə, ilk dəfə belə bir sənət ocağının yaranmasına söylənmiş yüksək əyyarlı fikirlərə inamsız yanaşmadığımız, nəticədə yaradıcılıq işlərinin öz axarına buraxılmasına, daha geniş təbliğ, tədqiq, yeni axtarışlara meydan açacaq səaliyyət üstündə köklənməməsinə görürən çıxardı. «Tədbirlər» fonunda o dövrlərdə yaradılmış və sonralar, biganəliyin qurbəni olmuş bir çox sənət ocaqlarından Nizami ocağı onunla fərqlənmişdir ki, yarandığı məkan, yaranma mənbəyinin qüdrətli gücü və sənət eşqi onu yaşatmış və gələcəkdə də yaşıtma qüdrətinə malikdir.

İnsan əqli kəsəndən, dünyani dərk edib anlamaq iqtidarın-

da olandan bəri, daima gəzib görmək, yeni-yeni ölkələr, coğrafi məkanlara baş vurmaq, sirlər aləminə səyahət etmək həvəsində, marağında olmuşdur. Odur ki, keçmiş zamanları anlamaq, öyrənmək məqamında, bu günlərimizdə o maraq, sərgüzəşt sahiblərinin, min bir əzab, işgəncəni adlaya-adlaya göründükərini yol qeydləri, gündəlikləri və kitablarında yazış qoyduqlarından bəhrələnərkən, onlara qəni-qəni rəhmat oxumalıyıq.

Bu baxımdan yanaşarkən qəribə, bir qədər qulaqları qıçıqlandırıran bir sual ortalığa çıxır: «Görəsən dünyada incəsənat deyilən bir sənətdən də sadə sənət varmı?»

Qəribədir, elə deyilmə! Necə yəni incəsənətdən sadı, başqa bir sənət varmı? Bu suali ona görə ortaya atdıq ki, bunun təsədüf olmadığını, məhz bu sualdan doğacaq bir çox yanlış müqayisə və anlamlar ortaya çıxmasın.

Yəni, ta qədim zamanlardan, bizim günlərdək olan incəsənət növlərinə, ən çoxu da meydan – saray və müxtalif şadýanalıqlarda göstərilən tamaşa və teatr sənəti ilə bağlı sənət növlərini, seyr edən tamaşaçılardan əksərinin məhz dialentant olması əsas amildir. Əgər biz bunu aksioma kimi qəbul etsək, onda başa düşərik ki, nə üçün bu sual ortaya çıxıb və bu gündə öz varlığını itirməyib. «... Əshi nə var ki, mən də elə oxuya, oynaya, çala, deyə bilərəm və s. və i.a....»

Ataların gözəl bir sözü var: «Uzaqdan baxana doyuş asan görünər». Elə bu baxımdan da, min bir məşəqqətlərə qatlaşaraq yer üzünən əşrəfi İnsan tərəfindən yaradılmış möcüzələri görmək, təbiət və insan həmrəyliyindən yaranmış sənət əsərlərinin izinə düşmək, uzaq-uzaq ellərə səyahət etmək və bütün bunları tarixin yaddaş sandıqcasına bəxş etmək, budur Adəm övladının heyranlıq, ilham vergisinə aşlıqlik istedədi, vergisi!

Budur, verilen o sadələvh sualın cavabı. Min illəri adıyan, kosmosu fəth edən insan, yənə də bu möcüzələr, heyratımız, ağlabatmayan, qərinələrdən gəlib çıxan müxtəlisif sərgiləşənət əşərinə heyranlıqla baxmaqdan doymur, həzz alır və yənə də, bütün bunları görmək üçün 1000 km-lərlə məsafələr fəth edir. Deməli, insan elə yarandığı gündən bu marağın vur

ğunu – aludəcisiidir. Gəzmək, görmək, heyran olmaq! Bu gör-dükləri barədə daha heyrətamız, daha böyük ehtiram və mə-həbbət çələngindən toxunmuş bir əsərlə, başqalarını da hey-ratləndirmək, maraq oduna salmaq! Budur yer üzünün əşrəfi İnsan aləmi-varlığı-yetkinlik meyari. Bu heyrət – maraq al-əmini daha anlamalı, yaddaşlı, əbədiyyətə körpü salacaq, ta-kanverici qüvvə isə, şübhəsiz İncəsənət əsərləri – Teatr-Ta-maşa növləridir ki, bütün bunlarda milli ənənələr, tarixi an-lamlar, bədii ifadələr üstündə köklənərək əsas amilə cevirlilərlər.

Hər axşam, coğrafi mövqeyində asılı olaraq müəyyən olmuş saatlarda, dünyanın hər yerində TEATR adlanan bir məkanın qapıları açılır, çil-çırqlar yandırılır və bütün dünya sənətçiləri öz möcüzəkar fəaliyyətinə başlayaraq, onlara baxmaq üçün gəlmış insanlar qarşısında öz «sadə» sənətlərini nümayiş etdirirək, onları heyran olmağa, heyrətə salmağa, hər şeyi unudub bu sənətə aludə olmağa vadar edirlər.

Deməli, artıq XIX əsrдən bəri sivilizə yoluna qədəm qoymuş, bütün qonaq, səyyah, turist və başqa bu kimli yollarla dünyani gəzməyə çıxanlar üçün, teatr sənəti əvəzsiz **gid** rolunu oynamaya, hər bir xalqın məxsus olduğu tarixi, etnik, milli və mentaliteti haqqında görüm vahidinə çevrilmişdir. Doğrudur, bu ta qədim zamanlardan var idi, lakin yənə də, qeyd edirik ki, bunun sivilizə forması, kütləvi və mərkəzləşdirilmiş metodologiyası XIX əsrдən formalaşmışdır. Nə isə...

Els bu baxımdan özüməz qayıdırıq. Qədim-Orta və Müasir dünyamızda öz ənənəvi, orijinal, milli mentalitetimizin qoruyucu və təcəssümətdirici məkanlardan biri, tarixin bütün keçidlərində yenilik anlamını sintez halında, inkişaflı həddini açıqlaya bilmış, Gəncə şəhəri böyük maraq kəsb edir.

Cünki, yuxarıda qeyd etdiyimiz kimi, Gəncə yaradığı gündən, bu məkanı əhatə edən elat, oba, mahal, vilayət, ölkə və coğrafi qurşaqda seçilmiş, maraq oyadan, zəngin bir varlığı ilə hamını özüna cəlb edən bir şəhərə çevrilmişdi. Yalnız XII əsrlərdə burada yerləşən Xərabat adlı sənət məkanının səsi-sorğu çox uzaqlara səs salmış, müasir və zadəgan nəsilli zatların, başqa ölkələrdən gələn səyyah və qonaqların diqqət

mərkəzində olmuşdur. Burada formalaşan sənətkarlıq – milli ənənə, adət və mənliyimizə şərh ola biləcək əvəzsiz töhfələr yaratmış və vermiş, onu Yaxın və Orta Şərqi bütün ellərində məşhur olmasına, yayılmasına xidmətlər göstərmişdir. Bu şöhrəti, sənət aləminin HARUTU adlanan, bu rəngarəng sənət ocağı: - XƏRABƏT o qədər məşhurlaşmışdır ki, onun adı bir çox şairlərin yaradıcılığında əbədi yer tapmışdı:

*«Xərabət yeridir igid ərlərin,
Burada yeri yoxdur biganələrin.
Hörmətlə qədəm qoy bu yera – çünki,
Yeri deyil bura hiyləgərlərin».*

M.Gəncəvi

Ela bu deyimlə həmin sənət mərkəzinin tarixi qiymətinin nə qədər yüksək olduğunu anlayır və hətta XIX-XX əsrlərdə bu qədim sənət ocağına ehtiram əlaməti olaraq Kabil şəhərinin sənətkarlar yaşayış məhəlləsinin də Xərabət adlandırıldığını görürük.

Bəli, dünyanın bir çox qədim və məşhur şəhərlərində – Roma, Afina, Paris, London, Bağdad, İstanbul və başqalarında olduğu kimi, Gəncənin də Xərabət məhəlləsi azadixonlar, sənətkarlar, yüksək növü və zövqlü incəsənat istedadlarının mərkəzi idi.

Yada salmaq lazımdır ki, XIV, XVIII əsrin ikinci yarısında bu şəhər min məhrumiyyətlərə məruz qalsa da, Azərbaycan məməkəti, azərbaycanlı mentalitetini, ənənə və tarixi varlığını qoruyacaq bir məkan kimi əvəzsiz rol oynamışdır. Bir çox tarixi şəxsiyyətlər, işqli, maarifpərvər dühalar burada yetişmiş, öz xalqına təmənnəsiz xidmətlər göstərmişdir. Cavad xanın adı, yüz illər çar üsul idarəsi üçün amansız, qorxulu bir sinonimə çevrildiyi üçün, şəhərin daşı-daş üstündə qoyulmamış, tarixi adı belə dəyişdirilərək yaddaşlardan silinməsinə çox qüvvələr sərf edilmişdir. Lakin Gəncə, gəncəlilər yaşamış-yaratmış və hər yanda məgrurluqla Gəncəli olduqlarını söyləmişdir.

XIX əsrin sonları XX əsrin əvvəllərində M.Axundzadə kimi şəxsiyyət, burada fəaliyyətdə olaraq, «TEATRO nədir?» suali teatrşünaslıq aləmində ilk əsərini yazmışdır.

Burada ortaya çıxan bir fikir axarı qarşısında dura bilməyərək, daima düşüncələr mövzusu olan bir neqativ hala toxunmağa məcbur oluruq:

Nizami Gəncəvinin 840 illik yubileyinə gəlmış qonaqlardan çıxış edənlərin eksəriyyəti, aşağıda nümunə kimi təqdim edəcəyimiz nümayəndə kimi nitq söyləmişdir: «Beynəlxalq irticaya qarşı, nadanlığın, vəhşiliyin məddahlarına mübarizədə sülhün və dostluğun, mədəniyyətin və tərəqqinin düşmənlərinə qarşı mübarizədə döyüş meydانlarında və ideologiya barikadalarında amansız çarpışmada həmişə qalib gələn Lenin partiyamız böyük rus xalqı başda olmaqla çoxmillətli sovet xalqı, biz hamımız, kəsərli silahla, iti qələmələ təkcə Böyük Rusiyanın deyil, hətta Puşkin, Tolstoy, təkcə Azərbaycan deyil, həm də Nizamini, təkcə Ukrayna deyil, həm də Şevçenkonu, təkcə Özbəkistan deyil, həm də Nəvaiini müdafiə etmişik». Məruzəçi cuşa gələrək sonra bunları da dedi: «Bu dahilər bu gün də bizimlədilər, sovet adamlarını əməkda hünərlərə ruhlandırlılar». (29, s.17) Bu məruzənin müəllifi vaxtı ilə İ.Stalin də, S.Rustavelliyə də belə alovlu nitqlər söyləmiş, Özbəkistan Elmlər Akademiyasının akademiki B.Y.Zahidov idi.

Sovetlər ölkəsində o dövrlərdə ideoloji durumu (xalqların tarixi, görkəmli şəxsiyyətləri və klassik irlərini bu ideologiyanın tələblərinə uyğunlaşdırmaqla), haqqında mülahizələri bu çıxış üzərində qurraq.

«Qəribədir» demək istəsək də, bu o vaxtlar üçün adı hal idi. Zahidov və onlar, yüzlərlə başqa ziyanlı, özlərini bilənlər, bu fikirləri söyləyərkən heç bir vicdan əzabı çəkmir, o ideologiyanın sağlığına şeirlər söyləyirdilər. Qədim tarixi-mədəni keçmişə malik xalqların, tarixi keçmişini, XIX-XX əsrlərdə işqli zəkalarını məhv etməyə, ölümə məhkum etdirməyə, doğma tarixi ata-baba yurdlarından milyonlarla insanları (xalqları) didərgin salmağa qulluq edən bu ideologiya ruporları, qədim Azərbaycan torpağının tac şəhərlərindən biri olan Gə-

cədə, Nizami şadýanalıqlarına toplaşaraq Gəncə deyil Kirovabad deyəndə, unudurdular ki, bu şəhəri bir vaxtlar Yelizavetpol, Bışkəki – Stalinabad, Düşənbəni – Leninabad, Aşqabatı-Frunze adı ilə damğa vurmuş bir quruma tərif deyirlər. Tarihin qızıl səhifələrində iz qoymuş bu dövlətləri cürəbəcürə adlarla damğalayaraq, bütün hərbi, siyasi, dövlətçilik, elmi-mədəni nailiyyətlərini: - «kobud, bəşəriyyətə yad bir dövr,» «qara zülmət, patriarchal qurumun çirkablarına gömülülmüş bir insan toplusu» kimi qiymətləndirməyə, yalnız və yalnız ideoloji mübarizələrinə uyğunları təbliğ etməyə və ən nəhayət dünya poeziya-sənət-elm-şəxsiyyətlər elitasına daxil olan, onsuz da bəşəriyyət tərəfindən yüksək qiymətləndirilənlərə himn oxuyanlardan geri qalmamaq üçün, bu ideologiya qəlibinə salınanların yubiley tədbirləri təsdiq olunurdu. Egoistliyin ölçülü məhdidinə baxın ki, hətta XX əsrin 70-ci illərin ılıq siyasi ab-hava-sından istifadə edən bir neçə ziyanının mətbuatda çıxış edərək Kirovabad adını dəyişərək, şəhərin tarixi adını - Gəncə adını qaytarma müraciati fonunda, böyük bir əks təbliğ başlanmış, özlərin Kirovabadlı deyə çağırılmaqlarından fəxarət hissi keçirdiklərini deyən **manqurdalar**, bu ideologiyaya eybəcər qulluq göstərməklərindən bu gün də xəcalət çəkmirlər.

Bu dediklərimizin tarixi bir fakt və bu günkü aydınlar nəsil üçün necə bir vacib öyüd, ibrət dərsi olduğunu nəzərə alaraq, burada üç tarixi sənədi təqdim etməyi özümüzə borc bilidik: «Bu prosesin ilkin başlangıcına gözəl özül daşları düzənlərdən biri olan və bu sahədə böyük vətəndaşlıq qeyrəti nümayış etdirən, 1960-ci illərdə şəhər PK-nin birinici katibi işləmiş Tofiq Bağırovun adını qeyd etməliyik. Hələ uzaq 1962-ci ildən 1966-ci ilə qədərki bir vaxtda, öz şəxsi təşəbbüsü ilə şəhərdə Gəncə adını təzədən dillərdə səslənməsi üçün eyni adlı Universitet, mehmanxana, Gəncə küçəsi, ən nəhayət Dövlət Dram Teatrına – Gəncə Dövlət Dram Teatrı adı verilməsinə nail olub. Gəncə haqqında bir neçə mahniların yazılmasına və ən məşhur müğənnilər Rəşid Behbudov, Elmira Rəhimova, Gülləga Ağayev və Anadolu Qəniyevin bu mahniları oxumasına nail olmuşdur. Əfsus, sonralar bu proses demək olar ki, 80-ci

illərə qədər yarımcıq qalmış və hətta bəzi hallarda neqativ bir hal kimi qiymətləndirilmişdi...» «... Bu faktlar gənclərimizə nisbətən bəsit görünə bilər. Axi indi hər kəs istədiyini danışa bilər. Amma o dövrlərdə bunun necə bir cəsərat tələb etdiyini göstərmək üçün elə Tofiq müəllimin öz dediklərindən sitat göstirmək istəyirəm: «1987-ci ildə Bakıda ziyanların böyük bir yığıncağında Gəncədən də bir ziyan var idi. – Nüşabə Məmmədova Gəncənin adının qaytarılması təşəbbüsü ilə çıxış elədi. Onun sözü bitməmiş bir qrup insan başda da, o vaxtlar MK-nin birinci katibi olan Kamran Bağırov olmaqla hamisi düşdülər yaziq qızın üstünə. Ondan sonra həmin qız xeyli təzyiq-lərə məruz qaldı». (64)

Ancaq sonrakı proseslər göstərdi ki, bunun sürətli axarına mane olanlar məğlubiyyətə nasib olacaqlar. 1987-ci il mart ayında «Sovetskaya Kultura» qəzetində iki məqala çap olundu. Birinci məqalənin müəllifi, Gəncəli ziyanlılarından biri F. Ağamaliyev bu məsələyə daha dərindən yanaşaraq bir vətəndaşlığı ilə bu məsələni belə açıqlamışdır: «... Bir daha topomikha haqqında. Min üç yüz il (?), əvvəl Azərbaycanın qədim paytaxtı Gəncə şəhərinin təməli qoyulmuşdur. Mən özüm də oralyam və oranın bir çox tarixi abidələrinin katastrofik (fəlakətli) vəziyyətdə olduğunu bilirəm. Vaxtı ilə bu şəhəri Yelizavetpol (1804-1918-ci illər), adlandırılmış – son 50 ildə isə Kirovabad adı ilə əvəz etmişdilər. Lakin əhalisi (vətəndaşlar) elə o vaxtlar da, indi də özlərinin **gəncəli** adlandırırlar. Bunda mən-cə Sergey Mironoviç qarşı heç bir hörmətsizlik yoxdur, sadəcə özünün tarixi keçmişinə, tarixi yaddasına hörmətindən irali gələn bir haldır. Bu Nizami Gəncəviyə, onun mövzeliyinə uzanan cığırla müxtəlif torpaqlardan, müxtəlif xalqların içindən gələn tələbə-sağirdlərinin ziyanlara qarşı oyanan hörmətdir.» (372)

Bəli, F. Ağamaliyev 07.03.1987-ci ildə belə gözəl bir açıqlama ilə çıxış edərək doğma şəhərinin acı aqibətdən səhbat açmaqla, təqdir olunacaq bir hərəkət etmişdi. Ancaq bunu «qiymətləndirənlər», tamam başqa bir qütbənən çıxış etdilər. Təəccübülsüz olsa da, cəmi üç gün sonra, yəni 10.03.1987-ci ildə

elə həmin qəzətdə yeni bir yazı dərc olundu: «Hörmətli yoldaş redaktor! «Sovetskaya kultura» qəzətinə maraqla oxuyuruq. Orada maraqlı və öyrənməli, hətta bir qədər sərt, sonuncu, altinci gün nömrəsində dərc olunan məqalədə olduğu kimi, yazıtlara da rast gəlirik. «Vətəndaşlıq» məqaləsi də, bu baxımdan diqqətimizi cəlb etdi. Onun müəllifi F.Ağamaliyev bir neçə kommersiya yönümlü filmlərin ziyanlı təsiri barəsində dəyərləri açıqlamalar verir. O bu açıqlamalarında, kompaniya mahiyətləri və formal münasibətdən doğan aktual və həyatı problemlərin həllinə belə yanaşmanın nə qədər acı nəticəli olduğunu göstərir.» (373)

«...Ancaq məqalənin bir yerində söylənilən fikir bizi təcərübləndirdi və məcbur etdi ki, müəllif özümüzün etirazımızı bildirək. Söhbət o abzasdan gedir ki, müəllif F.Ağamaliyev toponomika məsələlərinə baş vuraraq, bizim şəhərin tarixi adı barəsində fikirlərini açıqlayır. Elə bütün məsələlər də burada dolaşığa düşür.

Birincisi: müəllif sübut edir ki, qədim zamanlarda bizməş şəhər Azərbaycanın paytaxtı olub. Bu həqiqətə uyğun deyil. Nə vaxtsa şəhər Gəncə xanlığının mərkəzi olmuşdur, bundan artıq yox. (Məlum olduğu kimi, indiki Azərbaycan ərazisində bir neçə xanlıq olmuşdur.)

İkincisi: Müəllif bəyan edir ki, bizim şəhərdəki bir çox qıymətli tarixi abidələr olduqca bərbad və «fəlakətli» haldadır. Bu da həqiqətə uyğun deyil. Görünür müəllif çoxdan bizim torpaqlarda olmayıb. Bizdə çox işlər görülür və görüldür. Tarixi abidələrin qorunması və mədəniyyət xadimlərinin xatirəsini əbədiləşdirmək işləri görülür. Və bu işlər nəinki respublikə ərazisində, hətta ondan kənarlarda nümunə kimi göstərilir. Son illərdə Kirovabadda seminar iclasları keçirilmiş və orada tarixi abidələrin bərpası işləri haqqında təcrübələr göstərilmişdir.

Üçüncüsü: Bizim yerlimiz olduğunu söyləyən müəllif, sübut etmək istəyir ki, şəhər sakinləri özlərini keçmişdə də, indi də gəncəli adlandıırlar. Biz bilmirik F.Ağamaliyev özünü necə adlandırır, ancaq biz, hamımız, eyni ilə də şəhərin başqa sa-

kinləri də daxil olmaqla, özümüzü Kirovabadlı adlandırırıq və bununla fəxr edirik!

Fikirləşirik ki, tam aydın həqiqət olan faktlar üzərinə du man çıkmayan heç yeri deyil.

X.Hüseynova

S.İmanquliyev

A.Maylov

A.Məmmədov

S.Mustafayeva

A.Xaçaturov

- Azərbaycan SSR əməkdar müəllimi

- Şəhərin baş memarı

- Kirovabad aliminium zavodunun aparatçılar briqadasının briqadırı, SSRİ-nin Ali Sovetinin deputati

- Kirovabad, Azərbaycan Yazıçılar birliyinin zona üzrə masul katibi

- Azərbaycan SSR xalq artisti
10 №-li orta məktəbin direktoru»

(373)

Bizcə, burada dəhşətli hal bu yalanın həqiqət kimi, SSRİ məkanında hədə-qorxu ilə yayılmasında deyildi. Dəhşətli hal o idi ki, əvvəlinci yazı hələ çap olunmamışdan Moskvada əks-fikirli məqalənin hazır olması idi! Çünkü üç gün içində belə süratlı reaksiya verilə və yazılı cavab hazırlanıa bilməzdi. Yəni F.Ağamaliyevin məqaləsini çap etməyə razılıq verən redaksiyanın rəhbərliyi, onun haqqında Azərbaycana və şəhər rəhbərliyinə əvvəlcədən xəbər vermiş və kontramat hazırlanmasına şərait yaratmışdı. Bir daha, bu gündə bizlər üçün ən dəhşətli görünən o hal idi ki, «Sovetskaya kultura» adlı mədəniyyət hadisələrini işıqlandırıran bir mətbü orqanın da siyasi və DTK orqanları ilə ünsiyyətdə, əlbir fəaliyyətdə olmalarıdır. Nəhayət o dövrda belə həyəsiz bir yalana imza atanlar arasında, Gəncə ziyahları və vətəndaşları tərəfindən böyük hörmətə sahib olan ədib Altay Məmmədovun olması, şəhərin əsil tarixini bilən, Məhsəti və Nizami kimi dühaların uyuduğu bir torpağın qədim tarixinə bilərkən şəkki-şübə toxumu səpən, baş memar, İmamquliyevin öz VƏTƏNDƏŞ varlıqlarına xəyanat etmələri, bugünkü nəslin nümayəndələri üçün, xüsusun də rəhbər orqanlarında işləyib mədəni-tarixi varidatımızı qoruma borcunda olanlar üçün böyük iibrət dərsi olmalıdır.

- «... Getdikcə Bərdənin mövqeləri zəifləyirdi və bu dövrdən başlayaraq Gəncənin mövqeləri yüksəlməyə başlayır (Şə-

hərin yeni inkişafı məyazidlərin nümayəndəsi olan Məhəmməd ibn Xalidin dövründə, 849-cu ildə), getdikcə ölkənin ikinci iqamətgahına çevirilir. Sonralar hakimiyyəti əllərinə almış **Şəddadılər dövründə** isə, 360/972-ci illər, Gəncə şəhəri Arran dövlətinin paytaxtı elan olunur.

Mənbə: Azər. SSR Elm. Akademiyası «Xəbərlər (Tarix, fəlsəfə, hüquq)» 1990. № 1. F.Z.Səidov. IX-X əsrlərdə Bağdad və Xilafətin başqa mədəniyyət mərkəzlərində fəaliyyətdə olan alimlər arasında Bərdəli nümayəndələr.» səh. 115-116. (Tərcümə F.M.)

Məqalə müəllisinin isnad edərək istifadə etdiyi mənbə isə: M.X.Şarıfli «Феодальный государственный Азербайджан второй половины IX-XI вв.» Авто. реферат-ученой степени доктора исторических наук. Баку. 1965 год. стр. 52.

Bir faktı da burada qeyd etmək istərdik. Qəribədir XX əsr ərzində dəfələrlə Nizami Gəncəvi yubileyləri təşkil olunan və keçirilən tədbirlər elə təşkil olunurdu ki, güney Azərbaycan nümayəndələri bir dəfə də olsun bu tədbirlərdə iştirak etmir, kəskin Rus-Fars siyasi-mənəvi vərəsəlik hüquqlarından süni istifadə edərək Xudafərin körpüsü üstündən elə bir çəpər çəkmişdilər ki, Berlin divarlarının uçurulmasına xeyir-dua verən Sov. Hökuməti nədənsə, hansı səbəbdənsə Azərbaycan xalqını bir-birindən ayrı salan siyasi (adi tikan məstilindən olan çəpəri), bariyeri aradan götürmək istəmədi. Görünür Rus şovinizminin lüt təzahürü fasızının ona vurduğu yaraları, milyonlarla insanların həyatı üstündən xətt çəkən bir qurumun günahlarını bağışlaya bilir, lakin möhtəşəm tarixli, mədəni irsli Azərbaycan müt-ləq bu oyunların qurbanı olaraq qalır!

Bəli tarixin XX əsrə xalqımızın öhdəsinə düşmüş bir çox acı sınaqlarından, coxsayılı itgilərlə çıxıb öz müstəqilliyini ikinci dəfə (Şimali, Quzey Azerbaycan) əldə etdi.

Odur ki, aşağıda Nizami sənət ocağı haqqında açıqlayacağımız analiz, fikir, müləhizə, praktiki nümunələrə arxalanaraq təqdimatları ancaq xronoloji üslubda təqdim etmə, ümumi işin qurumuna cavab verə biləcək üslubda araşdırmağa tam riayət edəcəyik.

A) Gəncə Dövlət Nizami Poeziya Teatrının yaranması və fəaliyyətə başlaması haqqında:

- Bu sənət ocağı üçün yerli mütəxəssislər və sənət xadimləri bir neçə tarixi məkanı nəzərdən keçirdikdən, yerləşdiyi yerin məqsədə uyğun olmasını çək-çövür etdikdən sonra, o vaxtlar şəhərin Az.KP Kirovabad komitasının birinci katibi, doğrudan da Gəncə adlı bir tarixi varlığın yenidən öz simasına qaytarılması bu bölgənin elmi-mədəni inkişafını bərpa etmə işlərində əvəzsiz xidmətləri olmuş, H.Həsənova müraciət edərək, yenidən bərpa olunacaq «Zərrab» memarlıq kompleksində Poeziya Teatrının yerləşdirilməsinə icazə verilməsini xahiş etdilər. Təklif qəbul olundu və çox qısa bir müddədə bina təmir olunaraq, lazımı əlavə tikililəri qurmaq və tamaşa oynanılması üçün texniki təchizat işlərini apararaq yaradıcı heyətin ixtiyarına verildi. Elə bu əsnada, xüsusi göstərişlə C.Cabbarlı adına Dövlət Dram Teatrını bu yeni yaranan yaradıcı kollektiva hamiliyi tapşıraraq, yeni orijinal bir sənət ocağının fəaliyyətinin təşkil olunması qərara alındı. Yaziçi-dramaturq Altay Məmmədov bu yeni sənət ocağının ilk göstərəcəyi tamaşası üçün ssenari yazmağa başladı. Kollektivin istəyi və təşəbbüsü ilə, bu sənət ocağına «Zərrab» Nizami Poeziya Teatrı adı verildi. Həla heç kəs bilmirdi ki, tezliklə bu «Zərrab» adı, yeni bir yaşantılar qoynunda parlayacaq və dünyanın bir çox görkəmli ədib, şair, sənət xadimlərini öz orijinal yaradıcılıq manerası ilə heyran edəcək.

Bu sənət ocağının canlı bir organizmi kimi müxtəlif yaşantılar qoynunda yaşlanması prosesini izləməzdən önce, bu məkan haqqında bir neçə açıqlama vermək lazımdır.

Teatr şəhərin ən gözəl, özünəməxsus qurumu olan, tarixi abidələrinəndən biri, «Zərrab» məscid-kompleksin ərazisində yerləşir.

Bura şəhərin mərkəzi hissəsinə daxil olub, eyni zamanda Gəncə Dövlət Dram Teatrına olduqca yaxındı.

3 tərəfdən qadim məhəllələrlə əhatə olunmuş, yalnız bir tərəfdən gedimli-gəlimli küçəyə baxan bu kompleksin memarlığı

elə qurulmuşdu ki, ətraf mühitlə six vəhdət təşkil etməklə yanaşı, özünün əlahiddəliyini, qapalı imkanlarını da qoruya bilmişdir. Məhz belə bir imkan bu tikilidən teatr tamaşaları üçün istifadə edilməsinə yol açır. Eyni zamanda bu binanın minbəri yoxdur. Kompleksin əsas binasının doğrama taxtdan eyvanı, bişmiş kərpicdən hörülmüş beş hürçrəyə bənzər köşkləri həyətin baş tərəfində inşa olunmuşdur. Nizami hürçrəsi, həyətin mərkəzində çox guşəli çarhovuz (lazım gəldikdə onun üzəri taxta örtükələr və tamaşa meydanına çevrilir), ondan ayrılan beş yol-cığır düzəldib, bu cığırlar boyu isə müxtəlif çiçək və qızılıqlı kolları əkilibdir. Tamaşaçılar üçün nəzərdə tutulmuş oturacaqların, məhz küçəyə arxa halda qurulması, binanın həyətinin qapalılığını daha da gücləndirir və tamaşada baş verən hadisələrin diqqət mərkəzində olmasına kömək göstərir. Eyni zamanda tamaşaçılarla üzbəzdə yerləşən qonşu binanın hamar damından da müxtəlif tamaşalarda istifadə edilməsi (məsələn «Məhəbbət dastanı» tamaşasında Fərhadın Bisutun dəğini yarma, «Memarın məhəbbəti» tamaşasında Əcəminin «Mömünə xatun» türbəsinin tikməsi səhnələrini buna misal göstərə bilərik), kompleksin belə müsbət cəhətlərindəndir.

Buranın yuxarıda qeyd etdiyimiz belə bir formada fəaliyyət göstərməsi üçün, Gəncə Teatr-ədəbi mühitinin o vaxtlar gənc və qabil mütəxəssisləri olan Hilal Həsənov, Ələddin İsmayılov, Vaqif Şərifov, Telman Əliyev, Asif Məmmədov, Rafiq Qasımov və başqları az qüvvə sərf etməmişdilər.

Aşağıda təqdim etdiyimiz iki tarixi sənəd məhz o unudulmaz günlərdən yadigar qalmış, «Zərrabi» Poeziya Teatrının açılışı və Ukraynalı qonaqlara göstərilən tamaşaların proqramlarıdır:

Premera
 «Zərrabi» Poeziya Teatri
 Nizami Gəncəvi
 «Slavyan gözəli haqqında hekayət»
 («Yeddi gözəl» poeması əsasında)

Ədəbi kompozisiya

Altay Məmmədov və Hilal Həsənov

Quruluşçu rejissor

- Hilal Həsənov

Rəssam

- Rafiq Qasımov

Musiqi tərtibati

- Fikrət Verdiyev

Rejissor asissenti

- Telman Əliyev

Tamaşa Kirovabad, C.Cabbarlı adına Dövlət Dram Teatrının və «Göy-Göl» Dövlət Mahnı və Rəqs ansamblının yaradıcı heyətlərinin iştirakı ilə həyata keçirdilib.

Tamaşada iştirak edirlər: A.Məmmədov, L.Niftəliyev, K.Abbasov, B.Cəlilov, Z.Əhmədov, Ş.Qasımov, M.Sultanova, S.Abbasova, T.Zeynalova, K.Bəylərova, Z.Əliyeva, Z.Yusifova, F.Əsgərov, N.Hüseynov, B.Osmanov, Z.Zeynalova.

İçlikdə - (rus dilində) tamaşanın qısa məzmunu verilib: «Rus ölkəsində gözəl bir şəhəzadə qız yaşayır. O, dünyanın bütün biliklərini öyrənirdi. Hətta cadıgünlük də böyük məharət əldə etmişdi. Onun gözəlliyi haqqında söz-söhbatlər hər yana yayılmışdı. Odur ki, onunla evlənmək istəyənlər hər yan dan axışib buraya golidirlər. Ancaq gözəl bu barədə eşitmək belə istəmirdi. Atasının icazəsi ilə o, ucqar dağlar qoynunda keçilməz bir ev tikməyi əmr etdi. Ora daxil olmaq üçün gizlin yol çəkdirdi. Baş qapılara gedən yolboyu gizlin mexanizmlərlə hərəkətə gətirilən əsgər-müqəvvələr düzdürdü. Gizlin yoldan xəbərdar olmayan hər kəs qalaya girmək istəyərkən bu müqəvvələr hərəkətə gelərək qılınca onları iki yerə böldürdülər.

Bundan sonra o, əmr etdi ki, rəssamlar gözəlin iri portretini çəkib qala qapısının üstündən assınlar. Aşağıda onunla evlənmək istəyənlərin hansı şərtləri yerinə yetirməsi mətnini də asdlar: «Mənimlə evlənmək istəyən cəngavər müqəvvələrin hərəkətini dayandırma sırrını bilməli, qəsər gedən gizli yolu tapmalı və verilən tapmacalara düzgün cavab verməlidir. Çoxları onun gözəlliyi heyran etdi, çoxları öz baxtlarını sınadı, lakin əksəriyyəti tunc əsgərlərin qılincına tuş oldular. Ölənlərin kəllələri qala divarlarından asıldı və tezliklə orada asılan kəllələrdən boş yer qalmadı.

Nəhayət növbə naməlum bir gəncə çatdı. Onun da əqlini gəzəlin xəyalı başından almışdı. O qala ətrafında çox gəzindi, gizli yolu sırrını axtardı. Təsadüfən ona məlum oldu ki, uca dağlar qoynunda Aqil bir qoca, gizli kahada yaşıyır. O, bütün elmlərdən xəbərdar idi. Şəhzadə oğlan durmadan onun yanına gedib, hər şeyi ona danişdi. Nurani qoca sirlər kitabına baxaraq gəncə nə etmək lazımlığı olduğunu öyrətdi. Gənc hünər meydəninə atıldı, müqəvvaların sırlı hərəkətini aradan götürdü, gizli yolu tapdı və bütün tapmacalara düzgün cavab verdi. Bundan sonra gözəl ona ərə getməyə razılıq verdi. Toy şənlikləri başlandı. Onlar bütün xalq üçün bayram şənlikləri təşkil etdilər.

Bununla da el arasında «Zərrabi» adlandırılan Nizami Poeziya Teatri ilk yaradıcılıq işindən başlayaraq Nizami Gəncəvinin etik-estetik fəlsəfi fikirlərinin 800 ildən artıq vaxt ölçüsü keçəsə də öz dövrünü və sonrakı əsrləri qabaqlamış fikirdüşünçə məramlarına körpü ola biləcək, bizim və geləcək nəsillər üçün də öz aktuallığını qorumuş bu irlərin təbliği yolunda bir sənət SARVANI missiyasını öz üzərinə götürmüş oldu.

Bələliklə, Azərbaycan professional Teatr tarixində, ilk dəfə olaraq tarixi-memarlıq kompleksinin nəzdində, açıq havada müasir teatr texnikasından sintez halında istifadə edilmiş, professional Nizami Poeziya Teatri 1979-cu ilin payızında özünün ilk tamaşası, Nizaminin «Yeddi gözəl» poemasından «Slavyan gözəlinin hekayəti»ni oynadı. Tamaşanın müəllifi, yazıçı Altay Məmmədov, quruluşçu rejissoru Hilal Həsənov idi. (Onu da qeyd etməliyik ki, məhz bundan sonra Naxçıvanda və Şəki də Poeziya və Gülüş, lətfiə teatrları yarandı.)

Elə o an qeyd etməliyik ki, ümumiyyətlə 1979-1989-cu illər «Zərrabi» Poeziya Teatrinin və o cümlədən də Gəncə Dövlət Dram Teatrinin ən aktiv, yaddaqalan fəaliyyət illəri olmuşdu. Bunun ən başlıca səbəbi isə, Gəncə mühitində baş verən mədəni-milli dirçəliş, tariximizə və ədəbi irsimizə, incəsənət yaradıcılığına güclü bir meylin olması idi. Bu illərdə təxminən 40 illik bir vaxt ərzində (1940-1977) geridə qalmış, tarixi-memarlıq bir abidələri baxımsızlıq üzündən bərəbad hala düşmüş, milli təhlükəsizliyi təməldənmişdi.

fəkkürün inkişafı üçün yalnız bir tipli münasibətə üstünlük verilmiş, mədəniyyət işlərinə laqeyd münasibətlərə nəhayət son qoyuldu və yüzlərlə mədəniyyət və incəsənət abidələri yenidən işləşməyə başladı. Özü də məhz yerli kadrların məharəti və usulü səviyyəsində.

Tamaşanın və ümumiyyətlə bu teatrin pərvazlanması yolda, C.Cabbarlı adına Dövlət Dram Teatrinin direktoru, rejissor Ə.İsmayılov, rejissor V.Şərifov, «Göy-Göl» mahni və rəqs ansamblının bədii rəhbəri F.Verdiyev, rəssam, «Zərrabi» məscid-kompleksinin yeni rekonstruksiya planını işləyənlər dən biri R.Qasimov, baletmeyster O.Ələsgərova, müğənnilər Ş.Haşimova, R.Behcad, Ş.Ömərova və ən çox fədakarlıq göstərən, teatr sənətinin bu qolunu uzangörənliklə açmağa girişən Hilal Həsənovun əməyi xüsusiylə qeyd olunmalıdır.

H.Həsənov, hər hansı bir tamaşanı hazırlamazdan əvvəl, aktyorlarla uzun müddət yeni teatrin və burada oynanılacaq Nizami irlisinin təcəssüm vasitələrinin özünməxsus cəhətlərindən söhbatlar aparmış, buradakı oyun şəraitinin spesifik xüsusiyyətlərini onlara tam izah etməyə çalışmışdı. Təsadüfi deyil ki, elə ilk tamaşada bu uzunmüddətli, həvəs və məhəbbətlə dolu yaradıcılıq axtarışları, nailiyyətli olmuş, tamaşalar geniş tamaşaçı kütləsinin yüksək rəğbətini qazanmışdı.

Biz burada teatrin ikinci tamaşasına həsr olunaraq Rusiya Federasiyasından gəlmış qonaqlar üçün göstərilən tamaşanın programında xoş təsədüz nəticəsində əldə etdiyimizə görə olduğu kimi (yalnız tərcümədə) diqqətinizə təqdim etmək istədik.

Üzlük: «Zərrabi» Poeziya Teatri

Premera:

Nizami Gəncəvi

«Şairin gənclik illəri» - «Şairin həyatı»

(Triologiyanın I hissəsi)

Mart - 1980-ci il.

İç vərəq:

Ssenarinin müəllifi

- Altay Məmmədov
(Azərb. Resp. əməkdar
mədəniyyət işçisi)

*Quruluşçu rejissor
Bəddi tərtibat
Musiqi tərtibati
Baletmeyster
Rejissor assistenti
Rollarda:
Nizami
Afaq*

– Hilal Həsənov
– Rafiq Qasimov
– Fikrət Verdiyev
– Oqtay Ələsgarov
– Telman Əliyev

– Alim Məmmədov
– Şərqiyyə Abbasova

Eyni zamanda tamaşaşa respublikanın xalq artistləri M.Burcəliyev, Ə. Abbasov, əməkdar artistlər – S.Mustafayev, A.Rzayev, K.Nadirov, artistlər – K.Abbasov, N.Hüseyinov, S.Məmmədov, S.Teymurova, B.Osmanov, F.Əsgərov, Z.Yusifova, Z.Əşrəfova, M.Sultanova, K.Bəylərova, S.Ponamaryova, S.Abbasova, D.Əhmədova, İ.Yakimova, A.Qədimova, E.İsmayılov, D.Tağıyev, E.Tağıyev, E.Paşayev, E.Qədimov, R.Əliyev, F.Musayev, R.Nağıyev, D.Babayev, N.Idridimov, R.Əliyev, M.Haşimov, S.Zeynalov, Ş.Hüseyinovsov, M.Rzayev, D.Məmmədov, S.Zeynalov, S.Qürçüyan, S.Valiyev, Ə.Allah-Əbdullayev, M.Haşimov, S.Qürçüyan, S.Valiyev, Ə.Allahverdiyev, İ.Ağababiyən.

Mahnıları ifa edirlər: Ş.Haşimova, R.Behcət, Ş.Ömərov

Tamaşa Kirovabad C.Cabbarlı adına Dövlət Dram Teatrı tərəfindən «Göy-Göl» Dövlət mahnı və Rəqs Ansamblının təşkilatçılarından (Ansamblın rəhbəri - Ə.İsmayılov) iştirakı ilə həyata keçirilmişdir.

Rezüme: XII əsr Qədim Gəncə-Yaxın və Orta Şərqiñ iri tıcarət və mədəniyyət mərkəzlərindən biri. Dünyada dahi şairlər tərəfindən «Göy-Göl» Dövlət mahnı və Rəqs Ansamblının təşkilatçılarından (Ansamblın rəhbəri - Ə.İsmayılov) iştirakı ilə həyata keçirilmişdir.

Hər yanda Nizami şeirləri səslənir. O şeirlərdə Gəncənin tərəfindən, 1139-cu ildə baş vermiş zəlzələdən, onun törətmis olduğu fəlakət və dağlılış şəhərin acı halından və eyni zamanda uca dağlar qoyunda gözəl Göy-Gölün yaranmasından bəhs edirdilər. Həmçinin dünyaya bəxş ediləcək, öz yaradıcılığı ilə söz mülküə sultan olacaq Nizaminin 1141-ci ildə dünyaya gələcəyindən xəbər verən kəlamlarda səslənir.

Bazarda qızğın alver gedir... Meydançada pəhləvanlar öz

güclərini sınayırlar, müğənnilər Nizami sözlərinə nəğmə oxuyurlar. Şair özü də xalq arasındadır. Onun səsi eşidilir. Sözün qudrati, özünün kimliyindən, atasını, anasını və əmisini necə itirməsindən söhbət açır.

Nəhayət o Afaqla olan öz məhəbbətindən danışır...

Qıpçaq çölləri. Qıpçaqların atəşin rəqsı. Qəslətən düşmənlər hücum çəkirlər, qıpçaq gözəllərini əsir aparırlar, onların arasında Afaq da vardır. Afaq, Dərbənd hökmətarının sarayında Hakim onu öz yaxın adamlarından birinə hədiyyə etmək istəyir, lakin Afaq məğrur və təslim olmazdır. Kənizin məğrurlugunu qıra bilməyən Dərbənd hökmətarı, onu Nizamiyə hədiyyə etmək qərarına gəlir... Afaqı Nizamiyə ərə verirlər, bununla da onu azad edirlər. İlk vaxtlar bunu başqa cür başa düşən Afaq hər yanda qanunsuzluq, dəhşət və təhqirlərlə qarşılaşdıqdən sonra Nizaminin yanına qaydır. Şair ömründə ilk dəfə əsil məhəbbət hissələri keçirdir. Bunu başa düşən Afaq onun evinə bir kəniz kimi deyil, əsil qanuni arvad kimi daxil olur.

Səhər tezdən Afaq bulaq başına gedir. Onu qızlar qarşılayırlar. Onlar onu təbrik edirlər. Hami sevinir. Şairin bu sevincinə hamı alqış deyir. Şadyanlıq başlanır.

Tamaşanın mətnində yalnız və yalnız Nizaminin öz əsərlərindən istifadə olunub.

«Şairin gənclik illəri», gənc, lakin artıq öz yaradıcılığı ilə zamanın adamlarının diqqətini cəlb edəcək İlyasin ilk yaradıcılıq dövrünə və Afaqın qismət yolunun, şairin evinə düşməsi və on nəhayət bununla da gələcəyin on dahi söz-kəlam sahibi Nizami Gəncəvinin dünyadan məhəbbət, eşq üzərində bərqərar olduğunu dünyaya bəyan edəcək «Xosrov və Şirin», «Leyli və Məcnun» ülvü əsərlərini yazdı. Yaradıcı heyət məhz bu konsepsiya üzərində işləyərək, orijinal, dahinin həyatından bəzi tarixi faktlarını da açıqlama tapıntıları ilə tamaşaçıların diqqətini cəlb edəcək bir səhnə əsəri yaratırdılar.

Nəticədə, kino-teatr-meydan- him-cim-muğam-poeziya teatrı və bu kimi başqa sənət növlerinə məxsus Teatr-Tamaşa ünsürlərindən sintez halında istifadə olunan bu sənət məbədi,

öz fəaliyyətinə belə başladı. Böyük ümidi lə doğuracaq bir başlangıç...

Bütün bu qeydləri ona görə etməli olduq ki, hələ bu günə kimi «Zərrabi» poeziya teatrına məxsus elə bir, geniş yaradıcılıq səhbətləri və bu yaradıcılığı qiymətləndirəcək mətbuatda əhatəli yazı olmayıbdır: (Burada B.Bağirov və F.Rzayevin yazarlarını və bir neçə mətbuat məqalələrini çıxmaq şərtilə) Halbuki, nəinki Azərbaycan, biz əminliklə qeyd edə bilərik ki, o illərdə, hətta indi də SSRİ adlanan coğrafi ərazidə yegana və orijinal bir sənət məbədi olan bu teatrın, estetik və etik, təsirli, milli qürur səviyyəsinə mənəvi qida ola biləcək, tamaşaçılar üçün necə bir əlahidə sənət ocağı olduğunu qətiyyətlə qeyd edilməliydi. Əfsus ki, hər seydə olduğu kimi, bu işdə də biz öz nailiyətimizin təbliğilə lazımi səviyyədə məşğul ola biləməmişik.

Bələliklə, H.Həsənovun Nizami irlsinə olduqca böyük ehtiramla yanaşması və müasir dövrümüzə səsləşən, Nizami irlsinin ölməzliyini bir daha teatr sənəti vasitəsilə qabarıq şəkildə sübuta yetirən «Slavyan gözəlinin hekayəti» tamaşasının qədəmi uğurlu oldu. Yaradıcı kollektiv qısa bir müddətə yeni tamaşalarla teatr sənətinə layiqli tövhələr verməyə başlayıdalar.

Burada qoyulmuş ikinci əsər, şairin hayatından bəhs edən və özünün yazdığı faktlar əsasında qurulmuş «Şairin gənclik illəri» («Şairin həyatı») (ssenari müəllifi A.Məmmədov), tamaşasıdır.

Sonralar bir-birinin ardınca 1981-1985-ci illər arasında, Nizami qəhrəmanları göy qurşagının əlvən rəngləri kimi bir-birini əvəz edən «Xeyir və Şər», «Şair və hökmər», «Gül və Zəhər», «Mahanın hekayəti», «Zəhmət dastanı», «Hikmat axşamı», «Xarəzm gözəlinin hekayəti», «İsgəndər və Nüşəba», «Məhəbbət dastanı», «Ədalət sorağında» adlı tamaşalar Gəncə teatrsevərlərini və buraya gəlmiş çoxsaylı qonaqların heyətinə və sevincinə səbəb oldu.

Son bir neçə ildə (1978-86) şəhərin siması nəzərə çarpacaq dərəcədə dəyişilmişdir, bir neçə əsr bundan əvvəl yaradılan ti-

kililər sözün tam mənasında dirçəlmışdır və göz oxşayaraq sanki yeni məna kəsb etmişdir. Təkcə bərpa işlərinin geniş vüsət alması deyil, həm də əvvəller baxımsız qalan və yarasız hala düşən bu köhnə binalar bərpa edildikdən sonra səmərəli istifadə olunurlar. Bəzi binalarda muzey, rəsm qalereyası, digərlərində yaşıł aptek, kitabxana yerləşdirilmişdir. (H.Həsənov).

Keçən 6 il ərzində öz fəaliyyətini böyük bir savab işdə davam etdirən kollektivin, nəhayət 1990-ci ildən etibarən müstəqil bir yaradıcı ocaq olaraq Gəncə Dövlət Nizami Poeziya Teatrı statusunu alır.

Ona görə heyrolənlərindər ki, məhz, yerli teatr mütəxəssisləri belə bir orijinal, əlahiddə qurum və üsluba malik və eyni zamanda dahi mütəfəkkirin irsi və ruhuna yaxın tamaşalar qura bilmisdilər, sevincləri isə onunla bağlı idi ki, «Sirlər xəzinəsi»na Gəncədə tapılmış bu açar bura gələn qonaqların da öz məhəbbət və azadlıq dastanlarına, söz sahiblərinin də əsərləri üçün gözəl tapıntı ola bilərdi...

Burada qeyd edəcəyimiz iki fakt üzərində dayanmaq istərdim. Göründüyü kimi, bütün bu oynanılan tamaşaların 1979-1985-ci illərdə ssenari müəllifləri gəncəli yazılı Altay Məmmədov, teatrın rejissoru və Nizami əsərlərinin biliçisi H.Həsənov, Ə.İsmayılov və başqaları olmaqla yanaşı, tamaşaların quruğu rejissorlarının da H.Həsənov, Ə.İsmayılov və V.Şərifovla tamamlanması, teatrın ümumi inkişafına, yaradıcılıq dəstixətinə müsbət təsir göstərir, onun estetik yozumuna xələl gətirmirdi. Doğrudur bu tamaşaların heç də, hamısı əsl sənət əsəri, Nizami irlsinə tam layiq səviyyəli alınmamışdır. Ancaq, açılmış yol, tapılmış yaradıcılıq manerası imkan verirdi ki, bu axtarışlar böyük yaradıcılıq zirvəsinə gedən yola çevrilsin.

Bu yaradıcılıq irlsinin müvəffəqiyətli və ümidverici olacağınə əminlik yaradan, ikinci fakt ondan ibarətdi ki, yaranmış bu kollektiv əslində Nizami sözünə, Nizami irlsinə can vermək üçün birləşərək, təcrübəli sənət xadimləri respublikanın xalq artistləri Ələddin Abbasov, Sədayə Mustafayeva, Məmməd Bürcəliyev və Z.Baratzadə gənc və orta nəslin nümayəndələri o vaxtlar əməkdar artistlər olan Alim Məmmədov, Faiq Qası-

mov, Əli Allahverdiyev, Telman Əliyev, Qurban Abbasov, artistlər Əlican Əzizov, Pərvanə Qurbanova, Elmira Əhmədova, Elnaz Yusifova, Küşvər Şərifova və başqalarının səmimi yaradıcı birliyi sayəsində bu ocağın məşəlini yandırdılar. Artıq 1982-ci ildə teatr sərbəst olaraq fəaliyyət göstərməyə başladı. Yəni artıq öz şəti və öz rəhbər orqanı olmaq şərti ilə. Bu da 1986-ci ilə kimi kollektivin sürəkli fəaliyyətdə olmasına, seçib-seçilərək öz tələblərinə cavab verəcək yaradıcı ansambl təşkil etməsi işinə səbəb oldu.

Qısa bir müddətdə teatrin belə vüsətdə olması, tamaşaçılara marağına cavab verəcək əsərlər yaratması əlbəttə ki, daxili proseslərdə müəyyən problemləri də ortaya çıxartdı və bəzi məsələlərin tam həll olunmadığını da qabartmış olurdu...

Bu da şübhəsiz o illərdə respublikamızda baş verən siyasi ictimai proseslərlə bağlı idi. Nəticədə 1987-ci ilin sonlarından 1990-ci ilin əvvəllərinə kimi bu şəfqətli sənət ocağı az qala sənmək əzabları ilə üzləşməli oldu. Şükürlər olsun ki, Gəncə teatr sevərləri bütün çətinliklərə baxmayaraq bu işdə böyük sabır və təmkinkilik nümayiş etdirərək 1990-ci ildən, Respublika əməkdar artisti Telman Əliyevin rəhbərliyi ilə, müntəzəm yaradıcılıq yoluna qədəm qoymağə, əvvəlki repertuarı bərpə etməklə yanaşı, yeni tamaşalar da qurmağa nail oldular. Teatra yeni yaradıcı qüvvələr də qəbul edildi. Biz bunlardan Səyyad Vəlyevi, Ramilə Bağırovani, Yusif Cəfərovu, Ballı Əliyevani, Sabiñə Cəfərova, Sahib Əliyevi və başqalarının adını çəkə bilərik. Beləliklə, yaradıcı və ən başlıcası müqəddəs bir məram yolunun yolcusu olan, bu kollektiv özünün 1990-1995-ci illər fəlakətində Nizami xəzinəsindən iki tərəf dərərək, «Bəhram Şah» (quruluşçu rejissor T.Əliyev) və «Əbədi diriyəm man» (quruluşçu rejissor H.Həsənov), 1991-ci ildə tamaşaçılara təqdim etdikdən sonra şairin 850 illik yubiley təntənələrinə «Qızıl zəncir» və «İnci sözər» tamaşalarını hazırlayıb təhvil verdi. Göründüyü kimi, kollektiv yeni yaradıcı qüvvələrinə və eyni zamanda Gəncə «Ana teatri»nın yaradıcı və texniki qüvvələrindən istifadə etməklə, müəyyən sabitlik əldə etdi və sanki arxayın yaradıcılıq mehvərinə qədəm qoydu...

Əfsus ki belə deyildi, ümum Azərbaycan aləmində baş verən siyasi-iqtisadi proselərin neqativ təsiri bu heyəti yenə də böhran vəziyyətinə saldı. 1998-1999-cu illər Nizami ocağının çırığı ikinci dəfə sönmək təhlükəsi qarşısında qaldı.

Biz bütün bu olayları ona görə açıqlayır, dərin analiza ona görə getmirik ki, kollektivin necə çətinliklə də olsa öz məram-məqsədlərində mətanətlilik göstərərək, yaradıcılıq işlərini davam etdiriyini xronoloji olaraq diqqətə çəkək. Beləliklə, 2000-ci ildən kollektivin üçüncü dırçılış və fəaliyyətini bərpa etmiş il oldu. İndi artıq yeddi ildir ki, kollektiv keçmiş illərdə qoymuş olduğu, diqqətəlayiq əsərləri bərpa etməklə yanaşı, «Əşar tacı» (quruluşçu rejissor H. Tağıyev), «Şairin mehrabı» eşq sənət nümunələrindən – etnoqrafik, milli koloriti inandırıcı dəlillərlə açacaq geyim və əməsəlahlardan bol istifadə olundu.

«Xeyir və Şər» - 1980

*Ssenari müəllifi
Quruluşçu rejissor*

*Bədii tərtibat
Musiqi*

1998 (bərpa)

– Elşad Məmmədov
– Ələddin İsmayılov
– Əlican Əzizov
– V.Səttarov
– Camal Qədimov

«Xeyir və Şər» poeziya teatrinin ən maraqlı və ifadə etdiyi qayəyə görə faydalı, aktual səslənən tamaşalarındandır. (ssenariisi E.Məmmədovundur) O vaxtlar gənc rejissor olan Ələddin İsmayılov səhnə effektlərindən, yaradıcı kollektivin imkanlarından bacarıqla istifadə edərək vahid aktyor ansamblı yaratmağa müvəffəq olmuş, xeyirlə şərin mübarizəsi fonunda bu gün üçün iibrəli olan təsirli tamaşa hazırlamışdır.

«Xeyir və Şər» tamaşası insanlara fəlakət gətirən, məqam düşdükdə hər cür alçaqlığa və rəzalətə əl atmağa hazır olan, hər işdə ancaq öz mənəfətini güdən mənəvi şikətlərə qarşı mübarizədə lazımlı sənət nümunəsi kimi olduqca faydalıdır.

«Şair və hökmədər» - 1983

*Ssenari müəllifi
Rejissor
Bədii tərtibat
Musiqi*

–
–
–
–

Teatr, tamaşalarına, yuxarıda qeyd etdiyimiz kimi, Nizami yaradıcılığında öz əksini tapan bütün əxlaqi-mənəvi dəyərlərə verdiyi qiyməti, məhz şairin öz əsərlərindən alınmış mövzularla quracağı bəyanata rəğmən, növbəti əsəri də bu məqsədlə, orijinal bir mövzunu, cəmiyyətin savadlı, bilikli zümrəsi arasında ağ və qara fikirli mənlərdən təşkilini açıqlamağa üz tutaraq, «Gül və zəhər» tamaşasını oynadı.

«Gül və zəhər» 1982-ci il 2000 (bərpa)

<i>Ssenari müəllifi</i>	- Məmməd Alim
<i>Quruluşçu rejissoru</i>	- Vaqif Şərifov Əlican Əzizov
<i>Bədii tərtibatı</i>	- Rafiq Qasimov Mehman Məmmədov
<i>Musiqi tərtibatı</i>	- Camal Qədimov Saləddin Həsənov

Teatrin, Nizami əsərləri əsasında, Məmməd Alimin yazılmış olduğu «Gül və zəhər» adlı tamaşasında çıxış edən Nizami - A. Məmmədov, Ata - Ə. Abbasov, birinci loğman - Ə. Allahverdiyev, ikinci loğman - Ə. Əzizov, qız - P. Qurbanova yüksək sənətkarlıq məharəti nümayiş etdirdilər. Nizami də, tamaşa boyu hadisələrin dəyişməsi ilə əlaqədar necə vəziyyətə düşən Ata da, həkimlik peşəsinə diləncilik torbası kimi boyununa keçirən acgöz Birinci Loğman da, Şışman kişi də, Qız da qəblələrə yol tapır, öz təbiiliyi, orijinallığı və cəlbediciliyi ilə tamaşçıları razi salırdılar.

«Mahanın hekayəti» 1987-ci il 2005

<i>Ssenarisi</i>	- Elşad Məmmədov
<i>Rejissor</i>	- Vaqif Şərifov
<i>Bədii tərtibat</i>	- Rafiq Qasimov
<i>Musiqi</i>	- Camal Qədimov

Faiq Qasimov	Rövşən Süleymanov
Saləddin Həsənov	

«Zəhmət dastanı» 1992-ci il

<i>Ssenari müəllifi</i>	- Altay Məmmədov, Ə. Əzizov
<i>Quruluşçu rejissor</i>	- Telman Əliyev
<i>Bədii tərtibat</i>	- T. Qasimova
<i>Musiqi</i>	- İ. Hüseynov

Nizami bütün əsərlərində bir neçə mənəvi-əxlaqi keyfiyyətlərə yüksək qiymət vermiş, daima bu insanı keyfiyyətlərin təribiyəvi əhəmiyyətindən söz açmışdır. Bunlardan biri, məhz tufeyli həyat tərzinə qarşı amansız mövqedən çıxış edərək insanı insan edən, yüksəldən, başqları qarşısında seçimli edən zəhmət, zəhmətkeş, zəhməti ilə ucalan məfhuma bir himn idi. Məhz dövrün bu gündü tələblərində də aktual olan bu anlam yəqin ki, təqdimi ilə maraq doğurmaqdə da diqqətə layiq iş görülmüşdü:

*«Zəhmət fəryad deyildir, bir şadlıqdır insana,
Zəhmətin axırı rahatlıqdır insana».*

«Hikmət axşamı» 1982-ci il «Ödalət sorağında»

<i>Ssenari müəllifi</i>	-
<i>Rejissoru</i>	- Hilal Həsənov
<i>Bədii tərtibat</i>	- Rafiq Qasimov
<i>Musiqi</i>	-

Bu silsilə, hikmət, nəsihət, təbliğ meyarlara axtarış aparan, bu yolda dahi söz ustادının fikirlərinə istinad edən yaradıcı heyət, öz illik fəaliyyətindən sonra öz potensialını ən ciddi sınaq meydانına atmaq qərarını verdi. Yəni, dünyada ən çox tanınan, Ellin elm-sənət adamları ilə. Şərqi ziya xadimlərini öz ətrafında toplamış (yəni bu arzuları daima realliga aparacaq məqəmə təsdiqləmə istəyində), İsgəndər məramı kimi açıqlanan «Hikmət axşamı», sonralar «Ödalət sorağında» adı ilə hazırlanın, əsər tamaşçılar üçün həqiqi mənada anlam, dərk etmə, hikmət məclisinə çevrildi. Nizami isteklərini «İsgəndər-namə» əsərindəki ədib, alim və həkimlərdən ibarət məclisi tamaşçılarına təqdim edən yaradıcı heyət, başda quruluşçu rejissor olmaqla öz işlərinə elə ciddi, yaradıcı bir nəşə ilə yanaşmışdır ki, o illərdə bu məclisi-tamaşaşa çox təriflər söylənildi....

«Xarəzm gözəli» adlanan növbəti tamaşada da, insanlığı daima yüksək mənəvi zirvələrə çağırın, bu məqsədə yol açan keyfiyyətlərdən səhbət açmaq, yaradıcı heyətin planlarının yüksək əyyarlı olduğuna dələlat edirdi. Başqalarına xəyanət etmək, saf əməlinə qara yaxmaq, özgələrə quyu qazmaq yoldan çəkinməyə, niyyətində təmiz olmağa çağıracaq bir so-

nət əməli:

«Məhəbbət əfsanəsi» - 1981-ci il

Ssenarisi	- Altay Məmmədov
Quruluşçu rejissor	- Vaqif Şərifov, Hilal Həsənov

Bədii tərtibat

Musiqi tərtibatı

-

-

«Xərəzm gözəli» - 1982-ci il

Tamaşanın ssenari müəllifi

Quruluşçu rejissor

Bədii tərtibat

Musiqi

-

-

-

-

«İsgəndər və Nüşabə», «Gəncavər qızlar» - 1982-ci il

Ssenari müəllifi

Rejissor

Bədii tərtibat

Musiqi

-

- Oruc Qurbanov

- Rafiq Qasimov

-

N.Gəncəvi «Xəmsə» «Bəhram şah və Fitnə» - 1983-cü il

Quruluşçu rejissor

Rəssam

Musiqi tərtibatı

- Ələddin İsmayılov

- Nəsir Kərimov

- S.Mustafayeva

N.Gəncəvi «Leyli və Məcnun» - 1984-cü il

Quruluşçu rejissor

Rəssam

Musiqi tərtibatı

- Həsən Ağayev

- Telman Əliyev

-

«Şairin mehbəbi eşq Gəncadır» - 1985

Ssenari müəllifi

Quruluşçu rejissor

Bədii tərtibat

Musiqi tərtibatı

- Lətif Göyçaylı

- Telman Əliyev (əmək. artist)

- Vüdat Səttarov

- Təranə Qasımovə

«Xoşbaxtlar diyarında» - 1986-ci il

Quruluşçu rejissor

Bədii tərtibat

Musiqi tərtibatı

- Yusif Bağırov

-

-

N.Gəncəvi «Çoban və Bəhram» - 1987-ci il

Quruluşçu rejissor

Rəssam

Musiqi tərtibatı

- Telman Əliyev

- Arif Həsənov

-

«Qızıl zəncirlər» 1991-ci il

Ssenari müəllifi

Quruluşçu rejissor

Bədii tərtibat

Musiqi tərtibatı

- M.Alim

- İlham Məmmədov

- Əli Allahverdiyev

- S.Səttarov

«Əbədi diriyəm mən» 1991-ci il

Ssenarisi

Quruluşçu rejissor

Bədii tərtibat

Musiqi tərtibatı

- Hilal Həsənov

- H.Həsənov

- V.Səttarov

- T.Qasımovə

«Nizami dünyası» - 1992-ci il

Ssenari müəllifi

Quruluşçu rejissor

Bədii tərtibat

- H.Həsənov, T.Əliyev

- H.Həsənov və T.Əliyev

- Vüdat Səttarov

«Əşar tacı» - 1993-cü il

Ssenari müəllifi

Quruluşçu rejissor

Bədii tərtibat

Musiqi tərtibatı

- Zirəddin Tağıyev

və Sadix Hüseynov

- Z.Tağıyev, R.Vəliyev

- V.Səttarov

- T.Qasımovə

S.Hüseynov və Z.Tağıyev «İxtilafı-Şər-Bələyi-Bəşər» - 1994-cü il

Quruluşçu rejissor

Quruluşçu rəssam

Musiqi tərtibatçısı

Rejissor assistenti

- T.Əliyev

- V.Səttarov

- R.Ziyadov

- Q.Ramazanov

S.Vurğun «Fərhad və Şirin» - 1999-cu il

Quruluşçu rejissor

Bədii tərtibat

Musiqi tərtibatı

- Əlican Əzizov

- Vahab Cəfərov

- Nağəddin Məmmədov

Alimcon Bekxojin «Afaqnamə» - 2003-cü il

<i>Səhnaləşdirən</i>	- Novruz Cəfərov
<i>Quruluşçu rejissor</i>	- Əli Allahverdiyev (r.əmək.art.)
<i>Quruluşçu rəsam</i>	- Vahab Cəfərov (YUNESKO)nun üzvü
<i>Musiqi tərtibatı</i>	- Saləddin Həsənov

«Memarın məhbəbəti» A.Babayev - 2004-cü il

<i>Ssenarisi</i>	- Fərman Rzayev
<i>Rejissoru</i>	- Vaqif Şərifov, Əlican Əzizov
<i>Bədii tərtibat</i>	- Vahab Cəfərov
<i>Musiqi tərtibatı</i>	- Aydin Abbasov

«İki sevgi və əbədiyyət» (N.Gəncəvi və V.Sekspirin «Leyli və Məcnun», «Romeo və Cülyetta» əsərləri əsasında) - 2005-ci il

<i>Ssenarisi</i>	- H.Həsənov
<i>Rejissor</i>	- M.Şərifov
<i>Bədii tərtibat</i>	- V.Cəfərov
<i>Musiqisi</i>	- T.Mustafayeva

Yuxarıda teatrın fəaliyyəti, Nizami irlisinin təbliği ilə bağlı repertuar tamaşalarından danişdiq. Lakin onu da qeyd etməliyik ki, 1993-cü ildən sonrakı yaradıcılıq işlərində baş verən bəzi dəyişikliklər nəticəsində Azərbaycan və başqa xalqların bəzi ədib-şairlərinin əsərləri də bu teatrın sahnesində öz təcəssümünü tapmışdır. Bununla da ulu şairin sənət ocağının qapısı, öz sağlığında olduğu və əsərlərində dəfələrlə arzuladığı ürək açıqlığı ilə qeyd edəcəyimiz başqa söz-sənət fədalərinin irsi üçün də doğma ocağa çevrildi. Budur aşağıda həmin əsərlərin də yaranma tarixçəsini xronoloji olaraq diqqətinizi çatdırırıq.

(Biz bu faktı qeyd etməklə bu teatrın yaradıcılıq yolunda baş verən bütün prosesleri heç olmasa xronoloji olaraq tədqiqat nəticəsi kimi tamamlamaq istərdik)

«Koroğlunun Çənlibələ qayıdışı» - 1990-ci il

<i>Mətni</i>	- Adil Babayev
<i>Rejissoru</i>	- Faiq Qasımov
<i>Bədii tərtibat</i>	- Vüdat Səttarov
<i>Musiqisi</i>	- Minaya İbrahimova

«Sabir dərdi» - 1993-cü il

<i>Ssenari müəllifi</i>	- Telman Əliyev
<i>Quruluşçu rejissor</i>	- T.Əliyev
<i>Bədii tərtibat</i>	- V.Səttarov
<i>Musiqi tərtibatı</i>	- Yaşar Həsənov

T.Əliyevin «Bahar» - 1994-cü il

<i>Tamaşada quruluşcu</i>	
<i>rejissor</i>	- T.Əliyev
<i>Quruluşçu rəssam</i>	- V. Səttarov
<i>Musiqi tərtibatı</i>	- A.Novruзов

«Dəli Domrul» Altay Məmmədov - 1994-cü il

<i>Rejissor</i>	- Faiq Qasımov
<i>Bədii tərtibat</i>	- Vəhab Səttarov
<i>Musiqisi</i>	- T.Qasımov

M.Ə.Sabir «Hop-hopnamə» 1995-ci il

<i>Quruluşçu rejissor</i>	- Faiq Qasımov
<i>Bədii tərtibat</i>	- V. Səttarov
<i>Musiqi</i>	- Minaya İbrahimova

«Fələklər yandı ahımdan» - 1997-ci il

<i>Ssenari müəllifi</i>	- Surxay Səfər
<i>Quruluşçu rejissor</i>	- Əlican Əzizov
<i>Bədii tərtibat</i>	- V.Əsəttarov
<i>Musiqisi</i>	- M.İbrahimova

«Şəbi-hicran» - 2003-cü il

<i>Ssenarisi</i>	-
<i>Rejissoru</i>	- Faiq Qasımov
<i>Bədii tərtibat</i>	- Vəhab Cəfərov
<i>Musiqisi</i>	- Aydin Abbasov

A.Puşkin «Qaraçılalar» - 2006-ci il

<i>Ssenarisi</i>	- Novruz Cəfərov
<i>Rejissoru</i>	- Novruz Cəfərov
<i>Bədii tərtibat</i>	- Vəhab Cəfərov
<i>Musiqisi</i>	- Tünzalə Hüseynova

Bizim o vaxtlar aldığımız infomasiya və məlumatlardan aydın olur ki, 1979-1985-ci illər arasında SSRİ məkanında bu, ilk dəfə yaradılan və fəaliyyətdə olan tarixi abidə kompleksinin içərisində tamaşalar göstərən bir Teatrdır. Bu teatr dəbdə olan Poeziya Teatrlarından onunla fərqlənirdi ki, bura Teatr sənətinin bütün sahələrini birləşdirərək, sintez halında istehsal yoluna qoyulmuş – Tarixi-Faktik-Etnik və Milli Mentalitətə söyklənmiş bir sənət Məbədidir. Özü də, məhz Nizami irsinin zənginliyi və tükənməzliyi üstündə köklənən bu yaradıcılıq mərkəzinin potensialı o qədər geniş və çoxsahəlidir ki, səhnə xadimləri üçün əsl yaradıcılıq məkanıdır desək az demis olarıq...

B) Gəncə Dövlət Nizami Poeziya Teatrının yaradıcılığı haqqında görkəmli ədib və sənət adamlarının fikirləri:

Açılmış yol, tapılmış yaradıcılıq manerası imkan verirdi ki, bu axtarışlar böyük yaradıcılıq zirvəsinə gedən yola çevrilsin. Bu deyilənlərin boş tarif, yalançı ümidi olmadığını sübut etmək üçün, o illərdə mənimlə bərabər bu teatrın yaradıcılıq işlərini görmüş, dünya şöhrətli, məşhur sənət bilicilərindən bir neçəsinin fikirlərini bir daha yada salaraq, sizi tanış etməyi özümüza borc bilirik.

Teatrın ukraynalı dostlara göstərdiyi «Slavyan gözəlinin hekayəti» tamaşası xalqımızın qardaş ukraynalılara bəslədiyi dərin dostluq və qardaşlıq duyularının pralaq təzahürü kimi qiymətləndirildi. Teatrın açılışı əsl bayrama çevrildi. Şəhər Partiya Komitəsinin birinci katibi Həsən Həsənov qonaqlara müraciətlə dedi:

- Biz bu gün doğrudan da əsl bayram təntənəsi keçiririk. Cox xoşdur ki, bu təntənədə bizimlə birlikdə ukraynalı qonaqlarımız da iştirak edir, əsl dəst kimi sevincimizə şərik olurlar. Bizim üçün çox xoşdur ki, vaxtilə Nizaminin vəsf etdiyi slavyan şəhəzadəsinin xələfləri bizi təbrik edir, salamlayırlar.

Teatrın açılışı münasibətlə Ukrayna yazıçıları İttifaqının birinci katibi Pablo Zagrebelti sənət dostlarının ürək sözlərini

ifadə edərək:

-«Sizin Nizaminin adı təkcə Azərbaycanda deyil, bütün dünyada əzizdir. Hər bir ukraynalı onu fəxrimiz böyük Taras qədər sevir və əzizləyir. Doğrudan da, Nizami adı sevilməyə layiqdir. Hətta mən deyərdim ki, Nizami adı müqəddəsdir. Biz çox şadıq ki, həmyerliləri şairin xatirəsini daim əziz tutur, onun müqəddəsliyini qoruyub saxlayırlar. Elə bu gün açılışında iştirak etdiyimiz Nizami poeziya teatrı da şairə öz xalqının sonsuz məhəbbətinin, dərin ehtiramının gözəl ifadəsidir. Mən şairə olan sonsuz ümumxalq məhəbbəti qarşısında baş əyi-rəm» və

-Yazıcı, **Yuri Arekçeyev**, öz təessüratını açıqlarkən:

- Nizami poeziya teatrında tamaşaşa qoyulan «Xeyir və Şər» əsərinə böyük həvəslə baxdim. Hər şeydən əvvəl, tamaşanın ideyası və teatrin forması adamı heyran edir. Bu, sözün əsl mənasında xalq teatridir. Hadisələr ulduzlu, gözəl Azərbaycan söməsinin fonunda cərəyan edir. Bu açıq, tamız səma vaxtıla böyük mütəfəkkir Nizami Gəncəvinin sevinc və ilham mənbəyi olmuşdur. Səhnəni hər tərəfdən qədim «Zərrabı» memarlıq abidəsinin divarları əhatə edir. Hər şey təbiidir. Bu qədim, həm də milli üslubda bəzədilmiş təbii səhnənin həmin dövrə məxsus geyimlər tamamlayı... Nizami yaradıcılığının məntiqi nəticəsi olan xeyirin qələbəsinə sanki Nizami poeziya teatrı kömək edir, onun məzmununu daha da zənginləşdirir... «Zərrabı» mədrəsəsində təşkil edilmiş Nizami poeziya teatrı təqdi-rəlayıqdır. Məncə, bu teatr geləcəkdə qədim Gəncənin mənəvi xəzinəsinin ən qiymətli mirvarılardan birinə çevriləcəkdir» belə demişdilər.

Eyni zamanda bu fikri davam etdirən başqa məşhur şəxs-lər:

- **Şair İvan Draç (Ukrayna)** : «Kirovabada açılan Nizami teatrı heç vaxt yaddan çıxmayaçaqdır. Biz də istərdik ki, artıq hər il keçirilərkən Sovet respublikalarından və xaricdən çoxlu dostları özünə cəlb edəcək Nizami poeziya bayramına Ukray-na da Taras Şevçenko poeziya bayramı ilə cavab versin».

- **Fikrat Əmirov** (SSRİ xalq artisti, SSRİ Dövlət mükafatı

laureati, bəstəkar): «Hər şey təbii və yadda qalandır. XII əsr. Qədim Cənə məhəlləsi. Büyük Nizaminin Hücrəsi. Həm teatr, həm kino, həm balet, həm opera ünsürlərini özündə cəmləşdirən gözəl tamaşa...»

Poeziya teatrı əsl möcüzədir. Yeni teatr milli sənətin ən gözəl nümunəsidir. Öz sənətinə hörmət edən hər bir xalq bu işi öyrənməli və təcrübə kimi istifadə etməlidir.

- Nəriman Həsənzadə (Azərbaycan SSR əməkdar incəsənət xadimi xalq şairi): «Sizin şəhərdə həyata keçirilən bu tədbirlər son on ildə respublikada görülen işlərin yüksək-sədasıdır. Ən çox yadimdə qalan isə bərpa edilmiş tarixi memarlıq abidələrində təşkil edilən Nizami poeziya teatrı və Nizami muzeyi oldu. Çox böyük hadisədir. Nizami ərsinən öyrənilməsi, əsərlərinin nəşri və təbliği sahəsində həyata keçirilən mü hüüm işlərdəndir».

- Anar (yazıcı-dramaturq, Respublika Dövlət mükafatı laureati):

«Zərrabi» özü-özlüyündə sənət əsəridir... «Zərrabi» teatrı bəlkə də yegənə teatrıdır ki, ətri, rayihəsi var, qədim şairlərin təbiriyə desək, «ənbər əfşandır». Tamaşaaya baxdıqca, daim burnumuza qızılıgül, pürrəng çaydan gələn kəkotu qoxusu da yıldı... Dinamiklərdən Qara Qarayevin «Yeddi gözəl», Fikrat Əmirovun «Nizami», «Şur» əsərlərindən parçalar səslənir və müxtəlif sənət əsərlərinin – bədii sözün, şeirin, musiqinin, rəsmi sənətin, füsunkar memarlıq abidəsinin teatrla üzvü vəhdəti unudulmaz təsir bağışlayır. Belə bir şəraitdə, belə bir mühitdə hər hansı rejissor mizani təzə, təkrarsız görünür, hər hansı akt-yor ifası, necə deyərlər yerinə düşür. Bir an carçı binanın damından car çəkəndə – sanki səhnə, teatr illüziyası yox oldu. qədim dövrə, Nizami ərsinə düşdük – yalnız ətrafımızdakı çınarların şahid ola biləcəyi zamanlara...

Belə mədəni ocaqların yaranması, onların orijinallığı, qədimliliyi və deməli ənənələrlə bağlı dəyərli və eyni zamanda sərif müasirliyi, bugünkü ideyalarımıza xidmət etməsi gənc nəsilin təlim-tərbiyəsi üçün əvəzsiz vasitədir».

Şəmsi Bədəlbəyli (Azərbaycan SSR xalq artisti, rejissor): «Nizami poeziya teatrının tamaşası məni heyran etdi... Bu-

bitkin, mürəkkəb süjetli, gərgin konfliktlərə və maraqlı obrazlarla zəngin bir tamaşa idi. Nizami hikmətinin, Nizami fəlsəfəsinin əsas qütbərini təşkil edən xeyir və şər, bunların mübarizəsi və Nizami yaradıcılığının məntiqi yekunu olan xeyirin qələbəsi tamaşaçıya teatr dili ilə gözəl çatdırılır».

İsmayıllı Şıxlı (yazıcı): «İndi şəhərə yeni gələn hər hansı adam azacıq tanışlıqdan sonra hiss edir ki, burada qədim mədəniyyət var, ənənə var və indiki nəsil əcədadlarının yaratdıqlarına ehtiram və qayğı göstərir. Nizami poeziya teatrı nəsil əcədadlarının yaratdıqlarına ehtiram və qayğı göstərir. Nizami poeziya teatrı bu ehtiram və qayığının parlaq təzahürüdür».

«Zərrabi» Nizami Dövlət Poeziya Teatri özünün orijinal yaradıcılıq yolu ilə irəliləyir. Teatr həmişə yenilikçi olan sələfi – C.Cabbarlı adına Kirovabad Dövlət Dram Teatrının realist ənənələrini ləyqətlə davam etdirir, xalqa daha yaxın olmağa çalışır, orijinal ifadə vasitələri axtarıcılığı yolunda ciddi şaytardır».

Teatr tamaşaçılarının milli tərkibini nəzərə alaraq tamaşaların rus dilində səslənməsini də təmin edir. «Slavyan gözəlinin həkayəti» ukraynalı dostlara həm də rus dilində təqdim olunmuşdu.

«Mosfilm» günlərinin iştirakçılarından böyük bir qrupu Gəncədə olarkən (17-18 oktyabr, 1980) poeziya teatrına getmiş, yaradıcılıq işləri ilə maraqlanmış, «Xeyir və Şər» tamaşasına baxmışdır. Azərbaycan və rus dillərində səslənən tamaşa sovet kino sənətinin məşhur xadimlərinə böyük təsir bağışlaşmışdır. Tamaşadan sonra yaradıcı heyətlə görüş zamanı qonaqlar yeni formalı teatrın müvəffəqiyətlərini qeyd etmiş, ürək sözlərini söyləmişlər. «Xeyir və Şər» tamaşasından hədsiz dərəcədə təsirlənən quruluşçu rejissor Viktor Kryukov demişdir:

- «Tamaşa o qədər mariqlı idi ki, mən hələ də özüm üçün aydınlaşdırma bilmirəm: gördükərim həqiqətdir, yoxsa nağıl? Mən deyərdim ki, burada hər iki ünsür birləşmiş, müasir tamaşaçını düşündürən, hər cür sənəhləqə nifşət oyadan gözəl bir tamaşa hasilə gətirmişdir. Bəd əməlləri özlərinə peşə edənlərə

nifrat, xeyirxah işlər arşınca gedənlərə məhəbbət və ehtiram! Mənim hafizəmə bu gözəl, maraqlı və həm də qeyri-adi tamaşa beləcə də həkk olunmuşdur...»

- **Artist, Oleq İzmayılov** isə tamaşa barədə aşağıdakı kimi xülasə etmişdir:

- «Mən tamaşa həyatı gördüm. Nizami dövrünə xəyalən səyahət etdim, özümü Azərbaycan təbiətinin qoynunda gəzən, onun cəngavər və qonaqpərvər adamları ilə bir süfrə başında oturmuş hiss etdim. Mənə elə gəldi ki, təbiətin füsunkar qoynunda güzəran keçirən kürdün qonağıyam. Elə indi bu anlarda da həmin sadə, xeyirxah insanın isti nəfəsini duyuram. Açığını deyim ki, tamaşa ərzində mən özümü unutmuşdum, sanki tamaşa yox, şirin bir nağıla, hekayətə qulaq asirdim. Cüclülər havada uçuşur, bəzən quşların civiltisi qulağa dəyirdi, sərin meh əsirdi... Belə bir şəraitdə səhnə də, onun şərtliyi də nəzərə çarpmır. Mən ancaq insanları görürəm, Azərbaycan xalqına məxsus qonaqpərvərliyi, şərə qarşı neçə amansız olduğunu iftixarla seyr edir, xeyrin qələbəsinə ürəkdən sevinirəm, fərəhimdən qəhərlənirəm. Budur, təsirlili, ürəyə yatımlı tamaşa çoxdan qurtarmışdır, amma mən hələ də özümə gələ bilmirəm. Məni çox uzaqlara çəkib aparan hadisələrin təsirindən hələ də yaxa qurtara bilmirəm. Bax, sizin gözəl tamaşanız məni beləcə əfsunlamışdır...»

N.N.Rubinkov (RSFSR-in in əməkdar artisti): ««Zərrabi» adlanan qadim memarlıq abidəsinin həyatında gətirilən bu əlvan və dərin məzmunlu tamaşa «Xeyir və Şər» bir aktyor kimi mənə olduqca xoş təsir bağışladı...»

RSFSR-in xalq artisti, SSRİ Dövlət mükafatı laureati, məşhur kino rejissoru **L.Qayday**: «Xeyir və Şər» tamaşasındaki aktyor oyunundan, səhnə mədəniyyətindən danışarkən demişdir ki, «mən belə bir teatra ikinci dəfədir ki, baxıram və heyran qalıram. Belə tamaşa birinci dəfə Romada baxmışam, ikincisina isə burada – Sizin gözəl və füsunkar şəhərinizdə, dünyaya Nizami kimi böyük bir düha vermiş Gəncədə!»

Poeziya teatrının Nizami «Xəmsə»si motivləri əsasında hazırladığı tamaşalar tematik cəhətdən rəngarəng olub, müa-

sır tamaşaçılara aşılılığı yüksək əxlaqi keyfiyyətləri ilə diqqəti cəlb edir. Tamaşalarda yeknəsəklik duyulmur, hər bir tamaşa konkretliyi, yiğcamlığı, qısa və dolğun məzmunu, vahid süjeti, aydın məqsədi və ideyası ilə biri digərindən fərqlənir. Rejissor fərdiyətinin hər tamaşa qabarlıq şəkildə özünü bürüzə verməsi göstərilən əsərlərin müvəffəqiyyətini şərtləndirən əsas amillərdir. (32, s.143)

Bela oxşar fikirlərə, xeyirxah kəlamlar, gələcək işlərə örnək olacaq xeyir-dualara Niyazinin, M.Məmmədovun, malilili Qövsü Divara, türk Təhsin Sərac, qazax Oljas Süleymanov və sonrakı illərdə buraya gəlmüş bir çox başqa şəxsiyyətlər, bu ocağı qorumağı, yaradıcı heyətə dəfələrlə tövsiyə etmişdilər.

Bəs son üçüncü 10 illiyini başavurma ərafəsində ulu hissələri təcəssüm etdirən sənət ocağının vəziyyəti (yaradıcılıq işləri, texniki vəziyyəti) nə həldadır:

1. Arıtq bu günün elmi-texniki imkanları elə bir həddə çatıb ki, bu teatrın yeni, maddi-texniki bazasının yaradılması, rəhbərliyin fəaliyyət proqramına çevrilməlidir.

2. Dekorativ-tətbiqi və təsviri sənət növləri, geyim və əlbəsəldən istifadə maksimum tarixi reallıqlar üzərində qurulmalıdır. (Bunun üçün Gəncədə yerləşən bir çox muzeylərdə əyani nümunə və vəsitiələr vardır.)

3. Yeni-yeni tamaşaların ssenarilərinə qarşı daha diqqətli və tələbkar olmanın vaxtı çatmışdır.

4. Teatrın fəaliyyəti elmi-metodoloji əsaslar və üstəgəl əldə edilmiş nailiyyətlər üzərində yenidən qurulması üçün, Elmi-Bədii Şurənin yaradılmasının da vaxtı çatmışdır.

V.Şekspir, J.V.Molyer, Şiller, B.Brext və başqa qərb klassik ədib və dramaturqların yaradıcılığını təbliğ edən teatrların yaradıcılıq metodlarından bəhrələnmə və yerli şəraitə uyğun istifadə olunması işlərini həyata keçirdəcək texniki imkanlar nəzərdən keçirilməlidir.

5. Tarixi bina, «Zərrabi» məscidi olan bu binanın əsaslı təmirə və teatrın müasir tələblər üstündə fəaliyyətini qurmağı üçün, texniki rekonstruksiyaya və avadanlıqla təmin olunması an aktual məsələ kimi durur.

6. Dahi şair, mütəfəkkir, dünya şöhrətli Gəncəli Nizami-nin poeziya günləri çox istərdik ki, yalnız qeydiyyat üçün deyil, daimi, əbədi yaradıcılıq bayramının tələblərinə uyğun təşkil olunsun.

7. Xarici qonaq, dövlət nümayəndələri və səyyahların bu Teatra gəlişi və Nizami irsi ilə tanışlığı üçün xüsusi programların işlənib həyata keçirilməsi, maddi-mənəvi cəhətdən bu yaradıcı sənət ocağı üçün böyük stimul ola bilər.

(Keçmiş illərdə əcənabi dilində bir neçə tamaşanın səslənməsi üçün fərdi cəhədlər olmuşdur.)

8. Turizm işlərində, ölkəmizə qonaq gəlmış səyyah, turist, zəvvarların bu əraziyə gəliş üçün, (2500 illik tarixə malik bir şəhərin tarixi memarlığı, etnoqrafik-mədəni irsi və xüsusən də Nizami Gəncəvi məqbərəsi və onun irsini təbliğ edən sənət ocağının burada yerləşməsi), xüsusi turist (daxili və xarici), xəttinin açılmasını aktuallaşdırır.


Bəli, o, elə bir yeni «oyun», yeni «qəlib» icad etdi ki, bizlər hələ də onun içindəyik. Doğrudan da dahi Nizami dünya ədəbiyatı, mədəniyyəti, bədii düşüncə meyarının inkişafı üçün elə bir «mağar» qurdur ki, onun sədasi hələ də eşidilməkdədir və daima eşidiləcəkdir.

Qəni-qəni rəhmət sənə ey ulu Nizami!!!





304



305



306



307




308



309





Mədəniyyəti öz nüvəsi tutumunda nəzərdən keçirsek görərik ki, o çox mətləblər toplusunun mürəkkəb formasındadır. Yəni insanlığın hər hansı bir mədəni nailiyyəti mütləq qiymətləndirici amilə malikdir. Belə ki, bəşriyyətin ali yaranışı və yaradıcısı olan insan üçün adından, sərf olunan maddi resursun fiziki qurumundan və ən nəhayət sərf olunan yaradıcılıq enerjisinin formasından asılı olmayıaraq, yaratdığı fəvqələbəşər sənət əsəri, mütləq İNSANLIQ mədəniyyətinin qiymətlənmə fonduna bəxş edilən nümunədir. Ancaq, bütün bunları cəm halında və uzun əsrlər boyu qiymət məxrəcində saxlamaq, araştırma tarixi, inkişaf xəttində görümlü olmasına xidmətdə duran bir yaradıcı sahə vardır ki, o olmadan bəşriyyətin ADƏM övladı elə adəm olaraq qala bilərdi. Məhz bu Adəmi sonradan yeni, daha yüksək bir adla çağırılmasına – yəni İNSAN adını qazanması üçün – yalnız ona məxsus olan dili-tələffüz olunan söz və bu sözlərin toplusu, fikir-düşüncə icraçısı olan, bu fikir-düşüncə toplusunu geniş rakursda izhər etmə apparatı olan DANIŞMAQ kimi qüdrətli tanrı vergisinə sahib olması lazımdır.

Bələliklə illər, on, yüz illər keçdiyəcə İNSAN nəinki bu fikir aparatını işlətmə intibahina nail oldu, eyni zamanda müxtəlif təzahür, izah, fərdi formalarını axtarış tapdı, o bu tanrı vergisini elə bir zirvəyə qaldırdı ki, bu gün də, bu vergi qarşısında bəşər övladı öz heyranlığını, ovsunluluğunu qoruyub saxlamışdır.

Görünür uca TANRI da, öz məram və məqsədlərini, bəşər övladına çatdırma yolunda bu təkamül sistemindən, sanki növbəli halda istifadə edərək yüksək anlam mənbələrində bizlərə çatdırmaq yolunu seçmişdi. Nəticədə insanlıq sadə, lakin çoxsaylı qalın kitablar fəvqündən yüksələrək bəşər övladına həmdəm, yol göstərən dan ulduzuna çevrilən dini anamlar qatından nəhayət İSLAM dininə sahib oldu. Bu sahiblik elə bir yeni, ilhamverici mənbəyə çevrildi ki, sözün-kəlamın qüd-

rəti, konkretliyi və təsir gücü birə min artdı, vurğunluq həddi ölçülməz zirvəyə çatdı. Bununla da, bəşər övladı öz sevgi, məhabbat, vurğunluq hissələri ilə dolu istəklərini, TANRISINA izhar etmə zirvəsinə yüksəldi.

Bütün bəşər övladının bu sahədə qazandığı nailiyyətləri dirçəlişə – İNTİBAHA gətirib çıxardanların tarixində bizlərə ən yaxın olan XII əsr Şərq-Yaxın və Orta Şərq İNTİBAHININ qızıl KƏLAM nəqşini vurmuş və sonrakı yüzliliklər coğrafi, dini mövqeyindən asılı olmayıaraq bir çox bəşər övladı üçün dan ulduzuna çevrilmiş NİZAMI Gəncəvi və onun əbədiyasar ırsidir.

Odur ki, tədqiqatda bu iş XII əsr Azərbaycan tarixində baş verən proseslərə, elmi və mədəni aləmdə əbədi iz qoymuşları bir daha diqqətə çəkməkə məhz Yaxın Şərq İNTİBAHINDA əlahiddə rol oynadıqlarını, bu intibahın son akordlarının bu məkandan vurulduğunu təsadüf olmadığını faktiki dəllillərlə təsdiq etməklə başlayırıq.

«Nizami Gəncəvi dövrü və ədəbi-mədəni həyatı» adlanan I fəslin I yarımfasında «XII əsr Atabaylar Dövlətinin içtimai və mədəni həyatı» adı altında bu deyilənləri açıqlamalarla təqdim edən müəllif, I fəslin II yarımfasını «Məhsəti Gəncəvi və teatr ifaçılıq sənəti» XII əsr şeir və xüsusən də ifaçılıq sənətində böyük yaradıcılıq çaxnaşmaları salmış (yxası mənada), Məhsəti Gəncəvi yaradıcılığına yeni bir elmi açıqlamalarda təqdim etmiş, I fəslin III yarımfasında «Qutlu Arslan Türk dünyasının ilk peşəkar aktyorlarından biri kimi» isə Ümumtürk dünyasında adı naməlüm olan, Gürcü Teatr tarixinin araşdırıcıları sayəsində adı tarixə düşən, Qutlu Arslan adını teatr tariximizə gətirir, bizlərə aidiyyathığımı tutarlı dəllillərlə sübut etməyə çalışırıq. Biz bu axtarışları davam etdirərək, əsərin II fəslini «Nizami Gəncəvi yaradıcılığında səhnə sənəti, ifaçılıq haqqında deyimlər və dramaturji motivlər» tamamilə Nizami Gəncəvi yaradıcılığında səhnə sənəti haqqında deyimlərin elmi dəllillərlə, tutuşdurma və əsərlərinin məhz professional səhnə sənəti üçün yararlı olmasını mükəmməl əsaslarla açıqlayaraq sübuta yetirməyə çalışmışıq.

Hətta, biz bu qənaətləri faktiki sübuta yetirmək üçün və ümumiyyətlə Nizami yaradıcılığında, poetik dram janının böyük rol oynadığını, bu janrdan dahi mütəfəkkirimizin xəbərdar olduğunu və bu üslubda gözəl əsərlər yaratma qüdrətinə sahib olduğunu, şairin yaradıcılığından gətirdiyimiz nümunələrlə təsdiq etmə yolunu seçmişik.

III fəsilin «Nizami Gəncəvi yaradıcılığının dünya ədəbi-mədəni həyatında yeri və rolü» adlı «İtaliya», «Fransa», «Almaniya», «İngiltərə və ingilisdilli ölkələr» yarımfəsillərində tədqiqatçı Qərb dünyasının İtaliya-Fransa-Almaniya və İngiltərə ədib-filosoflarının yaradıcılıq və tədqiqatlarında Nizami Gəncəvi və ümumşərqi ədəbi-fəlsəfi mədəni proseslərinə qarşı münasibətlər nümayiş etdirib, elmi-faktiki dəlillərlə yeni faktları üzə çıxarmağa çalışmışıq.

IV fəsil «Nizami Gəncəvi yaradıcılığının Azərbaycan ədəbi və mədəni aləmində yeri və rolü» adlandırılmaqla, bu fəsli də iki yarımfəsələ bölüb, I yarımfəsli «Azərbaycan peşəkar dramaturgiyası, teatr sənəti və Nizami» adı altında Azərbaycan ədib, dramaturq, bəstəkar və səhnə xadimlərinin Nizami yaradıcılığından bəhrələnərək yaratdıqları əsərlər, yaradıcılıq prosesini nəzərdən keçirilməklə, xronoloji ardıcılıqlı təqdim etmişik. Nəhayət, biz bu fəsli II yarımfəsində «Gəncə Dövlət «Zərrabi» Nizami Poeziya Teatrının (yaranması, təşəkkülü, yaradıcılıq yolu» adı altında ətraflı izahda açıqlamalar verməklə yanaşı, bəzi tarixi faktları da elmi ictimaiyyətin diqqət mərkəzinə çatdırmağı özümüzə borc bilmişik.

Eyni zamanda Azərbaycanın və digər xalqların öndər zi-yalı-sənət adamlarının bu sənət ocağı haqqında fikirlərini də tədqiqata əlavə etməklə özümüzə bu işdə həmfikir bilmişik.

Bütün bunlardan sonra tədqiqatda əldə olunmuş elmi açıqlamaları verməklə yanaşı, qarşımızda Nizami ırsının tabliğ yolunda duran vəzifələri də qabardaraq öz fikir, mülahizə və təklifləri ilə çıxış edərək, əsəri sona çatdırırıq.

Tədqiqatımızın nəticə hissəsini belə sonluqla bitirəcəyimizi heç aqlımıza gətirməzdik. Daha çox və real faktlara söykən-heç optimist əhval-ruhiyyədə tamamlamaq, əldə olunmuş nai-

liyyətlərin zirvəli inkişafda davam etdiyinə fəxarətlə açıqlamalar verməklə bitirmək istədik. Lakin bizi bu gün narahat edən, aşağıdakı problem və məsələlərin həllinin vacibliyini nəzərə alaraq, onların təqdimini özümüzə borc bildik:

- Əlimizdə «Mədəniyyət» qəzetiinin 06 fevral 1991-ci il nömrəsi var. Burada diqqətimizi daha çox cəlb edən rus dilində yazılmış «Sönməz ziya - Nizami» məqalə – intervyüdür. Jurnalist E.Səyyad, Azər, E.Akameysi, «Nizami» adına Ədəbiyyat İnstiutunun «Nizamişünaslıq» şöbəsinin rəhbəri Azadə Rüstəmovadan götürdüyü müsahibədə Nizami Gəncəvi yaradıcılığının öyrənilməsi yolunda görülən işlərdən səhbat gedidi. Aşağıda bu müsahibədə diqqətmizi daha çox cəlb edən bir neçə yeri yenidən diqqət mərkəzinə çəkmək istərdik:

«Respublikamızın Nizamişünasları, dahi şairin anadan olmasının 850 illik gününü geniş qeyd etməyə hazırlanırlar. Bu tədbirə hazırlıq ərafəsində Azərbaycan MEA Ədəbiyyat İnstiutunun «Nizamişünaslıq» şöbəsində də böyük işlər görülür. «Nizami - dünya ədəbiyyatışunaslığında» adlı kollektiv elmi kitab üzərində son işlər görülür.

Bu kitabda tarixi-xronoloji ardıcılıqla türk, fars, ərəb, alman, ingilis, fransız «Nizamişünaslıq»nın inkişaf yolu işıqlanılır. Bəzi ədəbi-teoretik aspektədən Nizami ırsının tərcümə problemləri, onun ırsının bu və ya başqa ədəbi təqdimatlarda «özəlləşdirmə» məsələlərinə toxunulub.

Kitab çapa təqdim olunub və tezliklə işiç üzü görəcəkdir.»

- Əfsuslar olsun ki, bu əsər hansı səbəbdənə çap olunmamış qaldı. Məgər uzun illərin tədqiqat əsəri, alım ömrünün şərəfli bəhrəsi buna layiqdirmi?

- «Bakı və İran İslam Respublikasının paytaxtı Tehran şəhərində artıq «Nizami Mərkəzi» yaradılıb.»

- Əfsuslar olsun ki, sonrakı tarixi keçidlərdə «Nizami Mərkəzi»nin Bakıdakı fəaliyyəti yarımcıq qalıb.

Hətta M. E. Akademiyası, Nizami adına Ədəbiyyat İnstiutundakı «Nizamişünaslıq» şöbəsi naməlum səbəbdən ləğv olunub.

- Nəhayət, yenə müsahibə alan jurnalist E.Səyyadın öz ya-

zisini tamamlayarkən söylədiyi fikri də diqqətə çəkək:

«Bu gün xalqımızın ən çətin yaşantılar keçirdiyi bir anda, bəzi, bizləri dünya cəmiyyətinin gözündə alçaltmaq istəyənlərin qara əməlləri fonunda, işıqlı keçmişmizə qara yaxanlara qarşı – Nizami ziyasi tarixin dərin qatlarından nur saçaraq ucalır və təntənəli günlərdə çıxış edir. Və bir daha öz varislərinin şan-şöhrət və zəka sahibləri olduqlarını dünyaya bəyan edir.

Özü də bu gün, daha böyük ehtiyac olan bir gündə.»

Bəli, bu o günlərdə bizlərə hava-su kimi lazım idi. Bəs bu gün, sabah-gələcəkdə?

Bu gün dünyanın bütün sivil ölkələri öz tarixini və klassik ırsını müasir dövrün elmi-texniki və üstəgəl maddi imkanlarından istifadə edərək, geniş şəkildə, yüksək zövq və keyfiyyətlə müxtəlif məramla gələn qonaq, səyyah və mühacirlərə təqdim edirlər.

Eyni zamanda bu yaradıcılığın müxtəlif tamaşa növləri vətəsində geniş oxucu və tamaşaçı kütləsinə çatdırılması yolunda ifaçı-sənətkarların varlığına, ham də sadəcə ifa deyil, məhz müxtəlif formalı ifaçılığa can atdıqlarının təsdiqi ilə qarşılaşırıq.

Deməli, bu marağa səbəb yalnız qiraət marağı deyil, məhz ifa yolu ilə qüdrətli təsirə malik ədəbi materialın olmasınandan doğurdu.

Bələliklə, yuxarıda gətirdiyimiz son nümunədən aydın olur ki, hətdə XVIII-XIX əsrlər məmləkətimizin ən acıncıqlı tarixi dövrlərində belə xalqımız öz dahi mütəfəkkirimizin əsərlərindən mənəvi olaraq qidalanmış və böyük məhəbbətlə onun təbliği işləri ilə məşğul olan işıqlı-ziyali mənələr yetişdirmişdir. Çox əfsus ki, bu xatirat və səlnamələrdə o şəxslərin adları qorunub saxlanılmamışdır. Lakin əsas bu deyil, bu görülən şəraflı işlərin cəmidir.

Bəs nə üçün müstəqil bir ölkə və onun qan bir, din bir qardaş ölkələrdə bu gün Nizami az yad edilir?

Biz bunu heç də fərəh hissi ilə deyil, əksinə yana-yana və böyük kədərlə deyirik. Özü də bu, son iyirmi illik bir vətəndaş

- alım - Nizami irsi və onun təbliği işi ilə maraqlanan bir azərbaycanlı kimi, apardığım müşahidələrin nəticəsində əldə olunan qənaətdir...

Doğrudur deyə bilərlər ki, son iyirmi ildə məhz Nizami əsərləri sətri (filoloji) və bədii tərcümədə tam çap olmuşdur, «Nizami» bədii filmi çəkilmiş, «Xəmsə»yə çəkilmiş orta əsr Tabriz miniatür məktəbinin incilərindən ibarət albom və təqvimlər çap olunmuş, neçə-neçə elmi əsərlərdə Nizami yaradıcılığı öz analitik analizini tapmışdır. Məgər bu azdırkı? Hələ buraya Nizami adına metro stansiyası, Gəncədə yaradılmış Nizami Poeziya teatrı...

Xeyr bunlar az deyil. Ancaq unutmaq lazımdır ki, bu qeyd olunan ən gözəl layiqli və etimad, məhəbbət təzahürünü özündə əks etdirən işlərin əksəriyyəti SSRİ vaxtında görülmüş işlərdi. Onlar da son illərində demək olar ki, sönükləşməyə doğru getməkdə idi. Bizi narahat edən bu sönükləşmə prosesinin ölkəmizin müstəqillik illərində də davam etməsidir. Halbuki bu əksinə olmalı və öz mənliyini, azadlığını, dövlətçiliyini çarpışaraq - sübuta, təsdiq və təşkil etməyə çalışan bir ölkə üçün ən vacib siyasi-mədəni fəaliyyət platforması olmalıdır.

Çünki unutmaq lazımdır ki, (elə bu unutqanlıqlar tarix boyu bizim xalqımızın başına gələn bələtlərin ən mühüm faktoru), Nizami kimi bir şəxsiyyət və onun qoyub getdiyi əsər keçici, yubileydən-yubileyə anılacaq bir əsər deyildir. O, bu günkü vətənimizin övladları və ümumtürk dünyasının bu günü və sabahı üçün, körpəyə ana südü kimi vacibdi. VƏTƏN - AZƏRBAYCAN deyərkən, eynilədə Nizami demək kimi ülvə bir mənəvi nemətdir. Odur ki, bütün maddi, elmi-texniki vəsaitlərlə Nizami ırsının biz AZƏRBAYCANLILAR üçün əbədi mənəvi qida olduğunu, hər gün, ay, il və əsr boyu təbliğ və təsdiq etməliyik. Belə bir nemət hasratında dünyanın olduqca çox xalqları, çox-çox əsrlər qalmaqdadırlar... Bizlər isə böyük TANRININ istəkliləri olaraq bir çox nemət, fitri istedad, vədövlətlə yanaşı, söz-kəlam sultanlarına da sahibik. Gəlin onlara qədrini bilək, onlardan bərəkətlə istifadə edək.

Böyük NİZAMİNİN dünyaya göz açmasından artıq 860 ildən artıq bir vaxt keçir.

- Müstəqil Azərbaycan radio, televiziya kanalları, bütün mətbü orqanları, təhsil-təlim ocaqları, elm və mədəniyyət müəssisələri, hərbi-vətanşərvərlik sahəsində gündəlik məşğul olanlar, indən belə bu DÜHANI yenidən, bütün AZƏRBAYCAN xalqının mənəvi tələbinə cavab verəcək səviyyəli İRSİNİ tanıtmaq, təbliğ etmək işlərinə birinci növbədə diqqət yetirmalıdır.

- «Mən kiməm»? sualına cavabı Dədə Qorqud dastanı və Nizami irsi ilə Dünya elm aləminə çatdırılmalıdır.

- Mədəni-Kütləvi-Təbliğat müəssisələrində şairin irsi, təbliğ sahələrini daha dinamik və bəhrəli zəmində inkişaf etdirmək üçün **Nizami Elmi metodoloji Assosiasiyanın** yaradılması vaxtı artıq çoxdan yetişmişdir.

Baxın 500 ilə yaxın bir vaxt bundan öncə yaşamış və XVIII əsrə şərfinə Assosiasiya yaradılmış məşhur ingilis dramaturqu V.Şekspirin bütün həyatı, fəaliyyəti, yaradıcılığı və qoyub getdiyi irsin təbliği işləri necə də bəhrəlidir. Belə bəhrəli fəaliyyətə görə dünyanın bir çox elm-mədəniyyət mərkəzlərində Şekspir yaradıcılığına həsr olunmuş elmi konfranslar, teatr festivalları, Şekspir oxumaları ardıcıl olaraq təşkil edilir, keçirdilir və çoxsaylı toplu, albom, buklet və nəfis tərtibatlı kitablar çap olunmaqdadır. Yəni Qərb dünyası çoxdan bu işlərə böyük diqqət yetirmiş və nəticədə tək Şekspir deyil, Balzak, Servantes, Lope De Veqa, Molyer və bir çox başqaları daima təbliğ və elmi araşdırmalar yolu ilə dünyaya yayaq Mərkəz və Assosiasiyanın aktiv fəaliyyətdədirler.

Nə olar, gec də olsa, bu Assosiasiyanın yaradılması Nizami irsinin təbliği yolunda qarşıda duran olduqca böyük işlərin təşəkkülünə əvəzsiz xidmətlər göstərər.

20 ildən artıq bir vaxta «Nizami Gəncəvi Ensiklopediyasının» çap olunması haqqında qərar verilsə də, bu iş bu yaşının çap olunması haqqında qərar verilsə də, bu iş bu günə kimi görülməmiş qalır. Axi bu iş yalnız bizim özümüz lazımlı yox, olduqca vacib olması ilə yanaşı bütün Dünya Nizamışunaslığına da lazımdır.

- Gəlin bu işi dahi şairin irsinə dərin hörmət əlaməti olaraq və işi üzü görməsi üçün ölkəmizin və Dünya Nizamışunaslarını bir araya gatırək.

Neçə-neçə düha, dahi ədib, elm və sənət adamları ədəbi dililik qazanmış **Nizami odunda alışib yanmış**, hər biri onun ocağının sönüməməsi üçün ömrürəni bu işlərə sərf etmişlər. Özü də **TƏMƏNNASIZ və FƏDAKARLIQLA!**

Bu gün Nizami irsi-təbliği araştırma və bədii fəaliyyət meydanında vətən övladları ilə yanaşı DÜNYANIN bir çox xalqlarının nümayəndələri də öz TANRI varlığını xərcleyirlər.

- «Nizami» mükafatının təsis olunması, haqq yolunun carşalar üçün əvəzsiz bir mənəvi dayaq, sərf mütəssəməsi olardı. Bu mükafata şairin yaradıcılığının bütün sahələri ilə məşğul olaraq elmi, bədii, tarixi və incəsanət aləmində şan-söhrət qazanmışlar təltif olunmalıdır. Özü də sərhədsiz, DÜNYA aləmində yaşayış-yaratmışlardan başlayaraq, bu günümüzdə yəzib yarananlar da daxil olmaqla. Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına muzeyində «NİZAMİ» qızıl kitabı açılmalıdır. Bu kitaba XIII əsrden başlayaraq Nizami aləminə baş vurmuş bütün ədib, alim, sənət xadimlərinin adları həkk olunmalıdır.

Gözəl səhna əsəri ola biləcək «Məhsəti və Əmir Əhməd» dastanı əsasında operanın yazılması günün ən vacib problemlərdəndir. Bununla Dünyanın Azərbaycan mədəniyyətinə olan marağına gözəl bir töhvə, sənət əsəri vermiş olarıq.

Lakin bunun baş verəsi üçün ilk növbədə bu əsər tərcümə olunmalı və geniş oxucu kütləsinə təqdim edilməlidir. Çox istərdik ki, bu tezliklə baş versin və Gəncədəki «Xərabətdən» dünyaya ziya saçımiş, bütün Yaxın Şərqi təlatümə salmış Məhsəti Gəncəvi adı bir daha sevənlər üçün yeni bir dastan kimi dillər əzbəri olsun.

Muğam ustalarımızın müasir sənətkarlıq səviyyəsi elə bir yüksək səviyyəyə çatıbdır ki, bizlər onların qarşısında daha böyük, sərfəli və eyni zamanda çatin bir tarixi missiyani da həyata keçirmələri istəyində haqlılığımız.

Yəni son 50 ildə muğam ustalarımızın repertuarına nəzər

salsaq görərik ki, bu repertuarın 90%-ni M.Füzuli, Ə.A.Vahid, S.Rüstəm və başqa müasir şairlermizin yaradıcılığı təşkil etmişdir. Yalnız 10 %-ni tədbirdən-tədbirə Ə.Xəqani, M.Gəncəvi, N.Gəncəvi, Ş.İ.Xətai, M.P.Vaqif, X.Natəvan, Nəbatı, S.Ə.Şirvani, M.Ə.Sabir, Ə.A.Kürçaylı, S.Vurğun və başqalarının yaradıcılığı təşkil edir.

Doğrusu, burada bu problem ətrafında geniş səhbət açmaq məqsədində deyilik. Ancaq burada, yuxarıda şərəflə və çətin missiya deyərkən məhz dahi klassiklərimiz Dünya söz-kəlam mülkünün ən müqtədirlər yaradıcı simalarının ərisinin mütemadi, ardıcıl olaraq bu günkü nəslə orijinal formada çatdırılmasını nəzərdə tuturuq. Çünkü belə bir ardıcılıq olmadan, artıq müasir muğam sənətinini ölkədaxili (əlbəttə yaşayacaq, ancaq inkişafdan məhdud formada) və xaricində təbliğ-təqdim etmek bir çox neqativ hallara aparıb çıxarda bilər.

Bu gün respublikamızın paytaxtı Bakıda yerləşən Dövlət Muğam Teatri, Alim Qasımovun Muğam Teatri, yeni təşkil olunan Muğam Mərkəzi ilə Gəncə şəhərində Nizami Dövlət Poeziya Teatrında fəaliyyət göstərən muğam qrupu və Dövlət Mahnı və Rəqs ansamblında olan gözəl muğam sənətkarları ilə birgə bu sahədə əlbir fəaliyyətdə olsalar və bu an yuxarıda adlarını çəkdiyimiz XI-XII əsr şair və musiqi sənətçilərimizin ərisini təbliğ etsələr, inanırıq ki, çox qüdrətli bir yaradıcılıq nai-liyyətlərinə yol açmış olacaqlar.

Neçə-neçə səslənməyən poemalara musiqi donu geydirər, yeni-orijinal proqramlı, yeni dəsgahlı muğam nümunələrini geniş tamaşaçı, dinişyici kütłəsinə çatdırmış olar və ən nəhayət bununla da AZƏRBAYCAN MUĞAM sənətinin zəngin tarixi keçmişə malikliyini sübuta yetirməklə bir çox bədxahlanımıza tutarlı **tarixi** cavab vermiş olarıq.

Bizlərə Xəqanidə, Nəsimidə, Füzulidə, Xətaidə, Vəqif, Viddadi, Zakir, Seyid Əzimzadə, Səhhət, Vurğun, Şəhriyar və Vahidə böyük bir asimanda əvəzolunmaz, rəngarəng söz səltənətinin parlaq ulduzları gündəlik söz aləmimizin ən ülvi meyvələrində.

Lakin Nizami, dünya xalqlarının ən görkəmli, söhrətli,

söz-kəlam sahibləri tərəfindən təsdiq olunmuş; «söz mülkünün şahanə tacidalarından biridir».

Gəlin heç olmasa buna qiymət verməyə çalışaq. Bu barədə necə də uzaqqörənliklə M.Ə.Rəsulzadə demişdir:

- «Ona aid maddi və mənəvi xatirələri vətəni və milli birer mukaddasat gibi benimsəmək möcuzeli sanatındakı bütün inceliklərin zövqüne varmaq, yüksək ruhundakı böyüklük və derinliyin həqiqi ölçülərini bilməyə çalışmaq, varlıq sirdərini araşdırın dərin hikmət və fəlsəfəni qavramaq, vaxtında anlaşılmadığından şikayət etdiyi Türkçəsini anlatmaq, işdə yurdsevər Azərbaycan aydınlarının və Millətçi türklerin vəzifəsidir.»

Bununla da son sözümüzü də əvvəldə olduğu kimi yenə də Dahi Nizami kəlamı ilə bitirməyi özümüzə borc bilirik!

*«Bu şənlik evində mənim nəgmələrim olmasa,
Müğənnilər nəgməsini kimlər istəyər,
Muğlar meyini kimlər içəllər?»*

(Nizami, «Lirika» B – 1983, s. 33)

KİTABDA İSTİFADƏ OLUNMUS İLLÜSTRATİV MATERİALLARIN SIYAHISI

«Nizami Gəncəvi» portreti müəllif: Rəssam T.Rzayev

I Fəsil. Nizami Gəncəvi dövrü və ədəbi-mədəni hayatı

1. Məhsəti Gəncəvi
2. «Məhsəti Gəncəvi müasiri olan şairərlər Goy-Göl sahilində» Müəllifi: Oqtay Sadıqzadə
3. Kolliqrafiya Qutlu Arslana bənzər
4. «Dərvişlərin rəqsi» XIV əsr rəsmi. Hacıyevin «İbn Batutta» kitabında, M- 1976.
5. Miniatür nümunəsi (Sarayda əyləncəli həyat) («Herat miniatür məktəb» XV əsr) Kitab «Əlişir Nəvai», Daşkənd, 1967. (S.Şedrin adına Dövlət kitabxanasının saxlama fondunda)
6. Miniatür «Saray həyatı» - XVI əsr 1535-ci il S.Məhəmməd. Təbriz minit. Məktəbi
7. Bazar meydanında səhnə sənətçilərinin çıxışı

II Fəsil. Nizami Gəncəvi yaradıcılığında səhnə sənəti, ifaçılıq haqqında deyimlər və dramaturji motivlər

1. «Şairin gəncliyi» tamaşası
Nizami – əməkdar artist Alim Məmmədov
Afaq – Elmira Əhmədova

III Fəsil. Nizami Gəncəvi yaradıcılığının dünya ədəbi-mədəni həyatında yeri və rolü

1. K.Qoççi «Şəhzadə Turandot» Moskva Bədaye Teatrının tamaşası (1922-ci il)
Pantolon – R.Simonov
Tartalya – B.Şukin

IV Fəsil. Nizami Gəncəvi yaradıcılığının azərbaycan ədəbi və mədəni aləmində yeri və rolü

- 4.1. Azərbaycan peşəkar dramaturgiyası, teatr sənəti və Nizami
1. Ə.Bədəlbəyli: «Nizami operasından bir səhnə»: -
Nizami - Bülbül Məmmədov
İsgəndər - A.B. Bünyadov

2. «Nizami» operası:
Nizami – Bülbül Məmmədov
3. Azərbaycan Dövlət Akademik Dram Teatrı
M.Hüseyn «Nizami» dramından
Şah – İ.Dağıstanlı
- 4.Q.Qarayev «Yeddi gözəl» baleti (afişə): -
«Leninqrad Opera və Balet» Teatrı – 1959
- 5.Q.Qarayev «Yeddi gözəl» baletindən bir səhnə
Bəhram – M.Qavrikov
Gözəllər gözəli – R.İsmayılova
(Leninqrad Opera və Balet Teatrı - 1957).
- 6.Gözəllər gözəli – R.Axundova
7. Bizans gözəli – E.Almazova
- 8.Cin gözəli – M.Eliozova
9. Hind gözəli – L.Xoromonskaya
10. Məğrib gözəli – B.Rijova
11. Slavyan gözəli- T.Yakovleva
12. Xarəzm gözəli – E.Butunina
13. Azərb. D.A.Dram Teatrı S.Vurğun «Fərhad və Şirin» tamaşasından bir səhnə: -
Fərhad – H.Salayev
Şirin – L.Bədirbəyli.
14. S.Vurğun «Fərhad və Şirin» 1947-48
Məryəm rolunda – M.Sadiqova
15. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı: A.Şaiq «Fitnə» tamaşasından bir səhnə:
Fitnə – S.Məcidova
16. A.Şaiq «Fitnə» tamaşasından bir səhnə.
17. SSRİ «Bolşoy TEATRI» - A.Məlikov «Məhəbbət haqqında əfsanə»: -
Şirin – N.Besmertnova
Fərhad – A.Boqatriyev
18. Dünyanın müxtəlif teatrlarında qoyulmuş A.Məlikovun «Məhəbbət əfsanəsi haqqında əfsanə» tamaşalarının afişası.
19. İstanbul Belediyesi Şehir Tiyatroları. A.Məlikovun «Fərhat ile Şirin» tamaşası üçün verilmiş buraxılış vərəqəsi (1979- cu il)

20. Azərbaycan Dövlət Akademik Dram Teatrı.
M.S.Ordubadi və T.Kazimov: «Qılinc və qələm» tamaşasından səhnələr
Nizami - F.Poladov, Rəna - Ş.Yusifova
Fəxrəddin - K.Xudaverdiyev, Dilşad - M.Malikova
21. M.S.Ordubadinin «Qılinc və qələm» tamaşasında
Məhsəti rolunda - Mərziyə Davudova
22. Naxçıvan Musiqili Dram Teatrı. Məhsəti tamaşasından bir səhna
23. N.Həsənzadə «Atabəylər» Gəncə Dövlət Dram Teatrı
Quruluşçu rejissor - H.Həsənov
Toğrul - A.Məmmədov
İnanc xatın - P.Qurbanova
24. Azərfilm. «Nizami» bədii filmindən kadr:
Nizami - M.Maqomayev
25. Azərbaycan Dövlət Gənc Tamaşaçılardan Teatrı. N.Gəncəvi-N.Kazimov. «Xeyir və Şər» tamaşası (səhnələr)

IV Fəsil. Nizami gəncəvi yaradıcılığının azərbaycan ədəbi və mədəni aləmində yeri və rolu

4.2. Gəncə Dövlət «Zərrabi» Nizami Poeziya Teatrı (yaranması, təşəkkülü, yaradıcılıq yolu)

1. Gəncə Dövlət Nizami Poeziya Teatrı. – «Yeddi gözəli» tamaşasının 1979 il programı
2. «Slavyan gözəli» tamaşasından
Slavyan gözəli - İ.Yakimova
Nizami - A. Məmmədov
Şahzadə - Ə.Thizov
3. «Slavyan gözəli» tamaşasında bir epizod
4. «Xeyir və Şər» tamaşasında
Nizami - Ə.Abbasov
Xeyir - Ə.Thizov
Şər - Ə.Allahverdiyev
Kürd qızı - P.Qurbanova
5. «Xeyir və Şər» tamaşasından
Kürd - Ə.Allahverdiyev
Kürd qızı - İ.Yakimova

6. «Zərrabi» Nizami Dövlət Poeziya Teatrı «Şairin gənclik illəri» tamaşası
Məhsəti - S.Mustafayeva
Nizami - A.Məmmədov
7. «Əbədi diriyəm man» tamaşasından bir səhna:
Nizami - A.Məmmədov
Hökmdar - Ə.Abbasov və başqaları.
8. «Gül və zəhər» tamaşası
Şişman kişi - əməkd. artist Z.Baratzadə
Qız - P.Qurbanova
Teatrın ümumi panoramı (Bədii təsvir rəssam - Rafiq Qasımov)
9. Gəncə Dövlət Gəlincik Teatrı. Nizami Gəncəvinin «Sirlər xəzinəsi» poeması əsasında səhnəyə qoyulmuş, tamaşadan bir epizod - 1987-ci il
10. Zərrabi Nizami Dövlət Poeziya Teatrının «Məhəbbət əfsanəsi» tamaşasından
Nizami Gəncəvi - əməkdar artist Məmmədəli Balayev
Şirin - xalq artisti Pərvanə Qurbanova
Kəniz - Cəlalət Kürdülü
11. A.Məmmədov «Məhəbbət əfsanəsi»
Sapur - Yusif Cəfərov
Şirin - Pərvanə Qurbanova
Qızlar - Rəhilə Məmmədova
Zəminə Cəfərova,
Cəlalət Kürdülü
12. «Məhəbbət əfsanəsi» tamaşasından
Xosrov - əmək. artist Məmmədəli Balayev
Şirin - xalq artisti Pərvanə Qurbanova
13. Azərb. Dövlət Gənc Tamaşaçılardan Teatrı: «Xeyir və Şər» Rejissor - N.Kazimov
14. Adil Babayevin eyni adlı əsəri əsasında F.Rzayevin səhnələşdirdiyi «Memarın məhəbbəti» tamaşasından səhnələr.

İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT

1. Abbasov. Nizami Gəncəvinin «İsgəndərnamə» poeması. Bakı, 1966
2. Ağayev Ə. Nizami və dünya ədəbiyyatı. Bakı, 1964
3. Axundlu Y. M.S.Ordubadi. Bakı: Sabah, 1997
4. Axundzadə M. Teatro nədir. Gənca, 1913
5. Allahverdiyev M. Azərbaycan xalq teatri tarixi. Bakı: Maarif, 1978, 235 s.
6. Allahverdiyev M. Ələsgər Ələkbərov. Bakı, 1972, 294 s.
7. Allahverdiyeva Z. Azərbaycan nizamişünaslığının təşəkkülü və inkişafı. Bakı: Nurlan, 2007
8. Arash H. Azərbaycan ədəbiyyatı tarixi və problemləri, Bakı: Elm, 1989
9. Arashlı H. Dədə Qorqud. Bakı, 1962
10. Arashlı H. Nizami «Sirlər xəzinəsi». Bakı, 1947
11. Arashlı H. Nizami və Azərbaycan folkloru, Bakı, 1947
12. Arif M. Xalq şairi S. Vurğun. Bakı, 1958, 238 s.
13. Arif M. S. Vurğun dramaturgiyası. Bakı, 1964, 456 s.
14. Aristotel. Poetika. (A. Aslanovun tərcüməsi ilə). Bakı: Azərnəşr, 1974, 191 s.
15. Aslanov E. El-oba oyunu və xalq tamaşaları. Bakı: İşıq, 1984, 275 s.
16. Ataklışiyev R. Dialoglar, monoloqlar, portret cizgiləri. Bakı: Azərbaycan nəşriyyatı, 1997, 288 s.
17. Azadə R. Mövlana Məhəmməd Füzuli, Bakı: Sabah, 1996, 84 s.
18. Azərbaycan etnoqrafiyası. Bakı, 1988
19. Azərbaycan ədəbiyyatı tarixi. I cild, Bakı: AMEA, 1960, 590 s.
20. Azərbaycan ədəbiyyatı tarixi. II cild, Bakı, 1971, 562 s.
21. Azərbaycan ədəbiyyatı tarixi. III cild, Bakı, 1987, 562 s.
22. Azərbaycan folkloru antologiyası. IX cild, Bakı: Sədə, 2004, 522 s.
23. Azərbaycan incəsənəti. I cild, Bakı: AMEA, 1938
24. Azərbaycan incəsənəti. III cild, Bakı: AMEA, 1950
25. Azərbaycan incəsənəti. IV cild Bakı: AMEA, 1954
26. Azərbaycan incəsənəti. VII cild, Bakı: AMEA, 1959
27. Azərbaycan incəsənəti, IX cild Bakı: AMEA, 1963

28. «Azərbaycan» jurnalı, 1981, № 10, s. 17.
29. Azərbaycan tarixi. I cild, Bakı: AMEA, 1961
30. Azərbaycan tarixi üzrə qaynaqlar (kollek), Bakı: ADU, 1989, 328 s.
31. Bağırov B. 60 il xalqın xidmətində. Bakı: Azərnəşr, 1981, s. 143.
32. «Bakı» 8 mart, 1911-ci il, №53
33. Beqdeli Q.H. Şərq ədəbiyyatında «Xosrov və Şirin» mövzusu, Bakı, 1970, s.331-339
34. Bestəkarların xatırəsi. Bakı, 1976
35. Bilqamış dastanı. (Tərcüma İ.Vəliyev), Bakı: Gənclik, 1985, 101 s.
36. Bodenstet F. Mirzə Şəfi haqqında xatırələr / Arif Bayramovun tərcüməsi, Bakı: Yaziçı, 1987, 118 s.
37. Bokkaçço C. Dekameron. Bakı: Azərnəşr, 1966, 718 s.
38. Budaqov B. Şirvanın dahi mütəfəkkirləri // Dirçəliş jurnalı, 2004, № 71.
39. Bünyadov T. Əsirlərdən gələn səslər, Bakı: Gənclik, 1975, 140 s.
40. Bünyadov Z. Azərbaycan VII-IX əsrlər, Bakı: Elm, 1965, 336 s.
41. Bünyadov Z. Azərbaycan Atabəylər Dövləti. Bakı, 1985
42. Bünyadov Z. Tarixi dəqiqlik mühüm şərtidir. (Qılınc və qələm tamaşası haqqında) // Ədəbiyyat və İncəsənat qəzeti. 12 aprel, 1972.
43. Cahani. Azərbaycan ədəbiyyatında Nizami ənənələri. Bakı, 1979
44. Cəfər M. Əsərləri: II cilddə, I cild, Bakı, 1973.
45. Cəfər M. Nizaminin türk dünyası. Bakı, 1982
46. Cəfərov C. Azərbaycan dram teatri. Bakı: Azərnəşr, 1959, 416 s.
47. Cəfərov C. Seçilmiş əsərlər. Bakı: Azərnəşr, 1968, I cild, 364 s.
48. Cəfərov C. Seçilmiş əsərlər. Bakı: Azərnəşr, 1968, II cild, 403 s.
49. Cəfərov N. Eposdan kitaba. Bakı, 1999.
50. Cəlal M. Füzuli sənətkarlığı. Bakı: Yaziçı, 1958
51. Dadaşov A. Müstəqillik dövrünün dramaturgiyası, Bakı: Naqıl evi, 2005, 215 s.

52. Dağıstanlı İ. Möhsün Sənani. Bakı: Azərnəşr, 1971, 48 s.
53. Elçin. Bülbül. Bakı, 1987, 38 s.
54. Engels F. İncasənat haqqında. I cild, s.120
55. Ədəbi proseslər 81-82 (Toplu). Bakı: Elm, 1987, 305 s.
56. Ələkbərli Ə. Qədim Türk-Oğuz yurdu. Bakı: Sabah, 1994, 208 s.
57. Əlioğlu Y. Sənət çərçivəsinin sakinləri, Bakı: Nasir, 2002, 260 s.
58. Əliyeva- Kəngərli A. Bəşəriyyət qadınla yüksələcək, Bakı: Elm, 2001, 148 s.
59. Əlizadə M. Teatr: Seyir və Sehir, Bakı: Elm, 1998, 251 s.
60. Fərhadov F. Koroğlu. Bakı: Maarif, 1978, 216 s.
61. Füzuli M. Heyrət ey büt. Bakı: Gənclik, 1989, 224 s.
62. Füzuli M. Leyli və Məcnun, Bakı: Gənclik, 1993, 232 s.
63. «Gəncə» jurnalı. № 02, 2006
64. Gəncəvi Ə.U. Əsərləri. Bakı: Elm.
65. Gəncəvi N. Xosrov və Şirin. / H.Məmmədzadənin filol. tərcüməsi ilə. Bakı: Elm, 1981, 374 s.
66. Gəncəvi N. İsgəndərnəma. Bakı: Yaziçi, 1982, 688 s.
67. Gəncəvi N. Leyli və Məcnun / M.Əlizadənin fil. tərcüməsi ilə. Bakı: Elm, 1981, 289 s.
68. Gəncəvi N. Sirlər xəzinəsi. Bakı, 1981
69. Gəncəvi N. Yeddi gözəl / P.Əliyevin fil. tərcüməsi ilə. Bakı: Elm, 1983
70. «Günəş» qəzeti 4 mart, 1911, №50
71. «Günəş» qəzeti 8 mart 1911, №53
72. «Günəş» qəzeti 21 oktyabr 1910, №27
73. «Günəş» qəzeti 27 sentyabr 1910, №26
74. Hacıbəyov Ü. Azərbaycanın musiqi sənəti. Bakı: Azərnəşr, 1966, 150 s.
75. Hacıyev A. İntibah və Nizami Gəncəvi poeziyası.
76. Hacıyev B. Dramaturq və teatr. Bakı: Yaziçi, 1985, 143 s.
77. Hacıyev D. Azərbaycan ədəbiyyatında tarixi dram», Bakı: Yaziçi, 1983, 159 s.
78. Haqverdiyev Ə. «Azərbaycan teatrı. Seçilmiş əsərləri. II cild, Bakı, 1957
79. Həsənzadə N. Seçilmiş əsərləri, Bakı, 1994
80. Hüseyn M. «Ədəbiyyat» qəzeti, Bakı, 1941, 30 noyabr
81. Hüseyn M. Ədəbiyyat və sənət məsələləri. Bakı, 1958, 628 s.
82. Hüseyn M. İbrahimov M. «Qılınc və qələm». «Kommunist» qəzeti, 16 aprel 1976
83. Hüseyn M. Seçilmiş əsərləri, Bakı, 1978
84. Hüseynov H. Ədəbi qeydlər, Bakı: Azərnəşr, 1945, 127 s.
85. Hüseynov Q. İgidlik və gözallik oyunları. Bakı, 1968
86. Hüseynov R. Məhsəti necə varsa. Bakı: Yaziçi, 1989, 335s.
87. Xəqani Şirvani (Əsərləri). Bakı: AMEA Nəşriyyatı, 1956, 477 s.
88. Xəlilov R. Nizami Leylisinin milli mənsubiyəti. Bakı, 1982.
89. Xəlilov Y. Məhsəti Gəncəvi. Bakı, 1984.
90. Xudiyev N. Nizami Gəncəvinin Türkə-Azərbaycanca Dİvanı haqqında// Dirçəliş jurnalı, 2004, № 71
91. İbrahimov Ə. Sultan Məhəmməd. Bakı: Yaziçi, 1992, 174s.
92. İbrahimov M. Qılınc və Qələm, «Kommunist» qəzeti, 1976.
93. İbrahimov Z. Nizami dövründə Azərbaycan mədəniyyəti, B.1947, s. 10
94. İki zirvə (Yunis İmrə və Aşıq Veysəl) / H.Arəslının tərcüməsi. Bakı: Yaziçi, 1982, 141 s.
95. İmadəddin Nəsimi (kollektiv), Bakı: Elm, 1973, 272 s.
96. İsayev Ə. Gəncə və gəncəlilər. Bakı: Azərnəşr, 1991, 352 s.
97. İsmayılov M. Sənin ulu baban. Bakı: Azərnəşr, 1989, 302 s.
98. İsmayılova A. İntibah dövrü teatrı, Bakı: ADU, 1972, 64 s.
99. İsrailov H. Azərbaycan dramaturgiyasının inkişaf problemləri, Bakı: Elm, 1988, 228 s.
100. «Kaspiv» qəzeti, 8 mart. 1911, №53
101. «Kaspiv» qəzeti , 20 sentyabr 1910, № 237
102. Kazimova A. Nizami yaradıcılığı İngiltərə və ABŞ-da / Konfrans materialları.
103. Kəngərli G. Füzuli sehri. Bakı, 2003, 96 s.
104. Kərimov İ. Abdulla Şaiq və Teatr. Bakı: AzTC, 1961, 52s.
105. Kərimov İ. Azərbaycan-Türkiyə teatr əlaqələri. Bakı: Nəğl evi, 2000, 200 s.
106. Kərimov İ. Kirovabad Dövlət Dram Teatrı. Bakı, 1974, 86 s.
107. Kərimov S. Niyazi. Bakı: İşıq, 1978, 32 s.
108. Kəşifi H. Fütuat nama-i Soltan. XIV əsr yazarı. s.19.

109. Kitabi - Dədə Qorqud / F.Zeynalov və S.Əlizadənin tərc və tərtibi ilə, Bakı: Azərnəşr, 1988, 265 s.
110. Kondratova A. Sirdən biliyə doğru, Bakı: Gənclik, 1975, 214 s.
111. Köçərli F. Azərbaycan ədəbiyyatı. I cild, Bakı, 1978
112. Qarayev Y. Faciə və qəhrəman, Bakı, 1965
113. Qarayev Z. Əlinçə qalası. Bakı: Yazıçı, 183 s.
114. Qeybullayev Q. Qədim türklər və Ermənistən, Bakı: Azərnəşr, 1992, 140 s.
115. Qəzvini Z.H. Zeyl-e tarix – e –Qazide Fəzullax (M.D.Kazimov və B.Z. Şirəliyev). Bakı: Elm, 1990
116. Qoşqarlı O. Şairin vətanında: Nizami toplusu, 1947, s.254
117. Quliyev N. Yana-yana. Bakı: Azərnəşr, 1978, 151 s.
118. «Mədəniyyət» qəzeti, 1941, №42
119. Məmmədli Q. Azərbaycan teatr səlnaməsi. Bakı, 1979, s.227
120. Məmmədov C. Rza Təhmasib, Bakı: ATC, 1966, 62 s.
121. Məmmədov M. Azəri dramaturgiyasının estetik problemləri, Bakı, 1968
122. Min bir gecə. I cild / İbrahim Yaqubin tərcüməsi ilə. Bakı: Azərnəşr, 1973, 367 s.
123. «Teatr» jurnalı. Moskva, №5, 1995
124. Müdrük sözlər aləmində / K. Tanrıverdiyevanın tərtibi ilə. Bakı: Azərnəşr, 1984, 132 s.
125. Nəfisi S. Babək. Bakı: Elm, 1990, 128 s.
126. Nəsimi (məqalələr toplusu). Bakı: Elm, 1973, 272 s.
127. Nicat Ə. Mirzə Şəfi. Bakı: Gənclik, 1984, 276 s.
128. Nizami Gəncəvi – incəsənət haqqında / F. Rzayevin tərtibi ilə. Bakı, 2002
129. Nizami Gəncəvi «Lirika» / M.Əlizadənin fil. tərcüməsi ilə. Bakı: Elm, 1983
130. Nizami Gəncəvi və Azərbaycan incəsənəti, Bakı: Elm, 1996, 104 s.
131. Nizami Xəmsəsinə miniatürələr / K.Kərimovun tərtibi ilə. Bakı: Yazıçı, 1983, 114 s.
132. Nizaminin el variantları. Bakı, 1960.
133. Nizami (Toplu) 4-cü kitab, Bakı: Azərnəşr, 1947.
134. Oğuz-namə / Samət Əlizadənin tərcüməsi ilə. Bakı: Yazıçı, 1987, 223 s.
135. Oleari A. Səfərətinin Moskva və İrana səyahətinin müftəssəl təsviri
136. Ordubadi M.S. Əsərləri. V cild. Bakı: Azərnəşr, 1985
137. Ordubadi M.S. Qılınc və Qələm. Bakı: Azərnəşr, 1957, 785 s.
138. Orucəli H. S.Vurğun. Bakı: Azərnəşr, 185 s.
139. Paşayev M.C. Füzuli sənətkarlığı. B.: ADU naşriyyatı., 1938, 276 s.
140. Paşayev S. Nizami və folklor. Bakı, 1976.
141. Paşayev S. Ozan-aşiq yaradıcılığına dair qaynaqlar. Bakı, 2002
142. Rahim M. Seçilmiş əsərlər. Bakı: Azərnəşr, 1968
143. Rəhimli İ. Azərbaycan Milli Dram teatrı. I kitab. Bakı: Poliqraf, 2002, 440 s.
144. Rəhimli İ. Sənətdə keçən ömür. Bakı: Gənclik, 1992
145. Rəsulzadə M.Ə. Azərbaycan şairi Nizami. Ankara, 1950, 240 s.
146. Rəsulzadə M.Ə. Azərbaycan şairi Nizami. Bakı: Azərnəşr, 1992, 230 s.
147. Rəşid-əd-din. Oğuz-namə. (R.Şükürovun tərcüməsi ilə). Bakı: Elm, 1987, 128 s.
148. Rüstəmov A. Nizami Gəncəvi. Bakı, 1982
149. Rüstəmov A. Nizami Gəncəvi və onun sələfləri, Bakı, 1999.
150. Rzayev N. Əsirlərin səsi. Bakı: Azərnəşr, 1974.
151. Salamzadə Ə.V. Memar Əcəmi Naxçıvani. Bakı: İşıq, 1976, 84 s.
152. Salamzadə O. Əsirlərin sırrı. Bakı: Yazıçı, 1989, 592 s.
153. Sarabski A.H. Azərbaycan musiqili teatrı, Bakı, 1982.
154. Sarabski A.H. Bir aktyorun xatırları. Bakı, 1930.
155. Sarabski A.H. Köhnə Bakı, Bakı: Yazıçı, 1982, 253 s.
156. Seyidov Y. Mehdi Hüseyn. Bakı: Yazıçı, 1979, 289 s.
157. Seyidzadə M. Seçilmiş əsərləri. Bakı: Azərnəşr, 1959, 246s.
158. Sərkəroğlu Ə. Nizami fransız mənbələrində. Bakı, 1991
159. Sultanlı Ə. Azərbaycan dramaturgiyasının inkişafı tarixindən. Bakı, 1964
160. Sultanzadə V. Nizaminin hikmət və nəsihatləri. Bakı, 1982
161. Süleymanlı M. Köç. Bakı: Yazıçı, 1984, 278 s.
162. Şah İsmayıllı Xətai. Bakı: Yazıçı, 1988, 543 s.

163. Şaiq A. Xatırələrim. Bakı: Azərnəşr, 1973, 364 s.
164. Şəbüstəri M. Gülsəni-rəz (XIV əsr). Bakı: Elm, 1977
165. Şirvani X. Seçilmiş əsərləri. Bakı: Elm, 1956
166. Şükürov S. Gəncəli Cavad xanın hekayəti. Gəncə, 1992, 212 s.
167. Şükürov S. Nizami Gəncəvinin qəbrinin talyeyindən, Gəncə, 2002, 36 s.
168. Şuşinski F. Cabbar Qaryağdıoğlu. Bakı: İsləq, 1987, 128 s.
169. Tahir S. Qılınc və qələm tamaşası haqqında // Az. Gənc. Qəz. 19 yanvar 1978-ci il.
170. Talibzadə K. Ədəbi irs və varislər. Bakı 1974.
171. Tursunzade M. Şoxzodo-nun tezisi, 1998.
172. Tusi N. Əxlaqi -nəsiri / R. Sultanovin tərcüməsi ilə. Bakı: Elm, 1989, 356 s.
173. Vahabzadə B. Səməd Vurğunun yaradılıq yolu. Bakı, 1964, 658 s.
174. Vəliyev V. Azərbaycan folkloru. Bakı, 1985
175. Vurğun S. Dram əsərləri. Bakı, 1955, 458 s.
176. Vurğun S. Seçilmiş əsərləri, Bakı: Yaziçi, 1956
177. Yaşayan əfsanələr. (top. S.Paşayev). Bakı: Gənclik, 1973, 70 s.
178. Yusifov X. Məhsəti şəxsiyyəti. / ADU-nun elmi əsərləri, № 2, 1978, s.12-16
179. Yusifov X. Nizaminin lirikası. Bakı, 1968.
180. Yusifov X. Şərq intibahı və Nizami Gəncəvi. Bakı: Yaziçi, 1982, 199 s.
181. Yusifzadə C. Fərhad və Şirin operası, Bakı: Orucov qardaşları nəşriyyatı, 1911
182. Abbasova Э. Очерки музыкального искусства Совет. Азербайджана, Баку: Элм, 1970, 120 с.
183. Abalkin H. Рассказы о театре. М.: Молодая гвардия, 1981, 303 с.
184. Agaev A. Низами и немецкая литература. Баку, 1976
185. Agaeva C. Abdul Gadir Maragan и его музыкально-теоретическое наследие (автореферат), М., 1979
186. Азербайджанские мифы, легенды и сказки. Б.: Азлит, 1988, 303 с.
187. Aлиев Г. Легенда о Хосров и Ширин. М.: Литерат. Нац. Востока, 1960
188. Алиев Г. Образ Мехин-Бану и его историч. прототип, 1957
189. Алиев Г. Основ. сюжет поемы «Сем красавиц» и его связь с Восточ. переданьями / Сборн., Баку-Университет, 1958
190. Алиева А. Гусейн Араблински. Баку, 1981
191. Анар. Деде Коргут. М.: Детиздат, 1980, 126 с.
192. Анарина Н.Г. Японский театр НО, М.: Наука, 1984, 213 с.
193. Андреев М. Средневековая Европейская Драма. М.: Искусство, 1989, 211 с.
194. Андроникова М.И. Сколько лет кино? М.: Искусства, 1968, 98 с.
195. Анкист А. Теория драмы от Гегеля до Маркса. М.: Наука, 1983, 288 с.
196. Анкист А.А. Шекспировские чтение, М. 1974
197. Анкист А. Теория драмы от Аристотеля до Лессинга, Москва, 1967
198. Арагон Л. Советская литература. М. 1955
199. Арзуманова И. Низами в англоязыческом литературоведении. Баку, 1984
200. Асафев Б.В. Избранные труды. Т. 5. М.: Музыка, 1957, 269 с.
201. Асафев Б.В. Критические статьи и рецензии. М.: Музыка, 1967
202. Асафев Б.В. Моя творческая работа .Первые годы Великой Отечественной войны. Ленинград: Сов муз. №10. 1946.
203. Асланов В.И. Ахмеди и его «Искандернаме» Народы Азии и Афр. 1966
204. Атлантов М.Б. Всеобщая история искусств т.1, М.-Л., 1948 с. 248-249.
205. Бабаев А. Назым Хикмет. М.: Наука, 1975
206. Байрамов Х. Мировая слава Н.Гянджеви. Б., 1987
207. Барг М.А. Шекспир и история. М.: Наука, 1976, 200 с.
208. Басили. Жизнь царица –цариц Тамари. пер. В.Дандуа, Ленинград, 1938
209. Бахшалиева Г.Б. Книга песен. Абдул Фарадж ал Исфахани и классика, Б: Элм, 1998
210. Бахтин М.М. Творчество Франса Рабле и народная культура средневекового ренессанса. М., Худ. лит., 1965, с.13.

211. Белески М.А. Из истор. Учтоть. Рем. В гор. Празд. В сред. Азии в XIV-XV в.в. 1940, с. 294; «Şərafəddin Əli İbn Yezd.» 1988, II cild, s.605.
212. Бенуа А. Беседа о театре. (Театр, Книга о новом театре). С.Пб, 1908
213. Берёzin И. Путешествие по Север Кавказу, М: 1952
214. Берже А. О народ. Праздниках (Кавказ календарь), Тбилиси, 1856
215. Бертельс Е. В. Низами (Твор. Путь поэта), М., 1956
216. Бертельс Е.В. Роман об Александре. М, 1948
217. Бертельс Е. Персидский театр, Ленинград, 1924
218. Бертельс Е. Поэтический путь поэта, Москва, 1936
219. Бертельс Е.Э. Низами- Физули. М.: Мысль, 1963,
220. Бертолд В.В. Сочинения, Т. 1 М., 1963
221. Беседа о всеобщей литературе, М.,1914, ч.2. с.138.
222. Болдырев А.И. Два Ширванских поэта памятники эпохи Руставели, 1938
223. Босфорт М.С. Мусулманские династии. М: Наука, 1971, 324 с.
224. Браселина К. Лирическая драма Р. Тогора, М., 1973
225. Брудный В. Обряды вчера и сегодня. М., 1968
226. Б.С.Е. – XVI том, М.: Советская энциклопедия, 1929, 863с.
227. Бунятов З. Государства Атабеков Азербайджана, Б: Элм, 1978
228. Бунятов З. Книга завоеваний (А.Е.Куфи), Б. 1981, 84 с.
229. Бушуева С. Итальянский театр. Л.: Искусство, 1972, 192 с.
230. Вамбери Г. Очерки Средней Азии, М, 1968
231. Васин Гросман. Музыка и поэтическая слова. М., 1972
232. Величко В. Кавказ (С.Риттер- 19040, Б: Элмъ, 1990, 223 с.
233. Веселовски. Боккачо и его среда и современники. Т.5, Сб. стат. С.Петербург: Наука, 1915
234. Взаимодействие культур Востока и Запада, М.: Наука, 1987, 200 с.
235. Виноградова В. Мир музыки Фикрата. Б.: Азернешр, 1983, 220 с.
236. Восбойников В. Великий врачеватель. М.: Молодая гвардия, 1979, 208 с.
237. Вотт И.М. Влияние ислама на средневековую Европу. М., 1976, с. 65.
238. Гагеман К. Восточный театр. М., 1928
239. Гагеман К. Игра народов, 1927
240. Гаджиев А. Во круг Пибликина, б., 1989
241. Газзо А. Щути и Скоромохи- XI всех времен и народов, Москва, 1989
242. Галунов П.А. Зорхана – атлетическое арена Персии, Сборник, 1926
243. Галунова П.А. Зурхана- атлетическая арена Персии. М.: Сбор, 1926
244. Галунова П.А. Палван Качал Иран. Сборник, Москва, 1928
245. Гарги Б. Народные традиции Индийского театра, М, 1956
246. Гасанзаде Н. Глаза и судьбы, Б.: Язычи, 1984, 317 с.
247. Гегель. Собрание сочинений. Том XIX, М, 1958, s.371
248. Гейне Г. Сборник соч. Т. VII, Москва, 1958
249. Генкин Д.М. Массовые праздники. М: Просвещение, 1975, 140 с.
250. Годзоко А. Театр Персии, М., 1936
251. Гоцци К. Бесполезные мемуары I Том, XXXIV Ч. «Хрестоматия по западно-европейскому театру. М. 1955, т.2, 598 с.
252. Гоцци К. Король олен. М.: Худож. Литература, 1979
253. Гоцци К. Сказки. М.: Художественная литература, 1983
254. Гринберг Р. Народные театры. Театр поэтического представления. М., Искусство, 1981, с.140.
255. Грузински А. Рассказ индейской царевны - Низами, Москва, 1922-23
256. Грюше Роне Душа Ирана, 1951
257. Гулак Н.У. О знаменитом персидском поэте Низами Гянджеви (Материалы опис. Мест Кавказа, 1899, М.,
258. Гулиев. Захир Фаряби, Баку: Элмъ, 1968
259. Гулузаде З.А. Теоритические проблемы истории культуры востока и Низамиоведение, Б., 1987
260. Гулузаде М. Низами Гянджеви, Баку, 1953
261. Гянджеви Н. Избранные. Б.: Азернешр, 1991
262. Гянджеви Н. Лейли и Меджнун (пер. Р.Алиев), Элм, 1981, 386 с.

263. Гянджеви Н. Семь красавица. В: Аз. Ан. Из. 1989, 395 с.
264. Данилов Д. Симфония Низами Ф.Амирова, Б., 1966
265. Данилов Д. Фикрат Амиров, Б., 1965
266. Данте (Алигера). Божественная комедия, М.: Художественная литература, 1986, 223 с.
267. Джавид Г. Пьесы. II Книга. Баку: Язычы, 1983, 450 с.
268. Джаналидзе К. Грузинский театр от древних времен до XIX в.в. М., 1959
269. Джкафар М. Из лирического дивана САНАИ , 1958
270. Дицро Д. Парадоксов актёре, Ярославль, 1923
271. Друвил Г. Путешествие в Персию 1812-13гг., С.Петербург, 1826
272. Еремеев Д.Е. На стыке Азии и Европы. М.: Наука, 1980, 238 с.
273. Еремзева Т.А. Мир театра, М., 1984
274. Ерман В.О. Теория драмы и деревноиндийская классическая литература, М., 1961
275. Есендерлин И. Заговоренный меч. М.: Молодая гвардия, 1974, 302 с.
276. Журмински В.В. Огузский героический эпос.
277. Журмински Р., Зарипов Х. Узбекский народный героический эпос, М., 1927
278. Зарубежная литература средних веков. М.: Просвещение, 1974, 383 с.
279. Зарабеков З.А. Страна огней, Б.: Азерб нашир, 1969, 178с.
280. Искандерова А.И. Марзия Давудова, Б.: Элм, 1978, 179 с.
281. Искусство Азербайджана (коллек), Б.: Элм, 1988
282. Искусство Азербайджана. Т.1, Б.: Элм, 1949.
283. Искусство Азербайджана. Т.2, Б.: Элм, 1950.
284. Искусство Азербайджана. Т.3, Б.: Элм, 1951.
285. Искусство Азербайджана. Т.4, Б.: Элм, 1953.
286. Искусство Азербайджана. Т.5, Б.: Элм, 1955.
287. Искусство Азербайджана. Т.6, Б.: Элм, 1957.
288. Искусство Азербайджана. Т.7, Б.: Элм, 1959.
289. Искусство Азербайджана. Т.8, Б.: Элм, 1962.
290. Искусство Азербайджана. Т.9, Б.: Элм, 1964.
291. Искусство Азербайджана. Т.10, Б.: Элм, 1977.
292. История Всемирной литературы. Т.2, М.: Наука, 1984, 672 с.
293. История зарубежной литературы, Москва, 1967
294. Кагарлицкий И. Шекспир и Волтер, М: Наука, 1980, 111с.
295. Каракычова Л. Афрасияб Бадалбейли. Б., 1965
296. Каракычова Л. К.Караев. М.: Сов. композ., 1960, 120 с.
297. Касимов Г., Бадалбейли А. Азерб. Госуд. Оперный Театр им. М.Ф.Ахундова, М., 1982.
298. Кашкай Х. Азерб. Балет. Театр, М.: Сов. композит., 1987, 128 с.
299. Керимов К.Д. Султан Мухаммед и его школа. М: Искусство, 1970,102 с.
300. Керимов Н.К. Жизнь в пути, М.: Мысль, 1979, 159 с.
301. Керимов Н.К. Путешествие Гудси. М.: Мысль, 1977, 69 с.
302. Классическая драма деревной Индии, Л.: Худ. Лит., 1984
303. Климович Л.И. Книга о Коране. М., Политиздат, 1976, 279 с.
304. Коган М. Мифология искусства. Л.: Искусства, 1972
305. Кокелидзе. Руставели и Низами, Тбилиси, 1936
306. Коклен Старший. Искусства актёра, Л-М., 1937
307. Конен В.Дж. Театр и симфония, М., 1968
308. Конрад Н.И. Запад и Восток, М., 1966
309. Конрад Н.И. Избран. Труды (литерат и искусства), М.1978
310. Котовская М.П. Синтез искусств. М., Наука, 1982, 255 с.
311. Крачковски И.Й. Ранняя история Меджнунна и Лейли в Арабском литературе Избр. Соч. Т.1 , М, 1956
312. Крижицкого Г. Экзотический театр, М., 1927
313. Кругли И. Фархад и Ширин в постановке театра им. К.Станиславского Сб. Фархад и Ширин, М: Изд-вл ВТО, 1946.
314. Крымский А.В. Низами и его современники, Баку, Элм, 1981, 488 с.
315. Крымский А. Музикальное искусства стран Востока, Москва, 1967
316. Крымский А. Персидский Театр, Киев, 1925
317. Кунин К.И. За три моря. Саратов, 1973
318. Кязимов М.Д. Последеватели Низами. Б.: Азернешр,

1991, 232 с.

319. Лозинская «Шиллер», Москва, 1960

320. Лосев Л.Г. О памятник худ. канона, М., 1975

321. Маколевски А.О. Мысли Низами о слове и о художественном творчестве (Сборник), Баку, 1947

322. Мамедов Т. Когда боги спят. Б.: Азернешр, 1984, 224 с.

323. Мамедов Т. Песни Короглы, Б.: Гянджлик, 1984, 119 с.

324. Мар Ю.Н. Палван Качал Персидский театр», Иран,

Москва, 1928

325. Марков Р.А. О театре. 4 том, М.: Искусство, 1972, 639 с.

326. Маркс К. Хронологические записки. (Архив Маркса -

Энгельса) М.: Политиздат, 1957.

327. Маркс К., Энгельс Ф. Об искусстве. Т.1. М.: Политиздат, 1976

328. Массе А. Ислам, М., 1967.

329. Мейлах Б.С. проблемы ритма времени и пространства в ком изуч. твор. М., 1974

330. Мирзоев А. Армянские передания легенды и сказки, М., 1965

331. Монтемер У. Влияние ислама на средневековую Европу, М., 1987

332. Морозов М.М. Театр Шекспира. М.: Всерос, 1984, 316 с.

333. Мустафаев В. Мир идей Низами и современности. Б.,

Автореф, 1967

334. Мустафаев Дж. Философические этические воззрения Низами, б., 1962

335. Мустафаев Р. Филос. и эстетич. взгляды Низами, 1962

336. Наджафов М. Иззат Сендова. М: Сов. Худ, 1965, 250 с.

337. Низами Гянджеви. Собранные сочинение. В 3-х томах, I том, Баку: Азернешр, 1991, 862 с.

338. Низами Гянджеви. Собранные сочинение. В 3-х томах, II том, Баку: Азернешр, 1991, 686 с.

339. Низами Гянджеви. Собранные сочинение. В 3-х томах, III том, Баку: Азернешр, 1991, 757 с.

340. Низами. Сборник четвёртый. Б.: Азернешр, 1947, 275 с.

341. Новиков Л.Д. История Турции (XI-XIII в.в.), М., 1963

342. Новиков Н.В. Пути и перепитые дипломатии. М: Наука 1978, 256 с.

343. Олиеари А. Подроб. опис. путешест. в Персии, Москва, 1870

344. Орден Ленина. Театр оперы и Балета им. М.Ф.Ахундова, 1959

345. Ордумбади М.С. Азер. Литер. Эпохи Низами, Альманах-Низами, 1941

346. Ордумбади М.С. Меч и перо. I часть. Б.: Азернешр, 1973, 343 с.

347. Ордумбади М.С. Меч и перо. II часть. Б.: Азернешр, 1974, 383 с.

348. Орибели И. Памятники эпохи Руставели. М., 1937

349. Паشاев С. Низами и Азер. народ. передании, Баку, 1975

350. Перрлюшо А. Гоген. М.: Искусство, 1979

351. Печеви И.Е. История. Б.: Элм, 1988, 100 с.

352. Поэтика Аристотеля / Перев. В.Андрота, М., 1957

353. Приключение четырех дервишей. Душанба: Урфан, 1986, 192 с.

354. Путешествие Шаридена по Закавказью 1972-73 гг., Тифlis, 1902

355. Путинцева Т.А. Тысяча и один год Арабскому театру. М.: Наука, 1977, 312 с.

356. Пятигорского А.М. Повесть о заколдо шакалах, М.: Вост. Литерат., 1963, 158 с.

357. Рафили М. (Жизнь и творчества) Низами, Б.: Азернешр, 1939

358. Рафили М. Избранные, Б., 1976

359. Рафили М. М.Ф.Ахундов, Баку: Аз.Госиздат, 1957, 395 с.

360. Ремез О. Путешествие за вдохновением. М: Просвещение, 1987, 175 с.

361. Рзаев Н. Некот. вопрос. искус. Азер. дерев. периода, Баку, 1966

362. Румнев А. Пантомима и его возможности. М., 1966

363. Рутенберг Ф.И. Титаны Возрождения. М., 1976

364. Сарабский А.Г. Возникновение и развитие Азербайджанского музыкального театра, в.: Аз.акад. изд, 1968, 273 с.

365. Сказание о Роме Сите и летающих обезьяне Ханимане (деревнеиндийский эпос), М.: Дет. Литер., 1986, 95 с.

366. Скосрев Р. Наследство и поиски, М., 1961

367. Смирнова Н.Й. Искусство играющих кукол., М: Автореф, 1983
368. Сломинский Ю. Семь балетных историй. Л.: Музыка, 1964, 280 с.
369. Советская культура. qəzeti. 07.03. 1987.
370. Советская культура - 10.03.1987 год
371. Соколов Е.В. Театр под открытый небом, М., 1969
372. Сто опера (коллектив), Л.: Музыка, 1970
373. Султанов С. Хагани Ширвани, Баку, 1954
374. Театральное искусства Востока, 1984
375. Театр, время, перемен. М.: Искусства, 1987, 222 с.
376. Театральный календарь – 1978. Л.М.: Искусство, 1977
377. Тейер Е.М. Низами Гянджеви в полских исследованиях и преводах, в., 1990
378. Тигранов Г. Воспоминение об Б.В. Асафеве. Л., 1974
379. Тимофеев. ИБН БАТТУТА. М., 1983, с.263.
380. Фиш Р.Г. Турецкие дневники. М.: Наука, 1977, 210 с.
381. Хайметова А.Х. История творческого метода в литературе Востока. (Х – XV в.в.), Ташкент, 1970
382. Хикмет Н. Избранные сочинения. Т. 2, М: ГИХА, 1957
383. Хикмет Н. Избранные сочинение. М.: Художественная литература, 1974, 640 с.
384. Хрестоматия по истории Западноевропейского Театра. Том І, М.: Искусства, 1953, 816 с.
385. Царевич Камар –аз-Заман и царевна Будур. Москва: Правда, 1986, 638 с.
386. Чайкин К. Вамиг и Азра (Сбор. Хагани – Низами-Руставели), 1935
387. Челидзе В.В. Историческая хроника Грузии. Тбилиси, 1980
388. Шабустари М. Гюльшан- и- Раз. Баку: Элм, 1977, 116 с.
389. Шахермаэр. Македонский Искандер. М., 1987, с.
390. Шведов Е.Ф. Вильям Шекспир, М: МГУ, 1977, 394 с.
391. Шекспир В. Пол. соб. сочинен. Том 5, М: Искусство, 1959, 639 с.
392. Шекспировские чтение 1976, М.: Наука, 1977, 387 с.
393. Шекспировские чтение 1984, М.: Наука, 1986, 312 с.
394. Шиллер. Драмы. III том, М., 1937

395. Fişer A. De tribus impostoribus - Stuttgart -1950 s. 416-420
396. İton Hommer. Geschichte der schönen Redekünste Persian Wien, 1818

QƏZET MATERİALLARI

1. «Pənbeyi-dağı-cünün» qəzeli. Əkrəm Şamxalın yozumunda. «İncəsənət» qəz., 1995, 30 may
2. Bağırov Əkrəm. Nizami Gəncəvi Ensiklopediyası. «Ədəbiyyat və İncəsənət» qəz., 1983, 2 sentyabr
3. Bağırov Azər. Nizami Gəncəvi Ensiklopediyası. «Ədəbiyyat və İncəsənət» qəz., 1985, 8 fevral
4. Hacıyev Arif. Nizami Gəncəvi ensiklopediyası. «Ədəbiyyat və İncəsənət» qəz., 1992, 21 fevral
5. Paşayev Qəzənfər. Aleksandr Duma və Azərbaycan. «Ədəbiyyat və İncəsənət» qəz., 1984, 8 iyun
6. Vəkil Əli. Şairin ırsın məhəbbət. «Ədəbiyyat və İncəsənət» qəz., 1987, 25 sentyabr
7. Macidova X. Nizaminin gözü ilə. «Ədəbiyyat və İncəsənət» qəz., 1991, 21 iyun
8. Axundov Sahib. Nizaminin tədqiqi. «Ədəbiyyat və İncəsənət» qəz., 1983, 18 noyabr
9. Fatizadə Gülnarə. Nizaminin «Sirlər xəzinəsi»ndəki münacatlar haqqında. «Elm» qəz., 1993, 23 aprel
10. Zeynalov X. XX əsr 30-40-ci illərində sənətşünaslıqda Nizami dövrü badii mədəniyyəti problemi. «Elm» qəz., 2005, 28 fevral
11. Əliyev İdris. Qədim Gəncə torpağında. «Ədəbiyyat və İncəsənət» qəz., 1989, 6 oktyabr
12. Nağıyeva Cənnət. Füzulinin əlyazma «divan»larına aid bəzi qeydlər və 1958-ci il nəşrinə daxil edilməmiş qəzəlləri. «Elm» qəz., 2004, 21 sentyabr
13. Sərkəroğlu Əsgər. Fransızcaya tərcümə. «Ədəbiyyat və İncəsənət» qəz., 1992, 27 noyabr
14. Əlibəyzadə C.M. Nizami və tariximizin açılmamış sahifələri. «Azərbaycan müəllimi» qəz., 1981, 5 avqust
15. Ağayev Aqil. Şərqi Qərba bəxşisləri. «Ədəbiyyat və İncəsənət» qəz., 1985, 30 avqust

16. Гасанзаде Джамила. Неугасимой свет Тебризской миниатюры. «Мәдәният» qəz., 1991, 15 май

17. M.A. Şeyx Nizaminin qəbri. «Kommunist» qəz., 1923, 19 oktyabr. № 238

ƏDƏBİYYATA ƏLAVƏ

1. Qarayev Yaşar. Realizm: Sənət və həqiqət. Bakı: Elm, 1980
2. İsmayılov Rauf. Azərbaycan Fransa ədəbi əlaqələri. Bakı: yazıçı, 1983
3. Ağayev A. Nizami və Alman ədəbiyyatı, Bakı: Azərnəşr, 1967
4. Mahmudov M. Aristotel Poetikası və Nizami. Az. SSR. Elm. Akad Xəbərləri, 1969, № 2, 4, səh. 18-31
5. Əlibəyəzadə E.M. Nizami və tariximizin açılmamış səhifələri. «Azərbaycan müəllimi» qəz., 1981, 5 avqust
6. «Sirlər xəzinəsi». 1786-ci ildə Londonda çap olunub
7. «Xosrov və Şirin» Hamrer Purstal tərəfindən almanca 1812-ci ildə Vyanada çap edilib
8. «Leyli və Məcnun»- Antiksonun tərcüməsində. 1836-ci ildə Londonda çap edilib
9. «İsgəndərnâmə». I hissə, 1812; II hissə 1852-ci ildə Kəlküttdə ingiliscə nəşr olunub
10. Афшаруни А. Поэтическая традиция и пьесы С.Вургана в сб. «Фархад и Ширин», М.: Изд-во ВТО, 1946, 48 с.
11. Лессинг Г.Я. Гамбурская драматургия. М-Л, 1936, 492 с.
12. Мустафаев Дж. Мир идея Низами и современность: Автографат на соиск.док. философ. наук. Баку, 1967
13. Диюла Барт. Беседы по истории всеобщей истории литературы. Ч. I, Moskva., 1914. s.138
14. Конрад Н.И. Литература народов Востока и вопросы общего литературоведения. М., 1960
15. Гете И.В. Соб. Соch. в 10 томах. II Том М, 1976.

Alman dilli ədəbiyyat

1. Fridrix Rükert Die Rätsel der Turandot in azmbolischer Fäasung „Aus Haft Peykar“ 1824. [Turandotun simvollu kəlamların dan ibarət tapmacaları. Yeddi gözəl (ulduzdan) parçalar.]
2. Fridrix Rükert. Şərq seyrinin poetik formaları.
3. V.Baxer. Nizamis lobenende Werke. Leipzig, 1871
4. Hammer Purstall I. „Geschichte der schönen Redekünste Persians (1774-1896)“. Wien: Heubuer und Wolfe, 1818, 444 S. (Fars balestriyası tarixi)
5. Hammer Purstall I. Scherin ein romantischen Gedichte nach Morgenlandischen Quellen. Leipzig, 1809
6. Herman Ethe. Die höfische und romantische poesie der Berler. Hamburg Verlag, on F.F.Richter, 1887
7. Georg Jakob. Iskanders Wareger letdrug Gluchadt, 1934
8. Gothes sämtliche Werke. Stuttgart: Verlag der S.G. Gott la ssischen Buchhandlung, 1881. (II, 382 S.)
9. P.Azin. İslam və İlahi komediyası əsəri. 1919
10. Otto Spüs. Qərbədə Şərq mədəniyyət tasırları. Bon, 1949
11. Martin Esslin, Brecht. The man and his Work, New York, Anchor Book, Doubledar, 1961
12. Friedrich Dürrenmatt, Theaterprobleme, Zürich - 1955
13. B. Paix. Brext 1960
14. Marianne Kesting Panorama des Zeitgenössischen Theaters, München, 1962.
15. Mortin Esslin. Meateat of the Absurd /Neue Deutsche Literatur. 1965 Nr: 3

İngiltərə və ingilisdilli ədəbiyyat

1. J.Ankiston «Nizami «Leyli və Məcnun» (ingilis dil.) 1836» [Layli and Majnun. A poem from the original of Nizami – London- 1836]
2. R. Gelpke “Nellis version by M.Martin, London - 1966
3. K. Vitson “The Haft Paikar, the seven, Beautles by Nizami of Ganja, vol. I Translation, London- 1824”
4. Nataniel Blend “MAkhzan-ul-asrar” (The treasury of seerts)

beekkig the first of five, poems of Khamsa of sheikh Nizami- London – 1844

5. Darabli "Nizami Ganjevi "Makhzan-ul-asrar" translated" to London 1845. Ulyams Jones "The works of sir"

6. Makhzanol Assar. The Treasure of Musleapes of Nizami of Ganjah by Glogolan Husain Darab M.A.London, 1945

7. Braun E. A Literaru historu of Persian. London, 1906

8. Alberrie a. Glassikal Persian Literature. London, 1967

9. Vroune E.G.A. Catalogue of the Persian Manuscripts in the library of the university of Cambridge. Cambridge, 1836

10. Literature History of Persia. Vol. IV. Modern Times. (1500-1924)R.F. Cambridge, 1969

11. I.K.Vurrl. The Farxad and Shirin story and further development from Persian into Turkish Literature – studies in art and Literature 5 of the Near East. New York University of Utah and New York Universitus Press, 1974. (p.53-59)

12. H.V.Duda. Ferhad und Schirin. Die Literatische Geschichte cuhes Persichen Sagonstoffes. Praha, 1933

13. H.Ethe. Catalogue of Persian Manuscripts in the Libraru of the India of ice. Okford, 1903

14. P.Levy. And introduction to persian literatiure. New York, London, 1969

15. P.P. Soucek. Farhad and Tagis Bustan. The Growih of a Legenh. New York, 1974, p.27-52

16. V.S.Southgare Portrait of Alexander romances of the Islamic Era . Journal of the American Oriental Society, 1977, Vol. 97, Nr. 3, p.278-283

17. Emerson R.W. The libertu Bell bu friende of Vreadom, Boston, 1851, p. 164

18. Emerson R.W. Persian Poetry. In the Works. Cambridge: Liberside Press, 1904, Vol. VIII, p. 237-269

19. Yohannan D. Persian Literature in England and Amerika. New York: Caravan Books, 1977, 373 p.

Fransız dilli ədəbiyyat

1. Bartalemo D'Erblo. Şərq kitabxanası. Paris, 1697

2. Barbiye dö Meynar. İran poeziyası. Paris, 1977

3. V.Monteskiye. Fars maktubları. Paris, 1750

4. Klerambol. Nizami «Yeddi gözəl» (fransız) 1741

5. S.dö Sasi 1798-99-cu il

6. Araqon L. Sovet ədəbiyyatı. Paris. 1955

7. Eqreto M. Sovet Şərqi. Paris, 1959.

8. Frudel Ş.X. Şahən-şah. Paris

9. Qrusen O.R. İranın qəlbində, Leninqrad Dövlət Kütləvi Kitabxanasında Dornun 290 №-li əlyazma, Paris. 1951. s.280

10. Leva K'in O. Hindistan-İran mif və əfsanələri. Paris, 1951 s.

11. Meynar B. İran poeziyası, Paris, 1977

12. XX əsr Larus. V cild, səh

NİZAMİ GƏNCƏVİ HƏYATI VƏ YARADICILIĞI – AZƏRBAYCAN PEŞƏKAR TEATR SƏNƏTİNDƏ

1. Yusifzadə C. «Xosrov və Şirin» operası. 1911
 2. Seyidzadə M. «Sevgi» dramı. 1939
 3. Hüseyn M. «Nizami» dramı. 1940
 4. Vurğun S. «Fərhad və Şirin» dramı. 1941
 5. Şaiq A. «Sehrli üzük». 1937
 6. Şaiq A. «Nüşabə» məzənum dram. 1946
 7. Şaiq A. «Fitnə». 1947
 8. Şaiq A. «Zalim padşah və əkinçi». 1948
 9. Şaiq A. «Sultan Səncər». 1956
 10. Tursunzode M., Doxot. «Xosrov və Şirin» musiqili dramı.
- 1937
11. Bədəlbəyli Ə. «Xosrov və Şirin» operası. 1941
 12. Niyazi. «Nizami» operası. 1948 (Libretto - M.S.Ordubadi)
 13. Seqal və Lanskoy. «Simuzər» (musiqili komediya). 1947
- (Bəstəkarı Ə.Bədəlbəyli)
14. Qarayev Q. «Yeddi gözəl» baleti. 1957 (Libretto - Slominski)
 15. Asafiyev. «Sehrli qəsr». 194 (Libretto - Teymur)
 16. Ordubadi M.S. «Qılınc və qələm» romanı. II cilddə, 1957
 17. Məlikov A. «Məhəbbət dastanı» baleti. 19 (Libretto - Nəsim Hikmət)
 18. Əmirov F. «Nizami» baleti. 1987
 19. Kəmalə. «Məhsəti» dramı.
 20. Kazimov T. «Qılınc və qələm» dramı. 1974 (M.S.Ordubadinin eyni adlı romanı əsasında)
 21. Təhmasib M. «Rübailor aləmində». 1968
 22. Həsənzadə N. «Atabəylər». 1984. (Rejissor M.Fərzəlibəyov)
 23. Kazimov N. «Xeyir və Şər». 2004. (Nizami Gəncəvinin «Yeddi gözəl» poeması əsasında) və bir çox Gəlincik Teatrlarının tamaşaları N.Gəncəvi qəhrəmanlarını kiçik yaşılı tamaşaçılara tanıtmaq yolunda əvəzsiz xidmət göstərmişdilər.

GƏNCƏ DÖVLƏT NİZAMİ POEZİYA TEATRININ REPERTUARI (1979-2007)

Nizami Gəncəvi «Slavyan gözəlinin həkayəti» «Yeddi gözəl» poemasından

oktyabr 1979-cu il

İç tərəfdə: «Əziz Ukraynalı dostlar!
Dahi Nizaminin vətəninə xoş galmisiniz!»

Ədəbi kompozisiya	- Altay Məmmədov və Hilal Həsənov
Quruluşçu rejissor	- Hilal Həsənov
Tərtibatçı rəssam	- Rafiq Qasimov
Musiqi tərtibatçısı	- Fikrət Verdiliev
Rejissor assiseni	- Telman Əliyev

Tamaşa Kirovabad, C.Cabbarlı adına Dövlət Dram Teatrı tərəfindən, «Göy Göl» Dövlət Mahnı və Rəqs ansamblının iştirakı ilə həyata keçirilmişdir.

Tamaşada iştirak edirlər:

A.Məmmədov, L.Niftaliyev, K.Abbasov, B.Cəlilov, Z.Əhmədova, Ş.Qasimova, M.sultanova, S.Abbasova, T.Zayarova, K.Bəylərova, Z.Əliyeva, Z.Yusifova, F.Əsgərov, N.Hüseynov, B.Osmanov, Z.Zeynalova

«Məhəbbət əfsanəsi» - 3 yanvar 1981-ci il

Ssenari	- Altay Məmmədov
Quruluşçu rejissor	- Vaqif Şərifov, Hilal Həsənov
Rollarda:	
Nizami	- Ə.Abbasov
Şirin	- İ.Yakimova
Fərhad	- Ə.Əzizov
Xosrov	- A.Məmmədov
Şapur	- T.Əliyev
I qiybatçı	- N.Hüseynov
II qiybatçı	- Q.Əhmədov
I dvorian	- R.Nadirov
II dvorian	- Ə.Məmmədov
III dvorian	- Ə.Rzayev
Urod	- F.Qasimov

N.Gəncəvi «Şairin gənclik illəri» - 1981-ci il

Ssenari - H.Həsənov
 Quruluşçu rejissor - Hilal Həsənov
 Rollarda:
 Nizami Gəncəvi - Alim Məmmədov
 Afaq - Fəzilət Rzayeva
 Dərbənd hakimi - Sayad Vəliyev
 Dərbəndli iigidlər - Nadir Hüseynov, Ramiz Vəliyev
 Saray əyanları - Bəxtiyar Cəlilov, Əli Rzayev
 Gəncə sakinləri - Rza Nadirov, Akif Səfərov
 Qul alverçisi - Akif Səfərov
 Maskalar epizodunun iştirakçıları - Akif Şərifov, İlqar Əhmədov
 Şahlar rəqsinin ifaçıları - Elbrus Zamanov, Ramiz Vəliyev
 Qul alan qoca - Əli Məmmədov
 «Gəncə və qırcaq gözəlləri» - Elnaz Yusifova, Pərvanə Qurbanova

N.Gəncəvi «Ədalət sorağında» - 7 aprel 1982-ci il

Quruluşçu rejissor - H.Həsənov
 Rəssam - Y.Hüseynov
 Rollarda:
 Nizami - Alim Məmmədov, Salamulla İsmayılov
 Işgəndər - Əlican Əzizov, Əli Allahverdiyev
 Ərəstun - Telman Əliyev
 Aflatun - Məmməd Bürcəliyev, Rza Nadirov
 Sokrat - Zülfüqar Baratzadə, Əli Məmmədov
 * Nüshabə - Fizülət Rzayev, İrina Yakimova
 I qoca - Rza Nadirov
 II qoca - Sayad Vəliyev
 I adyuntat - Nadir Hüseynov
 II adyuntat - Elbrus Zamanov
 I slujanka - Kəmala Qarayeva
 II slujanka - Təzəgül Sadixova
 Müğənni - Sevda Orucova
 Əsgər - Akif Səfərov

N.Gəncəvi «Xəmsə» «Bəhram şah və Fitnə» - 19 oktyabr 1983-cü il

Quruluşçu rejissor - Ələddin İsmayılov
 Rəssam - Nəsir Kərimov
 Musiqi - S.Mustafayeva
 Rollarda:
 Nizami - Alim Məmmədov
 Fitnə - İrina Yakimova
 Bəhram şah - Ələddin Abbasov
 Vəzir - Zülfüqar Baratzadə
 Çoban - Əli Allahverdiyev
 Sərxan - Telman Əliyev
 Diktör - Əlican Əzizləv

N.Gəncəvi «Leyli və Məcnun» - 24 may 1984-cü il

Quruluşçu rejissor - Həsən Ağayev
 Rəssam - Telman Əliyev
 Rollarda:
 Nizami - Alim Məmmədov
 Leyli - Elmira Əhəmdova
 Məcnun - Salamulla İsmayılov
 Məcnunun atası - Rza Nadirov
 Leylinin atası - Telman Əliyev
 I Əsgər - Qulam Hüseyin Əhmədov
 II Əsgər - Cabbar Əhmədov
 Qarı - Sona Vəliyeva
 Ərəb - Hüseyin Kərimov
 Məcnunun dayısı - Əli Məmmədov
 I kişi - Əli Qasimov
 II kişi - Saləddin Zeynalov

«Xoşbəxtlər diyarında» - 19 oktyabr 1986-ci il

Quruluşçu rejissor - Yusif Bağırov
 Rollarda:
 Nizami - Alim Məmmədov
 Işgəndər - Əlican Əzizov
 Aparıcı - Qurban Abbasov
 Məcnun - Qurban Abbasov
 Leyli - E.Əhmədova
 I pridvorniy - R.Nadirov

II pridvorniy
 III pridvorniy
 I kändli
 I oğlan
 Qoca filosof
 Cavan kändli

- Ə. Məmmədov
- Əli Qasimov
- Mətləb Təhmazı
- M. Qurbanov
- M. Bürcəliyev
- Q. Kərimov

N.Gəncəvi «Mahanın hekayəti» - 10 noyabr 1987-ci il

Ssenari
 Quruluşçu rejissor
 Bədii tərtibat
 Musiqi
 Rəssam
 Rollarda:
 Nizami
 Mahan
 Qız
 Bağban
 Aparıcı
 Şərīk
 İfritə
 Kişi
 Oğlan
 I oğlan
 II oğlan
 III oğlan
 I gənc
 II gənc

- Elşad Məmmədov
- Vaqif Şərifov
- Rafiq Qasimov
- Camal Qədimov
- Rafiq Həsənov
- Alim Məmmədov
- Telman Əliyev
- Rəhilə Məmmədova
- Məmmədəli Balayev
- Əlican Əzizov
- Salamulla İsmayılov
- Rövşən Musayev
- Rza Nadirov
- Əli Qasimov
- Vüqar Salmanov
- Fərhad Əsgərov
- Məhərrəm Qurbanov
- Nazim Məmmədov
- Hüseyin Kərimov

N.Gəncəvi «Çoban və Bəhram» - 12 may 1987-ci il

Quruluşçu rejissor
 Rəssam
 Rollarda:
 Nizami
 Bəhram
 Rövşən
 II vəzir
 I kasib
 II kasib

- Telman Əliyev
- Arif Həsənov
- Alim Məmmədov
- Ramiz Vəliyev
- Cabbar Məmmədov
- F. Əsgərov
- N. Məmmədov
- Ə. Qasimov

II kasib
 IV kasib
 Qasid
 Gözəl

- A. Səfərov
- M. Qurbanov
- M. Təhmazı
- L. Ocaqquliyeva

N.Gəncəvi «Xəmsə», «Cəngavər qızlar», «Nüşabə» - 21 dekabr 1988-ci il

Quruluşçu rejissor
 Rəssam
 Rollarda:
 Nizami
 İsgəndər
 Bolinos
 Nüşabə
 Samiye
 Firəngiz
 Səməntürk
 Xotənxanum
 Duvalı

- Oruc Qurbanov
- Rafiq Həsənov
- Salamulla İsmayılov
- Ramiz Vəliyev
- M. Təhmazı
- F. Rzayeva
- L. Ocaqquliyeva
- S. Orucova, K. Şərifova
- E. Əhmədova
- E. Yusifova
- E. Zeynalov

N.Gəncəvi «Bəhram şah»

Ssenari
 Rejissor
 Bədii tərtibat
 Musiqi
 Rollarda:
 Nizami
 Qoca şah
 Bəham
 Baş vəzir
 Sərkərdə
 Gözəl
 I vəzir
 II vəzir
 Xacə
 Qaçqın qadın
 I gözəl
 II gözəl
 III gözəl

- 1989-cu il
- T. Əliyev
- Telman Əliyev
- A. Məmmədov və V. Səttarov
- R. Ziyadov
- A. Məmmədov, M. Balayev
- R. Nadirov
- R. Vəliyev, U. Cəfərov
- Ə. Əzizov, S. İsmayılov
- S. Vəliyev, C. Məmmədov
- P. Qurbanova
- Ə. Allahverdiyev, R. Musayev
- M. Balayev, A. Səfərov
- Z. Baratzadə, S. Zeynalov
- Z. Əliyeva, F. Rzayeva
- R. Məmmədova
- Ş. Salmanova
- B. Əliyeva

I qoca
 I oğlan
 I gözəl
 II oğlan
 II gənc
 III oğlan
 I igid
 Qara geyimli

- M.Bürcəliyev
 - R.Musayev
 - H.Qəmbarov
 - A.Səfərov
 - R.R.Haqverdiyev
 - S.İsmayılov
 - E.Tağıyev
 - M.Təhmazı

«Qızıl zəncirlər» - 1991-ci il

Ssenari
 Quruluşçu rejissor
 Bədii tərtibat
 Musiqi
 Rollarda:
 Nizami
 Şah
 Vəzir
 Şahzadə qız
 Simnar
 Qoca
 Dəllək
 Anna
 Keşikçi
 I Elçi
 II Elçi

- M.Alim
 - İlham Məmmədov
 - Əli Allahverdiyev
 - S.Şəttarov
 - Alim Məmmədov
 - Əli Allahverdiyev
 - Səyad Vəliyev, Faiq Qasımov
 - Əli Qasımov
 - Küvər Şərifova
 - Mətləb Təhmazı, İlham Hüseynov
 - M.Bürcəliyev, Akif Səfərov
 - Füzilət Rzayeva
 - Salam İsmayılov
 - Rza Nadirov
 - Məmmədəli Balayev

«Əbədi diriyəm mən» - 1991-ci il

Ssenari
 Quruluşçu rejissor
 Bədii tərtibat
 Musiqi tartibatı
 Rollarda:
 Nizami
 Afaq
 Qoca
 Məhəmməd
 Şagird
 Ağlılı oğlan

- Hilal Həsənov
 - H.Həsənov
 - V.Şəttarov
 - T.Qasımovə
 - İlham Hüseynov
 - Rəhilə Cəfərova
 - Səyad Vəliyev
 - Yusif Cəfərov
 - Eldəniz Qurbanov
 - Rövşən Şərifov

Xəstə oğlan
 I uşaq
 II uşaq

- Hamlet Qənbərov
 - Sahib Əliyev
 -

«Nizami Dünyası» - 1992-ci il

Səhnələşdirənlər
 Ssenari müəllifləri
 Tamaşanın quruluşçu rejissorları
 Quruluşçu rəssam
 Musiqi tartibatçısı
 Rejissor assistenti
 Rollarda:
 Nizami
 Kərpickəsən qoca
 Cavan
 Məhəmməd
 Afaq
 Bəhram şah
 Vəzirlər
 Qasid
 Gözəl
 Qaçqın qadın
 Qoca şah
 Rəqqasə

- T.Əliyev, H.Həsənov, M.Alim
 - H.Həsənov, T.Əliyev
 - T.Əliyev, H.Həsənov
 - B.Şəttarov, T.Əliyev
 - R.Ziyadov
 - R.Isgəndərov
 - İl Hüseynov
 - S.Vəliyev
 - R.Şərifov
 - Y.Cəfərov
 - R.Cəfərova
 - Y.Cəfərov
 - Ə.Allahverdiyev, K.Əkbərov,
 M.Balayev, M.Fətullayev,
 S.Vəliyev, C.Məmmədov
 - R.Şərifov
 - P.Qurbanova, T.Qasımovə
 - F.Rzayeva, Z.Cəfərova
 - R.Nadirov, M.Bürcəliyev
 - R.Məmmədova, S.Zeynalov,
 R.Musayev

«Sabir dərdi» - 1993-cü il

Ssenari
 Quruluşçu rejissor
 Bədii tərtibat
 Musiqi
 Rollarda:
 M.Ə.Sabir

- Telman Əliyev
 - T.Əliyev
 - V.Şəttarov
 - Yaşar Həsənov
 - Ələddin Abbasov, Ə.Qasımov,
 E.Abbasov
 - M.Bürcəliyev, M.balayev
 - Z.Quliyeva, Z.Səfərova,

Gülsənəm
I müftəxor
II müftəxor
I intelligent
II intelligent
III intelligent
Yoxsul

S.Məmmədova, F.Rzayeva
 - Pərvanə Qurbanova,
 R.Məmmədova, L.Ocaqquliyeva
 - C. Məmmədova, M.Fətullayev,
 R.Nadirov
 - S.Zeynalov, C.Məmmədov,
 R.Şərifov
 - Ə.Allahverdiyev, U. Hüseynov
 - Y.Cəfərov, R.Vəliyev
 - R.Musayev, R.Şərifov, E.Abbasov
 - M.Tağıyev

«Əşər tacı» - 1993 - cü il
 Ssenari müəllifləri

Quruluşçu rejissor
Bədii tərtibat
Musiqi tərtibatı
Rollarda:
 Füzuli
 Leyli
 Məcnun
 Məmur
 I ərəb
 II ərəb

Zirəddin Tağıyev
 və Sadix Hüseynov
 - Z.Tağıyev, R.Vəliyev
 - V.Səttarov
 - T.Qasimova
 - Ələddin Abbasov, Ə.Allahverdiyev
 - P.Qurbanova, Z.Cəfərova
 - R.Vəliyev, Y.Cəfərov
 - M.Fətullayev, R.Musayev
 - R.Şərifov, N.Tahirov
 - M.Fətullayev

S.Hüseynov və Z.Tağıyev «İxtilafi -Şər - Bələyi-Bəşər» - 17 iyun
 1994-cü il

Quruluşçu rejissor
Quruluşçu rəssam
Musiqi tərtibatçısı
Rejissor assistenti
Rollarda:
 Füzuli
 Səgird
 Üzüm
 Bada
 Bəng

- T.Əliyev
 - V.Səttarov
 - R.Ziyadov
 - Q.Ramazanov
 - Ə.Abbasov, R.Nadirov
 - N.Tahirov
 - Zeynab Qurbanova,
 Zemfira Əliyeva
 - E.Abbasov
 - Q.Ramazanov

Araq
Konyak
Pivə
Anaşa
Saqi
Alça
Ərik
Narinc
Xurma
Qovun

- Ə.Allahverdiyev, Y.Cəfərov
 - M.Balayev, M.Fətullayev
 - Z.Cəfərova, S.Məmmədova
 - R.Məmmədova, A.Əliyeva
 - M.Bürçəliyev, R.Şərifov
 - R.Vəliyev, A.Abbasov
 - A.Abbasov, M.Fətullayev
 - F.Rzayeva, S.Ələkbərova
 - R.Musayev, Q.Ramazanov
 - Y.Cəfərov, T.Əliyev

S.Səfər «Fələklər yandı ahımdan» - 1997-ci il
 Ssenari
 Tamaşanın quruluşçu
 rejissor
 Rəssam
 Rejissor assistenti
 Musiqi tərtibatı
 Rollarda:
 Şair
 Dərviş
 Kor çalğıçı
 Həkim
 Alim
 Qız
 Oğlan

- Suryay Səfər
 - Əlican Əzizov
 - V.Səttarov
 - R.Məmmədova
 - M.İbrahimova
 - Ələddin Abbasov
 - Salam İsmayılov
 - Namiq Tahirov, Aydin Abbasov
 - Vaqif Məmmədov, Rövşən Şərifov
 - Məmmədəli Balayev,
 Mətləb Təhməzi
 - Rəhiliə Məmmədova,
 Nazilə Tağıyeva
 - Hamlet Qəmbərov

S.Vurğun «Fərhad və Şirin» - 1999-cu il
 Quruluşçu rejissor
 Bədii tartibat
 Musiqi
 Rollarda:
 Fərhad
 Xosrov
 Mahinbanu
 Şirin

- Əlican Əzizov
 - Vahab Cəfərov
 - Nağəddin Məmmədov
 - Rövşən Şərifov
 - Məmmədəli, Əlican Əzizov
 - Rəhiliə Məmmədova
 - Pərvanə Qurbanova
 (Resp. əməkdar artisti)

- Şapur
 Məryəm
 Azər Baba
 Vəzir
 Fitnə
 Şiruyə
«Koroğlunun Çənlibələ qayıdışı» - 1999-cu il
 Ssenari
 Rejissor
 Bədii tərtibat
 Musiqi
 Rollarda:
 Koroğlu
 Telli xanım
 Aşiq Cünun
 Dəmircioğlu
 I maskalı
 II maskalı
 Baloğlan
 Qaloğlan
 Saroğlan
 Güloğlan
Alimcon Bekxojin «Afaqnamə» - 2003-cü il
 Quruluşcu rejissor
 Quruluşcu rəssam
 Musiqi tərtibatı
 Rollarda:
 N.Gəncəvi
 Aparıcı
 Afaq
 Cənə hakimi
 Dərbənd əmiri
 Atabəy hakimi
- Novruz Cəfərov
 - Xatirə İsgəndərova
 - Ələddin Abbasov
(Resp. xalq artisti)
 - Salam İsləmov
 - Zəminə Cəfərova
 - Edqar İslayev
 - Adil Babayev
 - Faiq Qasimov
 - Vüdadi Səttarov
 - Minaya İbrahimova
 - Məmmədəli Balayev
 - Rəhilə Məmmədova
 - Novruz Cəfərov
 - Aydın Abbasov
 -
 - Rövşən Şərifov
 - Edqar İslayev
 -
 - Salam İsləmov
 -
 - Əli Allahverdiyev
(Resp. əmək artisti)
 - Vahab Cəfərov
(YUNESKO)nun üzvü
 - Saləddin Həsənov
 - Məmmədəli Balayev
(Res. əmək. art.)
 - Əlican Əzizov (resp. əmək. Art.)
 - Pərvana Qurbanova (Xalq artisti)
 - İlham Hüseynov
 - Əli Allahverdiyev
 - Novruz Cəfərov

- Quldur
 I qasid
 II qasid
 III qasid
Bəxtiyar Vahabzadə «Şəbi Hicran» - 2003-cü il
 Quruluşcu rejissor
 Quruluşcu rəssam
 Səs rejissoru
 Rollarda:
 Fizuli
 Leyli
 Kərim
 Eloğlu
 Əntifiruş
 Vəzir
 Zülfüqar
 Carçı
 Həkim
 Qadın
- Saləddin Zeynalov
 - Sabit Şərifov
 - İlqar Səmədov
 - Sabir Əliyev
 - Faiq Qasimov (Resp. əmək. artisti)
 - Vahab Cəfərov
 - Aydın Abbasov
 - Əlican Əzizov (Resp. əmək. artisti), Yusif Cəfərov
 - Xatirə İsgəndərova, Səfayət Hüseynova
 - Novruz Cəfərov
 - Sabit Şərifov
 - Samir Abbasov
 - Saləddin Zeynalov
 - Məmmədəli Balayev
 - İljas Həsənov
 - Muraz Məmmədov
 - Zəminə Cəfərova
 - Fərman Rzayev
 - Vəqif Şərifov, Əlican Əzizov
 - Vahab Cəfərov
 - Aydın Abbasov
 - Məmmədəli Balayev
 - Əli Allahverdiyev
 - Əlican Əzizov
 - Rəhilə Məmmədova
 - Əlican Əzizov, Ramiz Vəliyev
 - Saləddin Zeynalov
 - Pərvana Qurbanova, Səfayət Hüseynova
 - Novruz Cəfərov
 - Salam İsləmov, Səyad Vəliyev
- A.Babayev «Memarın məhəbbəti»** - 2004-cü il
 Ssenari
 Rejissor
 Bədii tərtibat
 Musiqi tərtibatı
 Rollarda:
 Nizami Gəncəvi
 Əcəmi Naxçıvani
 Aparıcı
 Mömünə xatın
 Qızıl Arslan
 Vəzir
 Səyyarə
 Xarəzm hökmədarı
 Nurani qoca

Gəncə əmiri	- Ramiz Vəliyev
Tacir (satan)	- Sabit Şərifov
Tacir (alan)	- Samir Abbasov
Çapar	- İlyas Həsənov
Qasid	
Əyyan	- Saləddin Zeynalov
Ata	
Alim	
Nizami Gəncəvi «Xeyir və Şər» - 2004-cü il	
Quruluşçu rejissor	- Nicat Kazimov
Quruluşçu rəssam	- Mustafa Mustafayev
Musiqi tərtibatı	- Fəxrəddin Dünayamaliyev
Tamaşanın plastik həlli və rəqslərin quruluşu	- Nicat Kazimov
Baş rollarda:	
Elnur Kazimov, Vüsal Mehrəliyev, Elşən Şixəliyev, Təhminə Məmmədova, Manaf Dadaşov, Şəbnəm Babayeva, Ceyhun Məmmədov, Aytən Abdullayeva, Kəmalə Hüseynova və başqları çıxış ediblər.	
İki sevgi və əbədiyyət» (N.Gəncəvinin «Leyli və Məcnun» və V.Səkspirin «Romeo və Cülyetta» əsərləri əsasında) - 2005-ci il	
Senari	- H.Həsənov
Rejissor	- Vaqif Şərifov
Bədii tərtibat	- Vahab Cəfərov
Musiqisi	- Tünzalə Mustafayeva
Rollarda:	
Nizami	- Məmmədəli Balayev (əməkdar artist)
Səkspir	- Əlican Əzizov (əməkdar artist)
Məcnun	- Ramiz Vəliyev
Leyli	- Pərvanə Qurbanova (xalq artisti), Günya Verdiyeva
Romeo	- Murad İbrahimov
Cülyetta	- Səfayət Hüseynova
Leylinin atası	- Salamulla İsmayılov

Məcnunun atası	- Novruz Səfərov
Lorensio	- Əli Allahverdiyev (əməkdar artist), Müşfiq Verdiyev
A.Məmmədov «Dəli Domrul» («Kitabi Dədə Qorqud» dastanının motivləri əsasında)	
Quruluşçu rejissor	- F.Qasımov
Rəssam	- V.Səttarov
Musiqi tərtibatçısı	- T.Qasımov
Rejissor assistenti	- Y.Cəfərov
Rollarda:	
Domrul	- Elxan Məmmədov
Əzrail	- Qədir Ramazanov
Ata	- Sayad Vəliyev
Ana	- Zəminə Cəfərova
Banı	- Zeynəb Qurbanova, Afət Əliyeva
Şışman	- Yusif Cəfərov, Mahir Fatullayev
Qızlar xoru	- Afət Əliyeva, Sevinc Sadixova
M.Ə.Sabir «HOP-HOP-NAMƏ»	
Quruluşçu rejissoru	- Faiq Qasımov (Resp. əməkdar artisti)
Quruluşçu rəssam	- Yusif Hüseynov
Musiqi tərtibatçısı	- Məmməd Cəfərov
Rejissor assistenti	- Tərəna Cəfərova
Rollarda:	
Şair	- İlqar Səmədov, Vaqif Məmmədov
Gənc qadın	- Pərvanə Qurbanova, Rəhila Məmmədova, Nazilə Tağıyeva
Rəfiqə	- Elmira Əhmədəova, Zəmina Cəfərova
Xidmətçi	- Yusif Cəfərov, Samir Abbasov
Sahib	- Qədir Ramazanov
Zırrama	- Rövşən Şərifov
Yaşlı kişi	- Salamulla İsmayılov, Məmmədəli Balayev
I gənc	- Qədir Ramazanov
II gənc	- Rövşən Şərifov

A.S. Puşkin «Qaraçilar» - 2006-ci il

Ssenari – Novruz Cəfərov
 Quruluşçu rejissor – Novruz Cəfərov
 Quruluşçu rəssam – Vahab Cəfərov
 Musiqi tərtibatçısı – Tünzalə Mustafayeva
 Rejissor köməkçisi – Sabit Şərifov
 Rollarda:
 Aparıcı – Yusif Cəfərov
 Zemfira – Sevda Orucova
 Aleko – Ramiz Vəliyev
 Gənc qaraçı – Ramin Musazadə, Murad İbrahimov
 Qoca – Salamulla İsmayılov

«Molla Nəsrəddin və Əzrayıl» pyesi

Quruluşçu rejissor – T.Əliyev
 Quruluşçu rəssam – V.Səttrov
 Musiqi tərtibatçısı – Q.Qasimova
 Rejissor assistenti – R.İsgəndərov
 Rollarda:
 Mola Nəsrəddin – Sayad Vəliyev
 Əzrayıl – İlham Hüseynov, Rövşən Şərifov
 Əfəndi – Mahir Fətullayev, Rövşən Şərifov
 Rəcəb – Yusif Cəfərov, İsmayıllı Rahimov
 Qoçaq – İsmayıllı Rahimov, Garay Əkbərov
 Qarı – Zəminə Cəfərova, Tərənə Əliyeva,
 Tərənə Qasımovə

Kino sənatiində:

«Fitnə» (cizgi filmi) – Azərbaycanfilm – 1970-ci il

Rejissor – Ağanağı Axundov
 Ssenari – Ədham Qulubayov
 Operator – Aleksandr Milov
 Rəssam – Elbəy Rzaquliyev
 Bəstəkar – Aqsın Əlizadə

«Şah və xidmətçi» – Azərbaycanfilm – 1976-ci il

Rejissor – Nazim Məmmədov,
 Bəhmən Əliyev

Ssenari
 Quruluşçu rejissor
 Bəstəkar

– Ədhəm Qulubayov
 – Məsud Pənahı, Elçin Axundov
 – Oqtay Rəcəbov

«Xeyir və Şər» – Azərbaycanfilm – 1980-ci il

Rejissor – Nazim Məmmədov
 Ssenari – Ədhəm Qulubayov
 Quruluşçu rejissor – Rafiz İsmayılov
 Bəstəkar – Cavanşir Quliyev

«Nizami» – Azərbaycanfilm – Mosfilm – 1982-ci il

Rejissor – Eldar Quliyev
 Ssenari – İsa Hüseynov, E.Quliyev
 Operator – Arif Nərimanbəyov
 Rəssam – Mais Ağabəyov
 Bəstəkar – Qara Qarayev
 Rollarda:
 Nizami – Müslüm Maqomayev
 Pəri və Afaq – Həmidə Ömrərova
 Müzəffəri – Həsənağa Turabov
 Xəqani – Ələddin Abbasov
 Atabay – Hacı Murad
 Zeyd – Əhməd Salahov
 Rəna – Gülnara Salayeva
 Osman – Sahmar Ələkbərov
 Abu Bəkir – Hamlet Xanızadə
 Mütəzil – Vsevolod Yakut

«Yeddi gözəl» – Azərfilm – 1982-ci il

Rejissor – Felik Slidovker
 Ssenari – Rüstəm və Maqsud İbrahimbəyovlar
 Operator – Aleksandr Tafel
 Rəssam – Elbəy Rzaquliyev
 Geyim rəssamı – Təogrul Nərimanbəyov
 Musiqi – Qara Qarayev
 Libretto və xəroqrafiya – Rəfiqə Axundova və Maqsud Məmmədov

Rollarda:

Aişə

Bəhrəm

Vəzir

- Natalya Bolşakova
- Vadim Quliyev
- Qali Abaydulov

Başqa rollarda və kütləvi səhnələrdə Azərbaycan Dövlət Opera
və Balet Teatrının solistləri çıxış ediblər.

Bu kinolent milli kino takriximizdə ilk film-baletdir.

РЕЗЮМЕ

Величайшая личность, гениальное творчество, которого завоевало огромную популярность во всей мировой литературе и искусстве, является сыном азербайджанского народа – Низами Гянджеви.

К сожалению, читателям о творчестве великого поэта, ставшим сюжетом многочисленных сценических произведений и сыгравшим огромную роль в развитии драматургии и театрального искусства многих народов мира мало, что известно.

Основной целью исследования является попытка дать исчерпывающий ответ на эти вопросы, а так же раскрыть некоторые историко-литературные факты, которые до сегодняшнего дня остаются на страницах архивных материалов.

Еще в 2003 году (автором этого исследования) была издана первая книга под названием «Низами Гянджеви об искусстве» (на азербайджанском и русском языках), эта книга как бы стала началом большой научно-исследовательской работы. Монография «Низами Гянджеви и театр» разделена на 4 главы.

I глава состоит из 3 частей. Первая часть I главы: «XII век - государство Атабек Эльдегизов», затрагивает отдельные исторические моменты в истории Азербайджана XII века и выявляет некоторые исторические факты из биографии современников Низами. Так же в первой части рассматриваются благоприятные социально-политические ситуации в государстве Атабеков, приводятся имена знаменитых личностей, участвовавших в культурной жизни не только Азербайджана, но и всего Ближнего Востока.

Вторая часть I главы посвящена творчеству знаменитой поэтессы XII века Мехсеты Гянджеви. Нами здесь дается новый научный анализ этой творческой личности. По имеющимся фактам, Мехсеты была прежде всего не поэтессой, а исполнительницей, мастером музыцирования. Эти выводы

мы старались раскрыть на основе исторических фактов и на основе материалов из творчества Мехсети.

Третья часть I главы под названием «Гутлу Арслан есть один из первых профессиональных актеров тюркского мира», где на основе исторических материалов и исследований мы приходим к такому заключению, что эта личность XII века, проживающегося во дворце грузинской царевны Тамары, есть никто иной как сын, тюркского народа, а его связь с миром театра была освещена в трудах грузинских ученых-театроведов.

II глава – «Тема сценического исполнительского искусства и драматургические мотивы в творчестве Низами Гянджеви» полностью посвящена исследованию, изучению и фактическому подтверждению поставленной цели. Для этого приводятся многочисленные примеры из поэм и отрывки из произведений поэта явно относящиеся к драматургическим жанрам. Сопоставляя терминологию о литературе и драме Западного Европы мы видим, что в основе связки конфликтов и многие компоненты в творчестве Низами Гянджеви, сходятся к общему научному итогу.

III глава – «Место и значение творчества Низами Гянджеви в мировом литературно-культурном процессе» так же разделена на 4 части (Италия, Франция, Германия и Англия и др.– англоязычные страны) и основываясь на имеющихся историко-литературных данных, используя наследие великих мастеров культуры Запада, мы старались показать исторические моменты появления творческого наследия Низами Гянджеви в Западном мире. На протяжении долгих восьми веков, сотни величайших мастеров слова и культуры неоднократно в своих творческих поисках обращались к наследию великого Низами, в котором находили вдохновение из этого поэтического родника...

IV глава – «Место и значение Низами Гянджеви и его творческое наследие в азербайджанской литературе и искусстве». Разделив эту главу на 2 части, мы в первой части

рассматриваем проникновение темы из наследия Низами в профессиональную литературу и театральное искусство. С помощью такого разделения мы смогли раскрыть панораму, где видим, что многие литераторы, композиторы и мастера театрального искусства, используя мотивы и сюжеты наследия великого поэта, добились в создании значительных произведений для театрального искусства.

II часть IV главы полностью посвящена творческому пути Театра Поззии Низами на сцене, исторически-архитектурного памятника, которого были осуществлены постановки произведений Низами. Используя исторические материалы и темы исследования, мы постарались дать на научной основе ответ о способности свободной сценической жизни произведений Низами Гянджеви.

Низами Гянджеви в своих произведениях героев проводит через глубокие процессы «душевного очищения». Основной причиной широкого распространения в мировом и азербайджанском литературно-сценическом искусстве этих мотивов, является то, что каждый из них, насыщен глубоким содержанием, подлинно народной мудростью и представляет собой продукт яркой, многогранной фантазии. И это общая черта творческого наследия не могла пройти мимо мастеров мировой сцены.

В заключении нами суммируется и результаты достигнутых значительных научно-теоретических фактов. Приводятся репертуарные планы ведущих азербайджанских театров, а так же, выдвигаются некоторые перспективные проблемы по агитации и пропаганды Низами Гянджеви в мире и в нашей республике. Монография оснащена литературно-репертуарными материалами, образцами средневековой миниатюры и фотографиями, являющимися историко-фактическим материалом для многих ценителей театрального искусства.

SUMMARY

One of the greatest figures whose creative activity won popularity in the world literature and art is the son of Azerbaijani people Nizami Ganjavi.

Unfortunately the readers don't know about the great poet's creative activity which became the subject of the numerous stage performances and played a great role in the development of dramaturgy and dramatic art of many peoples of the world.

The main purpose of the research is an attempt to give an exhaustive answer to these questions, as well as reveal historico-literary facts which up today remain at the pages of archive materials.

In 2003 the book "Nizami Ganjavi about the art" (in Azerbaijani and Russian) was published (by the author of this study). This book became as though the beginning of the large scientific-research work. The monograph "Nizami Ganjavi and theatre" consists of four chapters.

Chapter I consists of 3 parts. The first part of Chapter I "The XII century- the State of Atabay Eldegizids" touches upon several historical moments in the history of Azerbaijan of the XII century and reveals some historical facts from the biography of Nizami's contemporaries. This favourable socio-political situation in the state of Atabays are considered, the names of famous figures participated in the cultural life of not only Azerbaijan, but also the whole Near East are listed in the first part.

The second part of Chapter I is dedicated to the creative activity of the poetess of the XII century Mahsati Ganjavi. We have given the scientific analysis of this creative person. According to the facts we have, Mahsati was first of all not a poetess, but a musician. We have come to this conclusion on the basis of historical facts and materials from Mahsati's creative activity.

The third part of Chapter I "Gutlu Arslan is one of the first professional actors of the turkic world" where on the basis of

historical materials and researches we come to the conclusion that this person lived in the palace of the Georgian tsarina Tamara in the XII century. He is the son of the turkic people, his connection with the world of theatre was dealt with by Georgian scientists in their works.

Chapter II – "The theme of stage performing art and dramaturgical motifs in the creative activity of Nizami Ganjavi" is fully dedicated to the investigation, study and factual confirmation of our aim. Numerous examples from the poet's poems, fragments from works concerning dramatic genres are listed here. Basing upon the facts on Western literature and dramaturgy we have found out that Nizami Ganjavi was not only aware of this style, at the same time we see its manifestation in his creative activity.

Chapter III – "The place and significance of the creative activity of Nizami Ganjavi in literary-cultural process of the world" is also divided into 4 parts (Italy, France, Germany, England and other English-speaking countries) and basing upon historico-literary facts, taking advantage of the legacy of the great masters of Western culture we have tried to demonstrate historical moments of appearance of Nizami's creative legacy in the Western world. In the course of long eight centuries hundreds of the greatest masters of word and culture in their creative searches have applied to the great Nizami's legacy.

Chapter IV – "The place and significance of Nizami Ganjavi and his creative legacy in Azerbaijan literature and art." Dividing this chapter into 2 parts, we consider the penetration of the theme from Nizami's legacy into professional literature and theatre art. With the help of such a division we could reveal the panorama where we see that many specialists in literature, composers and masters in dramatic art gained successes in the creation of significant works for dramatic art using motifs and topics of the great poet.

The second part of Chapter IV is fully dedicated to the creative way of the Theatre of Nizami Poetry on the stage of

which Nizami's works were performed. Making use of historical materials and themes of investigation we have made an attempt on scientific basis to give an unexhaustive answer to the ability of stage life of Nizami Ganjavi's works.

Nizami Ganjavi in his works leads his heroes through processes of "emotional cleaning". The main cause of wide spreading of these motifs in Azerbaijanian literary – stage art is the fact that each of them is satiated with deep content, real folk wisdom and presents the work of many-sided fantasy.

In the conclusion the results of scientific-theoretical facts are summed up. The repertoire plans of leading Azerbaijan theatres are also adduced here.

Some perspective problems on agitation and propaganda of Nizami Ganjavi in the world and in our republic are dealt with. The monograph is equipped with specimens of medieval miniatures and photo materials which are historico-factual materials for many connoisseurs of dramatic art.

MÜNDƏRİCAT

ÖN SÖZ	5
GİRİŞ	8
I FƏSİL. NİZAMİ GƏNCƏVİ DÖVRÜ VƏ ƏDƏBİ-MƏDƏNİ HƏYATI	18
1.1. XII əsr Atabaylər Dövlətinin içtimai və mədəni hayatı	18
1.2. Məhsəti Gəncəvi və teatr ifaçılıq sənəti.....	39
1.3. Qutlu Arslan Türk dünyasının ilk peşəkar aktyorlarından biri kimi	57
II FƏSİL. NİZAMİ GƏNCƏVİ YARADICILIĞINDA SƏHNƏ SƏNƏTİ, İFAÇILIQ HAQQINDA DEYİMLƏR VƏ DRAMATURJİ MOTİVLƏR	71
III FƏSİL. NİZAMİ GƏNCƏVİ YARADICILIĞININ DÜNYAƏDƏBİ-MƏDƏNİ HƏYATINDA YERİ VƏ ROLU ..	117
3.1. İtaliya.....	118
3.2. Fransa	139
3.3. Almaniya	166
3.4. İngiltərə və ingilisdilli ölkələr	181
IV FƏSİL. NİZAMİ GƏNCƏVİ YARADICILIĞININ AZƏRBAYCAN ƏDƏBİ VƏ MƏDƏNİ ALƏMİNDE YERİ VƏ ROLU	195
4.1. Azərbaycan peşəkar dramaturgiyası, teatr sənəti və Nizami	195
4.2. Gəncə Dövlət «Zərrab» Nizami Poeziya Teatrı (yaranması, təşəkkülü, yaradıcılıq yolu)	268
NƏTİCƏ	312
KİTABDA İSTİFADƏ OLUNMUŞ İLLÜSTRATİV MATERIALLARIN SİYAHISI	322
İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT	326
REPERTUAR	347
PEŞİOME	363
SUMMARY	366

Fərman Murad oğlu Rzayev

Nizami Gəncəvi və teatr

Bakı – «Elm» – 2008

Фарман Мурад оглы Рзаев

Низами Гянджеви и театр

Баку – «Элм» – 2008

Farman Murad oglu Rzayev

Nizami Ganjavi and theatre

Baku – «Elm» – 2008

«Elm» Redaksiya-Nəşriyyat və Poliqrafiya Mərkəzi

Direktor: Ş.Alişanlı

Baş redaktor: T.Kərimli

Mətbəənin direktoru: Ə.Məmmədov

Kompüter tərtibi: Ə.Kərimov

Texniki redaktor: T.Ağayev

**Formatı 60x84 1/₁₆.
Həcmi 23,25 ç.v.
Tirajı 300. Sifariş № 69.
Qiyməti müqavilə ilə.**

**«Elm» RNPM-nin mətbəəsində çap edilmişdir.
(Bakı, İstiqlaliyyət, 8).**



7m

P.T.



Ferman Murad oğlu Rzayev 1944 Gəncə şəhərində anadan olub. 1978-ci ilə qədər Azərbaycan Dövlət İncəsənət Institutunun mədəni-maarrif fakültesini bitirib. 1980-ci ilden elmi-fəaliyyətə möşguldur. 1987-88-ci il teatr mövsumunda yeni yaradılan Qazax Dövlət Dram Teatrının ilk direktoru ciaraq teatrın təşkilatlaşmasında böyük qüvvə sarf edib. 1997-ci ilde «Azərbaycan Dövlət Akademik Dram Teatrının (1960-1980-ci iller) yaradıcılığında müasirlük problemləri» mövzusunda namizədlik dissertasiyası müdafiə edərək sənətsünişq namızədi alimlik dərəcəsinə layiq görülüb. Teatrın müxtəlif problemlərinə, tarixinə, bu gününə və sənətkarlarının hər olunmuş onurları elmi və publisistik məqalənin, «Nizami Gəncəvi incəsənət haqqında» (Azərbaycan və rus dillərində) kitabın müəllifiidir. F.Rzayev eyni zamanda bedil yaradıcılıqlı və tərcümə sənəti ilə de möşgül olur. O, B.Şounun «Qəlbler qızan ev» (1981), V.Voyničin «Tribunal» (1991), E.Joneskonun «Keçəl müğənni» (1996), Kosianın «Aliqur və Niniqra» (1994), rus elmləri Çaykin və Marin orta esr mənbələri -əsasında yazıya aldıqları «Keçəl pəhləvan» (pyes 2002-ci ilde A.Şalq ad. Azərbaycan Dövlət Kukla Teatrında tamaşaşa qoyulub) əsərini, 2003-cü ilde kitab halında çap etdirdiyi Volterin «Sadiq və ya Tale» povestini tərcümə etmişdir. Onun A.Babayevin eyni adlı poeması əsasında sahnələşdirdiyi «Memann məhabəti» (2005-ci ilde), Volterin «Sadiq və ya Tale» povesti əsasında yazdığı «Əlman» pyesi (2007-ci ilde) Gəncə Dövlət Nizami Poeziya teatrında tamaşaşa qoyulmuşdur.

F.Rzayev hazırda Azərbaycan Milli Elmlər Akademiyasının Memarlıq və İncəsənət Institutunda «Teatr, kino və televiziya» şöbəsinin böyük elmi işçisi vəzifəsində çalışır. Oxuculara təqdim olunan bu monoqrafiya tədqiqatçının uzun illərdən bəri üzərində işlədiyi «Nizami Gəncəvi yaradıcılığının Dünya və Azərbaycan teatr sənətində yeri və rolü» adlı doktoriulq dissertasiyasının əsasını təşkil edir.